


RIYAZİYYAT 3

METODİK VESİAT



LAŞNA

ZAUR İSAYEV, GÜNEY HÜSEYNZADƏ,
SOLMAZ ABDULLAYEVA, İLAHƏ RÜSTƏMOVA, XƏDİCƏ QASIMOVA

RIYAZİYYAT

Ümumi təhsil müəssisələrinin 3-cü sinifləri üçün
Riyaziyyat fənni üzrə dərsliyin
METODİK VƏSAİTİ

3

©Azərbaycan Respublikası Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi artitrm2017@gmail.com və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

LA
L
HE

MÜNDƏRİCAT

1. Dərslik komplekti haqqında	3
2. Dərsliyin quruluşu və təlim konsepsiyası	4
3. Məsələ həlli dərslərinin təşkili	6
4. Riyaziyyat fənn kurikulumu.....	9
İllik planlaşdırma	27
1-ci BÖLMƏ. ƏDƏDLƏR (1000-ə qədər)	29
2-ci BÖLMƏ. TOPLAMA (1000-ə qədər)	45
3-cü BÖLMƏ. ÇIXMA (1000-ə qədər)	63
4-cü BÖLMƏ. VURMA VƏ BÖLMƏ	86
5-ci BÖLMƏ. RİYAZI İFADƏLƏR. TƏNLİK	106
6-ci BÖLMƏ. HƏNDƏSİ FİQURLAR	116
7-ci BÖLMƏ. VURMA VƏ BÖLMƏ	128
8-ci BÖLMƏ. KƏSRLƏR	152
9-cu BÖLMƏ. ƏDƏDLƏR (10 000-ə qədər). PULLAR	162
10-cu BÖLMƏ. ÖLÇMƏ	170
11-ci BÖLMƏ. MƏLUMATLARIN TƏSVİRİ. HADISƏLƏR	192

LAYİHƏ

GİRİŞ

1

DƏRSLİK KOMPLEKTİ HAQQINDA

3-cü sinif üzrə riyaziyyat dərslik komplektinə aşağıdakı komponentlər daxildir:

- Dərslik
- Metodik vəsait
- İş dəftəri

Dərslikdə bilavasitə şagird üçün nəzərdə tutulan və kurikulumda təsbit olunmuş müvafiq məzmun standartlarını reallaşdırın tədris materialları əks olunur.

Dərsliyin 1-ci yarımil üçün nəzərdə tutulan hissəsi 5 bölmədən ibarətdir. Uyğun bölmələrin ümumi titul səhifəsi var və hər bir bölmə ümumiləşdirici dərs üçün nəzərdə tutulmuş tapşırıqlarla bitir. Bölməyə daxil olan hər mövzu yeni sahifədən başlayır. Hər bir dərsə aid olan sual və tapşırıqlar nömrələnmişdir.

İş dəftəri. Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənim-sənilməsi üçün misal və məsələləri ehtiva edir. Qazanılmış bilik və bacarıqların tək-milləşdirilməsi, praktik vərdişlərin formalasdırılması üçün iş dəftəri xüsusi əhəmiyyət kəsb edir. Şagirdin iş dəftərindəki fəaliyyətinə əsasən formativ qiymətləndirmə, təlim prosesinin monitorinqi və şagird nailiyyətlərinə nəzarət həyata keçirilə bilər.

Müəllimlər üçün nəzərdə tutulan **metodik vəsait** ümumi (giriş) hissədən və dərslərin şərhindən ibarətdir. Ümumi hissədə dərsliyin məzmun-struktur və metodoloji konsepsiyası əks olunur. Bunlar aşağıdakılardır:

- III sinifdə riyazi təhsilin əsas prinsipləri.
- Riyaziyyat təliminin fəaliyyət xətləri üzrə təşkili.
- Riyaziyyat təlimində bəzi strategiyalar.
- Məsələ həlli dərslərinin təşkili.
- Ümumi illik planlaşdırma.
- Alt standartların təlim nəticələri üzrə bölünmə xəritəsi.
- Məzmun standartlarının bölmə və mövzular üzrə reallaşma cədvəli.
- Ümumiləşdirici dərslərin təşkili.
- Qiymətləndirmə prinsipi.
- Diferensial təlim üsulları.

Hər bir bölmənin girişində uyğun tədris materiallarının icmali və dərslik komponentləri üzrə bölmənin məzmun xəritəsi (bölmə, dərs, standart, səhifə və s.) verilir. Hər bir dərsin şərhində aşağıdakılar öz əksini tapır:

- Standartlar üzrə təlim nəticəsi.
- Dərs üçün lazım olan resurslar (əyani vəsaitlər və elektron mənbələr).
- Motivasiya üzrə tövsiyələr (mövzuya yönəltmə).
- Təlim texnologiyası üzrə tövsiyələr.
- Təlim prosesində, adətən, şagirdlərin çətinlik çəkdikləri məqamları aradan qaldırmak istiqamətində tövsiyələr.
- Misal və məsələlərin həlli üzrə tövsiyələr.
- Diferensial təlim üzrə tövsiyələr.
- Məsələ həlli dərslərinin təşkili üzrə tövsiyələr.
- Formativ qiymətləndirmə meyarları, üsul və vasitələri.
- Bölmə üzrə ümumiləşdirici dərslərin təşkili.



LAYİHE

2

DƏRSLİYİN QURULUŞU VƏ TƏLİM KONSEPSİYASI


Mövzuların təlim modeli “Öyrən” → “Möhkəmləndir” → “Tətbiq et” modelinə əsaslanır.

Öyrən – bilik və bacarıqların illüstrativ materiallara zənginləşdirilərək əyani vəsaitlərlə mənimsədilməsidir.


Möhkəmləndir – qazanılmış yeni bilik və bacarıqların praktik tapşırıq, çalışmalar, yazı və başqa yollarla təkmil-ləşdirilməsidir.

Tətbiq et – öyrənilən bilik və bacarıqların getdikcə mürakkəbləşən məsələ həllinə və riyazi modelləşdirməyə tətbiq olunmasıdır.


Hər bir mövzu beşmərhələli təlim tsikli əsasında tədris edilir. Mövzu məsələ həlli ilə başlayıb məsələ həlli ilə bitir.



Təlim modeli ilə mövzuların rubrikalarının uyğunluğu:



- 1. **Problem mərkəzli fəaliyyət** (*Problem-Centered Hands-on Activity*). Dərslikdə "ARAŞDIRMA-MÜZAKİRƏ" başlığı ilə verilir.
- 2. **Mövzunun izahatı**. Dərslikdə "ÖYRƏNMƏ" başlığı ilə verilir.




- 3. **Dinlə, təhlil et, açıqla və tətbiq et** (müəllimlə birləşdirilmiş aparılan iş). Dərslikdə "BƏLƏDÇİ" başlığı ilə verilir.
- 4. **Növbə sizdə**. Dərslikdə "MÜSTƏQİL İŞ" başlığı ilə verilir.



- 5. **Problem həllətmə**. Dərslikdə "MƏSƏLƏ HƏLLİ" başlığı ilə verilir.

LAYİHƏ

Təlim materialları aşağıdakı rubrikalar üzrə qruplaşdırılmışdır:



Yada salın. Dərslikdəki ilk üç bölmə – şagirdlərin bu bölmələrlə bağlı II sinifdə qazandıqları bilik və bacarıqların təkrarı ilə başlayır. İki səhifəlik bu təlim materialı əsas nəzəri məlumatları və bu məlumatların tətbiqi ilə bağlı tapşırıqları əhatə edir. IV bölmədən başlayaraq şagirdlər artıq lazımlı olacaq bilik və bacarıqları yada saldıqları üçün “Yada salın” başlıqlı materiallara ehtiyac qalmır.

1. Araşdırma-müzakirə. Hər bir mövzunun öyrənilməsi əhəmiyyətli riyazi fikirləri formalaşdırmağa imkan verən, məsələ həlli bacarıqlarının təkmilləşdirilməsinə yardım edən fəaliyyətlə başlanır. Bu fəaliyyət şagirdləri konkret, yaxud təsviri modeldən (məsələn: ox, diaqram, şərti işarələr və s.) istifadə etməklə və dərsdə daha fəal iştiraka həvəsləndirməklə həyata keçiriləcəkdir. Fəaliyyətdə şagirdlər, əsasən, qrup şəklində iştirak edəcəklər. Bununla əlaqədər olaraq müəllim üçün metodik vəsaitdə problem mərkəzli fəaliyyətin sinifdə necə həyata keçiriləsi, dərkətmənin inkişafı üçün şagirdlərə düzgün istiqamətdə fikirləşmə və əlaqələndirmə apara bilmələri üçün hansı sual və göstərişlərdə (ipucundan) istifadə etməsi, fəaliyyətin nəticələrinin bölüşülməsinə və ümumi-ləşdirilməsinə dair qısa tövsiyələr və başqa şərhələr veriləcəkdir.

2. Öyrənmə. Yeni bilik və məlumatların izahıdır. Problem mərkəzli fəaliyyətdən sonra müvafiq mövzunun izahı zamanı “konkret-təsviri-müċərrəd” yanaşmasına uyğun konkret və təsviri modellərdən istifadə ediləcək.

Dərsin gedişi şagirdləri fəal iştiraka cəlb etmək üçün mümkün qədər sadə və vizual olaraq təşkil edilir. Müəllim üçün metodik vəsaitdə mövzunun izahı zamanı addım-addım nələrin yerinə yetiriləcəyi, şagirdlərə hansı sualların veriləcəyi, müvafiq riyazi əməlləri yerinə yetirmə bacarıqlarının necə formalaşdırılacağı barədə tövsiyələr eks olunur. Şagirdlərin fəaliyyəti zamanı onların daha çox hansı səhv'lərə yol verdikləri araşdırılır və onları aradan qaldırmak üçün lazımi göstərişlər və şərhələr verilir. Bu prosesdə dərslikdə və iş dəftərində mövzu ilə bağlı əhəmiyyətli məqamlara, əsas məlumatlara, şagirdlərin düzgün düşünmə tərzlərinə, tez-tez yol verilən səhv'lər və ya anlaşılmazlıqlara diqqət çəkmək üçün xüsusi tövsiyələr verilir.

Yuxarıdakı proseslərdə “konkret-təsviri-müċərrəd” yanaşmasına əsasən qəpiklər və əsginaslar, bir-birinə birləşdirilə bilən kublar, sayma vasitələri: çöplər, lentlər, taxta çubuqlar (dondurma çubuqları), “ədəd tərəzisi”, analoq saat modeli və digər konkret obyektlərdən istifadə edərək anlayış və bacarıqların konkret nümayiş etdirilməsi istiqamətində göstərişlər verilir.

Yeni anlayışların öyrənilməsi prosesində “konkret-təsviri-müċərrəd” yanaşmasına əsasən şagirdlərin eyni anlayışa uyğun bir neçə modeli təcrübədən keçirmələrinə imkan yaradılmalıdır. Digər tərəfdən “scaffolding” (tax-tabənd) strategiyası ilə tədris prosesini şagirdlərin şəxsi ehtiyaclarına uyğunlaşdırmaq nəzərdə tutulur. Başqa sözlə, məqsəd şagirdləri tədricən daha yaxşı anlamağa yönəltmək və nəticədə onların dərs prosesində daha müstəqil olmalarını təmin etməkdir. Bu işdə “konkret-təsviri-müċərrəd” yanaşması anlayışların formalaşdırılmasında və təlim materiallarının təqdim edilməsində nəzərə alınmışdır.

3. Bələdçi. Fəaliyyət, yaxud mövzu izahının əsasını təşkil edən riyazi bilik və bacarıqları mücərrədləşdirən nümunə və uyğun tapşırıqlara (şəkil və modellərlə gücləndirilərək) yer verilir. Şagirddən bunları əvvəlcə təhlil etməsi (və ya müəllimin açıqlamasına qulaq asması), daha sonra isə onu izah etməsi gözlənilir. Ardınca şagirdlərin öyrəndiklərini tətbiq etmələri üçün bənzər tapşırıqlar nəzərdə tutulur.

4. Müstəqil iş. Nümunə kimi verilmiş tapşırığın həllini nəzərdən keçirərək şagirdlərin onu sərbəst şəkildə həll edə biləcəklərini və qazanılması nəzərdə tutulan müvafiq bilik və bacarıqları qüvvətləndirəcək az sayda tapşırıqlar verilir. Bu həmçinin müəllimə formativ qiymətləndirmə aparmağa da yardım edəcəkdir. Metodik vəsaitdə diferensial təlim üçün nəzərdə tutulan tapşırıqlar üzrə tövsiyələr eks olunur. Belə ki, sərbəst iş zamanı zəif nəticə göstərən şagirdlərə təkrar izah, yaxud yüksək nəticə göstərən şagirdlər üçün veriləcək əlavə fəaliyyət, çalışma və tapşırıqlara dair materiallar verilir. Bu mərhələdə veriləcək suallar qapalı tapşırıqlar kimi deyil, açıqtıplı, qısa cavablı, uyğunlaşdırma, doğru-səhv və s. kimi olmalıdır.

5. Məsələ həlli. Hər bir mövzu üçün bir neçə məsələ həll etmək nəzərdə tutulur. Problem həllətmə bacarıqları qoyulan problemin mərhələlərlə həll edilməsi şəklində formalaşdırılır.

3

MƏSƏLƏ HƏLLİ DƏRSLƏRİNİN TƏŞKİLİ

Məsələ həlli riyaziyyat təliminin ayrılmaz hissəsidir. Şagirdlər daim həlli aşkar görünməyən və adı riyazi prosedurların tətbiqini deyil, daha çox yaradıcılıq tələb edən məsələ həlli ilə məşğul olmalıdır. *Riyaziyyat Müəllimlərinin Milli Şurası (National Council of Teachers of Mathematics)* tərəfindən təsdiq olunmuş standartlarda qeyd edilir: "Məsələ həlli – riyazi təhsilin əsas məqsədi olmaqla yanaşı, həm də bunun üçün əsas vasitədir. Şagirdlər üçün daha çox məsələ qurmaq və onları həll etmək, özü də daha çox səy tələb edən mürəkkəb məsələləri həll etmək imkanları yaratmaq lazımdır" (NTCM, Principles Standards and for School Mathematics, p.52).

Şagirdlərin məsələ həlli zamanı yol verdikləri səhvələri təhlil edən Amerika təhsil tədqiqatçısı Anne Nyuman (Anne Newman) bu səhvələri 5 mərhələyə ayırmışdır:

Səhvin xarakteri	Şərhi	Aradan qaldırmaq üçün şagirdə verilən tövsiyələr
Oxuma	Termin və riyazi simvollar düzgün oxunmur.	Sualı təkrar oyu
Anlama	Məsələ tam dərk olunmur.	Məsələdən sizdən nəyi tapmaq tələb olunur?
Çevirmələr	Çevirmələr düzgün yerinə yetirilmir.	Məsələni necə həll etməyi düşünürsünüz?
Riyazi prosedur və faktlar	Riyazi hesablamalarda səhvə yol verilir.	Cavabı necə hesablayardınız?
Kodlaşdırma	Həll tapılsa da, məsələnin cavabı düzgün göstərilmir.	Təkrar həll edib cavabı altından yaz.


Məşhur riyaziyyatçı, elmin təbliğatçısı və riyazi təhsilin araşdırıcısı Corc Polyanın (George Pólya, "How to Solve It", 2nd ed., Princeton University Press, 1957) nəzəriyyəsinə əsasən, məsələ həlli 4 fazadan keçir:

1. Məsələni başa düşmək (anlama).

Cox vaxt müəllimlər bu mərhələyə ciddi fikir vermədiklərindən şagirdlər hətta sadə məsələləri də həll etməkdə çətinlik çəkirlər. Bu çətinliyi tədricən aradan qaldırmaq məqsədilə şagirdlərə müxtəlif suallar vermək olar:

- Məsələnin şartindəki bütün sözlərin mənası aydınlaşdırılmışdır?
- Sizdən nəyi tapmaq və ya göstərmək tələb olunur?
- Məsələnin şartını öz sözlərinizlə necə söyləyə bilərsiniz?
- Məsələnin şartını necə təsəvvür edirsiniz?
- Məsələni daha yaxşı başa düşmək üçün onu şəkil, yaxud sxemlə necə təsvir etmək olar?

Məsələnin şartını daha yaxşı başa düşmək üçün qısa yazılış forması, cədvəl, sxem, şəkil və digər təsvirlərdən də istifadə etmək olar.



2. Məsələni həll etmək üçün plan qurmaq.

Bir məsələni həll etmək üçün müxtəlif üsullardan istifadə etmək olar. Düzgün üsulu seçmək bacarıqlarını formalaşdırmanın ən yaxşı yolu daha çox məsələ həll etməkdir. Təcrübə qazandıqca şagirdlər məsələ həllinin daha asan strategiyasını seçə biləcəklər. Ümumi məsələ həlli strategiyaları (Alfred S. Posamentier Stephen Krulik, "Problem Solving Strategies in Mathematics", Corwin, 2009) aşağıdakılardır:

- Təxminetmə və yoxlama (guess and check) – bu strategiya cavabı təxmin edib yoxlamağı və həlli təkmilləşdirməyi nəzərdə tutur.
- Praktik fəaliyyət (Act It Out) – vəsaitlərdən istifadə etməklə praktik fəaliyyət.
- Şəkil çəkmə (Draw) – şəkil və diaqramlar çəkmək.
- Siyahı tərtib etmək və cədvəl qurmaq (Make a List and table).
- Məntiqi düşünmə (Think) – əvvəlki biliklərdən istifadə etməklə məntiqi düşünmə.

LAYİHE

3. Məsələni həll etmək.

Bu mərhələ plan qurma ilə müqayisədə daha sadədir. Şagirdlərə izah etmək lazımdır ki, əgər seçdiyiniz həll üsulu kömək etmirsə, onu dəyişmək lazımdır. Bundan çəkinmək lazım deyil: ən güclü riyaziyyatçılar da məsələnin həlli alınmayanda həll üsulunu dəyişmək məcburiyyətində qalırlar.

4. Cavabı yoxlamaq.

Yoxlama mərhələsi şagirdlər çox fayda verə bilər. Məsələ həllini müzakirə edərkən səhvər aydınlaşdırılır və bu tripli məsələlərin həllində hansı üsullardan istifadə etməyin daha səmərəli olduğu müəyyənləşdirilir.

Ümumiyyətlə, “məsələ həll etmək” və “məsələ həllinin tədrisi” anlayışlarını fərqləndirmək çox vacibdir. Bu baxımdan tədris prosesində hər bir məsələ həllinin 4 fazalı idrak prosesinə (anlama – plan qurma – həll etmə – yoxlama) üçmərhələli şagird fəaliyyəti kimi yanaşılması tövsiyə olunur. Mason, Burton və Stacey (2010) görə (Mason J., Burton L., & Stacey K. 2010. Thinking Mathematically. 2nd. Ed. New York: Pearson), məsələ həllinin tədrisi üç mərhələdə reallaşdırılır: *cəlbetmə, əqli hücum və müzakirə*.

1. Cəlbetmə mərhələsi məsələnin həllinə zəmin yaratlığı üçün buna kifayət qədər vaxt ayırməq lazımdır. Bu mərhələdə şagirdlərin məsələdə nəyi tapmaq lazım olduğunu anladıqlarına və şərti tam olaraq başa düşdüklerinə əmin olmaq lazımdır. Bunun üçün müəllim şagirdləri aşağıdakı suallar ətrafında düşünməyə istiqamətləndirir:

- Nəyi bilmərəm?
- Nə etmək istəyirəm?
- Nə edə bilərəm?

Məsələnin şərtini daha yaxşı başa düşmək üçün qısa yazılış forması, cədvəl, sxem, şəkil və digər təsvirlərdən də istifadə etmək olar. Adətən, bu mərhələ şagirdlərin daha fəal iştirakı ilə keçir. Onlar məsələni anlamaya və daha asan həll etmək üçün məsələni müxtəlif üsullarla modelləşdirirlər. Bu, rollu oyun, müxtəlif ssenari əsasında qurulmuş səhnəcik, yaxud praktik fəaliyyət ola bilər.

2. Məsələnin həlli (əqli hücum) – plan qurmağa və həll etməyə xidmət edir. Müəllim şagirdlərin düzgün strategiya seçimlərinə nəzarət edir. O, məsələni müxtəlif üsullarla həll etmək üçün şagirdlərə şərait yaradır və fərqli düşünən şagirdləri daha da həvəsləndirir. Bunun üçün onlara müxtəlif manipulyativlərdən (birləşən kublar, say çöpləri, müxtəlif konstruktörler, maqnit dairələr, onluq kublar, onluq çərçivələr və s.) sərbəst istifadə etməyə imkan yaradılır.

3. Müzakirə – yoxlamaya və ümumiləşdirməyə xidmət edir. Bu mərhələdə:

- Həllin düzgünlüyü yoxlanılır.
- Əsas ideyalar (*key ideas*) və həll prosesinin mühüm mərhələləri müzakirə edilir (reflektiv təfəkkür).
- Məsələ və onun həlli ümumiləşdirilir.

İki mərhələli (ikiaddımlı) məsələlər

Belə məsələlərdə əsas məqsəd şagirdlərdən müxtəlif situasiyalı məsələləri həll edərkən iki mərhələni əhatə edən müxtəlif riyazi əməlləri tətbiq etməkdir. Məsələnin iki mərhələdən ibarət olması bəzi şagirdlər üçün çətinlik yaradır. Dərslikdəki məsələlərdə addımları daha asan anlamaya üçün hər bir addım ayrıca sual kimi ayrılmışdır. Belə məsələlərdə ikinci addımda soruşulan sual birinci addımın üzərində qurulur. Ona görə də məsələnin yekun cavabı hər iki addımdın düzgün cavablandırılmasından asılıdır.

Birinci yarımlıdə verilən iki mərhələli məsələlər yalnız toplama və çıxmanın müxtəlif kombinasiyalarından ibarətdir. Bu məsələlərin hər addımı toplama, yaxud çıxmaya aiddir.

Hər addımdakı fəaliyyət aşağıdakı növlərə ayrılır:

- Toplamaya aid:
 - a) cəmin tapılması; b) məchul 2-ci toplananın tapılması; c) məchul 1-ci toplananın tapılması.
- Çıxmaya aid:
 - a) fərqlin tapılması; b) məchul çıxılanın tapılması; c) məchul azalanın tapılması.

Hər bir addımda toplama və çıxmanın yuxarıdakı komponentlərində birinin tapılması tələb olunur.

“Dənə çox”, “dənə az” sözləri ilə verilmiş məsələlər isə daha mürəkkəb məsələlərdir. Şagirdlər çox zaman məsələdə “dənə çox” (“dənə az”) sözlərinə rast gəldikdə avtomatik olaraq məsələni toplama (çıxma) ilə həll edəcəklərini düşünürler. Müəllim diqqət etməlidir ki, şagirdlər məsələni həll edərkən “dənə çox” və ya “dənə az” açar sözlərinə “aldanmasınlar”. Əsas məqsəd məsələdə nəyi tapmaq lazım olduğunu başa düşməkdir. Şagirdlərə tövsiyə etmək lazımdır ki, məsələ həlli zamanı “rahat yola qaçıb” fikirlərini bu açar sözlərə bağlamasıdır.

İkiaddımlı məsələlərdə məchulun tapılması üçün məchulla verilənlər arasında əlaqə aydın təsəvvür olunmalıdır. Bunun üçün müəllim konkret əşyalarдан (kublar, düymələr və s.), yaxud təsviri modellərdən (sxem, bar model, şəkil və s.) istifadə edə bilər. Bu, məchulun tapılması üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə ediləcəyi qərarını verməkdə şagirdə çox yardım etmiş olur.

Elxanın oxuduğu kitabı 120 səhifəsi var. O, 5 gün ərzində hər gün 6 səhifə, növbəti 2 gün ərzində isə hər gün 8 səhifə oxudu. Elxan kitabı oxuyub tamamlamaq üçün daha neçə səhifə oxumalıdır?



1-ci addım ••• Məsələni Anla ••• məsələni başa düş.

Məsələni Anla

Nəyi tapmalıyam: kitabı oxunmayan səhifələrinin sayını.

Nə məlumdur: kitabı 120 səhifə olduğu, 5 gün ərzində hər gün 6 səhifə, növbəti 2 gün ərzində isə hər gün 8 səhifə oxunduğu.

Qısa yazılışı

Kitabda var – 120 səhifə


Elxan oxudu:

5 gün – hər gün 6 səhifə

2 gün – hər gün 8 səhifə

Oxumalıdır – ? səhifə

Məsələnin təsviri



2-ci addım ••• PLAN Qur ••• məsələnin həll yolunu fikirləş.

PLAN Qur

Necə həll edə bilərəm: Elxanın oxuduğu səhifələrin ümumi sayını taparam.

Sonra isə kitabı oxunmayan səhifələrinin sayından çıxaram.

3-cü addım ••• HƏLL Et ••• məsələni həll et.

HƏLL Et

1-ci üsul. Məsələni iki addımla həll edərəm.

• Elxan kitabı neçə səhifəsini oxudu?

$$5 \cdot 6 + 2 \cdot 8 = 30 + 16 = 46$$

• O, kitabı daha neçə səhifəsini oxumalıdır?

$$120 - 46 = 74$$

2-ci üsul. Uyğun ifadə yazıb qiymətini taparam.

$$120 - 5 \cdot 6 - 2 \cdot 8 = 120 - 30 - 16 = 90 - 16 = 74$$

Cavab. Elxan kitabı oxuyub tamamlamaq üçün daha 74 səhifə oxumalıdır.

4-cü addım ••• Yoxla ••• cavabı yoxla.

Yoxla

Məsələnin həllini necə yoxlaya bilərəm: Elxanın oxuduğu səhifələrin sayı ilə oxunmamış səhifələrin sayını toplayaram. Cavab 120 olmalıdır.

$$5 \cdot 6 + 2 \cdot 8 + 74 = 30 + 16 + 74 = 120$$

LAYİHƏ

Müəllim məsələ həllinin təqdim olunmuş 4 mərhələsini 3 mərhələdə belə tədris edə bilər:

Cəlbetmə. Müəllim 20 ədəd dairəvi (yaxud kvadrat) stiker götürür. O, dairələrin 4 ədədini iki-iki, 6 ədədini isə üç-üç qruplaşdırıb lövhəyə yapışdırır.



Müəllim sinfə sual verir:

– 20 stikerdən hərəsində 2 dairə olmaqla iki cərgə, hərəsində 3 dairə olmaqla iki cərgə yapışdırıq. Yapışdırılmamış neçə stiker qaldı? Bunu necə hesablamış olar?

Müəllim hər iki hissədəki dairələrin birgə sayını tapmaq üçün riyazi ifadə yazmayı xahiş edir:

$$2 \cdot 2 + 2 \cdot 3 = 10.$$

Sonra kənarda qalan dairələrin sayını tapmaq üçün hansı misal yazılağınızı soruşur:

$$20 - 10 = 10.$$

Sonra müəllim lövhəyə hərəsində 3 dairə olmaqla üç cərgə, hərəsində 5 dairə olmaqla iki cərgə yapışdırır. Eyni sualları verməklə kənarda qalan dairələrin sayını tapmayı xahiş edir.

$$3 \cdot 3 + 2 \cdot 5 = 19 \quad 20 - 19 = 1.$$



Müəllim dairələrin kənarda qalan sayını bir ifadə yazmaqla necə tapmaq mümkün olduğunu soruşur:

$$20 - 3 \cdot 3 - 2 \cdot 5 = 20 - 9 - 10 = 11 - 10 = 1$$

Əsas məsələnin qısa şərti yazılır:

Kitabda var – 120 səhifə

Elxan oxudu:

5 gün – hər gün 6 səhifə

2 gün – hər gün 8 səhifə

Oxumalıdır – ? səhifə

Müəllim lövhədə belə bir sxem çəkə bilər:



Məsələnin həlli:

- Elxan oxuduğu səhifələrin sayı tapılır: $5 \cdot 6 + 2 \cdot 8 = 30 + 16 = 46$
- Qalan səhifələrin sayını tapmaq üçün misal yazılır: $120 - 46 = 74$

Cavab. Elxan kitabı oxuyub tamamlamaq üçün daha 74 səhifə oxumalıdır.

Müzakirə. Məsələni həll etmək üçün hansı ideyalardan istifadə edildiyi müzakirə olunur – qruplaşdırma, iki müxtəlif qruplardakı əşyaların ümumi sayının tapılması, verilmiş qrupun üç müxtəlif hissələrə ayrılması və s. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə oluna bilər. Bəzi şagirdlər məsələni bir ifadə yazılmışla da həll edə bilərlər: $120 - 5 \cdot 6 - 2 \cdot 8 = 120 - 30 - 16 = 90 - 16 = 74$


Cavabın düzgünlüyünü yoxlamaq üçün Elxanın oxuduğu və qalan səhifələrin cəmi tapılır. Kitabın tam səhifələri ilə müqayisə olunur: $5 \cdot 6 + 2 \cdot 8 + 74 = 30 + 16 + 74 = 30 + 90 = 120$

4

RİYAZİYYAT FƏNN KURİKULUMU

Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) şagirdlərdə riyazi təfəkkürün və riyazi dəyərləndirmə bacarıqlarının formalasdırılmasına xidmət edir. Fənn kurikulumunda riyaziyyat 5 məzmun xətti üzrə tədris olunur. Bütün məzmun xətlərinin əsas hədəfi şagirdlərdə məsələ həlli bacarıqlarının formalasdırılmasıdır.

İbtidai təhsil səviyyəsində dərsliklər tərtib edilərkən təlim prosesi riyaziyyat fənn kurikulumunda nəzərdə tutulmuş bu məzmun xətləri üzrə təşkil ediləcəkdir: *ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal*.



Məzmun xətləri üzrə təlimin təşkili zamanı mənimsənilən bilik və bacarıqların sadədən mürəkkəbə doğru olmaqla dərinləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulacaqdır. Bununla yanaşı, fənnin məzmununa daxil olan hər hansı bir bilik və bacarıq yalnız bu məzmun xətti çərçivəsində məhdudlaşmayaq digər xətlərlə də əlaqələndiriləcəkdir. İbtidai təhsil pilləsinin sonunda məzmun xətləri üzrə təlim nəticələri aşağıdakı kimi olacaqdır:

Ədədlər və əməllər

Şagird

- milyon dairəsində əşyaları bir-bir və ya qruplarla sayı, onluq say sistemində mərtəbə vahidlərinin qiymətini müəyyən edir, ədədləri oxuyur və yazır, müxtəlif ekvivalent formalarda təsvir edir, mərtəbə toplananlarının cəmi şəklində göstərir, ədədin hissəsini tapır;
- mənfi olmayan tam ədədlər üzərində hesab əməllərini aparır, bu əməllər arasındaki əlaqələri başa düşür və onlardan problemlərin həllində istifadə edir;
- kəsrlər haqqında ilkin məlumatları əldə edir;
- məsələ həllində və hesablamalarda gözəyari qiymətləndirmə aparır.

Cəbr və funksiyalar

Şagird

- ədədlər arasında əlaqələrin ifadəsində, təsvirində, sadələşdirilməsində, problemlərin həllində müvafiq simvollar, əməllər və xassələrdən istifadə edir;
- sadə tənlikləri həll edir;
- müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi və s.) arasında funksional asılılıqları ifadə edir və bu biliklərdən problem həllində istifadə edir.

Həndəsə

Şagird

- əşyaların fəzada qarşılıqlı vəziyyətini müəyyən edir, sadə fiqurları (nöqtə, parça, düz xətt, bucaq, üçbucaq, düzbucaqlı, kvadrat, dairə, kub) tanır, təsvir edir, onların bəzi xüsusiyyətlərini bilir, bu biliklər əsasında müqayisələr aparır və onlardan məsələ həllində istifadə edir.

Ölçmə

Şagird

- seçilmiş şərti ölçü vahidinin verilmiş kəmiyyətdə neçə dəfə yerləşdiyini müəyyənləşdirməklə ölçmə əməliyyatının mənasını başa düşür, vahidlər arasında əlaqə yarada bilir;
- kəmiyyətlərin ölçülüməsində və müqayisəsində uyğun ölçü vahidləri və alətlərindən düzgün istifadə edir və bu biliklər əsasında riyazi və praktik çalışmaları yerinə yetirir;
- “perimetr” və “sahə” anlayışlarını başa düşür, bu biliklərdən praktik işlərin və çalışmaların yerinə yetirilməsində istifadə edir.

Statistika və ehtimal

Şagird

- məlumatları toplayır, sistemləşdirir və alınan nəticələri şərh edir;
- ehtimalla bağlı bəzi ifadələri (mümkündür, qeyri-mümkündür, baş verə bilər, baş verə bilməz) bilir və onlardan sadə proqnozların verilməsində istifadə edir.

Digər tərəfdən dərslik tərtib edilərkən aşağıdakı prinsiplər diqqətə alınmışdır:

- Gündəlik hayatda, cəmiyyətdə, yaxud hər hansı bir iş görərkən qarşıya çıxan problemlərdə riyaziyyatdan istifadə.
- Verilən məlumatı təhlil etmək, problemi həll etmək üçün plan və ya strategiya ortaya qoymaq, bir həll yolu tapmaq və bu həlli əsaslandırmak, problemin həlli prosesini və uyğunluğunu gözdən keçirmək, mərhələ-mərhələ problem həllinin modelini formalasdırmaq.
- Problemləri həll etmək üçün məqsədə uyğun vasitələrdən (real əşya, konkret material, kağız-qələm, texnologiya və s.) istifadə edilməsi və müvafiq texnikanın (şifahi hesablama, təxminetmə, ədədləri hissətmə – *number sense* və s.) seçilməsi.
- Riyazi fikir və mühakimə yürütmənin nəticələrini müxtəlif şəkildə (simvollar, diaqramlar, qrafiklər, şifahi və s.) nümayiş etdirməklə əlaqənin yaradılması.
- Riyazi fikirlərin sistemləşdirilməsi, yazılıması və mübadiləsi üçün təqdimatların (*representations*) hazırlanması və onlardan istifadə olunması.
- Riyazi fikirlərin əlaqələndirilməsi və fikir mübadiləsini təmin etmək üçün riyazi əlaqələrin təhlil olunması.
- Yazılı və ya şifahi ünsiyyətdə riyazi fikirlərin və dəlillərin təqdim olunması, izahı və təsdiqi üçün qüsursuz, səlis riyazi dildən istifadə edilməsi.

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındaki münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyüünü nümayiş etdirir.

1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.

- 0-1000 arasında yazılımış ədədi oxuyur (1.1.1).
- 1000-ə qədər ədədləri tanır və yazır (1.1.1).
- 0-1000 arasında şifahi söylənmiş ədədi yazır (1.1.1).
- 1000-ə qədər ədədlərin sözlə yazılışını oxuyur (1.1.1).
- 1000-ə qədər bir neçə ədədin ardıcıl düzülüşündəki səhvləri aşkar edir və düzəldir (1.1.1).

1.1.1. * 1 000 000 dairəsində ədədləri oxuyur və yazır.

- 0-10 000 arasında yazılış adədi oxuyur (1.1.1).
- 0-10 000 arasında şifahi söylənmiş ədədi yazır (1.1.1).
- 0-10 000 arasında ədədlərin sözlə yazılışını oxuyur (1.1.1).
- Sadə kəsrləri modelləşdirir (1.1.6).
- Məxrəcləri eyni olan kəsrləri müqayisə edir (1.1.7).

1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini müəyyən edir.

- Verilmiş üçrəqəmli ədəddə mövqeyinə görə rəqəmlərin hansı mərtəbədə yerləşdiyini müəyyən edir (1.1.2).
- Üçrəqəmli ədədin rəqəmlərini uyğun mərtəbə vahidlərinin sayı kimi izah edir (1.1.2).
- Verilmiş üçrəqəmli ədədi mərtəbə cədvəlində təsvir edir (1.1.2).
- Üçrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbə qiymətini müəyyən edir (məsələn, 529 ədədində 5 rəqəminin mərtəbə qiyməti 500-ə, 2 rəqəminin – 20-yə, 9 rəqəminin mərtəbə qiyməti isə 9-a bərabərdir) (1.1.2).
- Eyni rəqəmin müxtəlif ədədlərdəki mövqeyinə görə mərtəbə qiymətlərini fərqləndirir (1.1.2).

1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələr ilə ifadə edir.

- Sayı 1000 dairəsində olan iki qrupdakı əşyaların sayını "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə edir (1.1.3).
- Ədədləri müvafiq riyazi dildən istifadə etməklə müqayisə edir (1.1.3).
- İki qrupa daxil olan əşyaların sayını müqayisə edir və nəticəni uyğun riyazi ifadələr vasitəsilə təsvir edir (1.1.3).
- 1000 dairəsində konkret, təsviri və mücərrəd formalarda təqdim olunan ədədləri müqayisə edir (1.1.3).
- Ədədlərin müqayisəsini ədəd oxunda onların bir-birinə nəzərən yerləşməsi kimi təqdim edir (məsələn, 547 < 586 < 595 bərabərsizliyini ədəd oxunda 586 ədədinin 547-dən sağda, 595-dən isə solda yerləşməsi kimi izah edir) (1.1.3).
- Ədəd oxunda yerləşməsinə görə iki ədəd arasındaki münasibəti riyazi ifadə şəklində yazır (1.1.3).
- Üçrəqəmli ədədləri müqayisə etmək üçün əvvəlcə bu ədədlərin yüzünlərini, sonra onluqlarını, sonda isə təkliklərini müqayisə edir (1.1.3).
- ">", "<", "=" işarələri ilə təsvir edilən ədədlər arasındaki münasibətləri manipulyativlər, real əşyalar, qollu tərəzi və s. vasitəsilə modelləşdirir (1.1.3).
- 1000 dairəsində verilmiş bir neçə ədəd arasında ən kiçik və ən böyük müəyyən edir (1.1.3).
- 1000 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır (1.1.3).
- 1000 dairəsində verilmiş üç və dörd ədədi artan və azalan sıra üzrə düzür (1.1.3).

1.1.4. 1000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.

- Verilmiş üçrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini müəyyən edir (1.1.4).
- Verilmiş üçrəqəmli ədəddə hər rəqəmin mərtəbə qiymətini yazır (1.1.4).

LAYİHDƏ

- Üçrəqəmli ədədi mərtəbə qiymətlərinin cəmi (açıq şəkildə) şəklində göstərir (məsələn: $483 = 400 + 80 + 3$) (1.1.4).

1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.

- 1000 dairəsində ədədi kublar, konkret əşyalar (şarlar) vasitəsilə, həmçinin ədəd oxunda təsvir edir (1.1.5).
- 1000 dairəsində ədədləri yüz-yüz, on-on və tək əşyalar (yumurta qabları, kublar, paketlənmiş şarlar və s.) vasitəsilə təqdim edir (1.1.5).
- Ədəd oxundakı bölgülərə əsasən verilmiş üçrəqəmli ədədin yerini müəyyən edir (1.1.5).
- Ədəd oxunda verilmiş ədəddən irəli və geri saymaqla alınan ədədi müəyyən edir (1.1.5).
- Verilmiş üçrəqəmli ədədi abak (yaxud çötkə) vasitəsilə mərtəbə vahidlərinin sayı ilə təsvir edir (1.1.5).
- Ədədi müxtəlif ədədi ifadələrin nəticələri kimi təqdim edir (1.1.5).
- Aliş-veriş məsələlərində pullar vasitəsilə üçrəqəmli ədədləri təsvir edir (1.1.5).
- Üçrəqəmli ədədi sözlərlə, rəqəmlərlə və mərtəbə qiymətlərinin cəmi (açıq şəkildə, məsələn: $483 = 400 + 80 + 3$) kimi təsvir edir (1.1.5).
- Üçrəqəmli ədədi yüzlük, onluq və təkliklərin sayına görə müxtəlif şəkillərdə təqdim edir (məsələn, 347 ədədini 3 yüzlük, 4 onluq və 7 təklik; 2 yüzlük, 14 onluq və 7 təklik, 1 yüzlük və 247 təklik və s.) (1.1.5).
- Ədədin minlik, yüzlük, onluq və təkliklərinin sayını mərtəbə cədvəlində yazır (1.1.5).
- Minlik, yüzlük, onluq və təkliklərin sayına əsasən ədədi müəyyən edir (1.1.5).
- Dörd və çoxrəqəmli ədəddə minlikləri göstərən rəqəmi müəyyən edir (1.1.5).
- Verilmiş dördrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini və qiymətini müəyyən edir (1.1.5).

1.1.6. 1000 dairəsində düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayı.

- 0-1000 arasında verilmiş ədəddən əvvəl və sonra gələn bir neçə ədədi sayı (1.1.6).
- Ədəd oxunda ixtiyarı ədəddən başlayaraq on-on, əlli-əlli və yüz-yüz ritmik sayı (1.1.6).
- Ədəd oxunda ritmik saymaqla verilmiş ədədlərin yerini təqribi olaraq müəyyən edir (1.1.6).
- 1000 dairəsində on-on, əlli-əlli və yüz-yüz ritmik saymaqla ardıcılığı davam etdirir (1.1.6).
- Ritmik saymaqla ədədi ardıcılılıqda buraxılmış ədədləri müəyyən edir (1.1.6).
- Pulun ümumi məbləğini tapmaq üçün pul vahidlərini on-on, əlli-əlli və yüz-yüz sayı (1.1.6).
- Ritmik sayma ilə verilmiş ədədi ardıcılılıqda qanunauyğunluğu müəyyən edir və onu davam etdirir (1.1.6).

1.1.7. Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üçrəqəmli ədədlər düzəldir.

- Verilmiş iki və üç rəqəmin köməyi ilə müxtəlif üçrəqəmli ədədlər düzəldir (1.1.7).
- Eyni rəqəmləri olan müxtəlif ədədlərdə bu rəqəmlərin mərtəbələrini və mərtəbə qiymətini müəyyən edir (1.1.7).
- 2, 3 və 4 rəqəm vasitəsilə verilmiş şərtləri ödəyən ədəd düzəldir (1.1.7).

1.1.8. Tamın hissəsi anlayışını başa düşdüyüünü nümayiş etdirir.

- Tamı əşyalarla, sadə həndəsi fiqurlarla təsvir edir və onun bərabər hissələrini nümayiş etdirir (1.1.8).
- Tamin bərabər olan və bərabər olmayan hissələrini fərqləndirir (1.1.8).
- Verilmiş sadə fiquru bərabər hissələrə bölür (1.1.8).
- Tamın hissəsini kəsrlə ifadə edir (1.1.8).
- Verilmiş kəsri əşyanın, fiqurun bərabər hissələri kimi modelləşdirir (1.1.8).
- Sadə həndəsi fiqurun kəsrlə verilmiş hissəsini müəyyən edir (1.1.8).
- Sadə həndəsi fiqurun verilmiş kəsrə uyğun hissəsini nümayiş etdirir (1.1.8).
- Kəsri konkret, təsviri və mücərrəd üsullarla ifadə edir (1.1.8).
- Sadə kəsrin necə yazılıdığını izah edir (1.1.8).
- Kəsri oxuyur və yazır (1.1.8)
- Kəsr xəttini, kəsrin surətini və məxrəcini yazır (1.1.8).

1.1.6.* Sadə kəsrləri modelləşdirir.

1.1.7.* Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.

1.1.8.* Kəmiyyatın hissələrini kəsrlərin köməyi ilə təsvir edir.

1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar arasındaki əlaqəni başa düşdüyüünü nümayiş etdirir.

1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa düşdüyüünü nümayiş etdirir.

- Cərgə-sıra modelinə əsasən vurma və bölmənin mənasaizi izah edir (1.2.1).
- Vurma əməlini hər birində eyni sayıda əşya olan bir neçə qrupdakı əşyaların ümumi sayının tapılması kimi izah edir (1.2.1).
- Ədədi vurma və ədədə vurmanın nəticəsini təkrar toplama kimi tapır (1.2.1).

LARİHED

- Qisməti əşyaları verilən sayıda qruplara bərabər paylaşıqda hər qrupa düşən əşa sayı kimi tapır (1.2.1).
- Qisməti əşa qrupunu verilən daha az sayıda əşa qruplarına ayırdıqda alınan qrupların sayı kimi tapır (1.2.1).
- Ədədi bölmə və ədədə bölmənin nəticəsini təkrar çıxma və vurmanın tərs əməli kimi tapır (1.2.1).
- Vurma və bölmə əməllərini ədəd oxunda ritmik sayma ilə təsvir edir (1.2.1).
- Vurma cədvəlindən istifadə etməklə, yaxud yaddaşa əsasən hasili müəyyən edir (1.2.1).
- Hasili vurma cədvəlindən istifadə etməklə və ya hafizaya əsaslanaraq tapır (1.2.1).
- Qisməti bölmə cədvəlindən istifadə etməklə və ya hafizədən tapır (1.2.1).

1.2.2. Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.

- Ədəd ilə 6-nın hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 7-nin hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 8-in hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 9-un hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 10-un hasilini ədədin sonuna bir sıfır artırmaqla tapır (1.2.2).
- Cəmin ədədə və ədədin cəmə hasilini paylama xassəsindən istifadə etməklə tapır (1.2.2).
- Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasili tapır (1.2.2).
- İki rəqəmli və birrəqəmli ədədlərin hasilini ikirəqəmli ədədi açıq şəkildə göstərməklə və paylama xassəsindən istifadə etməklə tapır ($15 \cdot 8 = (10 + 5) \cdot 8 = 10 \cdot 8 + 5 \cdot 8 = 80 + 40 = 120$) (1.2.2).
- Üçrəqəmli və birrəqəmli ədədlərin hasilini üçrəqəmli ədədi açıq şəkildə göstərməklə və paylama xassəsindən istifadə etməklə tapır ($263 \cdot 3 = (200 + 60 + 3) \cdot 3 = 200 \cdot 3 + 60 \cdot 3 + 3 \cdot 3 = 600 + 180 + 9 = 789$) (1.2.2).

1.2.3. Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.

- Üç və daha çox ədədin hasilini qruplaşdırma xassəsindən istifadə etməklə tapır (1.2.3).
- Ədədin 10-un misillərinə hasilini qruplaşdırma xassəsindən istifadə etməklə tapır ($7 \cdot 20 = 7 \cdot 2 \cdot 10 = 14 \cdot 10 = 140$) (1.2.3).
- Ədədin 100-ün misillərinə hasilini qruplaşdırma xassəsindən istifadə etməklə tapır ($4 \cdot 200 = 4 \cdot 2 \cdot 100 = 8 \cdot 100 = 800$) (1.2.3).
- İki ədədin hasilini vuruqlardan birini başqa iki ədədin hasili şəklində göstərməklə tapır ($5 \cdot 3 \cdot 6 = 5 \cdot 4 \cdot 9 = 20 \cdot 9 = 180$) (1.2.3).

1.2.4. Cəmin ədədə bölünməsi qaydasını şərh edir.

- İki ədəd cəmini başqa bir ədədə bölmək üçün toplananları həmin ədədə böldür və cəmi tapır (1.2.4).
- İki ədəd fərqini başqa bir ədədə bölmək üçün azalan və çıxılanı həmin ədədə böldür və fərqi tapır (1.2.4).

1.2.5. Cəmin ədədə bölünməsi qaydasından hesablamalarda istifadə edir.

- Bölünəni iki ədədin cəmi şəklində göstərməklə qisməti daha asan tapır ($72:6 = (60+12):6 = 60:6+12:6 = 10+2 = 12$) (1.2.5).
- Bölünəni iki ədədin fərqi şəklində göstərməklə qisməti daha asan tapır ($792:8 = (800 - 8):8 = 100 - 1 = 99$) (1.2.5).
- Bölünəni uyğun iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti tapır (1.2.5).

1.2.6. Qalıqlı bölməni yerinə yetirir.

- 10-a qədər vurma cədvəli daxilində qalıqlı bölməni yerinə yetirir (1.2.6).
- İki rəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.6).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.6).
- Qalıqlı bölmə zamanı qismətin və qalığın doğruluğunu (Qis·Bölən + Qalıq = Bölünən) yoxlayır (1.2.6).
- Tapılmış qalıq bölgəndən böyük olduqda qalıqlı bölməni səhv yerinə yetirdiyini müəyyən edir (1.2.6).

1.2.7. Qalıqlı bölmənin mahiyyətini şərh edir.

- Qalıqlı bölməni əşyaları qrupunu bərabər hissələrə böldükdə artıq qalan əşa sayı kimi izah edir (1.2.7).
- Gündəlik həyatda qalıqlı bölmə ilə bağlı məsələlərə nümunələr göstərir (1.2.7)
- Cərgə-sıra modelindən istifadə etməklə qalıqlı bölməni dairəciklərlə modelləşdirir (1.2.7).

1.2.8. Hesab əməlləri arasında qarlılıqlı əlaqəni izah edir.

- Toplama və çıxmanın qarlılıqlı əlaqəsini nümunələrlə izah edir (1.2.8).
- Toplama və çıxmanın qarlılıqlı əlaqəsini ədəd üçlüyü ilə modelləşdirir (1.2.8).
- Məchul toplananı tapmaq üçün çıxmadan istifadə edir (1.2.8).
- Vurma və bölmənin qarlılıqlı əlaqəsini nümunələrlə izah edir (1.2.8).

LAYİHE

- Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir (1.2.8).

- Cərgə-sıra modelinə əsasən vurma və bölmənin əlaqəsini izah edir (1.2.8).

1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən çalışmaların həllində istifadə edir.

- Toplama və çıxmanın əlaqəsini ədəd üçlüğündə təsvir edir (1.2.9).
- Vurma və bölmənin əlaqəsini “ədəd üçbucağı”nda təsvir edir (1.2.9).
- Bölmə əməlini vurmanın tərsi kimi yerinə yetirir (1.2.9).
- Tənlik həllində toplama və çıxmanın əlaqəsindən istifadə edir (1.2.9).
- Məchulu olan bərabərliklərdə əməllər arasında əlaqədən istifadə edir (1.2.9).
- Toplamanın cavabını çıxma, çıxmanın cavabını isə toplama ilə yoxlayır (1.2.9).
- Vurmanın cavabını bölmə, bölmənin cavabını isə vurma ilə yoxlayır (1.2.9).

1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1. 1000 dairəsində şifahi toplama və çıxmayı yerinə yetirir.

- Üçrəqəmli ədədlərin cəmini uyğun mərtəbə qiymətlərini toplamaqla tapır (1.3.1).
- Üçrəqəmli ədədlərin cəmini əvəzləmə (*compensation*) üsulu ilə şifahi hesablayır (məsələn: $198 + 249 = (198 + 2) + (249 - 2) = 200 + 247 = 447$) (1.3.1).
- Toplananlardan birini hissələrə ayırmalı üçrəqəmli ədədlərin cəmini tapır (1.3.1).
- Üç və daha çox ədədin cəmini şifahi tapmaq üçün qruplaşdırma xassəsindən istifadə edir (1.3.1).
- İki üçrəqəmli ədədin fərqini mərtəbə qiymətləri fərqinin cəmi kimi tapır (məsələn: $578 - 143 = (500 - 100) + (70 - 40) + 8 - 3$) (1.3.1).
- Üçrəqəmli və ikirəqəmli ədədlərin fərqini çıxılanı hissələrə ayırmalı tapır (məsələn: $518 - 48 = 518 - 18 - 30 = 500 - 30 = 470$) (1.3.1).
- Üçrəqəmli ədədlərin fərqini əvəzləmə (*compensation*) üsulu ilə şifahi hesablayır (məsələn: $321 - 193 = (321 + 7) - (193 + 7) = 328 - 200 = 128$) (1.3.1).
- Üçrəqəmli ədədlərin fərqini çıxılanı mərtəbə qiymətlərinə ayırmalı tapır (məsələn: $849 - 237 = 849 - 200 - 30 - 7 = 649 - 30 - 7 = 619 - 7 = 612$) (1.3.1).
- Qarşıq (manat və qəpiklərlə) məbləğlərlə hesablamalar aparmaq üçün manat və qəpikləri ayrı-ayrı qruplaşdırır, sonra hesablamalar aparır (1.3.1).

1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmayı yerinə yetirir.

- Toplama və çıxmayı əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazır (1.3.2).
- Toplama və çıxmayı müxtəlif vasitələrdən (abak, çötkə, sadə kalkulyator və s.) istifadə etməklə yerinə yetirir (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq və yüzük yaranmayan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq yaranan hal üçün ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq yaranan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- İkirəqəmli ədədləri yeni yüzük yaranan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni yüzük yaranan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq və yüzük yaranan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- İkirəqəmli və birrəqəmli ədədləri yeni onluq və yüzük yaranan hal üçün alt-alta yazmaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri onluq ayrılmayan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda geri saymaqla çıxır (1.3.2).
- Üçrəqəmli ədədləri onluq ayrılan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda geri saymaqla çıxır (1.3.2).
- Üçrəqəmli ədədləri yüzük ayrılan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda geri saymaqla çıxır (1.3.2).
- Üçrəqəmli ədədləri yüzük və onluq ayrılan hal üçün alt-alta, sətir üzrə yazmaqla və ədəd oxunda geri saymaqla çıxır (1.3.2).
- Məchul toplanana aid məsələləri həll edir və istifadə etdiyi strategiyani izah edir (1.3.2).
- Məchul çıxılan və azalana aid məsələləri həll edir və istifadə etdiyi strategiyani izah edir (1.3.2).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).

1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir.

- Yuvarlaqlaşdırmanı ədədi başqa yaxın bir ədədlə əvəzətmə kimi izah edir (1.3.3).
- Ədədləri onluqlara qədər yuvarlaqlaşdırır (1.3.3).
- Ədədləri yüzlük'lərə qədər yuvarlaqlaşdırır (1.3.3).
- Ədədləri onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi tapır (1.3.3).
- Ədədləri yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi tapır (1.3.3).
- Ədədləri yuvarlaqlaşdırmaqla cəmi şifahi təxmin edir (1.3.3).
- Təqribi tapdıgı cəmi dəqiq cavabla müqayisə edir (1.3.3).
- Ədədləri onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi fərqi tapır (1.3.3).
- Ədədləri yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla təqribi fərqi tapır (1.3.3).
- Təqribi tapdıgı fərqi dəqiq cavabla müqayisə edir (1.3.3).
- Ədədləri yuvarlaqlaşdırmaqla cəmi və fərqi şifahi təxmin edir (1.3.3).
- Vuruqlardan birini onluqlara və ya yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla hasili təxmin edir (1.3.3).
- Vuruqlardan hər ikisini onluqlara və ya yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla hasili təxmin edir (1.3.3).
- Bölgən, yaxud bölünəni onluqlara və ya yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla qisməti təxmin edir (1.3.3).
- Vurma və bölmədə komponentləri yaxın ədədlərlə əvəz etməklə cavabı təxminini tapır (1.3.3).

1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edir.

- Toplama əməlinin nəticəsini çıxma ilə yoxlayır (1.3.4).
- Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır (1.3.4).
- Vurma əməlinin nəticəsini bölmə ilə yoxlayır (1.3.4).
- Bölmə əməlinin nəticəsini vurma ilə yoxlayır (1.3.4).
- Məchul vuruğu tapmaq üçün bölmədən istifadə edir (1.3.4).
- Məchul bölünəni tapmaq üçün vurmadan istifadə edir (1.3.4).
- Vurma və bölmənin verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (1.3.4).

1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurma və bölmə əməllərini yerinə yetirir.

- İkirəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurur (1.3.5).
- İkirəqəmli ədədi birrəqəmli ədədə ikirəqəmli ədədi açıq şəkildə yazmaqla vurur (1.3.5).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurur (1.3.5).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə ikirəqəmli ədədi açıq şəkildə yazmaqla vurur (1.3.5).
- İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklinde bölgür (1.3.5).
- İkirəqəmli ədədi birrəqəmli ədədə ikirəqəmli ədədi iki ədədin cəmi və ya fərqi şəkildə göstərməklə bölgür (1.3.5).
- İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklinde bölgür (1.3.5).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklinde bölgür (1.3.5).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklinde bölgür (1.3.5).
- Verilmiş ixtiyarı ədədin 2, 3 və 5-ə qalıqsız böldündüyü bölmə əlamətlərinə görə müəyyən edir (1.3.5).
- Alt-alta vurmanın cavabını vurmanın paylama xassəsindən istifadə etməklə yoxlayır (1.3.5).
- Sütun şəklinde bölmənin cavabını vurma ilə yoxlayır (1.3.5).

1.3.6. Sadə və ən çoxu üçəməlli məsələləri həll edir.

- Üçtoplanañlı ifadələrin qiymətini tapır (1.3.6).
- Toplama, çıxma ilə əlaqəli üçəməlli məsələləri həll edir (1.3.6).
- Vurma və bölməyə aid məsələləri həll edir (1.3.6).
- Üçəməlli məsələləri həll etmək üçün uyğun ifadələr yazır və qiymətini tapır (1.3.6).
- Məsələləri mötərizəli ifadələr qurmaqla həll edir (1.3.6).

1.3.7. Ədədin hissəsini tapır.

- Əşyalar çoxluğununu tam kimi təsvir edir (1.3.7).
- Əşyalar çoxluğunundakı əşyaları tamın hissəsi kimi modelləşdirir (1.3.7).
- Verilmiş ədədin kəsrlə ifadə olunan hissəsini tapır (1.3.7).
- Ədədin kəsrlə ifadə olunan hissələrini müqayisə edir (1.3.7).
- Verilmiş kəsrə bərabər olan kəsrləri müəyyən edir (1.3.7).
- Kəsrləri ədəd oxunda təsvir edir (1.3.7).
- Kəsrləri zolaqlarından və digər modellərdən istifadə etməklə kəsrləri müqayisə edir (1.3.7).

LAYİHE

- Məxrəcləri eyni olan kəsrləri müqayisə edir (1.3.7).
- Kəsrlərin müqayisəsini konkret əşyalarla, həndəsi fiqurlarla, ədəd oxunda təsvir edir (1.3.7).

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Riyazi ifadə anlayışlarını başa düşdürünen nümayiş etdirir.

2.1.1. Mötərizəsiz və mötərizəli ədədi ifadələrin hesablanmasından əməllər sırasından düzgün istifadə edir.

- Sözlə söylənilən ədədi ifadəni riyazi işarələrlə yazır (2.1.1).
- Riyazi işarələrlə yazılmış ədədi ifadəni sözlərlə söyləyir (2.1.1).
- Verilmiş ədədi ifadələrdə əməllər ardıcılılığını müəyyən edir (2.1.1).
- Əməllər ardıcılığına uyğun olaraq ifadənin qiymətini tapır (2.1.1).
- Mötərizəsiz ifadələrdə əvvəl vurma və bölmə, sonra isə toplama və çıxma əməllərini yerinə yetirir (2.1.1).
- Mötərizəli ifadələrdə ilkin olaraq mötərizə daxilindəki əməlləri yerinə yetirir (2.1.1).

2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur.

- Hərfi ifadə ilə ədədi ifadəni fərqləndirir (2.1.2).
- Sözlə söylənilən hərfi ifadəni riyazi işarələrlə yazır (2.1.2).
- Riyazi işarələrlə yazılmış hərfi ifadəni sözlərlə söyləyir (2.1.2).
- Dəyişənin mənasını izah edir (2.1.2).

2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.

- Verilmiş hərfi ifadədə dəyişənin qiymətini yerinə yazmaqla ifadənin qiymətini hesablayır (2.1.3).
- Verilmiş hərfi ifadələrdə dəyişənin müxtəlif qiymətlərində ifadənin qiymətini tapır (2.1.3).
- Dəyişənin müxtəlif qiymətlərində ifadənin aldığı qiymətə əsasən qanunauyğunluğu müəyyən edir və hərfi ifadəni yazır (2.1.3).

2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.

- Məsələyə uyğun ədədi ifadə qurur və əməllər ardıcılığına əsasən qiymətini tapır (2.1.4).
- Verilmiş hərfi ifadələrdən hansının məsələnin şərtinə uyğun olduğunu müəyyən edir (2.1.4).

2.1.5. Münasibatlın doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.

- İfadənin qiymətinə əsasən ədədlər arasında müvafiq əməl işarələrini yazır (2.1.5).
- Bərabərliyin doğruluğunu təmin etmək üçün mötərizələrin yerini müəyyən edir (2.1.5).
- Bərabərsizliyi təmin edən ədədləri və əməlləri müəyyən edir (2.1.5).

2.2. Ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdürünen nümayiş etdirir.

2.2.1. Ədədi ifadələrin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazır.

- Ədədi ifadələrin qiymətini hesablayır və digər ifadələrin qiyməti ilə müqayisə edir (2.2.1).
- Bərabərsizliyin hər iki tərəfindəki ifadələrin qiymətini hesablamalıqla müqayisə işarələrini yazır (2.2.1).
- Tərəzinin gözlərini bərabərləşdirmək üçün lazım olan sayıda əşyanın sayını tənlik yazımaqla tapır (2.2.1).

2.2.2. "Məchul", "tənlik", "tənliyin həlli" anlayışlarını başa düşdürünen nümayiş etdirir.

- Məchulu tapılması lazım olan ədəd kimi izah edir (2.2.2).
- Məchulu olan bərabərliyin tənlik olduğunu müəyyən edir (2.2.2).
- Tənliyin həllini məchulun tapılması kimi izah edir (2.2.2).
- Tənliyi həll etdikdən sonra həllin doğruluğunu yoxlayır (2.2.2).

2.2.3. Sadə tənlikləri həll edir.

- Məchul toplananın tapılmasına aid tənlikləri həll edir (2.2.3).
- Məchul azalanın tapılmasına aid tənlikləri həll edir (2.2.3).
- Məchul çıxılanın tapılmasına aid tənlikləri həll edir (2.2.3).
- Məchulu balans üsulu ilə tapır (2.2.3).
- Tərəzi məsələrinə uyğun tənlik qurur və həll edir (2.2.3).
- Toplama və çıxmaya aid məsələrin həlli üçün tənlik qurur (2.2.3).

2.3. Sadə funksional asılılıqları başa düşdürünen nümayiş etdirir.

2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdürünen nümayiş etdirir.

LAYİHE

- Eyni bir hərfi ifadədə dəyişən müxtəlif qiymətlər alıqda ifadənin qiymətinin dəyişdiyini müəyyən edir (2.3.1).
- Məsələ həllində hərfi ifadələrdən istifadə edir (2.3.1).

2.3.2. Kəmiyyətlər arasındaki sadə asılılıqları başa düşdürünen nümayiş etdirir.

- Bir kəmiyyətin başqasından asılılığını dəyişəni olan ifadələr yazmaqla izah edir (2.3.2).
- Dəyişənin müxtəlif qiymətlərində ifadənin qiymətinin necə dəyişdiyini izah edir (2.3.2).
- Məbləğin malın qiyməti və miqdardan asılı olduğunu şərh edir (2.3.2).
- Qazancı gəlir və xərcin fərqi kimi izah edir (2.3.2).
- Gəlir, xərc və qazanc arasındaki əlaqəyə əsasən ikisi verildikdə üçüncüyü tapır (2.3.2).
- Yiğimi ailə bütçəsində gəlir və xərcin fərqi kimi izah edir (2.3.2).
- Çoxbucaqlının perimetrinin onun tərəflərinin uzunluqlarından asılı olduğunu izah edir (2.3.2).
- Düzbucaqlının sahəsinin onun uzunluğunu və enindən asılı olduğunu izah edir (2.3.2).

3. Həndəsə

Şagird:

3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.

3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

- Sadə simmetrik fiqurları müəyyən edir (3.1.1).
- Simmetriya oxunun simmetrik fiqurları iki bərabər hissəyə böldüyünü nümayiş etdirir (3.1.1).
- İki fiqurun xəttə nəzərən bir-birinə simmetrik olduğunu onların güzgü əksi kimi izah edir (3.1.1).
- Sadə fiquru sağa, sola, yuxarı, aşağı istiqamətlərdə yerini dəyişdirməklə alınan fiquru təsvir edir (3.1.1).

3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

- Sadə əşyaların üstdən, yandan, öndən və altdan hansı müstəvi fiqura bənzədiyini təsvir edir (3.1.2).
- Verilmiş bir sadə fəza fiqurunun səthlərinin hansı müstəvi fiqurlar olduğunu müəyyən edir (3.1.2).
- Sadə fəza fiqurları qrupunun müxtəlif tərəflərdən görünüşləri barədə şərhlər verir (3.1.2).

3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.

3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş etdirir.

- Paralel və kəsişən düz xətləri fərqləndirir (3.2.1).
- Perpendikulyar düz xətləri düz bucaq altında kəsişən düz xətlər kimi izah edir (3.2.1).
- Kəsişən düz xətlərin kəsişmə nöqtəsini göstərir (3.2.1)
- Dördbucaqlıları tərəf və bucaqlarına görə təsnif edir (3.2.1).
- Üçbucaqları tərəf və bucaqlarına görə təsnif edir (3.2.1).
- Həndəsi fiqurları latin hərfi ilə adlandırır (3.2.1).

3.2.2. Sadə müstəvi fiqurları xətkeşin köməyi ilə çəkir.

- Verilmiş fiquru xətkeşin köməyi ilə tələb olunan fiqurlara bölür (3.2.2).
- Verilmiş hissələrdən tələb olunan fiquru düzəldir (3.2.2).
- Damalı vərəqdə verilmiş tərəflərinə görə sadə müstəvi fiqurları çəkir (3.2.2).
- Perimetr və sahəsinə, həmçinin verilmiş tərəflərinə görə çoxbucaqlını çəkir (3.2.2).
- Damalı vərəqdə paralel və perpendikulyar düz xətləri çəkir (3.2.2).
- Damalı vərəqdə verilmiş nöqtədən keçən və verilmiş düz xəttə paralel, perpendikulyar və başqa kəsişən düz xətlər çəkir (3.2.2).

3.2.3. Sadə fəza fiqurlarının bəzi xassələrini bildiyini nümayiş etdirir.

- Sadə fəza fiqurlarının üz, təpə və tillərini müəyyən edir (3.2.3).
- Piramidaları oturacaqlarına görə fərqləndirir və adlandırır (3.2.3).
- Prizmani digər fəza fiqurlarından fərqləndirir (3.2.3).
- Prizmaları oturacaqlarına görə fərqləndirir və adlandırır (3.2.3).
- Kuboidin düzbucaqlı prizma olduğunu əsaslandırır (3.2.3).
- Fəza fiqurlarının səthlərinin hansı müstəvi fiqur olduğunu müəyyən edir (3.2.3).
- Sadə fiqurlar qrupunun üstdən görünüşlərini müəyyən edir (3.2.3).

LAYİHE

4. Ölçmə

Şagird:

4.1. Eyniadlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.

4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtin müqayisəsinin nəticəsini şərh edir.

- Tərəzi modelində istifadə etməklə kubların və digər əşyaların kütlələrini müqayisə edir (4.1.1).
- Tərəzi modelində müqayisə əsasında və tənlik qurmaqla naməlum kütləni tapır (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş kütlələri müqayisə edir (4.1.1).
- Sadə əşyaların uzunluqlarını əvvəlcə təxmin etməklə, sonra isə ölçməklə müqayisə edir (4.1.1).
- Bir əşyanın, yaxud figurun digərindən nə qədər uzun, yaxud qısa olduğunu hesablamalarla müəyyən edir (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş uzunluqları müqayisə edir (4.1.1).
- İki qabı tutumlarına görə əvvəlcə təxmin etməklə, sonra isə ölçməklə müqayisə edir (4.1.1).
- Ölçü qablarından istifadə etməklə qabdakı mayelərin miqdarı ilə bağlı məsələlər həll edir (4.1.1).
- Ölçü qablarında müqayisə əsasında və tənlik qurmaqla naməlum tutumu tapır (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş tutumları müqayisə edir (4.1.1).
- Əqrəbli və rəqəmsal saatlardan istifadə etməklə vaxtları müqayisə edir (4.1.1).
- Müxtəlif vahidlərlə (il, ay, həftə, gün, saat, dəqiqə və saniyə) verilmiş vaxtları müqayisə edir (4.1.1).

4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.

4.2.1. Kəmiyyətlərin vahidləri arasındaki əlaqələrdən hesablamalarda istifadə edir.

- Müxtəlif vahidlərlə verilmiş uzunluqları eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Müxtəlif vahidlərlə verilmiş kütlələri eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Müxtəlif vahidlərlə verilmiş tutumları eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Müxtəlif vahidlərlə verilmiş vaxtları eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Məsələ həllində bir vahidə verilmiş kəmiyyəti digərinə çevirir (4.2.1).
- Hesablamalar aparmaq üçün manat və qəpikləri eyni vahidlə ifadə edir (4.2.1).
- Ümumi məbləği tapmaq üçün manat-qəpik çevirmələrindən istifadə edir (4.2.1).

4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.

- Uzunluğu ölçərkən daha əlverişli vahidi (km , m , dm , sm və mm) müəyyən edir (4.2.2).
- Kütləni ölçərkən daha əlverişli vahidi (t , kq , q) müəyyən edir (4.2.2).
- Tutumu ölçərkən daha əlverişli vahidi (l , ml) müəyyən edir (4.2.2).
- Vaxtı ölçərkən daha əlverişli vahidi ($gün$, $saat$, $dəq$, san və s.) müəyyən edir (4.2.2).

4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablayır.

- Çoxbucaqlının perimetrini hesablayır (4.2.3).
- Perimetrinə və verilmiş tərəflərinə görə naməlum tərəfi tapır (4.2.3).

4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir.

- Vaxt aralığını iki hadisənin başvermə vaxtları arasındaki fərq kimi izah edir (4.2.4).
- Əqrəbli və rəqəmsal saatlarda vaxt aralığını hesablayır (4.2.4).

5. Statistika və ehtimal

Şagird:

5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.

5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları toplayır.

- Müxtəlif məsələləri həll etmək üçün məlumatlar toplayır (5.1.1).
- Məlumatları ölçmə alətləri, eksperiment, sorğu vasitəsilə toplayır (5.1.1).

5.1.2. Toplanmış məlumatları cədvəl və diaqramların köməyi ilə təqdim edir.

- Sütunlu və xətti diaqramların fərqini izah edir (5.1.2).
- Cədvəl, sütunlu və xətti diaqramların əlaqəsini müəyyən edir (5.1.2).
- Xətti diaqramda təsvir edilmiş məlumatları başa düşür (5.1.2).
- Məlumatları müxtəlif formalarda təsvir edir (5.1.2).
- Məlumatları müqayisə etmək üçün ikisütunlu və ikixətli diaqamlardan istifadə edir (5.1.2).

LAVİHE

5.1.3. Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.

- Toplanmış məlumatlar əsasında suallara cavab verir (5.1.3).
- Məlumatların təsvirinə əsasən suallar verir və onları cavablandırmaqla nəticələr çıxarır (5.1.3).

5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdürünen nümayiş etdirir.

5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş verməsi ilə bağlı ehtimal irəli sürür.

- Hadisələrin mümkünülüyü barədə fikirlər söyləyir (5.2.1).
- Sınaq və müşahidəyə əsasən baş verə biləcək hadisənin ehtimalını “mümkün deyil”, “çətin ki, baş versin”, “çox güman ki, baş verəcək” və “mütləq baş verəcək” sözləri ilə ifadə edir (5.2.1).
- Sınaqların nəticəsinə əsasən hadisələrin başvermə ehtimalını sadə sözlərlə proqnozlaşdırır (5.2.1).

*Qeyd. * İşarəsi ilə verilmiş alt standartlar IV sinifə aid standartların bir qismini əhatə edir.*

I yarımlı üzre məzmun standartlarının reallaşdırılması cədvəli

Məzmun standartları	Bölme və mövzular	I bölümə				II bölümə				III bölümə				IV bölümə				V bölmə								
		1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25
1. Ədədlər və amallar																										
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdürünen nümayiş etdirir.																										
1.1.1. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidiinin sayını və mərtəbə qıymatını müayyən edir.	✓																									
1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidiinin sayını və mərtəbə qıymatını müayyən edir.	✓																									
1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələri ilə ifadə edir.	✓																									
1.1.4. 1000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.	✓																									
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent formallarda təsvir edir.	✓																									
1.1.6. 1000 dairəsində düzgünə və tərsinə on-on, yüz-yüz ritmik sayı.	✓																									
1.1.7. Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üçüncüəməli ədədlər düzəldir.	✓																									
1.1.8. Təmin hissəsi anlayışını başa düşdürünlü nümayiş etdirir.																										
1.2. Hesab amallarının manasını, xassalarını və onlar arasında əlaqəni başa düşdürünen nümayiş etdirir.																										
1.2.1. Vurma və bölmənin müxtəlif mənələrini başa düşdürünen nümayiş etdirir.																										
1.2.2. Vurmanın paylama xassasından hesablamalarda istifadə edir.																										
1.2.3. Vurmanın qruplaşdırma xassasından hesablamalarda istifadə edir.																										
1.2.4. Cəmin ədədə bölmənməsi qaydasını şərh edir.																										
1.2.5. Cəmin ədədə bölmənməsi qaydasından hesablamalarda istifadə edir.																										
1.2.6. Qalıqlı bölməni yerinə yetirir.																										
1.2.7. Qalıqlı bölmənin mahiyətini şərh edir.																										
1.2.8. Hesab amalları arasında qarşılıqlı əlaqəni izah edir.																										
1.2.9. Hesab amalları arasında qarşılıqlı əlaqədan çalışmaşaların həllində istifadə edir.																										
1.3. Hesab amallarını yerinə yetirərkən təxminetmə bacarığını nümayiş etdirir.																										
1.3.1. 1000 dairəsində sıfahi toplama və çıxməni yerinə yetirir.	✓																									
1.3.2. 1000 dairəsində yazılı toplama və çıxməni yerinə yetirir.	✓																									
1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir.	✓																									

Mazmun standartları	Bölümə və mövzular				I bölümə				II bölümə				III bölümə				IV bölümə				V bölümə				
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25
1.3.4. Hesablamaların natiçəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı alaqadən istifadə edir.																									
1.3.5. 1000 dairəsində ikirəqəmlə və üçrəqəmlə ədədləri birrəqəmlə ədədə vurma və bölümə əməllərini yerinə yetirir.																									
1.3.6. Sədə və ən çoxu üçəməlli məsələləri həll edir.																									
1.3.7. Ədədin hissəsini təpdir.																									
2. Cabr və funksiyalar																									
2.1. Riyazi ifadə anlayışlarını başa düşdürüyü nümayiş etdirir.																									
2.1.1. Mötərizəsiz və möterizəli ədədi ifadələrin hesablanmasında əməllər sırasından düzgün istifadə edir.																									
2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur.																									
2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.																									
2.1.4. Məsələye uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.																									
2.1.5. Münasibatların doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.																									
2.2. Ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdürüyü nümayiş etdirir.																									
2.2.1. Ədədi ifadələrin müqayissasının nəticəsini ">", "<","=" işaralarının köməyi ilə yazar.																									
2.2.2. "Məchul", "tənlik", "tənliyin həlli" anlayışlarını başa düşdürüyü nümayiş etdirir.																									
2.2.3. Sadə tənlikləri həll edir.																									
2.3. Sadə funksional asılılıqları başa düşdürüyü nümayiş etdirir.																									
2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdürüyü nümayiş etdirir.																									
2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdürüyü nümayiş etdirir.																									
3. Həndəsə																									
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlərəsasında həll edir.																									
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.																									
3.1.2. Əşyalıların və həndəsi fiqurların müxtəlif tərəfiordan görünüşü haqqında təsəvvürü olduğunu nümayiş etdirir.																									
3.2. Sadə həndəsi fiqurların xassalarını biliyiini nümayiş etdirir.																									
3.2.1. Sadə müstəvi fiqurları təndilən nümayiş etdirir.																									
3.2.2. Sadə müstəvi fiqurları xətkəşin köməyi ilə çəkir.																									
3.2.3. Sadə fəza fiqurlarının bəzi xassalarını bildiyini nümayiş etdirir.																									

Məzmun standartları	Bölmə və mövzular	I bölmə			II bölmə			III bölmə			IV bölmə			V bölmə			
		1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16
4. Ölçmə																	
4.1. Eyniadlı kəmiyyətlərin müdafiəsinin nəticəsinini şərh edir.																	
4.1.1. Kütlənin, uzunluğunun, tutumunun, vaxtının müqayisəsinin nəticəsini şərh edir.																	
4.2. Ölgü vahidlərinindən istifadə edərək kəmiyyətləri ölçür.																	
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.																	
4.2.2. Ölçmənin dəqiqiliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.																	
4.2.3. Çoxbucaqlıının təraflarının uzunuqları camini hesablayır.																	
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənlaşdırır.																	
5. Statistika və ehtimal																	
5.1. Məlumatların təhlili üçün müxtalif üslub və formalarlardan istifadə edir.																	
5.1.1. Müsəhidiə, ölçmə və tacirə yolu ilə məlumatları toplayır.																	
5.1.2. Toplanmış məlumatları cədvəl və diaqramların köməyi ilə təqdim edir.																	
5.1.3. Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.																	
5.2. Proqnozlar vermekə ehtimal anlayışını başa düşdürüyü nümayiş etdirir.																	
5.2.1. Müsəhidiə və sınaqlar əsasında hadisələrin baş verması ilə bağlı ehtimal irəli sürür.																	

LAYİHE

II yarımi üzre mazmun standartlarının reallaşdırılması cedveli

Mazmun standartları	Bölme ve mövzular	VI bölge	VII bölge	VIII bölge	IX bölge	X bölge	XI bölge
1. Edeşler ve ameller		26	27	28	29	30	31
1.1. Edeşin hissesi anlayışını, ededin strukturunu, ededler arasındaki münasibatları, ededin hissesi anlayışını başa düşdürüyü nümayiş etdirir.		32	33	34	35	36	37
1.1.1. 1000 dairesinde ededleri okuyur ve yazır.		38	39	40	41	42	43
1.1.2. 1000 dairesinde ededlerin yazılışında her bir marta bedeki reğeme göre embebe vahidlerinin sayıları ve mertebe sıyrıntısını münyeyen edir.		44	45	46	47	48	49
1.1.3. 1000 dairesinde ededlerin müqayiselerinin neticelerini ">","<","=" işareleri ile ifade edir.		50	51				
1.1.4. 1000 dairesinde ededleri marta toplananlarının cami şeklinde gösterebilir.							
1.1.5. 1000 dairesinde ededleri müxtəlif ekvivalent formalarda təsvir edir.							
1.1.6. 1000 dairesinde düzüna və tərsinə on-on, yüz yüz ritmik sayır.							
1.1.7. Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üç rəqəmlü ededlər düzəldir.							
1.1.8. Təmin hissəsi anlayışını başa düşdüyüünü nümayiş etdirir.							
1.2. Hesab əməllerinin mənasını, xassalarını və onlar arasındakı əlaqəni başa düşdürüyü nümayiş etdirir.							
1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa düşdürüyüünü nümayış etdirir.							
1.2.2. Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.							
1.2.3. Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.							
1.2.4. Cənən ədədə bölmənmə qaydasını şərh edir.							
1.2.5. Cənən ədədə bölmənmə qaydasından hesablamalarda istifadə edir.							
1.2.6. Qalıqlı bölməni yerinə yetirir.							
1.2.7. Qalıqlı bölmənin mahiyətini şərh edir.							
1.2.8. Hesab əməlləri arasında qarşılıqlı əlaqəni izah edir.							
1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən çalışmaların həllində istifadə edir.							
1.3. Hesab əməllərini yerinə yetirək təxminetmə bacarığını nümayiş etdirir.							
1.3.1. 1000 dairesində şəfahi toplama və çıxmancı yerinə yetirir.							✓
1.3.2. 1000 dairesində yazılı toplama və çıxmancı yerinə yetirir.							
1.3.3. Hesablamalar zamanlı təxminetmə bacarığını nümayiş etdirir.							✓


Mazmun standartları	Bölme ve mövzular	VI bölüm	VII bölüm	VIII bölüm	IX bölüm	X bölüm	XI bölüm																				
		26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51
1. Ədədlər və əməllər																											
1.3.4. Hesablamaların natiqasının yoxlanılmasında əməllər arasında qarşılıqlı alaqadən istifadə edir.																											
1.3.5. 100 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədəde vurma və bölmə əməllərini yerinə yetirir.																											
1.3.6. Sade və ən foxu üçəməlli məsələləri həll edir.																											
1.3.7. Əddədin hissəsini təpır.																											
2. Cəbr və funksiyalar																											
2.1. Riyazi ifadə anlayışlarını başa düşdürünen nümayiş etdirir.																											
2.1.1. Mözarəsiz və mətərizali ədədi ifadələrin hesablanmasında əməllər sırasından düzgün istifadə edir.																											
2.1.2. Dəyişəni olan ifadələri yazı, oxuyur.																											
2.1.3. Dəyişənin verilmiş qiymətlərləndə ifadənin qiymətini hesablaşdır.																											
2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.																											
2.1.5. Müasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənlesdirir.																											
2.2. Ədədi ifadələri müqayisə edir və tanlık anlayışını başa düşübüyü nümayiş etdirir.																											
2.2.1. Əddədi ifadələrin müqayisəsinin natiqəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazar.																											
2.2.2. "Mədul", "tanlık", "tanlıynı həlli" anlayışlarını başa düşdüyüünü nümayiş etdirir.																											
2.2.3. Sade təhlükəli həlli edir.																											
2.3. Sade funksional asılılıqları başa düşdürünen nümayiş etdirir.																											
2.3.1. Dəyişəni ifadənin qiymətinin dəyişənin qiymətindən aslı olduğunu başa düşdürünen nümayiş etdirir.																											
2.3.2. Kəmiyyatlar arasında asılılıqları başa düşdürünen nümayiş etdirir.																											
3.1. İstiqamət və məsəfə anlayışları ilə bağlı sade məsələləri təsvirlər esasında həlli edir.																											
3.1.1. Həndəsi fiqurların sade yerdəyişmələri haqqında təsvürü olduğunu nümayiş etdirir.																											
3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəfiərdən görünüşü nümayiş etdirir.																											
haqqında təsvürü olduğunu nümayiş etdirir.																											

Məzmun standartları	Bölmə və mövzular	VI bölmə	VII bölmə	VIII bölmə	IX bölmə	X bölmə	XI bölmə																				
		26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51
3.2. Sade həndəsi fiqurların xassələrini bildiyini nümayış etdirir.																											
3.2.1. Sade müstəvi fiqurları tanıdığını nümayış etdirir.	✓	✓																									
3.2.2. Sade müstəvi fiqurları xatkeşin köməy ilə çəkir.	✓																										
3.2.3. Sade fəza fiqurlarının bəzi xassələrini bildiyini nümayış etdirir.	✓	✓																									
4. Ölçme																											
4.1. Eyniadlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şəhər edir.																											
4.1.1. Kütlənin, uzunluğun, tutumunu, vaxtin müqayisəsinin nəticəsini şəhər edir.																											
4.2. Ölcü vahidlərindən və alətlərdən istifadə edərək kəmiyyətləri ölçür.																											
4.2.1. Kəmiyyətlərin vahidləri arasındaki əlaçılardan hesablamalarda istifadə edir.																											
4.2.2. Ölcəmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.																											
4.2.3. Çoxbucuqının tərəflərinin uzunluqları cəmini hesablayır.																											
4.2.4. Vaxt və vaxt aralığını müəyyənləşdirir.																											
5. Statistika və ehtimal																											
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalarlardan istifadə edir.																											
5.1.1. Müzəhidiə, ölçmə və fəcrlidə yolu ilə məlumatları toplayır.																											
5.1.2. Toplanmış məlumatları cadvel və diaqramların köməyi ilə təqdim edir.																											
5.1.3. Toplanmış məlumatların təhlili assasında nəticələr çıxarır.																											
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdürüyüň nümayiş etdirir.																											
5.2.1. Müzəhidiə və sinqlar assasında hadisələrin baş verması ilə bağlı ehtimal irəli sürürlər.																											

LAYİHE

Planlaşdırma

Dərslik komplektinə daxil olan komponentlər təlim prosesinin effektivliyini artırmaqla yanaşı, şagirdlərin təlim nəticələrini yüksəltməyə xidmət edir. Təklif olunan dərslik komplekti III sinif riyaziyyat üzrə alt standartların tam reallaşdırılmasına xidmət edir və müəllimlərə illik və gündəlik planlaşdırırmaya yardım göstərir.



Gündəlik planlaşdırma

Müəllim üçün vəsaitin əsas hissəsinə gündəlik planlaşdırırmaya dair tövsiyələr təşkil edir. Hər bir mövzunun tədrisi aydın şəkildə təsvir edilir və təqdim olunan təlim materialları ilə müxtəlif üsullarla istifadə üzrə məsləhətlər verilir. Bununla yanaşı, tövsiyələrdə şagirdlərin diqqətini daha çox cəlb etmək məqsədilə oyun və digər interaktiv təlim formaları təklif olunur. Müəllim şagirdlərin hazırlıq səviyyəsindən və sinfin texniki təchizatından asılı olaraq müxtəlif rəqəmsal texnikadan (interaktiv lövhə, projektor və s.) istifadə etməklə təlim məqsədlərinə nailolma səviyyəsini yüksəldə bilər. Gündəlik planlaşdırırmaya dair tövsiyələr 31-ci səhifədən başlamaqla təqdim edilir.

İllik planlaşdırma

Dərslik komplektinin mövzular üzrə strukturunu və hər mövzuya ayrılan tədris saatları aşağıdakı cədvəldə təqdim olunur. Plan həftədə 5 saat olmaqla 33 həftə üçün (cəmi 165 saat) nəzərdə tutulmuşdur.

Ümumiləşdirici dərslərin təşkili

Bölmələr və ya yarımillər üzrə ümumiləşdirici dərslərin əsas məqsədi mövzuların tədrisi zamanı qazanılan biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə dərslər əldə olunmuş biliklərin əlaqələndirilməsinə və daha da dərinləşdirilməsinə, həmçinin nəzərdə tutulmuş bacarıqların təkmilləşdirilməsinə yardım edir. Bölmə və ya yarımillər üzrə ümumi sorğu keçirməklə şagirdlərin çatınlık çəkdikləri mövzuları və nisbətən zəif reallaşdırılmış standartları müəyyənləşdirmək olar. Bu zaman dərsi şagirdlərin zəif cəhətlərinin aradan qaldırılması istiqamətində qurmaq daha məqsədə uyğundur.

Dərslik və iş dəftərində verilmiş tapşırıqlarla yanaşı, müəllim şagirdlərə bölmə, yaxud yarımdə reallaşdırılması nəzərdə tutulan alt standartlar üzrə əlavə sual və tapşırıqlar da verə bilər.

Müəllim şagirdlərin inkişaf dinamikasını nəzarətdə saxlamalıdır. Dərsin digər bir məqsədi tapşırıqlar əsasında şagirdlərin mövzuları qavrama səviyyəsini müşahidə etməkdir.

LAYİHE

I yarımil üzrə planlaşdırma

No	Bölmə, fəsil və mövzular	saat
BÖLMƏ – 1. Ədədlər (1 000-ə qədər)		
	YADA SALIN	2
1	Üçrəqəmli ədədlər	1
2	Ədədin yazılış formaları	2
	Məsələ və misallar	2
3	Ədədlərin müqayisəsi və sıralama	2
4	Yuvarlaqlaşdırma	2
	Ümumiləşdirici dərs	2
	KSQ-1	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	14
BÖLMƏ – 2. TOPLAMA (1 000-ə qədər)		
	YADA SALIN	2
5	Üçrəqəmli ədədlərin toplanması	2
6	Üçrəqəmli ədədlərin toplanması (yeni onluğun yaranması)	2
7	Üçrəqəmli ədədlərin toplanması (yeni yüzlüğün yaranması)	2
	Məsələ və misallar	2
8	Üçrəqəmli ədədlərin toplanması (yeni onluq və yüzlüğün yaranması)	3
9	Üç və daha çox ədədin toplanması	1
10	Toplamanın digər üsulları	2
	Ümumiləşdirici dərs	2
	KSQ-2	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	19
BÖLMƏ – 3. ÇIXMA (1 000-ə qədər)		
	YADA SALIN	2
11	Üçrəqəmli ədədlərin çıxılması	2
12	Üçrəqəmli ədədlərin çıxılması (onluğun ayrılması)	2
13	Üçrəqəmli ədədlərin çıxılması (yüzlüğün ayrılması)	2
	Məsələ həlli	2
14	Üçrəqəmli ədədlərin çıxılması (onluq və yüzlüğün ayrılması)	3
15	Çıxmanın digər üsulları	2
16	Təqribi toplama və çıxmə	2
	Ümumiləşdirici dərs	2
	KSQ-3	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	20
BÖLMƏ – 4. VURMA VƏ BÖLMƏ		
	YADA SALIN	2
17	6-ya və 7-yə vurma	2
18	8, 9 və 10-a vurma	2
	Məsələ və misallar	2
19	2, 3, 4 və 5-ə bölmə	2
20	6-ya və 7-yə bölmə	2
21	8, 9 və 10-a bölmə	2
22	Məchulun tapılması	2
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	18
BÖLMƏ – 5. RİYAZİ İFADƏLƏR. TƏNLİK		
23	Əməllər ardıcılılığı	2
24	Dəyişəni olan ifadələr	2
25	Tənlük	3
	Ümumiləşdirici dərs	2
	KSQ-4	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	10
	I yarımil üzrə təkrar	4
	I YARIMİL ÜZRƏ CƏMİ	85

AYNICE

II yarımil üzrə planlaşdırma

№	Bölmə, fəsil və mövzular	saat
	BÖLMƏ – 6. HƏNDƏSİ FİQURLAR	
YADA SALIN		2
26	Kəsişən və paralel düz xətlər	2
27	Müstəvi fiqurlar	2
28	Simmetriya və yerdəyişmə	2
29	Fəza fiqurları	2
30	Müstəvi və fəza fiqurlarının əlaqəsi	2
	Ümumiləşdirici dərs	2
	KSQ-5	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	15
	BÖLMƏ – 7. VURMA VƏ BÖLMƏ	
31	Vurmanın xassələri	2
32	İkirəqəmli ədədin birrəqəmli ədədə vurulması	2
33	Üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması	2
	Məsələ və misallar	2
34	Qalıqlı bölmə	2
35	İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi	3
36	Üçrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi	3
37	Vurma və bölmənin digər üssülləri	3
	Ümumiləşdirici dərs	2
	KSQ-6	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	22
	BÖLMƏ – 8. KƏSRLƏR	
38	Tam və bərabər hissələr. Kəsr	2
39	Ədədin hissəsi	2
40	Kəsrlərin müqayisəsi	2
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	8
	BÖLMƏ – 9. ƏDƏDLƏR (10 000-ə qədər). Pullar	
41	Dördrəqəmli ədədlər	2
42	Pullarla hesablamalar	2
43	Gəlir, xərc, qazanc	2
	Ümumiləşdirici dərs	2
	KSQ-7	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	9
	BÖLMƏ – 10. ÖLÇMƏ	
44	Uzunluq	2
45	Perimetr və sahə	3
	Məsələ və misallar	2
46	Kütlə	2
47	Tutum	2
48	Saat	3
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	16
	BÖLMƏ – 11. MƏLUMATLARIN TƏSVİRİ. HADISƏLƏR	
49	Xətti diaqram	1
50	Hadisələr	1
51	Məlumatların təsviri. Praktik dərs	1
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-8	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	6
	III sinif üzrə təkrar	4
	II YARIMİL ÜZRƏ CƏMI	80
	III SINİF ÜZRƏ CƏMI	165

1-ci BÖLMƏ

ƏDƏDLƏR (1000-ə qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	2	8	2
Mövzu 1	Üçrəqəmli ədədlər	1	10	4
Mövzu 2	Ədədin yazılış formaları	1	12	6
	Məsələ və misallar	1	14	8
Mövzu 3	Ədədlərin müqayisəsi və sıralama	2	15	9
Mövzu 4	Yuvarlaqlaşdırma	2	18	12
	Ümumiləşdirici dərs	2	20	14
	KSQ-1	1		
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	12		

Bölmənin qısa icmalı

Bölmədə üçrəqəmli ədədlərin mərtəbə tərkibi haqqında məlumat verilir. "Mərtəbə", "mərtəbə vahidləri", "mərtəbə vahidlərinin sayı" və "rəqəmin mərtəbə qiyməti" anlayışları izah olunur. Bu anlayışlar növbəti bölmədə alt-alta toplama və çıxma bacarıqlarının formalasdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər ədədlərin müxtəlif yazılış formaları ilə tanış olurlar. Üçrəqəmli ədədlərin müqayisəsi və sıralanması ikirəqəmli ədədlərdə olduğu kimi ümumi qaydaya əsasən izah olunur. Bölmənin sonuncu mövzusu yuvarlaqlaşdırmadır.

Nəyə diqqət yetirməli?

Şagirdlər söylənilən rəqəmin ədədin hansı mərtəbəsində yerləşdiyini bəzən səhv müəyyən edirlər. Bu zaman ədədin mərtəbələri bir-bir sadalana bilər.

Üçrəqəmli ədədin açıq yazılış forması ilk baxışdan üçtoplananlı ifadənin qiymətinin tapılması kimi görünür. Lakin təsvir olunan ədədi müəyyən etmək üçün üç ədədi toplamağa ehtiyac yoxdur. Ədədin açıq şəkildə yazılışındakı hər bir toplanan uyğun rəqəmin mərtəbə qiymətini ifadə edir.

Riyazi dilin inkişafı

"Mərtəbə", "mərtəbə vahidi", "mərtəbə vahidlərinin sayı", "rəqəmin mərtəbə qiyməti" anlayışlarının düzgün istifadə edilməsi bu anlayışların necə mənimsədildiyini qiymətləndirməyə əsas verir. Anlayışlar mücərrəd olduğuna görə onlardan istifadə edərkən daha çox nümunələr göstərmək məqsədəyğundur. Ədədləri onluqlara, yaxud yüzlüklərə qədər yuvarlaqlaşdırarkən uyğun mərtəbə vahidlərinə diqqət etmək lazımdır.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Mərtəbə, mərtəbə vahidi, mərtəbə vahidlərinin sayı, mərtəbə cədvəli, rəqəmin mərtəbə qiyməti, ədədin açıq yazılış forması, müqayisə, sıralama, dəqiq qiymət, təqribi qiymət, təqribi bərabərlik, yuvarlaqlaşdırma.

Öncədən vacib olan bilik və bacarıqlar

- 500-ə qədər ədədlərin oxunuş və yazılış qaydaları.
- "Rəqəm", "yüzlük", "onluq" və "təklik" anlayışları.
- Müqayisə işarələri, sıralama.

Fənlərarası integrasiya

Üçrəqəmli ədədlərdən, demək olar ki, bütün fənlərdə istifadə olunur. Azərbaycan dili dərsində mətnindəki sözlərin sayı, təsviri incəsənət və texnologiya dərslərində obyektlərin santimetrlə uzunluğu, bədən tərbiyəsində isə məsafələrin uzunluğu üçrəqəmli ədədlərlə ifadə oluna bilər.

Mövzu 1

Üçrəqəmli ədədlər

- Dərslik: səh. 10
- İş dəftəri: səh. 4

Təlim məqsədləri

- 1000 dairəsində ədədləri oxuyur və yazır (1.1.1).
- 1000 dairəsində on-on, əlli-əlli və yüz-yüz ritmik saymaqla ardıcılılığı davam etdirir (1.1.6).
- Ədəd oxunda verilmiş ədəddən irəli və geri saymaqla alınan ədədi müəyyən edir (1.1.5).
- Üçrəqəmli ədədin rəqəmlərini uyğun mərtəbə vahidlərinin sayı kimi izah edir (1.1.2).
- Verilmiş üçrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini müəyyən edir (1.1.4).
- Üçrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbə qiyamətini müəyyən edir (1.1.2).
- Eyni rəqəmin müxtəlif ədədlərdəki mövqeyinə görə mərtəbə qiyamətlərini fərqləndirir (1.1.2).
- Verilmiş üçrəqəmli ədədi abak (yaxud çötkə) vasitəsilə mərtəbə vahidlərinin sayı ilə təsvir edir (1.1.5).
- Eyni rəqəmləri olan müxtəlif ədədlərdə bu rəqəmlərin mərtəbələrini və mərtəbə qiyamətini müəyyən edir (1.1.7).
- 2, 3 və 4 rəqəm vasitəsilə verilmiş şərtləri ödəyən ədəd düzəldir (1.1.7).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar (bloklar), üzərində tapşırıqlar yazılmış kartlar, kağızdan kəsilmiş 100, 10 və 1 manatlıq pul modelləri, mərtəbə cədvəli, abak üçün millər və rəngli kağızlar.

Elektron resurslar:

1. <https://www.education.com/game/place-value-baking-3-digit/>
2. <https://www.education.com/game/place-value-machine-3-digit/>
3. <https://www.splashlearn.com/place-value-games>
4. <https://www.topmarks.co.uk/place-value/place-value-charts>
5. <https://www.ictgames.com/mobilePage/arrowCards/index.html>
6. <https://www.ictgames.com/mobilePage/abacus/index.html>

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Səbinənin atasının aldığı televizorun pulunu neçə 100, 10 və 1 manatlıqlarla ödəyə biləcəyinin təyin edilməsi.
3. **Öyrənmə.** Mərtəbə, mərtəbə vahidlərinin sayı.
4. **Bələdçi.** Kubların sayının müəyyən edilməsi.
5. **Müstəqil iş.** Dərslik: tap. №1, 2. İş dəftəri (İD): №1-3.
6. **Öyrənmə materialı.** Mərtəbə qiyaməti.
7. **Müstəqil iş.** Dərslik: tap. №3. İD: tap. №4-7.
8. **Məsələ həlli.** Dərslik: tap. №4-6. İD: tap. №8, 9.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. 2-ci sinifdə şagirdlərdə 500-ə qədər üçrəqəmli ədədləri sayma, tanıma, oxuma və yazma bacarıqları formalaşdırılmışdır. Eyni prinsiplər

1000-ə qədər ədədlərə də aid olduğundan bunun üçün ayrıca bir mövzu nəzərdə tutulmur. Bu məqsədlə bölmənin əvvəlindəki "YADA SALIN" rubrikasında bəzi nəzəri və praktik materiallar təqdim olunur. Şagirdlər üçrəqəmli ədədlərin yüzlük, onluq və təklik tərkibləri ilə aşağı sinifdə tanış olmuşlar. Bu dərsdə "mərtəbə", "mərtəbə vahidi" və "rəqəmin mərtəbə qiyaməti" anlayışları ilə tanış olurlar.

Müəllimin nəzərinə! Say sistemlərinin elementləri barədə şagirdlərə məlumat verilməsi hesablama bacarıqlarının formalşdırılması üçün böyük əhəmiyyət daşıyır. 3-cü sinifdə şagirdlərə say sistemləri barədə geniş məlumat deyil, onun bəzi elementləri öyrədilir.

Say sistemi ədədlərin müəyyən simvollar vasitəsilə yazılış qaydasıdır. Bizim istifadə etdiyimiz say sistemi onluq say sistemidir. "Onluq" sözü istifadə olunan simvolların sayı ilə (0, 1, 2 ... 9) əlaqədardır. Onluq say sistemində ədədlərin yazılışında istifadə olunan simvollar rəqəmlər adlanır. Bu simvolları ilk dəfə ərəblər istifadə etdikləri üçün onlara "Ərəb rəqəmləri" də deyirlər.

Onluq say sistemi mövqeli say sistemlərinə aiddir. Yəni hər bir rəqəm ədəddə tutduğu yerdən asılı olaraq qiyamət alır. Məsələn, 123 ədədində 1 rəqəminin qiyaməti 100-dürsə, 213 ədədində 1 rəqəminin qiyaməti 10-a bərabərdir. Mövqesiz say sistemlərində isə simvolların aldığı qiyamət onların yerindən asılı deyil (məsələn, Roma say sistemi).

"Mərtəbə" anlayışını şagirdlərə yer, mövqe kimi izah etmək daha məqsədə uyğundur. Başqa sözlə, mərtəbə orada yazılmış rəqəmdən asılı deyil və rəqəmin yerinin çəkisini, dəyərini göstərir. Ədədlər soldan sağa yazılışalar da, mərtəbələr ən kiçikdən başlamaqla (təklik, onluq, yüzlük və s.) sağdan sola müəyyən edilir. Bəzən şagirdlər mərtəbələrin adlarını da soldan başlayaraq kiçikdən böyükə olmaqla sadalayırlar. Bu zaman onlara bunun səhv olduğu izah olunmalıdır. Bəzi şagirdlər "mərtəbə", "mərtəbə vahidi" və "rəqəmin mərtəbə qiyaməti" anlayışlarını fərqləndirməkdə çətinlik çəkirlər. Bu anlayışları yadda saxlamaq üçün şagirdlərə sadə dilla belə izah etmək olar:

- **Mərtəbə vahidi** hər bir mərtəbənin vahididir. Məsələn, yüzlükler mərtəbəsinin vahidi 1 yüzlük, yaxud 100-dür. Onluqlar mərtəbəsinin vahidi 1 onluq, yaxud 10-dur. Təkliklər mərtəbəsinin vahidi 1 təklik, yaxud 1-dir.
- Ədəddə hər hansı bir rəqəm bu rəqəmin dayandığı mərtəbə vahidlərinin sayını göstərir. Məsələn, 213 ədədində 2 rəqəmi yüzlük **mərtəbə vahidlərinin sayının 2** olduğunu bildirir. Bu ədəddə 3 rəqəmi təklik mərtəbə vahidlərinin sayının 3 olduğunu bildirir.
- Ədədin hər bir rəqəmi yerindən, yəni mərtəbəsindən asılı olaraq qiyamət alır. Məsələn, 213 ədədində 2 rəqəminin mərtəbə qiyaməti 200-ə bərabərdir ($2 \cdot 100 = 200$). Bu ədəddə 1 rəqəminin mərtəbə qiyaməti isə $1 \cdot 10 = 10$ kimi hesablanır. Lakin elə ədədlər də var ki, onlarda rəqəmlər təkrarlanır, məsələn: 515. Bu halda yüzlükler mərtəbəsindəki 5 rəqəminin mərtəbə qiyaməti 500-ə ($5 \cdot 100 = 500$), təkliklər mərtəbəsindəki 5 rəqəminin mərtəbə qiyaməti isə 5-ə ($5 \cdot 1 = 5$) bərabərdir. Say sisteminin yuxarıdakı elementlərini şagirdlərə daha aydın başa salmaq üçün bacardıqca çox nümunələrdən istifadə etmək məqsədə uyğundur.


Şagirdlər hələ 100-ə vurmanı bilmirlər. Onlar yüz-yüz ritmik saymadan istifadə etməklə yüzlükler mərtəbəsindəki rəqəmin mərtəbə qiymətini tapa bilərlər.

Mövzuya yönəltmə. Müəllim yazı lövhəsinə hər hansı bir üçrəqəmli ədəd, məsələn, 452 yazır. Bu ədədlə bağlı şagirdlərə suallar verilir:

- 452 ədədində neçə yüzlük, onluq və təklik var?
- Bu ədədi yüzlük, onluq və təklik kublarla necə təsvir etmək olar?
- Ədədin rəqəmləri ilə bu ədədin yüzlük, onluq və təkliklərinin sayı arasında hansı əlaqə var?


ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda 579 manatı neçə 100, neçə 10 və neçə 1 manatlıqlarla düzəltmək mümkün olduğunu tapmaq tələb olunur. Tapşırığı sinifdə əyani şəkildə yerinə yetirmək olar. Kağızdan kəsilmiş 100, 10 və 1 manatlıq pul modelləri masa üzərinə düzülür. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

- 579 manatı bu pullarla necə ödəmək olar?
- Bunun üçün başqa variantlar var mı?
- Hansı halda ödənilən kağız pulların sayı ən az olar?



Rollu oyun. Şagirdlər arasında bir “satıcı” seçilir. Masa üzərinə kağızdan kəsilmiş 100, 10 və 1 manatlıq pul modelləri düzülür. Bir neçə əşya üzərinə qiymətlər yazılır və masa üzərinə qoyulur. Digər bir şagird “alıcı” kimi yaxınlaşır və almaq istədiyi malı seçir. Satıcı malın üzərindəki qiyməti ucadan səsləndirir. Alıcı malın qiymətinə uyğun məbləği ən az sayda kağız pullarla düzəldib satıcıya verir. Alıcı məhsulun qiymətini düzgün ödəyibsa, satıcı malı alıcıya verir. Əks halda alıcıya mal verilmir. Sonra növbəti alıcı yaxınlaşır. Oyunu bir neçə dəfə təkrar etmək olar.

ÖYRƏNMƏ Müəllim şagirdlərin diqqətini dərslikdə verilmiş kubların təsvirinə yönəldir. Neçə yüzlük, neçə onluq və neçə təklik kub olduğu birlikdə müəyyən edilir. Kubların sayına uyğun ədəddə yüzlük, onluq və təkliklərin sayı təpilir. Yüzlük blokların sayı yüzlükler mərtəbəsinə, onluq blokların sayı onluqlar mərtəbəsinə, təklik blokların sayı isə təkliklər mərtəbəsinə yazılır. Hər mərtəbədə yazılın rəqəmin həmin mərtəbədə neçə vahid olduğunu, yəni mərtəbə vahidlərin sayını bildirdiyi izah edilir. Müəllim rəqəmlərin hansı mərtəbədə yerləşdiyinə diqqət yetirməyin vacib olduğunu vurgulayır.



5 yüzlük 4 onluq 6 təklik

Müəllim lövhədə başqa bir ədəd yazıb (məsələn: 823) bu ədədin hər mərtəbəsindəki rəqəmlər barədə suallar verə bilər:

- Onluqlar mərtəbəsində hansı rəqəm yazılıb?

- 8 rəqəmi hansı mərtəbədə yerləşir?

- 3 rəqəmi hansı mərtəbədə yerləşir?

BƏLƏDÇİ Nümunədə verilmiş tapşırıq öyrənmədə olduğu kimi izah edilir. Şagirdlər kubların sayını müəyyən edir, mərtəbə vahidlərinin sayını yazmaqla mərtəbə cədvəlini tamamlayırlar. Tapşırığı şifahi yeri-nə yetirmək olar. Tapşırığı yerinə yetirməkdə çətinlik çəkən şagirdlər dəftərdə mərtəbə cədvəlini çəkib mərtəbə vahidlərinin sayını yazmaqla cədvəli tamamlaya bilərlər.

Diferensial təlim

Müəllim bir neçə ədədi kublarla təsvir edib müxtəlif suallar verə bilər.

Dəstək. Yüzlük, onluq və təklik kubların sayı ədədin hansı mərtəbəsinə yazılmalıdır?

Dərinləşdirmə. Bu kublara a) 100, b) 10, c) 7, d) 14, e) 103 və s. kub əlavə etsək (yaxud azaltsaq), mərtəbə cədvəlində hansı ədədləri dəyişməliyik?

MÜSTƏQİL iş 1. Verilmiş ədədlər arasında hər bəndə uyğun ədədlər müəyyən edilir. Tapşırığı iki üsulla həll etmək mümkündür. Birinci üsul: hər sual oxunur və uyğun ədədlər müəyyən edilir. Məsələn, a) bəndində şagirdlər yüzlüklər mərtəbəsində 4 rəqəmi yazılmış ədədləri müəyyən etməlidirlər. Bunun üçün hər bir ədədin yüzlüklər mərtəbəsindəki rəqəm müəyyən olunur və 4 ilə müqayisə edilir. Sonra b) bəndində uyğun olaraq hər bir ədədin onluqlar mərtəbəsindəki rəqəm müəyyən olunur və 6 rəqəmi ilə müqayisə olunur. Eləcə də c) bəndi.

İkinci üsul: a) bəndində cavab vermək üçün 4 rəqəmi olan hər bir ədəd tapılır və həmin ədədlərdə 4 rəqəminin hansı mərtəbədə yerləşdiyi müəyyən olunur. Eyni qayda ilə b) bəndində 6 rəqəmi və c) bəndində 3 rəqəmin yerləşdiyi mərtəbə müəyyən olunur.

2. Birinci tapşırıqdan fərqli olaraq bu tapşırıqda 7 rəqəminin verilmiş ədədlərdə hansı mərtəbədə yerləşdiyini tapmaq tələb olunur. Şagirdlər tapşırığı yerinə yetirərkən 7 rəqəminin müxtəlif mərtəbələrdə yerləşdiyini müəyyən edəcəklər.

Praktik tapşırıq. Şagirdlərə eyni bir rəqəmin yerləşdiyi mərtəbədən asılı olaraq fərqli məna kəsb etməsi ilə bağlı tapşırıqlar vermək olar. Bunun üçün şagirdlər-dən biri lövhəyə çıxarılır. Ona 512, 451 və 265 ədədlərini alt-alta elə yazmaq tapşırılır ki, 5 rəqəmi bir-birinin altına düşsün.

512	512
451	451
265	265

Müəllim şagirdlərə belə suallar verə bilər:

- Bu ədədlər nə üçün tam olaraq bir-birinin altına düşmür?

- Bu ədədlər bir-birinin altında yazılıqdə 5 rəqəmləri nə üçün bir birinin altına düşmür?

Sonra isə müəllim sınıfə tapşırıq verir:

- Elə üç ədəd yazın ki, bu ədədlərdə 9 rəqəmi təkliklər mərtəbəsində olsun.
- Elə üç ədəd yazın ki, bu ədədlərdə 4 rəqəmi onluqlar mərtəbəsində olsun.
- Elə üç ədəd yazın ki, bu ədədlərdə 8 rəqəmi yüzüklər mərtəbəsində olsun.

Öyrənmə materialı. Şagirdlər “mərtəbə vahidi” anlayışı ilə tanış olduqdan sonra ədədin yazılışındakı hər rəqəmin tutduğu yerə görə qiyməti (çəkisi, dəyəri) izah olunur. Məsələn, rəqəmin mərtəbə qiymətini müəyyən etmək üçün belə sxemlərdən istifadə etmək olar.

Mərtəbələr	Yüzl.	Onl.	Təkl.
Mərtəbə vahidlərinin sayı	2	3	2
Mərtəbə vahidləri onların sayı qədər toplanır	+ 100 + 100	+ 10 + 10	+ 1 + 1
Hər rəqəmin mərtəbə qiyməti	200	30	2

2 3 2
200
30
2

$2 \cdot 100 = 200$ $3 \cdot 10 = 30$ $2 \cdot 1 = 2$

342 ədədinin rəqəmlərinin mərtəbə qiymətini hesablamaq üçün belə cədvəldən istifadə etmək olar.

Mərtəbə	Mərtəbə vahidləri	Mərtəbə qiyməti
Yüzl.	3	$100 + 100 + 100 = 300$
Onl.	4	$10 + 10 + 10 + 10 = 40$
Təkl.	2	$1 + 1 = 2$

Müəllim hər mərtəbə vahidlərinin sayını 1 vahid artırıb-azaltdıqda ədədin özünün nə qədər artırıb-azaldığını izah edir.

Eyni rəqəmlərdən ibarət bir neçə üçrəqəmli ədəd yazıb hər bir rəqəmin yerinə görə onların aldıqları qiymət izah oluna bilər: 123, 132, 213, 231, 312, 321.

3. Qırmızı rənglə qeyd edilmiş rəqəmlərin mərtəbə qiymətləri müəyyən edilərək yazılır.

Diferensial təlim

Dəstək. Hər birində 0 – 9 rəqəmlərindən biri yazılmış kartlar masanın üzərinə üzüsağı düzülür. Şagird ardıcıl üç kart açır (birinci kart 0 olarsa, yeni kart açır) və sol-dan sağa olmaqla yanaşı düzür. Alınan üçrəqəmli ədəddə hər bir rəqəmin mərtəbə qiymətini yazar.

Dərinləşdirmə. Müəllim belə bir tapşırıq verə bilər. Ədədlərdəki hər bir rəqəmi onun mərtəbə qiyməti ilə birləşdirin.

549	495	954
500	50	5

Məsələ həlli 4. Məsələdə üçrəqəmli ədədin yüzüklər mərtəbəsindəki rəqəm və onluqlar mərtəbə vahidlərinin sayı verilmişdir. Təkliklər mərtəbəsindəki vahidlərin sayı tapıldıqdan sonra ədədi müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Yüzlükler mərtəbəsində 8 rəqəmi olan hansı üçrəqəmli ədədləri söyləyə bilərsiniz?
- Onluq mərtəbə vahidlərinin sayı 2 olan hansı üçrəqəmli ədədləri söyləmək olar?
- Hər iki şərti ödəyən hansı üçrəqəmli ədədləri söyləyə bilərsiniz?

Məsələnin həlli:

• Üçrəqəmli ədədin yüzüklər mərtəbəsində 8 rəqəmi, onluqlar mərtəbəsinə isə 2 yazılır.

Yüzl.	Onl.	Təkl.
8	2	?

Yüzl.	Onl.	Təkl.
8	2	6

- Şərtə görə təkliklər mərtəbəsinin vahidlərinin sayı müəyyən edilir və mərtəbə cədvəlinə yazılır: $2 \cdot 3 = 6$.

Cavab. 826.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Yazı lövhəsinə mərtəbə cədvəli çəkilir. Ədəd mərtəbə cədvəlində yazılır. Ədədə əsasən məsələnin şərtinin doğruluğu yoxlanılır.

5. Məsələdə Aynurqılın yaşadığı mənzilin nömrəsini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Rəqəmlərinin cəmi 2 olan hansı üçrəqəmli ədəd söyləyə bilərsiniz? (200, 110, 101)

Qeyd. Müəllim 011, 002 ədədlərinin üçrəqəmli ədədlər olmadığını xüsusi qeyd edir.

- 200, 110, 101 ədədləri arasında yüzüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti a) 200, b) 100 olan ədədlər hansılardır?

- Bu ədədlərdən təkliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti 1 olan ədəd hansıdır?

Sonra müəllim dərslikdəki məsələnin şərtini bir daha izah edir və sxematik olaraq təsvir edir.


Yüzl.	Onl.	Təkl.
?	?	?
300	20	?

Məsələnin həlli:

- Uyğun rəqəmlərin mərtəbə qiymətlərinə görə mərtəbə cədvəli tamamlanır:

Yüzl.	Onl.	Təkl.
?	?	?
300	20	?

- Məchulu olan ifadə yazılır:



Yüzl.	Onl.	Təkl.
3	2	?

$$3 + 2 + \boxed{\quad} = 6$$

- Üçtoplananlı ifadələrin qiymətini tapmaq qaydasına əsasən yazılır:


$$3 + 2 + \boxed{\quad} = 6 \rightarrow 5 + \boxed{\quad} = 6 \rightarrow 5 + 1 = 6$$

- Cədvəl tamamlanır:

Yüzl.	Onl.	Təkl.
3	2	1

$$\rightarrow 321$$

Cavab. Aynurğilin yaşadığı mənzilin nömrəsi 321-dir.
Müzakirə. Cavabı əvvəlcə toplama ilə ($3 + 2 + 1 = 6$), sonra isə hər rəqəmin mərtəbə qiymətini yazmaqla yoxlamaq olar.



6. Məsələdə Anar və Lalənin stikerlərinin sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim ləvhədə belə bir ədəd oxu çəkir.



Müəllim şagirdlərə sual verir:

- 200 ədədindən 100 vahid böyük və 100 vahid kiçik ədədləri necə tapmaq olar?
- 200 ədədindən 10 vahid böyük və 10 vahid kiçik ədədləri necə tapmaq olar?

Sonra müəllim mərtəbə cədvəlini çəkib sual verir:

- 352 ədədindən 100 vahid böyük ədədi tapmaq üçün hansı mərtəbədəki rəqəmi və nə qədər artırmaq lazımdır? Bunun üçün hər iki ədədi alt-alta yazaq:

Yüzl.	Onl.	Təkl.
3	5	2
1	0	0

Yüzl.	Onl.	Təkl.
4	5	2

- 352 ədədindən 10 vahid böyük ədədi tapmaq üçün hansı mərtəbədəki rəqəmi və nə qədər artırmaq lazımdır?

Yüzl.	Onl.	Təkl.
3	5	2
1	0	0

Yüzl.	Onl.	Təkl.
3	6	2

Məsələnin qısa şərtini belə yazmaq olar:

Samir – 530 stiker

Lalə – Samirin stikerlərindən 100 ədəd çox

Anar – Lalənin stikerlərindən 10 ədəd az

Məsələnin həlli:

Məsələni mərtəbə cədvəlindən istifadə etməklə həll etmək olar.

- Samirin stikerlərinin sayı mərtəbə cədvəlində yazılır:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
1000-ə qədər verilmiş ədədi oxuyur və yazır.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
1000 dairəsində verilmiş ədəddən on-on, əlli-əlli və yüz-yüz ritmik sayı.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər

Samir
Yüzl.
5

- Lalənin stikerlərinin sayını tapmaq üçün 100 vahid böyük ədəd tapılır.

100 vahid böyük

Yüzl.	Onl.	Təkl.
5	3	0
1	0	0

Lalə

Yüzl.	Onl.	Təkl.
6	3	0

- Anarın stikerlərinin sayını tapmaq üçün 10 vahid kiçik ədəd tapılır. Bunun üçün onluqların sayı 1 vahid azaldılır.


10 vahid kiçik

Yüzl.	Onl.	Təkl.
6	2	0

Anar

Cavab. Lalənin 630, Anarın isə 620 stikeri var.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Nümunə üçün məsələ uyğun ədədləri mərtəbə qiymətlərinə ayırmalı həll edilə bilər.



Məsələnin cavabını ədəd oxunda irəli və geri sayımaqla yoxlamaq olar.

Layıhə. Uşaqlara evdə çötkə, yaxud abak hazırlamağı tapşırımaq olar. Bunun üçün taxta, məftil, rəngli kağız və s. istifadə etmək olar. Bu məqsədlə aşağıdakı video materiallardan istifadə etmək olar:

<https://www.youtube.com/watch?v=J5z2P646GbI>

<https://www.youtube.com/watch?v=u8CYkSYglmk>



Şagirdlərin evdə abakda müxtəlif ədədlərin təsviri üzrə tapşırıqlar yerinə yetirməsi məqsədəyündür. Məsələn, şagirdə belə tapşırıqlar vermək olar: üçrəqəmli ədədi mərtəbə vahidlərinin sayına görə abakda təsvir edin. Yaxud abakda hansı ədəd təsvir olunub?

324

136

245

596



Ədəd oxunda verilmiş ədədin yerini tapır və tələb olunan sayıda irəli və geri saymaqla alınan ədədi müəyyən edir.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş iş vərəqləri
Üçrəqəmli ədəddə yüzlülər, onluqlar və təkliklər mərtəbəsindəki rəqəmi və rəqəmə görə onun mərtəbəsini müəyyən edir.	Tapşırıq, məsələ, layihə	Abak, dərslik, İD
Üçrəqəmli ədədin hər bir rəqəmini uyğun mərtəbə vahidinin sayı kimi izah edir.	Tapşırıq, praktik tapşırıq, layihə	Abak, dərslik, İD
Bir neçə rəqəmdən düzəldilən ədədlərdən lazım olan ədədi müəyyən edir.	Məsələ	Dərslik, İD
Müxtəlif ədədlərdə eyni rəqəmlərin fərqli mərtəbələrini və mərtəbə qiymətini müəyyən edir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD
Üçrəqəmli ədəddə hər rəqəmin mərtəbə qiymətini müəyyən edir.	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqi
Verilmiş üçrəqəmli ədədi abak vasitəsilə mərtəbə vahidləri şəklində təsvir edir və əksinə, abakda təsvir olunmuş ədədi oxuyur.	Tapşırıq, layihə	Abak

Mövzu 2

Ədədin yazılış formaları

- Dərslik: səh. 12
- İş dəftəri: səh. 6

Təlim məqsədləri

- Üçrəqəmli ədədi mərtəbə qiymətlərinin cəmi (açıq şəkildə) şəklində göstərir (1.1.4).
- Üçrəqəmli ədədi sözlərlə, rəqəmlərlə və mərtəbə qiymətlərinin cəmi kimi təsvir edir (1.1.5).
- Üçrəqəmli ədədi yüzlük, onluq və təkliklərin sayına görə müxtəlif şəkillərdə təqdim edir (1.1.5).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar (bloklar), üzərində tapşırıqlar yazılmış kartlar, mərtəbə cədvəli, abak (yaxud çötkə).

Elektron resurslar:

1. www.education.com/worksheet/article/practice-test-place-value/
2. https://www-k6.thinkcentral.com/content/hsp/math/hspmath-na/gr3-5/itools_intermediate_9780547274058_/basetenblocks.html
3. <https://www.splashlearn.com/math-skills/second-grade/place-value/expanded-forms>
4. https://www.sheppardsoftware.com/mathgames/placevalue/FS_place_value.htm
5. https://www.sheppardsoftware.com/mathgames/placevalue/mathman_place_exp.htm

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Təsvirə əsasən kubların sayıının müxtəlif formalarda yazılması.
2. Öyrənmə. Ədədin müxtəlif yazılış formaları.
3. Bələdçi. Bir formada verilmiş ədədin digər iki formada təsviri.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1-4.

5. Öyrənmə materialı. Üçrəqəmli ədədin yüzlük, onluq və təkliklərin sayına görə müxtəlif şəkillərdə təsviri.

6. Müstəqil iş. Dərslik: tap. №3, 4. İD: tap. №5,6.

7. Məsələ həlli. Dərslik: tap. №5, 6. İD: tap. №7-9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Bu dərsdə şagirdlər ədədin müxtəlif yazılış formaları ilə tanış olacaqlar. Üçrəqəmli ədədin yüzlük, onluq və təkliklərinin cəmi şəkildə yazılışının müxtəlif formalarını öyrənəcəklər. Ədədin müxtəlif formalarda yazılışı ilə bağlı tapşırıqlar yerinə yetirəcəklər.

Müəllimin nəzərinə! Ədədləri tanımaq və təqdim etmək təməl bacarıqlardandır. “Ədəd” anlayışı kifayət qədər mücərrəd olduğu üçün şagirdlərdə bu anlayışları formalasdırmaq üçün müəyyən vaxt tələb olunur. Şagirdlər ədədlərin konkret, təsviri və mücərrəd formada təsvirləri ilə aşağı siniflərdən tanışdırırlar. Məsələn, say çöpləri, kublar, müxtəlif konkret əşyaların sayıni ədədlərlə təqdim etmişlər. Təsviri olaraq ədədləri ulduz və dairəciklərin sayı ilə, onluq çərçivə, ədəd oxu və s. formalarda təqdim etmişlər. Mücərrəd olaraq isə ədədləri sözlər və rəqəmlərlə yazmağı öyrənmişlər. Əvvəlki mövzuda ədədi mərtəbə cədvəli və rəqəmlərin mərtəbə qiymətləri vasitəsilə təsvirini öyrəndilər.

Yuzl.	Onl.	Təkl.
8	3	4



Bu dərsdə əvvəlki iki forma ilə yanşı, ədədin açıq yazılış forması – rəqəmlərin mərtəbə qiymətlərinin cəmi şəkildə təsviri ilə də tanış olurlar. Ədədin açıq

(*expanded, развернутая*) yazılış forması ədədin rəqəmlərinin mərtəbə qiymətlərini aşkar görməyə imkan verir.

Üçrəqəmli ədədin açıq yazılış forması ilk baxışdan üçtoplananlı ifadənin qiymətinin tapılması kimi görünsə də, təsvir olunan ədədi müəyyən etmək üçün üç ədədi toplamağa ehtiyac yoxdur. Şagirdlər əvvəlki mövzuda ədədin rəqəmlərinin mərtəbə qiymətləri ilə tanış oldular. Ədədin açıq şəkildə yazılışındakı hər bir toplanan uyğun rəqəmin mərtəbə qiymətini ifadə edir.

Mövzuya yönəltmə. Müəllim müxtəlif ədədləri fərqli formalarda təsvir edir. Məsələn, yüzlük, onluq və təklik kublarla, abak və ya çötkə ilə, ədəd oxunda, lövhədə rəqəmlər və sözlərlə, mərtəbə cədvəlində, mərtəbə vahidləri və onların sayı ilə (1 yüzl. 4 onl. 2 təkl.). Bu zaman ədədlərin müxtəlif olması vacibdir. Belə ki, şagirdlər hər bir formada təsvir olunmuş ədədi müəyyən etməlidirlər.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq şagirdlərlə əyani şəkildə yerinə yetirilə bilər. Müəllim müxtəlif sayda yüzlük, onluq və təklik kubları nümayiş etdirir. O, şagirdlərdən hansı ədədin təsvir olunduğunu tapmağı və bu ədədi müxtəlif formalarda yazmağı tapşırır. Bunun üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Neçə yüzlük kub var? Neçə onluq kub var? Neçə təklik kub var? Cəmi neçə kub var? Bunu necə müəyyən etdiniz?
- Uyğun ədədi rəqəmlərlə necə yaza bilərsiniz?
- Uyğun ədədi sözlərlə necə yaza bilərsiniz? Bu ədədi başqa cür necə təsvir edə bilərsiniz?

ÖYRƏNMƏ Öyrənmə materialında şagirdlər üçün yeni olanancaq ədədin açıq şəkildə yazılış formasıdır. Burada iki bacarıq formalasdırırlar:

- 1) başqa formalarda verilmiş ədədi açıq şəkildə yazmaq. Bunun üçün ədəd rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi şəkildə yazılır;
- 2) açıq şəkildə yazılmış ədədi rəqəm və sözlərlə yazmaq. Bunun üçün əvvəlcə hər bir toplananın hansı rəqəmin mərtəbə qiymətini ifadə etdiyi müəyyən olunur. Sonra isə rəqəmlər uyğun mərtəbələrdə yazılır.

BƏLƏDÇİ Nümunədə ədədin verilmiş yazılış formasına əsasən digər iki şəkildə təsviri verilib. Eyni qayda ilə hər bir bənd üçün ədədin digər iki şəkildə təsvir forması yazılır.

MÜSTƏQİL İŞ

1. Rəqəmlərlə yazılmış ədədlərin sözlərlə və açıq şəkildə yazılmazı tələb olunur.
2. Tapşırıqda ədədin yüzlük, onluq və təkliklərinin sayı verilib. Uyğun ədədi müxtəlif formalarda – sözlərlə, rəqəmlərlə və açıq şəkildə yazmaq tələb olunur. Müəllim “yüzl.” “onl.” “təkl.” vahidləri yazılmayanda bu vahidlərin sayının 0 olduğunu vurğulayır. Bununla bağlı bir neçə nümunə göstərilə bilər:

3 yüzl. 5 onl. 0 təkl. = 3 yüzl. 5 onl. = 350

1 yüzl. 0 onl. 9 təkl. = 1 yüzl. 9 təkl. = 109

Praktik tapşırıq. Müəllim şagirdlərə şəkildəki kimi iş vərəqləri paylayır. Şagirdlər iş vərəqlərində ədəbi bir təsvirinə əsasən digər formalarda təsvir etməlidirlər. İşin nəticəsini şagirdlər bir-birini yoxlamaqla qiymətləndirə bilərlər. Sonda nəticələr bütün siniflə müzakirə edilir.

Şagirdin adı: _____	
Rəqəmlə yazılış	Sözlə yazılış
452	
Kublarla təsvir	Açıq şəkildə yazılış

Şagirdin adı: _____	
Rəqəmlə yazılış	Sözlə yazılış
	Dörd yüz otuz altı
Abakda təsviri	Açıq şəkildə yazılış

Şagirdin adı: _____	
Rəqəmlə yazılış	Sözlə yazılış
Mərtəbə cədvəlində	Açıq şəkildə yazılış

Yüzl.	Onl.	Təkl.

500 + 10 + 5

Öyrənmə materialı. Şagirdlər üçrəqəmli ədədin yüzlük, onluq və təklik tərkibi ilə tanış olduqlarından öyrənmədə verilən 1-ci təsvir və yazılış forması onlar üçün anlaşılandır. Bir mərtəbə vahidindən digərinə kecid 10 onluğun 1 yüzlük, 10 təkliyin isə 1 onluq təşkil etməsinə əsaslanır:

1 yüzl. = 10 onl. 1 onl. = 10 təkl. 1 yüzl. = 100 təkl.

Müəllimin nəzərinə! Bu materialın əsas mənası bir mərtəbə vahidindən digərinə keçməyi izah etməkdir. Ədədlərin mərtəbə vahidləri ilə yazılışında bir mərtəbədən digərinə keçmə qaydası belədir: **Üçrəqəmli ədədlərin mərtəbə vahidləri ilə düzgün yazılışında hər bir mərtəbə vahidinin sayı 10-dan kiçik olmalıdır.** Əgər mərtəbə vahidlərinin sayı 10-a bərabər və böyük olarsa, bu halda soldakı daha böyük mərtəbə vahidinə uyğun sayıda vahid əlavə olunur; məsələn: 35 təkl. = 3 onl. 5 təkl. = 35

22 onl. = 2 yüzl. 2 onl. = 220

5 yüzl. 27 onl. = 7 yüzl. 7 onl. = 770

2 yüzl. 35 onl. 42 təkl. = 2 yüzl. 39 onl. 2 təkl. =

= 5 yüzl. 9 onl. 2 təkl. = 592

Üçrəqəmli ədədi yüzlük, onluq və təkliklərin sayına görə müxtəlif şəkillərdə təqdim etmək bacarıqları alt-

alta toplama və çıxma zamanı xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər 10 təkliyin 1 onluq, 10 onluğun isə 1 yüzlük təşkil etdiyini bilirlər. Bir mərtəbə vahidindən digərinə keçmək bacarığı alt-alta toplama zamanı yeni onluq və yeni yüzlüğün yaranma halını, alt-alta çıxma zamanı isə yüzlük və onluğun ayrılma halını daha yaxşı başa düşmək üçün çox əhəmiyyətlidir. Məsələn:

$$17 + 98 = 1 \text{ onl. } 7 \text{ təkl.} + 9 \text{ onl. } 8 \text{ təkl.} = 10 \text{ onl.} + 15 \text{ təkl.} =$$

$$= 1 \text{ yüzl.} + 15 \text{ təkl.} = 1 \text{ yüzl. } 1 \text{ onl. } 5 \text{ təkl.} = 115$$

Yaxud:

$$112 - 89 = 1 \text{ yüzl. } 1 \text{ onl. } 2 \text{ təkl.} - 8 \text{ onl. } 9 \text{ təkl.} =$$


$$= 10 \text{ onl. } 12 \text{ təkl.} - 8 \text{ onl. } 9 \text{ təkl.} = 2 \text{ onl. } 3 \text{ təkl.} = 23$$

Ədədin mərtəbə vahidləri ilə təsvirində "+" işarəsinin yazılışı sərbəstdir.

$$172 = 1 \text{ yüzl. } 7 \text{ onl. } 2 \text{ təkl.}$$

$$100 + 70 + 2 = 1 \text{ yüzl. } + 7 \text{ onl. } + 2 \text{ təkl.}$$

Müəllim ədədlərin mərtəbə vahidləri ilə yazılışı zamanı bir mərtəbədən digərinə keçidi kublarla əyani olaraq nümayiş etdirə bilər. Bu zaman müxtəlif variantları təqdim etməklə şagirdlərə eyni bir ədədin fərqli mərtəbə vahidlərinin köməyi ilə yazmaq mümkün olduğu izah olunur.



$$1 \text{ yüzl. } + 2 \text{ onl. } + 3 \text{ təkl. } 1 \text{ yüzl. } + 1 \text{ onl. } + 13 \text{ təkl. } 9 \text{ onl. } + 33 \text{ təkl.}$$

Diferensial təlim

Dəstək. Müəllim yüzlük, onluq və təklik kublar vasitəsilə hər hansı bir ədədi təsvir edir. Şagirdə həmin ədədi yüzlük, onluq və təklik kubların sayını dəyişməklə müxtəlif variantlarda təsvir etmək tapşırılır. Hər bir varianta uyğun mərtəbə vahidlərinin cəmi yazılır.

Dərinlaşdırma. Müəllim masanın üstünə üçrəqəmli ədədlər yazılmış kartları üzüşağı düzür. Şagirdlər növbə ilə bir kart çəkir və lövhədə həmin ədədi yüzlük, onluq və təkliklərin cəmi şəklində müxtəlif variantlarda yazır.

3. Belə tip tapşırıqlarda, adətən, məchul mərtəbə vahidlərinin sayı olur.

$$347 = 3 \text{ yüzl. } + 4 \text{ onl. } + \boxed{} \text{ təkl.}$$

Bəzən isə mərtəbə vahidlərinin özləri də məchul ola bilər; məsələn:

$$347 = 2 \text{ yüzl. } + 147 \quad \boxed{}$$

$$347 = 24 \quad \boxed{} \quad + 107 \quad \boxed{}$$

Dərslikdə verilmiş tapşırıqda boş xanalara uyğun ədədlərin – mərtəbə vahidlərinin sayını tapmaq tələb olunur.

4. Hər bir ədəd üçün düzgün ifadələri müəyyən etmək tələb olunur. Tapşırığı yerinə yetirərkən səhv'lərə yol verməmək üçün müəllim şagirdlərə yüzlük, onluq və

təkliklərin sayına uyğun ədədi müəyyən etməyi, sonra verilən ədədin həmin ədədə bərabər olub-olmadığını müəyyən etməyi tövsiyə edə bilər.

Qruplarla iş üçün vərəqlər

Sarı çərçivədə yazılmış ədədə uyğun təsvir və yazılış formalarını qeyd edin			
Üç yüz on iki		300 + 20 + 1	
3 yüzl. + 21 təkl.	321	3 yüzl. + 21 təkl.	
	300 + 10 + 2		

Sarı çərçivədə yazılmış ədədə uyğun təsvir və yazılış formalarını qeyd edin.			
432		400 + 20 + 2	
4 yüzl. + 23 təkl.	Dörd yüz otuz iki	4 yüzl. + 32 təkl.	
	400 + 30 + 2		

Məsələ Həlli 5. Məsələdə Aynurun fikrində tutduğu ədədi tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim iki yüzlük, 3 onluq və 4 təklik kub nümayiş etdirir. Lövhəyə bir şagird çıxarılır və ona bu kublara 3 yüzlük kub əlavə etmək tapşırılır. Sonra müəllim şagirdlərə suallar verir:

– Əvvəlcə neçə kub var idi? 3 yüzlük kub əlavə edildikdən sonra neçə kub oldu? Əvvəl və sonrakı kubların sayını necə yazmaq olar?

Məsələnin həlli:

- Elxanın fikrində tutduğu üçrəqəmli ədəd onun təsvir etdiyi yüzlük, onluq və təklik kubların sayına əsasən müəyyən edilir və mərtəbə cədvəlində yazılır.
- Aynurun fikrində tutduğu ədədi müəyyən etmək üçün yüzlülərin sayı 2 vahid, onluqların sayı 1 vahid artırılır.

$$5 \text{ yüzl. } + 2 \text{ yüzl. } = 7 \text{ yüzl.}$$


$$3 \text{ onl. } + 1 \text{ onl. } = 4 \text{ onl.}$$

Cavab. Aynurun fikrində tutduğu ədəd 742-dir.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabın doğruluğunu əyani vasitələrdən (kublar, say çöpləri və s.) istifadə etməklə yoxlamaq olar.

6. Məsələdə Samirin fikrinin doğru olub-olmadığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim sayı eyni olan müxtəlif dəst kubları nümayiş etdirir; məsələn:




O, sinfə sual verir:


– Hər dəstdə neçə kub var? Onların sayını mərtəbə vahidləri ilə necə yazmaq olar?

Məsələnin həlli:

• Samirin nəzərdə tutduğu hər iki ədəd yazılır, hər bir ədəd yüzlük, onluq və təklik kublarla təsvir olunur:



6 yüzlük 1 onluq 14 təklik



5 yüzlük 12 onluq 4 təklik

- Hər iki dəst üçün kubların ümumi sayı müəyyən olunur və uyğun ədəd yazılır: 624.

Cavab. Samir doğru fikirləşir.

Müzakirə. Müəllim şagirdlərə 624 ədədini yüzlük, onluq və təkliklərinin cəmi şəklində müxtəlif cür təsvir etməyi tapşırıa bilər. Təsvir formaları içərisində uyğun təsvirlər alına bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Rəqəmlərlə verilmiş ədədi sözlərlə və açıq şəkildə yazır.	Şifahi sual-cavab, misal, praktik tapşırıq	İş vərəqləri, dərslik, İD
Ədədi müxtəlif formalarda təsvir edir.	Misal, praktik tapşırıq,	İş vərəqləri, dərslik, İD
Ədədi yüzlük, onluq və təklik vahidlərinin cəmi kimi müxtəlif variantlarda yazır.	Misal, məsələ,	Dərslik, İD

Məsələ və misallar

- Dərslik:** səh. 14
- İş dəftəri:** səh. 8

Müəllimin nəzərinə! Şagirdlər əvvəlki dərslərdə üçrəqəmli ədədlərin mərtəbə vahidlərinin sayı, mərtəbə qiyməti, ədədlərin müxtəlif yazılış formalaları barədə məlumat aldılar. Bu dərsdə şagirdlər öyrəndikləri biliklərdən istifadə etməklə müxtəlif tapşırıqları yeri-nə yetirəcəklər. Şagirdlərə tapşırıqları sərbəst yerinə yetirməsi üçün şərait yaratmaq lazımdır. Onlar misal və məsələləri müxtəlif üsullarla həll edə bilərlər. Şagirdləri eyni məsələnin bir neçə üsulla həllinə istiqamətləndirmək lazımdır. Şagirdlərin məsələ həllinə daha yaradıcı yanaşmaları üçün onlara istiqamətləndirici suallar vermək olar.

Mövzuya yönəltmə. Cütlərlə oyun. Oyunçular birlikdə 3 dəfə zər atırlar. Birinci dəfə düşən xal – üçrəqəmli ədədin yüzülklərini, ikinci dəfə düşən xal – onluqlarını, üçüncü dəfə düşən xal isə təkliklərini göstərir. Hər iki oyunçu alınan üçrəqəmli ədəddən başlayaraq əvvəlcə yüz-yüz irəli, sonra on-on, sonda isə bir-bir irəli saymaqla alınan ədədləri yazır. Sonda nəticələr müqayisə edilir. Daha tez və düzgün yanan oyunçu qalib gəlir. Məsələn, tutaq ki, 3 dəfə zər atıldıdan sonra 245 ədədi düşdü. O zaman cədvəldə belə ədədlər yazılır.


Yüz-yüz irəli sayma	245, 345, 445, 545, 645, 745, 845, 945
On-on irəli sayma	245, 255, 265, 275, 285, 295
Bir-bir irəli sayma	245, 246, 247, 248, 249, 250

- Boş yerlərə uyğun ədədlər yazılır. Bunun üçün venirən üç ədədin hansı qanuna uyğunluqla yazıldığı müəyyən edilir və digər iki ədəd də eyni qayda ilə yazılır.
- Tapşırıqda uşaqların fikirlərinin doğru olub-olmadığı müəyyən edilir. Hər iki fikir mərtəbə cədvəlinən istifadə etməklə yoxlanıla bilər.

Yüzl. 8	Onl. 4	Təkl. 0
Anar		

Yüzl. 8	Onl. 4	Təkl. 0
Səbinə		

Ədəd oxunda 840 və 740 ədədləri, həmçinin 840 və 870 ədədləri müqayisə olunur.



Cavab. Anar və Lalənin fikirləri doğrudur.

3. Verilən ədədlərə əsasən suallara cavab vermək tələb olunur.
- a) 5 rəqəminin mərtəbə qiyməti 50 olan ədədləri tapmaq lazımdır. Mərtəbə qiymətinin 50 olması onluqlar mərtəbəsində yazılın rəqəmin 5 olması deməkdir. Ədədlər bunlardır: 454, 753.
- b) 3 yüzlüyü və 78 təkliyi olan ədəd dedikdə 3 yüzlüyü, 7 onluğu və 8 təkliyi olan ədəd nəzərdə tutulur. Bu ədəd isə 378-dir.
- c) Təkliklərin sayı onluqların sayından 1 vahid kiçik olan ədədlər bunlardır: 243, 454, 632.
- d) 4 onluq, 4 təklik və 5 yüzlüyü olan ədədi tapmaq tələb olunur. Əvvəlcə yüzlüklərin, sonra onluqların, sonda isə təkliklərin sayına diqqət etmək lazımdır: 5 yüzlük 4 onluq 4 təklik. Bu ədəd 544-dür.
4. Tapşırıqda Aynurun 13 dənə onluq kubu birləşdirib bir yüzlük kub düzəldiyini bilərək kənarda neçə onluq kub qaldığını müəyyən etmək tələb olunur. Müəllim şagirdlərə ədədi mərtəbə vahidlərinin köməyi ilə müxtəlif formalarda yazmayı tapşırı bilər: $13 \text{ onl.} = 1 \text{ yüzl.}$ $3 \text{ onl.} = 1 \text{ yüzl.}$ $2 \text{ onl.} 10 \text{ təkl.}$ və s. $13 \text{ onl.} = 130$, yüz otuz, $100 + 30$
- Çətinlik çəkən şagirdlərin tapşırığı əyani olaraq kublardan istifadə etməklə yerinə yetirməsi məqsədəy়ündür.



5. Tapşırıqda doğru bərabərlikləri müəyyən etmək tələb olunur. Bu tapşırığı həll etmək üçün bir mərtəbə vahidindən başqasına keçmək qaydasından istifadə edilməlidir; məsələn:

$$4 \text{ yüzl.} + 16 \text{ onl.} + 2 \text{ təkl.} = 5 \text{ yüzl.} + 6 \text{ onl.} + 2 \text{ təkl.} = 562.$$

6. Məsələdə Lalənin cəmi neçə muncuq aldığı müəyyən etmək tələb olunur.

- Lalənin aldığı muncuqların sayı mərtəbə vahidləri ilə yazılır: 4 yüzlük + 14 onluq + 5 təklik.

- Ədədlərin yazılışında bir mərtəbə vahidindən digərinə keçmə qaydasına görə:

$$4 \text{ yüzl.} + 14 \text{ onl.} + 5 \text{ təkl.} = 5 \text{ yüzl.} + 4 \text{ onl.} + 5 \text{ təkl.} = 545.$$

Cavab. Lalə 545 muncuq aldı.

7. Məsələdə Samirin əlavə neçə paket kürəcik alacağını tapmaq tələb olunur. Məsələni 2 üsulla həll etmək olar.

1-ci üsul. Ədəd oxunda 250 və 100 ədədləri qeyd olunur. 100-dən 250-yə qədər on-on irəli sayılır. Addımların sayı tələb olunan cavabdır.

15 addım



2-ci üsul. Mərtəbə cədvəlindən istifadə etməklə.

Var	Tamlamlamaq istəyir				
Yüzl.	Onl.	Təkl.	Yüzl.	Onl.	Təkl.
1	0	0	2	5	0

Almalıdır: 1 yüzl. 5 onl. = 15 onl.

Cavab. Samir əlavə 15 onluq paket almalıdır.

Müzakirə. Məsələ yüzlük və onluq kublarla modelləşdirilib bütün siniflə həll edilə bilər. Şagirdlərin aldiqları cavab bütün siniflə müzakirə olunur.

Mövzu 3

Ədədlərin müqayisəsi və sıralama

- Dərslik: səh. 15
- İş dəftəri: səh. 9

Təlim məqsədləri

- 1000 dairəsində konkret, təsviri və nüçərrəd formalarda təqdim olunan ədədləri müqayisə edir (1.1.3).
- Ədəd oxunda yerləşməsinə görə iki ədəd arasındakı münasibəti riyazi ifadə şəklində yazır (1.1.3).
- Üçrəqəmli ədədləri müqayisə etmək üçün əvvəlcə bu ədədlərin yüzlüklərini, sonra onluqlarını, sonda isə təkliklərini müqayisə edir (1.1.3).
- 1000 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır (1.1.3).
- 1000 dairəsində verilmiş üç və dörd ədədi artan və azalan sıra üzrə düzür (1.1.3).

- Ədədi ifadələrin qiymətini hesablayır və digər ifadələrin qiyməti ilə müqayisə edir (2.2.1).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar (bloklar), ədədlər və hərflər yazılmış kartlar, kağızdan kəsilmiş 100, 10 və 1 manatlıq pul modelləri, iş vərəqləri, mərtəbə cədvəli.

Elektron resurslar:

- https://www-k6.thinkcentral.com/content/hsp/math/hspmath-na/gr3-5/itools_intermediate_9780547274058/_basetenblocks.html
- <https://www.ictgames.com/mobilePage/countingCaterpillar/index.html>
- <https://www.sheppardsoftware.com/mathgames/placevalue/FSCompareNumbers.htm>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Kitabların sahifə sayının azdan çoxa olmaqla sıralanması.
- Öyrənmə.** Üçrəqəmli ədədlərin mərtəbə cədvəlinin köməyi ilə müqayisəsi.

- 3. Bələdçi.** Sarı və yaşıl kubların müqayisə edilməsi.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1-4. İD: tap. №1-6.
- 5. Öyrənmə materialı.** Üçrəqəmli ədədlərin sıralanması.
- 6. Müstəqil iş.** Dərslik: tap. №5-7. İD: tap. №7-10.
- 7. Məsələ həlli.** Dərslik: tap. №8-10. İD: tap. №11-15.
- 8. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlərdə 2-ci sinifdə ikirəqəmli ədədləri müqayisə etmək bacarıqları formalaşdırılmışdır. Dərsdə şagirdlərdə mərtəbə cədvəlindən istifadə etməklə üçrəqəmli ədədlərin müqayisəsi və bu ədədləri sıralamaq bacarıqları formalaşdırılacaq.

Müəllimin nəzərinə! Bu mövzuda üçrəqəmli ədədlərin müqayisəsinin iki strategiyası izah olunur:

- 1) mərtəbə vahidlərinin sayına görə müqayisə. Bu strategiya eyni mərtəbə vahidlərinin sayının müqayisəsi prinsinə əsaslanır. Rəqəmlərin sayı eyni olduğu üçün üçrəqəmli ədədlər (ikirəqəmli ədədlərdə olduğu kimi) ən yüksək mərtəbə vahidlərinin sayından başlamaqla müqayisə olunur. Dərslikdə bu prinsipi sadələşdirmək üçün mərtəbə cədvəlindən istifadə olunur;
- 2) ədəd oxunda müqayisə. Ədəd oxunda təsvir etməklə müqayisə strategiyası isə daha əyanıdır və ədədin mərtəbə tərkibi ilə əlaqədar deyil. Başqa sözlə, bu strategiya ilə 2, 3 və daha çoxrəqəmli ədədləri eyni qayda ilə müqayisə etmək olar.

Mövzuya yönəltmə. Müəllim əvvəlcə yüzlükleri fərqli olan, onluq və təklikləri isə bərabər olan iki dəsti müqayisə edir:

– Hansı dəstdəki kublar daha çoxdur? Nə üçün?

O, lövhədə kubların sayını göstərən ədədlər arasında uyğun müqayisə işarəsini yazır.

Sonra yüzlük və təklikləri eyni olan və yalnız onluqları fərqli kub dəstini nümayiş etdirir və onluqların sayına görə müqayisə etməyi tapşırır. Sonra isə eyni qayda ilə yüzlük və onluqları bərabər olan iki kub dəsti təkliklərin sayına görə müqayisə olunur.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı əyani şəkildə yerinə yetirmək olar. Bu zaman müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Kitabların neçə səhifəsi var? Onlardan hansı qalın, hansı nazikdir? Hər səhifə sayına uyğun ədədin mərtəbə vahidlərinin sayı neçədir? Bu ədədləri ədəd oxunda necə müqayisə etmək olar?

ÖYRƏNMƏ Üçrəqəmli ədədləri mərtəbə vahidlərinin sayına görə müqayisə etmək qaydası izah olunur. Əyanılık üçün mərtəbə cədvəlindən istifadə etmək olar. Bunun üçün lövhəyə mərtəbə cədvəli çəkilir. Verilən ədədlər mərtəbə cədvəlinə yazılır. Müəllim şagirdlərin diqqətini yüzlükler mərtəbəsinə yönəltmək üçün bu mərtəbədə olan rəqəmlərin altından xətt çəkə və ya bu rəqəmləri haşıyəyə ala bilər. Yüzlükler mərtəbəsindəki rəqəmlər müqayisə olunur. Analoji qaydada onluqlar və təkliklər mərtəbəsindəki rəqəmlərin müqayisəsi izah edilir. Sonra isə ədəd oxunda müqayisə nümayiş edilir.

BƏLƏDÇİ Sarı və yaşıl kubların sayı müqayisə edilir. Bunun üçün əvvəlcə kubların sayına uyğun ədədlər yazılır. Sonra müqayisə edilir. Çətinlik çəkən

şagirdlər ədədləri mərtəbə cədvəlində yazmaqla müqayisə edə bilərlər.

MÜSTƏQİL İŞ 1. Verilən ədədlər müqayisə edilir.

Tapşırığın 1-ci mərtəbəsindəki ədədlər yüzlülərə görə, 2-ci mərtəbəsindəki ədədlər onluqlara görə, 3-cü mərtəbəsindəki ədədlər isə təkliklərə görə müqayisə edilir. Müəllim çətinlik çəkən şagirdlərə hansı mərtəbəyə diqqət yetirmək lazımcı olduğunu şərh edə bilər.

2. Dairədəki ədəd digər ədədlərlə müqayisə edilir. Bu zaman müəllim yüzlük, onluq və təkliklərin sayına diqqət yetirmək lazımcı olduğunu vurgulayır.

3. Müqayisə işarəsinə görə boş xanaya uyğun 3 ədəd tapılır. Təbiidir ki, variantların sayı sonsuzdur. Bu barədə müzakirə təşkil etmək məqsədə uyğundur.

Diferensial təlim

Dəstək. Müəllim hər hansı bir üçrəqəmli ədəd söyləyir. Şagird isə bu ədəddən böyük, kiçik və bərabər olan ədəd söyləyir və bunu müqayisə işarələri ilə yazar.

Dərinləşdirmə. Müəllim bir üçrəqəmli ədəd söyləyir. Şagird yalnız yüzlüklerin sayına görə bu ədəddən böyük və kiçik olan bir neçə ədəd söyləyir. Sonra yalnız onluqların sayına, sonda isə yalnız təkliklərin sayına görə bu ədəddən kiçik və böyük olan bir neçə ədəd söyləyir.

4. Üçrəqəmli ədədlərdə pozulmuş rəqəmlər müəyyən edilir. Şagirdlər bu tapşırığı həll edərkən iki üçrəqəmli ədədi mərtəbə vahidlərinin sayına görə müqayisədən istifadə edir. Məsələn, **4 1 > 489** bərabərsizliyində birinci ədədin ikincidən böyük olması üçün əvvəl yüzlüklerə baxılır: yüzlükler bərabərdir. Bərabərsizlik o zaman doğru olur ki, birinci ədədin onluqlarının sayı ikincidən çox olsun. Bu isə birinci ədəddə 9 onluq olduqda mümkündür. Bərabərsizlik bir daha yazılır: **491 > 489**.

Cütlərlə oyun. Əvvəl birinci oyunçu, sonra isə ikinci oyunçu 3 dəfə zər atır. Birinci dəfə düşən xal yüzlüklerin sayını, ikinci dəfə düşən xal onluqların, üçüncü dəfə düşən isə təkliklərin sayını bildirir. Oyunçular öz ədədlərini yazışdırıb müqayisə edirlər. Böyük ədədi olan oyunçu 1 xal qazanır. Oyunu bir neçə dəfə oynamaq olar.

Öyrənmə materialı. Üçrəqəmli ədədləri sıralamaq üçün bu ədədlər müqayisə edilir. Əgər ədədlər artan sıradə düzülürsə – kiçik ədəddən, azalan sıradə düzülürsə – böyük ədəddən başlayaraq sıralanır. Müəllim verilən ədədləri lövhəyə yazır. Lövhəyə “artan sıra”, “azalan sıra” sözləri yazılır. Müəllim şagirdlərlə müzakirə təşkil edərək ədədləri əvvəlcə artan, sonra isə azalan sıradə lövhəyə yazır.

Artan →

567 611 619

← Azalan

619 611 567

Bu ədədlər artan sıradə yazılırsa, aralarında “kiçikdir”, azalan sıradə yazılırsa, aralarında “böyükdür” işarələrinin qoyulduğu vurgulanır.

567 < 611 < 619

619 > 611 > 567

Ədədlərin ədəd oxunda təsvir etməklə sıralama qaydası şagirdlərə izah edilir.

Müəllimin nəzərinə! Ədədləri sıralamaq üçün müxtəlif algoritmlər var. Məsələnin qoyuluşu belədir: verilmiş n sayda a_1, a_2, \dots, a_n ədədlərini kiçikdən böyüyə olmaqla sıralayın. Bu ədədləri bir-bir müqayisə n -in böyük qiymətlərində həddindən artıq müqayisələr tələb edir. İbtidai siniflərdə verilmiş 4, yaxud 5 ədədin sıralanması nəzərdə tutulur.

5. Ədəd oxundan istifadə etməklə ədədlər sıralanır. Bunun üçün şagirdlər dəftərdə ədəd oxu çəkib həbəndə uyğun ədədləri ədəd oxunda təsvir edirlər.

6. Verilən ədədlər artan sıradə düzülür.

7. Verilən ədədlər azalan sıradə düzülür.

Diferensial təlim

Dəstək. Müəllim 3 şagirdə müraciət edir. Onlardan ikisi hərəyə bir üçrəqəmli ədəd söyləyir. Üçüncü şagird isə bu ədədlərin arasında olan bir ədəd söyləməli və hər üç ədədi artan sıra ilə yazmalıdır.

Dərinləşdirmə. Müəllim digər 3 şagirdə müraciət edir. Onlardan ikisi hərəyə bir üçrəqəmli ədəd söyləyir. Üçüncü şagird isə bu ədədlərin arasında olan iki ədəd söyləməli və bu dörd ədədi artan sıra ilə yazmalıdır. Şagirdlər yerini dəyişərək tapşırığı bir neçə dəfə icra edirlər.

Məsələ Həlli 8. Məsələdə hansı pul qabındaki pulun televizoru almağa çatdığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə suallar verir:

– Qiyməti 335 manat olan əşya alsaq, bu pulu hansı manatlıqlarla ödəmək olar? Neçə dənə yüzlük manat olarsa, bu əşyanı ala bilərik?

Kağızdan kəsilmiş 100, 10 və 1 manatlıq pul modellərindən istifadə etməklə məsələni əyani şəkildə yerinə yetirmək olar.

Məsələnin həlli:

• Hər pul qabındaki pulların məbləği tapılır: birincidə 433 manat, ikincidə isə 441 manat pul var.

• Televizorun qiyməti pul qabındaki pulların məbləği ilə müqayisə edilir: $433 < 437$ və $440 > 437$.

Cavab. 2-ci pul qabındaki pul televizoru almağa çatar.

Müzakirə. Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabın doğruluğunu praktik olaraq yoxlamaq olar.

9. Alboma heyvan şəkillərində hansının birinci, hansının isə axırıcı yapılandırılacağını tapmaq tələb olunur.

Cəlbetmə. **Qrupla iş.** Müəllim hər bir qrup üçün ədəd və hərf yazılmış kartlar paylayır. Qrup üzvləri ədədləri artan sıra ilə düzüb alınan sözü oxumalıdır. Ədədlərin azalan sıradə düzülməsi ilə bağlı oxşar tapşırıqlar hazırlanmaq olar.

452	218	450	405	328	501	336
A	Y	Ş	İ	E	N	M

234	147	823	736	904	803	731
Ə	Z	A	Ə	N	R	F

Məsələnin həlli:

- Şəkildəki kimi kartlar hazırlanır və kütlələri yüngüldən ağrı olmaqla sıralanır.

320	540	730
Maral	At	Ayı

Cavab. Lalə birinci maral, axırıncı ayı şəklini alboma yapışdıracaq.

Müzakirə. Müəllim kartları qarışdırıb kütlələri ağırдан yüngülə olmaqla sıralamağı tapşırı bilər.

10. Məsələdə həftənin bəzi günlərində satılan biletlərin sayına uyğun sualların cavablandırılması tələb olunur.

Cəlbetmə. Müəllim 4 ədəd yazılmış kart göstərir. Müəllim şagirdlərə kartları əvvəlcə kiçikdən böyüyə, sonra isə böyükdən kiçiyə olmaqla sıralamağı tapşırır.

427	25	227	421
-----	----	-----	-----

Məsələnin həlli:

- Cədvəlin hər sətri bir karta yazılır.

148	252	208	96
Cümə	Şənbə	Bazar	Bazar ertəsi

• Suallara cavab vermək üçün uyğun kartlar seçilir.

• Ən çox bilet satılan günü müəyyən etmək üçün ədədlər müqayisə olunur. Əvvəlcə yüzlüklər müqayisə olunur. Yüzlükləri ən çox olan iki ədəddən onluqı böyük olan ədəd böyündür: $252 > 208$. Deməli, şənbə günü ən çox bilet satılıb.

• Ədədin 150-dən kiçik olması üçün əvvəlcə yüzlükləri kiçik olan ədəd tapılır: 96. Sonra yüzlükləri eyni olan, onluqları kiçik olan ədəd tapılır: 148. Deməli, bazar ertəsi və cümə günü 150-dən az bilet satılıb.

• 190 və 210 ədədləri yazılır. Uyğun kartlar bir-bir yoxlanır və onların arasına qoynulur: 190 208 210. Deməli, həmin gün bazardır.

- Kartdakı ədədlər artan sıra ilə düzülür.

96	148	208	252
Bazar ertəsi	Cümə	Bazar	Şənbə

Müzakirə. Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabların doğruluğunu ədədləri ədəd oxunda təsvir etməklə yoxlamaq olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Konkret əşyaları müxtəlif parametrlərinə (qalınlıq, uzunluq, ağırlıq), kubları sayına, ədədləri ədəd oxundakı yerinə görə, həmçinin ədədləri müqayisə edir.	Şifahi sual-cavab, oyun, praktik tapşırıq, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Verilmiş iki ədədin yerini ədəd oxunda qeyd edir və onlar arasındaki münasibəti müqayisə işarələrinin köməyi ilə yazır.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Verilmiş ədədləri mərtəbə vahidlərinin sayına görə müqayisə edir.	Misal, məsələ, praktik tapşırıq, oyun	Dərslik, İD, iş vərəqləri
Verilmiş üç və daha çox ədədi ədəd oxunda qeyd etməklə sıralayır.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Verilmiş üç və daha çox ədədi mərtəbə vahidlərinin sayına görə müqayisə etməklə sıralayır.	Misal, məsələ, praktik tapşırıq, oyun	Dərslik, İD, iş vərəqləri
Məsələyə uyğun riyazi ifadələr yazır və müqayisə edir.	Məsələ	Dərslik, İD

Mövzu 4

Yuvarlaqlaşdırma

- Dərslik: səh. 18
- İş dəftəri: səh. 12

Təlim məqsədləri

- Yuvarlaqlaşdırmanın ədədi başqa yaxın bir ədədlə əvəz etmə kimi izah edir (1.3.3).
- Ədədləri onluqlara qədər yuvarlaqlaşdırır (1.3.3).
- Ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırır (1.3.3).

Köməkçi vasitələr: uzunluğu 18 sm olan ip, oyun üçün vərəqlər, zərlər.

Elektron resurslar:

1. https://www.abcyo.com/games/rounding_numbers
2. <https://www.education.com/game/football-rounding/>
3. <https://www.iknowit.com/lessons/b-rounding-nearest-ten-99.html>
4. <https://www.iknowit.com/lessons/c-rounding-nearest-ten.html>
5. www.youtube.com/watch?v=VmM0yRCfTFY
6. www.youtube.com/watch?v=dX0wcWxBsic

Dərsin qısa planı

1. **Araşdırma-müzakirə.** Şkafda olan kitabların sayına görə kimin cavabının dəqiq cavaba daha yaxın olduğunu müəyyən edilməsi.
2. **Öyrənmə.** Onluqlara qədər yuvarlaqlaşdırma.
3. **Bələdçi.** Ədədlərin onluqlara qədər yuvarlaqlaşdırılması.
4. **Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-3, 5.
5. **Öyrənmə materialı.** Yüzlüklərə qədər yuvarlaqlaşdırma.
6. **Müstəqil iş.** Dərslik: tap. №2, 3. İD: tap. №4, 6, 7, 8.
7. **Məsələ həlli.** Dərslik: tap. №4, 5. İD: tap. №9, 10.
8. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Bu dərsdə şagirdlər “dəqiq qiymət” və “təqribi qiymət”, “yuvarlaqlaşdırma” anlayışları ilə tanış olacaqlar. Onluqlara qədər və yüzlüklərə qədər yuvarlaqlaşdırma bacarıqlarına yiylənəcək və bu bacarıqların tətbiqinə aid müxtəlif tapşırıqlar yerinə yetirəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər “yuvarlaqlaşdırma” anlayışı ilə ilk dəfə tanış olurlar. Ona görə də bu anlayışı ədədi ən yaxın və hesablamlar üçün daha rahat olan başqa bir ədədlə əvəz etmək kimi də izah etmək olar. Bunun üçün ədəd oxundan istifadə etmək məqsədə uyğundur.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə suallar verir:

- Məndən lövhəyə qədər təxminən neçə addım olar?
 - Divarın uzunluğu təxminən neçə addım olar?
 - Masanın üzərində təxminən neçə karandaş var?
- Sonra müəllim əlində uzunluğu 18 sm olan bir lənt tutur və şagirdlərə sual verir:

- Sizcə, bu ləntin uzunluğu təxminən neçə santimet olar?

Sonra şagirdlərlə birlikdə ipin uzunluğu xətkəşlə ölçülür. Lövhədə ədəd oxu çəkilir və 18 ədədi qeyd olunur. Müəllim şagirdlərə suallar verir:

- 18 ədədi 10-un misllərindən (təklikləri sıfır olan) ən yaxın hansı iki ədədin arasındadır? 18 ədədi bu ədədlərdən hansına daha yaxındır? Bunu necə müəyyən etmək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim əvvəlcə şifahi olaraq şagirdlərin fikirlərini soruşur. Sonra isə şagirdlərə ədəd oxu çəkməyi və 56 ədədini qeyd etməyi tapşırır. Şagirdlərə istiqamət vermək üçün müəllim özü də lövhədə ədəd oxunu çəkir. Ədəd oxunda kitabların sayına uyğun ədədi qeyd edir.




Şagirdlər ədəd oxunda təsvir etməklə kimin cavabının düzgün cavaba daha yaxın olduğunu müəyyən edirlər.

ÖYRƏNMƏ Müəllim bir ədədi başqası ilə əvəz etməyə dair müxtəlif nümunələr göstərə bilər. Sonra şagirdlərə suallar verir; məsələn:

- Avtobus Bakıdan Sumqayıta 27 dəqiqəyə gedir. Bu müddəti təxminən hansı ədədlə əvəz etmək olar?
- Bağçada 31 qızılıgül kolu var. Bağçadakı qızılıggullerin sayını təxminən neçə demək olar?
- Anarın atasının kütləsi 68 kq-dan çox, 72 kq-dan isə azdır. Onun ağırlığı təxminən neçə kiloqramdır?

Müəllim ədəd oxunu lövhəyə çəkməklə materialı şərh edir və ədədin onluqlara qədər yuvarlaqlaşdırma qaydasını izah edir. O, ədəd oxunda müxtəlif ədədləri qeyd edir və bu ədədlərin 10-un misllərindən (təkkilikləri sıfır olan) hansı ədədə daha yaxın olduğunu soruşur. Onluqlara qədər yuvarlaqlaşdırma qaydasını daha yaxşı yadda saxlamaq üçün şagirdlərə müxtəlif təsvirlər göstərmək olar.



BƏLƏDÇİ Verilən ədədlər onluqlara qədər yuvarlaqlaşdırılır. Tapşırığın nümunədəki izahla yerinə yetirə bilərlər.

MÜSTƏQİL İŞ 1. Verilən ədədlər onluqlara qədər yuvarlaqlaşdırılır.

Öyrənmə materialı. Yüzlüklerə qədər yuvarlaqlaşdırma qaydası izah olunur.

2. Verilən ədədlər yüzlüklerə qədər yuvarlaqlaşdırılır.

Diferensial təlim

Dəstək. Müəllim iki şagirdə müraciət edir. O, şagirdlərə eyni bir ədədi söyləyir. Şagirdlərdən biri bu ədədi onluqlara, digəri isə yüzlüklerə qədər yuvarlaqlaşdırır.

Dərinləşdirmə. Müəllim onluqlara qədər yuvarlaqlaşdırıldıqda 330, 420, 500 alınan, yüzlüklerə qədər yuvarlaqlaşdırıldıqda isə 200, 400, 700 alınan ədədlər söyləməyi tapşırır.

3. Verilmiş ədədlərdən hansıları yuvarlaqlaşdırıldıqda dairədəki ədədin alındığını tapmaq tələb olunur. Şagirdlər verilən ədədləri a) onluqlara qədər, b) yüzlüklerə qədər yuvarlaqlaşdırıldıqdan sonra dairədəki ədədə bərabər olan ədədləri müəyyən edirlər.

Mövzunu yaxşı mənimşəyən şagirdlər tapşırığı fərqli üsulla da yerinə yetirə bilərlər. Şagirdlər verilən dörd ədəd arasında hansı ədədlərin yuvarlaqlaşdırıldıqda dairədəki ədədə bərabər olduğunu şifahi müəyyən edir, sonra dəftərə həmin ədədləri yazırlar.

Oyun. Üç oyunçu iştirak edir. Hər oyunçu bir rəng seçir. Əvvəl birinci, sonra ikinci, sonda isə üçüncü


oyunu zər atır. Birinci zərdə düşən xal yüzlükleri, ikinci – onluqları, üçüncü isə təkkilikləri bildirir. Hər üç oyunçu bu ədədi onluqlara qədər yuvarlaqlaşdırır. Alınan ədəd cədvəldə tapılır və yerləşdiyi xananın rəngi müəyyən olunur. Bu rəng hansı oyunçunun rənginə uyğundursa və həmin oyunçu misali düz həll edib, o, 1 xal qazanır. Oyunu 4-5 dəfə oynamamaq olar. Ən çox xal qazanan oyunçu qalib gəlir.

1-ci oyunçu	2-ci oyunçu	3-cü oyunçu
610	620	630
510	520	530
410	420	430
210	220	230
110	120	130
100	200	300
400	500	600
700		

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə Samirin fikrinin doğru olub-olmadığını tapmaq lazımdır.

Cəlbetmə. Müəllim klaster üsulundan istifadə edə bilər. Lövhəyə dairə çəkilir. 600 ədədi dairənin mərkəzində yazılır. Əvvəlcə müəllim onluqlara qədər yuvarlaqlaşdırıldıqda 600-ə bərabər olan bir neçə ədəd yazmayı tapşırır. Sonra isə bu ədədləri yüzlüklerə qədər yuvarlaqlaşdırmağı tapşırılır. Müəllim istiqamətləndirici suallar verməklə onluqlara qədər yuvarlaqlaşdırıldıqda 100-ün mislləri alınarsa, yüzlüklerə qədər yuvarlaqlaşdırıldıqda da eyni ədəd alınacağı nəticəsinə gəlməyə yönəldə bilər:

– Hansı ədədləri onluqlara qədər yuvarlaqlaşdırıldıqda 600 alınar? Həmin ədədləri yüzlüklerə qədər yuvarlaqlaşdırıldıqda neçə alınar? Nə üçün bu ədədləri həm onluqlara, həm də yüzlüklerə qədər yuvarlaqlaşdırıldıqda eyni ədəd alınır?



Məsələnin həlli:

- Ən kiçik üçrəqəmlü ədəd müəyyən edilir – 100.

- Qız qalasındaki pilləkənlərin sayı – 98 ədədi onluqlara qədər yuvarlaqlaşdırılır. 8 rəqəminin yerinə 0 yazılır və $8 > 4$ olduğu üçün 9 rəqəminin 1 vahid əlavə olunur: $98 \approx 100$
- 98 ədədi yüzüklərə qədər yuvarlaqlaşdırılır. 8 və 9 rəqəmlərinin yerinə 0 yazılır, $9 > 4$ olduğu üçün sıfırların qabağına 1 yazılır: $98 \approx 100$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Ədədi yuvarlaqlaşdırmanın hesablama aparmaq üçün daha rahat olan ədədlə əvəzətmə kimi izah edir.	Şifahi sual-cavab, tapşırıq misal, məsələ	Dərslik, İD
Verilmiş ədədi onluqlara qədər yuvarlaqlaşdırır.	Praktik tapşırıq, oyun, misal, məsələ	Dərslik, İD, iş vərəqləri, oyun üçün vərəqlər
Verilmiş ədədi yüzüklərə qədər yuvarlaqlaşdırır.	Praktik tapşırıq, oyun, misal, məsələ	Dərslik, İD, iş vərəqləri, oyun üçün vərəqlər

Ümumiləşdirici dərs

- Dərslik:** səh. 20
- İş dəftəri:** səh. 14

Köməkçi vasitələr: təklik, onluq və yüzük kublar (bloklar), üzərində tapşırıqlar yazılmış kartlar, mərtəbə cədvəli.


Dərsin məzmunu. Ümumiləşdirici dərsə qədər öyrənilən biliklər bu dərsdə daha da möhkəmləndirilir. Bölmə üzrə keçirilən mövzuların necə mənimmsənilməsi yoxlanılır.

Müəllimin nəzərinə! Dərsdə bölmə üzrə “mərtəbə vahidi”, “mərtəbə vahidlərinin sayı” və “rəqəmin mərtəbə qiyməti” anlayışlarını qavramaqla üçrəqəmli ədədlərin müxtəlif şəkildə yazılışı, müqayisəsi, üçrəqəmli ədədlərin onluqlara və yüzüklərə qədər yuvarlaqlaşdırılması və s. bacarıqlarla bağlı çətinlik çəkən şagirdlər müəyyən edilir. Belə şagirdlərlə fərdi iş aparılır. Dərslikdəki tapşırıqların həlli sınıfla birlikdə müzakirə edilir. İş dəftərindəki tapşırıqlar isə müstəqil yerinə yetirilir.

Mövzuya yönəltmə. “Sən neçəsan?” oyunu. Oyunda 10 və daha çox oyuncu iştirak edə bilər. Hər oyuncuya müxtəlif formalarda iki ədəd yazılmış kart verilir. Oyun üzərində 320 yazılan kartdan başlayır:

- Mən “320-yəm”. 2 yüzük 12 təklik kimdədir?
- Üzərində “212” yazılmış kart olan oyuncu cavab verir:
- 2 yüzük 12 təklik məndədir və mən 212-yəm. 4 yüzük 6 təklik kimdədir?

Cavab. Samirin fikri doğrudur. Bu ədədi onluqlara və yüzüklərə qədər yuvarlaqlaşdırıldıqda eyni ədəd alınır. **Müzakirə.** Müəllim həm onluqlara, həm də yüzüklərə qədər yuvarlaqlaşdırıldıqda eyni ədədlər alınan hala aid bir neçə nümunə göstərib bunun səbəbi barədə müzakirə təşkil edir.



Oyun bu qaydada davam etdirilir. Öz ədədini vaxtında deyə bilməyən oyuncu oyundan çıxır və müəllim onun kartını götürüb növbəti ədədi söyləyir. Oyun davam edir və sona qalan oyuncu qalib gəlir.

Müəllim bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydaları xatırladır; məsələn:

- Mərtəbə vahidi və mərtəbə vahidlərinin sayı ilə rəqəmin mərtəbə qiyməti arasında hansı fərq var? Ədədin rəqəmlərə yazılışında mərtəbə vahidlərindən istifadə olunur, yoxsa rəqəmin mərtəbə qiymətlərindən?
- Yüzükləri eyni olan ədədləri necə müqayisə etmək olar? Həm yüzükləri, həm də onluqları eyni olan ədədlər necə müqayisə olunur? Yüzükləri fərqli olan ədədlər necə müqayisə olunur?

Hər sual səsləndikcə şagirdlər izahat verir, nümunələr söyləyirlər. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada biler.

Bölmə üzrə təkrarlanan anlayışlar: mərtəbə, mərtəbə vahidi, mərtəbə vahidlərinin sayı, mərtəbə cədvəli, rəqəmin mərtəbə qiyməti, ədədin açıq yazılış forması, müqayisə, sıralama, dəqiq qiymət, təqribi qiymət, təqribi bərabərlik, yuvarlaqlaşdırma.

TAPŞIRIQLARIN HƏLLİ

1. Bir mərtəbə vahidindən digərinə keçmə qaydasından istifadə edilir. Bunun üçün hər bir yazılış sadələşdirilir.

$$7 \text{ yüzl. } + 7 \text{ onl. } + 16 \text{ təkl. } = 7 \text{ yüzl. } + 8 \text{ onl. } + 6 \text{ təkl. } = 786$$

$$6 \text{ yüzl. } + 1 \text{ onl. } + 86 \text{ təkl. } = 6 \text{ yüzl. } + 9 \text{ onl. } + 6 \text{ təkl. } = 696$$

$$86 \text{ onl. } + 6 \text{ təkl. } = 8 \text{ yüzl. } + 6 \text{ onl. } + 6 \text{ təkl. } = 866.$$

2. Verilən ədədlər müqayisə olunur.

3. Kartlarda verilmiş rəqəmlərdən istifadə edərək üçrəqəmli ədədlər düzəldilir. Bu ədədlər arasında ən böyük və ən kiçik ədəd tapılır. Adətən, şagirdlər bu tip tapşırıqları bütün mümkün ədədləri yazmaqla həll edirlər. Amma tapşırıq məntiqi yanaşmaqla onu daha tez həll etmək olar. Məsələn, a) bəndi üçün:

– Verilmiş üç rəqəmdən ən böyüyü yüzlükler mərtəbəsinə qoyulur. Qalan iki rəqəmdən də ən böyüyü onluqlar mərtəbəsinə qoyulur. Deməli, 4, 3 və 8 rəqəmlərindən düzəldilə bilən ən böyük ədəd 843-dür. Eyni məntiqlə ən kiçik ədədi düzəltmək üçün əvvəlcə ən kiçik rəqəm yüzlükler mərtəbəsinə qoyulur. Qalan iki rəqəmdən ən kiçiyi isə onluqlar mərtəbəsinə qoyulur: 348. Beləliklə, 4, 3 və 8 rəqəmlərindən düzəldilə bilən ən böyük ədəd 843, ən kiçik ədəd isə 348-dir. Digər bəndlər də eyni məntiqlə həll edilir.

4. Verilən ədədlər sıralanır. Ən kiçik və ən böyük ədədlər müəyyən edilir.

5. Ədədlərin hər biri onluqlara və yüzlükə qədər yuvarlaqlaşdırılır.

Müəllim şagirdlərə aşağıdakı sualları verə bilər:

– Ən böyük üçrəqəmli cüt ədəd hansıdır? Rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik üçrəqəmli ədədlər hansılardır?

– Onluqlar mərtəbəsində 5 rəqəmi olan və onluqlara qədər yuvarlaqlaşdırıldıqda 250 alınan ədədlər hansılardır? Yüzlükler mərtəbəsində 4 rəqəmi olan və yüzlükə qədər yuvarlaqlaşdırıldıqda 400 alınan ədədlər hansılardır?

Təlim nəticələri yüksək olan şagirdlərə belə suallar verilə bilər:

– Yüzlükler və təkliklər mərtəbəsindəki rəqəmləri bərabər olan və onluqlara qədər yuvarlaqlaşdırıldıqda 340 alınan ədəd hansı ədəddir? Onluqlara qədər yuvarlaqlaşdırıranda 340 alınan ən kiçik (ən böyük) tək ədəd hansıdır?

6. Məsələdə bütün fənərlərin hündürlükleri verilmişdir və təsvirə görə sarı fənərin hündürlüyünü tapmaq tələb olunur.

Məsələni 2 üsulla həll etmək olar.

1-ci üsul. Məsələnin şərtində fənərlərin hündürlükleri artma sırası ilə verildiyindən onların təsvirlərini də artma sırası ilə düzənmə lazımdır. Şəklə əsasən fənərləri alçaqdan hündürə doğru belə sıralamaq olar: qırmızı, sarı, göy, yaşıl. Deməli, fənərlərin hündürlükleri belədir: qırmızı – 330 sm, sarı – 420 sm, göy – 460 sm, yaşıl – 520 sm.

Cavab. Sarı fənərin hündürlüyü 420 sm-dir.

2-ci üsul. Sarı fənər ən alçaq fənərdən hündürdür. Şərt-də sıralanmış ədədlərdən ikinci yerdə duran ədəd 420 sm-dir. Deməli, sarı fənərin hündürlüyü 420 sm-dir.

7. Məsələdə Samirin fikrində tutduğu ədədi tapmaq tələb olunur. Məsələni həll etmək üçün mərtəbə cədvəlindən istifadə olunur. Onluqlar mərtəbəsinə 8 rəqəmi yazılır.

Bu ədədi yüzlükə qədər yuvarlaqlaşırkıda 600 ədədi alınırsa, deməli, ədədin yüzlükler mərtəbəsindəki rəqəm 5-dir.

Yüzl.	Onl.	Təkl.
5	8	

Ədədin rəqəmlərinin cəmi

17-yə bərabər olduğu üçün təkliklər mərtəbəsindəki rəqəm $17 - 5 - 8 = 4$ olacaq.

Deməli, Samir fikrində 584 ədədini tutmuşdu.

Yüzl.	Onl.	Təkl.
5	8	4

LAYİHE

2-ci BÖLMƏ

TOPLAMA (1000-ə qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	2	22	15
Mövzu 5	Üçrəqəmli ədədlərin toplanması	1	24	17
Mövzu 6	Üçrəqəmli ədədlərin toplanması (yeni onluğun yaranması)	1	26	19
Mövzu 7	Üçrəqəmli ədədlərin toplanması (yeni yüzlüyün yaranması)	2	28	21
	Məsələ və misallar	1	30	23
Mövzu 8	Üçrəqəmli ədədlərin toplanması (yeni onluq və yüzlüyün yaranması)	2	31	24
Mövzu 9	Üç və daha çox ədədin toplanması	1	34	27
Mövzu 10	Toplamanın digər üsulları	1	36	29
	Ümumiləşdirici dərs	2	38	31
	KSQ-2	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		14		

Bölmənin qısa icmalı

Bölmədə üçrəqəmli ədədlərin toplanması üsulları öyrədilir. Bu zaman yeni onluğun və yüzlüyün yaranması hələ bir mövzu kimi ayrıca tədris edilir. Digər mövzularда isə üç və dörd toplananlı ifadələr, həmçinin toplamanın müxtəlif strategiyaları öyrədilir. Alt-alta toplama zamanı şagirdlər ilk dəfə olaraq yaranan iki yeni onluq, yaxud iki yeni yüzlük hələ ilə tanış olurlar.

Nəyə diqqət yetirməli?

Ədəd oxunda üçrəqəmli ədədlərin cəmini təsvir edərkən ədədlərin dəqiq yerini göstərməyə ehtiyac yoxdur. Bunu sadəcə sxematik olaraq təsvir etmək lazımdır. Üç və daha çox ədədi alt-alta toplama zamanı ümumi qaydadan istifadə olunduğunu qeyd etmək lazımdır: əvvəlcə təkliklər, sonra onluqlar, sonda isə yüzlüklər toplanıb uyğun mövqelərdə yazılırlar. Bu halda bir neçə yeni onluq, yaxud bir neçə yüzlük yarana bilər. İki ədədin toplanması qaydasına uyğun olaraq bu halda da yadda qalan ədəd uyğun mərtəbə vahidlərinin cəminə əlavə olunur.

Riyazi dilin inkişafı

Alt-alta toplama zamanı mərtəbə vahidlərini düzgün adlandırmaq və yaranan yeni yüzlük və onluqları uyğun mərtəbə vahidlərinin altında yazmaq çox vacibdir. Bu zaman şagirdin riyazi terminlərdən istifadə edərkən yol verdiyi nöqsanlar qeyd edilməlidir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Yeni yüzlük, yeni onluq, abak, kompensasiya, mərtəbə qiyamətlərinin cəmi.

Öncədən vacib olan bilik və bacarıqlar

- İrəli sayma və ədəd oxunda toplama
- Mərtəbə cədvəli, mərtəbə qiyamətlərinin cəmi
- Alt-alta toplama qaydası
- Yüzlüklər, onluqlar və təkliklər
- Üç ədəd cəminin tapılması

Fənlərarası integrasiya

Toplama bacarıqları yeni yüzlüyün yaranması hələ üçün daha da təkmilləşdirilir və digər fənlərlə integrasiya zamanı geniş istifadə olunur. Bu bacarıqlar yuxarı siniflərdə, demək olar, bütün fənlərdə istifadə olunur.

Mövzu 5

Üçrəqəmli ədədlərin toplanması

- Dərslik: səh. 24
- İş dəftəri: səh. 17

Təlim məqsədləri

- Toplama və çıxmanın əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazar (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq və yüzlük yaranmayan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq və yüzlük yaranmayan hal üçün ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədlərin cəmini uyğun mərtəbə qiymətlərini toplamaqla tapır (1.3.1).

Köməkçi vasitələr: kublar, mərtəbə cədvəli təsvir olunmuş kartlar, üzərində ədədlər yazılmış kartlar, zər, müəyyən intervalda verilmiş ədəd oxu, düymələr, say çöpləri, müxtəlif sayma vasitələri, kağızdan kəsilmiş pul modelləri.

Elektron resurslar:

- www.youtube.com/watch?v=UmyFdnCa_cw
- www.youtube.com/watch?v=3BDYY0HerI4
- www.youtube.com/watch?v=KCjsPEz8nHg
- www.youtube.com/watch?v=sjmEjSQAuRA
- www.harcourtschool.com/activity/elab2004/gr3/3.html

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** İki rəfdəki karandaşların sayının tapılması.
- Öyrənmə.** Üçrəqəmli ədədin alt-alta toplanma qaydası.
- Bələdçi.** Alt-alta toplamaya adi misallar.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-3.
- Öyrənmə materialı.** Ədədlərin mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə toplanması.
- Müstəqil iş.** Dərslik: tap. №3, 4. İD: tap. №4-5.
- Məsələ həlli.** Dərslik: tap. №5, 6. İD: tap. №6, 7.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər 2-ci sinifdə ikirəqəmli ədədlərin cəmini (100-ə qədər) müxtəlif strategiyalardan istifadə etməklə tapmağı öyrənmişlər. Bölmə ilə bağlı bacarıqları xatırlatmaq üçün "YADA SALIN" rubrikasında bəzi nəzəri və praktik materiallar verilir.

Bu dərsdə yeni onluq və yeni yüzlük yaranmayan hallar üçün üçrəqəmli ədədlə birrəqəmli, ikirəqəmli və üçrəqəmli ədədləri toplama bacarıqları formalasdırılır. Alt-alta toplama qaydası 2-ci sinifdə olduğu kimi tətbiq olunur: təkliklər toplanıb təkliklərin altında, onluqlar toplanıb onluqların altında, yüzlüklər də toplanıb yüzlüklərin altında yazılır. Ədəd oxunda toplama və ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə tapmaq strategiyaları öyrənilir.

Müəllimin nəzərinə! Şagirdlərdə formalasdırılan bu bacarıqlar onların 4-cü sinifdə 1000000 dairəsində ədədlərin toplanmasında da istifadə ediləcəkdir. İki ədədin cəmini müxtəlif üsullarla tapmaq mümkündür. Yadda saxlamaq lazımdır ki, alt-alta toplama bu üsullardan yalnız biridir. Toplamanın ikirəqəmli ədədlər üçün 2-ci sinifdə öyrədilən bəzi strategiyaları (ədəd oxunda irəli sayma, toplananları müxtəlif hissələrə ayırmaqla toplama, onluq və ya yüzlüklərə tamamlamaqla toplama, ədədləri mərtəbə qiymətinin cəmi şəklində göstərməklə toplama və s.) 3-cü sinifdə üçrəqəmli ədədlər üçün bir qədər də inkişaf etdirilir və yeniləri öyrədilir.

Mövzuya yönəltmə. Müəllim lövhəyə 24 + 13 ifadəsini yazıb cəmi hansı üsullarla tapmaq mümkün olduğunu soruşur. Kublarla, say çöpləri ilə, ədəd oxunda irəli saymaqla, onluqları və təklikləri toplamaqla, həmçinin alt-alta yazmaqla toplama üsulları şagirdlər tərəfindən nümayiş etdirilir. Sonra müəllim 224 + 313 ifadəsini lövhəyə yazar və uşaqlardan bu strategiyaları necə tətbiq edəcəklərini soruşur.

Yuzl.	Onl.	Təkl.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda mağazanın rəfindəki yüzlik və onluq qutularda, həmçinin tək-tək satılan karandaşların cəmini tapmaq tələb olunur. Bu tapşırığı müxtəlif əşyalarla yerinə yetirmək olar. Məsələn, kublar, say çöpləri, düymələr və lobya dənələrindən istifadə etmək olar. Tapşırıqdakı sual müzakirə edilir. Şagirdləri karandaşların ümumi sayını tək-tək saymaqla deyil, onları yüz-yüz, on-on və tək-tək qruplaşdırmaqla daha tez tapılmasına yönəldirmək lazımdır. Şifahi deyilmiş fikirlər yazı lövhəsində yazılımaqla ifadə edilir; məsələn:

$$\begin{aligned} 2 \text{ yüzl.} + 4 \text{ onl.} + 4 \text{ təkl.} + 3 \text{ yüzl.} + 3 \text{ onl.} + 5 \text{ təkl.} = \\ = 2 \text{ yüzl.} + 3 \text{ yüzl.} + 4 \text{ onl.} + 3 \text{ onl.} + 4 \text{ təkl.} + 5 \text{ təkl.} = \\ = 5 \text{ yüzl.} + 7 \text{ onl.} + 9 \text{ təkl.} \end{aligned}$$

Sonra isə müəllim dərslikdəki təsvirə uyğun olaraq ədədləri alt-alta yazmaqla öyrənmə materialına keçid edir.

ÖYRƏNMƏ

Müəllimin yüzlik, onluq və təklik kublardan istifadə etməklə toplamayı əyani olaraq nümayiş etdirməsi məqsədəyəyündür. Müəllim izah edir ki, üçrəqəmli ədədlərin cəminin alt-alta tapılması üç addımda icra olunur: təkliklər toplanıb təklik sütununda, onluqlar toplanıb onluq sütununda, yüzlüklər toplanıb yüzlük sütununda yazılır.

Müəllimin nəzərinə! Bu dərsdə ədəd oxunda irəli sayma ilə toplama vərdişləri üçrəqəmli ədədlər üçün istifadə olunur. Ədəd oxunda toplama şagirdlərdə

244

335

?

ədəd təsəvvürlərinin və riyazi əməllərin daha da tək-milləşdirilməsinə xidmət edir. Alt-alta toplamadan fərqli olaraq ədəd oxunda toplama strategiyası ədədin mərtəbə tərkibi ilə əlaqəli deyil. Lakin yüz-yüz, on-on irəli saymaqla cəmi daha tez tapmaq olar.


BƏLƏDÇİ Təsvirlərə uyğun misallar yazılır. Alt-alta yazmaqla misallar həll edilir. Təsvirləri kublarla modelləşdirmək, sonra isə kubların ümumi sayını alt-alta yazmaqla cəmi hesablamaq olar.

Cütlərlə oyun. Hər cütün qarşısında şəkildəki kimi üç-rəqəmli ədədlər yazılmış (rəqəmlər 3-dən böyük olmamalıdır) 4 kart üzüaşığı qoyulur. Əvvəlcə hər iki oyuncu hərəyə 1 kart açır. Açılan ədəd birinci toplanandır. Sonra oyuncular ikinci toplananı müəyyən etmək üçün hərə 3 dəfə zər atır: 1-ci dəfə düşən xal yüz-lükləri, 2-ci dəfə düşən xal onluqları, 3-cü dəfə düşən xal isə təkkilikləri bildirir. Oyunçular alınan iki üçrəqəmli ədədi alt-ta yazib eyni vaxtda toplamağa başlayırlar. Cavabı daha tez və düzgün tapan oyuncu 1 xal qazanır. Sonra oyuncular ikinci raunda başlayırlar.



MÜSTƏQİL İŞ 1 və 2-ci tapşırıq yazılı olaraq yerinə yetirilir. 2-ci tapşırıqda bir neçə cəm ədəd oxunda təsvir edilir.

Müəllimin nəzərinə! Ədəd oxunda üçrəqəmli ədədlərin cəminin təsvir edərkən böyük toplanandan başlamaq daha rahatdır. Bu zaman toplamanın komponentlərini ədəd oxunda dəqiq göstərməyə ehtiyac yoxdur. Sadəcə sxematik olaraq təsvir etmək lazımdır. Məsələn, $600 + 245$ cəmini belə təsvir etmək olar:



2-ci tapşırıq isə ədəd oxunda irəli saymaqla həll edilir.

Öyrənmə materialı. Üçrəqəmli ədədlərin tez toplanması üsullarından biri kimi belə bir üsuldan istifadə etmək olar: üçrəqəmli ədədlər mərtəbə qiymətlərinə ayılır. Yüzlükler, onluqlar və təkkiliklər ayrı-ayrı toplanır, alınmış cavabların cəmi tapılır.

Mərtəbə qiymətlərinin cəmi şəklində toplama strategiyası

$$524 + 435$$

1. Toplananlar mərtəbə qiymətlərinin cəmi şəklində göstərilir: $(500 + 20 + 4) + (400 + 30 + 5)$

2. Uyğun mərtəbə qiymətləri toplanır:

$$(500 + 20 + 3) + (400 + 30 + 5)$$

$$900 + 50 + 8 = \textcolor{blue}{958}$$

Bu üsul şifahi hesablama üsulu kimi də tətbiq oluna bilər. Yeni onluq və yeni yüzlük yaranmayan hal üçün uyğun mərtəbə vahidlərini şifahi olaraq toplamaq daha asandır.

3. Tapşırıqlarda ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə toplayırlar.

4. Bu tapşırıqda şagird uyğun bildiyi strategiyadan istifadə etməklə cəmi tapır.

Top ilə oyun. 10–12 şagird dairəyə düzülür. Müəllim üçrəqəmli ədədlə birrəqamlı ədədin toplanmasına dair hər hansı bir misal söyləyib (məsələn: “ $542 + 3, 231 + 2, 555 + 3$ ”) topu dairədə dayanan şagirdlərdən birinə atır. Topu tutan şagird cavabı deyir və topu yenidən müəllimə qaytarır. Şagird cavabı səhv dedikdə, yaxud 3-ə qədər sayana kimi cavabı deyə bilməzsə, oyundan çıxır. Sonra müəllim yeni misal deyib topu başqa oyuncuya atır. Sonda tək qalan oyuncu qalib gelir.

Bu oyun şagirdlərdə ədədləri yazmadan, şifahi olaraq toplama vərdişlərini inkişaf etdirməyə kömək edir. Növbəti mərhələlərdə isə üçrəqəmli ədədlə ikirəqəmli, həmçinin üçrəqəmli ədədlərin cəminə dair analoji oyun keçirmək olar.

Məsələ Həlli 5. Hovuzda 750 l su olduğunu və çəndən ora 128 l də su əlavə edildiğini bilərək hovuzda neçə litr su olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Məsələnin şərti müzakirə edilir. Müəllim məsələni sxem çəkməklə daha sadə yolla şagirdlərə izah edə bilər.

750 l	$+ 128\text{ l}$
----------------	------------------

Məsələnin qısa şərti yazılır:

Hovuzda var – 750 l

Əlavə etdilər – 128 l

Oldu – ? litr

Məsələnin həlli:

- Uyğun misal yazılır:

Cavab. Hovuzda 878 l su oldu.

$$\begin{array}{r} 750 \\ + 128 \\ \hline 878 \end{array}$$

Müzakirə. Məsələ ədəd oxunda irəli saymaqla, yaxud toplananları mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə də həll edilə bilər. Bu halda cavablar müqayisə edilərək yoxlanılır.

6. Məsələdə qiyəməti 3 manat 20 qəpik olan “Heyvanlar aləmi” kitabı ilə qiyəməti 5 manat 70 qəpik olan “Şəkilli təcrübələr” kitabını almaq üçün ödəniləcək pulu tapmaq tələb olunur.

Cəlbətmə. Şagirdləri məsələyə cəlb etmək üçün müəllim sual verir:

- 1 manat neçə qəpikdir? 1 manat 20 qəpiyi ancaq qəpiklərlə necə yazmaq olar? 230 qəpiyi manatla necə yazmaq olar?

Məsələnin qısa şərti yazılır:

“Heyvanlar aləmi” kitabı – 3 man. 20 qəp.

“Şəkilli təcrübələr” kitabı – 5 man. 70 qəp.

İkisinə ödəmək lazımdır – ?

Məsələnin həlli:

- İki kitaba birlikdə ödəniləcək pulu tapmaq üçün toplama əməlindən istifadə olunur. Müəllim toplananların hər ikisini eyni vahidlə (ya hər ikisi ancaq qəpiklə,

ya da manat və qəpiklə) yazmaq lazımlı olduğunu xatırladır. Uyğun misalı iki cür yazmaq olar.

1) Hər bir kitabın qiyməti qəpiklərlə ifadə olunur:

$$3 \text{ man } 20 \text{ qəp} = 320 \text{ qəp.}$$

$$5 \text{ man } 70 \text{ qəp} = 570 \text{ qəp.}$$

$$320 \text{ qəp} + 570 \text{ qəp} = 890 \text{ qəp.}$$

$$890 \text{ qəp} = 8 \text{ man } 90 \text{ qəp}$$

2) Alt-alta toplamaqla. Manat və qəpikləri alt-alta yazmaqla adı qaydada toplamaq olar.

Bu üsulun uyğun mərtəbə qiymətlərinin toplanmasına oxşar olduğu qeyd edilir.

Cavab. İki kitaba cəmi 8 man 90 qəp pul ödəmək lazımdır.

$$\begin{array}{r} 3 \text{ man } 20 \text{ qəp} \\ + 5 \text{ man } 70 \text{ qəp} \\ \hline 8 \text{ man } 90 \text{ qəp} \end{array}$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Toplamaya aid verilmiş misalı həll etmək üçün onu müxtəlif əşyalar, yaxud təsviri üsullarla modelləşdirir və əməli yerinə yetirir.	Şifahi sual-cavab, praktik tapşırıq, misal	İş vərəqləri, dərslik, İD
Cəmi ədəd oxunda yüz-yüz, on-on, bir-bir irəli saymaqla tapır.	Misal, tapşırıq	Ədəd oxu çəkilmiş vərəq, dərslik, İD
Alt-alta toplamını yerinə yetirir.	Misal, məsələ	Dərslik, İD
İki üçrəqəmli ədədi mərtəbə qiymətlərinin cəmi şəklində təsvir etməklə toplayır.	Oyun, məsələ, misal	Dərslik, İD

Mövzu 6

Üçrəqəmli ədədlərin toplanması (yeni onluğun yaranması)

- Dərslik: səh. 26
- İş dəftəri: səh. 19

Təlim məqsədləri

- Üçrəqəmli ədədləri yeni onluq yaranan hal üçün ədəd oxunda irəli saymaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2).
- Məchul toplanana aid məsələləri həll edir və istifadə etdiyi strategiyani izah edir (1.3.2).

Köməkçi vasitələr: yüzlük kublar, müxtəlif sayma vasitələri, qutuda düymələr, say çöpləri, mərtəbə üzərində ədədlər yazılmış kartlar, müəyyən intervalda verilmiş ədəd oxu.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=LFO4C1XGcPQ
2. www.harcourtschool.com/activity/elab2004/gr3/3.html
3. mathsframe.co.uk/en/resources/resource/113/add_and_subtract_on_a_number_line#

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələ real pullarla modeləşdirilə bilər.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərdən birinə bir üçrəqəmli ədəd söyləməyi xahiş edir. Özü isə elə birrəqəmli ədəd deyir ki, onların cəmi yeni onluq yaratmasın. Şagird üçrəqəmli ədədlə birrəqəmli ədədin cəmini şifahi söyləməlidir. Başqa bir şagirdlə isə üçrəqəmli və ikirəqəmli ədədlərin cəmini tapmağı tapşırır.

Dərinlaşdırma. Müəllim şagirdlərdən birinə bir üçrəqəmli ədəd söyləməyi xahiş edir. Özü isə elə üçrəqəmli ədəd deyir ki, onların cəmi yeni onluq və yeni yüzlük yaratmasın. Şagird üçrəqəmli ədədlərin cəmini şifahi söyləməlidir.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Yumurtaların ümumi sayının tapılması.

2. Öyrənmə. Yeni onluq yaranan hal üçün üçrəqəmli ədədlərin toplanması.

3. Bələdçi. Alt-alta toplama.

4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-8.

5. Məsələ həlli. Dərslik: tap. №4-5. İD: tap. №9-10.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər yeni onluq yaranan hal üçün üçrəqəmli ədədlə birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərin alt-alta toplama qaydasını öyrənirlər.

Müəllimin nəzərinə! Üçrəqəmli ədədlərin toplanması zamanı şagirdlər onluq yaranan hal ilə 2-ci sinifdə ikirəqəmli ədədlərin toplanması zamanı tanış olmuşlar. Eyni qayda üçrəqəmli ədədlərə də tətbiq olunur. Yaranan yeni onluğu yaddan çıxarmamaq üçün onluq mərtəbəsinin üstünə "1 yadda" ifadəsini səsləndirməklə "1" rəqəmi yazılır.

Mövzuya yönəltmə. Müəllim yazı lövhəsində aşağıdakı misalları yazır:

$$\begin{array}{r} 77 \\ + 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 64 \\ + 26 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 277 \\ + 5 \\ \hline \end{array}$$

Şagirdlər ilk iki misalı həll etməyi bacarırlar. Müəllim sual verir:

– Sonuncu misali necə həll etmək olar? Şagirdlər ədəd oxunda irəli sayma, yaxud kublarla modelləşdirmədən istifadə etməklə və yüzlük, onluq, təkliklərinə ayırmalı cavabı tapa bilərlər. Bu zaman müəllim lövhədə belə bir izahat verir:

$$7 \text{ təkl.} + 5 \text{ təkl.} = 12 \text{ təkl.} = 1 \text{ onl.} + 2 \text{ təkl.}$$

$$\begin{array}{r} + 277 \\ \hline 5 \\ \hline 282 \end{array}$$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı praktik olaraq yerinə yetirmək üçün kublarla modelləşdirmək olar. Praktik işin əsas məqsədi yeni onluğun hansı hallarda yarandığını ($T_1 + T_2 \geq 10$) uşaqların özlərinin müəyyən etməsidir. Şagirdlərin yeni onluğun yaranmasını kublar vasitəsilə müşahidə etmələri məqsədəyindur.

ÖYRƏNMƏ Şagirdlərə alt-alta toplama qaydası təkrarlanır: təkliklə təklik, onluqla onluq, yüzlüklə isə yüzlük toplanır. Materialı izah edərkən müəllim təkliklərin cəmi 10-a bərabər, yaxud böyük olduqda nə üçün yeni onluğun yarandığını, bu zaman yaranan yeni onluğun yadda saxlanması onluqlara əlavə edildiyini vurgulayırlar.

Materialda üçrəqəmli və birrəqəmli, həmçinin üçrəqəmli və ikirəqəmli ədədlərin toplanması zamanı yeni onluğun yaranma halına da baxılır. Bu zaman müəllim toplama zamanı eyni qaydadən istifadə olunduğunu qeyd edir və uyğun mərtəbə vahidlərinin alt-alta yazılıcagini xatırladır.

“Fikirləş!” başlıqlı rubrikada cəmin ədəd oxunda təsvir edilməsi tələb olunur.

BƏLƏDÇİ Toplama əməli kublarla modelləşdirilir. Bu zaman təklik kublardan yeni onluq kubun yaranması əyani olaraq nümayiş etdirilir. Konkret və təsviri yanaşmadan sonra toplama əməli mücərrəd-ləşdirilir, ədəd və əməllər vasitəsilə yazılır.

Qruplarla iş. Müəllim “Karousel” üsulundan istifadə edə bilər. Şagirdlər 4 qrupa bölündülər. Hər qrupa eyni iş vərəqləri paylanır. Müəllimin göstərişi ilə bütün qruplar əvvəlcə 1-ci tapşırığı həll edir və cavabı

qrupa aid xanada yazır. Sonra şəkildə təsvir olunduğu kimi iş vərəqləri saat əqrəbi istiqamətində müəllimin köməyi ilə digər qruplara ötürülür. Yenə müəllimin göstərişi ilə 2-ci tapşırıq yerinə yetirilib cavab qrupa aid xanada yazılır və vərəqlər digər qrupa ötürülür. Beləcə, bütün qruplar bütün tapşırıqları yerinə yetirdikdən sonra vərəqlər lövhəyə yapışdırılır və bütün siniflə müzakirə edilir.

MÜSTƏQİL İŞ 1-ci və 2-ci tapşırıqlar əvvəlki mövzuda verilmiş tapşırıq modelləri ilə eynidir. Cəm tapılır.

3-cü tapşırıq bəzi şagirdlər üçün nisbətən mürəkkəb ola bilər. Bu tapşırığı yerinə yetirməzdən əvvəl müəllim məchul toplananın tapılması qaydasını xatırladır. Sonra isə o, boş xanalardakı rəqəmləri tapmaq üçün uşaqlara istiqamətləndirici suallar verir. Məsələn, 6-ci misali belə həll etmək olar:

– Hansı ədədin üzərinə 3 əlavə etdikdə təklikləri 2 olan ədəd alınar? (9). Bu zaman yadda neçə yazılmalıdır? (1) Hansı ədədin üzərinə 8 və yadda qalan 1 əlavə etdikdə 9 alınar? (0)

$$\begin{array}{r} 8 \\ + 5 \\ \hline 592 \end{array} \rightarrow \begin{array}{r} 1 \\ 89 \\ + 5 \\ \hline 592 \end{array} \rightarrow \begin{array}{r} 1 \\ 89 \\ + 503 \\ \hline 592 \end{array}$$

Tapılmış rəqəmləri yerinə yazıb təkrar toplamaqla cavabı yoxlamaq olar.


MƏSƏLƏ HƏLLİ 4. Məsələdə mağazada gün ərzində

139 kq kartof, 54 kq soğan satıldığını bilməklə bir gündə neçə kilogram tərəvəz satıldığını tapmaq tələb olunur. Cavab toplama ilə tapılır. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir.

5. Məsələdə bir bankada 138, digərində bundan 9 ədəd çox kürəcik olduğunu bilərək iki bankada cəmi

neçə kürəcik olduğunu tapmaq tələb olunur.
Cəlbetmə. Müəllim “dənə çox” və “dənə az” anlayışlarını xatırlatmaq üçün uyğun suallar verir. Kömək məqsədilə məsələni sxematik təsvir etmək olar.

Nümunə		1-ci tapşırıq	2-ci tapşırıq	3-cü tapşırıq	4-cü tapşırıq									
		Yüzl.	Onl.	Təkl.	Yüzl.	Onl.	Təkl.	Yüzl.	Onl.	Təkl.	Yüzl.	Onl.	Təkl.	
I qrup														
II qrup														
III qrup														
IV qrup														



Məsələnin qısa şərti yazılır.

1-ci bankada – 138
2-ci bankada – ? (bundan 9 ədəd çox)
Cəmi – ?
kürəcik

Məsələnin həlli:

- 2-ci bankadakı kürəciklərin sayını tapmaq üçün uyğun ədədlər toplanır.

$$\begin{array}{r} + 138 \\ \hline 9 \\ \hline 147 \end{array}$$

- İki bankada cəmi neçə kürəcik olduğunu tapmaq üçün misal yazıılır:

$$\begin{array}{r} + 147 \\ \hline 138 \\ \hline 285 \end{array}$$

Cavab. İki bankada cəmi 285 kürəcik var.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələni 138 ədədinin ikiqatının üzərinə 9 əlavə etməklə də həll etmək olar. Cavabın doğruluğunu toplamanın müxtəlif üsulları ilə yoxlamaq olar.

Formativ qiymatləndirmə

Qiymatləndirmə meyarları	Qiymatləndirmə üsulları	Qiymatləndirmə materialı
Yeni onluq yaranan hal üçün üçrəqəmli ədədlərin cəmini konkret əşyalar və ədəd oxunda modelləşdirməklə tapır.	Misal, tapşırıq, qrup işi	Ədəd oxu çəkilmiş vərəq, iş vərəqləri, dərslik, İD
Yeni onluq yaranan hal üçün üçrəqəmli ədədləri alt-alta yazmaqla toplayır.	Misal, məsələ	Dərslik, İD
Cəmə və bir toplanana əsasən məchul toplananı tapır.	Misal	Dərslik, İD
Məsələ həll edərkən toplamaya aid misallar yazır və həll edir.	Məsələ	Dərslik, İD

Mövzu 7

Üçrəqəmli ədədlərin toplanması (yeni yüzlüyün yaranması)

- Dərslik: səh. 28
- İş dəftəri: səh. 21

Təlim məqsədləri

- Toplama və çıxmazı əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni yüzlük yaranan hal üçün ədəd oxunda irəli sayımaqla toplayır (1.3.2).
- Üçrəqəmli ədədləri yeni yüzlük yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2).
- İki rəqəmli ədədləri yeni yüzlük yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).
- Məchul toplanana aid məsələləri həll edir və istifadə etdiyi strategiyani izah edir (1.3.2).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar, müxtəlif sayıma vasitələri, mərtəbə cədvəli, arxasında misallar yazılmış balıq fiqurları, cəmi 100 olan ədədlər yazılmış kartlar.

Elektron resurslar:

- https://www-k6.thinkcentral.com/content/hsp/math/hspmath-na/gr3-5/itools_intermediate_9780547274058/basetenblocks.html
- <http://www.harcourtschool.com/activity/elab2004/gr3/3.html>
- https://mathsframe.co.uk/en/resources/resource/113/add_and_subtract_on_a_number_line#

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Mərtəbə cədvəlində təsvir olunmuş sörfinq taxtasının qiymətinə görə qayığın qiymətinin müəyyən edilməsi.
- Öyrənmə.** Yeni yüzlük yaranma hali üçün üçrəqəmli ədədlərin toplanması.
- Bələdçi.** Nümunəyə əsasən misalların həlli.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1.
- Öyrənmə materialı.** Yeni yüzlük yaranma hali üçün iki rəqəmli ədədlərin toplanması.
- Müstəqil iş.** Dərslik: tap. №2, 3. İD: tap. №2-5.

7. Məsələ həlli. Dərslik: tap. №4, 5. İD: tap. №6, 7.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə yeni yüzlük yaranan hal üçün üçrəqəmli ədədləri toplama bacarıqları formalaşdırılır. Cəmin tapılması alt-alta toplama və ədəd oxunda irəli sayma strategiyaları əsasında öyrədirilir. Mövzu konkret-təsviri-müçərrəd prinsipi ilə izah edilir. Öyrənmə materialında yeni yüzlük yaranan hal üçün üçrəqəmli ədədlərin toplanması izah olunur.

Müəllimin nəzərinə! Mövzuda yeni yüzlüyün yaranma halı üçün üçrəqəmli ədədləri və ikirəqəmli ədədləri toplama bacarıqları formalaşdırılır. Çox vaxt şagirdlər təklikləri toplayarkən alınan yeni onluğunu, onluqları toplayarkən isə yaranan yeni yüzlüyü yaddan çıxarırlar. Buna görə müəllim şagirdlərə təklikləri toplayarkən yaranan yeni onluğunu onluqlar mərtəbəsinin, onluqları toplayarkən yaranan yeni yüzlüyü isə yüzlükler mərtəbəsinin üstündə “1 yadda” ifadəsi ilə yazmayı xatırlatmalıdır. Yadda qalan 1 rəqəmi şagirdin gözü qarşısında olanda o, onluqların və ya yüzlüklerin üzərinə 1 əlavə etməyi unutmur. Toplama bacarıqlarını təkmilləşdirmək üçün şagirdlər daha çox misal həll etməlidirlər. Üçrəqəmli ədədləri toplama vərdişlərinin tətbiqi üçün məsələlərin həllinə daha çox diqqət yetirilməlidir.

Mövzuya yönəltmə. Müəllim yazı lövhəsində mərtəbə vahidlərinin toplanmasına dair aşağıdakı modellərdə misalları yazır və “?” işarəsinin yerinə hansı ədədin yazılıacağını soruştur.

10 onl. = ? yüzl.

15 onl. = ? yüzl. ? təkl.

1 yüzl. 12 onl. 4 təkl. = ? yüzl. ? onl. 4 təkl.

9 onl. + 2 onl. = ? onl. = ? yüzl. ? onl.

1 yüzl. 4 onl. + 8 onl. = ? yüzl. ? onl.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq kiçik qruplarda, yaxud bütün siniflə müəllimin nümayisi ilə lövhədə yerinə yetirilə bilər. Lövhədə mərtəbə cədvəli, hər xanada uyğun sayıda dairələr təsvir olunur və mərtəbə qiymətləri yazılır.

Yüzl.	Onl.	Təkl.
1	6	3
100	80	3

183

Müəllim hər dairənin vahidini izah edir.

Yellow circle -100 Red circle -10 Green circle -1

Şərtə əsasən, 35 dairə əlavə olunmalıdır. Bunu iki üsulla etmək mümkündür: 1) təkliklər sütununa 35 dairə əlavə etməklə; 2) onluqlar sütununa 3 dairə, təkliklər sütununa isə 5 dairə əlavə etməklə. Vaxta qənaət etmək məqsədilə birbaşa 2-ci üsuldan istifadə

etməklə məsələnin həllini aşağıdakı ardıcılıqla təsvir etmək olar.

1.

Yüzl.	Onl.	Təkl.
1	6	3
	6	3

2.

Yüzl.	Onl.	Təkl.
1	6	3
	6	3

3.

Yüzl.	Onl.	Təkl.
2	1	8
200	10	8

218

Beləliklə, qayığın qiyməti 218 manatdır.

Hər mərhələ siniflə birlikdə müzakirə olunur.

ÖYRƏNMƏ Alt-alta toplama qaydası təkrarlanır: təkliklə təklik, onluqla onluq, yüzlükə yüzlük toplanır. Müəllim yeni yüzlüyün yaranma prinsipini onluq kublarla, yaxud onluq çöplərlə təsvir edə bilər: 6 onluq və 7 onluq kublardan 1 yüzlük və 3 onluq kub alınır.


6 onl. + 7 onl. = 13 onl. = 1 yüzl. 3 onl.

Ədəd oxunda isə yeni yüzlüyün yaranması ümumi qaydadən fərqlənmir: $372 + 163 = ?$

- 372 ədədindən yüz vahid irəli saydıqda 472 ədədi alınır. 472 ədədindən 60 vahid irəli saymaq üçün 6 dəfə on-on irəli sayılır:

$$472 + 60 = 472 + 10 + 10 + 10 + 10 + 10 + 10 = 532.$$

Sonda isə 3 vahid irəli sayılır:



BƏLƏDÇİ Yeni yüzlüyün yaranması halına aid alt-alta toplama nümunəsi verilir. Nümunədə əvvəlcə təkliklərin, sonra onluqların, sonda isə yüzlüklerin toplanma texnikası addımlarla təsvir olunur.


DİQQƏT! Nümunədə hər üç mərhələ ayrı-ayrı təsvir olunsa da, şagirdlər misal həll edərkən addımları ayrı-

ayrı yazmamalıdır. Bütün mərhələlər eyni bir misalın üzərində həyata keçirilir.

MÜSTƏQİL İŞ 1-ci tapşırıq fərdi olaraq dəftərdə yerinə yetirilir və çətinlik çəkən uşaqlara xüsusi diqqət yetirilir. Belə uşaqlar lövhəyə çıxarırlar və birlikdə misalın addımları izah olunaraq yerinə yetirilir. Misallar yarışlar şəklində də yerinə yetirilə bilər.

Öyrənmə materialı. Yeni onluq yaranma hali üçün ikirəqəmli ədədləri toplama öyrədir. Ədədlər ikirəqəmli olduqları üçün şagirdlər yadda saxlanılan 1 ədədi onluqların üstünə yaza bilərlər. Müəllim yadda saxlanılan 1 ədədini yüzlükler mərtəbəsində ədədlərin üstündə yazmağı xatırladır.

Cütlərlə oyun. Müəllim cütlərə cəmi 100-ə bərabər olan ədədlər yazılmış kart verir. Şagirdlər cəmi 100-ə bərabər olan ədədləri birləşdirməli və uyğun misal yazmalıdır.



Bütün misalları daha tez və düzgün yanan oyunçu qalib gəlir.

2. Cəm dəftərdə sütun şəklində təpilir. Bir neçə toplama əməli ədəd oxunda təsvir edilir. Şagirdlərə xatırlatmaq olar ki, ədəd oxunda ədədlərin yerini dəqiq təsvir etməyə ehtiyac yoxdur.

3. Boş xanalardakı rəqəmlər yazılı olaraq dəftərdə yerinə yetirilməklə müəyyən edilir. Bu tapşırığı yerinə yetirmək üçün əvvəlki mövzuda açıqlanan strategiya-dan istifadə etmək olar.

Məsələ HƏLLİ 4. Məsələdə verilmiş iki kitabın birlikdə neçə səhifəsinin olduğunu tapmaq lazımdır. Məsələni həll etmək üçün əvvəlki mövzunun 5-ci məsələsinin həll strategiyasından istifadə etmək olar. Alt-alta yazmaqla cavab təpilir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Toplamanı mərtəbə cədvəlində dairələrlə, kublarla modelləşdirir, ədəd oxunda təsvir edir və ədədləri yazmaqla cəmi təpir.	Misal, araşdırma tapşırığı	Ədəd oxu çəkilmiş vərəq, dərslik, İD
Yeni yüzlük yaranan hal üçün ikirəqəmli ədədləri alt-alta yazmaqla toplayır.	Misal, oyun, məsələ	Dərslik, İD, iş vərəqləri
Yeni yüzlük yaranan hal üçün üçrəqəmli ədədləri alt-alta yazmaqla toplayır.	Misal, oyun, məsələ	Dərslik, İD, iş vərəqləri
Cəmə və bir toplanana əsasən məchul toplananı təpir.	Misal	Dərslik, İD
Məsələ həll edərkən toplamaya aid misallar yazır və həll edir.	Məsələ	Dərslik, İD


Cavab. İki kitabın cəmi 208 səhifəsi var.

5. Məsələdə Anarın addımlarının sayına qoyduğu hədəfə çatıb-çatmadığı soruşulur.

Cəlbetmə. İkiaddımlı, yaxud ikimərhələli məsələ olduğunu qeyd olunur. Müəllim sinfin enini əvvəldən addımlarla ölçür. Məsələn, tutaq ki, sinfin eni 15 addımdır. Müəllim şagirdlərə belə sual verir:

– Sinfən bir divarından əvvəlcə 7 addım atıb dayandı. Sonra isə 6 addım da atsam, qarşı divara çata bilərəmmi? Bunu necə tapmaq olar?

Bunu sxematik belə təsvir etmək olar.



Məsələnin qısa şərti belə yazılı bilər:

Hədəf – 900 addım

Günortaya qədər atdı – 430 addım

Günortadan sonra atdı – 490 addım

Hədəfə çatdımı – ?

Məsələnin həlli:

- 1-ci mərhələdə günorta və günorta-dan sonra atdığı addımların ümumi sayı təpilir:


$$\begin{array}{r} 430 \\ + 490 \\ \hline 920 \end{array}$$

- Sonra atılan addımlar hədəflə müqayisə olunur.

$$920 > 900$$

Cavab. Anar cümə günü hədəfə çatdı və daha artıq addım atdı.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı sxematik olaraq belə təsvir etmək olar.




Məsələ və misallar

- Dərslik: səh. 30
- İş dəftəri: səh. 23

Müəllimin nəzərinə! Məsələ və misalların həlliinə başlamazdan əvvəl üçrəqəmli ədədləri toplama strategiyalarını yada salmaq məqsədəyindən. Ədədlərin toplanmasında konkret əşyalardan istifadə, ədəd oxunda irəli sayma, ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində təsvir etməklə toplama strategiyalarını xatırlatmaq olar. Yeni onluq və yüzlük yaranmayan hallar üçün, həmçinin yeni onluq və yeni yüzlük yaranan hallar üçün toplamaya aid misalların qarışq verilməsi bu bacarıqların təkmilləşdirilməsində xüsusi əhəmiyyət daşıyır. Bəzən şagirdlər bu iki hali qarışq salır və yeni onluq və yeni yüzlük yaranmayan hal üçün də misallar həll edərkən mexaniki olaraq onluqların üzərinə 1 onluq da əlavə edirlər. Bu səhvi aradan qaldırmaq üçün müəllim şagirdlərə hər dəfə təkliklərin cəmini 10 ədədi ilə müqayisə etməyi tapşırır. Məsələ həllində modelləşdirmə, rollu oyunlardan istifadə, şəkil və sxem çəkməklə izah etmə üsullarından istifadə etmək olar.

Mövzuya yönəltmə. Cütlərlə oyun. Cütlərə belə bir kart verilir.



Hər oyunçu bir yol seçir. Birinci oyunçu mavi, ikinci isə boz ox üzrə hərəkət edir. Hər növbəti xanada toplama əməlinin nəticəsi yazılır. Kəsişən qırmızı xanalarda isə eyni ədədlər alınmalıdır. Qırmızı xanalarda eyni ədədlər (154 və 199) alınmazsa, oyunçular kimin səhv etdiyini tapmalıdır. Nəticəsi düzgün olan şagird qalib gəlir. Hər iki oyunçu cavabı düzgün taparsa, oyun heç-heçə yekunlaşır. Oyunu daha uzun yol ilə və oyunçuların sayını artırmaqla da keçirmək olar.

1-2. Tapşırıqlar fərdi olaraq dəftərdə yerinə yetirilir. Çətinlik çəkən uşaqların işi müzakirə edilir.

3. Tapşırıq uyğun misal yazmaqla həll edilir.

4. Əvvəlcə ulduz işarəsinin sağ və sol tərəfində olan riyazi ifadələrin qiyməti tapılır, sonra isə bu qiymətlər müqayisə olunur. Müqayisəni "<", ">", "=" işarələrinin köməyi ilə təsvir edirlər.

5. Məsələdə zooparkın planı verilmişdir. Uşaqlardan şirlərin qəfəsinin yanından əvvəlcə qartalların qəfəsinin yanına, oradan da akvariumların yanına cəmi neçə metr yol gedəcəklərini tapmaq tələb olunur. Məsələ yolların uzunluqlarını toplamaqla həll edilir.

Cavab. Onlar cəmi 337 m yol getməlidirlər.

6. Məsələdə uşaqların atasının nəzərdə tutduğu 275 manat pulun hər iki uşağı velosiped almağa çatımadığı soruşturur.

Cəlbetmə. Müəllim suallar verir:

– 100 manat pula bir ayaqqabı və bir gödəkcə almaq lazımdır. Mağazada iki cür gödəkcə satılır: 55 manat və 67 manat. Ayaqqabı da iki cürdür: 32 manat və 47 manat. Mən 100 manata hansı gödəkcə və ayaqqabı ala bilərəm? Bu məsələni sxematik belə təsvir etmək olar:



Dərslikdəki məsələnin qısa şərti yazılır:

Nəzərdə tutulub – 275 man

Lalanın velosipedi – 105 man

Qardaşının velosipedi – 156 man

Pul çatarmı?

Məsələnin həlli:

• Əvvəlcə uşaqların seçimləri velosipedlərin ümumi məbləği tapılır: $105 + 156 = 261$ man

• Sonra həmin məbləğ nəzərdə tutulan məbləglə müqayisə olunur: $261 < 275$

Cavab. Nəzərdə tutulan 275 manat velosipedləri almağa çatar.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Müəllim nə qədər artıq pul qaldığını soruşa bilər.

7. Məsələdə maşının sentyabr ayında 367 l, oktyabr ayında isə bundan 52 l artıq yanacaq işlətdiyini bilərək iki ayda neçə litr yanacaq işlətdiyini tapmaq tələb olunur. Şagirdlər bu tipli məsələləri kifayət qədər həll etdiklərindən analoji strategiyaların birindən istifadə etmək olar.

Cavab. Maşın iki ayda 786 l yanacaq işlətdi.

LAYİHE

Mövzu 8

Üçrəqəmli ədədlərin toplanması (yeni onluq və yüzlüğün yaranması)

- Dərslik: səh. 31
- İş dəftəri: səh. 24

Təlim məqsədləri

- Üçrəqəmli ədədləri yeni onluq və yüzlük yaranan hal üçün ədəd oxunda irəli sayımaqla toplayır (1.3.2).
- Toplamani abakdan (çötkə) istifadə etməklə yerinə yetirir (1.3.2).
- Üçrəqəmli ədədləri yeni onluq və yüzlük yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2).
- İkirəqəmli və birrəqəmli ədədləri yeni onluq və yüzlük yaranan hal üçün alt-alta yazmaqla toplayır (1.3.2).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).

Köməkçi vasitələr: kublar, müxtəlif sayma vasitələri, abak, yaxud çötkə, mərtəbə vahidləri təsvir olunmuş kartlar, üzərində ədədlər yazılmış kartlar, iş vərəqləri, ədəd oxu çəkilmiş vərəqlər.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=XLvmzozjEWY
2. www.harcourtschool.com/activity/elab2004/gr3/3.html
3. mathsframe.co.uk/en/resources/resource/113/add_and_subtract_on_a_number_line#

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Abakda toplama əməli.
2. Öyrənmə. Yeni onluq və yeni yüzlüğün yaranması hal üçün üçrəqəmli ədədləri alt-alta toplama.
3. Bələdçi. Nümunəyə əsasən misalların həlli.
4. Müstəqil iş. Dərslik: tap. №1,2. İD: tap. №1,2.
5. Öyrənmə materialı. Yeni onluq və yeni yüzlüğün yaranması hal üçün ikirəqəmli ədədlə birrəqəmli ədədləri alt-alta toplama.
6. Müstəqil iş. Dərslik: tap. №3, 4. İD: tap. №3-9.
7. Məsələ həlli. Dərslik: tap. №5-8. İD: tap. №10, 11.
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə yeni onluq və yüzlüğün yaranması hal üçün üçrəqəmli ədədləri toplama bacarıqları formalaşdırılır. Dərsdə həmçinin yeni onluq və yüzlüğün yaranması hal üçün ikirəqəmli və birrəqəmli ədədləri alt-alta toplama barədə də məlumat verilir.

Müəllimin nəzərinə! Mövzu üçrəqəmli ədədləri toplama bacarıqlarını formalaşdırıran sonuncu dərsdir. Əvvəlki üç mövzuda bütün hallar ayrı-ayrılıqda öyrədildi: 1) yeni onluq və yeni yüzlüğün yaranmayan hal; 2) yalnız yeni onluq yaranan hal; 3) yalnız yeni yüzlüğün yaranan hal. Mövzu əvvəlki halların ümumiyyətdir. Ayri-ayri baxılmış hallar bir daha xatırladılır və yeni onluq və yeni yüzlüğün yaranma halları ümumiləşdirilir. Dərsə abak haqqında məlumatla başlamaq məqsədəyindən.

Mövzuya yönəltmə. Müəllim abakı, yaxud çötkəni nümayiş etdirib onun haqqında məlumatlar verir. Abakın müxtəlif növləri olsa da, ən geniş yayılmış və

daha sadə formasından istifadə etmək məqsədəyindən. Abakin hər mili bir mərtəbəni göstərir. Hər mildə olan aşıqların sayı uyğun mərtəbə vahidlərinin sayını göstərir. Hər hansı bir ədədi abakda təsvir etmək üçün uyğun millər ədədin mərtəbə vahidlərinin sayı qədər aşıqlar düzülməlidir.



Bu videomateriallardan istifadə etmək olar:

www.youtube.com/watch?v=jmom9og7ayM

www.youtube.com/watch?v=SYRyKYmOJwM

www.ictgames.com/mobilePage/abacus/index.html

www.youtube.com/watch?v=5MaXPXVfETO



Abakda toplama haqqında məlumat verdikdən sonra uşaqlarla birlikdə bir neçə tapşırıq yerinə yetirmək məqsədəyindən.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq praktik olaraq kiçik qruplarda yerinə yetirilə bilər. Bunun üçün hər qrupa bir abak hazırlamağı müəllim bir gün əvvəl şagirdlərə layihə kimi də tapşırıa bilər. Hər qrup dərslikdə verilmiş nümunəni modelləşdirir.

Əvvəlcə uşaqlar Lalənin pazlında neçə hissə olduğunu, sonra isə Anarın pazlında neçə hissə olduğunu müəyyən edirlər. Sonra isə uşaqlar Anar və Lalənin pazlında cəmi neçə hissə olduğunu tapmaq üçün abakda toplama əməlini modelləşdirirlər. Uyğun məsələ yazılırlar: $358 + 263 = 621$

ÖYRƏNMƏ Alt-alta toplama qaydası təkrarlanır: üçrəqəmli ədədləri alt-alta toplayarkən təkliklə təklik, onluqla onluq, yüzünlə yüzünlə toplanır. Bu ardıcılığın gözlənilməsi vacibdir. Yeni onluq və yeni yüzlüğün yaranması hal üçün üçrəqəmli ədədlərin toplanması izah olunur.

BƏLƏDÇİ Yeni onluğun və yeni yüzlüğün yaranması halına aid alt-alta toplama nümunəsi verilir. Nümunədə əvvəlcə təkliklərin, sonra onluqların, sonra isə yüzünlərin toplanma texnikası addımlarla təsvir olunur.

DİQQƏT! Təqdim olunan nümunədə hər üç mərhələ ayrı-ayrı təsvir olunsa da, şagirdlər misal həlli edərkən addımları ayrı-ayrı yazmamalıdır. Bütün mərhələlər eyni bir misalın üzərində həyata keçirilir.

MÜSTƏQEİL İŞ 1-ci tapşırıq dəftərdə yerinə yetirilir və çətinlik çəkən uşaqlara fərdi tövsiyələr verilir. Misalların icrası yarış şəklində də yerinə yetirilə bilər.

2. Cəm dəftərdə alt-alta yazılmış tapılır. Bir neçə toplama əməli ədəd oxunda təsvir edilir. Şagirdlərə xatırlatmaqla olar ki, ədəd oxunda ədədlərin yerini dəqiq təsvir etməyə ehtiyac yoxdur.

ÖYRƏNMƏ MATERIALI. İkirəqəmli və birrəqəmli, həmçinin iki ikirəqəmli ədədləri topladıqda da təkliklərin və onluqların cəmi 10-dan böyük ola bilər. Bu halda yeni

yüzlük yaranır. Şagirdlərə izah olunur ki, təkliklərin cəmi 10-dan böyük olduqda yeni onluq yaranır, onluqların cəmi 10-dan böyük olduqda isə yeni yüzlük yaranır.

3. Cəm dəftərdə sütun şəklində tapılır. Toplama əməli ədəd oxunda təsvir edilir.

4. Tapşırıq iki mərhələdə yerinə yetirilir. Əvvəlcə bütün toplama əməlləri yerinə yetirilir. Sonra isə hər abakda təsvir olunmuş ədədlər qeyd olunur:

1 – 137, **2** – 100, **3** – 411, **4** – 223, **5** – 203.

Alınmış cəmlərlə bu ədədlər müqayisə olunur.

Qruplarla oyun. “Ən yaxşı alpinist”. Müəllim “Karusel” üsulundan istifadə edir. Şagirdlər 4 qrupa bölünür və hər qrupa eyni iş vərəqləri paylanır. Müəllim şagirdləri həvəsləndirmək üçün onlara dünyanın ən hündür zirvəsi olan “Everest” dağına qalxmağı təklif edir. İş vərəqlərində “Dağın ətəyi” hissəsində adı halda üçrəqəmli ədədlərin cəminə aid misallar verilir. “Yamac” hissəsində yeni onluq yaranan hala, “Buzlaq” hissəsində yeni yüzlük yaranan hala, “Zirvə” hissəsində isə yeni onluq və yüzlük yaranan hala aid 4 misal verilir. Müəllimin göstərişi ilə bütün qruplar əvvəlcə 1-ci hissədəki (“Ətək”) tapşırığı həll edir və bütün cavabları qrupa aid xanada yazır. Sonra iş vərəqləri saat əqrəbi istiqamətdə müəllimin köməyi ilə digər qruplara ötürülür. Yenə müəllimin göstərişi ilə 2-ci tapşırıq (“Yamac”) yerinə yetirilir və bütün cavablar qrupa aid xanada yazılır və vərəqlər digər qrupa ötürülür.

Beləcə, qrupların hamısı bütün tapşırıqları yerinə yetirdikdən sonra vərəqlər lövhəyə yapışdırır və bütün siniflə müzakirə edilir. Bütün misalları düzgün həll edən qruplara “Ən yaxşı alpinist” nişanı verilir.

Məsələ Həlli 5. Məsələdə kinoteatrda şənbə və bazar günləri birlikdə satılmış biletlərin sayını tapmaq tələb olunur. Məsələ toplama əməli ilə həll edilir:

$$568 + 379 = 947$$

Cavab. İki gündə cəmi 947 bilet satıldı.

6. Məsələdə Elxanın avtobusa minmək üçün hansı dayanacağa getsə daha az yol qət edəcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələni sxematik olaraq təsvir edə bilər.

196 145

257 87


Məsələnin həlli:

- Elxanın dayandığı yerdən sağ tərəfdəki dayanacağa qədər yolu uzunluğu hesablanır: $196 + 145 = 341$.
- Elxanın dayandığı yerdən sol tərəfdəki dayanacağa qədər yolu uzunluğu hesablanır: $257 + 87 = 344$.
- Uzunluqlar müqayisə olunur: $344 > 341$.

Cavab. Elxan özündən sağ tərəfdəki dayanacağa getsə, daha az yol qət edər.

7. Məsələdə fermerin birinci gün bostandan 98, növbəti gün isə bundan 38 dənə çox kələm yiğdiğini bilərək iki gündə cəmi neçə kələm yiğdiğini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim “dənə çox” və “dənə az” anlayışlarını xatırlatmaq üçün uyğun suallar verir. Kömək məqsədilə məsələni sxematik təsvir etmək olar.



Nümunə

Ətək

$$\begin{aligned} 354 + 205 \\ 702 + 103 \\ 200 + 499 \\ 520 + 175 \end{aligned}$$

Yamac

$$\begin{aligned} 218 + 434 \\ 626 + 207 \\ 405 + 77 \\ 157 + 333 \end{aligned}$$



Buzlaq

$$\begin{aligned} 543 + 173 \\ 72 + 154 \\ 360 + 370 \\ 281 + 423 \end{aligned}$$

Zirvə

$$\begin{aligned} 584 + 137 \\ 58 + 69 \\ 186 + 88 \\ 185 + 515 \end{aligned}$$

I qrup



II qrup



III qrup



IV qrup



Məsələnin qısa şərti yazılır.

$$\begin{array}{l} \text{1-ci gün - 98 kələm} \\ \text{2-ci gün - ? (1-ci gündən 38 dənə çox)} \end{array} \quad \left. \begin{array}{l} \text{Cəmi} \\ \text{kələm - ?} \end{array} \right\}$$

Məsələnin həlli:

- 2-ci gün yiğdiyi kələmlərin sayını tapmaq üçün uyğun ədədlər toplanır.

- İki gündə cəmi neçə kələm yiğdiğini tapmaq üçün misal yazılır:

$$\begin{array}{r} + 98 \\ 38 \\ \hline 136 \end{array}$$


$$\begin{array}{r} + 98 \\ 136 \\ \hline 234 \end{array}$$

Cavab. İki gündə cəmi 234 kələm yiğdi.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabı 98-in ikiyatiının üzərinə 38 əlavə etməklə də tapmaq olar. Cavabın doğruluğunu toplamanın müxtəlif üsulları ilə yoxlamaq olar.

8. Məsələdə şagirdlərin parkda birinci gün 162, növbəti gün isə 188 ağaç əkdiklərini bilərək iki gündə planlaşdırılan cəmi 350 ağaç əkib-əkmədikləri soruşular.

Cəlbetmə. İkiaddımlı məsələ olduğu qeyd olunur. Əvvəlcə 1-ci və 2-ci gün neçə ağaç əkildiyi tapılır. Sonra isə planlaşdırılmış sayıla müqayisə edilir. Məsələni sxematik də təsvir etmək olar.



Məsələnin həlli:

- Əvvəlcə iki gündə əkilmiş ağacların sayı tapılır:
 $162 + 188 = 350$ (ağaç)
- Sonra planlaşdırılan sayıla müqayisə olunur:
 $350 = 350$.

Cavab. Şagirdlər iki gün ərzində planlaşdırılan ağacları əkdilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Üçrəqəmli ədədləri yeni onluq və yüzlik yaranan hal üçün ədəd oxunda irəli saymaqla toplayır.	Misal, tapşırıq	Ədəd oxu çəkilmiş vərəq, dərslik, İD
Üçrəqəmli ədədləri abakda toplayır.	Tapşırıq, misal	Abak (çötkə), dərslik, iş vərəqləri
Üçrəqəmli ədədləri yeni onluq və yüzlik yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır	Oyun, "Karusel" üsulu, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Yeni yüzlik yaranan hal üçün ikirəqəmli ədədləri alt-alta yazımaqla toplayır.	Oyun, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Məsələ həll edərkən toplamaya aid misallar yazır və həll edir.	Məsələ	Dərslik, İD

Mövzu 9

Üç və daha çox ədədin toplanması

- Dərslik: səh. 34
- İş dəftəri: səh. 27

Təlim məqsədləri

- Üçrəqəmli ədədləri yeni onluq və yüzlik yaranan hal üçün alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.2).
- Üç və daha çox ədədin cəmini şifahi tapmaq üçün yerdəyişmə və qruplaşdırma xassələrindən istifadə edir (1.3.1).
- Toplama ilə əlaqəli üçəməlli məsələləri həll edir (1.3.6).
- Üçəməlli məsələləri həll etmək üçün uyğun ifadələr yazır və qiymətini tapır (1.3.6).

- Məsələ həllinə uyğun toplamaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).

Köməkçi vasitələr: üzərində üçtoplananlı ifadələr yazılmış didaktik kartlar, iş vərəqləri.

Elektron resurslar:

<https://www.ixl.com/math/grade-3/add-three-numbers-up-to-three-digits-each>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Diaqrama əsasən sualları cavablandırma.
2. Öyrənmə. Üç və daha çox ədədi alt-alta toplama.
3. Bələdçi. Üç ədədi alt-alta toplama.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1, 2.
5. Öyrənmə materialı. Toplananları qruplaşdırmaqla cəmin tapılması.
6. Müstəqil iş. Dərslik: tap. №2. İD: tap. №3, 4, 5.
7. Məsələ həlli. Dərslik: tap. №3, 4. İD: tap. №6.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər 1000 dairəsində üç və daha çox ədədin toplanmasının bir neçə strategiyası ilə tanış olurlar. Bu həm sətir üzrə, həm də alt-alta toplama zamanı nəzərə alınır. Mövzuda daha asan toplama bacarıqlarını formalaşdırmaq üçün bəzi strategiyalar öyrədilir. Üç və daha çox ədədi müxtəlif ardıcılıqla topladıqda cəm dəyişmir. Ona görə də toplananlar arasında cəmi onluqlara və ya yüzüklərə bərabər olan ədədlər varsa, əvvəlcə onları qruplaşdıraraq toplamaq olar. Şagirdlər toplamanın yerdəyişmə və qruplaşdırma xassələrindən istifadə edərək cəmi tapırlar. Təklif olunan strategiyalar şifahi toplama üsulu kimi də istifadə oluna bilər.

Müəllimin nəzərinə! Şagirdlər üç ədədin toplanması qaydasını 1-ci və 2-ci siniflərdən öyrəniblər. Dərsin əvvəlində bunu bir daha xatırlatmaq məqsədəyənəğundur: üç ədəd cəmini tapmaq üçün əvvəl ikisinin cəmi tapılır, sonra isə cəmin üzərinə üçüncü ədəd əlavə olunur. Şifahi hesablamadan mahiyəti də ilk olaraq iki ədədin düzgün seçilməsindən ibarətdir. Əvvəlcə daha asan toplanan iki ədəd seçilir.

Ədədlərin daha asan toplanması üsulları toplamanın yerdəyişmə və qruplaşdırma xassələrindən və bu xassələrdən çıxan nəticəyə əsaslanır. Bu xassələri belə ifadə etmək olar:

1. Toplamanın yerdəyişmə xassəsi. *Toplananların yerini dəyişdikdə cəm dəyişmir: $a + b = b + a$.*
2. Toplamanın qruplaşdırma xassəsi. *İki ədədi toplayıb üzərinə üçüncüyü əlavə etdikdə alınan cəm birinci toplananın üzərinə ikinci və üçüncüünün cəmini əlavə etdikdə alınan cəmə bərabərdir:*

$$(a + b) + c = a + (b + c).$$


Nəticə. Ədədləri istənilən ardıcılıqla topladıqda cəm dəyişmir:

$$(a + b) + c = a + (b + c) = b + (a + c) = c + (a + b).$$

Şifahi toplamada bu xassələrdən geniş istifadə olunur – ədədlər daha əlverişli ardıcılıqla toplanır.

Şagirdlərə bu xassələri əzbərlətməyə ehtiyac yoxdur. Sadəcə bu xassələrdən səmərəli istifadə vərdişlərini formalaşdırmaq kifayətdir.

Mövzuya yönəltmə. "Sən neçəsan?" oyunu. Müəllim şagirdlərə üzərində sadə üçtoplananlı ifadələr yazılmış kartlar paylayır. Oyunda kartların sayı qədər şagird iştirak edir. Kartların sayını çoxaltmaq da olar.



Oyunu kartın üzərində "180" ədədi yazılmış oyuncu başlayır. O deyir:

– Mən "180"-əm, "200 + 200 + 100" kimdir?

Üzərində 500 yazılmış oyuncu cavab verir:

– "500" mənəm, "100 + 150 + 100" kimdir?

Oyun bu qaydada davam etdirilir. Öz ədədini vaxtında deyə bilməyən oyuncu oyundan çıxır və müəllim onun kartını götürüb növbəti ədədi söyləyir. Oyun davam edir və sona qalan oyuncu qalib gəlir.

Müəllim üçtoplananlı ifadənin qiymətini daha asan tapmaq üçün toplamanın xassələrini yada salır.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda diaqramda üç gün ərzində satılan biletlərin ümumi sayını tapmaq tələb olunur. "Bunu fərqli üsullarla necə tapardınız?" suali ilə sınıf müraciət olunur. Müəllim şagirdləri müxtəlif strategiyalara istiqamətləndirə bilər; məsələn:

a) Ədəd oxunda 50-50 saymaqla:



b) Ədədlər sırasını davam etdirməklə:

1 2 3 4 5 6 ...

50, 100, 150, 200, 250, 300, ...

12 dəfə

Əvvəlcə hər gün neçə bilet satıldığı müəyyən edilir, sonra isə uyğun üçtoplananlı ifadə yazılır:
 $250 + 200 + 150 = 600$.

Tapşırığın müzakirəsindən şagirdlər müəllimin köməyi ilə belə nəticəyə gəlirlər ki, verilmiş üç ədədi istənilən ardıcılıqla toplamaq olar. Bu, cəmi dəyişmir.

ÖYRƏNMƏ Şagirdlər üç və daha çox ədədi alt-alta toplama qaydası izah edilir. Bu zaman eyni qaydada əvvəl təkliklər, sonra onluqlar, sonda isə yüzüklər toplayıb uyğun mövqelərdə yazılır. Şagirdlər ilk dəfə olaraq yaranan iki yeni onluq, yaxud iki yeni yüzük hali ilə tanış olurlar.

Müəllimin nəzərinə! İndiyə qədər alt-alta toplama zamanı şagirdlər yalnız bir yeni onluq və ya bir yeni yüzük yaranma hali ilə tanış olmuşlar. İki ədədi topladıqda ən çoxu yalnız bir yeni onluq, yaxud bir yeni yüzük yarana bilər. Üç ədədi topladıqda isə ən çoxu iki yeni onluq, yaxud iki yeni yüzük yarana bilər. Bu hal üçün də yaranan yeni onluqlar və yüzüklər uyğun mərtəbə və hidlərinin sayına əlavə edilir.

BƏLƏDÇİ Tapşırıqda üç ədədi alt-alta toplamaq tələb olunur.

MÜSTƏQİL İŞ 1. Bəzi misallarda iki yeni onluq və yüzük yarandığına diqqəti yetirmək lazımdır.

Öyrənmə materialı. Toplamanın xassələrindən istifadə etməklə üç və daha çox ədədi asan üsulla toplama qaydası izah olunur. Bu zaman təklikləri 10-a tamamlama və onluqları 100-ə tamamlama qaydalarından istifadə edilir. Bu vərdişlər şifahi toplama zamanı daha çox istifadə olunur. Şifahi toplama bacarıqlarını formalaşdırarkən əsas məqsəd daha asan toplanan ədədləri müəyyən etməkdir. Bu, toplama strategiyanın seçimindən və verilmiş ədədlərdən asılıdır.

2. Tapşırıqlar yazılı yerinə yetirilir. a) bəndində ilkin olaraq 54 və 6 ədədlərini toplamaq məqsədə uyğundur. Sonra isə $60 + 225$ ifadəsinin qiyməti tapılır.

b) bəndində isə belə hesablamaq olar:

$$600 + 23 + 27 = 600 + (23 + 27) = 600 + 50 = 650.$$

$$c) 320 + 97 + 480 = (320 + 480) + 97 = 800 + 97 = 897.$$

$$d) 13 + 148 + 52 + 7 = (148 + 52) + (13 + 7) = 200 + 20 = 220.$$

Qruplarla oyun. Müəllim qrupa hər hansı bir üçrəqəmli ədəd deyir, məsələn: 314. Qrup üzvləri əvvəlcə təkliklərinin cəmi 10 olan iki rəqəmli bir ədəd söyləyirlər, məsələn: 26. İki ədədi toplayıb cəmi tapırlar: $314 + 26 = 340$. Sonra qrup üzvləri elə bir üçrəqəmli ədəd söyləməlidirlər ki, bu ədədin onluqları ilə alınan cəmin onluqlarını topladıqda 100-ə bərabər olsun; məsələn: 260. Yenə cəm tapılır: $340 + 260 = 600$. Sonda bütün əməliyyat bərabərlik şəklində yazılır:

$$314 + 26 + 260 = 340 + 260 = 600.$$

Bu tapşırığı hər qrupa hazır iş vərəqləri paylamaqla da vermək olar.

Nümunə

1-ci toplanan (müəllim verir)	258
2-ci toplanan (şagirdlər yazır)	112
Cəmin tapılması	$112 + 258 = 370$
3-cü toplanan	130
Yekun cəm	$370 + 130 = 500$

Üçtoplananlı ifadə:

$$258 + 112 + 130 = 370 + 130 = 500$$

Şifahi hesablama bacarıqlarının formalasdırılmasında “ədədin ikiqatı” anlayışından istifadə etmək məqsədə uyğundur.


Məsələ həlli 3. Məsələdə məktəbin zalının 420 adam tutduğunu bilərək cədvələ əsasən bütün ibtidai sinif şagirdlərinin zala yerləşəcəyini müəyyən etmək tələb olunur.

Məsələnin həlli:

- Cədvəldə verilmiş 1-ci, 2-ci, 3-cü, 4-cü sinif şagirdlərinin sayı dördtoplananlı ifadə şəklində yazılır, cəmi tapmaq üçün strategiya seçilir:

$$98 + 114 + 106 + 86 = ?$$

Məsələni sxematik təsvir etmək olar:



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Üçtoplananlı ifadələrdə cəmi tapmaq üçün daha asan toplanan iki ədədi toplayır, üzərinə üçüncüyü əlavə edir.	Oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Üç və dörd ədədi alt-alta toplayarkən təkliklərin cəmi 10-a bərabər olan rəqəmləri toplayır, üzərinə üçüncü və dördüncü rəqəmi əlavə edir.	Oyun, tapşırıq, misal, məsələ	Dərslik, İD

$$114 + 86 + 106 + 98 = 200 + 106 + 98 = 402.$$

- Bütün ibtidai sinif şagirdlərinin bu zala yerləşib-yerləşmədiyi tapmaq üçün 420 və 402 ədədləri müqayisə edilir: $420 > 402$.

Cavab. Bütün ibtidai sinif şagirdləri bu zala yerləşər.


Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələ müxtəlif strategiyalarla həll olunur və cavablar yoxlanılır.

4. Məsələdə tikiş evində iyun ayında 234, iyul ayında 188 məktəbli geyiminin tikildiyini, avqust ayında isə tikişlən geyimlərin sayının əvvəlki iki ayda tikişlən geyimlərin sayına bərabər olduğunu bilərək tikiş evində yay aylarında cəmi neçə məktəbli geyimi tikildiyini tapmaq tələb olunur.

Çəlbətmə. Müəllim suallar verir:

- Yay fəslində hansı aylar var? Məsələnin şərtinə görə yay aylarında cəmi neçə məktəbli geyimi tikildiyini necə tapmaq olar? Avqust ayı tikişlən geyimlərin sayını necə tapa bilərik?

Müəllim sxematik olaraq təsvir edə bilar:



Məsələnin qısa şərti yazılır.

İyun ayında – 234

İyul ayında – 188

Avqust ayında əvvəlki iki ayın cəmi – ?

Yay aylarında cəmi – ? geyim.

Məsələnin həlli:

- Avqust ayında neçə geyim tikildiyini tapmaq üçün iyun və iyul aylarında tikişlən geyimlərin cəmi tapılır: $234 + 188 = 422$

- Sonra isə yay aylarında cəmi neçə məktəbli geyimi tikildiyini tapmaq üçün uyğun misal yazılır:

$$234 + 188 + 422 = 844.$$

Cavab. Yay ayları cəmi 844 geyim tikildi.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələnin ikinci addımıni fərqli üsulla da həll etmək olar. Avqust ayında tikişlən geyim ilk iki aydakı geyimlərin cəminə bərabər olduğu üçün belə yazmaq olar: $422 + 422 = 844$.

Məsələ həlli üçün üçtoplananlı ifadələrə aid uyğun misal yaxır və asan üsulla həll edir.	Məsələ	Dərslik, İD
Məsələ həllində dördtoplananlı ifadələr qurur və qiymətini tapır.	Məsələ	Dərslik, İD

Mövzu 10

Toplamanın digər üsulları

- Dərslik: səh. 36
- İş dəftəri: səh. 29

Təlim məqsədləri

- Üçrəqəmli ədədlərin cəmini uyğun mərtəbə qiymətlərini toplamaqla tapır (1.3.1).
- Üçrəqəmli ədədlərin cəmini əvəzləmə (*compensation*) üsulu ilə şifahi hesablayır (1.3.1).
- Toplananlardan birini hissələrə ayırmalı üçrəqəmli ədədlərin cəmini tapır (1.3.1).

Köməkçi vasitələr: ədəd oxu çəkilmiş vərəqlər, kublar, üzərində ədədlər yazılmış kartlar.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=74x-mrD611U
2. www.youtube.com/watch?v=yzdUIOJAEpl

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Alt-alta toplamanın fərqli yazılış formasının müzakirəsi.
2. Öyrənmə. Ədədləri mərtəbə qiymətlərinə ayırmalı cəmin tapılması.
3. Bələdi. Ədədləri açıq (mərtəbə qiymətlərinin cəmi) şəkildə yazmaqla toplama.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1, 2.
5. Öyrənmə materialı Toplananlardan birini yaxın yüzlüyü (yaxud onluğa) tamamlamaqla cəmin tapılması.
6. Müstəqil iş. Dərslik: tap. №2, 3. İD: tap. №3, 4.
7. Məsələ həlli. Dərslik: tap. №4. İD: tap. №5.
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə üçrəqəmli ədədləri şifahi toplama bacarıqları formalaşdırılır. Üçrəqəmli ədədlərin cəmini əvvəlcə uyğun mərtəbə vahidlərinin sayını toplamaqla, sonra isə toplananlardan birini yaxın onluq və ya yüzlüyü tamamlamaqla tapmaq üsulları öyrədirilir.

Müəllimin nəzərinə! Mövzuda üçrəqəmli ədədləri şifahi toplama bacarıqları formalaşdırılır. Əvvəlcə ədədləri mərtəbə qiymətlərinə ayırmalı toplama qaydası başa salınır. Bunun üçün hər bir toplanan açıq şəkildə yazılır, uyğun mərtəbə qiymətləri toplanaraq ümumi cəm tapılır. Bu üsul ingilis dilində "partial sums" (hissələrlə toplama) kimi adlanır. Texniki imkanları olan siniflər bu videomaterialdan istifadə edə bilərlər:

www.youtube.com/watch?v=dP2ISPW1aoE

İkinci üsul əvəzləmə, yaxud kompensasiya üsuludur. Toplananların birinə əlavə edilən ədəd digərin-

dən çıxılır. Yaxud tərsinə, birindən çıxılan ədəd digərinə əlavə edilir. Bu üsul şifahi toplama və çıxma vərdişlərinin yaranması üçün çox əhəmiyyətlidir. Müəllim dərsdə "ədədin ikiqatı" və "ikiqata yaxın" strateiyalarından da istifadə edə bilər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə

284 + 118 cəmini alt-alta yazmaqla hesablaması tapşırır. Cavabı dəqiqləşdiridikdən sonra eyni misali belə həll etməklə izahat verir:

– Əvvəlcə təklikləri toplayıb birinci sətirdə yazaq. Altından onluqların, onun altından isə yüzlüklerin cəmini yazaq.

Eyni qaydanı təkrar edək. Sizcə, cavablar nə üçün eyni alındı? Alt-alta toplama

üsulu ilə bu üsulun hansı oxşar və fərqli cəhətləri var? Bu qədər uzun yazmaq rahatdır, yoxsa sizin öyrəndiyiniz alt-alta toplama üsulu?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq praktik olaraq bütün siniflə yerinə yetirilir. İlk baxışdan uşaqlar lövhədəki yazılışa alışmadıqları üçün bu yazılışı səhv kimi qəbul edə bilərlər. Bu zaman cavabin doğru alınması onları düşünməyə vadar edir. Müəllim sual verə bilər:

– Cavab doğrudurmu? Bu cür yazılışı necə izah edə bilərsiniz?

Müəllim şagirdlərin diqqətini birinci toplanana yönəldir: hər iki toplanandaki yüzlükleri topladıqda 700 alınır. Eyni qayda ilə onluqları topladıqda 50, təklikləri topladıqda isə 15 alınır. Sonda isə hər üç toplananın cəmi yazılır.

ÖYRƏNMƏ Şagirdlər ikinci sinifdə ikirəqəmli ədədlərin cəmini ədədləri mərtəbə qiymətlərinə ayırmalı tapmaq üsulundan istifadə etmişlər. 3-cü sınıf dərsliyinin 25-ci səhifəsində isə yeni onluq və yeni yüzlük yaranmayan hallar üçün bu üsulla qismən tanış olmuşlar. Bu dərsdə həmin üsul yeni onluq yaranan hal üçün genişləndirilir. Bu zaman bir mərhələ də artır.

$$267 + 128 = ?$$

1. Toplananlar mərtəbə qiymətlərinin cəmi şəklində göstərilir:

$$(200 + 60 + 7) + (100 + 20 + 8)$$

2. Uyğun mərtəbə qiymətləri toplanır:

$$(200 + 60 + 7) + (100 + 20 + 8)$$

$$300 + 80 + 15$$

$$300 + 95 = 395$$

Yeni onluq və yeni yüzlük yaranan hallar üçün də eyni sxemdən istifadə etmək olar. Hər iki hal üçün bu sxem 3-cü sinif şagirdləri üçün çətin olarsa, yuxarı siniflərə keçidkə bu strategiyadan daha rahat istifadə edə biləcəklər.

$$467 + 255 = ?$$

1. Toplananlar mərtəbə qiymətlərinin cəmi şəklində göstərilir:

$$(400 + 60 + 7) + (200 + 50 + 5)$$

2. Uyğun mərtəbə qiymətləri toplanır:

$$(400 + 60 + 7) + (200 + 50 + 5)$$

$$600 + 110 + 12$$

$$600 + 122 = 722$$

Sətir üzrə yazarkən uyğun mərtəbə qiymətlərinin cəminini mötərizə üzərində yarımdairə çəkməklə qeyd etmək olar; məsələn:

$$\begin{array}{ccc} 500 & 80 & 13 \end{array}$$

$$328 + 265 = (300 + 200) + (20 + 60) + (8 + 5) = \\ = 500 + 80 + 13 = 500 + 93 = 593$$

BƏLƏDÇİ Nümunədə təsvirə uyğun yazılmış misalın həlli müzakirə edilir və lövhədə birlikdə həll edilir. Dəftərdə yazarkən bu misalı mötərizələr üzərində yarımdairələr çəkməklə daha asan həll etmək olar.

$$\begin{array}{ccc} 500 & 70 & 14 \end{array}$$

$$479 + 105 = (400 + 100) + (70 + 0) + (9 + 5) = \\ = 500 + 70 + 14 = 500 + 84 = 584$$

MÜSTƏQİL İŞ

1. Eyni qayda ilə cəm tapılır. Bəzi misalları bütün siniflə müzakirə etmək olar.

Öyrənmə materialı. Bu strategiya uşaqlar üçün nisbətən yeni görünə bilər. Bu üsul əvəzləmə, yaxud kompensasiya üsulu adlanır.

Müəllimin nəzərinə! Bu üsul ikinci sinifdə şagirdlərin öyrəndikləri *tamamlama* üsuluna bənzəyir. Tamamlama üsulunda toplananlardan biri hesablama daha asan yerinə yetiriləcək başqa bir ədədə tamamlanır. Sonra isə bu ədədin üzərinə ikinci toplananın qalan hissəsi əlavə olunur. Məsələn, $57 + 26$ cəmini tamamlamaqla belə tapmaq olar:

$$57 + 26 = 57 + 3 + 23 = 60 + 23 = 83$$



Yaxud:

$$57 + 26 = 53 + 4 + 26 = 53 + 30 = 83$$



3-cü sinifdə eyni üsul üçrəqəmli ədədlər üçün tətbiq olunur. Kompensasiya üsulu toplananlara eyni bir ədədi əlavə edib çıxmaga əsaslanır; məsələn:

$$\begin{array}{cc} +2 & -2 \end{array}$$

$$398 + 27 = 400 + 25 = 425$$

Tamamlama üsulu ilə belə yazmaq olar:

$$\begin{array}{c} 398 + 27 = 398 + 2 + 25 = 400 + 25 = 425 \\ \diagdown \quad \diagup \\ 2 \quad 25 \end{array}$$

Eyni qayda ilə birinci toplanandan çıxıb ikinciə əlavə etmək də olar; məsələn:

$$\begin{array}{cc} -5 & +5 \end{array}$$

$$405 + 39 = 400 + 39 + 5 = 400 + 44 = 444$$

Tamamlama (yaxud azaltma) üsulu ilə belə yazmaq olar:

$$\begin{array}{c} 405 + 39 = 400 + 5 + 39 = 400 + 44 = 444 \\ \diagup \quad \diagdown \\ 400 \quad 5 \end{array}$$

Eyni misali ikinci toplananı 40-a tamamlamaqla da həll etmək olar; məsələn:


$$\begin{array}{cc} -1 & +1 \end{array}$$

$$405 + 39 = 404 + 39 + 1 = 404 + 40 = 444$$


Şagirdlər üçrəqəmli ədədlərin çıxılması mövzusunu keçməsələr də, üçrəqəmli ədədi hissələrə ayırmalı ədəd üçlüyündə təsvir etməyi bacarırlar. Bu baxımdan üçrəqəmli ədədi özündən kiçik yüzüklərə qədər azaltmaq çətinlik yaratmayacaq.

2-3.Tapsırıqlar fərdi olaraq dəftərdə yerinə yetirilir. Ehtiyac olduqda bəzi misallar müzakirə edilə bilər.

Müəllimin nəzərinə! Müəllim təqdim olunan strategiyalardan əlavə olaraq hissələrlə toplama strategiyasını da izah edə bilər. O, yazı lövhəsində belə bir misal yazır: $125 + 237 = ?$ Bu misalın həllini ədəd oxunda təsvir etdikcə uşaqlara suallar verir: "?" işarələrinin yerinə hansı ədədlər olmalıdır?



Nəticədə belə bir təsvir alınır.



Uyğun misal yazılır:

$$125 + 237 = (125 + 100 + 100) + 37 = 325 + 30 + 7 = \\ = 355 + 7 = 362.$$

Müəllim bu üsuldan əvvəllər də istifadə edildiyini vurgulayıb. Adətən, ədəd oxunda toplamanı yerinə yetirərkən böyük toplananın üzərinə kiçik toplanan əlavə edilir. Bizim nümunədə toplananlar nisbətən yaxın olduğundan toplamanı belə də təsvir etmək olar.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə cədvələ əsasən suallara cavab vermək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərin diqqətini cədvələ yönəldir. Cədvəldə yazılmış məlumatlar araşdırılır.

Müəllim sual verir:

– Üç kitabı arasında ən qalın və ən nazik kitabı necə müəyyən edərdiniz? Məsələdə verilənlər içərisindən ən qalın və ən nazik kitablar müəyyən olunur.

Məsələnin həlli:

- Əvvəlcə ən qalın və ən nazik kitablar təqdim olunur. Bunun üçün ədədlər kiçikdən böyüyə olmaqla sıralanır:

$$96 < 104 < 196$$

- Bu kitabların səhifə sayı toplanır: $96 + 196$. Şagirdlər cəmi şifahi tapmaq təklif oluna bilər; məsələn:

$$96 + 196 = 96 - 4 + 196 + 4 = 92 + 200 = 292$$

- Üç kitabı birlikdə səhifə sayını tapmaq üçün:

$$96 + 104 + 196 = (96 + 4) + (104 - 4) + 196 = 100 + 100 + 196 = 396.$$

Yaxud:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Toplananları açıq şəkildə göstərir və uyğun mərtəbə qiymətlərini toplamaqla onların cəmini tapır.	Misal, məsələ, tapşırıq	Dərslik, İD
Üçrəqəmli ədədlərin cəmini əvəzləmə, yaxud kompensasiya üsulu ilə tapır.	Misal, tapşırıq	Dərslik, İD
İkinci toplananı mərtəbə qiymətlərinə ayırib ədəd oxunda irəli saymaqla cəmi tapır.	Misal, məsələ, tapşırıq	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 38
- İş dəftəri: səh. 31

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi bölmə üzrə qazanılmış bilik və bacarıqları bir daha yoxlamaq və şagirdlərin zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir. Burada üçrəqəmli ədədlərin toplanmasının müxtəlif strategiyaları öyrədilir, məsələ və misallar vəsítəsilə onlar daha da təkmilləşdirilir. Üçtoplananlı və daha çox ifadələrin qiymətini daha asan üsulla hesablama bacarıqları formalasdırılır. Dərsdə şagirdlər bu bacarıqlarla bağlı müxtəlif tapşırıqlar yerinə yetirirlər.

Müəllimin nəzərinə! Üçrəqəmli ədədləri toplama bacarıqları sonradan dörd və daha çoxrəqəmli ədədlərin toplanması üçün xüsusi əhəmiyyət kəsb edir. Ədədləri toplamaq üçün aşağıdakı strategiyalar öyrədilir: əşyaları birləşdirərək saymaqla, ədəd oxunda irəli saymaqla, ədədləri alt-alta toplamaqla, toplananları mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə, toplananlardan birini hissələr ayırmalı, əvəzləmə (kompensasiya) üsulundan istifadə etməklə. Bütün bu strategiyalar dörd və daha çox toplananlı ifadələr üçün də tətbiq

$$96 + 104 + 196 = 96 + (104 - 4) + (196 + 4) = 96 + 100 + 200 = 96 + 300 = 396.$$

Cavab. 1) Qalın və nazik kitabı birlikdə 292 səhifəsi var.

2) Cəmi üç kitabı birlikdə 396 səhifəsi var.

Müzakirə. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Şagirdlər məsələni real kitablar ilə modelləşdirməklə də həll edə bilərlər. İlk sualın cavabı $96 + 196 = 292$ olduğu üçün üç ədədin cəmini belə tapmaq olar:

$$96 + 104 + 196 = (96 + 196) + 104 = 292 + 104 = 396.$$

edilə bilər. Eyni zamanda toplamanın qruplaşdırma və yerdəyişmə xassələrindən istifadə etməklə şifahi hesablama bacarıqları formalasdırılır.

Bölmə üzrə təkrarlanan anlayışlar: yeni yüzlük, yeni onluq, abak, kompensasiya, mərtəbə qiymətlərinin cəmi.

TAPŞIRIQLARIN HƏLLİ

1–2. Misallar müxtəlif strategiyalardan istifadə etməklə həll edilir.

3. Boş xanada yazılıcaq rəqəmlər müəyyən olunur.

4. Əvvəlcə hər bənddəki ən böyük və ən kiçik ədədlər müəyyən olunur. Sonra bu ədədlərin cəmi tapılır.

5. Məsələdə şirniyyat mağazasında birinci həftə 390 ədəd qoşal, 238 ədəd şəkərbura satıldığı verilir. İkinci həftə 53 ədəd çox qoşal, 24 ədəd çox şəkərbura satıldığını bilərək suallara cavab vermək tələb olunur.

Çəlbətmə. Məsələni daha aydın başa düşmək, sonra isə həll etmək üçün cədvəldən istifadə etmək məqsədəyindür.

Adı	Qoşal	Şəkərbura
1-ci həftə	390	238
2-ci həftə		
Cəmi		

Məsələnin hər mərhələsinə uyğun xanalar tamamlanır.

Məsələnin qısa şərti yazılır:

1-ci həftə satıldı:
 Qoğal – 390 ədəd ←
 Şəkərbura – 238 ədəd ←
 2-ci həftə satıldı:
 Qoğal – ? (53 ədəd çox) ←
 Şəkərbura – ? (24 ədəd çox) ←
 İki həftədə cəmi – ? şirniyyat

Məsələ bir neçə addımda həll olunur.

Məsələnin həlli:

Uyğun misallar yazılır və cəm müxtəlif strategiyalar-
dan istifadə etməklə tapılır.

- İkinci həftədə satılan qoğalların sayı:

$$390 + 53 = 443$$

- İkinci həftədə satılan şəkərburaların sayı:

$$238 + 24 = 262$$

- İki həftədə satılan qoğalların sayı:

$$390 + 443 = 833$$

- İki həftədə satılan şəkərburaların sayı:

$$238 + 262 = 500$$

Cavab. İki həftədə 833 qoğal və 500 şəkərbura satıldı.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagird-
lərin fikirləri müzakirə edilir. Məsələ birbaşa üçtopla-
nanlı ifadə yazmaqla da həll edilə bilər.

İki həftədə satılan qoğalların sayı:

$$390 + 53 + 390 = 400 + 43 + 390 = 400 + 33 + 400 = 833$$

İki həftədə satılan şəkərburaların sayı:

$$238 + 24 + 238 = 240 + 22 + 238 = 240 + 20 + 240 =$$

$$480 + 20 = 500.$$

Cədvəl tamamlandıqdan sonra belə görünür:

Adı	Qoğal	Şəkərbura
1-ci həftə	390	238
2-ci həftə	443	262
Cəmi	833	500

6. Məsələdə çəndə cəmi neçə litr su olduğunu tap-
maq tələb olunur.

Cəlbətma. Müəllim şagirdlərə müxtəlif suallar verə
bilər:

- Çəndəki su neçə cür qaba boşaldılıb? (çəlləklərə,
vedrələrə və çənin özündəki) Suyu neçə ədəd 150
litrlik çəlləyə boşaldılıb? İki çəlləkdə birləkdə neçə litr
su var? Tutumu 8 l olan 5 vedrə cəmi neçə litr su
tutar?

Məsələnin həlli:

Çəndəki suyun boşaldıldığı qabların hər birinin
tutumu ayrı-ayrı hesablanır.

- 2 çəlləkdə cəmi neçə litr su olduğu tapılır:

$$150 \text{ l} + 150 \text{ l} = 300 \text{ l}$$

- 5 vedrədə cəmi neçə litr su olduğu tapılır: $5 \cdot 8 = 40 \text{ l}$

- Çəndə əvvəl olan suyu tapmaq üçün toplanır:

$$300 + 40 + 12 = 352 \text{ l}$$

Cavab. Çəndə 352 l su var idi.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagird-
lərin fikirləri müzakirə edilir. Məsələn, məsələni
məchul azalanı tapmaqla da həll etmək olar. Bunun
üçün çəndən boşaldılan su hesablanır: $300 + 40 = 340$.
Sonra isə belə bir ifadə yazılır: $\square - 340 = 12$.

Uyğun qaydadan istifadə edərək məchul azalan ta-
pılır: hansı ədəddən 340 çıxıqdə 12 alınar?

$$340 + 12 = 352.$$

LAYİHE

3-cü BÖLMƏ

ÇIXMA (1000-ə qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	1	40	33
Mövzu 11	Üçrəqəmli ədədlərin çıxılması	1	42	35
Mövzu 12	Üçrəqəmli ədədlərin çıxılması (onluğun ayrılması)	1	44	37
Mövzu 13	Üçrəqəmli ədədlərin çıxılması (yüzlüyün ayrılması)	1	46	39
	Məsələ həlli	2	48	41
Mövzu 14	Üçrəqəmli ədədlərin çıxılması (onluq və yüzlüyün ayrılması)	2	50	44
Mövzu 15	Çıxmanın digər üsulları	2	53	46
Mövzu 16	Təqribi toplama və çıxma	2	55	48
	Ümumiləşdirici dərs	2	57	50
	KSQ-3	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		15		

Bölmənin qısa icmali

Bu bölmədə üçrəqəmli ədədlərin çıxılmasının bütün hallarına baxılır: onluq və yüzlük ayrılmayan hallar, onluğun ayrılması və yüzlüyün ayrılması halları ayrıca mövzular kimi öyrədilir. Bu mövzuları mənimsətdikdən sonra hər iki hala birlikdə baxılır. Bölmənin son mövzuları üçrəqəmli ədədlərin bəzi çıxma strategiyalarına həsr edilmişdir. Əvəzetmə (kompensasiya) və hissələrlə çıxma vərdişləri şifahi hesablamlarda istifadə olunan bacarıqlardır. Bölmənin sonuncu mövzusu təqribi hesablama bacarıqlarının formalasdırılmasına həsr olunur.

Nəyə diqqət yetirməli?

Alt-alta çıxma zamanı uyğun mərtəbə vahidlərinin bir-birinin altında yazılması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə üçrəqəmli ədəddən birrəqəmli və ya ikirəqəmli ədədi alt-alta yazış çıxarkən şagirdlər çıxılanı uyğun mərtəbələrdə yazmadıqda fərqi tapan zaman səhvə yol verirlər. Bunun üçün rəqəmlərin uyğun mərtəbələrdə bir-birinin altında yazılmamasına ciddi fikir verilməlidir. Bəzən şagirdlər yüzlük və onluq ayrılmayan hal üçün alt-alta çıxma zamanı əvvəlcə yüzlükləri, sonra onluqları, sonda isə təklikləri çıxırlar. Bu, vərdişə çevrildikdə digər hallar üçün səhv nəticəyə səbəb ola bilər. Əvəzetmə (kompensasiya) və hissələrlə çıxma üsullarından istifadə zamanı uyğun hissələrin müəyyən edilməsi bacarığı daha çox misal həll etməklə tədricən təkmilləşir. Ona görə də bu strategiyalardan istifadə edərkən ilk vaxtlar şagirdləri istiqamətləndirmək lazımdır.

Riyazi dilin inkişafı

Bölmədə “yüzlük”, “onluq”, “təklik”, “alt-alta çıxma”, “onluq ayrılan hal”, “yüzlük ayrılan hal”, “yüzlük və onluq ayrılan hal” anlayışlarının mənasına görə düzgün istifadəsinə diqqət yetirilməlidir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Üçrəqəmli ədədlər, mərtəbə, geri sayma, onluq ayırma, yüzlük ayırma, çıxılanı hissələrə ayırma, təqribi hesablama, dəqiq qiymət, təqribi qiymət, təxminetmə.

Öncədən vacib olan bilik və bacarıqlar

- Yüzlük, onluq, təklik
- Mərtəbə qiyməti
- Alt-alta çıxma qaydası
- Ədəd oxunda geri sayma

Fənlərarası integrasiya

Üçrəqəmli ədədlərin çıxılması əsas bacarıqlardan biridir, gələcəkdə müxtəlif fənlərdə bu bacarıqlardan istifadə ediləcək.

LAVİHE

Mövzu 11

Üçrəqəmli ədədlərin çıxılması

- Dərslik: səh. 42
- İş dəftəri: səh. 35

Təlim məqsədləri

- Çixmanın əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazar (1.3.2.)
- Üçrəqəmli ədədləri onluq ayrılmayan hal üçün ədəd oxunda geri saymaqla çıxır (1.3.2.)
- Üçrəqəmli ədədləri onluq ayrılmayan hal üçün alt-alta və sətir üzrə saymaqla çıxır (1.3.2.)
- İki üçrəqəmli ədədin fərqiini mərtəbə qiymətləri fərqiinin cəmi kimi tapır (1.3.1.)
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2.)

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar (bloklar), üzərində tapşırıqlar yazılımış kartlar, mərtəbə cədvəli.

Elektron resurslar:

1. <https://www.education.com/game/three-digit-subtraction-train/>
2. <https://www.splashlearn.com/subtraction-games-for-3rd-graders>
3. www.youtube.com/watch?v=knYCaNEbv7c
4. www.youtube.com/watch?v=znEkj0vlool
5. www.youtube.com/watch?v=P7J4pfOvt0s

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Dəftərxana mağazasında rəfdə neçə karandaş qaldığının tapılması.
3. **Öyrənmə.** Üçrəqəmli ədədlərin alt-alta çıxılması.
4. **Bələdçi.** Təsvirlərdən istifadə etməklə və alt-alta saymaqla fərqiin tapılması.
5. **Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-3.
6. **Öyrənmə materialı.** Uyğun mərtəbə qiymətlərini çıxmaga üçrəqəmli ədədlərin fərqiin tapılması.
7. **Müstəqil iş.** Dərslik: tap. №3, 4. İD: tap. №4, 5.
8. **Məsələ həlli.** Dərslik: tap. №5. İD: tap. №6-9.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Bu dərsdə şagirdlər üçrəqəmli ədədləri çıxmak üçün (yüzlük və onluq ayrılmayan hal) bir neçə strategiya ilə tanış olurlar. Alt-alta yazmaqla, ədəd oxunda geri saymaqla, uyğun mərtəbə qiymətlərini çıxmaga fərqiin tapılması qaydalarını öyrənəcəklər. Şagirdlər bu strategiyaları tətbiq etməklə misal və məsələlər həll edəcəklər. Şagirdlər 2-ci sinifdə ikirəqəmli ədədlərin çıxılması üçün alt-alta çıxma qaydasını öyrənmişlər. Bu dərsdə həmin bacarıqlar üçrəqəmli ədədlər üçün genişləndiriləcək.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə 3 yüzlük 7 onluq və 8 təklik kub nümayiş etdirib kubların sayını soruşur. Sonra isə 2 yüzlük 3 onluq və 6 təklik kubu kənara qoyur. Müəllim şagirdlərə sual verir:

– Neçə kub var id? Neçə kub kənara qoydum? Neçə kub qaldı? Bunu riyazi olaraq necə yazmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı əyani şəkildə yerinə yetirmək olar. Belə ki, karandaşların sayına uyğun ədədlər kublarla modelləşdirilir. Lövhəyə 2 şagird çıxarıılır. Şagirdlərdən biri əvvəlcə neçə kub olduğunu söyləyir. Digər şagird araştırma tapşırığının şərtinə uyğun olaraq 1 yüzlük, 3 onluq, 4 təklik kub ayırır və müəllimin köməyi ilə riyazi olaraq lövhədə yazar. Müəllim dərslikdəki məsələni müstəqil həll etmək üçün şagirdlərə suallar verir:

– Rəfdə yüzlük qutularda cəmi neçə karandaş var id? Onluq qutularda neçə karandaş var id? Tək-tək neçə karandaş var id? Birlikdə neçə karandaş var id? Yüzlük qutu ilə neçə karandaş satıldı? Onluq qutularla neçə karandaş satıldı? Tək-tək neçə karandaş satıldı? Neçə karandaş qaldı? Bunu necə tapmaq olar?

Müzakirə əsasında müəllim karandaşların sayını lövhədə sxematik olaraq təsvir edir və üzərində xətt çəkməklə qalan karandaşların sayını tapmağa istiqamətləndirir.



ÖYRƏNMƏ Verilmiş nümunədə çıxılanın mərtəbə vahidləri ilə azalanın uyğun mərtəbə vahidləri müqayisə edilir və çıxılanın mərtəbə vahidlərinin kiçik olduğu hala baxıldığı qeyd olunur. Çixmanın vizual təsvir etmək üçün 578 ədədi yüzlük, onluq və təklik kublarla təsvir edilir. Çixılanın yüzlük, onluq və təkliklərinin sayı qədər kub götürülür. Dərslikdə bu mərhələ üzərindən xətt çəkməklə təsvir olunub. Alt-alta çıxma qaydası izah edilir.

Ədəd oxunda geri saymaqla ikirəqəmli ədədlərin çıxma qaydası yada salınır. Üçrəqəmli ədədlərin fərqiini taparkən ikirəqəmli ədədlərdə olduğu kimi çıxılan qədər geri sayılır. Üçrəqəmli ədədlərdə yüzlükler qədər yüz-yüz, onluqlar qədər on-on və təkliklər qədər tək-tək geri saymaqla fərqiin tapılması ədəd oxunda təsvir edilir.

Müəllimin nəzərinə! Üçrəqəmli ədəddən üçrəqəmli ədədi çıxmak üçün onları alt-alta yazmaq şagirdlərə çətinlik törətmir. Üçrəqəmli ədəddən birrəqəmli və ikirəqəmli ədədləri çıxarkən uyğun mərtəbə vahidlərinin alt-alta yazılımasına diqqət etmək lazımdır.

Üçrəqəmli ədədləri alt-alta çıxma vərdişlərini formalasdırmaq üçün şagirdlər əsas qaydanı yadda saxlamalıdır: **təklikdən təklik, onluqdan onluq, yüzlükdən yüzlük çıxılır.** Yüzlük və onluq ayrılan hal üçün də aralıq mərhələdən sonra (yüzlüyün, yaxud onluğun ayrılması) eyni qayda tətbiq edilir.

BƏLƏDÇİ Şagirdlər nümunəyə əsasən təsvirlərdən istifadə etməklə çıxma əməlini yerinə yetirirlər.

Şagirdlərə xatırlatmaq lazımdır ki, təsvirlərdə bütün kublar azalanı, üzərindən çarpez xətt çəkilmiş kublar isə çıxılanı göstərir. Təsvirə əsasən fərq üzərindən çarpez xətt çəkilməyən kublarla təyin edilir. Çıxma əməli alt-alta çıxməqla da yerinə yetirilir. Müəllim şagirdlərə suallar vera bilər:

– Təsvirə əsasən azalan və çıxılanı necə müəyyən etmək olar? Nümunədə üzərindən çarpez xətt çəkilməyən kubların sayı nəyi bildirir?

MÜSTƏQİL İŞ

1. Alt-alta çıxma əməli yerinə yetirilir.

Fərq tapılır.

2. Alt-alta yazımaqla fərq tapılır. Bir neçə çıxma əməli ədəd oxunda təsvir edilir. Bu zaman şagirdlərə xatırlatmaq lazımdır ki, ədəd oxunda ədədlərin yerini dəqiq göstərməyə ehtiyac yoxdur. Bu, şərti olaraq təsvir edilir.

Öyrənmə materialı. Azalan və çıxılanın mərtəbə qiymətlərindən istifadə etməklə fərq hesablanır. Bu üsul şifahi hesablama üçün də istifadə oluna bilər. Əvvəlcə azalan və çıxılan açıq şəkildə – mərtəbə qiymətlərinin cəmi şəklində yazılır. Sonra uyğun mərtəbə qiymətləri çıxılır və cavablar toplanır. Bunu sxematik belə təsvir etmək olar:

Mərtəbə qiymətlərinin cəmi şəkildə
göstərməklə çıxma strategiyası
 $578 - 143 = ?$

1. Azalan və çıxılan mərtəbə qiymətlərinin cəmi şəkildə göstərilir:

$$(500 + 70 + 8) - (100 + 40 + 3)$$

2. Uyğun mərtəbə qiymətləri çıxılır:

$$(500 + 70 + 8) - (100 + 40 + 3)$$

~~500~~ ~~70~~ ~~8~~ ~~100~~ ~~40~~ ~~3~~

$$400 + 30 + 5 = \underline{\underline{435}}$$

Məqsəd şagirdlərə şifahi olaraq üçrəqəmli ədədlərin (yüzlük və onluq ayrılmadan) çıxma bacarığını aşılıamaqdır. Bununla bağlı şagirdlərə şifahi həll etmək üçün asan çıxılan bir neçə misal vermək olar.

3. Uyğun mərtəbə qiymətlərini çıxməqla fərq tapılır.

4. Verilən misallar həll edilir. Hansı üsulla həll etmək seçimi şagirdlərin ixtiyarına buraxılır. Şifahi hesablamığı bacaran şagirdlər mərtəbə qiymətlərindən istifadə etməklə fərqi şifahi də tapa bilərlər. Şifahi hesablamada çətinlik çəkən şagirdlər isə alt-alta yazımaqla fərqi hesablaya bilərlər.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə iki şagird çağırır. Şagirdlərdən biri hər hansı üçrəqəmli ədəd (azalan) yazır. Müəllim üçrəqəmli ədədin uyğun mərtəbə vahidlərindən kiçik olan birrəqəmli, ikirəqəmli və ya üçrəqəmli ədəd (çıxılan) söyləyir. İkinci şagird bu ədədi lövhəyə yazır və fərqi tapır.

Dərinləşdirmə. Lövhəyə üç şagird çıxarılır. Birinci şagird bir üçrəqəmli ədəd (azalan) söyləyir. İkinci şagird azalanın uyğun mərtəbə vahidlərindən kiçik olan birrəqəmli, ikirəqəmli və ya üçrəqəmli ədəd (çıxılan) söyləyir. Üçüncü şagird fərqi tapır. Sonra şagirdlərin rolları dəyişdirilir. Beləcə, hər üç şagirdə fərqi tapmaq imkanı yaradılır.

Cütlərlə oyun. Çıxma əməlinə aid misallar yazılmış kartlar üzüsağı masaya düzülür. Hər oyunçu bir kart açır və kartda yazılın misali iş vərəqindəki ardıcılıqla (məsələn, ədəd oxunda təsvir etməklə, alt-alta yazımaqla, kublarla uyğun mərtəbə qiymətlərinin fərqi) yerinə yetirir. Oyunçu hər həll üsuluna əsasən bir xal, ümumilikdə ən çoxu 4 xal qazana bilər. Hər oyunçu iki misal yerinə yetirir. Misalların sayıni artırmaqla oyunu bir neçə dəfə keçirtmək olar. Sonda ən çox xal qazanan oyunçu qalib olur.

573 – 321

680 – 450

818 – 216

747 – 415

Şagirdin adı: _____	
Ədəd oxunda təsvir etməklə	Alt-alta çıxməqla
Kublarla təsvir etməklə	Mərtəbə qiymətlərinə əsasən

Məsələ Həlli 5. Məsələdə qoyunun kütləsinin neçə kilogram olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə bir sxem çəkir və şagirdlərə suallar verir:

Bundan 125 vahid kiçik

576

?

“?” işarəsinin yerinə hansı ədəd olmalıdır? Bunu necə tapmaq olar?

Məsələnin qısa şərti yazılır.

Inəyin kütləsi – 265 kq

Qoyunun kütləsi – ? bundan 221 kq yüngül

Məsələnin həlli:

- Qoyunun kütləsini tapmaq üçün misal yazılır:
 $265 - 221 = 44$ kq.

Cavab. Qoyunun kütləsi 44 kq-dır.

Müzakirə. Lövhəyə inəyin və qoyunun kütləsi yazılır.

Cavabın doğruluğu toplama əməli ilə yoxlanılır.

LAYHE

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxmanın kublarla, say çöpləri ilə modelləşdirir, əməli riyazi simvollarla yazır.	Şifahi sual-cavab, oyun, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Üçrəqəmli ədədlərin fərqini onluq ayrılmayan hal üçün ədəd oxunda təsvir etməklə tapır.	Oyun, misal	Dərslik, İD, iş vərəqləri
Üçrəqəmli ədədləri onluq ayrılmayan hal üçün alt-alta çıxır.	Oyun, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Azalan və çıxılanı açıq şəkildə yazır, uyğun mərtəbə qiymətlərini çıxıb alınan cavabları toplamaqla iki ədəd fərqini tapır.	Oyun, misal,	Dərslik, İD, iş vərəqləri
Məsələ həllinə uyğun ifadələr qurur və onun qiymətini hesablayır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 12

Üçrəqəmli ədədlərin çıxılması (onluğun ayrılması)

- Dərslik: səh. 44
- İş dəftəri: səh. 37

Təlim məqsədləri

- Çıxmanın əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazır (1.3.2).
- Üçrəqəmli ədədləri onluq ayrılan hal üçün ədəd oxunda geri sayımaqla çıxır (1.3.2).
- Üçrəqəmli ədədləri onluq ayrılan hal üçün alt-alta və sətir üzrə yazımaqla çıxır (1.3.2).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).
- Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır (1.3.4).
- Ədədi ifadələrin qiymətini hesablayır və müqayisə edir (2.2.1).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar, üzərində tapşırıqlar yazılmış kartlar, kağızdan kəsilmiş pul modelləri.

Elektron resurslar:

1. [https://www.splashlearn.com/math-skills/second-grade/subtract-within-1000/subtract-by-breaking-up-tens?](https://www.splashlearn.com/math-skills/second-grade/subtract-within-1000/subtract-by-breaking-up-tens)
2. <https://www.splashlearn.com/subtraction-games-for-3rd-graders>
3. <https://www.youtube.com/watch?v=ELvXOb4PASK>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Marketdə qalan yumurtaların sayının tapılması.
2. Öyrənmə. Onluq ayrılan hal üçün üçrəqəmli ədəd-dən üçrəqəmli, ikirəqəmli və birrəqəmli ədədlərin alt-alta çıxılması.
3. Bələdçi. Təsvirlərdən istifadə etməklə və alt-alta yazımaqla fərqli tapılması.
4. Müstəqil iş. Dərslik: tap. №1-4. İD: tap. №1-5.
5. Məsələ həlli. Dərslik: tap. №5,6. İD: tap. №6-9.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərsdə onluq və yüzlük ayrılmayan halda üçrəqəmli ədədlərin çıxılma qaydası ilə tanış oldular. Bu dərsdə isə onluq ayrılan halda üçrəqəmli ədədlərin alt-alta çıxməq qaydasını öyrənəcəklər. Bu qaydanı tətbiq etməklə misal və məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə 2-ci sinifdə onluq ayrılmış halına uyğun bir neçə misal yazır. Çıxmanın mücərrəd formada riyazi işaretlərlə yazmadan önce onluq və təklik kublarla onluğun ayrılmısını nümayiş etdirmək faydalı olardı. Misalların həlli zamanı onluğun ayrılmış prinsipi siniflə birlikdə müzakirə edilir.


$$\begin{array}{r} 10 \\ - 4 \\ \hline 2 \end{array}$$

$$\begin{array}{r} 312 \\ - 42 \\ \hline 270 \end{array}$$

$$\begin{array}{r} 312 \\ - 24 \\ \hline 288 \end{array}$$

$$\begin{array}{r} 312 \\ - 24 \\ \hline 18 \end{array}$$

ARAŞDIRMA-MÜZAKİRƏ Marketdə olan yumurtaların sayına uyğun ədədlər kublarla modelləşdirilir və məsələlərde onluq, yüzlük, təklik kublar qoynulur. Şagirdlərdən birinə araştırma tapşırığının şərtinə uyğun olaraq 2 yüzlük, 2 onluq, 8 təklik kub ayırmaq tapşırılır. Müəllim sxem çəkməklə şagirdlərə istiqamətləndirici suallar verir.



$$545 - 228 = 317$$

– Marketdə neçə yüzlük qutu, neçə onluq qab var idi? Tək yumurtalar neçə dənə idi? Bu yumurtaların sayını göstərən ədəddə neçə yüzlük, neçə onluq, neçə təklik


var? Neçə yumurta satıldı? (228) Çıxma əməlini yüzlük və onluq yumurta qutuları, həmçinin təklik yumurtalarla necə təsvir etmək olar? Qalan yumurtaların sayını necə müəyyən etmək olar?

ÖYRƏNMƏ Müəllim “Öyrənmə” blokundakı misalı lövhəyə yazımaqla izah edir. Çıxılanın mərtəbə vahidləri ilə azalanın uyğun mərtəbə vahidləri müqayisə edilir: $2 < 4$. 2 təklikdən 4 təkliyi çıxmak mümkün olmadığı vurgulanır və 1 onluq ayrılib təkliklərə əlavə olunduğunu izah edir. Sonra isə alt-alta çıxma əməli sona qədər yerinə yetirilir.

Eyni qayda ilə üçrəqəmli ədəddən birrəqəmli və ikirəqəmli ədədi çıxdıqda onluğun ayrılmamasına nümunə göstərilir.

“Fikirləş!” başlıqlı tapşırıqda ədəd oxunda 542 – 124 fərqiñin təsvir edilməsi tələb olunur. Şagirdlər 1-ci dərsdə üçrəqəmli ədədlərin fərqiñini geri sayımaqla tapmaq və ədəd oxunda təsvir etmək qaydasını öyrəndilər. Həmin qayda yada salınır və çıxma əməli ədəd oxunda eyni qayda ilə təsvir edilir.

DİQQƏT! Ədəd oxunda onluq ayrılan hal üçün çıxma əməlini təsvir edərkən bir onluqdan digərinə keçidi daha aydın görmək üçün geri bir-bir sayımaqla təsvir etmək daha məqsədəuyğundur.



Üçrəqəmli ədədləri alt-alta çıxma vərdişlərini formalasdırmaq üçün şagirdlər əsas qaydanı yadda saxlamalıdır: *təklikdən təklik, onluqdan onluq, yüzlükdən yüzlük çıxılır*. Yüzlük və onluq ayrılan hal üçün də aralıq mərhələdən sonra (yüzlüyüň, yaxud onluğun ayrılmasi) eyni qayda tətbiq edilir.

BƏLƏDÇİ Şagirdlər nümunəyə əsasən təsvirlər-dən istifadə etməklə çıxma əməlini yerinə yetirirlər. Nümunəyə əsasən müəllim şagirdlərə bir neçə sual verə bilər:

– Təsvirə əsasən azalan və çıxılanı necə müəyyən etmək olar? Azalan və çıxılanın təkliklərindən hansı azdır? Bu halda nə etmək lazımdır? Qalan kubların sayı necə tapılır?

Misallar kublarla əyani olaraq modelləşdirilə bilər.

MÜSTƏQİL İŞ

1. Alt-alta çıxma əməli yerinə yetirilir.
2. Alt-alta yazımaqla fərq tapılır. Bir neçə misal “Fikirləş!” blokuna uyğun olaraq ədəd oxunda təsvir edilir.
3. Bu tapşırıqda şagirdlərdən məchul rəqəmin tapılması tələb olunur. Yadda saxlamaq lazımdır ki, bu tipli tapşırıqlarda hər bir mərtəbədə yalnız bir məchul ola bilər. Həmin mərtəbədə iki məlum komponentə görə məchul komponent tapılır. Toplama və çıxma zamanı ehtiyac olarsa, bir mərtəbədən digərinə kecid nəzərə alınmalıdır. Tapşırığı yerinə yetirmək üçün misallar dərslikdə verildiyi kimi daftərə köçürürlər və məlum olmayan rəqəmin yeri boş saxlanılır. Rəqəmin uyğun xanaya fərqli rəngdə qələmlə yazılmazı məqsədəuyğundur.

Çətinlik çəkən şagirdlərə müəllimin istiqamət verməsi məqsədəuyğundur. Tapşırığı bu ardıcılıqla yeriñ yetirmək olar:

- Məchul komponentin azalan, çıxılan, yaxud fərq (toplunan və ya cəm) olduğu müəyyən edilir.
- Tapılması tələb olunan rəqəm fərqlidirsa, bu zaman çıxma əməli sadəcə yerinə yetirilir.
- Tapılması tələb olunan rəqəm azalandırsa, bu zaman fərqlə çıxılan toplanır. Bunun üçün aşağıdan yuxarı toplama əməli yerinə yetirilir. Cəm 10-dan kiçik olduqda tapılan rəqəm yerinə yazılır; məsələn:

$$\begin{array}{r} 76 \blacksquare \\ - 507 \\ \hline 262 \end{array} \rightarrow \begin{array}{r} 76 \blacksquare 9 \\ - 507 \\ \hline 262 \end{array} + \begin{array}{r} 769 \\ - 507 \\ \hline 262 \end{array}$$

- Cəm 10-a bərabər və böyük olduqda isə cəmin təkliyi boş xanaya yazılır; məsələn:

$$\begin{array}{r} 76 \blacksquare \\ - 507 \\ \hline 254 \end{array} \rightarrow \begin{array}{r} 76 11 \blacksquare \\ - 507 \\ \hline 254 \end{array} + \begin{array}{r} 761 \\ - 507 \\ \hline 254 \end{array}$$

Müəllim istiqamətləndirici suallar verə bilər:

- 7 və 4 ədədlərinin cəmi neçəyə bərabərdir? (11) 11 ədədində neçə təklik var? (1) Xanaya hansı rəqəm yazılmalıdır? (1) Doğrudan da, 6 rəqəmini 1 vahid azaltdıqda 5 onluq qalır.

Əgər soldakı mərtəbədə məchul varsa, yenə fərqlə çıxılan toplanır; məsələn:

$$\begin{array}{r} 7 \blacksquare \blacksquare \blacksquare \\ - 547 \\ \hline 234 \end{array} \rightarrow \begin{array}{r} 7 \blacksquare \blacksquare 11 \blacksquare \\ - 547 \\ \hline 234 \end{array} + \begin{array}{r} 781 \\ - 547 \\ \hline 234 \end{array} \rightarrow \begin{array}{r} 781 \\ - 547 \\ \hline 234 \end{array}$$

Məchul rəqəm çıxılana aid ola bilər; məsələn:

Müəllim yenə şagirdlərə istiqamətləndirici suallar verə bilər. Əvvəlcə təklik mərtəbə-sindəki məchul azalan tapılır. Bunun üçün fərq və çıxılan toplanır. Müəllim belə suallar verə bilə:

- 7 və 4 ədədlərinin cəmi neçəyə bərabərdir? (11) 11 ədədində neçə təklik var? (1) Xanaya hansı rəqəm yazılmalıdır? (1) Yadda neçə onluq qalacaq? (1) Onluq mərtəbəsindəki məchul çıxılanı tapmaq üçün belə suallar verilir:

- 2-nin üzərinə hansı ədədi əlavə etsək, alınan cəmin də üzərinə yadda qalan 1 gələndə 6 alınar? (3) Boş xanada hansı rəqəm yazılmalıdır? (3)

$$\begin{array}{r} 76 \blacksquare \\ - 5 \blacksquare 7 \\ \hline 224 \end{array} \rightarrow \begin{array}{r} 76 11 \blacksquare \\ - 5 \blacksquare 7 \\ \hline 224 \end{array} + \begin{array}{r} 761 \\ - 5 \blacksquare 7 \\ \hline 224 \end{array} \rightarrow \begin{array}{r} 761 \\ - 537 \\ \hline 224 \end{array}$$

- Tapılması tələb olunan ədəd çıxıldırısa, məchul çıxılanın tapılması qaydasından istifadə olunur. Bu zaman bir mərtəbədən digərinə kecid nəzərə alınmalıdır.

Misallardan bir neçəsi şagirdlərlə müzakirə edilərək lövhədə yerinə yetirilə bilər. Sonuncu misalı belə həll etmək olar:

$$\begin{array}{r} \boxed{4} \ 1 \\ - 3 \ \boxed{7} \\ \hline 2 \ 3 \ 4 \end{array} \quad \begin{array}{r} \boxed{4} \ 1 \\ - 3 \ \boxed{0} \ 7 \\ \hline 2 \ 3 \ 4 \end{array} \quad \begin{array}{r} \boxed{5} \ 1 \\ - 3 \ \boxed{0} \ 7 \\ \hline 2 \ 3 \ 4 \end{array} \quad \begin{array}{r} 5 \ 1 \\ - 3 \ \boxed{0} \ 7 \\ \hline 2 \ 3 \ 4 \end{array}$$

Bələ tapşırıqların cavabını iki üsulla yoxlamaq olar.


1) məchul rəqəmləri yerinə yazıldıqdan sonra əməli təkrar icra etməklə;

2) toplamını çıxmış, çıxmışını isə toplama ilə.

Müəllimin nəzərinə! Bu cür tapşırıqları yazarkən şagirdlər əvvəlcə mərtəbə vahidlərinin sayına diqqət etməlidir. Onluq və ya yüzük ayrıldığını müəyyən etdikdən sonra boş xanaya uyğun ədədi tapmaq məqsədə uyğundur. Bələ olduqda şagirdlərin səhv etmə ehtimalı azalır. Ona görə də boş xananın hansı mərtəbədə olduğunu, onluq (və ya yüzük) ayrılib-ayırılmadığına diqqət etməyi şagirdlərə tapşırmaq lazımdır. Tapşırığın həllində çətinlik çəkən şagirdlərə oxşar misallar vermək olar.

4. Hər iki tərəfdəki ifadələrin qiyməti tapılır və cavablar müqayisə edilir. Sonuncu tapşırıqda azalan eyni olduğu hala baxılır. Azalan eynidirsə, çıxılan böyüdükcə fərqli kiçildiyi vurgulana bilər. Bu halda şagirdlər hesablama aparmadan da ifadələri müqayisə edə bilərlər. Bələ hala uyğun bir neçə nümunə göstəriləməsi məqsədə uyğundur.

Oyun. 2-ci sinifdə şagirdlər ikirəqəmli ədədlər üçün belə bir oyunla tanışdırırlar. Oyunun qaydası şagirdlərə xatırlanır. Lövhədən üzərində şəkildəki kimi ədədlər yazılmış iki dairə asılır. Dairələr mərkəzindən lövhəyə iynəli düymələrlə sərbəst fırlanmaq şərti ilə bərkidilir. Oyun qrup şəklində keçirilə bilər. Hər qrupa 4 misal verilir. Qrupun nümayəndəsi lövhə qarşısına çıxır, uyğun dairələri fırlatmaqla azalan və çıxılanı müəyyən edir. Hər dəfə uyğun ifadə yazılır və qrup misalları həll etməyə başlayır.



Hər doğru misala 1 xal verilir. Sonda xallar toplanır. Ən çox xal toplayan qrup qalib gəlir.

Məsələ Həlli 5. Məsələdə alıcıının qalan pulunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim alış-veriş prosesini daha aydın təsəvvür etmək üçün rollu oyun təşkil edə bilər. Bunun üçün masaya kağızdan kəsilmiş pul modelləri (üç 100 manatlıq, dörd 10 manatlıq, bir 5 manatlıq və iki 1 manatlıq), üzərində malin adı və qiyməti yazılmış kağızlar (ütü – 70 man, tozsoran – 228 man, şirəçəkən – 127 man və s.) qoyur. Şagirdlərə suallar verilir:

– Tutaq ki, valideyniniz mağazaya bu pullarla gedib. Masada cəmi neçə manat pul var? Bir ütü alsaq, neçə manat pul qalar? Bir ütü və bir şirəçəkən alsaq, neçə manat pul qalar?

Məsələnin qısa şərti yazılır.

Var idi – 652 man

Aldı:

Tozsoran – 332 man

Telefon – 205 man

Qaldı – ? man

Məsələnin həlli:

- Tozsoran və telefonun birgə neçə manat olduğunu tapmaq üçün misal yazılır.

$$\begin{array}{r} 3 \ 3 \ 2 \\ + 2 \ 0 \ 5 \\ \hline 5 \ 3 \ 7 \end{array}$$

- Alıcıının neçə manat pulu qaldığını tapmaq üçün misal yazılır.

Cavab. Alıcıının 115 manat pulu qaldı.

$$\begin{array}{r} 6 \ 5 \ 2 \\ - 5 \ 3 \ 7 \\ \hline 1 \ 1 \ 5 \end{array}$$

Müzakirə. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələni başqa üsulla da həll etmək olar. Əvvəlcə tozsoran aldıqdan sonra satıcının nə qədər pulu qaldığı tapılır. Sonra isə telefon aldıqdan sonra qalan pul hesablanır.

$$\begin{array}{r} 6 \ 5 \ 2 \\ - 3 \ 3 \ 2 \\ \hline 3 \ 2 \ 0 \end{array} \quad \begin{array}{r} 3 \ 2 \ 0 \\ - 2 \ 0 \ 5 \\ \hline 1 \ 1 \ 5 \end{array}$$

Alıcıının qalan pulu ilə tozsoran və telefonun qiymətini toplayıb alıcıının əvvəl pul qabında qalan pula bərabər olub-olmadığını yoxlamaq olar.

6. Məsələdə anbarda neçə kilogram kartof qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masaya 12 karandaş qoyur və lövhəyə 3 şagird çıxarır. Hər şagirdə 2 karandaş götürməyi tapşırır. Sonra sınıf müraciət edir:

- Masada neçə karandaş var idi? Neçə karandaş qaldı? Bunu necə tapmaq olar?

Məsələnin qısa şərti yazılır.

Anbarda var idi – 360 kq kartof

Mağazaya göndərdilər – hər birində 9 kq olan 5 kisə

Qaldı – ? kq kartof

Məsələnin həlli:

- Anbardan mağazaya neçə kilogram kartof göndəriləcəkini tapmaq üçün misal yazılır.

$$5 \cdot 9 = 45 \text{ kq.}$$

- Anbarda qalan kartofun neçə kilogram olduğunu tapmaq üçün misal yazılır: $360 - 45 = 315 \text{ kq.}$

Cavab. Anbarda 315 kq kartof qaldı.

Müzakirə. Təlim nəticələri yüksək olan bir neçə şagirdə məsələni ədəd oxunda təkrar çıxmış ilə həll etməyi tapşırmaq olar. Sonra məsələnin hər iki üsulla həlli nümayiş etdirilir. Anbarda qalan kartofun kütləsi ilə mağazaya gətirilən kartofun kütləsi toplanılır, əvvəlcə mağazada olan kartofun kütləsi ilə müqayisə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxmanı kublarla, say çöpləri, kağızdan kəsilmiş pullarla modelləşdirir və əməli riyazi simvollarla yazar.	Şifahi sual-cavab, misal, məsələ	Dərslik, İD
Ədəd oxunda azalanı qeyd edir və çıxılan qədər geri sayımaqla fərqi tapır.	Misal, tapşırıq	Dərslik, İD
Üçrəqəmli ədədləri onluq ayrılan hal üçün alt-alta və sətir üzrə yazmaqla çıxır.	Misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır.	Misal, məsələ	Dərslik, İD
İki ifadənin qiymətini tapır, sonra isə müqayisə işarələrindən uyğun olanı yazar.	Misal, məsələ	Dərslik, İD
Çıxma əməlinin nəticəsini toplama ilə yoxlaysın.	Misal, məsələ	Dərslik, İD

Mövzu 13

Üçrəqəmli ədədlərin çıxılması (yüzlüyün ayrılması)

- Dərslik: səh.46
- İş dəftəri: səh. 39

Təlim məqsədləri

- Çıxmanı əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazar (1.3.2).
- Üçrəqəmli ədədləri yüzlük ayrılan hal üçün ədəd oxunda geri sayımaqla çıxır (1.3.2).
- Üçrəqəmli ədədləri yüzlük ayrılan hal üçün alt-alta və sətir üzrə yazmaqla çıxır (1.3.2).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).
- Çıxma əməlinin nəticəsini toplama ilə yoxlaysın (1.3.4).
- Ədədi ifadələrin qiymətini hesablayır və digər ifadələrin qiyməti ilə müqayisə edir (2.2.1).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar, üzərində tapşırıqlar yazılmış kartlar, iş vərəqləri, kağızdan kəsilmiş pul modelləri.

Elektron resurslar:

1. <https://www.teacherspayteachers.com/Product/3-Digit-Subtraction-Regroup-Hundreds-VIDEO-5170183>

2. <https://www.splashlearn.com/math-skills/second-grade/subtract-within-1000/subtract-by-breaking-up-hundreds?>

3. www.youtube.com/watch?v=PIY1CvYwhK4

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. İkinci həftədə satılan kekslərin sayının tapılması.

2. Öyrənmə. Üçrəqəmli ədədlərin alt-alta çıxılması (yüzlük ayrılan hal).

3. Bələdçi. Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqiin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1–4. İD: tap. №1–6.

5. Məsələ həlli. Dərslik: tap. №5,6. İD: tap. №7–8.


6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərslərdə onluq və yüzlik ayrılmayan, həmçinin onluq ayrılan hallarda üçrəqəmli ədədləri çıxma qaydası ilə tanış oldular. Bu dərsdə isə yüzlik ayrılan hal üçün üçrəqəmli ədədləri alt-alta çıxma qaydasını öyrənəcəklər. Bu qaydanın tətbiqi ilə misal və məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim 3 yüzlük, 2 onluq və 6 təklik kub göstərib kubların sayını soruşur. Sonra o, 1 yüzlük, 6 onluq və 3 təklik kubu kənarə qoyub sual verir:

– Mən neçə kubu kənarə qoydum? Neçə kub qaldı? Bunu riyazi işarələrlə necə yazmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Lövhədə mərtəbə cədvəli, hər xanada uyğun sayıda dairələr təsvir olunur və uyğun mərtəbə qiymətləri yazılır.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Birinci həftə satılan kekslərin sayını göstərən ədəddə neçə yüzlük, neçə onluq və neçə təklik var? Cədvələ əsasən, birinci həftədə neçə keks satılıb?

Uşaqlarla birlikdə mərtəbə cədvəlinə əsasən 427 keks satıldığı qeyd olunur. Sonra o, şagirdlərə sual verir:

– İkinci həftə satılan kekslər haqqında hansı məlumat verilib? Mərtəbə cədvəlindən istifadə etməklə 1-ci həftə satılan kekslərin sayından (yəni 427-dən) 45 vahid az olan ədədi necə təsvir edə bilərik?

Bunun üçün əvvəlcə ikinci həftəyə uyğun xanalarда 1-ci həftə ilə eyni sayıda dairələr çəkilir. Əvvəlcə

təkliklər sütunundan 5 dairənin üzərindən çarpez xətlər qoyulur. Onluqlar sütununda 4 dairəyə çarpez xətt qoymaq lazımdır. Bu xanadakı dairələrin sayı kifayət etmədiyi üçün 1 yüzlük dairə 10 onluq kimi onluqlara əlavə edilir. Sonra isə 4 qırmızı dairənin üzərindən çarpez xətlər çəkilir və xətlənməmiş dairələrə uyğun mərtəbə qiymətləri yazılır.

	Yüzl.	Onl.	Təkl.
1-ci həftə			
2-ci həftə	 	 	

↓ ↓ ↓


300 80 2

382

ÖYRƏNMƏ Müəllim lövhəyə “Öyrənmə” blokunda verilən misalı alt-alta yazır və yüzlük ayrılma halına uyğun olaraq alt-alta çıxma üsulunu izah edir.

“Fikirləş!” başlıqlı tapşırıqda ədəd oxunda 628 – 246 fərqiinin təsvir edilməsi tələb olunur. Şagirdlərə üçrəqəmli ədədlərin fərqiini ədəd oxunda geri saymaqla təsvir etmək qaydası yada salınır və çıxma əməli ədəd oxunda eyni qayda ilə təsvir edilir.

DİQQƏT! Ədəd oxunda yüzlük ayrılan hal üçün çıxma əməlini təsvir edərkən bir yüzlükdən digərinə keçidi daha aydın görmək üçün geri on-on saymaqla təsvir etmək daha məqsədə uyğundur.



BƏLƏDÇİ Şagirdlər nümunəyə əsasən təsvirlərdən istifadə etməklə çıxma əməlini yerinə yetirirlər. Təsvir olunan kubların sayı azalanı, üzərindən xətt çəkilən kubların sayı isə çıxılanı ifadə etdiyi qeyd olunur.

MÜSTƏQİL İŞ 1–2. Alt-alta yazmaqla fərq tapılır və 2-ci tapşırıqda bir neçə misal ədəd oxunda təsvir edilir.

3. Analoji tapşırıq əvvəlki mövzuda olduğu üçün eyni strategiyadan istifadə etmək olar.

Müəllimin nəzarinə! Əvvəlki dərsdə də qeyd etdiyimiz kimi, bu cür tapşırıqları yerinə yetirərkən şagirdlər əvvəlcə məchul ədədin hansı komponent olduğunu və mərtəbə vahidlərinin sayına diqqət etməlidirlər.

4. Verilən misallar hesablanması və müqayisə edilir.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə iki şagird çağrıır. Şagirdlərdən biri onluğu 9-dan fərqli hər hansı üçrəqəmli ədədi (azalan) lövhəyə yazır. Müəllim onluqları söylənilən üçrəqəmli ədədin onluqlarından böyük olan birləşənlər, iki rəqəmli və ya üçrəqəmli ədəd (çıxılan) söyləyir. İkinci şagird bu ədədi lövhəyə yazır və fərqi tapır.

Dərinlaşdırma. Lövhəyə üç şagird çıxarılır. Birinci şagird onluğu 9-dan fərqli bir üçrəqəmli ədəd (azalan) söyləyir. İkinci şagird azalanın onluq mərtəbə vahidlərindən böyük olan birləşənlər, iki rəqəmli və ya üçrəqəmli ədəd (çıxılan) söyləyir. Üçüncü şagird fərqi tapır. Sonra şagirdlər rolları dəyişdirirlər. Beləcə, hər üç şagirdə fərqi tapmaq imkanı yaradılır.

Cütlərlə oyun. Hər iki oyuncuya şəkildəki kimi eyni iş vərəqləri paylanılır. Şagirdlər məchulun tapılma qaydasından istifadə etməklə göy xanalara uyğun ədədləri yazmalıdır. Hər doğru tapılmış ədədə görə 1 xal verilir. Ən çox xal toplayan oyuncu qalib gəlir. Ədədlərin doğruluğunu oyunçular bir-birini yoxlamaqla müəyyən edirlər.

432	+	=	708
-	-	-	-
	93	=	
=	=	=	=
281	+	=	

—	=	
+	+	+
328	-	= 45
=	=	=
940	-	623 =

MƏSƏLƏ HƏLLİ 5. Məsələdə Lalə və Aynurun birlikdə 158 çiçək topladıqları verilir. Bu çiçəklərin 65-ni Lalənin topladığını bilərək Aynurun neçə çiçək topladığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir.



Müəllim şagirdlərdən “?” işaretinin yerinə uyğun ədədi necə tapmağı soruşur.

Məsələnin qısa şartı yazılır.

Lalə və Aynur topladılar – 158 çiçək

Lalə – 65 çiçək

Aynur – ? çiçək

Məsələnin həlli:

- Aynurun neçə çiçək topladığını tapmaq üçün misal yazılır.

Cavab. Aynur 93 çiçək topladı.

Müzakirə. Aynur və Lalənin topladığı çiçəklərin sayının cəmi tapılır və ümumi sayıla müqayisə olunur.

6. Məsələdə sazin, tarın qiymətini və 600 manatın bir tar və bir saz almaq üçün çatib-çatmayacağını tapmaq tələb olunur.


Cəlbetmə. Müəllim şagirdlərə “baha – ucuz” anlayışlarını nümunələr əsasında izah edir. Baha – çox, ucuz isə az sözləri ilə assosiasiya olunduğu qeyd edilir. Bunu üçün şagirdlərə müxtəlif suallar verilir; məsələn:

- Nar almadan bahadır. Narın qiyməti yuxarıdır, yoxsa almanın?
- Velosiped avtomobildən ucuzdur. Hansının qiyməti aşağıdır?

– Köynəyin qiyməti 15 manatdır. Şalvar isə ondan 3 manat ucuzdur. Şalvarın qiyməti neçə manatdır?

– Telefon 250 manatdır. Televizor ondan 462 manat bahadır. Televizor neçəyədir?

Müəllim məsələnin şartını sxematik təsvir edə bilər.



- Tarın qiymətini tapmaq üçün misal yazılır. Tar 245 manatdır.

$$\begin{array}{r} 195 \\ + 50 \\ \hline 245 \end{array}$$

- Tar və sazin qiymətləri toplanır. Tar və saz birlikdə 440 manatdır.

$$\begin{array}{r} 195 \\ + 245 \\ \hline 440 \end{array}$$

440 ədədi 600 ilə müqayisə edilir:
 $440 < 600$.

Cavab. 600 manat 1 tar və 1 saz almağa çatar.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələ sinifdə rollu oyunla modelləşdirilə bilər. Bu zaman kağızdan kəsilmiş pul modellərindən istifadə edilir. Şagirdlərin cavabları dinlənilir, səhv cavab verən şagirdin işi təhlil oluna bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxmanı kublarla, say çöpləri, kağızdan kəsilmiş pullarla modelləşdirir və əməli riyazi simvollarla yazır.	Şifahi sual-cavab, oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Ədəd oxunda azalanı qeyd edir və çıxlınan qədər geri saymaqla fərqi tapır.	Misal, tapşırıq	Dərslik, İD
Üçrəqəmli ədədləri yüzlük ayrılan hal üçün alt-alta və sətir üzrə yazmaqla çıxır.	Misal, məsələ	Dərslik, İD
Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır.	Misal, məsələ	Dərslik, İD
Bərabərsizliyin hər iki tərəfindəki ifadənin qiymətini tapır, sonra isə müqayisə işarələrindən uyğun olanı yazır.	Misal, məsələ	Dərslik, İD
Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır.	Misal, məsələ	Dərslik, İD


Məsələ həlli dərsi

- Dərslik: səh. 48
- İş dəftəri: səh. 41

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərslərdə onluq, yüzlük ayrılan hal üçün üçrəqəmli ədədlərin çıxılma qaydası ilə tanış oldular. Bu dərsdə şagirdlər öyrəndikləri biliklərdən istifadə etməklə müxtəlif məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Çıxmaya dair məsələ həll edərkən ilk növbədə çalışmaq lazımdır ki, şagirdlər məsələni tam təsəvvür edə bilsinlər. Bunun üçün rollu oyunlardan istifadə etmək məqsədə uyğundur. Şagirdləri qruplara bölgərək onlara məsələnin şərtini oxuyub izah etmək və səhnələşdirməyi tapşırmaq olar. Şagirdlər məsələnin subyektlərini canlandırmalı məsələni daha yaxşı anlaya bilərlər.

Mövzuya yönəltmə. Rollu oyun. Üzərndə müxtəlif əşya şəkilləri olan vərəqlər masaya düzülür.



Masanın üzərinə kağızdan kəsilmiş 9 ədəd 100 manatlıq, 9 ədəd 10 manatlıq və 9 ədəd 1 manatlıq kağız pul modeli qoyulur. Şagirdlərdən biri "satıcı", digərləri isə "alıcı" rolunu oynayır. Alıcı almaq istədiyi malları seçib pulunu hesablayır və ödəmək üçün satıcıya kağız "pullardan" verir. Satıcı pulun qalığını hesablayıb alıcıya qaytarır. Sonra digər şagird yaxınlaşır. Şagirdlər rollarını dəyişə də bilərlər.

Müəllim təlim nəticələri yüksək olan şagirdlər üçün oyunu nisbətən çətinləşdirə də bilər. Əşyaların

bir neçesinin üzərinə qiymət yazılmır. Müəllim malların üzərinə yazılıcaq qiyməti tapmağı tapşırır. Məsələn, şirəçəkən və kondisionerin qiymətləri yazılmır və müəllim onların qiymətlərini sözlə belə söyləyir:


- Şirəçəkən paltaryuyandan 390 manat ucuzdur.
- Kondisioner tozsorandan 115 manat bahadır.

Şagirdlər əvvəlcə qiyməti verilməyən malların qiymətini hesablayır, sonra yuxarıda qeyd olunan qaydada oyuna davam edirlər.

1. Müəllim ədəd tərəzisini şagirdlərə xatırladır. Təsvirlərə uyğun məchulu olan misallar yazmaqla "?" işarəsinin yerində olan ədədlər müəyyən edilir.

a) 274 b) 329 c) 493

2. Məsələdə Bakıdakı yeni televiziya qülləsinin köhnəsindən neçə metr hündür olduğunu tapmaq tələb olunur. Müəllim dərslikdəki məsələnin şərtini izah etmək üçün belə bir modeldən istifadə edə bilər.



Məsələnin qısa şərti yazılır.

Köhnə televiziya qülləsi – 180 m

Təzə televiziya qülləsi – 310 m

Yeni qüllə köhnə qüllədən – ? m hündür

Məsələnin həlli:

- Yeni qüllənin köhnə qüllədən neçə metr hündür olduğunu tapmaq üçün misal yazılır:

$$310 - 180 = 130 \text{ m.}$$

Cavab. Yeni qüllə köhnə qüllədən 130 m hündürdür.

Müzakirə. Köhnə qüllənin hündürlüğünün üzərinə 130 m əlavə edilir və yeni qüllənin hündürlüğünə bərabər olduğu yoxlanılır.

3. Məsələdə ana və bala pandanın həftə ərzində birlikdə 285 kq, bala bandanın tək 78 kq bambuk yediyini bilməklə, ana pandanın bir həftə ərzində neçə kiloqram bambuk yedyini tapmaq tələb olunur.

Məsələnin qısa şərti yazılır:

Ana və bala panda birlikdə yedilər – 285 kq

Bala panda yedi – 78 kq

Ana panda yedi – ? kq

Məsələnin həlli:

- Ana pandanın həftə ərzində neçə kiloqram bambuk yedyini tapmaq üçün misal yazılır:

$$285 - 78 = 207 \text{ kq.}$$

Cavab. Ana panda həftə ərzində 207 kq bambuk yemişdi.

Müzakirə. Ana və bala pandanın yediyi bambukun ümumi kütləsi tapılır və 285 ilə müqayisə olunur.

4. Məsələdə ikinci çəndə neçə litr su olduğunu tapmaq tələb olunur. Bunun üçün misal yazılır:

$$450 - 120 = 330 \text{ l.}$$

Cavab. 2-ci çəndə 330 l su var.

5. Pərdə mağazasına hər birində 100 m olan 3 top parça gətirildiyini və həftə ərzində 160 m işlədildiyini bilərək neçə metr parça qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim 3 şagirdin hər birinə masaya 5 karandaş qoymağı tapşırır. Sonra bu karandaşlardan 8-ni kənara qoyur və şagirdlərə suallar verir:

- Masada neçə karandaş var id? Sonda masada neçə karandaş qaldı? Bunu necə müəyyən etdiniz?

Müəllim dərslikdəki məsələnin şərtini izah etmək üçün belə bir modeldən istifadə edə bilər.

100 m	100 m	100 m
160 m		? m

Məsələnin həlli.

• Pərdə mağazasına neçə metr parça gətirildiyi müəyyən edilir: $100 + 100 + 100 = 300 \text{ m.}$

• Mağazada neçə metr parça qaldığı tapılır:

$$300 - 160 = 140 \text{ m.}$$

Cavab. Mağazada 140 m parça qaldı.

Müzakirə. Həftə ərzində satılan parça ilə qalan parçanın uzunluğu toplanır və mağazaya gətirilən parçanın uzunluğuna bərabər olub-olmadığı yoxlanılır.

6. Məsələdə beş 50 kq-lıq kisədə sement gətirildiyini, birinci gün 132 kq, ikinci gün isə 102 kq sement işlədildiyini bilərək neçə kiloqram sement qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir.

50	50	50	50	50
132		102		?

Məsələnin qısa şərti yazılır.

Aldılar – hər birində 50 kq olan 5 kisə sement

Bənnə istifadə etdi:

1-ci gün – 132 kq sement

2-ci gün – 102 kq sement

Qaldı – ? kq sement

Məsələnin həlli:

• 5 kisədə cəmi neçə kiloqram sement olduğu tapılır. Bunu təkrar toplama, yaxud 50-50 ritmik sayma ilə tapmaq olar: $50 + 50 + 50 + 50 + 50 = 250.$ Yaxud: 50, 100, 150, 200, 250.

• İki gündə neçə kiloqram sement istifadə olunduğu tapılır: $132 + 102 = 234 \text{ kq.}$

• Neçə kiloqram sement qaldığı tapılır:

$$250 - 234 = 16 \text{ kq.}$$

Cavab. 16 kq sement qaldı.

Müzakirə. Məsələni fərqli üsulla da həll etmək olar.

1) Birinci gündən sonra neçə kiloqram sement qaldığı tapılır: $250 - 132 = 118 \text{ kq.}$

2) İki gündən sonra neçə kiloqram sement qaldığı tapılır: $118 - 102 = 16 \text{ kq.}$

Qalan sementlə istifadə olunan sementin kütlələri toplanır və 5 kisədə olan sementin kütləsi ilə müqayisə olunur.

7. Məsələdə şirniyyatçının bazar günü neçə şirniyyat təhvil verəcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə cədvəl çəkir. Aşağıda dərsdə iştirak edən şagirdlərin sayını, birinci sütündə

ilin fəsillərini yazar. O, sinfə sual verdikcə uyğun xanaları doldurur:

- Yaz fəslində anadan olan şagirdlər əl qaldırsın.
 - Yay fəslində anadan olan şagirdlər əl qaldırsın.
 - Payız fəslində anadan olan şagirdlər əl qaldırsın.
- Cədvəli doldurur və ancaq qış xanası qalır. Məsələn, belə bir cədvəl alına bilər.

İlin fəsilləri	Anadan olan şagirdlərin sayı
Yaz	7
Yay	9
Payız	6
Qış	?
CƏMİ	30

Sonra uşaqlara suallar verir:

- Sınıfdə cəmi neçə şagird var? Qış fəslində anadan olan şagirdlərin sayını əl qaldırmadan necə müəyyən etmək olar?

Məsələnin həlli:

- Şirniyyatının 3 gün ərzində cəmi neçə şirniyyat birişdiyi tapılır. Şagirdlərə üç ədədin asan toplanma qaydası xatırladılır.


$$246 + 322 + 268 = 836.$$

- Bazar günü neçə şirniyyat birişməli olduğunu tapmaq üçün misal yazılır: $985 - 836 = 149$.

Cavab. Şirniyyatı bazar günü 149 şirniyyat birişməlidir. *Müzakirə.* Tapılan 4 ədədin cəmi ilə 985 müqayisə olunur.

8. Məsələdə 3-cü bloka neçə pəncərə qoyulduğunu tapmaq tələb olunur. Burada addımlar birləşdirilmiş şəkildə verilir. Şagirdlərin artıq iki və daha çox addımlı məsələləri həll etmək təcrübələri var. Belə məsələləri sxematik olaraq təsvir etməklə həll etmək məqsədə uyğundur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir.



Məsələnin qısa şərti yazılır:

3 bloka qoyular - 486 pəncərə

1-ci bloka - 180 pəncərə

2-ci bloka - ? 1-ci blokdan 54 ədəd az

3-cü blok - ? pəncərə

Məsələnin həlli:

- 2-ci bloka neçə pəncərə qoyulduğu müəyyən edilir: $180 - 54 = 126$.

• 1-ci və 2-ci bloka cəmi neçə pəncərə qoyulduğu müəyyən edilir: $180 + 126 = 306$.

• 3-cü bloka neçə pəncərə qoyulduğu tapılır.

$$486 - 306 = 180.$$

Cavab. Binanın 3-cü blokuna 180 pəncərə qoyuldu.

Müzakirə. 2-ci və 3-cü addımları birləşdirib mötərizəli ifadə yazmaqla da 3-cü bloka qoyulan pəncərələrin

sayını tapmaq olar: $486 - (180 + 126) = 180$. Bloklardakı pəncərə sayı ilə 480-i müqayisə etmək olar.

9. Məsələdə səticinin bir oğlan və bir qız milli geyim dəstini alan alıcıya neçə manat qaytaracağına tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim “baha”, “ucuz” anlayışları ilə “dənə çox” və “dənə az” anlayışlarının uyğunluğunu izah edir. Belə bir sxem çəkmək olar:



Məsələnin qısa şərti yazılır.

Oğlan milli geyim dəsti – 149 man

Qız milli geyim dəsti – ? bundan 29 manat baha

Alıcı ödədi – 350 man

Satıcı qaytardı - ? man

Məsələnin həlli:

- Qız milli geyim dəstinin qiyməti tapılır:

$$149 + 29 = 178 \text{ man.}$$

- Alıcıının bir qız və bir oğlan milli geyim dəstiniə ödəməli olduğu pul tapılır.

$$149 + 178 = 327 \text{ man.}$$

- Səticinin alıcıya neçə manat qaytardığı tapılır.


$$350 - 327 = 23 \text{ man.}$$

Cavab. Satıcı alıcıya 23 manat qaytardı.

Müzakirə. Qız və oğlan milli geyim dəstlərinin qiyməti toplanır, üzərinə 23 əlavə edilir, alınan cavabla 350 müqayisə olunur.

10. Məsələdə həftəsonu hansı kuryerin daha çox bağlama çatdırımalı olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələni sxematik təsvir edə bilər:



Məsələnin qısa şərti yazılır.

Həftə ərzində çatdırılmalıdır:

1-ci kuryer – 465 bağlama

2-ci kuryer – 448 bağlama

Həftəçi çatdırıldı:

1-ci kuryer – 309 bağlama


2-ci kuryer – 270 bağlama

Həftəsonu hansı kuryer daha çox başlama çatdırılmalıdır?

Məsələnin həlli:

- 1-ci kuryerin həftəsonu neçə başlama çatdırımalı olduğu tapılır: $465 - 309 = 156$.

- 2-ci kuryerin həftəsonu neçə başlama çatdırımalı olduğu tapılır: $448 - 270 = 178$.



Müqayisə edilir: $156 < 178$.

Cavab. 2-ci kuryer həftəsonu daha çox bağlama çatdırmalıdır.

Müzakirə. Həftəici çatdırılan bağlamaların sayı ilə həftəsonu çatdırılan bağlamaların sayı toplanır, həftə ərzində çatdırılmalı olan bağlamaların sayı ilə müqayisə edilir.

11. Tapşırığı cütlərlə yerinə yetirmək məqsədə uyğundur. Şagirdlər bir-birinin məsələsini həll edib həlləri birlidə müzakirə edirlər.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərə sadə sxemlər çəkilmiş iş vərəqləri paylayır. Təsvirlərə əsasən şagirdlər məsələ qurub həll edirlər.

Şagirdin adı: _____

325 kq az

518 kq

? kq

Şagirdin adı: _____

103 l az

227 l

? l

Şagirdin adı: _____

895 q

216 q

434 q

? q

Şagirdin adı: _____

350 m

? m

530 m

Dərinlaşdırma. Müəllim şagirdlərə sxematik təsvirlər çəkilmiş iş vərəqləri paylayır. Təsvirlərə əsasən şagirdlər məsələ qurub həll edirlər.

Şagirdin adı: _____

128 m

124 m çox

? m

670 m

Şagirdin adı: _____

215

25 ədəd
az

?

520

Mövzu 14

Üçrəqəmli ədədlərin çıxılması (onluq və yüzlükün ayrılması)

- Dərslik: səh. 50
- İş dəftəri: səh. 44

Təlim məqsədləri

- Çıxmanın əşyalarla modelləşdirir və əməli riyazi simvollarla yazır (1.3.2).
- Üçrəqəmli ədədləri yüzlük və onluq ayrılan hal üçün ədəd oxunda geri saymaqla çıxır (1.3.2).
- Üçrəqəmli ədədləri yüzlük və onluq ayrılan hal üçün alt-alta və sətir üzrə yazmaqla çıxır (1.3.2).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).
- Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır (1.3.4).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar

(bloklar), üzərində tapşırıqlar yazılmış kartlar, iş vərəqləri, mərtəbə cədvəli, abak, zər, üzərində üçrəqəmli ədədlər yazılmış kartlar, mətbəx tərəzisi, alma, armud, portagal.

Elektron resurslar:

1. <https://video.edu.az/video/514>
2. www.youtube.com/watch?v=Ky5Y3wmoWBs
3. <https://www.teacherspayteachers.com/Product/3-Digit-Subtraction-Regroup-Hundreds-VIDEO-5170183>
4. www.education.com/game/three-digit-subtraction-mountain/
5. www.youtube.com/watch?v=PIY1CvYwhK
6. www.youtube.com/watch?v=GuaWxook8Ls
7. www.youtube.com/watch?v=V_KVf3hDFPU

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. **Oyun.** Abakda çıxma əməlinin yerinə yetirilməsi.

2. Öyrənmə. Onluq və yüzlük ayrılan hal üçün üçrəqəmli ədədlərin alt-alta çıxılması.

3. Bələdçi. Təsvirlərdən istifadə etməklə və alt-alá yazmaqla fərqli tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. № 1.

5. Öyrənmə materialı. Onluq və yüzlük ayrılan hal üçün üçrəqəmli ədədlərdən bir və ikirəqəmli ədədlərin çıxılması.


6. Müstəqil iş. Dərslik: tap. №2–4. İD: tap. №2–5.

7. Məsələ həlli. Dərslik: tap. №5–7. İD: tap. №6–7.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər üçrəqəmli ədədlərin çıxılmasında onluq və yüzlük ayrılan halları ayrıraqda öyrənmişlər. Bu dərsdə isə hər iki hala eyni zamanda baxılacaq. Şagirdlər alt-alta çıxma strategiyasının tətbiqi ilə bağlı misal və məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim abakı, yaxud çötkəni nümayiş etdirib onun haqqında məlumatı xatırladır. Abakda toplama əməlinə aid bir neçə nümunə göstərir. Sonra abakda çıxma əməlini nümayiş etdirməklə izahat verir.




ARAŞDIRMA-MÜZAKİRƏ Oyun cütlərlə oynanılır. Oyunu qruplar arasında da təşkil etmək olar. Abakda təsvir olunan ədəd 523-dür. Kartda yazılış ədədləri çıxılması onluq və yüzlük ayırılma halına uyğundur. Məsələn, tutaq ki, kartda 146 ədədi açıldı.

$146 = 100 + 40 + 6$ olduğunu nəzərə almaqla $523 - 146$ fərqini tapmaq üçün bu ardıcılıqlıdan istifadə edilir:

$$523 - 146$$

$$523 - 6 = 517 \quad 517 - 40 = 477 \quad 477 - 100 = 377$$




ÖYRƏNMƏ Müəllim lövhəyə "Öyrənmə" blokundakı misali alt-alta yazar. Çıxılanın mərtəbə vahidləri ilə azalanın uyğun mərtəbə vahidləri müqayisə edilir. Sonra onluqlardan 1 vahid təkliklərə əlavə etməklə əvvəlcə təkliklər çıxılır. Sonra isə yüzlülərdən 1 vahid onluqlara əlavə edilməklə onluqlar çıxılır.

"Fikirləş!" başlıqlı tapşırıqda ədəd oxunda $525 - 149$ fərqliinin təsvir edilməsi tələb olunur. Şagirdlər üçrəqəmli ədədlərin fərqlini ədəd oxunda geri saymaqla təsvir etmək qaydası yada salınır və çıxma əməli ədəd oxunda eyni qayda ilə təsvir edilir.

Ədəd oxunda yüzlük və onluq ayrılan hal üçün çıxma əməlini təsvir edərkən bir mərtəbədən digərinə keçidi daha aydın görmək üçün geri on-on və tək-

tək saymaqla təsvir etmək daha məqsədə uyğundur; məsələn:



Müəllimin nəzərinə! Şagirdlər onluq və yüzlük ayrılan hal üçrəqəmli ədədlərin fərqlini taparkən bəzən onluq və ya yüzüyü ayırmayı unudurlar və tərsinə – çıxıldan azalanı çıxırlar. Bu zaman müəllim şagirdlərə xatırladır ki, əvvəlcə azalanın və çıxılanın uyğun mərtəbə vahidlərini müqayisə etmək, sonra isə hansı mərtəbədən 1 vahid ayırb aşağı mərtəbəyə əlavə ediləcəyini müəyyənləşdirmək lazımdır.

BƏLƏDÇİ Şagirdlər təsvirlərdən istifadə etməklə çıxma əməlini yerinə yetirirlər. Əvvəlki mövzulardan bu tipli tapşırıqlar şagirdlərə tanışdır.

MÜSTƏQİL İŞ

- 1. Alt-alta çıxma əməli yerinə yetirilir.

Öyrənmə materialı. Azalanın onluqlarının sıfır bərabər, təkliklərinin isə çıxılanın təkliklərindən kiçik olduğu hala baxılır. Bu hal şagirdlərin çətinlik çəkdikləri hal kimi ayrıca izah olunur.

Azalanın onluq və təkliklərinin sıfır bərabər olduğu halda da eyni qaydadən istifadə olunduğu vurğulanır.

- Azalandan bir yüzlük ayrılib onluqlara əlavə edilir.
- Azalandan bir onluq ayrılib təkliklərə əlavə edilir.
- Sonra ümumi qaydada – təklikdən təklik, onluqdan isə onluq çıxılır.

Texniki imkanları olan sinifdə şagirdlərə belə bir videomaterial nümayiş etdirmək olar:

https://www.mathplayground.com/video_subtraction_zeros.html

- 2. Alt-alta yazımaqla fərqli tapılır.

Cütlərlə oyun. Hər cütün qarşısında şəkildəki kimi üçrəqəmli ədədlər yazılmış 4 kart üzüsağı qoyulur. Əvvəlcə hər iki oyunçu hərəyə 1 kart açır. Açılan ədəd azalandır. Sonra oyunçular çıxılanı müəyyən etmək üçün hərə 3 dəfə zər atır: 1-ci dəfə düşən xal yüzlüləri, 2-ci dəfə düşən xal onluqları, 3-cü dəfə düşən xal isə təklikləri bildirir. Hər oyunçu kartdakı ədəddən zərdə düşən üçrəqəmli ədədi alt-alta yazır çıxmaga başlayır. Cavabı daha tez və düzgün tapan oyunçu 1 xal qazanır. Sonra oyunçular ikinci raunda başlayırlar.

713

821

931

742



- 3. Tapşırıq iki mərhələdə yerinə yetirilir. Əvvəlcə bütün çıxma əməlləri yerinə yetirilir. Sonra isə hər abakda təsvir olunmuş ədədlər qeyd olunur:

1 – 677, 2 – 154, 3 – 248, 4 – 798, 5 – 533. Alınmış fərqlərlə bu ədədlər müqayisə olunur.

- 4. Tapşırıqda şagirdlərdən məchul rəqəmlərin tapılması tələb olunur. Misallar onluq və yüzlük ayrılan hal üçün verilmişdir. Əvvəlki dərslərdə verilən tapşırıqlara nisbətən bu halda tapşırığı yerinə yetirməkdə dəha çox diqqət tələb edilir. Çətinlik çəkən şagirdlərə

müəllimin istiqamət verməsi məqsədəuyğundur. Tapşırıq məchulun tapılması və bir mərtəbədən digərinə keçmə qaydasına əsasən həll olunur.

Komandalarla oyun. Masaya 0-dan 9-a qədər rəqəmlər yazılmış kartlar üzüsağı düzülür. Hər komandaya şəkildəki cədvəl verilir.

0	1	2	3	4	5	6	7	8	9
---	---	---	---	---	---	---	---	---	---

1-ci rəqəm	2-ci rəqəm	3-cü rəqəm	Ən böyük ədəd	Ən kiçik ədəd	Fərq

Üç komanda üzvü masaya yaxınlaşır və hərə 1 kart açır. Açılan 3 rəqəm cədvəlin uyğun xanlarına yazılır. Komanda üzvləri bu rəqəmləri yalnız bir dəfə yazmaqla alına bilən ən böyük üçrəqəmli ədədi tapırlar. Sonra isə həmin rəqəmləri yalnız bir dəfə yazmaqla ən kiçik üçrəqəmli ədəd tapılır. Alınan ən böyük və ən kiçik üçrəqəmli ədədlərin fərqi hesablanır. Cavabı doğru tapan komanda 1 xal qazanır. Oyunu bir neçə dəfə təkrarlamaq olar.

Məsələn, tutaq ki, komanda
üzvləri bu kartları açırlar:

2	7	4
---	---	---

Bu halda alınan ən böyük ədəd 742, ən kiçik ədəd isə 247-dir. Onların fərqi isə $742 - 247 = 495$.

Məsələ HƏLLİ 5. Məsələdə yay düşərgəsinə iki həftədə 600 şagirdin, birinci həftə 367 şagirdin yazılığını bilərək ikinci həftə neçə şagirdin yazılığını tapmaq tələb olunur. Məsələ birəməlli və düz məsələ olduğu üçün həlli sadədir. Üçrəqəmli ədədlərin çıxılması vərdişləri təkmilləşdirilir.

Cəlbətmə. Müəllim lövhədə belə bir sxem çəkə bilər:

367	?
600	

Məsələnin qısa şərti yazılır.

Düşərgəyə yazılıdı – 600 şagird

1-ci həftə yazılıdı – 367 şagird

2-ci həftə yazılıdı – ? şagird

Məsələnin həlli:

• Uyğun misal yazılır: $600 - 367 = 233$.

Cavab. Yay düşərgəsinə 2-ci həftə 233 şagird yazılıdı.

Müzakirə. Yay düşərgəsinə 1-ci və 2-ci həftələr yazılış şagirdlərin sayını toplayıb 600-a bərabər olub-olmadığını yoxlamaq olar.

6. Məsələdə məktəb kitabxanasında kitabların ümumi sayını, həmçinin ingilis və rus dilindəki kitabların sayını bilməklə Azərbaycan dilində neçə kitab olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim masaya 12 kitab qoyur və iki şagird dəvət edir. 1-ci şagirdə 4 kitab, 2-ci şagirdə isə 5 kitab götürməyi xahiş edir. Müəllim qalan kitabların sayını və bunu necə tapmağın mümkün olduğunu soruşur.

Müəllim lövhədə belə bir sxem çəkə bilər:

$$\begin{array}{r} 600 \\ - 367 \\ \hline 233 \end{array}$$

576

122

157

?

Məsələnin qısa şərti yazılır.

Var – 576 kitab

İngiliscə – 122 kitab

Rusca – 157 kitab

Azərbaycanca – ? kitab

Məsələ sxematik təsvir edilir.

Məsələnin həlli:

- Kitabxanada ingilis və rus dilində cəmi necə kitab olduğu tapılır: $122 + 157 = 279$.

- Kitabxanada Azərbaycan dilində neçə kitab olduğunu tapmaq üçün misal yazılır: $576 - 279 = 297$.

Cavab. Kitabxanada Azərbaycan dilində 297 kitab var.

$$\begin{array}{r} 576 \\ - 279 \\ \hline 297 \end{array}$$

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələn, məsələni belə də həll etmək olar. Əvvəlcə ingiliscə kitabların sayını 576-dan çıxmamaq kitabxanada neçə rusca və Azərbaycanca kitab olduğu tapılır: $576 - 122 = 454$.

Rusca kitabların sayını çıxmamaq Azərbaycanca kitabların sayı tapılır: $454 - 157 = 297$. Bunu ikiəməlli ifadə ilə belə yazmaq olar:

$$576 - 122 - 157 = 454 - 157 = 297$$

Cavabı yoxlamaq üçün kitabxanada olan ingilis, rus və Azərbaycan dilində kitabların ümumi sayı tapılır və $576 - 297 = 279$.

7. Məsələdə tərəzilərin göstəricilərinə əsasən alma və armudun kütlələrini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim mətbəx tərəzisizdə bir alma, bir portağal və bir armudun kütləsini ölçüb lövhədə yazar; məsələn:

Alma – 150 q

Armud – 165 q

Portağal – 210 q

Müəllim uşaqlara suallar verir:

– Alma armuddan neçə qram yüngüldür?

– Portağal armuddan neçə qram ağırdır?

– Portağalın kütləsi alma və armudun kütlələri cəmindən neçə qram yüngüldür?

Məsələnin həlli:

- Almanın kütləsini tapmaq üçün misal yazılır:

$$500 - 342 = 158 \text{ q.}$$

- Üzüm, gilas və almanın kütlələri toplanılır:

$$500 \text{ q} + 158 \text{ q} + 49 \text{ q} = 707 \text{ q.}$$

- Armudun kütləsi tapılır. $707 \text{ q} - 469 \text{ q} = 238 \text{ q.}$

Cavab. Armudun kütləsi 238 qramdır.

Müzakirə. Cavabı yoxlamaq üçün bütün meyvələrin kütlələri yazılır:

Üzüm – 500 q

Alma – 158 q

Gilas – 49 q

Armud – 238 q

Müəllim sual verir:

– Üzüm almadan neçə qram ağırdır?

$$500 - 158 = 342 \text{ q}$$

– Üzüm, gilas və almanın kütlələri cəmi nə qədərdir?

707 q. Bu, armudun kütləsindən neçə qram çoxdur?

$$707 - 238 = 469 \text{ q}$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxmanı kublarla, say çöpləri, kağızdan kəsilmiş pullarla modelləşdirir və əməli riyazi simvollarla yazar.	Şifahi sual-cavab, oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Ədəd oxunda azalanı qeyd edir və çıxılan qədər geri sayımaqla fərqi tapır.	Misal, tapşırıq	Dərslik, İD
Üçrəqəmli ədədləri onluq və yüzlük ayrılan hal üçün alt-alta və sətir üzrə yazmaqla çıxır.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Məsələ həll edərkən toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır.	Misal, məsələ	Dərslik, İD
Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 15

Çıxmanın digər üsulları

- Dərslik: səh. 53
- İş dəftəri: səh. 46

Təlim məqsədləri

- Üçrəqəmli ədədlərin fərqini əvəzləmə (kompensasiya) üsulu ilə şifahi hesablayır (1.3.1).
- Üçrəqəmli ədədlərin fərqini çıxılanı mərtəbə qiymətlərinə ayırmalı tapır (1.3.1).
- Üçrəqəmli və ikirəqəmli ədədlərin fərqini çıxılanı hissələrə ayırmalı tapır (1.3.1).
- Məsələ həllinə uyğun toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır (1.3.2).
- Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır (1.3.4).

Köməkçi vasitələr: üzərində tapşırıqlar yazılmış kartlar, ədəd oxu çəkilmiş vərəqlər.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=C1D_4DPS60Q
2. www.youtube.com/watch?v=xS5t_cjwOw
3. <https://www.splashlearn.com/subtraction-games-for-3rd-graders>
4. www.youtube.com/watch?v=ELvXOb4PASK

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Samirin atasının və əmisinin yaşları arasında fərqiin tapılması.
2. Öyrənmə. Çıxılanı yaxın onluğa və ya yüzlüyə təmamlamaqla fərqiin tapılması.
3. Bələdçi. Azalan və çıxılanı uyğun ədədi əlavə etməklə fərqiin tapılması.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1, 2.
5. Öyrənmə materialı. Çıxılanı hissələrə ayırmalı fərqiin tapılması.
6. Müstəqil iş. Dərslik: tap. №2-4. İD: tap. №3-5.
7. Məsələ həlli. Dərslik: tap. №5, 6. İD: tap. №6, 7.
8. Formativ qiymətləndirmə.


Dərsin məzmunu. Dərsdə verilən üsullar şagirdlərdə üçrəqəmli ədədləri daha asan çıxma bacarıqlarının inkişafına xidmət edir. Şagirdlər verilən misala uyğun asan çıxma üsulunu seçməklə çıxma əməllərini yerinə yetirəcəklər. Bu üsullar məsələ həlli zamanı da tətbiq ediləcək. Öyrənilən strategiyalar şifahi hesablamada da istifadə oluna bilər.

Müəllimin nəzərinə! Mövzuda öyrənilən strategiyaları şərti olaraq iki qrupa ayırmalı olar: əvəzləmə və hissələrlə çıxma. Əvəzləmə üsulu xarici ədəbiyyatda kompensasiya (*compensation*) üsulu da adlandırılır. Yəni azalana əlavə edilən ədəd çıxılan da əlavə edilməklə fərq kompensasiya olunur.

Məsələn: $222 - 186 = ?$ Bunu ədəd oxunda iki yolla təsvir etmək olar.


1) Yüzün (yaxud onun) mislləri qədər geri sayıb artıq sayılan ədəd qədər irəli sayımaqla:

$$222 - 186 = 222 - 200 + 14 = 22 + 14 = 36.$$



2) İki nöqtə arasındakı məsafəni (yəni iki ədəd arasındaki fərqi) irəli sürüşdürməklə:

$$222 - 186 = 236 - 200 = 36.$$



Bunu şagirdlərə daha asan izah etmək üçün belə bir formadan istifadə etmək olar:

$$\begin{array}{ccc} +14 & +14 \\ \hline 222 - 186 & & \end{array}$$

$$222 - 186 = 236 - 200 = 36.$$

Mövzuda sonuncu yanaşmadan istifadə edilir.

AYİHİD

Mövzuya yöneltmə. Müəllim lövhədə fərqi eyni olan bir neçə cüt misal yazır. O, uşaqlardan birincini yazılı, ikincini isə şifahi həll etməyi xahiş edir.

$$12 - 9 = ? \quad 13 - 10 = ?$$

$$25 - 19 = ? \quad 26 - 20 = ?$$

$$64 - 29 = ? \quad 65 - 30 = ?$$

Müəllim sual verir:

– Çərçivədəki misalların cavabı eyni olsa da, hansı misalı daha asan həll etdiniz? Birinci misaldan ikincini necə almaq olar?

ARASDIRMA-MÜZAKİRƏ Məsələni daha aydın təsəvvür etmək üçün müəllim bütün siniflə müzakirə üçün lövhəyə belə bir cədvəl çəkir. O, şagirdlərə bu cədvəli tamamlamağı tapşırır.

	Samirin əmisinin yaşı	Samirin atasının yaşı	Fərq
İndi	42	36	6
4 il sonra			
8 il sonra			
14 il sonra			

Müzakirə əsasında cədvəl doldurulur. Cədvəli doldurduqdan sonra şagirdlər Samirin əmisinin və atasının yaşları arasındaki fərqiin bütün hallarda dəyişmədiyini, 6-ya bərabər olduğunu görürlər. Bu fərqiin dəyişmədiyini ədəd oxunda belə təsvir etmək olar.



Sxemi 8 və 14 il sonra üçün də davam etmək olar.

ÖYRƏNMƏ Çıxılanı yaxın onluğa və ya yüzlüyə tamamlamaqla fərqi asan tapmaq mümkün olduğu vurğulanır. Öyrənmədə verilən 1-ci misal lövhəyə yazılır. Çıxılanı yaxın onluğa tamamlamaq üçün üzərinə neçə gəlmək lazımlığı müəyyən edilir. Bu ədəd azalanın və çıxılanın üzərinə əlavə edilir. Yeni azalan və çıxılan yazımaqla fərq tapılır.

$$\begin{array}{c} +4 \\ +4 \\ \hline 173 - 46 = 177 - 50 = 127 \end{array}$$

Bunu ədəd oxunda belə təsvir etmək olar:



Eyni qaydada 2-ci misal lövhəyə yazılır, çıxılanı yaxın yüzlüyə tamamlamaq üçün üzərinə neçə əlavə etmək lazımlığı müəyyən edilir və bu ədəd azalanın və çıxılanın üzərinə əlavə edilir. Alınan yeni azalan və çıxılan yazıılır və fərq tapılır.

$$\begin{array}{c} +12 \\ +12 \\ \hline 511 - 188 = 523 - 200 = 323 \end{array}$$

Müəllimin nəzərinə! Kompensasiya (çıxılanı yaxın onluq və ya yüzlüyə tamamlamaqla) üsulu ilə çıxma şagirdlərdə şifahi hesablama bacarıqlarının inkişafına xidmət edir. Bu üsuldan istifadəni vərdişə çevirmək üçün daha çox misal həll etmək lazımdır.

BƏLƏDÇİ


Çıxma əməli çıxılanı yaxın onluğa və ya yüzlüyə tamamlamaqla yerinə yetirilir. Nümunəyə əsasən müəllim şagirdlərə suallar verə bilər.

– Nə üçün azalan və çıxılanın üzərinə 13 əlavə edilmişdir? Bunu nəyə əsasən müəyyən etmək olar?

MÜSTƏQİL İŞ

1. Kompensasiya üsulundan istifadə etməklə şifahi hesablama vərdişləri inkişaf etdirilir: əvvəlcə fərq şifahi tapılır, sonra alt-alta çıxmamaqla cavabın doğruluğu yoxlanılır.

Öyrənmə materialı. Çıxılanı uyğun hissələrə ayırmalı fərqi tapmaq üsulu izah edilir. Şagirdlər bu üsulla ikirəqəmli və birrəqəmli ədədlərin fərqi tapmaq üsullarından biri kimi 2-ci sinifdə tanış olmuşlar.




Eyni üsul üçrəqəmli ədəddən ikirəqəmli ədədin çıximasına tətbiq edilir.

$$316 - 56 = (316 - 16) - 40 = 300 - 40 = 260$$

$$\begin{array}{c} 16 \\ 40 \end{array}$$

Üçüncü üsul isə çıxılanı mərtəbə qiymətlərinə ayırmalı fərqi tapmaq üsuludur. Bu üsul da şagirdlərə 2-ci sinifdən tanışdır.



Həmin üsul üçrəqəmli ədədlərin fərqiin tapılmasında da istifadə olunur. Bunun üçün əvvəlcə çıxılan mərtəbə qiymətlərinə ayrılır. Sonra isə hissə-hissə çıxılır.

$$\begin{array}{c} 337 \\ 300 \quad 30 \quad 7 \end{array}$$

$$849 - 337 = 849 - 300 - 30 - 7 = 512$$

Müəllimin nəzərinə! Bu üsullar şifahi hesablama bacarıqlarının inkişafı üçün mühüm üsullardır. Bəzən şagirdlər misal həllində daha asan üsulu seçməkdə çətinlik çəkirlər. Bu səbəbdən müəllim nə zaman hansı üsuldan istifadə etməklə bağlı şagirdlərə əlavə tövsiyələr verə bilər:

1-ci üsul – çıxılan ikirəqəmli ədəd, azalan və çıxılanın təklikləri fərqi isə sıfıra bərabər olduqda əlverişlidir.

2-ci üsul – daha çox azalanın mərtəbə qiymətləri çıxılanın uyğun mərtəbə qiymətlərinə bərabər və ya böyük olduqda əlverişlidir.

2. Fərqi daha asan tapmaq üçün çıxılanın uyğun hissələri müəyyən edilir və fərq tapılır.

$$77 = 67 + 10 \quad 60 = 40 + 20 \quad 90 = 50 + 40$$

$$30 = 10 + 20 \quad 92 = 72 + 20$$

3. Çıxılanı mərtəbə qiymətlərinə ayırmaqla fərq tapılır. Çıxma əməlindən bir neçəsi ədəd oxunda təsvir edilir.

4. Fərqi tapmaq üçün asan üsul seçilir. Misalların həllinin daha asan üsulları belədir:

640 – 80 Çıxılanı uyğun hissələrə ayırmaqla

550 – 496 Çıxılanı yaxın yüzlüyə tamamlamaqla

363 – 48 Çıxılanı yaxın onluğa tamamlamaqla

426 – 211 Çıxılanı mərtəbə qiymətlərinə ayırmaqla

666 – 542 Çıxılanı mərtəbə qiymətlərinə ayırmaqla

427 – 57 Çıxılanı uyğun hissələrə ayırmaqla, yaxud çıxılanı yaxın onluğa tamamlamaqla.

Fərqi fərqli üsullarla tapan şagirdlərin fikirləri müzakirə olunur. Tapşırıq cütlərlə oyun şəklində də yerinə yetirilə bilər.

Cütlərlə oyun. Əvvəlcə 1-ci oyuncu misalı şifahi, ikinci oyuncu isə yazılı həll edir. Cavab toplama ilə yoxlanılır. Doğru cavab tapan oyuncu 1 xal qazanır. Sonra ikinci misala keçib rollar dəyişdirilir. 6 misal olduğu üçün hər oyuncu 3 dəfə şifahi, 3 dəfə də yazılı həll etməklə cavabı tapır. Daha çox xal qazanan oyuncu qalib gəlir.

Məsələ Həlli 5. Məsələdə cədvələ əsasən suallara cavab vermək tələb olunur. Çıxma əməlindən istifadə etməklə suallara cavab verilir.

- Balıqların sayı sürünenlərin sayından nə qədər çoxdur?

Bu misal onluq ayrılan hala uyğundur.

$$\begin{array}{r} 5 & 6 & 2 \\ - & 3 & 4 \\ \hline 5 & 2 & 8 \end{array}$$

İkinci suala cavab vermək üçün isə əvvəlcə quşlarla balıqların cəmi tapılır, sonra isə balıqların sayından çıxılır.

$$\begin{array}{r} 3 & 9 & 8 \\ + & 3 & 4 \\ \hline 4 & 3 & 2 \end{array} \quad \begin{array}{r} 5 & 6 & 2 \\ - & 4 & 3 & 2 \\ \hline 1 & 3 & 0 \end{array}$$

6. Məsələdə bağdan yiğilan meyvələri 950 kq yük daşıya bilən avtomobil ilə aparmaq mümkün olub-olmadığı soruşulur.

Cəlbetmə. Müəllim 12 karandaş yerləşən qutu götürüb şagirdlərə müraciət edir:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Üçrəqəmli ədədlərin fərqi azalan və çıxılanın üzərinə eyni ədədi əlavə etməklə daha asan tapır.	Misal, məsələ	Dərslik, İD
Fərqi daha asan tapmaq üçün çıxılanı mərtəbə qiymətlərinə ayırır və hissə-hissə çıxır.	Şifahi sual-cavab, cütlərlə oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Üçrəqəmli ədədlə ikirəqəmli ədədin fərqi daha asan tapmaq üçün çıxılanı uyğun hissələrə ayırır və hissə-hissə çıxır.	Şifahi sual-cavab, cütlərlə oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD

– Bir əlimdə 6, digərində isə 5 karandaş var. Bu karandaşlar qutuya yerləşərmi? Bunu hesablamaqla necə tapmaq olar?

Sonra sualı dəyişir:

– Bir əlimdə 6, digərində isə 9 karandaş var. Bu karandaşlar qutuya yerləşərmi? Bunu hesablamaqla necə tapmaq olar?

Müəllim dərslikdəki məsələnin şərtini sxematik olaraq belə təsvir edə bilər.



Müəllim yuxarıdakı diaqramları yanaşı qoymaqla iki diaqramın uzunluğunun aşağıdakı diaqramla müqayisə olunacağını qeyd edir.

Məsələnin qısa şərti yazılır.

Bağdan yiğdilar alma – 511 kq

Bağdan yiğdilar armud – ? bundan 31 kq az

Maşın götürə bilir – 950 kq

Maşın alma və armudu apara bilərmi?

Məsələnin həlli:

- Bağdan yiğilan armudun kütləsi tapılır:

$$511 - 31 = 480 \text{ kq.}$$

- Bağdan yiğilmiş alma və armudun ümumi kütləsi tapılır: $511 + 480 = 991 \text{ kq.}$

- Meyvələrin ümumi kütləsi maşının apara bildiyi kütlə ilə müqayisə olunur: $991 > 950.$

Cavab. Maşın bir dəfəyə 991 kq yükü apara bilməz.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələn, məsələ başqa üsulla da həll oluna bilər. Əvvəlcə maşına bütün almalar yüklenir. Daha neçə kilogram meyvə yüklenə biləcəyi tapılır: $950 \text{ kq} - 511 \text{ kq} = 439 \text{ kq.}$

511 kq	439 kq
--------	--------

Yiğilmiş armudun kütləsi tapılır:

$$511 - 31 = 480 \text{ kq}$$

Qalan yer ilə yiğilmiş armudların kütləsi müqayisə olunur: $439 \text{ kq} < 480 \text{ kq}$ olduğu üçün maşın yiğilmiş armudları götürə bilməz.

Məsələ həll edərkən toplama və çıxmaya aid ifadələr qurur və onun qiymətini hesablayır.	Misal, məsələ	Dərslik, İD
Çıxma əməlinin nəticəsini toplama ilə yoxlayır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 16

Təqribi toplama və çıxmə

- Dərslik: səh.55
- İş dəftəri: səh. 48

Təlim məqsədləri

- Ədədləri onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi tapır (1.3.3).
- Ədədləri yüzüklərə qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi tapır (1.3.3).
- Təqribi tapıldığı cəmi dəqiq cavabla müqayisə edir (1.3.3).
- Ədədləri onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi fərqi tapır (1.3.3).
- Ədədləri yüzüklərə qədər yuvarlaqlaşdırmaqla təqribi fərqi tapır (1.3.3).
- Təqribi tapıldığı fərqi dəqiq cavabla müqayisə edir (1.3.3).
- Ədədləri yuvarlaqlaşdırmaqla cəmi və fərqi şifahi təxmin edir (1.3.3).

Köməkçi vasitələr: üzərində tapşırıqlar yazılmış kartlar, iş vərəqləri, zər.

Elektron resurslar:

1. <https://video.edu.az/video/785>
2. <https://www.mathgames.com/skill/3.80-estimate-sums-with-numbers-up-to-1000>
3. <https://www.mathgames.com/skill/4.34-estimate-differences>
4. <https://www.abcyo.com/games/estimating>
5. www.mathsisfun.com/numbers/estimation-game.php
6. https://www.sheppardsoftware.com/mathgames/round/mathman_round_addition.htm

1. Aşşdırma-müzakirə. Lalə və Samirin aldiqları nəticələr müzakirə edilir.

2. Öyrənmə. Üçrəqəmli ədədləri yuvarlaqlaşdırmaqla cəmin və fərquin tapılması.

3. Bələdçi. Təqribi cəmin və fərquin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1–3. İD: №1–5.

5. Məsələ həlli. Dərslik: tap. № 4–6. İD: tap. №6–8.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər ədədləri yuvarlaqlaşdırmaqla təqribi toplama və çıxmə qaydasını öyrənəcəklər. Dəqiq cavabı təqribi cavabla müqayisə edəcəklər.

Müəllimin nəzərinə! 1-ci bölmədə şagirdlər ədədləri yuvarlaqlaşdırmağı öyrəndilər. Bu dərsdə isə şagirdlər ədədləri yuvarlaqlaşdırmaqla cəmi və fərqi təxmin etmək bacarıqlarını formalaslaşdıracaqlar.

Təxminetmə – ölçmə, yaxud dəqiq hesablama aparmadan nəticəni təqribi müəyyən etməkdir. Şagirdlərdə təxminetmə bacarıqlarının formalasdırılması mühüm riyazi bacarıqlardandır.

Adətən, təxminetmə bacarıqları 3 istiqamət üzrə formalasdırılırlar:

1. Ölçmədə təxminetmə. Məsələn: otağın uzunluğu neçə metr olar, yaxud kisənin kütləsi neçə kilogram olar?

2. Miqdarın təxmin edilməsi. Məsələn: sinifdə təxminən neçə uşaq olar, yaxud sellofan paketdə neçə konfet ola bilər?

3. Hesablamalarda təxminetmə. Bu bacarıq şifahi təqribi hesablama bacarıqlarına əsaslanır. Məsələn: mağazadan almaq istədiyimiz malların ümumi məbləğini təqribən hesablayıb pulumuzun bu malları almağa çatıb-çatmayacağını müəyyən etmək. Hesablamanın nəticəsini təxmin edən zaman da hesablaması lazımlı gəlir. Lakin ədədlər daha yuvarlaq olduqları üçün bu hesablamaları şifahi də aparmaq olur.

Hesablamalarda təxminetmə bacarıqları daha yüksək səviyyəli təfəkkür bacarıqları hesab olunur. Hər bir şagird dəqiq hesablama bacarıqları ilə yanaşı, cavabın şifahi olaraq təqribi tapılması üsullarını da bilməlidir. Şifahi olaraq təqribi hesablama mücərrəd təfəkkürə və mühakimələrə əsaslanır. Şagirdlərdə belə vərdişlərin kiçik yaşlarından formalasdırılması gələcəkdə ədədlərlə daha mükəmməl işləmək imkanları yaradır. Real həyatda konkret situasiyalarda hesablamalar apararkən biz ilk növbədə belə bir sualla qarşılaşıraq: hesablamaların dəqiq olması vacibdirmi? Yoxsa təqribi nəticə də bizi qane edir?

Dəqiq cavab tələb olunduqda biz dəqiq alqoritm-dən, yaxud kalkulyatorlardan istifadə edə bilərik. Şifahi təqribi hesablamaların məqsədi dəqiq cavaba yaxın cavabın daha tez bir vaxtda, dərhal tapılmasıdır. Bu cavabın tapılması dəqiq hesablamalara deyil, təqribi hesablama bacarıqlarına əsaslanır. Bu zaman hesablamada üçün çətinlik yaranan ədədlər daha rahat ədədlərlə əvəz edilir. Bu əvəzətmə uşaqların öyrəndikləri yuvarlaqlaşdırma qaydası ilə, yaxud başqa strategiyalarla aparıla bilər. Bu dərsdə yalnız

onluq və yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla təqribi hesablama bacarıqları verilir. Digər strategiya-larla gələcəkdə tanış olacaqlar.

Şagirdlərdə təqribi hesablama vərdişlərini formalaşdırarkən onların aldıqları təqribi cavabla dəqiq cavabı müqayisə etmək çox vacibdir. Bu onların təqribi hesablama strategiyalarının tədricən təkmilləşdirilməsinə yardım edər.

Şagirdlərdə təqribi hesablama bacarıqlarını formalaşdırmaq üçün bəzi prinsiplərdən istifadə etmək tövsiyə olunur:

- Daha çox real nümunələrdən istifadə etmək. Həyatda rast gəlinən situasiyalara aid tapşırıqlar verin. Məsələn: hansı mağazadan alış-veriş daha ucuz başa gəlir, hansı yolla getsək, daha az məsafə qət edərik, zooparka gəzinti üçün (nəqliyyat, yemək və s. daxil olmaqla) nə qədər pul tələb olunur və s.
- Təxminetməyə aid terminlərdən istifadə etmək. Məsələn: təxmin, nə qədər olar, yaxın, az kiçikdir, təqribən bərabərdir, bu qiymətlə o birisinin arasındadır və s. Şagirdlər dəqiq cavaba yaxınlaşmanı bu sözlər vasitəsilə ifadə etməyə çalışmalıdır.
- Kontekstə əsaslanma. Məsələn: dondurmanın qiyməti 1 manat, yoxsa 10 manat olar? Bir sinifdə 30, yoxsa 300 şagird ola bilər?
- Diqqəti şagirdlərin aldıqları təqribi cavabın özünə deyil, bu cavabı hansı üsulla aldıqlarına yönəltmək lazımdır. Fərqli strategiyalardan istifadə edən şagirdlərin fikirlərini müzakirə etmək məqsədə uyğundur. DİQQƏT! Şagirdlərdən bu mərhələdə dəqiq cavaba daha yaxın hesablama aparmağı tələb etməyə ehtiyac yoxdur. Şagirdlər təqribi hesablamlarda ilk vaxtlar bir qədər əziyyət çəkirlər. Onlardan dəqiq cavaba yaxınlaşmayı tələb etmək şagirdləri daha da çətin vəziyyətə sala bilər.

Mövzuya yönəltmə. Müəllim 3-cü sinif "Azərbaycan dili" və "Riyaziyyat" dərsliklərini nümayiş etdirib lövhədə onların səhifə sayını yazır və suallar verir.



104 səhifə



88 səhifə

- Hansı kitab qalındır? Bunu necə müəyyən etdiniz? Müzakirədən sonra müəllim belə bir sual verir:
- Yazılı hesablamanadan suallara cavab verin: "Azərbaycan dili" və "Riyaziyyat" dərsliklərinin birgə qalılılığı necə səhifədir? Bunu necə tapmaq olar?

Müəllim suallarla şagirdləri şifahi olaraq belə bir hesablama aparmağa istiqamətləndirir:

$$100 + 90 = 190.$$

– Yazılı hesablamanadan cavab verin: "Azərbaycan dili" dərsliyi "Riyaziyyat"dan təqribən neçə səhifə qalındır? Bunu necə tapmaq olar?

Müəllim şagirdləri şifahi olaraq belə bir hesablama aparmağa istiqamətləndirir:

$$100 - 90 = 10.$$

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim Lalə və Samirin yazdıqları misalları lövhədə yazır və şagirdlərə suallar verir:

– Lalə nə üçün "500 – 400" ifadəsini yazır? O, 500 və 400 ədədlərini nəyə əsasən təyin etdi?

– Samir nə üçün $500 + 400$ yazır?

Şagirdlər Lalə və Samirin ədədləri yüzlük'lərə qədər yuvarlaqlaşdırıqlarını qeyd edirlər.

Dərslikdəki 2-ci suala cavab vermək üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Kürəciklərin sayını onluqlara qədər yuvarlaqlaşdırmaqla bu hesablamanı necə aparmaq olar?

ÖYRƏNMƏ Müəllim şagirdlərin diqqətini açar sözlərə yönəldir. Bu sözlərin mənaları izah edilir. Sonra müəllim lövhəyə "Öyрənmə" də verilən misali alt-alta yazır. Azalan və çıxılan yüzlük'lərə qədər yuvarlaqlaşdırılır. Əvvəlcə cəm, sonra isə fərq tapılır. Bu qayda ilə yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla təqribi cəmin və ya fərqi tapıldığı vurgulanır. Analoji qaydada onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi hesablamlar aparılır.

Fikirləş! Ədədləri əvvəlcə yüzlük'lərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla tapılan təqribi cavablar dəqiq cavabla müqayisə edilir. Həm toplama, həm də çıxma zamanı onluqlara qədər yuvarlaqlaşdırmaqla tapılan təqribi cavabın dəqiq cavaba daha yaxın olduğu müəyyən edilir.

BƏLƏDÇİ Şagirdlər nümunəyə əsasən ədədləri əvvəlcə yüzlük'lərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi hesablama aparırlar.

MÜSTƏQİL İŞ 1. Yüzlük'lərə qədər yuvarlaqlaşdırmaqla təqribi fərq və ya cəm tapılır. Tapılan təqribi cavablar dəqiq cavabla müqayisə edilir.

2. Onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi fərq və ya cəm tapılır. Tapılan təqribi cavablar dəqiq cavabla müqayisə edilir.

3. Yüzlük'lərə və onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi fərq və ya cəm tapılır. Hər iki cavab dəqiq cavabla müqayisə edilir.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərə ikirəqəmli ədədlərlə toplama-çıxmaya aid bir neçə misal və yanında təqribi cavabları olan iş vərəqləri verir. Şagirdlər yazılı hesablama aparmadan şifahi olaraq uyğunluğu müəyyən etməlidirlər.

LAYİD

24 + 39	80
52 – 29	40
17 + 66	60
91 – 44	20
16 + 47	70
73 – 28	

Dərinlaşdırma. Müəllim şagirdlərə üçrəqəmli ədədlərlə toplama-çıxmaya aid bir neçə misal və yanında təqribi cavabları olan iş vərəqləri verir. Şagirdlər yazılı hesablama aparmadan uyğunluğu müəyyən etməlidirlər.

360 + 214	300
921 – 718	800
418 + 274	100
479 – 211	600
611 + 195	200
682 – 599	700

Məsələ Həlli: 4. Məsələdə qiymətləri 337 manat olan televizoru və 418 manat olan paltaryuyan maşını almaq üçün 760 manat pulun çatıb-çatmayacağını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim televizor və paltaryuyanın qiymətlərini hansı ədədlərlə yuvarlaqlaşdırmaq mümkün olduğunu soruşur.

– Televizorun qiyməti təxminən neçə manatdır? Paltaryuyan təxminən neçəyədir? Bu ədədləri ən yaxın hansı ədədlərlə əvəz etmək olar?

Məsələnin həlli:

- Televizorun qiyməti onluqlara qədər yuvarlaqlaşdırılır: $337 \approx 340$.
- Paltaryuyan maşının qiyməti onluqlara qədər yuvarlaqlaşdırılır: $418 \approx 420$.
- Təqribi cəm tapılır: $340 + 420 = 760$.

Cavab. Bu malları almaq üçün alıcıının pulu çatar.

Müzakirə. Müəllim şagirdlərə bir-birinin cavablarını müqayisə etməyi tapşırıa bilər. Müəllim nəticəni müzakirə edə bilər; məsələn:

– Bu qiymətləri yüzüklərə qədər yuvarlaqlaşdırıb toplayaq: $337 + 418 \approx 300 + 400 = 700$.
 – Əgər alıcı özü ilə 700 manat götürsəydi, onun pulu televizor və paltaryuyan almaq üçün çatardımı? Sizcə, nə üçün yüzüklərə qədər yuvarlaqlaşdıranda dəqiq cavabla daha çox fərq yaranır?

5. Məsələdə diaqrama əsasən doğru fikirləri müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə şəkildəki kimi ədəd oxu çəkir və üzərində nöqtələr qeyd edir və şagirdlərə suallar verir:



– A, B və C nöqtələrini təxminən hansı ədədlərlə əvəz etmək olar? Bunu necə tapmaq olar? A və B nöqtələrinə uyğun ədədlərin cəmi təxminən neçəyə bərabər

olar? C və B nöqtələri arasındaki məsafə təxminən nə qədər olar?

Məsələnin həlli:

• Məsələni həll etmək üçün əvvəlcə nəbatat bağında hər güldən neçə dənə olduğu müəyyən edilir. Bunun üçün diaqramın xanalarının təqribən hansı ədədlərə yaxın olduğu tapılır: $N \approx 120$, $L \approx 80$, $Q \approx 100$.

• Nərgizlərin sayı təqribən 120 olduğu üçün yazılan fikir doğrudur.

• Lalə və qızılıgüllerin birlikdə təqribi sayını tapmaq üçün onların təqribi sayıları toplanır:

$$80 + 100 = 180.$$

• Nərgizlərin lalələrdən təqribən nə qədər çox olduğunu təyin etmək üçün onların təqribi sayıları çıxılır: $120 - 80 = 40$. Deməli, bu fikir doğru deyil.

Cavab. 1-ci fikir doğru, 2-ci və 3-cü fikirlər isə doğru deyil.

Müzakirə. Müəllim şagirdlərə bir-birinin cavablarını müqayisə etməyi tapşırıa bilər.

6. Məsələdə Elxanın hesablama apararkən ədədləri yüzüklərə qədər, yoxsa onluqlara qədər yuvarlaqlaşdırıldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə eyni misalı iki dəfə yazar. O, birinci misalı yüzüklərə qədər yuvarlaqlaşdırmaqla, ikincini isə onluqlara qədər yuvarlaqlaşdırmaqla həll etməyi xahiş edir.

$$\text{Yüzüklərə qədər: } 149 + 246 \approx 100 + 200 = 300$$

$$\text{Onluqlara qədər: } 149 + 246 \approx 150 + 250 = 400$$

Müəllim sual verir:

– Hansı cavab dəqiq cavaba daha yaxındır. Sizcə, bu qədər fərqli yaranmasına səbəb nədir?

Məsələnin həlli:

• Elxanın evdən məktəbə qədər yolun təqribi uzunluğunu necə tapdığını müəyyən etmək üçün hər iki hala baxmaq lazımdır. Əvvəlcə yüzüklərə qədər, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla cəm tapılır.

• Yüzüklərə qədər yuvarlaqlaşdırmaqla:

$$247 + 549 \approx 200 + 500 = 700.$$

• Onluqlara qədər yuvarlaqlaşdırmaqla:

$$247 + 549 \approx 250 + 550 = 800.$$

Cavab. Elxan hesablama apararkən ədədləri onluqlara qədər yuvarlaqlaşdırılmışdı.

Müzakirə. Məsələ həllinin müzakirəsində müəllim şagirdlərə evdən məktəbə qədər yolun uzunluğunu dəqiq hesablaması tapşırır: $247 + 549 = 796$.

Sonra o, şagirdlərin köməyi ilə ədəd oxunda hər 3 ədədi qeyd edir.



Bu ədədlərin hansının dəqiq ədədə daha yaxın olduğunu soruşur. Müəllim müvafiq suallarla onluqlara qədər yuvarlaqlaşdırıldıqdə dəqiq qiymətə daha yaxın qiymət alındığını əyani olaraq nümayiş etdirir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Toplananları onluqlara qədər yuvarlaqlaşdırmaqla cəmi müxtəlif üsullarla şifahi tapır və yazılı hesablamaqla yoxlayır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD
Toplananları yüzüklərə qədər yuvarlaqlaşdırmaqla cəmi müxtəlif üsullarla şifahi tapır və yazılı hesablamaqla yoxlayır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD
Ədədləri onluqlara qədər yuvarlaqlaşdırmaqla fərqi müxtəlif üsullarla şifahi tapır və yazılı hesablamaqla yoxlayır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD
Ədədləri yüzüklərə qədər yuvarlaqlaşdırmaqla fərqi müxtəlif üsullarla şifahi tapır və yazılı hesablamaqla yoxlayır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD
Təqribi qiyməti dəqiq qiymətlə müqayisə edir və onların fərqini müəyyən edir.	Misal, məsələ	Dərslik, İD


Ümumiləşdirici dərs

- Dərslik: səh. 57
- İş dəftəri: səh. 50

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi şagirdlərin bölmə üzrə qazandıqları bilik və bacarıqları bir daha yoxlamaq və onların zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilir və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilir. Dərsdə onluq və yüzlük ayrılan halda üçrəqəmli ədədlərin çıxılması, çıxmanın müxtəlif strategiyalarla şifahi yerinə yetirmək, həmçinin təqribi toplama və çıxma bacarıqları təkmilləşdirilir. Dərsdə şagirdlər bölməni əhatə edən müxtəlif tapşırıqları yerinə yetirirlər.

Müəllimin nəzərinə! Dərsdə bölmə üzrə mənimsədilmiş bacarıqlarla bağlı çətinlik çəkən şagirdlər müəyyənləşdirilir. Onlarla fərdi iş aparılır. Dərslikdəki tapşırıqlar həll edilərək siniflə birləşdə müzakirə olunur.

Mövzuya yönəltmə. Cütlərlə oyun: "Piramida". Bu oyunla şagirdlər 2-ci sinifdən tanışdırırlar. Piramidanın hər xanasındaki ədəd aşağı mərtəbədəki qonşu xanalarda olan ədədlərin cəminə bərabərdir. Başqa sözlə, bir mərtəbədə olan iki qonşu xanaladakı ədədlərin cəmi üst mərtəbədə onların ortasında yerləşən xanaladakı ədədə bərabərdir. Şagirdlər piramidanın boş xanalarını doldurmalıdır; məsələn:



Müəyyən zaman müddətində oyunçular bütün xanaları doldurmalıdır.

Təlim nəticələri yüksək olan şagirdlər üçün piramidanın mərtəbələrini artırmaq olar.

Bölmə üzrə təkrarlanan anlayışlar: üçrəqəmli ədədlər, mərtəbə, geri sayma, onluq ayırma, yüzlük ayırma, çıxılanı hissələrə ayırma, təqribi hesablama, dəqiq qiymət, təqribi qiymət, təxminetmə.

Komandalarla oyun. Komandalara iş vərəqləri paylanır. Oyunun qaydası izah edilir. Yaşıl xanalarda azalan, sarı xanalarda çıxılan, mavi xanalarda isə fərq yaşılmışdır. Komandalar fərqi mavi xanaladakı ədədə bərabər olan azalan və çıxılanı tapıb çıxmaya aid uyğun misali yazırlar. Cədvəldə seçilmiş ədədlərin üzərindən çarpez xətt çekilir. Verilən vaxt ərzində ən çox doğru misal yazan komanda qalib gəlir.

■ – azalan ■ – çıxılan ■ – fərq

315	470	294	432	918	168
500	344	720	445	210	126
541	308	618	303	602	708
498	303	600	197	96	222

Texniki imkanları olan siniflərdə bu resurslardan istifadə etmək olar:

1. https://www.k6.thinkcentral.com/content/hsp/math/mathinfocus/common/itools_int_9780547673844/_placevaluechips.html
2. <https://www.splashlearn.com/math-skills/third-grade/subtraction/3-digit-3-digit--4?>
3. http://www.learnalberta.ca/content/me3us/flash/lessonLauncher.html?lesson=lessons/07/m3_07_00_x.swf
4. <https://www.futuristicmath.com/games/3rd-grade-subtraction-2-from-3-digit-numbers-spin-the-wheel-game.html>
3. Boş xanala uyğun rəqəmlərin tapılması üçün maraqlı oyun.
https://www.mathplayground.com/brain_workouts/brain_workout_01_subtraction.html

TAPŞIRIQLARIN HƏLLİ

- Fərqli təpilir. Bir neçə çıxma əməli ədəd oxunda təsvir edilir.
- Bos xanalardakı rəqəmlər müəyyən edilir.
- Riyazi imla yazılır və ifadələrin qiymətləri təpilir.
- Tərəzinin gözlərinin tarazlıqda olması şərtindən istifadə edərək hər meyvənin kütləsi təpilir. Üçrəqəmli ədədlərlə toplama və çıxma bacarıqları tətbiq olunur və hər meyvənin kütləsi hesablanır.
- Azalan və çıxılanın üzərinə uyğun ədədi əlavə etməklə fərqli təpilir.
- Çıxılanı hissələrə ayırmaqla fərqli təpilir.
- Fərqli müxtəlif üsullarla təpilir. Cavab toplama ilə yoxlanılır.


Diferensial təlim

Dəstək. Müəllim masaya üzüaşığı 2 sırada (1-ci sırada azalan, 2-ci sırada çıxılan olmaqla) bir neçə kart qoyur. Şagirdlər hər sıradan bir kart açmaqla azalan və çıxılanı seçirlər. Müəllim fərqi tapmaq üçün üsul deyir və şagird bu üsulla fərqi tapır.

Dərinlaşdırma. Müəllim masaya üzüaşığı 2 sırada (1-ci sırada azalan, 2-ci sırada çıxılan olmaqla) bir neçə kart qoyur. Şagirdlər hər sıradan bir kart açmaqla azalan və çıxılanı seçirlər. Müəllim fərqi tapmaq üçün üsulun seçimini şagirdin ixtiyarına buraxır. Şagird hansı üsuldan və nə üçün istifadə etdiyini izah etməlidir. Şagirdlər sualları cavablandırıb bu üsulla fərqi təpirlər.

8. Əvvəlcə yüzlükərə qədər, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi hesablama aparılır. Cavablar dəqiq cavabla müqayisə edilir.

9. Kartlarda verilmiş rəqəmlərdən istifadə edərək ən böyük və ən kiçik üçrəqəmli ədəd düzəldilir və bu ədədlərin fərqi təpilir.



Bu təpşirişti şagirdlər əyani olaraq yerinə yetirə bilərlər. Müəllim üçrəqəmli ədədlərin müqayisə qaydasını yada salır. Ən böyük ədədi düzəltmək üçün verilmiş kartlardan ən böyüyü yüzlükərə mərtəbəsinə qoyulmalıdır. Qalan 3 kartdan ən böyüyü onluqlar mərtəbəsinə, yerdə qalan 2 kartdan ən böyüyü isə təkliklər mərtəbəsinə qoyulmalıdır. Beləliklə, verilən kartlardan alınan ən böyük üçrəqəmli ədəd 851 olacaq. Ən kiçik ədədi tapmaq üçün isə alqoritm tərsinə yerinə yetirilir. Ən kiçik ədəd yüzlükərə mərtəbəsinə qoyulmalıdır. Verilmiş ədədlərdən ən kiçiyi 0 olduğu üçün qalan 3 kartdan ən kiçiyi yüzlükərə mərtəbəsinə, 0 onluqlara, qalan iki kartdan ən kiçiyi isə təkliklər mərtəbəsinə qoyulur.



10. Səbinə və Samirin fikrində tutduqları ədədləri tapmaq tələb olunur. Əvvəlcə Səbinənin fikrində tutdu-

ğu ədəd təpilir. Bu ədədin onluq mərtəbəsindəki rəqəmi 3 vahid azlatıldığda 446 ədədi alındığı vurgulanır. Bu o deməkdir ki, Səbinənin fikrində tutduğu ədəd 446 ədədindən 30 vahid böyükdür. Bunu sxematik təsvir etməklə da izah etmək olar.

Yüzükər	Onluqlar	Təkliklər
4	7	6

Yüzükər	Onluqlar	Təkliklər
4	4	6


3 vahid kiçik

Səbinənin fikrində tutduğu ədəd 476-dir. Samirin fikrində tutduğu ədəd təpilir. $476 - 208 = 268$. Deməli, Samirin fikrində tutduğu ədəd 268-dir.

11. Məsələdə günorta növbəsində təhsil alan şagirdlərin sayını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələni sxematik bələ təsvir etmək olar.

467 oğlan 489 qız



Məsələnin qısa şərti yazılır.

Qızlar – 489 nəfər

Oğlanlar – 467 nəfər

Səhər növbəsi – 688 şagird

Günorta növbəsi – ? şagird

Məsələnin həlli:

• Məktəbdə cəmi neçə şagird oxuduğunu tapmaq üçün misal yazılır: $489 + 467 = 956$.

• Günorta növbəsində neçə şagirdin təhsil aldığı təpmaq üçün misal yazılır: $956 - 688 = 268$.

Cavab. Günorta növbəsində 268 şagird təhsil alır.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Səhər və günorta növbəsində təhsil alan şagirdlərin sayını toplamaqla şagirdlərin ümumi sayı təpilir. Məktəbdə təhsil alan oğlan və qızların sayını toplamaqla şagirdlərin ümumi sayı təpilir. Hər iki ədəd müqayisə edilir.

12. Cədvəldə reyslər və hər təyyarədəki sərnişinlərin sayı qeyd olunub. Cədvələ əsasən verilən sualların cavablandırılması tələb olunur.

LAVİHE

Cəlbetmə. Müəllim lövhəyə cədvəl çəkir. Cədvəldə şagirdlərin sevdiyi idman növlərinin adları və şagird sayı qeyd edilir. Cədvəldə qeyd olunan məlumatlara əsasən şagirdlərə müxtəlif suallar verilir:

- Şahmatı sevən şagirdlərin sayı basketbol sevən şagirdlərin sayından neçə nəfər çoxdur?

İdman növləri	Şagird sayı
Futbol	
Voleybol	
Basketbol	
Şahmat	

- Voleybolu sevən şagirdlərin sayının şahmat və futbol sevən şagirdlərin sayından neçə nəfər azdır? və s.
- Məsələnin həlli:*
- Üç təyyarədə cəmi neçə sərnişin olduğu müəyyən edilir: $212 + 86 + 198 = 496$.
 - İstanbula uçan sərnişinlərin sayının Naxçıvana uçan sərnişinlərdən neçə nəfər çox olduğu müəyyən edilir. $212 - 86 = 126$.
 - Naxçıvana və Kiyevə uçan sərnişinlərin ümumi sayının İstanbula uçan sərnişinlərdən neçə nəfər çox olduğu müəyyən edilir: $(86 + 198) - 212 = 72$.

Müzakirə. Məsələni həll edərkən şagirdlərin şifahi hesablama bacarıqlarını yoxlamaq üçün onlara cavabı əvvəlcə şifahi tapşırmaq olar. Sonra yazılı hesablama ilə uşaqlar öz cavablarını yoxlaya bilərlər.

13. Məsələdə gilasın kütləsini tapmaq, dəqiq cavabla yüzlüklərə və onluqlara qədər yuvarlaqlaşdırıldıqda təpilan cavabların fərqini hesablamaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə şifahi hesablamaq üçün müxtəlif suallar verə bilər; məsələn:

- Televizorun qiyməti 322 manat, tozsoranın qiyməti isə 134 manatdır. Televizor tozsorandan təxminən neçə manat bahadır?

- Bir stadionda 595, digərində isə 320 azarkeş var. Birinci stadionda təxminən nə qədər çox azarkeş var?
- Ayının kütləsi 440 kq, ceyranın kütləsi isə 44 kq-dır. Ayı ceyrandan təxminən neçə kilogram ağırıdır?

Məsələnin həlli:

- Gilasın kütləsini tapmaq üçün tərəzinin göstərdiyi kütlədən qabın kütləsini çıxmak lazımdır. Şəklə əsasən gilasla dolu qabın kütləsi 833 q, boş qabın kütləsi isə 275 q-dir.
- Şifahi olaraq $833 \approx 800, 275 \approx 300$ qəbul etsək, albalıların kütləsini şifahi belə tapmaq olar:


$$800 - 300 = 500.$$

- Nisbətən dəqiq hesablamaq üçün onluqlara qədər yuvarlaqlaşdırmaq olar: $833 \approx 830, 275 \approx 280$. Şifahi hesablama üsullarından istifadə etsək:
$$830 - 280 = 830 - 230 - 50 = 600 - 50 = 550.$$
- Dəqiq cavabı tapmaq üçün isə alt-alta çıxma üsulundan istifadə etmək olar:

$$\begin{array}{r} 833 \\ - 275 \\ \hline 558 \end{array}$$

- Yüzlüklərə qədər yuvarlaqlaşdıranda alınan cavabla dəqiq cavabın fərqi: $558 - 500 = 58$.
- Onluqlara qədər yuvarlaqlaşdıranda alınan cavabla dəqiq cavabın fərqi: $558 - 550 = 8$.

Müzakirə. Ədəd oxunda alınmış hər üç ədədi qeyd etmək olar.



Müəllim bu ədədlərin hansının dəqiq ədədə daha yaxın olduğunu soruşur. O, müvafiq suallarla onluqlara qədər yuvarlaqlaşdırıldıqda dəqiq qiymətə daha yaxın qiymət alındığını əyani olaraq nümayiş etdirir.

LAYİHE

4-cü BÖLMƏ

VURMA VƏ BÖLMƏ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	2	60	52
Mövzu 17	6-ya və 7-yə vurma	2	62	54
Mövzu 18	8, 9 və 10-a vurma	2	64	56
	Məsələ və misallar	1	66	58
Mövzu 19	2, 3, 4 və 5-ə bölmə	2	67	60
Mövzu 20	6-ya və 7-yə bölmə	2	69	62
Mövzu 21	8, 9 və 10-a bölmə	2	71	64
Mövzu 22	Məchulun tapılması	2	73	66
	Ümumiləşdirici dərs	2	75	68
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	17		

Bölmənin qısa icmalı

Şagirdlərdə 2-ci sinifdə 5-ə qədər vurma və bölmə bacarıqları formalasdırılmışdır. “Ədəd üçbucağı”ndan istifadə etməklə vurma və bölmənin əlaqəsini öyrənmişlər. Bu bölmədə şagirdlər 10-a qədər vurma və bölmə bacarıqlarını təkmilləşdirəcək, “məchul vuruq”, “məchul bölən”, “məchul bölünən” anlayışlarını öyrənəcək, vurma və bölmə ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirəcəklər.

Nəyə diqqət etməli?

Vurma və bölmə əməllərini yerinə yetirərkən şagirdlərin yaddaşa əsaslanması xüsusi əhəmiyyət kəsb edir. Bu bacarıqlara vurma cədvəlini yadda saxlamaqla tədricən nail olunur. Vurma cədvəlini əzbər yadda saxlamaqda çətinlik çəkən şagirdlər əvvəlki bilikləri hesabına hasılı vuruqlardan birini hissələrə ayırmalı da tapa bilərlər. Məchul vuruğun, bölənin və ya bölünənin tapılmasında çətinlik çəkən şagirdlərə “ədəd üçbucağı”ndan istifadə etməyi məsləhət görmək olar.

Riyazi dilin inkişafı

Bölmədə vuruq, hasıl, bölünən, bölən, qismət, ədədə vurma və ədədə bölmə, dəfə az, dəfə çox, məchul vuruq, məchul bölən, məchul bölünən anlayışlarının mənasına görə düzgün istifadəsinə xüsusi fikir verilməlidir.

Bölmədə mənimşədilən riyazi anlayış və terminlər

Vuruq, hasıl, bölünən, bölən, qismət, dəfə az, dəfə çox, məchul vuruq, məchul bölünən, məchul bölən.

Öncədən vacib olan bilik və bacarıqlar

- 5-ə qədər vurma və bölmə
- Vuruqların yerdəyişmə xassəsi
- Vurma cədvəli
- Məchul

Fənlərarası integrasiya

Vurma və bölmə bacarıqlarının formalasması şagirdlərdə müxtəlif həyatı situasiyalarda daha tez hesablama vərdişlərinin yaranmasına səbəb olur. Buna görə də müxtəlif fənlərdə, xüsusilə də texnologiya, təsviri incəsənət dərslərində ölçülərlə bağlı, həyat bilsində isə pullarla bağlı məsələləri həll edərkən vurma və bölmə bacarıqları geniş istifadə edilir.

Mövzu 17

6-ya və 7-yə vurma

- Dərslik: səh. 62
- İş dəftəri: səh. 54

Təlim məqsədləri

- Vurma əməlini hər birində eyni sayıda əşya olan bir neçə qrupdakı əşyaların ümumi sayının tapılması kimi izah edir (1.2.1).
- Cərgə-sıra modelinə əsasən vurma və bölmənin mənasını izah edir (1.2.1).
- Vurma əməlini ədəd oxunda irəli ritmik sayma ilə təsvir edir (1.2.1).
- Ədəd ilə 6-nın hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 7-nin hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Hasili vurma cədvəlindən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır (1.2.1).
- Vurma və bölmənin qarşılıqlı əlaqəsini nümunələrlə izah edir (1.2.8).
- Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir (1.2.8).

Köməkçi vasitələr: düymələr, rəngli kağızlar, müxtalif əşyalar, rəngli stikerlər, ədədlər yazılmış kartlar, iş vərəqləri, rəngli kvadratlar çəkilmiş vərəqlər.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=XT9VWW-gNes
2. www.youtube.com/watch?v=LcSwgZ48ph8
3. www.youtube.com/watch?v=Lh4Sgk3wM1A
4. <https://www.timestables.com/6-times-table.html>

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Kubların üzlərinə yapışdırılan stikerlərin sayının tapılması.
3. **Öyrənmə.** 6-ya vurma.
4. **Bələdçi.** Vuruqlardan birini hissələrə ayırmalı hasilin tapılması.
5. **Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1–4.
6. **Öyrənmə materialı.** 7-yə vurma.
7. **Müstəqil iş.** Dərslik: tap. №3–5. İD: tap. №5–7.
8. **Məsələ həlli.** Dərslik: tap. №6. İD: tap. № 8, 9.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər 6-ya və 7-yə vurma ilə tanış olacaqlar. Hasili vuruqlardan birini hissələrə ayırmalı tapmaq qaydasını öyrənəcəklər. Bu qaydalardan istifadə etməklə misal və məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər 2-ci sinifdə 5-ə qədər vurma əməlini öyrənmişlər. 3-cü sinifdə 5-dən böyük ədədlərə vurma bacarıqları şagirdlərin 2-ci sinifdəki bilikləri əsasında öyrədilir. Belə ki, birinci vuruğu iki hissəyə ayırdıqda vurmanın paylanması xassəsinə əsasən alınan hasil iki hasilin cəmi şəklində tapılır. Hər iki hasilin tapılmasını isə şagirdlər 2-ci sinifdən öyrənmişlər; məsələn: $8 \cdot 6 = (5 + 3) \cdot 6 = 5 \cdot 6 + 3 \cdot 6$. Vurmanın bu xassəsi 7-ci bölmədə daha ətraflı veriləcəkdir.

Şagirdlər 5 · 6 və 3 · 6 hasilləri ilə 2-ci sinifdən tanış olduqlarından daha böyük ədədlərə vurma bacarıqlarını əvvəlki biliklərə əsasən tapırlar. Şagirdlərin əksəriyyəti 10-a qədər ədədlərə vurmanın əzbər-ləməklə yadda saxlayırlar. Lakin böyük ədədlərin hasilini yadda saxlamaqda çətinlik çəkən şagirdlər ilk dövrlərdə vurmanın paylama xassəsindən istifadə etməklə yerinə yetirə bilərlər. Şagirdlər bu üsuldan daha böyük ədədlərin hasilini tapan zaman da istifadə edə biləcəklər.


Mövzuya yönəltmə. Müəllim lövhəyə bir neçə sırada stiker yapışdırır. O, əvvəlcə lövhəyə hər sırada 4 sarı stiker olmaqla 3 sıra stiker yapışdırır. Şagirdlərə sual verir:

– Neçə sətir var? Hər sətirdə neçə stiker var? Burada cəmi neçə stiker var? Stikerlərin ümumi sayını tapmaq üçün vurma əməlinə aid hansı misalı yazmaq olar? Müəllim şagirdlərdən birinə bu stikerlərin altından 2 sıra yaşıl stiker yapışdırmağı tapşırır. Sonra şagirdlərə suallar verilir:

– Neçə yaşıl stiker əlavə olundu? Sarı və yaşıl stiterlərin ümumi sayını toplama ilə necə yazmaq olar? ($12 + 8 = 20$).

– Sarı və yaşıl stikerlərə 5 sətir və 4 sütun kimi baxılarsa, vurma əməldən istifadə etməklə onların sayını necə tapmaq olar? ($5 \cdot 4 = 20$). Şəklə əsasən:

$$5 \cdot 4 = (3 + 2) \cdot 4 = 3 \cdot 4 + 2 \cdot 4 = 12 + 8 = 20.$$



Beləliklə, vurma vuruqların birini iki hissəyə ayırib hasilləri toplamaqla da tapmaq olar.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı əyani şəkildə yerinə yetirmək olar. Müəllim masaya 3 kub qoyur. Şagirdlərdən biri kubun hər üzünə bir stiker yapışdırır. Sonda kubun üzlərinə cəmi neçə stiker yapışdırıldıqlarını təyin edirlər. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– 1 kubun neçə üzü var? Hər üzünə 1 stiker yapışdırmaqla bir kubun üzlərinə necə stiker yapışdırmaq olar? 3 kubun, 4 kubun üzlərinə neçə stiker yapışdırmaq olar? Təkrar toplama və ya ritmik sayma ilə bunu necə tapmaq olar? Bunu ədəd oxunda necə təsvir edərdiniz?

ÖYRƏNMƏ “Öyrənmə” materialında $6 \cdot 6$, $7 \cdot 6$, $8 \cdot 6$, $9 \cdot 6$ və $10 \cdot 6$ hasili hər sətirdə 6 dairə olan cərgə-sıra modeli ilə təsvir edilmişdir. $6 \cdot 1$, $6 \cdot 2$, $6 \cdot 3$, $6 \cdot 4$, $6 \cdot 5$ hasilləri 2-ci sinifdə öyrədildiyi üçün dərsdə 6-dan böyük ədədlərə vurma öyrədilir. Verilən hər təsvirə uyğun sətirlərin sayını, sətirdəki dairələrin sayını, hər təsvirdəki dairələrin ümumi sayını, bunun

vurma əməli ilə necə ifadə edildiyini şagirdlərlə birlikdə müzakirə etmək məqsədəyğundur.

Vuruqlardan birini hissələrə ayırmalı hasilin tapılma qaydası izah edilir. Bu zaman həmin hissərin digər vuruq ilə hasilləri tapılır və toplanır. Müəllim dərslikdəki nümunədən əlavə olaraq $7 \cdot 6$ hasilini də izah edə bilər. O, əvvəlcə cərgə-sıra modelinə uyğun olaraq bu hasili lövhədə təsvir edir. Bunu lövhəyə stikerlər yapışdırmaqla da nümayiş etdirmək olar. 7 sətir 5 və 2 sətir olmaqla horizontal xətlə iki hissəyə ayrılır. Hər hissəyə uyğun cərgə-sıra modelinə əsasən vurma əməlinə aid misal yazıılır və hasillər tapılır. Sonra isə hasillər toplanır, alınan cavabın $7 \cdot 6$ hasilinə bərabər olduğu vurgulanır. Bundan əlavə, $7 \cdot 6$ hasilini 7 vuruşunu 4 və 3, eləcə də 1 və 6 hissələrinə ayırmalı (təsvirlərdə də qeyd etməklə) da tapmaq mümkün olduğu nümayiş etdirilir.

$$\begin{array}{c} 7 \\ \times 6 \\ \hline \end{array} = ?$$



$$4 \cdot 6 = 24$$

$$3 \cdot 6 = 18$$

$$24 + 18 = 42$$

$$7 \cdot 6 = 42$$

$$\begin{array}{c} 7 \\ \times 6 \\ \hline \end{array} = ?$$



$$1 \cdot 6 = 6$$

$$6 \cdot 6 = 36$$

$$6 + 36 = 42$$

$$7 \cdot 6 = 42$$


“Fikirləş!” rubrikasında ədəd oxunda hansı vurma əməlinin təsvir olunduğu soruşturulur. Şagirdlər 2-ci sinifdə ədəd oxunda ritmik sayma bacarıqlarını yada salaraq ədəd oxunda təsvir edilən vurma əməlini yaza bilərlər. Eyni qayda ilə müəllim şagirdlərə $8 \cdot 6$, $9 \cdot 6$ və $10 \cdot 6$ vurma əməlini də ədəd oxunda təsvir etməyi tapşırı bilər.

Texniki imkanları olan siniflərdə interaktiv oyunlar oynamaq olar:

www.timestables.com/multiplication-memory.html
www.harcourtschool.com/activity/elab2004/gr4/13.html

www.learnalberta.ca/content/me3us/flash/lessonLuncher.html?lesson=lessons/08/m3_08_00_x.swf

Müəllimin nəzərinə! Şagirdlər 2-ci sinifdə 5-ə qədər vurma əməlini cərgə-sıra modelindən istifadə etməklə təsvir edib hasili tapmayı öyrəniblər. Şagirdlərin vuruqların yerini dəyişməklə $1 \cdot 6$, $2 \cdot 6$, $3 \cdot 6$, $4 \cdot 6$ və $5 \cdot 6$ hasilini tapmaq bacarıqlarının artıq formalasdığını nəzərə alaraq “Öyrənmə”də yalnız $6 \cdot 6$, $7 \cdot 6$, $8 \cdot 6$, $9 \cdot 6$ və $10 \cdot 6$ hasilinə uyğun vurma əməlləri cərgə-sıra modeli ilə təsvir edilmişdir. Müəllim şagirdlərə bu bacarıqları xatırlatmaq üçün verilən təsvirlərdən bir neçəsinə lövhədə çəkə, hasilin tapılması ilə bağlı şagirdlərə uyğun suallar verə bilər.



Mövzuda öyrədilən vuruqlardan birini hissələrə ayırmalı hasili tapmaq qaydası şagirdlər üçün yeni

olduğundan hasil yalnız 1-ci vuruğu hissələrə ayırmalı tapılır. Gələcəkdə şagirdlər 2-ci vuruğu hissələrə ayırmalı da hasilin tapılması qaydasını öyrənəcəklər.

BƏLƏDÇİ

Təsvirə əsasən vuruqlardan birini göstərilən hissələrə ayırmalı $9 \cdot 6$ hasilini tapılır. Uşaqlar nümunədən istifadə edərək a), b) və c) bəndləri üçün də hasili eyni qaydada yaza bilərlər. Bu zaman müəllim şagirdlərə bir neçə istiqamətləndirici sual verə bilər:

– Hansı vuruq iki hissəyə ayrılib? Hissələr hansı ədədlərdir? 9 ədədini daha hansı hissələrə ayırmalı olar? Dairələrin ümumi sayını başqa cür daha necə tapmaq olar?

Məsələn, 6-nı 9 dəfə təkrar toplamaqla, ədəd oxunda irəli ritmik saymaqla və s.


MÜSTƏQİL İŞ

1. Vuruqların yerini dəyişməklə hasil tapılır. Vurma əməlinin bir neçəsi ədəd oxunda təsvir edilir.

2. Təsvirlərə əsasən 1-ci vuruğu verilmiş hissələrə ayırmalı hasil tapılır.

Öyrənmə materialı. 7-yə vurma 6-ya vurma qaydasına analogi olaraq izah edilir. Ədədin 7-yə vurulması hər sətirdə 7 dairə olan cərgə-sıra modeli ilə təsvir edilmişdir. Verilən hər təsvirə uyğun sətirlərin sayı, sətirdəki dairələrin sayı, hər təsvirdəki dairələrin ümumi sayı tapılır. Bunun vurma əməli ilə necə ifadə edildiyini şagirdlərlə birlikdə müzakirə etmək məqsədəyğundur.


Müəllimin nəzərinə! 6-ya vurmada olduğu kimi 7-yə vurmanın təsvirində də şagirdlərin əvvəlki bilikləri nəzərə alınaraq yalnız $7 \cdot 7$, $8 \cdot 7$, $9 \cdot 7$ və $10 \cdot 7$ hasilərinə uyğun vurma əməlləri cərgə-sıra modeli ilə təsvir edilmişdir. Müəllim şagirdlərə əvvəlki biliklərini xatırlatmaq üçün verilən təsvirlərdən bir neçəsinə lövhədə çəkə, hasilin tapılması ilə bağlı şagirdlərə uyğun suallar verə bilər.





3. Vuruqların yerini dəyişməklə hasil tapılır. Vurma əməlinin bir neçəsi ədəd oxunda təsvir edilir.

4. Təsvirə əsasən vuruqlardan biri hissələrə ayrılmışdır. Təsvirlərə əsasən 1-ci vuruğu verilmiş hissələrə ayırmalı hasil tapılır.

Praktik tapşırıq. Müəllim şagirdlərə sətirlərin sayı 4-10 arasında olan və hər sətirdə 6 və ya 7 boş kvadrat olan təsvirlər verir. Şagirdlər şəkildəki kimi rəngləməklə alınan rəngli xanalara əsasən vuruqlardan birini hissələrə ayırib eyni hasili bir neçə dəfə müxtəlif variantlarla tapa bilərlər.



5. Üçbucağın uyğun hissələrində vurma və bölmə ilə əlaqəli üç ədəd yazılmalıdır. Səhv yazılın ədədlərin təyin edilməsi tələb olunur. Bəzi "ədəd üçbucaq"larında 2 variant ola bilər. Məsələn, 4 və 5-ci üçbucaqlarda hasil, yaxud vuruqlardan birini dəyişmək olar. Ona görə də bu üçbucaqlarda düzəlişi iki cür etmək mümkündür:



Diferensial təlim


Dəstək. Müəllim şagirdlərə 6-ya və 7-yə vurma əməlinə aid sadə misallar verib müxtəlif üsullardan, yaxud cədvəldən istifadə etməklə cavabı tapmağı tapşırıa bilər.

Dərinləşdirmə. Şagirdlərə 6 və 7-yə vurma cədvəlini təmamlamaq tapşırıla bilər.

Cütlərlə oyun

Birinci oyuncu 6, digəri isə 7 ədədini seçir. Masaya 1-dən 10-a qədər ədədlər yazılmış kartlar üzüsağı düzülür.

1 2 3 4 5 6 7 8 9 10



$$\begin{array}{ll} 2 \times 6 = & 2 \times 7 = \\ 3 \times 6 = & 3 \times 7 = \\ 4 \times 6 = & 4 \times 7 = \\ 5 \times 6 = & 5 \times 7 = \\ 6 \times 6 = & 6 \times 7 = \\ 7 \times 6 = & 7 \times 7 = \\ 8 \times 6 = & 8 \times 7 = \\ 9 \times 6 = & 9 \times 7 = \\ 10 \times 6 = & 10 \times 7 = \end{array}$$

Birinci oyuncu bir kart açır və 6 ədədi ilə kartdakı ədədin hasilini tapır. İçində hasil yazılmış altibucaqları qırmızı karandaşa rəngləyir. Sonra növbə ikinci oyuncuya keçir. O da bir kart açır, 7 ilə kartdakı ədədin hasilini yazılmış altibucaqları göy karandaşa rəngləyir. Oyunçular növbə ilə hərə 3 kart açır. Sonda hansı rəngdə altibucaqların sayı çox olarsa, həmin oyunçu qalib gəlir.

Məsələ Həlli 6. Məsələdə quş yuvası və pişiklərə evcik düzəltmək üçün neçə taxta parçası lazım olduğu soruşulur.

Cəlbetmə. Müəllim lövhəyə belə bir sxem çəkir və şagirdlərə suallar verir:

– 2-ci qabda neçə alma olar? İki qabda cəmi neçə alma olar? Bunu necə tapmaq olar?

1-ci qab



2-ci qab
5 dəfə çox

?

Cəmi ? alma

Texniki imkanları olan siniflərdə məsələnin interaktiv modelini qurmaq üçün bu resursdan istifadə etmək olar:

https://www-k6.thinkcentral.com/content/hsp/math/mathinfocus/common/itools_int_9780547673844_barmodel.html

Məsələnin qısa şartı yazılır.

Uşaqlar işlətdilər:

Quş yuvası üçün – 7 taxta
Evcik üçün – ? 4 dəfə çox
Cəmi – ? taxta

Məsələnin həlli:

- Pişiklərə evcik düzəltmək üçün neçə taxta parçası lazım olduğu tapılır: $4 \cdot 7 = 28$.

- Uşaqların cəmi neçə taxta parçası işlətdiyini tapmaq üçün misal yazılır: $7 + 28 = 35$.

Cavab. Cəmi 35 taxta parçası istifadə olundu.

Müzakirə. İstifadə olunan taxta parçalarının sayından quşlara yuva düzəltmək üçün istifadə olunan taxta parçalarının sayını çıxıb alınan ədədin 7-dən 4 dəfə böyük olub-olmadığını yoxlamaq olar. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sətirlərin sayı 10-a qədər olduqda, sətirdəki əşyaların sayı isə 6 olduqda əşyaların ümumi sayını tapmaq üçün sətirlərin sayını 6-ya vurur.	Misal, məsələ	Dərslik, İD
Sətirlərin sayı 10-a qədər olduqda, sətirdəki əşyaların sayı isə 7 olduqda əşyaların ümumi sayını tapmaq üçün sətirlərin sayını 7-yə vurur.	Misal, məsələ	Dərslik, İD

LAYİHƏ

6-ya və 7-yə vurmanın ədəd oxunda irəli ritmik sayma ilə təsvir edir.	Misal, məsələ	Dərslik, İD
Ədəd ilə 6-nın (yaxud 7-nin) hasilini birinci vuruğu iki ədədin cəmi kimi göstərməklə izah edir.	Praktik tapşırıq, misal, məsələ	İş vərəqləri, dərslik, İD
6-ya və 7-yə vurmanın nəticəsini vurma cədvəlindən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır.	Misal, məsələ	Dərslik, İD
“Ədəd üçbucağı”nda modelləşdirməklə verilmiş hasil və vuruğa görə digər vuruğu, vuruqlara görə isə hasili tapır.	Misal	Dərslik, İD
6-nın və 7-nin ədədə hasilini tapmaq üçün vurmanın yerdəyişmə xassəsindən istifadə edir.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD

Mövzu 18

8, 9 və 10-a vurma

- **Dərslik:** səh. 64
- **İş dəftəri:** səh. 56

Təlim məqsədləri

- Vurma əməlini hər birində eyni sayıda əşya olan bir neçə qrupdakı əşyaların ümumi sayının tapılması kimi izah edir (1.2.1).
- Cərgə-sıra modelinə əsasən vurma və bölmənin mənasını izah edir (1.2.1).
- Vurma əməlini ədəd oxunda irəli ritmik sayma ilə təsvir edir (1.2.1).
- Ədəd ilə 8-in hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 9-un hasilini birinci vuruğu iki ədəd cəmi kimi göstərməklə izah edir (1.2.2).
- Ədəd ilə 10-un hasilini ədədin sonuna bir sıfır artırmaqla tapır (1.2.2).
- Vurma cədvəlindən istifadə etməklə, yaxud yaddaşa əsasən hasili müəyyən edir (1.2.1).
- Hasili vurma cədvəlindən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır (1.2.1).

Köməkçi vasitələr: ədədlər yazılmış kartlar, iş vərəqləri, stikerlər.

Elektron resurslar:

1. <https://www.youtube.com/watch?v=3p-ZlcTxtxw>
2. <https://www.timestables.com/9-times-table.html>
3. www.youtube.com/watch?v=SNFXWEXaCQw
4. www.youtube.com/watch?v=8g6EJX_qLSU

Dərsin qısa planı

1. **Araşdırma-müzakirə.** Kuboidlərin təpələrinə yapışdırılan plastilin kürəciklərin sayının tapılması.
2. **Öyrənmə.** 8-ə vurma.
3. **Bələdçi.** Vuruqlardan birinin ayrılmış hissələrinə əsasən hasilin tapılması.
4. **Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1–4.
5. **Öyrənmə materialı.** 9-a və 10-a vurma.
6. **Müstəqil iş.** Dərslik: tap. №3, 4. İD: tap. №5–8.
7. **Məsələ həlli.** Dərslik: tap. №5, 6. İD: tap. №9, 10.

8. Formativ qiymətləndirmə.


Dərsin məzmunu. Dərsdə şagirdlər 8, 9 və 10-a vurma ilə tanış olacaqlar. Hasili vuruqlardan birini hissələrə ayırmalı tapmaq qaydasını öyrənəcəklər. Bu qaydalardan istifadə etməklə misal və məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim lövhəyə bir neçə sırada rəngli yapışqanlı kağızlar yapışdırır. Əvvəlcə müəllim lövhəyə hər sırada 8 stiker olmaqla 2 sıra mavi kağız yapışdırır. Şagirdlərə sual verir:

– Lövhədə neçə stiker var? Bunu vurma əməli ilə necə yazmaq olar?

Sonra müəllim onların altına sarı stikerlər yapışdırır və sual verir:

– Neçə sarı stiker var? Götür və sarı stikerlərin ümumi sayını neçə tapmaq olar?



Müəllim istiqamətləndirici suallar verməklə belə misallar yazır:

$$2 \cdot 8 = 16 \quad 4 \cdot 8 = 32$$

$$6 \cdot 8 = 2 \cdot 8 + 4 \cdot 8 = 16 + 32 = 48$$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı əyani şəkildə yerinə yetirmək olar. Müəllim masaya 1 kuboid qoyur. Şagirdlərdən biri kuboidin hər təpəsinə plastilindən bir kürə yapışdırır. Müəllim sual verir:

– Kuboidin neçə təpəsi var? 3 kuboidin, 4 kuboidin, 5 kuboidin təpələrinə neçə kürəcik yapışdırmaq olar?

ÖYRƏNMƏ Dərslikdə $8 \cdot 8$, $9 \cdot 8$ və $10 \cdot 8$ hasilinə uyğun vurma əməlləri hər sətirdə 8 dairə olmaqla cərgə-sıra modeli ilə təsvir edilmişdir. Verilən hər təsvirə uyğun sətirlərin sayını, sətirdəki dairələrin sayını, hər təsvirdəki dairələrin ümumi sayını, bunun vurma əməli ilə necə ifadə edildiyini şagirdlərlə birlikdə müzakirə etmək məqsədəyğundur.

Vuruqlardan birini hissələrə ayırmaqla hasilin tapılma qaydası izah edilir. Bu zaman həmin hissələrin digər vuruq ilə hasilləri tapılır və toplanır. Müəllim verilən təsviri lövhəyə çəkib aşağıdakı ardıcılıqla qaydanı izah edə bilər:

– Əvvəlcə cərgə-sıra modelində $9 \cdot 8$ hasilinə uyğun təsvir lövhəyə çəkilir. 9 sətir 4 və 5 sətir olmaqla iki hissəyə xətlə ayrırlar, hər hissəyə uyğun cərgə-sıra modelinə əsasən vurma əməlinə aid misal yazılır və hasillər tapılır. Sonra isə hasillər toplanır, alınan cavabın $9 \cdot 8$ hasilinə bərabər olduğu vurgulanır. Bundan əlavə, $9 \cdot 8$ hasilini 9 vuruğunu 6 və 3, eləcə də 7 və 2 hissələrinə ayırmaqla (təsvirlərdə qeyd etməklə) hasilin tapılmasını nümayiş etdirmək olar.

$$\begin{array}{c} 9 \\ \times 8 = ? \\ \hline 6 & 3 \\ \hline 6 \cdot 8 = 48 \\ 3 \cdot 8 = 24 \\ \hline 48 + 24 = 72 \\ 9 \cdot 8 = 72 \end{array}$$

$$\begin{array}{c} 9 \\ \times 8 = ? \\ \hline 7 & 2 \\ \hline 7 \cdot 8 = 56 \\ 2 \cdot 8 = 16 \\ \hline 56 + 16 = 72 \\ 9 \cdot 8 = 72 \end{array}$$

“Fikirləş!” rubrikasında ədəd oxunda $9 \cdot 8$ hasilini təsvir etmək tələb olunur. Şagirdlər tapşırığı dəftərdə və ya lövhədə sxematik təsvir etməklə yerinə yetirə bilərlər. Eyni qayda ilə şagirdlərə $8 \cdot 8$, $10 \cdot 8$ kimi vurma əməllərini də ədəd oxunda təsvir etməyi tapşırmaq olar.

Texniki imkanları olan sinifdə belə bir interaktiv oyunlar oynamamaq olar:

<https://www.timestables.com/multiplication-memory.html>

<https://www.timestables.com/rally.html>

Müəllimin nəzərinə! Cədvəl üzrə 8-ə vurmada müəyyən qanunaugunluq görmək mümkündür. Lövhəyə misallar aşağıdakı kimi 2 sütunda yazılır. Sonra hər iki sütundə bərabərliyin sağ tərəfində uyğun olaraq cüt rəqəmlər təkliklər mərtəbəsində yazılır – 8, 6, 4, 2, 0. Qanunaugunluğu görmək üçün bu ədədləri fərqli rəngdə yazmaq məqsədəuyğundur. Daha sonra bu ədədlərin qarşısına 1-ci sütunda 0, 1, 2, 3, 4 və 2-ci sütunda 4, 5, 6, 7, 8 ədədləri yazılır. Beləliklə, hasillər tapılır. Alınan ədədlər arasında qanunaugunluq şagirdlərlə birlilikdə müzakirə edilə bilər.

$$\begin{array}{r} 1 \cdot 8 = 08 \\ 2 \cdot 8 = 16 \\ 3 \cdot 8 = 24 \\ 4 \cdot 8 = 32 \\ 5 \cdot 8 = 40 \end{array} \quad \begin{array}{r} 6 \cdot 8 = 48 \\ 7 \cdot 8 = 56 \\ 8 \cdot 8 = 64 \\ 9 \cdot 8 = 72 \\ 10 \cdot 8 = 80 \end{array}$$

BƏLƏDÇİ

Təsvirə əsasən vuruqlardan birini göstərilən hissələrə ayırmaqla $8 \cdot 8$ hasilini tapılır. Uşaqlar nümunədən istifadə edərək a), b) və c) bəndləri üçün də hasilini eyni qaydada yaza bilərlər.


MÜSTƏQİL İŞ 1. Vuruqların yerini dəyişməklə hasil tapılır. Vurma əməlinin bir neçəsi ədəd oxunda təsvir edilir.

2. Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla hasil tapılır.

Öyrənmə materialı. 9-a və 10-a vurma izah olunur. Ədədi 9-a vurmada bir neçə maraqlı qanunaugunluq var. Müəllim vurma cədvəlini əzbərləməkdə çətinlik çəkən şagirdlərə belə bir üsulu izah edə bilər. Lövhəyə misallar aşağıdakı kimi 2 sütunda yazılır. Sonra hər sütundə bərabərliyin sağında 0-dan 9-a qədər rəqəmlər təkliklər mərtəbəsində azalma, onluqlar mərtəbəsində isə artma sırası ilə yazılır. Qanunaugunluğu görmək üçün bu ədədləri fərqli rəngdə yazmaq məqsədəuyğundur.

$$\begin{array}{r} 1 \cdot 9 = 09 \\ 2 \cdot 9 = 18 \\ 3 \cdot 9 = 27 \\ 4 \cdot 9 = 36 \\ 5 \cdot 9 = 45 \end{array} \quad \begin{array}{r} 6 \cdot 9 = 54 \\ 7 \cdot 9 = 63 \\ 8 \cdot 9 = 72 \\ 9 \cdot 9 = 81 \\ 10 \cdot 9 = 90 \end{array}$$

Ədədi 9-a vurduqda alınan hasilin rəqəmləri cəmi 9-a bərabərdir. Hasilin soldan ilk rəqəmi vuruqdan 1 vahid az, ikinci rəqəmi isə bu rəqəmin 9-la fərqiñə bərabərdir. 9-a vurma əməlini yadda saxlamaq üsullarından biri də barmaqla hasilini tapmaq üsuludur. Məsələn, $3 \cdot 9$ hasilini tapmaq üçün soldan başlayaraq 3-cü barmaq qatlanır. Sol tərəfdə qalan barmaqların sayı onluqları (2), sağ tərəfdə qalan barmaqların sayı isə (7) bildirir. Beləliklə də $3 \cdot 9$ hasilinin 27-yə bərabər olduğu tapılır.



10-a vurma əməli şagirdlərin ən asan yadda saxladıqları vurma əməllərindən biridir. Şagirdlər ədədi 10-a vurarkən sonuna 1 sıfır artırmaqla hasilini müəyyən edirlər. Bu üsulun şagirdlər tərəfindən müəyyən edilməsi məqsədilə “Fikirləş!” rubrikasında ədəd ilə 10-un hasilini arasında hansı qanunaugunluğun olduğu soruşulur. Şagirdlərə kömək üçün 1-ci vuruq və hasildəki onluqlar qırmızı rəngdə verilmişdir.

3. Vuruqların yerini dəyişməklə hasil tapılır.

4. Uyğun misallar yazmaqla suallara cavab verilir.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərə 8-ə və 9-a vurma əməlinə aid sadə misallar verib müxtəlif üsullardan istifadə etməklə cavabı tapmağı tapşırıla bilər. **Dərinlaşdırma.** Şagirdlərə 8 və 9-a vurma cədvəlini tamamlamaq tapşırıla bilər.

Cütlərlə oyun. Masanın üzərinə 1-dən 10-ə qədər ədədlər yazılmış qırmızı və mavi kartlar üzüəsəq qoymulub qarışdırılır. Mavi kartlar 1-ci, qırmızı kartlar isə

$2 \times 8 =$	$2 \times 9 =$
$3 \times 8 =$	$3 \times 9 =$
$4 \times 8 =$	$4 \times 9 =$
$5 \times 8 =$	$5 \times 9 =$
$6 \times 8 =$	$6 \times 9 =$
$7 \times 8 =$	$7 \times 9 =$
$8 \times 8 =$	$8 \times 9 =$
$9 \times 8 =$	$9 \times 9 =$
$10 \times 8 =$	$10 \times 9 =$

2-ci vuruğu gösterir. Əvvəlcə birinci oyunçu 1 mavi və 1 qırmızı kart açır və öz cədvəlinin birinci sütununu doldurur. Sonra ikinci oyunçu öz cədvəlinin 1-ci sütununu doldurur. Beləcə, oyunçular növbə ilə 1 mavi və 1 qırmızı kart açmaqla cədvəllərini tamamlayırlar. Sonra hər oyunçu alınmış 5 hasilin cəmini tapır. Cəmdə daha böyük ədəd alınan oyunçu qalib gəlir.



1-ci oyunçu									
Vuruq									
Vuruq									
Hasıl									
Hasillərin cəmi									

2-ci oyunçu									
Vuruq									
Vuruq									
Hasıl									
Hasillərin cəmi									

Məsələ Həlli 5. Məsələdə Samirin hər birində 8 karandaş olmaqla 3 qutu karandaşdan 6-nı qardaşına verəndən sonra neçə karandaşı qaldığını tapmaq tələb olunur.

Cəlbətma. Məsələni əyani olaraq nümayiş etdirmək olar. Məsələnin qısa şərti yazılır.

Var – hər birində 8 karandaş olan 3 qutu

Qardaşına verdi – 6 karandaş

Qaldı – ? karandaş

Məsələ sxematik təsvir edilə bilər.



Məsələnin həlli:

- 3 qutuda olan rəngli karandaşların sayı tapılır.
 $3 \cdot 8 = 24$
- Samirin qardaşına 6 karandaş verdikdən sonra qalan karandaşların sayı tapılır: $24 - 6 = 18$.

Cavab. Samirin 18 karandaşı qaldı.

Müzakirə. Cavabın doğruluğunu toplama ilə yoxlamaq olar. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələn, Samir əvvəlcə 1 qutudan 6 karandaş çıxarıır. Sonra isə qalan karandaşların sayı tapılır: $8 - 6 = 2$ $2 \cdot 8 = 16$ $2 + 16 = 18$.


6. Məsələdə satıcının 5 ədəd 10 litrlik və 6 ədəd 8 litrlik bidonlarla süd satdığını bilməklə gün ərzində cəmi neçə litr süd satdığını tapmaq tələb olunur.

Cəlbətma. Müəllim lövhədə belə bir sxem çəkir və almaların ümumi sayını tapmağı xahiş edir.

Hər birində 5 alma olan 2 qab



Hər birində 2 alma olan 3 qab



Cəmi ? alma

Məsələnin həlli:

- Satıcının 10 litrlik bidonlarla cəmi neçə litr süd satdığını tapılır: $5 \cdot 10 = 50 \text{ l}$.
- Satıcının 8 litrlik bidonlarda cəmi neçə litr süd satdığını tapılır: $6 \cdot 8 = 48 \text{ l}$.
- Satıcının gün ərzində cəmi neçə litr süd satdığını tapılır: $50 + 48 = 98 \text{ l}$.

Cavab. Satıcı gün ərzində 98 l süd satdı.

Müzakirə. Həllin doğruluğunu belə bir sxemlə yoxlamaq olar:

$$\begin{array}{c} 5 \times 10 \text{ l} = 50 \text{ l} \quad 6 \times 8 \text{ l} = 48 \text{ l} \\ \hline \overbrace{10 \text{ l} | 10 \text{ l} | 10 \text{ l} | 10 \text{ l} | 10 \text{ l}}^{\text{5 qab}} | \overbrace{8 \text{ l} | 8 \text{ l} | 8 \text{ l} | 8 \text{ l} | 8 \text{ l}}^{\text{6 qab}} | 8 \text{ l} | 8 \text{ l} \\ \hline 98 \text{ l} \end{array}$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sətirlərin sayı 10-a qədər olduqda, sətirdəki əşyaların sayı isə 8 olduqda əşyaların ümumi sayını tapmaq üçün sətirlərin sayını 8-ə vurur.	Misal, məsələ	Dərslik, İD
Sətirlərin sayı 10-a qədər olduqda, sətirdəki əşyaların sayı isə 9 olduqda əşyaların ümumi sayını tapmaq üçün sətirlərin sayını 9-a vurur.	Misal, məsələ	Dərslik, İD
Ədəd ilə 10-un hasilini tapmaq üçün ədədin sonuna bir sıfır əlavə edir.	Misal, məsələ	Dərslik, İD
8, 9 və 10-a vurmanın ədəd oxunda irəli ritmik sayma ilə təsvir edir.	Misal, məsələ	Dərslik, İD

LAVİHE

8, 9 və 10-a vurmanın nəticəsini vurma cədvəlindən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır.	Misal, məsələ	Dərslik, İD
Hasili yaddaşına əsasən, çətinlik çəkdikdə isə vurma cədvəlindən istifadə etməklə müəyyən edir.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Ədəd ilə 8-in hasilini birinci vuruğu iki ədədin cəmi kimi göstərməklə izah edir.	Misal, məsələ	Dərslik, İD
Ədəd ilə 9-un hasilini birinci vuruğu iki ədədin cəmi kimi göstərməklə izah edir.	Misal, məsələ	Dərslik, İD

Məsələ və misallar



- Dərslik: səh. 66
- İş dəftəri: səh. 58

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərslərdə 6, 7, 8, 9 və 10-a vurma ilə tanış oldular. Bu dərsdə şagirdlər vurma vərdişlərini təkmilləşdirmək üçün müxtəlif məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Tapşırıqları sərbəst yerinə yetirmələri üçün şagirdlərə şərait yaratmaq lazımdır. Səhvəl üzrə işə ciddi fikir verilməlidir. Onlar misal və məsələləri müxtəlif üsullarla həll edə bilərlər. Şagirdləri eyni məsələnin bir neçə üsulla həllinə istiqamətləndirmək lazımdır. Məsələ həllinə daha yaradıcı yanaşmaları üçün onlara istiqamətləndirici suallar vermək olar. Çətinlik çəkən şagirdlər üçün məsələləri sxematik təsvir etmək, sonra isə həllə yönəltmək məqsədə uyğundur. Bəzən şagirdlər vuruqların hər ikisi 5-dən böyük olduqda hasili tapmaqdə çətinlik çəkirlər. Belə şagirdlər cədvəldən, yaxud müxtəlif üsullardan (qanunauyğunluqlar, barmaq hesabı) istifadə edə bilər. Vurma vərdişlərini təkmilləşdirmək üçün şagirdlərin vurmanın hafizəyə əsaslanaraq yerinə yetirmələri məqsədə uyğundur. Çətinlik çəkən şagirdlər isə vurma cədvəlindən istifadə edə bilərlər. Vurma cədvəli əl altında olmadıqda vurmanın başqa üsullarından da istifadə etmək olar.

Mövzuya yönəltmə. Hasilin barmaqla tapılması üsulu.

Bu üsula qabaqlar “barmaq hesabı” da deyildi. Vuruqlar 5-dən böyük olduqda hasili barmaqlarla da tapmaq olar. Bunun üçün hər barmaq 5-dən böyük rəqəmə uyğunlaşdırılır. Vuruqları bildirən barmaqlar qarşı-qarşıya tutulur. Aşağı hissədəki barmaqların cəmi onluqları, yuxarı hissədəki barmaqlara uyğun rəqəmlərin hasili isə təklikləri bildirir. Sonra onluqlarla təkliklərin cəmi tapılır. Bir neçə nümunəyə baxaq.



Texniki imkanları olan sinifdə belə bir video materialdan istifadə edə bilərlər:

<https://www.youtube.com/watch?v=x2Nr-f02AUY>

Müəllim şagirdlərə hasili bu qayda ilə tapmaqla bağlı misallar vera bilər.

Vurma vərdişlərini inkişaf etdirmək üçün belə interaktiv oyunlardan da istifadə etmək olar:

1. <https://www.timestables.com/speed-test/>
2. <https://www.arcademics.com/games/meteor>
3. http://www.learnalberta.ca/content/me3us/flash/lessonLauncher.html?lesson=lessons/08/m3_08_00_x.swf

TAPŞIRIQLARIN HƏLLİ

1. Tapşırığı yerinə yetirməzdən əvvəl vurma cədvəlinin sətir və sütunları, həmçinin xanalardakı ədədlərin mənası yada salınır.

Texniki imkanları olan siniflərdə bu tapşırıq interaktiv yerinə yetirilə bilər:

https://media.pearsoncmg.com/curriculum/math/mp3/math_tools/A82380/index.html?mode=2

2. Verilən ifadələrin qiyməti tapılır və müqayisə edilir.

3. Tapşırığı yerinə yetirmək üçün şagirdlər əvvəlcə bərabərliyin sağ tərəfində verilən ifadələrin qiymətini hesablamalı, sonra isə bərabərliyin sol tərəfində verilən ifadəyə diqqət etməlidirlər. Sağ tərəfdə verilən ifadə ilə sol tərəfdə verilən ifadələrin bərabərliyi üçün dairənin içində olan işaret müəyyən olunur, uyğun misallar dəftərə yazılır.

4. Tapşırıqda 7 hörümçəyin neçə ayağı olduğunu tapmaq tələb olunur. Bunun üçün vurma əməlinə aid misal yazılır: $7 \cdot 8 = 56$.

5. Məsələyə əsasən bir oyuncaq maşının qiymətini tapmaq tələb olunur.

Məsələnin qısa şərti yazılır.

1 şərin qiyməti – 10 qəpik

1 oyuncaq maşın – ? bundan 7 dəfə çox

Oyuncaq maşının qiymətini tapmaq üçün “dəfə az”, “dəfə çox” anlayışları yada salınır.

Məsələnin həlli:

- Bir maşının qiymətini tapmaq üçün vurma əməlinə aid misal yazılır: $7 \cdot 10 = 70$.

6. Tapşırıqə əsasən sonda saticının Anarın atasına neçə manat pul qaytaracağını tapmaq tələb olunur. Belə bir sxem çəkmək olar:

1-ci addım:

Kiçik rəsm 9 man

Böyük rəsm 9 man 9 man 9 man 9 man 9 man

2-ci addım:

9 man	9 man	45 man	?
-------	-------	--------	---

100 man

Məsələnin qısa şərti yazılır.

1 kiçik rəsmiñ qiyməti – 9 manat

1 böyük rəsm – ? bundan 5 dəfə baha

Anarın atası aldı – 2 kiçik və 1 böyük rəsm

Satıcıya verdi – 100 manat

Satıcı qaytardı – ? manat

Məsələnin həlli:

- 1 böyük rəsmiñ qiyməti tapılır: $9 \cdot 5 = 45$ man

- Anarın atasının aldığı kiçik rəsmlərə verdiyi pul hesablanır: $2 \cdot 9 = 18$ man

- Anarın atasının aldığı rəsmlərə verdiyi ümumi pul hesablanır: $18 \text{ man} + 45 \text{ man} = 63 \text{ man}$

- Saticının Anarın atasına qaytardığı pulu tapmaq üçün uyğun misal yazılır: $100 - 63 = 37$ man

Cavab. Satıcı Anarın atasına 37 manat qaytarmalıdır.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin həlləri müzakirə edilir. Cavabın doğruluğunu yoxlamaq üçün qalıq pulla şəkillərə verilmiş pullar toplanır və 100 ilə müqayisə edilir.

7. Piktoqramda müxtəlif dərnəklərə gedən 3-cü sinif şagirdlərinin sayı göstərilmişdir. Piktoqrama əsasən suallara cavab verilir.

- Musiqi dərnəyinə uyğun sətirdə 2 ☺ var. Hər ☺ = 9 nəfər. Şagirdlərin sayını tapmaq üçün misal yazılır:

$$2 \cdot ☺ = 2 \cdot 9 = 18$$

- Şagirdlər ikirəqəmli ədədlərin bölünməsini keçmədikləri üçün bu sualın cavabı ☺ işaretlərinin sayına əsasən tapılır. Rəsm dərnəyinə uyğun sətirdə 4 ☺, rəqs dərnəyinə uyğun sətirdə isə 2 ☺ var. Rəsm dərnəyinə gedən uşaqların sayının rəqs dərnəyinə gedən uşaqların sayından neçə dəfə çox olduğu bölmə əməli ilə tapılır:

$$4 : 2 = 2$$

- Dərnəklər cəmi neçə şagird getdiyini tapmaq üçün bütün smayiliklərin sayı 9-a vurulur: $8 \cdot ☺ = 8 \cdot 9 = 72$

Müzakirə. Cavabı yoxlamaq üçün hər dərnəyə gedən şagirdlərin sayını toplamaq olar: $18 + 36 + 18 = 72$.

Mövzu 19

2, 3, 4 və 5-ə bölmə

- Dərslik:** səh. 67
- İş dəftəri:** səh. 60

Təlim məqsədləri

- Qisməti əşyaları verilən sayıda qruplara bərabər paylaşdıqda hər qrupa düşən əşya sayı kimi tapır (1.2.1).
 - Qisməti əşya qrupunu verilən daha az sayıda əşya qruplarına ayırdıqda alınan qrupların sayı kimi tapır (1.2.1).
 - 2, 3, 4 və 5-ə bölməni cədvəldən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır (1.2.1).
 - Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir (1.2.8).
 - Vurma və bölmənin əlaqəsini “ədəd üçbucağı”nda təsvir edir (1.2.9).
 - Vurma və bölməyə aid məsələləri həll edir (1.3.6).
 - Bölmə əməlini vurmanın tərsi kimi yerinə yetirir (1.2.9).
 - Bölmə əməlinin nəticəsini vurma ilə yoxlaysır (1.3.4.).
- Köməkçi vasitələr:** rəngli kağızlardan kəsilmiş dairələr, stikerlər, müxtəlif əşyalar, zərlər, düymələr, iş vərəqləri.

Elektron resurslar:

- [1. https://video.edu.az/video/641](https://video.edu.az/video/641)
- [2. www.youtube.com/watch?v=SNFXWEXaCQw](http://www.youtube.com/watch?v=SNFXWEXaCQw)
- [3. www.youtube.com/watch?v=fSn7abV_jmE](http://www.youtube.com/watch?v=fSn7abV_jmE)
- [4. www.flocabulary.com/unit/cooking-with-our-3s-division/](http://www.flocabulary.com/unit/cooking-with-our-3s-division/)
- [5. www.youtube.com/watch?v=DM3z_JOeALM](http://www.youtube.com/watch?v=DM3z_JOeALM)
- [6. www.youtube.com/watch?v=PaC5bhVXar0](http://www.youtube.com/watch?v=PaC5bhVXar0)


Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Keksləri yiğmaq üçün lazım olan qutuların sayının tapılması.
- Öyrənmə.** 2-yə və 3-ə bölmə.
- Bələdçi.** Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismətin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-4.
- Öyrənmə materialı.** 4-ə və 5-ə bölmə.
- Müstəqil iş.** Dərslik: tap. №2, 3. İD: tap. №5, 6.
- Məsələ həlli.** Dərslik: tap. №4-6. İD: tap. №7, 8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər vurma və bölmənin əlaqəsindən, “ədəd üçbucağı”ndan istifadə etməklə qismətin tapılması, 2, 3, 4 və 5-ə bölməni öyrənəcəklər. Bu bacarıqlardan istifadə etməklə misal və məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər 2-ci sinifdə bölməni bərabər paylama, təkrar çıxma, geri sayma strategiyaları ilə yerinə yetirməyi öyrənmişlər. Bu mərhələdə şagirdlər qisməti vurmanın tərsi kimi tapmağı öyrənirlər. Başqa sözlə, bir ədədi başqa bir ədədə bölmək elə bir üçüncü ədədi tapmaq deməkdir ki, bu ədədi bölənə vurduqda hasildə bölünən alınsın. Bu bacarığın inkişaf etdirilməsi gələcəkdə budaqlı bölmə bacarıqlarının formalasdırılması üçün çox vacibdir.

Mövzuya yönəltmə. Şagirdlər 2-ci sinifdən vurma və bölmənin əlaqəsini “ədəd üçbucağı” ilə model-ləşdirməyi bacarırlar. Müəllim vurma və bölmə ilə əlaqəsi olan üç ədədi “ədəd üçbucağı”nda təsvir edir. Bu ədədlərlə bağlı vurma və bölmənin əlaqəsinə aid 4 misal yazmağı tapşırır.



$$\begin{aligned}2 \cdot 3 &= 6 \\3 \cdot 2 &= 6 \\6 : 2 &= 3 \\6 : 3 &= 2\end{aligned}$$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı sinifdə əyani şəkildə cütlərlə yerinə yetirmək olar. Bunun üçün keks əvəzinə əvvəlcədən qırmızı və sarı kağızlardan kəsilmiş dairələrdən istifadə etmək olar. Şagirdin biri 10, 12 və 14 qırmızı dairəni iki-iki, digəri isə 9, 18 və 24 sarı dairəni üç-üç qruplaşdırır. Tapşırıq yerinə yetirildikcə müəllim suallar verir:

– 10 dairəni iki-iki neçə qrupa yiğmaq olar? 9 keksi üç-üç neçə qrupa yiğmaq olar? Bunu necə tapdınız? Şagirdlər tapşırığın cavabını təkrar çıxma, yaxud ədəd oxunda geri saymaqla tapa bilərlər.

ÖYRƏNMƏ Şagirdlərin diqqəti açar sözlər yönəldilir. Verilən açar sözlər şagirdlərə 2-ci sinifdən tanışdır. Hər bir açar sözün mənası xatırladılır. “Öyrənmə”də verilən misallar və “ədəd üçbucaq”ları lövhəyə yazılır. Bölmə əməli vurma ilə izah olunur. Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

<https://www.splashlearn.com/math-skills/third-grade/division-facts/divide-by-2>

<https://www.splashlearn.com/division-games>

Müəllimin nəzərinə! Ədədi 2-yə və ya 3-ə bölmə zamanı qismətin tapılması üçün şagirdlər 2-yə və 3-ə vurmanın yaxşı bilməlidirlər. Bölmə əməlini çətinliklə yerinə yetirən şagirdlərdə əvvəlcə vurma bacarıqlarını möhkəmləndirmək lazımdır.

BƏLƏDÇİ Vurma və bölmənin əlaqəsindən istifadə etməklə 2-yə bölmə yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1. 3-ə bölmə yerinə yetirilir. Şagirdlər qisməti vurma və bölmənin əlaqəsinə əsasən “ədəd üçbucağı”nda təsvir etməklə tapa bilərlər.

Öyrənmə materialı. 4-ə və 5-ə bölmə öyrədilir. Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

<https://www.splashlearn.com/math-skills/third-grade/division-facts/divide-by-4>

<https://www.splashlearn.com/division-games>

2. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismət tapılır.

3. Hasıl tapılır və bölmə əməlinə aid uyğun 2 misal yazılır; məsələn: $2 \cdot 5 = 10$ $10 : 2 = 5$ $10 : 5 = 2$.

Diferensial təlim


Dəstək. Şagirdlərə müxtəlif misallar verib qisməti tapmağı, sonra isə hansı üsulla tapdığını izah etməyi tapşırmaq olar.

Dərinləşdirmə. Şagirdlər 4-ə və 5-ə bölmə cədvəlini təmamlamaq tapşırıla bilər.

Cütlərlə oyun. Hər oyunçu öz düyməsini başlanğıc xanaya qoyur. Əvvəlcə 1-ci oyunçu zəri atır. Uyğun ədəd qədər

irəli sayıv və düyməsini həmin xanaya qoyur. Xanada yazılımış ədəd bölünəni xananın rənginə uyğun ədəd isə böleni bildirir. Bölen və bölünəni öz cədvəlinə yazır qisməti tapır. Sonra 2-ci oyunçu eyni gedisi edir. Hər oyunçu 5 dəfə zər atır. Sonra hər oyunçu alınmış 5 qismətin cəmini tapır. Cəmdə daha böyük ədəd alınan oyunçu qalib gəlir.


■	2-yə bölmək	■	4-ə bölmək
■	3-ə bölmək	■	5-ə bölmək



1-ci oyunçu				
Bölünən				
Bölen				
Qismət				
Qismətlərin cəmi				

2-ci oyunçu				
Bölünən				
Bölen				
Qismət				
Qismətlərin cəmi				


Məsələ həlli 4. Məsələdə kimin kitabı daha tez oxuyub qurtardığını tapmaq tələb olunur.



Belə məsələlərin həlli zamanı daha tez oxumaq dedikdə nəyin nəzərdə tutulduğunu izah etmək lazımdır. Bu cür məsələlərin həlli bacarıqlarını təkmilləşdirmək məqsədilə şagirdlərə oxşar məsələlər vermək olar. Məsələn: 20 almanı hər qaba 4-4, yoxsa 5-5 paylaşıldıqda daha az boşqab lazım olar?

Cəlbətmə. Müəllim belə bir sxem çəkir və şagirdlərə sual verir:

– Qurbağa 1 dəfəyə 4 vahid, çeyirtkə isə 3 vahid irəli tullanır. Hər ikisi eyni vaxtda tullanarsa, topun yanına kim daha tez çatar?



Məsələnin həlli:

Belə bir sxem vermək olar:

24							
Lalə	3 3 3 3 3 3 3 3						
Aynur	4 4 4 4 4 4 4						

- Lalənin kitabı neçə günə oxuduğunu tapmaq üçün bölmə əməlinə aid misal yazılır. $24 : 3 = 8$.
- Aynurun kitabı neçə günə oxuduğunu tapmaq üçün bölmə əməlinə aid misal yazılır. $24 : 4 = 6$.
- Kimin kitabı daha tez oxuyub qurtardığı müəyyən edilir: $6 < 8$.

Cavab. Aynur kitabı daha tez oxuyub qurtardı.

Müzakirə. Bəzən şagirdlər belə məsələləri məntiqi yolla da həll edə bilərlər: gündə daha çox səhifə oxuyan şagird kitabı daha tez bitirər. Məsələni hesablaşmaqla həll edən şagirdlərin cavablarını məntiqə əsasən yoxlamaq olar.

5. Məsələdə hansı qutularда daha çox butulka yerləşdiyini tapmaq tələb olunur.

Cəlbətmə. Əvvəlki məsələdə bölünən eyni, bölənlər fərqli olan hala baxıldı. Bu məsələdə isə bölgən və bölgənlər fərqli olduqda qismətlər müqayisə edilir. Müəllim şagirdlərdən birinə 12, digərinə isə 8 karandaş verir. 1-ci şagirdə karandaşları 4 yoldaşına, digər şagirdə isə karandaşları 2 yoldaşına bərabər sayda paylamağı xahiş edir. Müəllim suallar verir:

– Hansı halda bir şagirdə daha çox karandaş düşər? Bunu necə tapmaq olar?

Məsələnin həlli:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Qisməti hər qrupa düşən əşya sayı kimi tapır.	Misal, məsələ	Dərslik, İD
Qisməti əşyaları bərabər paylamaqla alınan qrupların sayı kimi tapır.	Misal, məsələ	Dərslik, İD
“Ədəd üçbucagi”nda verilmiş iki ədədə görə üçüncü ədədi vurma və bölmənin əlaqəsinə görə tapır.	Misal, məsələ	Dərslik, İD

- Bir alma şirəsi qutusunda neçə butulka olacağı tapılır. $32 : 4 = 8$.
- Bir portağal şirəsi qutusunda neçə butulka olacağı tapılır. $27 : 3 = 9$.
- Hansı qutularda daha çox meyvə şirəsi olduğu tapılır: $8 < 9$.

Cavab. Bir portağal şirəsi qutusunda daha çox sayıda butulka oldu.

Müzakirə. Müəllim şagirdlərin diqqətinə çatdırır ki, alma şirəsi butulkalarının ümumi sayı portağal şirəsi butulkalarının ümumi sayıdan çox olsa da, bir qutuda olan alma şirəsi butulkalarının sayı daha azdır. Bunun səbəbini şagirdlərdən soruşmaq olar. Məsələ həlli zamanı istifadə olunan əsas ideyalar müzakirə olunur: bölmə, müqayisə.

6. Məsələdə cədvələ əsasən qurulan piktoqramda uyğun suallara cavab verilir.

Cəlbətmə. Müəllim şagirdlərə piktoqramı bir daha xatırlatmaqla belə bir piktoqram çəkir. Piktoqramda hər meyvəni neçə uşağın sevdiyi təsvir olunub. Dairələr adamların sayını bildirir.

Sevilən meyvələr	
Alma	● ● ●
Portağal	● ●
Gilas	● ● ● ●
Çiyələk	● ● ● ● ●

Hər ● = ? uşaq

Müəllim suallar verir:

– Bir dairə 1 uşağı bildirərsə, hər meyvəni neçə uşaq sevir? Bir dairə 2 uşağı bildirərsə, hər meyvəni sevən uşaqların sayını necə tapmaq olar?

Məsələnin həlli:

• Cədvələ əsasən qurulan piktoqramda hər ▲ işaretinin neçə heyvanı göstərdiyi tapılır. $8 : 2 = 4$.

Deməli, hər ▲ = 4 heyvanı göstərir.

• Piktoqramın digər sətirlərində neçə işaretə olduğunu tapmaq üçün bölmə əməlinə aid misallar yazılır:

$$36 : 4 = 9 \quad 28 : 4 = 7 \quad 4 : 4 = 1 \quad 12 : 4 = 3$$

Cavab. Piktoqramın digər sətirlərində uyğun olaraq 9, 7, 1 və 3 ▲ işaretisi olmalıdır.

Müzakirə. Alınan piktoqramdakı işaretərin sayının doğruluğunu yoxlamaq üçün bu işaretərin sayı $4 - e$ vurulur və cədvəlin uyğun xanasındaki ədədlə müqayisə edilir.

Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir.	Misal, məsələ	Dərslik, İD
2, 3, 4 və 5-ə bölmənin nəticəsini bölmə cədvəlindən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır.	Misal, məsələ	Dərslik, İD
Bölmə əməlinin nəticəsini vurma ilə yoxlayır.	Misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Məsələləri vurma və bölmə əməlindən istifadə etməklə həll edir.	Misal, məsələ	Dərslik, İD

Mövzu 20

6-ya və 7-yə bölmə

- Dərslik: səh. 69
- İş dəftəri: səh. 62

Təlim məqsədləri

- 6-ya (və ya 7-yə) bölməni əşyaları 6 (və ya 7) qrupa bərabər paylaşıqdə hər qrupa düşən əşya sayı kimi tapır (1.2.1).
- 6 və 7-yə bölməni cədvəldən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır (1.2.1).
- Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir (1.2.8).
- Vurma və bölmənin əlaqəsini “ədəd üçbucağı”nda təsvir edir (1.2.9).
- Bölmə əməlini ədəd oxunda geri ritmik sayma ilə təsvir edir (1.2.1).
- Vurma və bölməyə aid məsələləri həll edir (1.3.6).
- Bölmə əməlini vurmanın tərsi kimi yerinə yetirir (1.2.9).
- Bölmə əməlinin nəticəsini vurma ilə yoxlayır (1.3.4).

Köməkçi vasitələr: say çöpləri, rəngli kağızlardan kəsilmiş dairələr.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=o5rUhSW6e2E
2. www.youtube.com/watch?v=kaBFzhsRodA
3. <https://study.com/academy/lesson/how-to-divide-by-6.html>
4. <https://classace.io/learn/math/3rdgrade/dividing-by-6>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Hansı halda şələlərin sayının daha az olduğunun tapılması.

2. Öyrənmə. 6-ya bölmə.

3. Bələdçi. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismətin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1–3.

5. Öyrənmə materialı. 7-yə bölmə.

6. Müstəqil iş. Dərslik: tap. №3–6. İD: tap. № 4–6.

7. Məsələ həlli. Dərslik: tap. №7–9. İD: tap. №7–8.

8. Formativ qiymatləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər vurma və bölmənin əlaqəsindən, “ədəd üçbucağı”ndan istifadə etməklə qismətin tapılmasını, 6-ya və 7-yə bölməni öyrənəcəklər. Bu bacarıqlardan istifadə etməklə misal və məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Ədədi 6-ya bölmə zamanı qismətin tapılması üçün şagirdlər 6-ya vurmanın yaxşı bilməlidirlər. Bölmə əməlini çatınlıklə yerinə yetirən şagirdlərə 6-ya vurmanın bir daha xatırlatmaq məqsədə uyğundur.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə 6-ya və 7-yə vurma bacarıqlarını xatırladır. Bunun üçün ləvhədə 6-ya və 7-yə vurma cədvəlini çəkir və uşaqlarla birlikdə 1-ci vuruğu və hasılı yazırlar.

$1 \times 6 =$	$1 \times 7 =$
$\times 6 =$	$\times 7 =$
$\times 6 =$	$\times 7 =$
$\times 6 =$	$\times 7 =$
$\times 6 =$	$\times 7 =$
$\times 6 =$	$\times 7 =$
$\times 6 =$	$\times 7 =$
$\times 6 =$	$\times 7 =$
$10 \times 6 =$	$10 \times 7 =$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı sinifdə əyani şəkildə yerinə yetirmək olar. Bunun üçün odunlar 42 ədəd say çöpü ilə əvəz edilir. Şagirdlər əvvəlcə bu çöpləri altı-altı qruplaşdırır. Neçə qrup alındığını əyani görmək üçün altı-altı çöpləri sadə rezinlərlə bağlamaq olar. Müəllim şagirdlərdən neçə qrup alındığını soruşur. Sonra analoji qaydada tapşırığın ikinci hissəsi yerinə yetirilir. Çöplər yeddi-yeddi qruplaşdırılıb sadə rezinlərlə bağlanır. Müəllim neçə qrup alındığını soruşur. Sonra müəllim sınıfə müraciət edir:

– Hansı halda qrupların, yəni odun şələlərinin sayı daha az oldu?

Şagirdlər əvvəlki dərsdə bu tipli sualları hesablamadan da cavablandırmağı müzakirə etmişlər. Müəllim bu məsələdə də şagirdlərdən sualın cavabını hesablama aparmadan, məntiqi yolla necə tapa biləcəklərini soruşur.

ÖYRƏNMƏ “Ədəd üçbucağı” vasitəsilə vurma-dan istifadə etməklə 6-ya bölmə izah olunur. Texniki imkanları olan sinifdə belə bir interaktiv oyunlar oynamaq olar:

<https://www.topmarks.co.uk/mathsgames/mental-maths-train>

<https://www.ictgames.com/mobilePage/arrayDisplay/index.html>

BƏLƏDÇİ Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismət tapılır.

MÜSTƏQİL İŞ 1. “Ədəd üçbucağı”nda modelləşdirilmiş təsvirlərdə “?” işarəsinin yerinə uyğun ədədi tapmaq üçün bölmə əməlinə aid misal yazıılır.

2. Ədəd oxunun təsvirinə əsasən bölmə əməlinə aid misal yazıılır və qismət tapılır.

Öyrənmə materialı. “Ədəd üçbucağı” vasitəsilə vurmadan istifadə etməklə 7-yə bölmə izah olunur. Texniki imkanları olan sinifdə belə bir interaktiv oyun təşkil etmək olar:

<https://www.topmarks.co.uk/mathsgames/mental-maths-train>

3. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismət tapılır.

4. Hasil tapılır və bölmə əməlinə aid uyğun 2 misal yazılır; məsələn: $2 \cdot 7 = 14$ $14 : 2 = 7$ $14 : 7 = 2$.

5. Ədəd oxunun təsvirlərinə əsasən bölmə əməlinə aid misal yazıılır və qismət tapılır. $28 : 7 = 4$ $35 : 7 = 5$.

6. Lövhədə yazılın misallardan bəziləri səhv həll edilib. Müəllim tapşırığın a) bəndini lövhədə yazıb şagirdlərlə müzakirə təşkil edərək yerinə yetirə bilər. Əvvəlcə misal lövhəyə yazılır, səhvlər tapılır və düzəldilir. Tapşırığın digər bəndlərini şagirdlər sərbəst yerinə yetirirlər.

Diferensial təlim


Dəstək. Şagirdlərə müxtəlif misallar verib qisməti tapmağı, sonra isə hansı üsulla tapdığını izah etməyi tapşırmaq olar.

Dərinləşdirmə. Şagirdlərə 6-ya və 7-yə bölmə cədvəlini tamamlamaq tapşırıla bilər.

Məsələ Həlli 7. Məsələdə dərzinin 30 m parçadan neçə kostyum tikə bildiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir.

$$\begin{array}{ll}
 6 : 6 = & 7 : 7 = \\
 12 : 6 = & 14 : 7 = \\
 18 : 6 = & 21 : 7 = \\
 24 : 6 = & 28 : 7 = \\
 30 : 6 = & 35 : 7 = \\
 36 : 6 = & 42 : 7 = \\
 42 : 6 = & 49 : 7 = \\
 48 : 6 = & 56 : 7 = \\
 54 : 6 = & 63 : 7 = \\
 60 : 6 = & 70 : 7 =
 \end{array}$$



Məsələnin həlli:

- Dərzinin bir kostyuma neçə metr parça işlətdiyi tapılır. $21 : 7 = 3$ metr.

- Dərzinin 30 m parçadan neçə belə kostyum tikə biləcəyi tapılır. $30 : 3 = 10$ kostyum.

Cavab. Dərzi 30 metr parçadan 10 kostyum tikə bilər.

Müzakirə. Cavabı yoxlamaq üçün sondan əvvələ gəlmək olar: 10 kostyum cəmi 30 metr parçadan

tikildiyinə görə bir kostyuma 3 metr parça işləndiyi müəyyən edilir. Sonra isə 7 kostyuma neçə metr parça işləndiyi tapılır və 21 ilə müqayisə olunur.

8. Məsələdə tamaşaçının neçə bilet aldığı tapmaq tələb olur.

Cəlbetmə. Masaya üzərində qeymətlər yazılmış bir neçə əşya və kağızdan kəsilmiş pul modelləri (20 man, 10 man) qoyulur.



Müəllim suallar verir:

– İki qələmqabı alsaq, neçə manat pul qalar? Bunu necə tapmaq olar?

Sonra sualları bir qədər də çətinləşdirmək olar:

– Neçə qutu karandaş alsaq, 38 manat pul qalar? Bunu tapmaq üçün əvvəlcə nəyi müəyyən etmək lazımdır?

Məsələnin həlli:

- Pul qabında olan pulun miqdarı müəyyən edilir.

$$20 + 20 + 10 = 50.$$

- Tamaşaçının aldığı biletlərə nə qədər pul verdiyini tapmaq üçün pul qabında olan puldan qalan pul çıxılır. $50 - 20 = 30$.

- Tamaşaçının neçə bilet aldığı tapmaq üçün bölmə əməlinə aid misal yazılır. $30 : 6 = 5$.

Cavab. Tamaşaçı 5 bilet aldı.

Müzakirə. 5 biletə verilən pulla qalan pul toplanır. Alınan məbləğlə pul qabındaki məbləğ müqayisə olunur.

9. Məsələdə Aynurun hansı şokoladdan neçə qutu aldığı tapmaq tələb olunur.

Cəlbetmə. Masaya ağ və qəhvəyi kağızdan kəsilmiş dairələr qoyulur. Müəllim hər birində 4 ağ dairə olan 4 qrup, hər birində 5 qəhvəyi dairə olan 3 qrup düzəldir. Şagirdlərə suallar verilir:

– Dairələri bir-bir saymadan cavab verin: hansı rəngdə dairədən 15 dənədir? Hansı rəngdə dairədən 16 dənədir? Bunu necə müəyyən etmək olar?

Məsələnin həlli:


- Şagirdlər 18 ədədini əvvəl 6 və 8 ədədlərindən hansına bölmə mümkün olduğunu tapırlar. $18 : 6 = 3$.

Qeyd. Şagirdlər kəsr keçmədiklərindən 18 ədədinin 8-ə bölünmədiyini qeyd edə bilərlər. Bu, məsələni düzgün həll etməyə mane olmur.

Cavab. Aynur 3 qutu qəhvəyi şokolad aldı.

Müzakirə. Cavabin doğruluğunu yoxlamaq üçün ədəd oxunda ritmik saymadan istifadə etmək olar. Şərtə görə eyni rəngdə şokoladlardan cəmi 18 ədəddir.

Ədəd oxu çəkilir, 6-6 və 8-8 ritmik sayılır. Hansı halda 18 ədədinin üzərinə çatıldığı yoxlanılır.



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Qisməti əşyaları verilən sayıda qruplara bərabər payladıqda hər qrupa düşən əşya sayı kimi tapır.	Misal, məsələ	Dərslik, İD
6-ya (7-yə) bölmə zamanı qisməti əşya qrupunu 6 (7) qrupa bərabər payladıqda hər qrupa düşən əşya sayı kimi tapır.	Misal	Dərslik, İD
Misallarda 6-ya (7-yə) bölməni hafizəyə əsaslanaraq, yaxud cədvəldən istifadə etməklə tapır.	Misal	Dərslik, İD
Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir.	Misal, məsələ	Dərslik, İD
Ədədə bölməni ədəd oxunda təkrar çıxma ilə təsvir edir.	Misal, məsələ	Dərslik, İD
Bölmə əməlinin nəticəsini vurma ilə yoxlayır.	Misal, məsələ	Dərslik, İD
Məsələ həllində vurma və bölmə əməlindən istifadə etməklə cavabı tapır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 21

8, 9 və 10-a bölmə

- Dərslik: səh. 71
- İş dəftəri: səh. 64

Təlim məqsədləri

- 8-ə (9-a, 10-a) bölməni əşyaları 8 (və ya 9, 10) qrupa bərabər payladıqda hər qrupa düşən əşya sayı kimi tapır (1.2.1).
- 8-ə (9-a, 10-a) bölməni cədvəldən istifadə etməklə və ya hafizəyə əsaslanaraq tapır (1.2.1).
- Vurma və bölmənin qarşılıqlı əlaqəsini “ədəd üçbucağı” ilə modelləşdirir (1.2.8).
- Vurma və bölmənin əlaqəsini “ədəd üçbucağı”nda təsvir edir (1.2.9).
- Bölmə əməlini ədəd oxunda geri ritmik sayma ilə təsvir edir (1.2.1).
- Vurma və bölməyə aid məsələləri həll edir (1.3.6).
- Bölmə əməlini vurmanın tərsi kimi yerinə yetirir (1.2.9).
- Bölmə əməlinin nəticəsini vurma ilə yoxlayır (1.3.4).

Köməkçi vasitələr: rəngli kağızlar, qayçı, yapışqan, stikerlər.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=69RxMsdukEQ
2. www.youtube.com/watch?v=y7QIIPlPnCOnk
3. www.youtube.com/watch?v=D_uLWLso-J8
4. www.youtube.com/watch?v=O_ZafI-oDAo

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Hansı halda güllərin sayının daha çox olduğunu tapılması.
2. Öyrənmə. 8-ə bölmə.

3. Bələdçi. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismətin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1–4.

5. Öyrənmə materialı. 9-a və 10-a bölmə.



6. Müstəqil iş. Dərslik: tap. №3–5. İD: tap. №5–7.

7. Məsələ həlli. Dərslik: tap. №6, 7. İD: tap. №8, 9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər 8, 9 və 10-a bölməni öyrənirlər. Bu bacarıqlardan istifadə etməklə misal və məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim 8, 9 və 10-a vurmanın yada salır. Bunun üçün “ədəd üçbucağı”ndan istifadə etmək olar.



$$6 \cdot 8 = 48$$

$$8 \cdot 6 = 48$$

$$48 : 6 = 8$$

$$48 : 8 = 6$$

$$7 \cdot 9 = 63$$

$$9 \cdot 7 = 63$$

$$63 : 7 = 9$$

$$63 : 9 = 7$$

$$8 \cdot 10 = 80$$

$$10 \cdot 8 = 80$$

$$80 : 8 = 10$$

$$80 : 10 = 8$$

$$9 \cdot 10 = 90$$

$$10 \cdot 9 = 90$$

$$90 : 9 = 10$$

$$90 : 10 = 9$$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı sinifdə qruplarla iş şəklində yerinə yetirmək olar. Bunun üçün müəllim bir gün önce şagirdlərə sınıf rəngli kağızlar gətirməyi tapşırı bilər. Vaxta qənaət məqsədilə ləçəkləri evdə və ya texnologiya dərsində kəsib hazırlamaq da olar.

ÖYRƏNMƏ 8-ə bölmə izah olunur. Texniki imkanları olan sinifdə belə bir interaktiv oyun keçirmək olar: <https://www.splashlearn.com/division-games-for-3rd-graders>

BƏLƏDÇİ Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismət tapılır.

MÜSTƏQİL İŞ

1. Ədəd üçlündə modelləşdirilmiş təsvirlərdə "?" işarəsinin yerinə uyğun ədədi bir neçə üsulla tapmaq olar. Mövzu bölmə əməli ilə əlaqəli olduğundan bu ədədi tapmaq üçün bölmə əməlinə aid misal yazılır.

2. Müqayisə aparmaq üçün əvvəlcə ifadələrin qiyməti təpilir, sonra isə "*" yerinə uyğun müqayisə işarəsi yazılır.

Öyrənmə materialı. 9-a bölmə izah olunur. 10-a bölmədə bölnən və qismət arasındaki aşkar qanuna uyğunluq 10-a bölməni şagirdlər üçün daha da asanlaşdırır. Bu qanuna uyğunluğu müəyyən etmək üçün "Fikirləş!" rubrikasındaki sual müzakirə olunur.

3. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismət təpilir.

4. Hasıl təpilir və bölmə əməlinə aid uyğun 2 misal yazılır; məsələn: $8 \cdot 5 = 40$ $40 : 5 = 8$ $40 : 8 = 5$.

5. Ədəd üçlündə modelləşdirilmiş təsvirlərdə "?" işarəsinin yerinə uyğun ədədi tapmaq üçün bölmə əməlinə aid misal yazılır.

Məsələ Həlli 6. Məsələdə yumurtaları yiğmaq üçün neçə 10 yerlik qab lazım olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə əvvəl 12, yanında isə 4 stiker yapışdırır.



O, sual verir:

– Bu dairələri bir yerə toplayıb hər birində 8 ədəd olmaqla neçə qrupa ayırmak olar? Bunu necə tapmaq olar?



Məsələnin həlli:

- İki səbətdə cəmi neçə yumurta olduğu müəyyən edilir. $33 + 37 = 70$.

- Yumurtaları yiğmaq üçün neçə qab lazım olduğu təpilir. $70 : 10 = 7$.

Cavab. 7 ədəd 10 yerlik qab oldu.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələ onluq çərçivələrdən istifadə etməklə də həll oluna bilər. Cavabı yoxlamaq üçün əvvəlcə 7 ədəd 10 yerlik qutuda olan yumurtaların ümumi sayı təpilir. Sonra bu ədəddən 1-ci səbətdə olan yumurtaların sayı çıxılır və alınan ədəd digər səbətdə olan yumurtaların sayı ilə müqayisə olunur.



7. Yaşıl, mavi və qırmızı qutuların kütləsini tapmaq tələb olunur. Sadə vurma və bölmə bacarıqları tətbiq edilir.

- Bir yaşıl qutunun kütləsi təpilir. $40 : 8 = 5$ q.
- Bir mavi qutunun kütləsi təpilir.

$$70 + 2 = 72 \text{ q} \quad 72 : 9 = 8 \text{ q.}$$


- Bir qırmızı kubun kütləsini tapmaq üçün mavi və yaşıl qutuların kütlələrindən istifadə edilir:

$$5 \cdot 8 = 40 \quad 2 \cdot 5 = 10 \quad 40 + 10 = 50 \quad 50 : 5 = 10 \text{ q.}$$

Cavab. Bir yaşıl qutunun kütləsi 5 q, bir mavi qutunun kütləsi 8 q, bir qırmızı qutunun kütləsi isə 10 q-dır.

Müzakirə. Tapılan kütlələri uyğun qutuların üzərinə yazımaqla təsvirlər çəkilir və tərəzinin gözləri müqayisə olunur. Uyğun misallar yazılır.

$$8 \cdot 5 = 40 \quad 9 \cdot 8 = 70 + 2 \quad 5 \cdot 10 = (5 \cdot 2) + (5 \cdot 8)$$



LAYİHE

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Qisməti əşyaları verilən sayıda qruplara bərabər paylaşıqda hər qrupa düşən əşya sayı kimi tapır.	Misal, məsələ	Dərslik, İD
8-ə (9-a, 10-a) bölmə zamanı qisməti əşya qrupunu 8 (9, 10) qrupa bərabər paylaşıqda hər qrupa düşən əşya sayı kimi tapır.	Misal	Dərslik, İD
Misallarda 8-ə (9-a, 10-a) bölməni hafizəyə əsaslanaraq, yaxud cədvəldən istifadə etməklə tapır.	Misal	Dərslik, İD
Vurma və bölmənin qarşılıqlı əlaqəsini “Ədəd üçbucağı” ilə modelləşdirir.	Misal, məsələ	Dərslik, İD
Ədədə bölməni ədəd oxunda təkrar çıxmış ilə təsvir edir.	Misal, məsələ	Dərslik, İD
Bölmə əməlinin nəticəsini vurma ilə yoxlayır.	Misal, məsələ, oyun	Dərslik, İD
Məsələ həllində vurma və bölmə əməlindən istifadə etməklə cavabı tapır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 22

Məchulun tapılması

- Dərslik: səh. 73
- İş dəftəri: səh. 66

Təlim məqsədləri

- Məchulu tapılması tələb olunan ədəd kimi izah edir (2.2.2).
- Məchulu olan bərabərliklərdə əməller arasında əlaqədən istifadə edir (1.2.9).
- Məchul vuruğu tapmaq üçün bölmədən istifadə edir (1.3.4).
- Məchul bölünəni tapmaq üçün vurmadan istifadə edir (1.3.4).
- Vurma və bölmənin verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (1.3.4).

Köməkçi vasitələr: rəngli kağızlar, yapışqan kağızlar, lent, ədədlər yazılmış kartlar.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=xJlj2BWSHT0
2. www.youtube.com/watch?v=TqAtt3g6Tkc

Dərsin qısa planı


1. Araşdırma-müzakirə. Vurma əməlindən istifadə etməklə hər qabda olan almaların sayının tapılması.
2. Öyrənmə. Məchul vuruq və məchul bölnənin tapılması.
3. Bələdçi. Təsvirə əsasən məchulun tapılması.
4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1, 2.
5. Öyrənmə materialı. Məchul bölünənin tapılması.
6. Müstəqil iş. Dərslik: tap. №3–6. İD: tap. №3–7.
7. Məsələ həlli. Dərslik: tap. №7–9. İD: tap. №8–10.
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər vurma və bölmənin əlaqəsindən istifadə edərək vurma və bölmənin


iki komponenti məlum olduqda məchul komponentin tapılması qaydasını öyrənəcəklər. Məchulun tapılması ilə bağlı məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər 1-ci sinifdə “məchul” anlayışı ilə tanış olmuşlar. Onlar “məchul toplanan”, “məchul azalan” və “məchul çıxılan” anlayışlarından 1 və 2-ci sinifdə məsələ və misalların həllində kifayət qədər istifadə etmişlər. Şagirdlərə vurma və bölməyə aid misallarda məchulu izah etmək üçün toplama və çıxmadan nümunələr göstərmək olar. Bu iki model arasında analogiya da nümayiş etdirmək olar:

Ədəd üçlüyü
Toplama və çıxma



“Ədəd üçbucağı”
Vurma və bölmə



Məchul toplanan

$$3 + \square = 7$$

Məchul vuruq

$$4 \cdot \square = 24$$

Məchul çıxılan

$$7 - \square = 4$$

Məchul bölnən

$$24 : \square = 6$$


Məchul azalan

$$\square - 4 = 3$$


Məchul bölünən

$$\square : 4 = 6$$

Mövzuya yöneltmə. Müəllim “məchul” anlayışını xatırladır. 1 və 2-ci siniflərdə toplama və çıxma komponentlərindən məchulun tapılmasına aid bir neçə nümunə göstərir. Lövhəyə “ədəd üçbucağı” çəkilir və bu ədədlərin vurma və bölmə əməli ilə əlaqəli olduğu xatırladılır. Müəllim stikerlə üç ədəddən birinin üzərini bağlayır və şagirdlərdən “gizlədilmiş” ədədi necə tapmağın mümkün olduğunu soruşur. Bu zaman bölmə əməlinin vurma əməlinin tərsi olduğu bir daha vurgulanır. Bu qayda ilə əvvəlcə 7, sonra 4, sonda isə 28 ədədlərinin üzərinə yapışqanlı kağız yapışdırılıb məchulu necə tapmaq mümkün olduğu şagirdlərdən soruşulur.



ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı yerinə yetirmək üçün lövhədə belə bir sxem çəkmək olar.




Almaların ümumi sayı və qabların sayı “ədəd üçbucağı”nda uyğun hissələrə yazılır, məchul isə stikerlə qapadılır.

Lövhədə belə bir misal yazılır:

$$24 : \boxed{ } = 3$$

Müəllim şagirdlərə istiqamətləndirici suallar verməklə “ədəd üçbucağı”ni tamamlayır.

ÖYRƏNMƏ Verilən “ədəd üçbucağı” və misallar lövhəyə yazılır. “?” işarəsi olan hissənin üzərinə yapışqanlı kağız yapışdırılır. Məchul vuruğun və məchul bölənin tapılması qaydası izah edilir. Şagirdlər vurma və bölmə əməlinin əlaqəsini və qisməti taparkən vurma əməlindən necə istifadə edildiyini əvvəlki mövzularda öyrənmişlər. Şagirdlərə məchul vuruğun və məchul bölənin eyni qayda ilə tapıldığı bildirilir.




Texniki imkanları olan sinifdə belə bir interaktiv oyun təşkil etmək olar:

<https://gregtangmath.com/missing>

Bələdçi Təsvirə əsasən məchulu olan iki misal yazılır və məchul tapılır.

MÜSTƏQİL İŞ 1. Məchul vuruq tapılır. Qaydanı bir daha xatırlatmaq məqsədə uyğundur.
2. Məchul bölən tapılır.

Öyrənmə materialı. Verilən “ədəd üçbucağı” və misal lövhəyə yazılır. “?” işarəsi olan hissənin üzərinə yapışqanlı kağız yapışdırılır. Məchul bölünənin tapılması qaydası izah edilir.



Müəllimin nəzərinə! Məchul vuruq və məchul bölənin tapılma qaydasının eyni olduğunu şagirdlər artıq öyrəndilər. Hər iki halda məchul bölmə əməli ilə tapılır. Lakin məchul bölünənin tapılma qaydası fərqlidir. Bu zaman vurma əməlindən istifadə olunur. Şagirdlərə xatırlatmaq yaxşı olar ki, məchulun tapılması ilə bağlı misallarda əvvəlcə məchulun hansı komponent olduğu müəyyən edilir. Sonra isə “ədəd üçbucağı” modelini göz önünə gətirib məchul komponent tapılır.

3. Məchul bölünən vurma əməli ilə tapılır.
4. Boş xanalara uyğun ədədlər tapılır. Bu cür cədvəllər artıq şagirdlərə tanışdır. Cədvəl dəftərə çəkilir. Hər boş xanadakı ədədi tapmaq üçün məchulu olan misal yazılır, məchul komponentin tapılma qaydası yada salınır, boş xanaya uyğun ədəd müəyyən edilir və xana ya yazılır.

Diferensial təlim

Dəstək. Şagirdlərə yalnız məchul vuruğu tapmaqla bağlı misallar verilir. Sonra yalnız məchul böləni tapmaq üçün misallar verilir. Sonda isə məchul bölünəni tapmaqla bağlı ayrıca misallar verilir.

Dərinləşdirmə. Məchul vuruq, məchul bölən və məchul bölünənlə bağlı qarışq misallar verilir. Şagirdlər əvvəlcə məchulun hansı komponent olduğuunu müəyyən edir, sonra isə uyğun qaydanı söyləməklə məchulu tapırlar.

5. İfadələrə uyğun məchulu olan misallar yazılır və məchul tapılır. Məchulun tapılma qaydasını tam mənimseməyən şagirdlər “ədəd üçbucağı”ndan da istifadə edə bilərlər. Belə ki, məchula uyğun xana boş saxlanılır və məchul tapıldıqdan sonra həmin xanaya uyğun ədəd fərqli rənglə xanaya yazılır.

Eyni qaydada digər ifadələrə uyğun məchulu olan misallar yazılır və məchul tapılır.

a)

$$16 : 2 = 8$$

b)

$$18 : 3 = 6$$

6. Hər figurun hansı ədədi ifadə etdiyi tapılır və sonnucu ifadədə hər figura uyğun ədədlər yerinə yazılmışla hesablanır.

Müəllimin nəzərinə! Bu cür tapşırıqlar şagirdlərdə məntiqi təfəkkürün inkişafına kömək edir və növbəti

bölmədə tənlikləri daha yaxşı başa düşmək üçün zəmin yaradır.

Cütlərlə oyun. “Məndə hansı ədəddir?” Kartlar qarışdırılır və üzüşağı masaya düzülür. 1-ci oyuncu digər oyuncunun görməməsi şərti ilə bir kart götürür. O, kartdakı ədədi məchul qəbul edib onu tapmaq üçün ifadə qurur. Məsələn, əgər kartda 10 ədədi yazılıbsa, oyuncu bu ədədə uyğun belə fikirlər səsləndirə bilər:

- Məndə olan ədədi 2-yə vursan, 20 alınar.
- Məndə olan ədədi 5-ə bölsən, 2 alınar.
- 30-u məndə olan ədədə bölsən, 3 alınar.

2-ci oyuncu səslənən fikrə uyğun məchulu olan misal yazır və məchulu tapır. Ifadəni doğru söyləyən oyuncu 1 xal, məchulu doğru tapan oyuncu isə 2 xal qazanır. Sonra oyuncular yerini dəyişərək oyunu təkrarlayırlar. Hər oyuncu növbə ilə 3 kart seçir. Sonda ən çox xal qazanan oyuncu qalib gəlir.

Məsələ həlli: 7. Məsələdə bağbanın neçə sıra ağac əkdiyini (məchul vuruğu) tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim içində 2 qələm olan bir qələmqa-binə götürür. Onun içində 2 karandaş olduğunu şagirdlərə nümayiş etdirir sual verir:

- Neçə belə qələmqabı götürsəm, cəmi 6 qələm alınar? Bu fikrə aid hansı məchulu olan misal yazmaq olar?

Dərslikdəki məsələnin qısa şərti yazılır.


Bağban əksi hər sırada – 3 ağac

Bağban əksi – cəmi 15 ağac

Bağban əksi – ? sıra.

Məsələnin həlli:

- Məsələ “ədəd üçbucağ” və ya cərgə-sıra modeli ilə modelləşdirilə bilər:



- Məchulu olan misal yazılır və məchul vuruq tapılır.

$$\boxed{ } : 3 = 15 \quad 15 : 5 = \boxed{3}$$

Cavab. Bağban 5 sıra ağac əkmışdı.

Müzakirə. Cavabı vurma və bölmənin əlaqəsinə aid misallar yazmaqla yoxlamaq olar.

$$5 \cdot 3 = 15 \quad 3 \cdot 5 = 15 \quad 15 : 3 = 5 \quad 15 : 5 = 3$$

8. Məsələdə Gülsümün lenti neçə hissəyə böldüyü (məchul bölən) tapmaq tələb olunur.

Cəlbetmə. Məsələni sinifdə səhnələşdirmək olar. Müəllim lövhəyə bir şagird çıxarıvə uzunluğu 20 sm

olan lenti verib 2 bərabər hissəyə bölməyi tapşırır. Sonra şagirdlərə suallar verir:

- Lentin hər hissəsinin uzunluğu nə qədər oldu?

Lentin hər hissəsinin uzunluğunun 4 sm olması üçün lenti neçə hissəyə bölmək lazımdır? Məchulu olan misal yazımaqla bunu necə təyin etmək olar?


Məsələnin qısa şərti yazılır.

Lentin uzunluğu – 36 sm
Böldüyü hissələrin uzunluğu – 9 sm

Böldü – ? hissə

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:



- Məchulu olan misal yazılır və məchul bölən tapılır.


$$36 : \boxed{ } = 9 \quad 36 : 9 = \boxed{4}$$

Cavab. Gülsüm lenti 4 bərabər hissəyə bölmüşdü. Müzakirə. Cavabı vurma və bölmənin əlaqəsinə aid misallar yazmaqla yoxlamaq olar.

$$4 \cdot 9 = 36 \quad 9 \cdot 4 = 36 \quad 36 : 4 = 9 \quad 36 : 9 = 4$$

9. Məsələdə Elxanın rəfa cəmi neçə kitab düzdüünü (məchul bölünən) tapmaq tələb olunur.

Cəlbetmə. Məsələ müxtəlif cür modelləşdirilə bilər:



Məsələnin qısa şərti yazılır.

Elxan düzdü – 2 rəf

Hər birində – 7 kitab

Elxan cəmi düzdü – ? kitab

Məsələnin həlli:

- Uyğun məchulu olan misal yazılır və məchul bölünən tapılır.

$$\boxed{ } : 2 = 7 \quad 7 \cdot 2 = \boxed{14}$$

Cavab. Elxan rəfa cəmi 14 kitab yiğmişdi.

Müzakirə. Cavabı vurma və bölmənin əlaqəsinə aid misallar yazmaqla yoxlamaq olar:

$$2 \cdot 7 = 14 \quad 7 \cdot 2 = 14 \quad 14 : 2 = 7 \quad 14 : 7 = 2$$

LA VİHƏ

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Məchulun bərabərliyi doğru edən ədəd olduğunu izah edir.	Misal, məsələ	Dərslik, İD
Məchulu tapmaq üçün əməllər arasında əlaqədən istifadə edir.	Misal, məsələ	Dərslik, İD
Məchul vuruğu bölmədən istifadə etməklə tapır.	Misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Məchul bölünəni vurmadan istifadə etməklə tapır.	Misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Məchul bölünəni tapmaq üçün vurmadan istifadə edir.	Misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Vurma və bölmənin iki komponentinə görə “ədəd üçbucağı”nda modelləşdirməklə üçüncüsünü tapır.	Misal, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 75
- İş dəftəri: səh. 68

Bölmə üzrə təkrarlanan anlayışlar: vuruq, hasıl, bölünən, bölən, qismət, dəfə az, dəfə çox, məchul vuruq, məchul bölünən, məchul bölən.

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi şagirdlərin əvvəlki dərslərdə qazandıqları bilik və bacarıqları bir daha yoxlamaq və onların zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilir və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilir. Bölmədə formalasdırılmış vurma və bölmə bacarıqları, məchul vuruq, məchul bölünən və məchul bölən anlayışları, bu anlayışların köməyi ilə misal və məsələ həlli bacarıqları daha da təkmilləşdirilir.


Müəllimin nəzərinə! Müəllim şagirdlərin zəif cəhətlərini müəyyən etmək üçün ümumi sorğu keçirə bilər. Bunun üçün müəyyən tapşırıqlardan, yaxud sual-cavabdan istifadə oluna bilər. Dərsdə hər bir tapşırıq əvvəlcə şagirdlər tərəfindən müştəqil yerinə yetirilməli, sonra isə siniflə birlikdə müzakirə edilməlidir. Səhv'lərlə işin təşkilinə xüsusi diqqət verilməlidir.

Mövzuya yönəltmə. Bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydalar müəllim tərəfindən şagirdlərə xatırladılır. Müəllim suallar verə bilər:

– Vurma əməlini vuruqlardan birini hissələrə ayırmalı necə yerinə yetirmək olar? Vurma əməlini ədəd oxunda necə təsvir etmək olar? Vurma cədvəlindən istifadə etməklə hasılı necə tapmaq olar? 10-a vurmanın daha asan necə yerinə yetirmək olar? Vurma və bölmə əməllərinin əlaqəsinə əsasən qisməti necə tapmaq olar? Məchul vuruq necə tapılır? Məchul bölünən necə tapılır? Məchul bölən necə tapılır?

Hər sual səsləndikcə şagirdlər izahat verir, nümunələr söyləyirlər. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada bilər.

Robot oyunu. “Mən necə işləyirəm?” Şagirdlər əvvəlcə robotların “necə işlədiyini” müəyyən etməlidirlər. Bunun üçün girişdəki ədəddən çıxıxdakı ədədin necə alındığı tapılır. Məsələn, 1-ci robot “ $\times 8$ ” qaydası ilə işləyir. Belə ki, girişdəki ədədi 2-yə vurduqda çıxışda uyğun sətirdəki ədəd alınır. Bunu tapdıqdan sonra 1-ci robotun üzərində olan boş xanaya “ $\times 8$ ” yazılır. Bundan istifadə edərək lentlər üzərindəki digər boş xanalar doldurulur. Eyni yolla 2-ci robotun işləmə qaydası müəyyən edilir və lentlər üzərindəki boş xanalara uyğun ədədlər tapılır. Giriş və çıkış məlumatları artırıla bilər.



Texniki imkanları olan siniflərdə belə interaktiv oyunlardan istifadə etmək olar:

1. <https://www.multiplication.com/games/play/division-4-row>
2. https://www.mathplayground.com/math_lines_multiplication.html
3. <https://www.topmarks.co.uk/maths-games/mental-maths-train>
4. <https://www.topmarks.co.uk/number-facts/number-fact-families>

TAPŞIRIQLARIN HƏLLİ

1. “Ədəd üçbucağı”nda verilmiş ədədlərə əsasən “?” işarəsinin yerinə uyğun ədəd bölmə əməli ilə tapılır.
3. Uyğun əməlləri yerinə yetirməklə boş xanalara uyğun ədədlər tapılır. Uyğun misallar dəftərə yazılır.

4. Məchul tapılır. Verilən misalları həll etmək üçün məchulun tapılma qaydasından istifadə edilir. Bu qaydaların yada salınması məqsədə uyğundur.

4-cü tapşırığın 2-ci sətrində nisbətən mürəkkəb misallar verilmişdir. Burada məchulu taparkən şagirdlər əvvəlcə bərabərliyin sağ tərəfində verilən ifadələri hesablamalı və yerinə yazmalıdırlar. Bundan sonra məchulun tapılma qaydalarından istifadə etməklə məchul vuruq, bölünən və ya bölən tapılır. Şagirdlər çətinlik çəkərlərsə, müəllim misallardan birinin həllini lövhədə yazdıqdan sonra birləkdə müzakirə etmək olar.

Diferensial təlim

Dastək. Müəllim təlim nəticələri zəif olan uşaqlara vurma və bölmə cədvəlinə aid sual və tapşırıqlar verir.

Dərinləşdirmə. Təlim nəticələri yüksək olan şagirdlərə 12, 20, 24, 36, 40 və s. kimi ədədlər söyləyir. Şagirdlər hasili bu ədədlərə bərabər olan ədədləri şifahi tapır və hər bir üçlük üçün vurma və bölmənin əlaqəsinə aid 4 misal yazar.

5. “Ədəd tərəzisi” ilə bağlı tapşırıqlarla şagirdlər yaxşı tanıdırırlar. Şagirdlər a) vurmaya, b) bölməyə, c) çıxmama və bölməyə aid misal yazıqla “?” işarəsinin yerinə uyğun ədədi tapırlar.

6. Məsələdə Aynurun 1 gündə və Səbinənin isə 5 gündə neçə səhifə oxuduqlarını tapmaq tələb olunur.

Cəlbetmə.

Məsələnin qısa şərti yazılır.

Aynur 5 gündə oxudu – 30 səhifə

Aynur 1 gündə oxudu – ? səhifə



Səbinə 1 gündə oxudu – Aynurdan 1 səhifə çox

Səbinə 5 gündə oxudu – ? səhifə

Məsələnin həlli:

- Aynurun bir gündə neçə səhifə oxuduğu tapılır.
 $30 : 5 = 6$
- Səbinənin 1 gündə neçə səhifə oxuduğu tapılır.
 $6 + 1 = 7$
- Səbinənin 5 gündə neçə səhifə oxuyacağı tapılır.
 $5 \cdot 7 = 35$.

Cavab. Səbinə 5 gündə 35 səhifə oxuyar.

Müzakirə. Səbinənin 5 gündə oxuyacağı səhifələrin sayı 5-ə bölünür. Alınan ədədlə Aynurun 1 gündə oxuduğu səhifələrin sayı müqayisə olunur.

7. Məsələdə Lalənin Anara qalib gələ bilib-bilməyəcəyi soruşturulur. Məsələ 3 sualdan ibarətdir və onlara cavab vermək üçün məntiqi mühakimələr tələb olunur.

Cəlbetmə. Cütlərlə oyun: “Tək, ya cüt?” Hər oyunçu növbə ilə 5 dəfə zər atır. Zərdə düşən nöqtələrin sayı cüt olarsa 3 xal, tək olarsa – 0 xal qazanır. Oyunçular zəri atdıqca belə bir cədvəli doldururlar.

1-ci oyunçu		2-ci oyunçu	
Cəhdələr	Xal	Cəhdələr	Xal
1		1	
2		2	
3		3	
4		4	
5		5	
CƏMI		CƏMI	



Oyunun sonunda müəllim sual verir:

– Ən çox neçə xal toplamaq olar? Topladığınız xallara görə kimdən neçə dəfə cüt ədəd düşdürüyü necə tapmaq olar?

Məsələnin həlli:

- Anarın uğurlu cəhdələrinin sayını tapmaq üçün misal yazıılır. $24 : 3 = 8$.
- Lalənin 18 xalı qazanmaq üçün uğurlu cəhdələrinin sayı tapılır. $18 : 3 = 6$
- Lalənin qalan cəhdələrindən qazana biləcəyi ən böyük xalı hesablamaq üçün əvvəlcə neçə cəhdinin qaldığı tapılır: $10 - 7 = 3$.

Sonra isə qazana biləcəyi xal hesabları: $3 \cdot 3 = 9$. Lalənin sonda qazana biləcəyi xalları: $18 + 9 = 27$.

- Lalənin qazana biləcəyi xalları ilə Anarın xalları müqayisə olunur: $27 > 24$.

Cavab. Lalənin sonrakı 3 cəhdli uğurlu olarsa, o, Anara qalib gələ bilər.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələni ədəd oxundan istifadə etməklə də həll etmək olar. Bunun üçün Anarın topladığı xal qeyd edilir. Sonra 7 cəhdən sonra Lalənin topladığı xal qeyd edilir. Lalə 3 cəhdə uğur qazanacağı halda onun xalları Anarın xalları ilə müqayisə olunur.



LAYİHE

5-ci BÖLMƏ

RİYAZİ İFADƏLƏR. TƏNLİK

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 23	Əməllər ardıcılılığı	2	76	70
Mövzu 24	Dəyişəni olan ifadələr	2	78	72
Mövzu 25	Tənlük	2	80	74
	Ümumiləşdirici dərs	2	83	76
	KSQ-4	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		9		

Bölmənin qısa icmalı

Şagirdlər bölmədə mötərizəli və mötərizəsiz ifadələrdə əməllər ardıcılığı, dəyişəni olan ifadələr, həmçinin tənliliklərlə tanış olacaq, tənliliklərin həll üsullarını və onların məsələ həllinə tətbiqini mənimşəyəcəklər.

Nəyə diqqət yetirməli?

Şagirdlər əməllər sırasını öyrənən zaman ilk vaxtlarda misalları həll edərkən əməllərin üzərində nömrələmə aparmaq məqsədə uyğundur. Bəzən şagirdlər çoxəməlli ifadələrin qiymətini hesablayarkən ilk əməli hesablaşdırıldan sonra misalın qalan hissəsini köçürmürək. Müəllim misalın qalan hissəsinin də davam etdirilməsi barədə xəbərdariq etməlidir.

Çox vaxt şagirdlər “=” işarəsini “cavabı tap” kimi qəbul edirlər. Məsələn: $4 + 7 = 11$ misalında “=” işarəsi sol tərəfdəki ifadənin qiymətinin hesablanması kimi başa düşülür. Amma bu yanaşma ilə $11 = 4 + 7$ bərabərliyinin hansı məna kəsb etdiyini anlamaq çətindir. Ona görə də şagirdlərə izah etmək lazımdır ki, bərabərlik iki ifadənin (ədəd özü də ifadədir) qiymətlərinin bərabərliyi deməkdir. Bunu tərəzinin qollarının tarazlığı kimi izah etmək olar.

Şagirdlərə tənlilikləri həll etdikdən sonra cavabın doğruluğunu yoxlamağı xatırlatmaq lazımdır.

Riyazi dilin inkişafı

Sözlə səsləndirilmiş riyazi ifadələrin yazılışı və əksinə, riyazi simvollarla yazılmış ifadələrin sözlə düzgün səsləndirilməsi riyazi dilin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Sözlərlə ifadə zamanı mötərizələr, adətən, müəyyən pauza ilə səsləndirilir. Riyazi imla zamanı şagirdlərin çəşməməsi üçün müəllim pauzalara xüsusi diqqət yetirməlidir. Şagirdlərə tənlik anlayışı izah edilir. Tənlikdə yazılın hərflərin düzgün tələffüzüyü öyrətmək məqsədə uyğundur.

Bölmədə mənimşədilən riyazi anlayış və terminlər

Riyazi ifadə, ədədi ifadə, əməllər ardıcılığı, mötərizəli ifadə, mötərizəsiz ifadə, hərfi ifadə, dəyişən, bərabərlik, məchul, tənlik.

Öncədən vacib olan bilik və bacarıqlar

- Ədədi ifadə
- Mötərizəli ifadə
- Əməllər ardıcılığı
- Məchul ədəd
- Məchulun tapılması

Fənlərarası integrasiya

Ifadələrin qiymətinin hesablanması və tənlik həyatı situasiyalarda rast gəlinən məsələlərin həlli zamanı tez-tez tətbiq olunur. Demək olar ki, bütün riyazi məsələləri tənlik qurmaqla həll etmək olar. Texnologiya, təsviri incəsənət, həyat bilgisi fənlərində müxtəlif məsələləri həll edərkən ifadələrin qiymətinin tapılmasından və tənliklərdən geniş istifadə olunur.

Mövzu 23

Əməllər ardıcılılığı

- Dərslik: səh 76
- İş dəftəri: səh. 70

Təlim məqsədləri

- Verilmiş ədədi ifadələrdə əməllər ardıcılığını müəyyən edir (2.1.1).
- Əməllər ardıcılığına uyğun olaraq ifadənin qiymətini tapır (2.1.1).
- Mötərizəsiz ifadələrdə əvvəl vurma və bölmə, sonra isə toplama və çıxma əməllərini yerinə yetirir (2.1.1).
- Mötərizəli ifadələrdə ilkin olaraq mötərizə daxilindəki əməlləri yerinə yetirir (2.1.1).
- Məsələyə uyğun ədədi ifadə qurur və əməllər ardıcılığına əsasən qiymətini tapır (2.1.4).
- Bərabərliyin doğruluğunu təmin etmək üçün mötərizələrin yerini müəyyən edir (2.1.5).
- Ədədi ifadələrin qiymətini hesablayır və digər ifadələrin qiyməti ilə müqayisə edir (2.2.1).

Köməkçi vasitələr: misallar yazılmış kartlar, düymələr.

Elektron resurslar:

1. <https://www.ixl.com/math/grade-5/evaluate-numerical-expressions>
2. http://www.learnalberta.ca/content/mejhm/index.html?ID1=AB.MATH.JR.NUMB&ID2=AB.MATH.JR.NUMB.INTE&lesson=html/object_interactives/order_of_operations/explore_it.html
3. youtu.be/OrJc7boVTiM

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Eyni ifadənin qiymətinin fərqli alınması səbəbinin müzakirəsi.
- Öyrənmə.** Mötərizəsiz ifadələrdə əməllər ardıcılığı.
- Bələdçi.** Əməllər ardıcılığını müəyyən etməklə ifadələrin qiymətinin hesablanması.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1.
- Öyrənmə materialı.** Mötərizəli ifadələrdə ədədlər ardıcılığı.
- Müstəqil iş.** Dərslik: tap. №2–5. İD: tap. №2–8.
- Məsələ həlli.** Dərslik: tap. №6, 7. İD: tap. №9, 10.
- Formativ qiymatləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər toplama, çıxma, vurma və bölmə əməllərindən ibarət mötərizəli və mötərizəsiz ifadələrdə əməllərin hansı ardıcılıqla yerinə yetirildiyini öyrənəcəklər. Əməllər ardıcılığının və mötərizənin yerinin ifadənin qiymətinə necə təsir etdiyini müəyyən edəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər 2-ci sinifdə ədədi ifadələrdə mötərizənin mənası ilə tanış olmuşlar. Onlar yalnız toplama və çıxma əməlləri daxil olan mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablaşmayı öyrənilərlər. 3-cü sinifdə isə şagirdlər toplama, çıx-

ma, vurma və bölmə əməllərinin daxil olduğu mötərizəli və mötərizəsiz ifadələrdə əməllər ardıcılığını müəyyən etməyi və ifadələrin qiymətini hesablamağı öyrənəcəklər. Müəllim şagirdlərə misallar həll edən zaman əməllər sırasının vacibliyini daim xatırlatmalıdır.

Mövzuya yönəltmə. Müəllim “ədədi ifadə”, mötərizəsiz və mötərizəli ifadələrdə əməllər ardıcılığını ya da salmaq üçün müxtəlif misallar verə bilər. Məsələn, mötərizələri elə yerdə yazın ki, münasibətlər doğru olsun:

$$8 - 7 + 1 = 0 \quad 9 - 6 + 8 < 10 \quad 10 - 5 - 4 > 8$$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı fərqli olaraq da yerinə yetirmək olar. Müəllim şagirdlərin diqqətini lövhədəki şəkildə yönəldir.

4	4	?
---	---	---

10

O, şəkildə nəyi tapmaq lazım olduğunu soruşur. Sonra müəllim lövhədə bir neçə misal yazır və şəkildə təsvir olunmuş məsələyə hansı ifadənin uyğun olduğunu soruşur.

$$10 - 4 \quad 4 + 4 + 4 - 10 \quad 10 + 2 \cdot 4 \quad 10 + 4 \quad 10 - 2 \cdot 4$$

Şagirdlər düzgün variantı seçdikdən sonra müəllim bu misali həll etməyi xahiş edir. Uşaqların cavabları dinlənilir. Müəllim uşaqlardan birinə əməlli yazıldığı ardıcılıqla həll etməyi xahiş edir:

$$10 - 2 \cdot 4 = 8 \cdot 4 = 32$$

Müəllim şagirdlərdən məntiqə əsasən cavab verməyi xahiş edir:

– Tapılması lazım olan hissə 32 ola biləmi? Şəkildə görə “?” işarəsinin yerinə hansı ədəd ola bilər? Bu ədədi tapmaq üçün $10 - 2 \cdot 4$ ifadəsində əvvəlcə hansı əməli yerinə yetirmək lazımdır?

Müzakirədən sonra müəllim sual verir:

– Dərslikdəki uşaqlardan hansının cavabı doğrudur: Elxanın, yoxsa Aynurun? O, misalı necə həll etmişdir?

ÖYRƏNMƏ Müəllim öyrənmə materialını izah edir. Əməllər sırasını tam mənimşəyənə qədər şagirdlərin misalları əməllərin üzərində nömrələmə aparmaqla yerinə yetirmələri daha məqsədə uyğundur.

Bələdçi Əməllərin yerinə yetirilmə ardıcılığı müəyyən olunur. Misallar dəftərə köçürürlər və əməllərin üstündə onların yerinə yetirilmə nömrəsi yazılır. Ifadələrin qiyməti hesablanması.

MÜSTƏQİL İŞ 1. Verilmiş ədədi ifadələrin qiyməti hesablanması.

Öyrənmə materialı. Verilmiş ədədi ifadədə mötərizə varsa, ilkin olaraq mötərizə daxilindəki əməllər yerinə yetirilir.

Müəllimin nəzərinə! Bəzən şagirdlər çoxəməlli ifadələrin qiymətini hesablayarkən ilk əməli hesablaşdıqdan sonra misalın qalan hissəsini köçürmürələr. Müəl-

İlim şagirdlərə bu bərdə xatırlatmalıdır. Digər əməllərin də icrasını tamamlamaq üçün əməllərin nəticəsi üzərində yarımdairədə yazılı birbaşa hesablaması olar; məsələn:

$$12 \\ 22 + 3 \cdot 4 = 34$$

Bu cür yazılış əməllərinin sayı az olan ifadələr üçün daha əlverişlidir.

2. Verilən misallar əməllər ardıcılığına uyğun olaraq yerinə yetirilir.

3. Riyazi nitqin inkişafı məqsədilə şagirdlər əvvəlcə sözlə verilmiş riyazi ifadələri oxuyurlar, bu fikrin riyazi işaralrlə yazılışı arasında əlaqə qururlar, sonra isə verilmiş riyazi ifadələri yazılıb öyrəndikləri qaydaya əsasən hesablayırlar.

4. İfadələrin qiyməti əməllər ardıcılığına uyğun olaraq hesablanır və müqayisə edilir.

5. Şagirdlər verilmiş ədədi ifadədə mötərizənin yerini müəyyən etməlidirlər. Bu tip misalları həll etmək şagirdlərin ifadənin qiymətinin mötərizənin yerindən asılı olaraq necə dəyişdiyini başa düşmələri üçün vacibdir. Tapşırıq "Karusel" üsulu ilə qrup işi şəklində də yerinə yetirilə bilər.

Diferensial təlim

Dəstək. Müəllim təlim nəticələri zəif olan şagirdlərə əvvəlcə toplama və çıxma, sonra isə vurma və bölmə əməllərindən ibarət ifadələr verib onların qiymətini tapmağı tapşırır. Bu zaman tapşırıqları verərkən vurma əməlinin vurma cədvəli daxilində olmasına, bölmə əməlinin isə ədədlərin bir-birinə tam bölünməsinə diqqət vermək lazımdır. Vurma cədvəlini əzbərləməkdə çətinlik çəkən şagirdlər vurma cədvəlindən istifadə edə bilərlər.

Dərinlaşdırma. Müəllim şagirdlərə üçrəqəmli ədədlər üzərində bütün 4 əməlin iştirakı ilə dördəməlli ifadələrin qiymətini hesablamağı tapşırıa bilər.

Məsələ Həlli 6. Zərlər üzərində xalların ümumi sayını tapmaq üçün toplama və vurma əməllərindən istifadə edərək ədədi ifadələr yazılır və əməllər ardıcılığına uyğun hesablanır. Hər bəndə aid misalları müxtəlif cür yazmaq olar. Məsələn, a) bəndinə aid misalları belə yazmaq olar:


$$6 + 2 \cdot (2 + 6) = 6 + 2 \cdot 8 = 6 + 16 = 22.$$

$$3 \cdot 6 + 2 \cdot 2 = 18 + 4 = 22$$

Çalışmaq lazımdır ki, şagirdlər bütün variantları yazsınlar.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə bu tapşırıga aid nümunə göstərməklə çıxma əməli daxil olan uyğun ifadələr yazmağı tapşırmaq

olar. Məsələn, a) bəndinə uyğun misali çıxma əməli ilə belə yazmaq olar:



$$3 \cdot (6 + 2) - 2 = 3 \cdot 8 - 2 = 24 - 2 = 22$$

7. Məsələdə Əsmər nənənin 20 l süddən 5 l ayırdıqdan sonra qalan südü neçə 3 litrlik balona tökdüyünü tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim 10 düymə götürür və sual verir:

- Düymələrdən 1-ni özüm üçün götürüb qalanını isə 3 uşağa bərabər paylasam, hər uşağa neçə düymə düşər? $10 - 1 = 9$ $9 : 3 = 3$

Müəllim belə bir sxem çəkir və sual verir:



– Bunu bir ifadə ilə necə yazmaq olar?

Müəllim şagirdlərlə birlikdə ifadəni yazılıb üzərində belə qeydlər apara bilər:

$$\frac{9}{(10 - 1) : 3 = 3}$$

Qalan düymələrin sayı Uşaqların sayı Hər uşağa düşən düymələrin sayı

Məsələnin qısa şərti yazılı bilər.

Var idı – 20 l süd

Ayırıcı – 5 l süd

Qalan südü tökdü – 3 litrlik balonlara

Lazım oldu – ? balon

Məsələnin həlli:

- Lazım olan balonların sayını tapmaq üçün ifadə yazılır. Müəllim mötərizə daxilindəki ifadənin və bölnənin mənalarını şagirdlərdən soruşub qeyd edir:

$$\frac{15}{(20 - 5) : 3 = 5}$$

Qalan süd Hər balonun tutumu Balonların sayı

Cavab. 5 balon lazımdı.

Müzakirə. Məsələni fərqli üsulla (2 mərhələdə) həll edən şagirdlərin fikirləri müzakirə edilir. Alınan cavablar müqayisə olunur.

LAYİHE

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Mötərizəsiz ifadələrdə əməllərin yerinə yetirilmə ardıcılılığını müəyyən edir.	Misal, tapşırıq	Dərslik, İD
Mötərizəli ifadələrdə əvvəlcə mötərizə daxilindəki əməlləri, sonra isə digər əməlləri yerinə yetirir.	Misal, tapşırıq	Dərslik, İD
Mötərizəli və mötərizəsiz ifadələrin qiymətini hesablayır.	Praktik tapşırıq, müşahidə, misal, məsələ	Dərslik, İD
Mötərizəli və mötərizəsiz ifadələrin qiymətini əməllər ardıcılığına riayat etməklə hesablayır.	Misal, məsələ	Dərslik, İD
Misallarda mötərizələri yazımaqla doğru bərabərliyin doğruluğunu təmin edir.	Misal	Dərslik, İD
İki ifadənin qiymətini tapır və müqayisə edir.	Misal	Dərslik, İD
Sadə məsələləri mötərizəsiz və ya mötərizəli ifadələr yazımaqla həll edir.	Məsələ həlli	Dərslik, İD

Mövzu 24

Dəyişəni olan ifadələr

- Dərslik: səh. 78
- İş dəftəri: səh. 72

Təlim məqsədləri

- Hərfi ifadə ilə ədədi ifadəni fərqləndirir (2.1.2).
- Sözlə söylənilən hərfi ifadəni riyazi işarələrlə yazır (2.1.2).
- Riyazi işarələrlə yazılmış hərfi ifadəni sözlərlə söyləyir (2.1.2).
- Dəyişənin mənasını izah edir (2.1.2).
- Verilmiş hərfi ifadədə dəyişənin qiymətini yerinə yazımaqla ifadənin qiymətini hesablayır (2.1.3).
- Verilmiş hərfi ifadələrdə dəyişənin müxtəlif qiymətlərində ifadənin qiymətini tapır (2.1.3).

Köməkçi vasitələr: banka, kürəciklər, zər, üzərində ifadələr yazılmış kub, iş vərəqləri, rəngli karandaşlar, düymələr, say çöpləri.

Elektron resurslar:

1. <https://www.ixl.com/math/grade-6/evaluate-variable-expressions-with-whole-numbers>
2. <https://youtu.be/vDqOol-4Z6M>
3. <https://youtu.be/tHYis-DPOoU>
4. http://www.harcourtschool.com/activity/escape_planet_x/

Dərsin qısa planı

1. **Araşdırma-müzakirə.** Robotun hansı əməli yerinə yetirdiyini tapmaq.
2. **Öyrənmə.** Hərfi ifadə. Dəyişən.
3. **Bələdçi.** Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətinin hesablanması.
4. **Müstəqil iş.** Dərslik: tap. №1–5. İD: tap. №1–7.
5. **Məsələ həlli.** Dərslik: tap. №6, 7. İD: tap. №8, 9.
6. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “hərfi ifadə” və “dəyişən” anlayışları ilə tanış olacaqlar. Şagirdlər dəyişənin müxtəlif qiymətlərində ifadənin qiymətini hesablayacaq, məsələ həllində dəyişənin qiymətindən asılı olaraq nəticənin necə dəyişdiyini müəyyən edəcəklər.

Müəllimin nəzərinə! İbtidai sinifdə ilkin cəbrin elementləri (hərfi ifadə, dəyişən, bərabərlik, tənlik) ilə tanışlıq şagirdlərə müasir riyaziyyatın əsas anlayışlarını mənimseməyə imkan verir, hesablama bacarıqlarını təkmilləşdirməyə kömək edir. Buna görə “dəyişən” anlayışını başa düşmək ilkin cəbr sahəsində uğurların açarı hesab edilə bilər.

Mövzuya yönəltmə. Müəllim ədədi ifadə, mötərizəsiz və mötərizəli ifadələrdə əməllər ardıcılığını yada salmaq üçün müxtəlif misallar verə bilər. Məsələn, mötərizələri elə yerdə yazın ki, münasibətlər doğru olsun:

$$8 - 7 + 1 = 0 \quad 30 - 6 + 5 < 20 \quad 15 - 9 - 4 > 9$$

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda robotun “necə işlədiyini” tapmaq tələb olunur. Şagirdlər aşağı siniflərdə qanuna uyğunluğa görə sıranı davam etdirməklə bağlı tapşırıqlar yerinə yetirmişlər. Müəllim sadəlik üçün belə bir tapşırıq verə bilər. Növbəti iki ədədi müəyyən edin.

$$\begin{array}{ll} 2, 5, 8, \underline{\quad}, \underline{\quad} \\ 17, 13, 9, \underline{\quad}, \underline{\quad} \\ 1, 2, 4, \underline{\quad}, \underline{\quad} \end{array}$$

Dərslikdə verilmiş tapşırıqda şagirdlər 1-ci ədəd-dən 2-ci ədədin alınma qanuna uyğunluğunu müəyyən etməlidirlər. İstiqamətləndirici suallar verməklə uşaqlar asılılığı müəyyən edirlər.

ÖYRƏNMƏ Müəllim praktik nümunəni əyani olaraq nümayiş etdirir biler. Bankaya 5 kürəcik qoyulur və içində 1 kürəcik atır. O, sual verir:

– Neçə kürəcik oldu? ($5 + 1 = 6$ kürəcik)

Sonra müəllim bir kürəciyi çıxarıır və 4 kürəcik atır. Beləliklə, bankanın içindəki kürəciklərin sayının bankaya atılan kürəciklərin sayından asılı olaraq necə dəyişdiyi nümayiş olunur. Bu asılılıq riyazi işarələrlə yazuılır, “hərfi ifadə” və “dəyişən” anlayışları izah edilir.

Müəllimin nəzərinə! Çox vaxt hərfi ifadələrdə istifadə olunan hərflərlə dəyişən eyniləşdirilir. Riyazi ifadələrdə hərflər müxtəlif mənalar kəsb edə bilər; məsələn: $ax + b$ xətti asılılığında hər üç komponent həfdir. Burada a və b müəyyən sabit ədədlər, x isə dəyişəndir. Başqa sözlə, riyazi ifadəyə daxil olan bütün hərflər dəyişən deyil. Ona görə də “hərfi ifadə” və “dəyişəni olan ifadə” anlayışları fərqlənir.

BƏLƏDÇİ Cədvəldə dəyişənin verilmiş qiymətlərində hərfi ifadənin qiyməti hesablanır.

MÜSTƏQİL İŞ 1–4-cü tapşırıqlarda şagirdlər dəyişənin verilmiş qiymətlərində hərfi ifadənin qiymətini hesablayırlar.


Müəllimin nəzərinə! Dəyişəni olan ifadələrin qiymətini hesablamamaqla bağlı tapşırıqlar, adətən, 2 cür olur:

1. Bir hərfi ifadə verilir və dəyişənin müxtəlif qiymətlərində ifadənin qiymətləri tapılır. 1–3 bu tipli tapşırıqlardır.

2. Dəyişənin bir qiyməti verilir və bu dəyişənin daxil olduğu bir neçə müxtəlif ifadələrin qiymətləri tapılır. 4-cü tapşırıq bu tiplidir.


Hər iki tapşırıq modeli hərfi ifadələrin qiymətinin hesablanması bacarıqlarının inkişafına xidmət etsə də, “dəyişən” anlayışı ilə təzə tanış olan şagirdlərə ilkin olaraq 1-ci növ tapşırıqların verilməsi daha məqsədə uyğundur.

Cütlərlə oyun. Cütlər 1 gün qabaqcadan hər üzündə bir hərfi ifadə yazılmış kub düzəldirlər.



Əvvəlcə 1-ci oyuncu eyni vaxtda həm kubu, həm də zəri atır. Zərdə düşmüş xal dəyişənin qiymətini bildirir. Dəyişənin bu qiymətində kubda düşmüş ifadənin qiyməti hesablanır. Dəyişənin qiyməti, hərfi ifadə və bu ifadənin qiyməti cədvəlin uyğun xanalarında yazılır. Sonra növbə 2-ci oyuncuya keçir.

Hər oyuncu 3 cəhd edir və sonda ifadələrin qiymətləri



cəmi tapılır. Cəmdə daha böyük ədəd alınan oyuncu qalib gəlir.

1-ci oyuncu			
Dəyişən			
İfadə			
İfadənin qiyməti			

İfadənin qiymətləri cəmi

2-ci oyuncu			
Dəyişən			
İfadə			
İfadənin qiyməti			

İfadənin qiymətləri cəmi

Diferensial təlim

Dəstək. Müəllim birəməlli, bir dəyişəni olan ifadə verir. O, dəyişənin bir neçə qiymətini verir və şagirdlər dəyişənin bu qiymətlərində ifadənin qiymətini hesablayır.

Dərinləşdirmə. Müəllim şagirdlərə iki və üçəməlli, iki dəyişəni olan ifadə verir; məsələn:

1) $a + 3 \cdot b$ ifadəsinin qiymətini $a = 1$ və $b = 4$ olduqda tapın.

2) $c - d : 2$ ifadəsinin qiymətini $c = 10$ və $d = 16$ olduqda tapın.

3) $n \cdot 7 + m \cdot 4$ ifadəsinin qiymətini $n = 4$ və $m = 9$ olduqda tapın.


5. Tapşırıq riyazi imla şəklində yerinə yetirilir və alınan cavablar müzakirə olunur.

Məsələ Həlli 6. Verilmiş hərfi ifadənin qiymətini dəyişənin müxtəlif qiymətlərində hesablamamaqla günün sonunda qalan güllərin sayı tapılır.

Cəlbetmə. Müəllim məsələnin şərtini izah etmək üçün şagirdlərə suallar verir:

– $30 - n$ ifadəsində 30 və n nəyi bildirir? Fərqli nəyi bildirir?

Müəllim belə bir sxem çəkə bilər.



Məsələnin həlli:

• Dəyişənin verilmiş qiymətlərində ($n = 13$, $n = 15$ və $n = 25$) $30 - n$ ifadəsinin qiyməti tapılır:

$$30 - 13 = 17$$

$$30 - 15 = 15$$

$$30 - 25 = 5$$

Cavab. Günün sonunda uyğun olaraq 17, 15, 5 güllər qalar.

Müzakirə. Bəzən şagirdlər dəyişənin ikinci qiymətin-də ifadənin qiymətini hesablayarkən dəyişənin birinci qiymətində ifadənin aldığı qiyməti əsas götürürlər. Məsələn, $n = 15$ olduqda qalan güllərin sayını $30 - 15 = 15$ kimi deyil, əvvəlki qiymətindən 15 çıxmışla, yəni $17 - 15 = 2$ kimi hesablaya bilərlər. Bu zaman şagirdlərə izah olunur ki, ifadənin qiyməti dəyişənin verilmiş hər qiyməti üçün ayrıca hesablanması və ifadənin əvvəlki qiymətləri nəzər alınır.

Bir misalın üzərində komponentlərin mənası izah olunur.

7. Məsələdə Samir hər dəfə yesiyə 2 yemiş yiğarsa, n dəfədən sonra yesikdəki yemişlərin sayını tapmaq tələb olunur. Şagirdlər bu məsələ ilə 2-ci sinifdə “2-yə və 3-ə vurma” mövzusundan tanışdırırlar. 2-ci sinifdə şagirdlər məsələni təkrar toplama ilə həll edirdilərsə, bu sinifdə məsələ hərfi ifadə yazmaqla həll edilir.

Cəlbetmə. Məsələni səhnələşdirmək olar. Bu zaman düymə, yaxud çöplərdən istifadə etmək mümkündür.

Suallar verə bilar:

– Samir hər dəfə neçə yemiş gətirir? O, 2 dəfə yemiş gətirdikdən sonra yesikdə neçə yemiş olacaq? Bəs 3, 4 dəfə?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Hərfi ifadəni hərf, ədəd və riyazi işarələrdən ibarət olan riyazi ifadə kimi izah edir.	Tapşırıq, misal, məsələ	Dərslik, İD
Eşitdiyi sadə mötərizəli və ya mötərizəsiz hərfi ifadəni riyazi işarələrlə yazır.	Tapşırıq, misal	Dərslik, İD
Riyazi işarələrlə yazılmış mötərizəli və ya mötərizəsiz hərfi ifadəni sözlərlə söyləyir.	Tapşırıq, misal	İş vərəqləri, dərslik, İD
Hərfi ifadələrdə dəyişənin mənasını izah edir.	Tapşırıq	Dərslik, İD
Dəyişənin bir neçə verilmiş qiymətlərində hərfi ifadənin qiymətlərini hesablayır.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD

Müəllim misalları alt-alta yazır.

$$1 \cdot 2 = 2 \rightarrow 1 \cdot 2 = 2$$

$$2 + 2 = 4 \rightarrow 2 \cdot 2 = 4$$

$$2 + 2 + 2 = 6 \rightarrow 3 \cdot 2 = 6$$

$$2 + 2 + 2 + 2 = 8 \rightarrow 4 \cdot 2 = 8$$

– Vurma əməli ilə yazılın ifadələrdə hansı komponent dəyişir?

Məsələnin həlli:

- Samir n dəfə yemiş gətirdikdən sonra yesikdəki yemişlərin sayını $n \cdot 2$ ifadəsi ilə hesablaması olar.

- 9 dəfədən sonra yesikdəki yemişlərin sayı $9 \cdot 2 = 18$ bərabərliyi ilə tapılır.

Cavab. 9 dəfədən sonra yesikdə 18 yemiş olar.

Müzakirə. Müəllim məsələnin şərtini dəyişə bilər:

– Əvvəlcə yesikdə 10 yemiş var idi. Samir hər dəfə 2 yemiş gətirib yesiyə qoydu. n dəfədən sonra yesikdəki yemişlərin sayını hansı ifadə ilə hesablaması olar? ($10 + n \cdot 2$)

LAYİHE

Mövzu 25

Tənlik

- **Dərslik:** səh. 80
- **İş dəftəri:** səh. 74

Təlim məqsədləri

- Məchulu tapılması lazım olan ədəd kimi izah edir (2.2.2).
- Məchulu olan bərabərliyin tənlik olduğunu müəyyən edir (2.2.2).
- Tənliyin həllini məchulun tapılması kimi izah edir (2.2.2).
- Tənliyi həll etdikdən sonra həllin doğruluğunu yoxlayır (2.2.2).
- Məchul toplananın tapılmasına aid tənlikləri həll edir (2.2.3).
- Məchul azalanın tapılmasına aid tənlikləri həll edir (2.2.3).
- Məchul çıxılanın tapılmasına aid tənlikləri həll edir (2.2.3).
- Tərəzi məsələlərinə uyğun tənlik qurur və həll edir (2.2.3).
- Toplama və çıxmaya aid məsələlərin həlli üçün tənlik qurur (2.2.3).
- Məchulu balans üsulu ilə tapır (2.2.3).

Köməkçi vasitələr: rəngli stikerlər.

Elektron resurslar:

1. <https://pbslm-contrib.s3.amazonaws.com/WGBH/conv20/mgbh-int-balance/index.html>
2. <https://youtu.be/5FBDqY41GjU>
3. <https://youtu.be/XN48Ba9Ncr8>
4. <https://youtu.be/kbqO0YTUyAY>
5. <https://youtu.be/VidnbCEOOGdg>

Dərsin qısa planı

1. **Araşdırma-müzakirə.** Məsələni həll etmək üçün məchulu olan bərabərliyin qurulması.
2. **Öyrənmə.** Tənlik.
3. **Bələdçi.** Təsvirlərə uyğun tənliyin yazılması.
4. **Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1, 2.
5. **Öyrənmə materialı.** Tənliyin həlli.
6. **Müstəqil iş.** Dərslik: tap. №3-5. İD: tap. №3-5.
7. **Öyrənmə materialı.** Balans üsulu.
8. **Müstəqil iş.** Dərslik: tap. №6. İD: tap. №6.
9. **Məsələ həlli.** Dərslik: tap. №7-9. İD: tap. №7, 8.
10. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər əvvəlcə “tənlik” anlayışı ilə tanış olacaq, sonra təsvirlərdə məchulu tapmaq üçün tənliklərin qurulmasını öyrənəcəklər. Dərsin sonrakı hissəsində “tənliyin həlli” anlayışı və həll üsulları ilə tanış olur, “balans” üsulu ilə tənliyi həll etməyi öyrənirlər.

Müəllimin nəzərinə! Riyaziyyatda tənlik qurmaqla məsələ həlli universal üsullardan biri kimi qəbul edilir. Məsələləri tənlik qurmaqla həll etmək üçün bu alqoritmədə istifadə etmək olar:

- Axtarılan ədəd – məchul hər hansı hərfə işarə edilir (məsələn: x).

- Tənliyi qurmaq üçün məsələnin şərtində məchulun digər kəmiyyətlərlə əlaqəsi müəyyən edilir.
- Uyğun ifadələr yazılır və tənlik tərtib olunur.
- Tənlik həll olunur.
- Cavabın doğruluğu yoxlanır.

Təsviyyə olunan ardıcılığa uyğun tənlik qurmaqla məsələ həll etmək üçün şagirdlər əvvəlcə tənliklər haqqında ümumi məlumat alacaq, sadə tənlikləri həll etmək üsullarını öyrənəcək, sadə məsələləri tənliklər vasitəsilə həll etməyi və nəhayət, məsələ həlli üçün tənlik qurmaq üsullarını öyrənəcəklər. 3-cü sinifdə şagirdlər sadə tənliklərlə tanış olurlar. Yuxarı siniflərdə isə tənlik qurmaqla məsələ həll etmək bacarıqları daha da təkmilləşdiriləcək.

Ona görə də mövzuda şagirdlər əvvəlcə sadə tənliklərlə tanış olur, bu tənlikləri həll etmə üsullarını öyrənilir. Şagirdlər bu mərhələdə yalnız toplama və çıxma əməllərindən ibarət sadə birəməlli tənliklər və onların həll üsullarını öyrənəcəklər.

Şagirdlər 1-ci və 2-ci sinifdə riyazi ifadələrdə məchul əvəzinə  simvolundan istifadə etmişlər. 3-cü sinifdə isə artıq məchulun əvəzinə hərflərdən istifadə edəcəklər.

Mövzuya yönəltmə. Müəllim bir neçə rəngli stikerin üzərinə ədədlər yazır. O, yazılmış ədədləri şagirdlərə göstərmədən stikerlərin ədəd yazılmış üzünü lövhəyə yapışdırır və müxtəlif misallar yazmaqla uşaqlardan stikerdə yazılmış ədədi tapmağı xahiş edir; məsələn:

$$\text{blue square} + 5 = 8$$

$$\text{yellow square} - 3 = 7$$

$$9 - \text{brown square} = 4$$

Uşaqlar stikerlərdə yazılmış ədədləri tapdıqca müəllim arxa üzünü açıb uşaqlara göstərir və onların cavablarını yoxlayır.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda marketdən məktəbə qədər yolun uzunluğunu tapmaq tələb olunur. Şagirdlər bu tipli məsələləri çox həll etmişlər. Lakin bu dərsdə məsələyə uyğun dəyişəni olan bərabərliyi tapmaqla həll etmək tələb olunur. Müəllim hər bir komponentin mənasını yazmağı xahiş edir.

$$70 + a = 90$$

Evdən marketə

Marketdən məktəbə

Evdən məktəbə
qədər məsafə.


qədər məsafə.

ÖYRƏNMƏ

Müəllim “tənlik” anlayışını izah etməzdən əvvəl şagirdlərə “məchul” anlayışını xatırladır. **Müəllimin nəzərinə!** Əvvəlk mövzularda hərfi ifadələrlə bağlı mövzuda şagirdlər dəyişənin verilmiş qiymətində ifadənin qiyməti tapmağı öyrəndilər. “Tənlik” mövzusunda isə əksinə, ifadənin qiyməti verilir, dəyişənin elə qiyməti axtarılır ki, bütün ifadənin qiyməti doğru olsun.

Müəllim “bərabərlik” anlayışı haqqında ümumi məlumat verə bilər. Çox vaxt şagirdlər “=” işarəsini


“cavabı tap” kimi qəbul edir. Bu, səhv yanaşmadır. Məsələn: $10 - 2 = 8$ bərabərliyi sol tərəfdəki ifadənin qiymətinin hesablanması kimi başa düşülür. Bu halda $8 = 10 - 2$ bərabərliyinin hansı məna kəsb etdiyini anlamış çatındır. Ona görə də şagirdlərə izah etmək lazımdır ki, bərabərlik iki ifadənin (ədəd özü də ifadədir) qiymətlərinin bərabərliyi deməkdir. Məsələn, “ədəd tərəziləri”ndə sol və sağ tərəfdəki ifadələr eynigüclüdür.



Texniki imkanı olan siniflərdə bu elektron vəsaitlərdən də istifadə etmək olar:

- [1. *http://www.ictgames.com/mobilePage/scales/index.html*](http://www.ictgames.com/mobilePage/scales/index.html)
- [2. *https://www.softschools.com/math/addition/balance_equations/*](https://www.softschools.com/math/addition/balance_equations/)
- [3. *https://pbskids.org/cyberchase/games/poddle-weigh-in*](https://pbskids.org/cyberchase/games/poddle-weigh-in)

Tənlik mövzusu ilk dəfə öyrənilədiyi üçün bəzən şagirdlərə mürəkkəb görünə bilər. Ona görə də “tənlik” anlayışını konkret-təsviri-müçərrəd prinsipi ilə öyrətmək daha məqsədə uyğundur. Bunun üçün müəllim dərslikdə verilmiş konkret tərəzi nümunəsini ədəd üçlüyü və ya sxemlə də təsvir edə bilər. Bu, şagirdlərə tənliyin müçərrəd yazılış şəklinə keçməzdən əvvəl məchulu olan bərabərliyin mahiyyətini anlamaya yardım edir.



Sonra şagirdlərə tanış yazılış formalarından istifadə oluna bilər:

$$\boxed{} + 1 = 3 \quad 3 - \boxed{} = 1$$

Yalnız bundan sonra mavi xanalar hərflərlə əvəz olunur və tənlik şəklində yazılır:

$$x + 1 = 3 \quad 3 - x = 1$$

Şagirdlərə tənlik anlayışı izah edilir. Tənlikdə yazılın hərflərin düzgün tələffüzüñü öyrətmək vacibdir.

BƏLƏDÇİ Şagirdlərdən təsvirlərə uyğun məchulu olan bərabərliyi – tənliyi müəyyən etmək tələb olunur.

MÜSTƏQİL İŞ 1. Verilən təsvirlərə uyğun tənliklər yazılır.

2. Tapşırıq riyazi imla formasında yerinə yetirilir.

DİQQƏT! İlk iki tapşırıqda tənliyi həll etmək tələb olunmur. Bu tapşırıqların əsas əhəmiyyəti şagirdlərə

tənlik anlayışını izah etmək və yazılışına görə tənliyi başqa bərabərliklərdən fərqləndirməyi bacarmaqdır. **Öyrənmə materialı.** Tənliyi həll etmə üsulu izah edilir. Şagirdlər məchul komponenti tapmağı bacarırlar. Tənlik həll edən zaman bu biliklərdən istifadə olunur. Müəllim məchul komponentin tapılması qaydalarını yada salır; məsələn: $x + 4 = 6$

– Bu bərabərlikdə məchul ədəd toplanandır. Məchul toplanan necə tapılır? Məchul toplananı tapmaq üçün cəmdən digər toplanan çıxılır.

Müəllim lövhədə yazıqla şərh edir:

$$x = 6 - 4$$

$$x = 2$$

$$2 + 4 = 6$$

Müəllimin nəzərinə! Şagirdlər çox zaman məchulu tapdıqdan sonra cavabın doğruluğunu yoxlamağı unudurlar. Müəllim məchulun qiymətinin yoxlanılmasının vacibliyini qeyd etməlidir.

Növbəti tapşırıqlar şagirdlərin tənlik həllini daha yaxşı başa düşməsi üçün sadədən mürəkkəb olmaqla tərtib edilmişdir. Yəni şagirdlər 3-cü tapşırıqda “tənliyin həlli” anlayışını başa düşürərlər, 4-cü tapşırıqda tənliklərin həllindəki səhvləri aşkar edirlər, 5-ci tapşırıqda isə müstəqil olaraq verilmiş tənlikləri həll edirlər.

Öyrənmə materialı (balans üsulu). Bu, tənlikləri daha asan (bəzən isə şifahi) həll etmək üçün tətbiq olunan üsuldur. Bu üsul bərabərliyin xassəsinə əsaslanır:

Bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etdikdə (yaxud çıxıldıqda) bərabərlik pozulmur.

Bu üsulu izah etmək üçün əvvəlcə şagirdlərə tənliyi həll etməyin son mərhələsi xatırladılır:

Tənliyi həll etmək ilkin bərabərliyi $x = \dots$ şəklinə salmaq deməkdir. Bunun üçün:

- əvvəlcə tənlikdə məchulun bərabərliyin hansı tərəfində olduğu müəyyən edilir. İbtidai siniflərdə, adətən, məchul bərabərliyin sol tərəfində olur;
- bərabərliyin hər iki tərəfindən eyni ədəd çıxılır (yaxud əlavə olunur).

Məsələn, belə bir tənliyi həll edək: $x + 3 = 15$.

Məchula 3 əlavə edildiyi üçün hər iki tərəfdən 3 çıxılır. Nəticədə bərabərliyin sol tərəfində yalnız məchul qalır.

$$x + 3 - 3 = 15 - 3$$

$$x = 12$$

$$\underline{12 + 3 = 15}$$

$$15 = 15$$

Şagirdlər balans üsulu ilə məchul vuruq, bölnən, bölnən və çıxılanı tapmağı daha sonralar öyrənəcəklər. 6. Tənliklər balans üsulu ilə həll edilir; məsələn:

$$10 + y = 22$$

$$10 + y - 10 = 22 - 10$$

$$y = 22 - 10$$

$$\underline{y = 12}$$

$$10 + 12 = 22$$

$$22 = 22$$

LAYİHƏ

MƏSƏLƏ HƏLLİ 7. Məsələdə Anarın 25 stikeri olduğunu və Laləyə bir neçəsini bağışladıqdan sonra özündə 17 stiker qaldığını bilməklə Laləyə neçə stiker bağışladığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şüşə bankaya 12 kürəcik qoyur. O, bankadan bir neçə kürəciyi elə çıxarıır ki, şagirdlər çıxarılan kürəciklərin sayını bilməsinlər. Müəllim bankadakı kürəcikləri göstərir və sual verir:

- Bankada 12 kürəcik var idi. Onlardan bir neçəsini çıxarddım. Neçə kürəcik qaldı? Neçə kürəcik çıxarıldığını necə tapmaq olar? Bunun üçün hansı tənlik yazmaq olar?

Dərslikdəki məsələdə tənlik qurmaq və məchulun digər verilənlərlə əlaqəsini daha aydın izah etmək üçün müəllim belə şərh verə bilər:

- Anarın 25 stikeri var idi. Tutaq ki, o, Laləyə x stiker bağışladı. Onun 17 stikeri qaldı. Şərti belə yazmaq olar.

Var idi – 25 stiker

Verdi – x stiker

Qaldı – 17 stiker

- Hansı tənlik məsələyə uyğundur?

$$x - 25 = 7 \quad 25 - x = 17 \quad x - 17 = 25$$

Məsələnin həlli:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Məchulu bərabərliyi doğru edən ədəd kimi izah edir.	Tapşırıq, tənlik həll etmək, məsələ	Dərslik, İD
Verilmiş bərabərlikdə məchul varsə, onun tənlik olduğunu müəyyən edir.	Tapşırıq, tənlik həll etmək	Dərslik, İD
Tənliyi həll etməyi ifadənin verilmiş qiymətinə görə məchulun tapılması kimi izah edir.	Tənlik həll etmək, məsələ	Dərslik, İD
Məchulun tapılan qiymətini tənlikdə yerinə yazıqla cavabın doğruluğunu yoxlayır.	Tənlik həll etmək, məsələ	Dərslik, İD
Məchul toplama və çıxmanın komponentlərindən biri olduqda məchulu ümumi qayda ilə tapır.	Tənlik həll etmək, məsələ	Dərslik, İD
Bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etməklə (çıxmaqla) tənliyi həll edir.	Tapşırıq, tənlik həll etmək, məsələ	Dərslik, İD
Sadə məsələləri həll etmək üçün tənlik qurur və həll edir.	Məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: 83
- İş dəftəri: 76

Dərsin məzmunu. Dərsdə bölmədə nəzərdə tutulmuş bacarıqlar üzrə çətinlik çəkən şagirdlərlə əlavə iş aparılır. Tapşırıqları asan yerinə yetirən və köməyə az

Məsələyə uyğun müxtəlif sxemlər çəkmək olar:



- Sxemlərə görə məsələyə uyğun 2 tənlik yazmaq mümkündür: $x + 17 = 25$ və ya $25 - x = 17$. Məsələnin şərtində $25 - x = 17$ yazılışı üçün bu tənlik seçilir.
- Tənlikdə məchul çıxılmalıdır. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxməq lazımdır.

$$x = 25 - 17$$

$$x = 8$$

Cavab. Anar Laləyə 8 stiker bağışladı.

Müzakirə. Cavabın doğruluğunu tapılan qiyməti tənlikdə məchulun yerinə yazıqla yoxlamaq olar: $25 - 8 = 17$. Müəllim məsələdə verilmiş digər tənliklərə uyğun da sxem çəkib bu tənlikləri həll etməyi tapşırıb ilə.

8. Müəllim şagirdlərə bu məsələyə uyğun suallar verə bilər. Məsələ şifahi deyil, tənlik yazıqla həll edilməlidir.

9–10. Şagirdlər kütlə və tutumla bağlı kifayət qədər məsələ həll etmişlər. Bu mərhələdə məsələləri tənlik yazıqla həll etmək tələb olunur.

ehtiyacı olan şagirdlərlə də onların sürətli inkişafı üçün fərdi iş aparılmalıdır. Belə şagirdlərə çətinliyi artırılmış tapşırıqlar vermək və yerinə yetirmələrinə nəzarət etmək lazımdır.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən bacarıq və anlayışlar müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu nümunələrlə şərh edirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: riyazi ifadə, ədədi ifadə, əməllər ardıcılılığı, mötərizəli ifadə, mötərizəsiz ifadə, hərfi ifadə, dəyişən, bərabərlik, məchul, tənlik.

TAPŞIRIQLARIN HƏLLİ


- Verilən misallar əməllər ardıcılığına uyğun olaraq yerinə yetirilir.
- Riyazi nitqin inkişafı məqsədilə şagirdlər əvvəlcə sözlə verilmiş riyazi ifadələri oxuyurlar. Sonra isə verilmiş riyazi ifadələri yazışdırırlar. Öyrəndikləri qaydaya əsasən hesablayırlar. Bu zaman mötərizənin olub-olmayacağına xüsusi diqqət yetirilməlidir.
- Hərfi ifadələrin qiymətlərini hesablamaqla cədvəller tamamlanır.
- Şagirdlər sözlə verilmiş riyazi ifadələri yazır, dəyişəni verilmiş qiymətlərində ifadələrin qiymətini hesablayırlar. Tapşırıq riyazi imla formasında da yerinə yetirilə bilər.
- Ifadələrlə bağlı müxtəlif məsələlər qurulur.
- Şagirdlər öyrəndikləri algoritmi istifadə edərək tənlikləri həll etməlidirlər.
- Məsələdə uzunluğu 50 sm olan bambuk ağacının n saatdan sonra hündürlüğünü tapmaq tələb olunur. Cəlbetmə. Müəllim pul qabına 5 manat pul qoyur və uşaqlara müraciət edir.
– Pul qabında 5 manat pul var. Hər gün pul qabına 2 manat pul qoyulur. 3, 5 və 7 gündən sonra pul qabında nə qədər pul olar? Bunu cədvəlin xanalarına necə yazmaq olar?
Müəllim şagirdlərin fəal iştirakları ilə cədvəli tamamlayır.

Günlər	Pul qabındaki pullar	Hansi əməliyyat aparılır
Əvvəldən	5 man	+ 2
1-ci gün	7 man	+ 2
2-ci gün	9 man	+ 2
3-cü gün	11 man	+ 2
4-cü gün	13 man	+ 2
5-ci gün	15 man	+ 2
6-ci gün	17 man	+ 2
7-ci gün	19 man	

– n -ci gün pul qabında nə qədər pul olduğunu hansı ifadə ilə hesablamaq olar?

$$5 + n \cdot 2$$

Müəllim dərslikdəki məsələnin şərtini izah etmək üçün sxem çəkə bilər:



$$50 + 3 \cdot n$$

Məsələnin həlli:

- n saatdan sonra bambukun hündürlüyünü bu ifadənin qiymətini hesablamaqla tapmaq olar:

$$50 + 3 \cdot n$$

- 8 saat sora neçə santimetr uzanacaq?

$$50 + 3 \cdot 8 = 50 + 24 = 74 \text{ sm}$$

Cavab. 74 sm olar.

Müzakirə. Müəllim suallar verə bilər:

- Bambukun ilk hündürlüyü 100 sm olsayıdı, hərfi ifadə necə yazılırdı? Bambuk 1 saatə 4 sm uzansayıdı, hərfi ifadə necə yazılırdı?

- Samirin bankaya 28 kürəcik qoymuşdan sonra kürəciklərin ümumi sayının 55 olduğunu bilərək bankada əvvəl neçə kürəcik olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim uşaqlar görməmək şərti ilə ovucuna bir neçə düymə qoyur. Sonra uşaqların saya biləcəkləri formada 3 düymə də qoypub ovucunu açır. O, ovucunda olan düymələri uşaqlarla birlikdə sayır (məsələn: 8) və uşaqlara sual verir:

- Ovucumda olan düymələrin sayını tapmaq üçün hansı tənlik yazmaq olar?

$$x + 3 = 8$$

Məsələnin həlli:

Verilmiş şərtə uyğun tənlik yazılır və həll edilir.

$$x + 28 = 55$$

$$x + 28 - 28 = 55 - 28$$

$$x = 27$$

və ya

$$x + 28 = 55$$

$$x = 55 - 28$$

$$x = 27$$

Cavab. 27 kürəcik var idi.

Müzakirə. Tənliyi müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Tənliyi həll etdikdən sonra cavabın doğruluğu yoxlanılır.

LAYHE

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	Yada salın	1	6	2
Mövzu 26	Kəsişən və paralel düz xətlər	1	8	4
Mövzu 27	Müstəvi fiqurlar	1	10	6
Mövzu 28	Simmetriya və yerdəyişmə	1	12	8
Mövzu 29	Fəza fiqurları	1	14	10
Mövzu 30	Müstəvi və fəza fiqurlarının əlaqəsi	1	16	12
	Ümumiləşdirici dərs	2	18	14
	KSQ-5	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		9		

Bölmənin qısa icmalı

Bölmədə şagirdlər paralel, perpendikulyar və kəsişən düz xətlərlə, trapesiya ilə, piramidanın müxtəlif növləri və prizma ilə tanış olurlar. Onlar simmetrik fiqurları və yerdəyişmədən alınan fiqurları öyrənirlər. Şagirdlər əvvəllər müxtəlif dördbucaqlılarla tanış olsalar da, onların tərəflərinin paralel və perpendikulyarlığına görə fərqləndirməyi məhz bu bölmədə öyrənəcəklər. Bölmədə həmçinin həndəsi fiqurların latin hərfəri ilə adlandırılması bacarıqları formalaşdırılacaq. Şagirdlər bölmədə yeni fəza fiquru – prizma ilə tanış olurlar. İndiyə kimi tanıdlıqları kuboidin düzbucaqlı prizma olduğunu başa düşürərlər. Sonuncu mövzuda isə fəza fiqurları və müstəvi fiqurlar arasında əlaqəni öyrənirlər.

Nəyə diqqət yetirməli?

Həndəsi fiqurları öyrənərkən xətkəş vasitəsilə müstəvi fiqurların çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Şagirdlər bəzən çəkdikləri fiqurların tərəflərinin paralel və ya perpendikulyar olduğuna fikir vermirlər. Bu zaman onlara həndəsədə xətlərin düzgün çəkilməsinin əhəmiyyəti izah oluna bilər. Fiqurları çəkərkən hər fiqura nə qədər yer ayrılması da önemlidir.

Riyazi dilin inkişafı

Bölmənin materialları ilə tanış olarkən paralel və perpendikulyar düz xətlər, simmetriya, simmetriya oxu və simmetrik fiqur, bərabərtərəfli və bərabəryanlı üçbucaqlar, trapesiya, prizma və piramidaların növləri, yan üz və oturacaq kimi anlayışların düzgün istifadə edilməsinə diqqət yetirmək lazımdır.

Bölmədə mənimsənilən riyazi anlayış və terminlər


Paralel və perpendikulyar düz xətlər, düz xətlərin kəsişmə nöqtəsi, bərabəryanlı, bərabərtərəfli, müxtəlif tərəfli, düzbucaqlı, itibucaqlı və korbucaqlı üçbucaqlar, trapesiya, simmetriya, simmetriya oxu, simmetrik fiqur, prizma və piramidaların müxtəlif növləri, oturacaq, yan üz.

Öncədən vacib olan bılık və bacarıqlar

- Fəza və müstəvi fiqurlar
- Düz xətt, parça, əyri xətt
- Bucaq, düz bucaq, kor bucaq
- Düzbucaqlı, korbucaqlı, itibucaqlı üçbucaqlar
- Üz, təpə, til

Fənlərarası integrasiya

Həndəsi fiqurlarla iş təsviri incəsənət, texnologiya dərslərində çox istifadə edilir. Demək olar ki, bütün fənlərdə xətkəşdən istifadə etməklə müxtəlif şəkillər çəkilir. Fəza fiqurları şagirdlərdə fəza təfəkkürlerini inkişaf etdirir, konstruktiv təfəkkürü formalaşdırır. Texnologiya fənnində müxtəlif konstruktivaların yaradılması zamanı fəza fiqurlarının xassələrindən istifadə olunur.



Mövzu 26

Kəsişən və paralel düz xətlər

- Dərslik: səh. 8
- İş dəftəri: səh. 4

Təlim məqsədləri

- Paralel və kəsişən düz xətləri fərqləndirir (3.2.1).
- Perpendikulyar düz xətləri düz bucaq altında kəsişən düz xətlər kimi izah edir (3.2.1).
- Kəsişən düz xətlərin kəsişmə nöqtəsini göstərir (3.2.1)
- Həndəsi fiqurları latın hərfi ilə adlandırır (3.2.1).

Köməkçi vasitələr: üzərində hərflər yazılmış kartlar, günyə, müxtəlif çoxbucaqlılar çəkilmiş vərəqlər, iş vərəqləri.

Elektron resurslar:

<https://apps.mathlearningcenter.org/geoboard/>

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** Şəklə görə kəsişən yolların müəyyən edilməsi.
- Öyrənmə.** Kəsişən, paralel və perpendikulyar düz xətlər.
- Bələdçi.** Şəkildə kəsişən, paralel və perpendikulyar xətlərin göstərilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-4.
- Öyrənmə materialı.** Həndəsi fiqurların latın hərfi ilə adlandırılması.
- Müstəqil iş.** Dərslik: tap. №3. İD: tap. №5.
- Məsələ həlli.** Dərslik: tap. №4, 5. İD: tap. №6-8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər kəsişən, paralel və perpendikulyar düz xətlərlə tanış olurlar. Onlar bu xətləri bir-birindən ayırmayı, dəftərdə çəkməyi, hər hansı fiqurun üzərində, küçələrin xəritəsində müəyyən etməyi bacarmalıdırular. Xətkeşin köməyi ilə kəsişən, paralel və perpendikulyar düz xətləri çəkməyi öyrənlər.


Müəllimin nəzərinə! Şagirdlər aşağı siniflərdən "düz xətt", "əyri xətt" və "parça" anlayışları ilə tanışdırırlar. Onlar gündəlik həyatda "kəsişən" və "paralel" ifadələri ilə də rastlaşırıblar. Müəllim yeni anlayışları sadə nümunələr əsasında izah edə bilər. Bu xətləri dəftərdə çəkərkən xətkeşdən düzgün istifadə edilməlidir. Belə ki, hər hansı bir xəttə paralel xətt çəkmək üçün əvvəlcə xətkeş bu xəttin üzərinə qoymaq lazımdır. Sonra xətkeş müəyyən istiqamətdə yavaş-yavaş sürüşdürmək və hər hansı məsafədə saxlamaq lazımdır. Xətkeşin kənarı ilə çəkilən xətt əvvəlkinə paralel olacaq. Riyaziyyat dəftərindəki damalar üzrə şaquli və ya üfüqi xətlər çəkmək daha asan olduğundan ilk vaxtlar bu bacarıqları riyaziyyat dəftərinin damalarına əsasən formalasdırmaq daha məqsədəyğündür.

Eyni qayda ilə də riyaziyyat dəftərində verilmiş düz xəttə perpendikulyar olan yalnız bir xətt çəkmək olar. Perpendikulyar xətti günyədən (yxud dəftərin küncündən) istifadə etməklə daha asan çəkmək olar. Müəllim bunu şagirdlərə nümayiş etdirməklə öyrədə bilər.

Fiqurların latın hərfi ilə adlandırılması bu fiqurlarla işləməyi daha da asanlaşdırır. Yuxarı siniflərdə müxtəlif həndəsə məsələlərində fiqurların adlandırılmasının böyük əhəmiyyət kəsb edir.


Mövzuya yönəltmə. Müəllim yazı taxtasında müxtəlif yollar göstərən belə bir sxem çəkir və sinfə suallar verir:

- Sarı maşın yaşıl maşınla toqquşa bilərmi? Onlar nə üçün toqquşa bilməz?
- Hansı maşınlar toqquşa bilər?
- Şəkildəki yollardan hansılar kəsişir, hansılar yox?



ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı sinifdə praktik olaraq səhnələşdirmək də olar. Bu zaman cərgələr arasında boşluqlar paralel, yazı taxtasının qabağında yol isə onlara perpendikulyardır. Uyğun suallar müzakirə edilir.


ÖYRƏNMƏ Müəllim yazı taxtasında bir neçə paralel, perpendikulyar və kəsişən xətlər çəkməklə onları izah edir. Bəzən verilən xətlərin göstərilən hissələri deyil, onların uzantıları kəsişə bilər. Bu zaman müəllim bu xətləri lövhədə uzadaraq onların da kəsişə olduğunu göstərir. Paralel düz xətlər isə nə qədər uzansa da, heç vaxt kəsişmir. Onlar arasındaki məsafə dəyişmir (iki düz xətt arasında məsafə dedikdə bu düz xətlərin nöqtələri arasında olan ən kiçik məsafə başa düşür). Kəsişən xətlərin kəsişmə nöqtəsini də göstərmək lazımdır.



Müəllim şagirdlərə suallar verə bilər:

- Ətrafdə gördünüz hənsi xətlər kəsişən, paralel və perpendikulyar xətlərə oxşayır?

Müəllim qeyd edir ki, paralel, kəsişən və perpendikulyar düz xətlər dedikdə yalnız iki düz xətt nəzərdə tutulmur. Bir neçə düz xətt də paralel və ya perpendikulyar ola bilər.



Texniki imkanı olan siniflərdə bu materialları nümayiş etdirmək olar:

<https://www.youtube.com/watch?v=P3AOoLbA3us>

<https://www.youtube.com/watch?v=oYVrJ6rKDLA>

https://www.youtube.com/watch?v=_RpS-H3hP5I

BƏLƏDÇİ **Kiçik qruplarla oyun.** “Əmrə uyğun düzlən”. Bu oyun həm məktəbin həyatında, həm də sinifdə keçirilə bilər. Məktəbin həyatında keçirilərsə, hər qrupda daha çox şagird iştirak edə bilər. Sinifdə keçiriləndə hər qrupda 3-4 nəfər olmaqla 2 kiçik qrup müəyyən edilir. Müəllim hər qrupa eyni əmri verir: “İki paralel xətt boyunca düzülün!” Komandanın üzvləri iki yerə ayrılib paralel xətlər üzrə düzülür. Əmri düzgün icra etməyən komandaya səhv'ləri izah olunur və əmri bir daha icra olunur.

Eyni qayda ilə “İki perpendikulyar xətt boyunca düzülün!” və “İki kəsişən xətt boyunca düzülün!” əmrləri verilir. Oyunun sonunda əmrləri tez və düzgün icra edən komanda qalib olur.


Dərslikdəki tapşırıq nümunəsi müzakirə olunur və digər tapşırıqlar yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1. Müəllim şagirdlərə gündəlik həyatda paralel, perpendikulyar və kəsişən xətlərə nümunələrlə suallar verir və tapşırığı şagirdlərlə birlikdə müzakirə edir.

2. Tapşırıq bütün siniflə yerinə yetirilir.

Müəllimin nəzərinə! Həndəsi fiqurların hərflərlə adlandırılmasında yuxarı siniflərdə həndəsə məsələlərinin həlli zamanı xüsusi əhəmiyyət kəsb edir. Bu, hesablama, isbat və qurma məsələlərində verilənləri və tələb olunanları müəyyən etmək üçün çox vacibdir.

Öyrənmə materialı. Müəllim yalnız kitabda verilən nümunələrlə kifayətlənməməli, əlavə olaraq müxtəlif fiqurlar çəkərək şagirdlərin onları adlandırmaşına şərait yaratmalıdır. Məsələn, müəllim lövhədə bir çoxbucaqlı çəkir və onu adlandırır.



O bu çoxbucaqlının müxtəlif təpə nöqtələrini cüt-cüt birləşdirir. Şagirdlərdən alınan parçaların adlarını soruşur. Sonra isə bir neçə şagirdi lövhəyə çıxarıb əksinə, parçaların təpə nöqtələrini söyləməklə bu parçanı çəkməyi tapşırır.

“Fikirləş!” rubrikasının suali bütün siniflə müzakirə oluna bilər.


MÜSTƏQİL İŞ 3-cü tapşırığı bütün şagirdlər müstəqil olaraq yerinə yetirirler. Bu tapşırıq bir neçə bacarığı yoxlamağa imkan verir: 1) xətkəşdən istifadə; 2) fiquru adlandırma; 3) adına görə fiqurları müəyyən etmə; 4) paralel və perpendikulyar düz xətləri tanıma.

Qrup işi. Hər qrupa belə cədvəllərdən biri verilir və onu tamamlamaq tapşırılır. Şagirdlər əvvəlcə fiqurların üzərində hərflər yazıqla onu adlandırır, sonra isə paralel və perpendikulyar tərəfləri hərflərlə yazırlar.

Adı (latın hərfləri ilə)		
Paralel tərəflər		
Perpendikulyar tərəflər		

Adı (latın hərfləri ilə)		
Paralel tərəflər		
Perpendikulyar tərəflər		

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə şəklə əsasən suallara cavab vermək tələb olunur.



Cəlbetmə. Şagirdlərə hər hansı bir məhəllin planı nümayiş edilir. Müəllim suallar verir:

- Hansı küçələr paraleldir? Hansı küçələr perpendikulyardır?

Məsələnin həlli:

- a düz xətti ilə kəsişən xətlər seçilir: m və b. Kəsişən xətlərin a xətti ilə əmələ gətirdiyi bucaqların növü müəyyənləşdirilir. a xətti ilə düz bucaqlar əmələ gətirən b xəttidir;
- b) a düz xətti ilə b düz xətti D nöqtəsində kəsişir;
- c) m düz xətti ilə b düz xəttinin paralel, perpendikulyar, yoxsa kəsişən xətlər olduğunu təyin etmək üçün bu xətlərin uzantıları təsəvvür edilir.

Cavab: a) a və b xətləri perpendikulyardır; b) D nöqtəsi a və b düz xətlərinin kəsişmə nöqtəsidir; c) m düz xətti ilə b düz xətti kəsişən xətlərdir.

Müzakirə. Məsələnin cavabını fərqli suallar verməklə yoxlamaq olar; məsələn:

- b düz xəttin perpendikulyar düz xətt hansıdır?
 - C də D nöqtələri hansı düz xətlərin kəsişmə nöqtələridir?
 - 5. Məsələdə Anarla Lalədən hansının fikrinin doğru olduğunu yoxlamaq, cavabı əsaslandırmaq tələb olunur.
- Cəlbetmə.** Müəllim şagirdlərə suallar verir:
- Paralel xətlər kəsişmır? Perpendikulyar xətlər paralel ola bilərmi? Perpendikulyar xətlərin neçə kəsişmə nöqtəsi ola bilər?

Məsələnin həlli:

- Anarın fikrinə görə, bütün perpendikulyar xətlər kəsişən xətlərdir. Bütün perpendikulyar xətlərin kəsişmə nöqtəsi var, yəni onlar kəsişir.
- Lalənin fikrinə görə, bütün kəsişən xətlər perpendikulyar xətlərdir. Şagirdlərə düz bucaq əmələ gətirməyən iki kəsişən düz xətt göstərmək tapşırılır.

Cavab. Anarın fikri doğrudur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş iki düz xəttin paralel, perpendikulyar, yaxud kəsişən olduğunu müəyyən edir.	Sual-cavab, tapşırıq, qrup işi, məsələ	Ətrafdakı əşyalar, iş vərəqləri, dərslik, İD
Perpendikulyar düz xətlərin kəsişmə nöqtəsində düz bucaq əmələ gətirdiyini izah edir.	Sual-cavab, tapşırıq	Perpendikulyar düz xətlər çəkilmiş vərəq, dərslik, İD
İki kəsişən düz xəttin kəsişdiyi nöqtəni kəsişmə nöqtəsi kimi şərh edir.	Sual-cavab, tapşırıq, qrup işi, məsələ	Dərslik, İD
Düz xətt və çoxbucaqlılar latın hərfi ilə adlandırır.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 27

Müstəvi fiqurlar

- Dərslik: səh. 10
- İş dəftəri: səh. 6

Təlim məqsədləri

- Dördbucaqlıları tərəf və bucaqlarına görə təsnif edir (3.2.1).
- Üçbucaqları tərəf və bucaqlarına görə təsnif edir (3.2.1).
- Verilmiş fiquru xətkeşin köməyi ilə tələb olunan fiqurlara bölmər (3.2.2).
- Verilmiş hissələrdən tələb olunan fiquru düzəldir (3.2.2).

Köməkçi vasitələr: xətkeş, günüyə, rəngli kağızlardan kəsilmiş müxtəlif formalı həndəsi fiqurlar, həndəsi lövhə, rəngli rezinlər, rəngli kağızlar, qayçı, yapışqan.

Elektron resurslar:

<https://apps.mathlearningcenter.org/geoboard/>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Ən azı 3 nümunə göstəriləməklə fiqurların müxtəlif əlamətlərinə görə iki qrupa ayrılması.

2. Öyrənmə. Üçbucağın növləri.

3. Bələdçi. Üçbucaqların növünün müəyyən edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1–5.

Müzakirə. Məsələni əksini fərqli etməklə yoxlamaq olar. Anarın fikri: "Tutaq ki, elə perpendikulyar düz xətlər var ki, onlar kəsişmir. O zaman kəsişməyən düz xətlər paralel olmalı idi. Lakin xətlər paralel yox, perpendikulyardır. Deməli, bütün perpendikulyar düz xətlər kəsişir".

Lalənin fikri: "Tutaq ki, bütün kəsişən düz xətlər perpendikulyardır. O zaman bu xətlərin əmələ gətirdikləri bucaq düz bucaq olmalıdır. Lakin başqa bucaq altında kəsişən düz xətlər də var. Deməli, bütün kəsişən düz xətlər perpendikulyar deyil".

Layihə. Qalın karton kağız üzərinə düz xətt çəkilir. Kartondan nazik düz zolaq kəsilir və rənglənir. Kartonun üzərinə çəkilmiş düz xətdən bir neçə santimetr məsafədə iynəli düymə ilə kartona sancılır. Uşaq rəngli zolağı fırlatmaqla kartona çəkilmiş xəttə parallel, perpendikulyar və kəsişən xətləri göstərir.

5. Öyrənmə materialı. Dördbucaqlının növləri.

6. Müstəqil iş. Dərslik: tap. №2, 3. İD: tap. №6.

7. Məsələ həlli. Dərslik: tap. №4–6. İD: tap. №7, 8.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər 2-ci sinifdə müstəvi və fəza fiqurlarını fərqləndirməyi öyrənmişlər. Bu mövzuda isə onlar üçbucaq və dördbucaqlıların növlərini öyrənəcəklər. Üçbucaqları tərəfinə və bucaqlarına, dördbucaqlıları isə tərəflərinin paralel, yaxud perpendikulyar olmasına görə təsnif edəcəklər. Bu dərsdə yeni dördbucaqlı – trapesiya ilə tanış olacaqlar.

Müəllimin nəzərinə! Şagirdlər üçbucaq və dördbucaqlıların təsnifatını aparmaqla bərabər, onları xətkeşin köməyi ilə çəkməyi də bacarmalıdır. Xətkeş vasitəsilə müxtəlif çoxbucaqlıları çəkmək, verilmiş çoxbucaqlını kiçik fiqurlara bölmək və əksinə, bir neçə fiqurdan yeni figur yaratmaq bacarıqları formalaşdırır. Şagirdlər təqdim olunan fiqurun paralel və ya perpendikulyar tərəflərini gözəyari müəyyən etməlidirlər. Bu bacarıq fiqurları fərqləndirmək və konstruktiv bacarıqları formalaşdırmaq üçün çox vacibdir.

Mövzuya yönəltmə. "Koma" oyunu. Oyunda müxtəlif sayıda şagird iştirak edə bilər. Onların hər birində kağızdan kəsilmiş üçbucaq, yaxud dördbucaqlılar

olur. Üçbucaqların və dördbucaqların hər biri fərqlidir; məsələn:



Əvvəlcə komada 1 şagird olur. Əllərində üçbucaq və ya dördbucaqlı olan şagirdlər bir-bir komaya yaxınlaşır və qapını döyür:

- Tıq-tıq. Komada kim var? Hava soyuqdur, olar komaya gəlim?

Komadan səs gəlir:

- Sən kimsən?
 - Mən “üçbucağam”.
 - Mən necə bilim ki, sən üçbucaqsan?
 - Mənim 3 tərəfim və 3 buağım var.
- Koma sahibi onu içəri buraxır. Yenə qapı döyülür:
- Tıq-tıq, hava çox soyuqdur, olar komaya girim?
 - Sən kimsən?
 - Mən “üçbucağam”.
 - Üçbucaq içəridədir.
 - Mən 3 tərəfi də bərabər olan üçbucağam.
 - Yaxşı, gəl.

Oyun bu qayda ilə davam edir. Hər “fiqur” özünü təqdim etməklə komaya daxil olur. Özünün fərqli əlamətini deməyi bacarmayan oyunçu komaya daxil ola bilmir və uduzur.

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər qruplara bölünür-lər. Hər qrup təyin olunmuş vaxt ərzində verilən fiqurları əlamətlərinə görə 2 qrupa ayırmalı və ən azı 3 nümunə göstərməlidir. Vaxt bitdikdən sonra ən çox nümunə göstərən komanda qalib gəlir. Mümkün nümunələr: 1) rənginə görə; 2) formasına görə (üçbucaqlar və dördbucaqlılar); 3) buağına görə (düz buağlı olan və düz buağlı olmayan fiqurlar); 4) tərəflərinə görə (bütün tərəfləri bərabər olan və olmayan) və s.

ÖYRƏNMƏ Müəllim şagirdlərə müxtəlif üçbucaqlar nümayiş etdirir. Bunu yazı lövhəsində çəkmək-lə, yaxud da projektorla ekranda nümayiş etdirməklə edə bilər. Müəllim üçbucaqların tərəflərinə və buağlarına görə növlərini izah edir.

İmkani olanlar bundan istifadə edə bilərlər:

<https://www.geogebra.org/m/p5cajzww>

BƏLƏDÇİ Nümunədə verilən tapşırığın izahından sonra müəllimin nəzarəti ilə digər üçbucaqların da tərəflərinə və buağlarına görə növləri müəyyən olunur.

Müəllimin nəzərinə! Bu tipli tapşırıqları həndəsi lövhədə rəngli rezinlərlə yerinə yetirmək daha məqsədə uyğundur. Şagirdlərə belə tapşırıq verilə bilər:

– Düzbucaqlı üçbucaqları yaşıl, korbucucaqlı üçbucaqları sarı, itibucucaqlı üçbucaqları isə qırmızı rezinlə düzəldin.

Bu bacarıqları həndəsi lövhədə oyun şəklində də formalasdırmaq olar.

Oyun: “Kim daha tez?” Oyun həndəsi lövhədə müəllimin dediyi fiqurları qurmaqla aparılır, məsələn: “Düzbucuqlı üçbucaq düzəldin”. Şagirdlər dərhal həndəsi lövhədə bu üçbucağı düzəldirlər. Eyni qayda ilə “Bərabəryanlı üçbucaq düzəldin” və s. Bu oyun çeviklik tələb edir. Müəllimin tapşırıqlarını daha tez yerinə yetirən şagirdlər qalib gəlirlər.

MÜSTƏQİL İŞ 1. Tapşırıqda üçbucaqların növləri əvvəlcə təxminetmə ilə, sonra isə ölçməklə müəyyən edilir.

Diferensial təlim

Dəstək. Çöplerdən istifadə etməklə müxtəlif tərəfli üçbucaqlar düzəltmək tapşırığı verilə bilər.

Dərinlaşdırma. Belə bir

tapşırıq verilə bilər:

hansı nöqtələri


birləşdiridikdə bu

üçbucaq alınar:

a) bərabəryanlı,

b) düzbucaqlı,

c) korbucucaqlı?



Öyrənmə materialı. Şagirdlər aşağı siniflərdən dördbucaqlılarla tanışdırırlar. Onlar kvadrat, düzbucaqlı, paraleloqram və rombu tanıyırlar. Bu dərsdə onlar dördbucaqlıları tərəflərinin paralel və perpendikulyarlığına görə fərqləndirəcək, yeni fiqur – trapesiya ilə tanış olacaqlar.

2. Tapşırıqda verilən dördbucaqlıları videoproyektorla nümayiş etdirmək və şagirdlərlə birləşdə müzakirə təşkil etmək məqsədə uyğundur. Müəllim müxtəlif suallar verə bilər:

- Kim kvadrat və düzbucaqlının tərifini deyə bilər? Onların oxşar və fərqli cəhətləri nədir?

Eyni qayda ilə paraleloqram və romb, həmçinin trapesiya və paraleloqram müqayisə olunur. Müzakirədə bütün sinfin iştirakını təmin etmək lazımdır. Belə müzakirələrdə şagirdlər dördbucaqlıların xüsusiyyətlərini daha yaxşı anlayır, onları bir-birindən fərqləndirir, yadda saxlayırlar.

a) Oxşar cəhətlər: hər iki fiqurun qonşu tərəfləri perpendikulyar, qarşı tərəfləri cüt-cüt paraleldir. Fərqli cəhətlər: kvadratın bütün tərəfləri bərabərdir, düzbucaqlının isə yalnız qarşı tərəfləri bərabərdir.

b) Oxşar cəhətlər: hər iki fiqurun qarşı tərəfləri cüt-cüt paraleldir. Fərqli cəhətlər: rombun bütün tərəfləri bərabərdir, paraleloqramın isə yalnız qarşı tərəfləri bərabərdir.

c) Oxşar cəhətlər: hər iki fiqurun ən azı iki tərəfi paraleldir. Fərqli cəhətlər: trapesiyanın yalnız iki tərəfi, paraleloqramın isə qarşı tərəfləri cüt-cüt paraleldir. Eyni zamanda paraleloqramın qarşı tərəfləri cüt-cüt bərabərdir, trapesiyanın isə tərəfləri bərabər olmaya da bilər.

3. Tapşırıq dəftərdə yerinə yetirilir və xətkeş vasitəsilə sadə müstəvi fiqurları çəkmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmüşdür.

Müəllimin nəzərinə! Dəftərdə fiqur çəkərkən şagirdlərə diqqət yetirmək lazımdır. Hər fiqura nə qədər yerin ayrılması önemlidir. Elə şagirdlər var ki, onlar bir dəftər vərəqinə yalnız bir və ya iki fiqur çəkir. Buna görə şagirdlərə dəftər vərəqində fiqurları səliqəli çəkməyi xatırlatmaq lazımdır. Onlara tapşırığın bütün bəndlərini üfüqi olaraq eyni səviyyədə və bir vərəqin eninə sıçışdırmaqla çəkməyi tövsiyə etmək lazımdır. Bununla şagirdlərdə fiqurları səliqəli çəkmək vərdişləri yaranır.

Diferensial təlim

Dəstək. Çöplərdən istifadə etməklə müxtəliftərəfli üçbucuqlar düzəltmək tapşırığı verilə bilər.

Dərinləşdirmə. Belə bir

tapşırıq verilə bilər:

hansı nöqtələri

birləşdiridikdə bu


fiqurlar alınır:

a) kvadrat,


b) paraleloqram,

c) düzbucaqlı,

d) trapesiya?



Oyun: "Kim daha tez?" Həndəsi lövhədə müxtəlif fiqurlar düzəldilir. Müəllim gəmi, ev, raket, heyvan və s. fiqurlar düzəltməyi tapşırıq verilə bilər. Daha tez və daha çox fiqurdan istifadə edən şagirdlər qalib gəlir.



Texniki imkanı olan siniflərdə bu oyunlardan da istifadə etmək olar:

<https://apps.mathlearningcenter.org/pattern-shapes/>

<https://www.nctm.org/Classroom-Resources/Illuminations/Interactives/Patch-Tool/>

Məsələ həlli 4. Məsələdə uyğun fiqurları tapmaq tapşırılır.

Məsələni həll edərkən bəndlərdə verilən şərtləri oxuyub uyğun fiqurları tapmaq olar:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Üçbucuqları tərəf və bucaqlarına görə müəyyən edir.	Tapşırıq, oyun, məsələ	Həndəsi lövhə, aplikasiya, iş vərəqləri, dərslik, İD
Paralelepiped, romb, düzbucaqlı, kvadrat və trapesiyani tərəflərinin perpendikulyar və paralel olmasına görə fərqləndirir.	Sual-cavab, tapşırıq, oyun, layihə, məsələ	Həndəsi lövhə, aplikasiya, iş vərəqləri, dərslik, İD
Xətkəş vasitəsilə xətlər çəkməklə verilmiş fiquru tələb olunan hissələr böölür.	Məsələ	Dərslik, İD
Bir neçə sadə fiqurdan tələb olunan fiqurları düzəldir.	Tapşırıq, oyun, qrup işi, layihə, məsələ	Həndəsi lövhə, aplikasiya, dərslik, İD

- Yalnız iki tərəfi paraleldir: A, D.

- Düz bucağı yoxdur: C, E.




- Bütün qarşı tərəfləri paraleldir: B, E.

Müəllim əlavə suallar da verə bilər; məsələn:




- Bütün qonşu tərəfləri perpendikulyardır: B.

- Yalnız iki düz bucağı var: A.

5. Məsələdə iki parça çəkməklə verilmiş fiqurlardan digər fiqurları almaq tələb olunur. Məsələnin a) bəndini şagirdlərdən birini lövhəyə çıxarmaqla və ümumi müzakirə təşkil etməklə də həll etmək olar. Qalan bəndləri isə şagirdlər müstəqil olaraq dəftərdə həll edirlər. Bu zaman fiqurlar dəftərə köçürürlər və sadə karandaşa parçalar çekiilir. Sadə karandaşdan istifadə etməkdə məqsəd şagirdin səhv çəkdikdə daha asanlıqla pozması üçündür. Müəllim şagirdlərə cavab düzgün alınmadıqda pozub parçaları yenidən çəkmək barədə tövsiyə verə bilər.



6. Məsələdə çərçivədəki fiqurlardan istifadə etməklə sağdakı fiqurları düzəltmək tələb olunur. Məsələni çərçivədəki fiqurları rəngli kağızlardan kəsməklə həll etmək məqsədə uyğundur.



Şagirdlərə məsələnin tərsini də həll etmək tapşırıla bilər: sağdakı fiqurları dəftərə çəkin və parçalar çəkməklə çərçivədəki fiqurları alın.

Ev tapşırığı. Şagirdlərə rəngli kağızlardan müxtəlif sadə həndəsi fiqurlar kəsməklə insan, heyvan, ağaç, çiçək və s. aplikasiyaları hazırlanmaq tapşırılır. Aplikasiyada daha çox və müxtəlif fiqurlardan istifadə edən şagirdlərin işi sınıfda sərgi güşəsində nümayiş olunur.

Mövzu 28

Simmetriya və yerdəyişmə

- Dərslik: səh. 12
- İş dəftəri: səh. 8

Təlim məqsədləri

- Sadə simmetrik fiqurları müəyyən edir (3.1.1).
- Simmetriya oxunun simmetrik fiqurları iki bərabər hissəyə böldüyünü nümayiş etdirir (3.1.1).
- İki fiqurun xəttə nəzərən bir-birinə simmetrik olduğunu onların güzgü əksi kimi izah edir (3.1.1).
- Sadə fiquru sağa, sola, yuxarı, aşağı istiqamətlərdə yerini dəyişdirməklə alınan fiquru təsvir edir (3.1.1).

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Kağızdan simmetrik fiqurun kəsilməsi.
2. Öyrənmə. Simmetrik fiqurlar və simmetriya oxu.
3. Bələdçi. Simmetrik şəkilləri müəyyən etməklə simmetriya oxunun göstərilməsi.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1–6.
5. Öyrənmə materialı. Fiqurun güzgü əksi, yaxud yerinin dəyişməsindən alınan fiqur.
6. Müstəqil iş. Dərslik: tap. №2, 3. İD: tap. №7.
7. Məsələ həlli. Dərslik: tap. №4. İD: tap. №8.
8. Formativ qiymətləndirmə.

Köməkçi vasitələr: kağız, qayçı, xətkeş, karandaş, üzərində çoxbucaqlı çəkilmiş və kənarları boyunca kəsilmiş vərəqlər, güzgü, rəngli kağızlar, qayçı.

Elektron resurslar:

1. www.sheppardsoftware.com/math/geometry/_symmetry-game/
2. www.topmarks.co.uk/symmetry/symmetry-matching
3. www.topmarks.co.uk/symmetry/symmetry-sorting
4. www.sheppardsoftware.com/math/geometry/_symmetry-line-game/

Dərsin məzmunu. Dərsdə simmetrik fiqurlar, bu fiqurların simmetriya oxu, fiqurun güzgü əksi və yerini dəyişdirməklə alınan fiqurlar barədə məlumat verilir. Mövzuda şagirdlərdə yarısı verilmiş fiquru simmetriya oxuna nəzərən tamamlamaq, verilmiş xəttə nəzərən simmetrik fiquru çəkmək, şəklə əsasən fiqurların güzgü əksini qurmaq və onların yerini dəyişdirməni müəyyən etmək bacarıqları formalasdırılacaqdır.



Müəllimin nəzərinə! Simmetriya mövzusu yuxarı sınıflarda çevrilmə və hərəkət mövzularına sadə giriş xarakterlidir. Burada yalnız oxa (xəttə) nəzərən simmetriyaya baxılır. Simmetriyanın forqlı növlərinə isə yuxarı sınıflarda baxılacaq. Mövzunu şərti olaraq iki hissəyə bölmək olar. 1-ci hissə simmetrik fiqurlara aiddir. Başqa sözlə, fiqurun bir hissəsini simmetriya oxuna nəzərən inikas etdirməklə fiqur tamamlanır. 2-ci hissəsində isə fiqur başqa bir fiqura çevrilir. Burda da iki hala baxılır: fiqurun güzgü əksi və

yerdəyişmə (yuxarı sınıflarda buna paralel köçürmə deyiləcək).

Mövzuya yönəltmə. Müəllim bütün uşaqlara üzərində altibucaqlı və paraleloqram çəkilmiş, kənarları boyunca kəsilmiş vərəqlər paylayır.

Müəllim şagirdlərə müxtəlif göstəriş və suallar verir:

- Əvvəlcə altibucaqlını ortadan bir düz xətt boyunca elə qatlayın ki, hər iki hissə bir-birini tam örtsin. Qatlama yerini karandaşla qeyd edin və kağızı açaraq fiquru əvvəlki vəziyyətə gətirin. Bu fiquru daha necə qatlamış olar ki, hər iki hissəsi tam olaraq üst-üstə düşsün?



- İndi isə bu paraleloqramı ortadan elə qatlayın ki, onun hər iki hissəsi tam olaraq üst-üstə düşsün. Sizcə, bunu nə üçün etmək mümkün olmuşdur?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı cütlərlə yerinə yetirmək məqsədə uyğun olardı. Müəllim addım-addım komandaları səsləndirir, cütlər yerinə yetirir. Sonda alınmış fiquru açanda yolkə ağacını almış olacaqlar. Müəllim əlavə nümunələr də verə bilər.

ÖYRƏNMƏ Simmetrik və simmetrik olmayan fiqurlar haqqında məlumat verilir. Sonra müəllim sual verə bilər:

- Başqa hansı simmetrik olan və simmetrik olmayan fiqurlar söyləyə bilərsiniz? Müəllim müxtəlif əşyalar və ya şəkillər göstərib onların simmetrik olub-olmadığını müəyyən etməyi tapşırıa bilər. Təbiətdəki canlı varlıkların əksəriyyəti simmetrik olur. Simmetriya gözəllik deməkdir. Binalar, tikililər, geyimlər, naxışlar simmetrik olur. Texniki imkanları olan sınıflarda bu resursdan istifadə etmək olar:


www.mathplayground.com/reflection_painter.html

BƏLƏDÇİ Tapşırıqda əvvəlcə simmetrik fiqurları, sonra isə bu fiqurların simmetriya oxunu göstərmək soruşular. Tapşırığın proyektorla ekranə verilməsi məqsədə uyğundur, çünki şagirdlər növbə ilə yaxınlaşdır bir fiquru göstərir, simmetrik olub-olmadığını söyləyirlər. Müəllim əlavə fiqurlar da nümayiş etdirə bilər.


MÜSTƏQİL İŞ 1. Tapşırığın damalı vərəqdə verilməsi şagirdlərə bu fiqurları dəftərlərə köçürməyə imkan yaradır.

Diferensial təlim

Dəstək. Sadə fiqurlar verilir və simmetriya oxunu çəkmək tapşırılır.



Dərinləşdirmə. Belə bir tapşırıq verilir: fiqurun bir hissəsi və simmetriya oxu verilib. Dəftərinizdə fiquru xəttə tənəzərən simmetrik köçürün və naxışı tamamlayın.



ÖYRƏNMƏ MATERİALI. İstənilən fiquru müəyyən bir xəttə əsasən simmetrik olaraq digər tərəfə köçürmək olar. İki müxtəlif fiqurun simmetrik olub-olmadığını güzgü vasitəsilə baxıb əmin olmaq olar. Fiqurları müəyyən istiqamətdə hərəkət etdirməklə, sürüsdürməklə yerini dəyişmək olar. Şagirdlərdə bu bacarıqları formalasdırmaq üçün əvvəlcə müəllim tərəfindən yazı taxtasında nümayiş etdirmək, sonra isə dəftərdə verilən tapşırıqları icra etmək lazımdır.

Texniki imkanları olan şagirdlər bu resurslardan istifadə edə bilərlər:

www.sheppardsoftware.com/math/geometry/_translate-shapes-game/

www.teacherled.com/iresources/symmetry/_symmetryshapes/

www.geogebra.org/m/cmDuf4Uc

www.geogebra.org/m/WmweQbkH

2. Tapşırıqdakı fiqurlar və simmetriya oxu damalı dəftərə olduğu kimi köçürülrən və tapşırıq yerinə yetirilir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş fiqurun simmetrik olduğunu müəyyən edir.	Praktik tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Simmetrik fiqurun simmetriya oxunu müəyyən edir və fikrini əsaslandırır.	Sual-cavab, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
İki fiqurun bir-birinə simmetrik olduğunu güzgüdən istifadə etməklə əsaslandırır.	Sual-cavab, tapşırıq,	İş vərəqləri, dərslik, İD
Verilmiş fiqurun yerini dəyişməklə alınan fiquru təsvir edir.	Tapşırıq	Dərslik, İD

Mövzu 29

Fəza fiqurları

- Dərslik: səh. 14
- İş dəftəri: səh. 10

Təlim məqsədləri

- Piramidaları oturacaqlarına görə fərqləndirir və adlandırmır (3.2.3).
- Prizmanı digər fəza fiqurlarından fərqləndirir (3.2.3).
- Prizmaları oturacaqlarına görə fərqləndirir və adlandırmır (3.2.3).
- Sadə fəza fiqurlarının üz, təpə və tillərini müəyyən edir (3.2.3).
- Kuboidin düzbucaqlı prizma olduğunu əsaslandırır

3. Fiqurların güzgü əksi olduğunu güzgüdən istifadə etməklə, yerini dəyişdirmək isə kağızdan bu fiquru kəsib sürüşdürməklə yoxlamaq olar.

Cavab: a), b), d) – fiqurun güzgü əksindən; c), e) – yerini dəyişməklə alınan fiqurlardır.

Məsələ həlli 4. Məsələdə Samir və Səbinənin fikirlərinin hansının doğru olduğunu tapmaq və cavabı əsaslandırmaq tələb olunur.

Cəlbetmə. Suallar verilir:

– Hansı fiqurlara simmetrik fiqurlar deyilir? Bunu necə təyin edirsiniz? Simmetrik fiqurların simmetriya oxunu necə müəyyən etmək olar?

Məsələnin həlli:

- Kağızdan düzbucaqlı kəsin.
- Onu diaqonalı boyunca qatlayın.
- Qatlanmış bir hissə o biri hissənin üstünü tam örtməyəcək.
- Şəkildə qırmızı xətt simmetriya oxu deyil.

Cavab. Səbinənin fikri doğrudur.

Müzakirə. Şagirdlərlə qırmızı xəttin nə üçün simmetriya oxu olmadığı müzakirə edilir. Müəllim əlavə sual verə bilər:

– Şəkildə düzbucaqlı əvəzinə kvadrat olsayıdı, Samirin fikri doğru olardımı? Bunu necə izah etmək olar?

Müəllim şagirdlərə izah edir ki, kvadratın bütün tərəfləri bərabər olduğu üçün onu şəkildəki xətt boyunca qatlayanda üst-üstə düşəcək.

Ev tapşırığı. Rəngli kağızlardan müxtəlif simmetrik fiqurlar kəsin, mozaika düzəldin və alınmış mozaikanın simmetriya oxunu çəkin.

(3.2.3).

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Fiqurların müxtəlif əlamətlərinə görə iki qrupa ayrılması.

2. Öyrənmə. Piramidalın növləri.

3. Bələdçi. Piramidalın müəyyən edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1–4.

5. Öyrənmə materialı. Prizma və onun növləri.

6. Müstəqil iş. Dərslik: tap. №2, 3. İD: tap. №5.

7. Məsələ həlli. Dərslik: tap. №4, 5. İD: tap. №6–8.

8. Formativ qiymətləndirmə.

Köməkçi vasitələr: müxtəlif növ piramida və prizma modelləri, üzərində müxtəlif piramida və prizma çəkilmiş kartlar, stikerlər və s.

Elektron resurslar:

1. <https://www.geogebra.org/m/y9rCsXXr>
2. <https://www.learner.org/wp-content/interactive/geometry/prisms/>

Dərsin məzmunu. Şagirdlər 1-ci sinifdə konus, kürə, kub, kuboid, silindr, 2-ci sinifdə isə dördbucaqlı piramida ilə tanış olmuşlar. Onlar həndəsi fiqurların müstəvi (ikiölçülü) və fəza (üçölçülü) fiqurlarını fərqləndirir, bəzi fəza fiqurlarının üz, til, təpə nöqtələrini müəyyən edirlər. Bu mövzuda isə fəza fiqurlarının oturacaq və üzlərini fərqləndirəcək, piramidaların növləri ilə tanış olacaqlar. Şagirdlər yeni fəza fiquru – prizma ilə tanış olacaq, onun növlərini öyrənəcəklər.

Müəllimin nəzərinə! Bu mövzu ərəfəsində müəllimin texnologiya dərslərinin birində şagirdlərlə birlikdə müxtəlif piramida və prizma maketləri düzəltməsi faydalı olardı. Şagirdlər bu fiqurları kağızdan düzəltmək alqoritmi başa salınır. Sinifdə bitirmədikdə işi evdə tamamlamaq tapşırır. Riyaziyyat dərsində isə bu mövzunun tədrisi zamanı şagirdlər hazırladıqları müxtəlif növ piramida və prizmaları partaların üstünə qoyurlar. Müəllim mövzunu izah etdikcə onlar da əyani şəkildə bu fiqurları müşahidə edirlər. Maketlərin bütün tərəflərini müşahidə etmək uşaqlarda bu fiqurlar haqqında tam təsəvvür formalasdırmağa yardım edir.

Mövzuya yönəltmə. Müəllim üçbucaqlı və dördbucaqlı piramidaları göstərib sual verir:

– Bu fiqurların hansı oxşar və fərqli cəhətləri var?

ARAŞDIRMA-MÜZAKİRƏ Sınıfdə şəkildə göstərilən fiqurlar olarsa, bu tapşırığın araşdırılmasını əyani olaraq təşkil etmək məqsədə uyğun olardı. Texniki imkanları olan sınıflarda bu fiqurları videoproyektor vasitəsilə nümayiş etdirib müzakirəni təşkil etmək olar. Fiqurları müxtəlif əlamətlərə görə ayırmak mümkündür: 1) rəngə görə; 2) oturacaqları üçbucaq və dördbucaqlı olanlar; 3) yan üzləri üçbucaq və dördbucaqlı olanlar; 4) bütün üzləri eyni fiqurlar olanlar və olmayanlar və s.

ÖYRƏNMƏ Piramida modelində til, təpə, üzlər və oturacaq nümayiş etdirilir. Əgər modellər yoxdursa, fəza fiqurunun bu elementlərini şəkillər üzərində göstərmək olar. Şagirdlərə oturacaqları müxtəlif müstəvi fiqurlar olan piramidalar nümayiş etdirilir. Onların adlarının da məhz oturacağındakı fiqurdan asılı olaraq dəyişdiyi xüsusi vurğulanır. Hər bir fiqur nümayiş olunduqca əvvəlcə oturacağının adı, sonra isə piramidanın adı səsləndirilir. Dördbucaqlı piramidanın 8 tili, 5 təpəsi, 5 üzü var.

“Fikirləş!” rubrikasındaki sual şagirdlərlə birlikdə müzakirə edilir: beşbucaqlı piramidanın 6 təpəsi, 6 üzü və 10 tili var. Onun yan üzləri üçbucaq, oturacağı isə beşbucaqlıdır.

Bələdçi Tapşırıqda şəkildə təsvir olunan piramidaları seçib adlandırmak tələb olunur. Nümunə kimi dördbucaqlı piramida verilir. Daha sonra fəza fiqurları arasında 2-ci, 3-cü və 5-ci fiqurların piramida

olduğu qeyd edilir. Adlandırmak üçün müəllim sorusur:

– Bu piramidaların oturacağı hansı fiqurlardır?

Cavablar dinlənilir. Beləliklə, 2-ci fiqur beşbucaqlı, 3-cü fiqur üçbucaqlı, 5-ci fiqur isə altıbucaqlı piramidalardır.

MÜSTƏQİL İŞ 1. Tapşırığın qruplarda yerinə yetirilməsi daha məqsədə uyğunudur. Hər qrup bir piramida seçir və tapşırığı yerinə yetirir. Təqdimatdan sonra digər qruplara yoldaşlarını necə dinlədiklərini yoxlamaq üçün müxtəlif suallar verilə bilər.

Fəza fiqurlarını daha yaxşı təsəvvür etmək üçün bu resursdan istifadə etmək olar:

www.geogebra.org/m/QV8nypRU

Şagirdlərə sadə fəza fiqurlarının təpə, til və üzlərinin sayı arasında əlaqəyə dair müəyyən qanuna uyğunluq tapmağı da tapşırmaq olar.

Müəllimin nəzərinə! Çox zaman şagirdlər fəza fiqurlarının təpə, til və üzlərinin sayı arasında müəyyən qanuna uyğunluq axtarırlar. Ümumiləşdirmək və müəyyən qayda tapmaq şagirdlərin eqli inkişafına dəstək verən çox mühüm bacarıqdır. Uşaqların bu əlaqəni necə mənimşəməsini yoxlamaq üçün əvvəlcə bir neçə fəza fiqurunun təpə, til və üzlərinin sayı müəyyən edilir. Sonra isə bu qanuna uyğunluğu şagirdlərin diqqətinə çatdırmaq məqsədə uyğunudur. Eyler teoremi:

$$e - k + f = 2.$$

Burada e – təpələrin sayı, k – tillərin sayı, f – üzlərin sayıdır. Şagirdlərə bu qaydanı bir neçə nümunə əsasında yoxlamaq tapşırılır.

ÖYRƏNMƏ MATERİALI. Şagirdlər bu dərsdə yeni fəza fiquru – prizma ilə tanış olurlar. Prizmanın modeli nümayiş edilir və onun yan üzləri, oturacaqları göstərilir. Bunu şəkil üzərində də göstərmək olar. Prizmanın tilləri, təpələri, üz və oturacaqları bir-bir göstərilir. Müəllim prizmanın oturacaqlarının eyni (konqruent) fiqurlar olduğunu vurgulayır.

“YADDA SAXLA!” rubrikasında verilmiş fikir bütün sınıfla müzakirə olunur. Şagirdlərə kuboidin nə üçün düzbucaqlı prizma olması barədə sual verilir.

Oyun: “Fiquru tap!” Müəllim stolun üstünə üzərində müxtəlif piramida və ya prizma çəkilmiş kartları üzüşağı qoyur. Kartların digər üzündə təsvirdəki piramidanın müəyyən bir əlaməti yazılır. Stola yaxınlaşan şagird seçdiyi kartda yazılı əlaməti oxuyur və uyğun fiquru tapır; məsələn: “Bu prizmanın 5 üzü var”, yaxud “Bu piramidanın 12 tili var”. Şagird “Bu, üçbucaqlı prizmadır”, yaxud “Bu, altıbucaqlı piramidadir” söyləyir və kartın üz tərəfindəki şəklə baxır, sonra sınıf nümayiş etdirir. Cavab doğrudursa, sınıf yoldaşları əl çalırlar. Düzgün və ən tez cavab verən oyunçular qalib olurlar.

3. Tapşırıqda verilən hər fikir səslənir və nümunələr üzərində doğru, yaxud yanlış olduğu müəyyən edilir. Fikir sahə olarsa, bu sahə düzəldilir:

a) Dördbucaqlı piramidanın 5 təpəsi var – doğrudur.

- b) Üçbucaqlı prizmanın yan üzleri də üçbucaqdır – səhvdir. Doğru fikir belə olmalıdır: – Üçbucaqlı prizmanın yan üzleri dördbucaqlıdır.
- c) Bütün piramidaların 5 üzü var – səhvdir. Doğru fikir belə olmalıdır: – Yalnız dördbucaqlı piramidanın 5 üzü var.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə Samirin 32 stikeri fiqurlarının hər üzünə 2-ni yapışdırduğunu bilərək nə qədər stikeri qaldığı soruşulur.

Cəlbetmə. Müəllim şagirdlərə şəkildəki fiqurlara aid belə bir cədvəl doldurmağı tapşırır:

Fiqurun adı	Üzlərinin sayı

Məsələnin həlli:

- Dördbucaqlı prizmanın 6 üzü var. Samir hər üzə 2 stiker yapışdırarsa, $6 \cdot 2 = 12$ stiker işlədər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Piramidaları oturacağındakı fiqura görə adlandırır.	Sual-cavab, tapşırıq, oyun, məsələ	Fəza fiqurlarının model-ləri, kartlar, dərslik, İD
Prizmani oturacaqlarında eyni çoxbucaqlı, yan üzləri isə paraleloqram kimi izah edir.	Sual-cavab, tapşırıq, oyun, məsələ	Fəza fiqurlarının model-ləri, kartlar, dərslik, İD
Prizmaları oturacağındakı fiqura görə adlandırır.	Sual-cavab, tapşırıq, oyun, məsələ	Fəza fiqurlarının model-ləri, kartlar, dərslik, İD
Kuboidi oturacaqları düzbucaqlı olan prizma kimi izah edir.	Sual-cavab	dərslik, İD
Piramida və prizmanın üz, təpə və tillərini müəyyən edir, oturacaqları üzlərdən fərqləndirir.	Sual-cavab, tapşırıq	Fəza fiqurlarının model-ləri, kartlar, dərslik, İD

Mövzu 30

Müstəvi və fəza fiqurlarının əlaqəsi

- Dərslik:** səh. 16
- İş dəftəri:** səh. 12

Təlim məqsədləri

- Fəza fiqurlarının səthlərinin hansı müstəvi fiqur olduğunu müəyyən edir (3.2.3).
- Sadə fiqurlar qrupunun üstdən görünüşlərini müəyyən edir (3.2.3).

Köməkçi vasitələr: müxtəlif fəza fiqurlarının model-ləri, rəngli təbaşir tozu, A4 kağızı, fəza fiqurlarına bənzəyən əşyalar, müxtəlif oturacaqlı piramida və prizmalar.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Yan üz və oturacaqlarına görə fiqurun tapılması.

2. Öyrənmə. Fəza fiqurlarının səthi.

3. Bələdçi. Fəza fiqurlarının üzlərinin hansı fiqur olduğunu tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1-5. İD: tap. №1-3.

5. Məsələ həlli. Dərslik: tap. №6. İD: tap. №4-7.

- Üçbucaqlı prizmanın 5 üzü var. Samir hər üzə 2 stiker yapışdırarsa, $5 \cdot 2 = 10$ stiker işlədər.
- Üçbucaqlı piramidanın 4 üzü var. Samir hər üzə 2 stiker yapışdırarsa, $4 \cdot 2 = 8$ stiker işlədər.
- Bütün fiqurlara $12 + 10 + 8 = 30$ stiker işlətdi.
- Qalan stikerlərin sayı: $32 - 30 = 2$.

Cavab. Samirin 2 stikeri qaldı.

Müzakirə. Belə bir riyazi ifadə yazıb qiymətini tapmaq olar: $32 - 12 - 10 - 8 = 2$.

Cavabı məsələni praktik olaraq həll etməklə də yoxlamaq olar.

• Dördbucaqlı, üçbucaqlı prizmalar və üçbucaqlı piramida, 32 stiker masanın üstünə qoyulur.

• Fiqurların hər üzünə 2 stiker yapışdırılır.



• Qalan stikerlər sayılır.

5. Məsələdə verilmiş fiqurlardan şəkildəki kimi evcik düzəltmək tələb olunur. Məsələni həll etmək üçün fəza fiqurlarının modellərindən istifadə etmək məqsədəyənqundur.

6. Formativ qiymətləndirmə.


Dərsin məzmunu. Dərsdə müstəvi və fəza fiqurlarının əlaqəsi öyrədilir, tapşırıqlar icra olunur. Sadə fəza fiqurlarının səthinin hansı həndəsi fiqur olduğu izah olunur. Dərsdə fəza fiqurlarının modellərindən istifadə edilməsi mövzunun daha asan qarınmasına kömək edər.

Müəllimin nəzərinə! Mövzuda sadə fəza fiqurlarının səthlərinin hansı müstəvi fiqurlar olduğu izah edilir. Burada iki halı fərqləndirmə lazımdır: 1) fəza fiqurunun səthini təşkil edən müstəvi fiqurlar; 2) fəza fiquruna müxtəlif tərəflərdən baxdıqda görünən müstəvi fiqurlar. Bu fiqurlar həmişə eyni deyil və fərqli olabilir. Məsələn, kub, kuboid, silindrə üstdən baxdıqda görünən fiqurla oturacaqlarındaki fiqurlar eynidir.



Lakin bəzi fiqurların müxtəlif tərəflərdən görünüşləri ilə səthini təşkil edən müstəvi fiqurlar fərqlənə bilər.

Məsələn, üçbucaqlı prizma və dördbucaqlı piramidanın baxış nöqtəsindən asılı olaraq müxtəlif tərəflərdən görünüşləri ilə onların səthlərini təşkil edən müstəvi fiqurlar fərqlidir.



Bu baxımdan dərslikdə verilən tapşırıqların şərtindən asılı olaraq iki hələ fərqləndirmək lazımdır.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığın praktik olaraq yerinə yetirilməsi daha məqsədə uyğundur. Bu zaman müxtəlif fəza fiqurlarının modellərinin üzlərini rəngli təbəşir tozuna batırıb kağıza basmaqla hansı müstəvi fiqurların alındığını görmək olar.

ÖYRƏNMƏ Öyrənmə materialı iki hissədən ibarətdir. Birinci hissədə fəza fiqurlarının səthlərini təşkil edən müstəvi fiqurlar izah olunur. İkinci hissədə isə sadə fəza fiquru – kuboidin üstdən, yandan, altdan və öndən görünüşləri təqdim olunur. Müəllim digər fiqurların da maketi üzərində bunu nümayiş etdirə bilər.

BƏLƏDÇİ Tapşırıq qruplarla yerinə yetiriləbilər. Hər qrupa bir fəza fiquru ilə işləmək tapşırılır. Qruplara uyğun fəza fiqurunun maketinin verilməsi faydalı olardı.

Cavab. A üçbucaqlı prizmanın yan üzləri paraleloqram, oturacağı üçbucaqdır. B dördbucaqlı piramidanın yan üzləri üçbucaq, oturacağı dördbucaqdır. C altibucaqlı prizmanın yan üzləri paraleloqram, oturacağı altibucaqlıdır. D üçbucaqlı piramidasının yan üzləri və oturacağı üçbucaqdır.

MÜSTƏQİL İŞ 1. Tapşırıq yerinə yetirilir: təbil dairəyə, pendir tikəsi üçbucağa, qarpız dairəyə, qutu kvadrata, mücrü beşbucaqlıya bənzəyir.

"Aukson" oyunu. Müəllim oyunu bir neçə mərhələdə təşkil edir. O hər hansı müstəvi fiqurunun adını çəkir, şagirdlər isə üstdən görünüşü bu fiqur olan əşya adı söyləyirlər. Son sözü deyən şagirddən sonra əşya adı çəkilmirsə, müəllim "bir, iki, üç" sayıvə oyunda sonuncu sözü deyən şagird qalib olur; məsələn:

"Düzbucaklı":
– Stol.
– Soyuducu.
– Kitab.
– Qutu.
– Şkaf...

"Dairə":
– Stəkan.
– Top.
– Odun.
– Yumru tort...

2. Müəllim belə bir cədvəldə hər bir fəza fiqurunun (A – D) üst və alt oturacaqlarının hansı müstəvi fiqur olduğunu qeyd etməyi tapşırı bilər.

A		B		C		D	
Üst oturacaq					Yoxdur		
Alt oturacaq							

Cavab. B fiquru.

3. **Cavab.** C.


5. Cədvəlin tamamlanmış forması belə olacaq:

Fiqur					
Üçbucaq	4	0	2	4	8
Kvadrat	1	6	3	0	0


Sonuncu fiqurun üzlərinin sayı şagirdlərlə müzakirə etməklə tapılır. Bu fiqurda 2, yaxud 1 kvadrat olduğu fikirləri də səslənə bilər. Müəllim başa salmalıdır ki, 2 dördbucaqlı piramidanın oturacaqlarını birləşdirdikdə alınan yeni fiqurun 8 üzü, 12 tili və 6 təpə nöqtəsi var. Bu fiqurun adı "Oktaedr"dir.

MƏSƏLƏ HƏLLİ Məsələdə kublardan düzəldilmiş fiqurun üstdən görünüşünü kimin doğru tapdığı sorusulur.

Cəlbetmə. Müəllim bir neçə kubdan müxtəlif fiqurlar düzəldir və şagirdlərdən bu fiqurun müxtəlif tərəflərdən necə göründüyüni soruşur. Müəllim sadə nümunələrdən başlayıb fiqurları tədricən mürəkkəbləşdirə bilər.



Müəllimin nəzərinə! Adətən, fəza fiqurlarının görünüşləri öndən, arxadan, sağdan, soldan, üstdən və altdan olmaqla 6 növə bölünür. İbtidai siniflərdə şagirdlər yalnız 3 növ görünüşlə – öndən, üstdən və yandan görünüşlərlə tanış olacaqlar. Üstdən (həmçinin, sağdan və soldan) görünüş əsas (öndən) görünüşə nəzərən qəbul olunur. Məsələn, soldan 2-ci fiqura üstdən müxtəlif istiqamətlərdə baxıqda görünüşləri belə olar:



Öndən görünüşə nəzərən üstdən görünüş isə çərçivəyə alınmış fiqurdur.

Məsələnin həlli:

Məsələni əyani şəkildə yerinə yetirmək məqsədə uyğundur. Müəllim kubları məsələnin şərtində verilən təsvirə əsasən düzür. O, fiqurun üstdən və yandan görünüşlərini soruşur.



Cavab. Lalə düz tapdı.

Müzakirə. Müəllim digər uşaqların harada səhvə yol verdiklərini soruşa bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sadə fəza fiqurlarının səthlərinin hansı müstəvi fiqurlar olduğunu müəyyən edir.	Sual-cavab, tapşırıq, oyun	Fəza fiqurlarının model-ləri, dərslik, İD
Bir və ya bir neçə fəza fiqurunun Üstdən görünüşlərini müəyyən edir	Sual-cavab, tapşırıq, məsələ	Fəza fiqurlarının model-ləri, dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 18
- İş dəftəri: səh. 14

Köməkçi vasitələr: fəza fiqurlarının modelləri, xatkeş.

Dərsin məzmunu. Bu dərsdə “Həndəsi fiqurlar” bölməsində keçilən mövzulara yenidən nəzər salınır. Şagirdlərə əvvəlcə aşağı siniflərdən tanış olan anlayışlar – düz xətt, parça, əyri xətt, düz bucaq, kor bucaq, iti bucaq, çoxbucaqlılar, müstəvi və fəza fiqurları, dörd-bucaqlıların növləri, fəza fiqurlarının üzləri, tilləri, təpələri barədə suallar verilir. Sonra isə mövzular üzrə – paralel, perpendikulyar və kəsişən düz xətlər, üçbucaq və dördbucaqlıların növləri, simmetriya və yerdəyişmə, piramida və prizmaların növləri, fəza fiqurlarının səthləri və müxtəlif tərəflərdən gorunüsləri barədə bütün siniflə sual-cavab edilir.

Müəllimin nəzərinə! Şagirdlərin xətkəşlə müstəvi fiqurları necə çəkdiklərinə nəzarət etmək lazımdır. Bəzən şagirdlər çəkdikləri fiqurun tərəflərinin paralel və ya perpendikulyar olduğunu fikir vermirlər. Bölmə üzrə fəza fiqurlarına oxşar əşyaları nümayiş etdirmək, fəza fiqurlarının modellərindən istifadə etmək şagirdlərdə fəza təsəvvürlerinin daha dərindən formalasdırılmasına yardım edə bilər.

Mövzuya yönəltmə. Şagirdlərə bölmə üzrə öyrənilən sözlər xatırladılır. Hər anlayış səsləndikcə şagirdlərə onun məzmunu izah olunur, nümunələr söylənilir. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə keçilən anlayışları bir daha xatırlada bilər.

Şagirdlər anlayışları əyani şəkildə də təsvir edə bilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: *paralel və perpendikulyar düz xətlər, düz xətlərin kəsişmə nöqtəsi, bərabəryanlı, bərabərtərəfli, müxtəlif tərəfli, düzbucaqlı, itibucaklı və korbucaqlı üçbucaqlar, trapesiya, simmetriya, simmetriya oxu, simmetrik fiqur, oturacaq, yan üz.*


TAPŞIRIQLARIN HƏLLİ

3. *Cavab.* A, E, M, O, H hərfərinə çəkilən xətlər simmetriya oxudur.

5. *Cavab.* “?” işarəsinin yerində “Üzləri yalnız üçbucaq və düzbucaqlı olan fiqurlar” yazılmalıdır. Beşbucaqlı piramida sol, düzbucaqlı prizma isə sağ dairənin içərisinə yerləşdirilməlidir.



6. a) kuboid; b) üçbucaqlı piramida; c) üçbucaqlı prizma; d) dördbucaqlı piramida.



LAYİHE

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 31	Vurmanın xassələri	2	20	15
Mövzu 32	İkirəqəmli ədədin birrəqəmli ədədə vurulması	2	22	17
Mövzu 33	Üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması	2	24	19
	Məsələ və misallar	1	26	21
Mövzu 34	Qalıqlı bölmə	2	27	23
Mövzu 35	İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi	3	29	25
Mövzu 36	Üçrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi	3	31	27
Mövzu 37	Vurma və bölmənin digər üsulları	2	34	30
	Ümumiləşdirici dərs	2	37	33
	KSQ-6	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		20		

Bölmənin qısa icmalı

Şagirdlər artıq təkrar toplama və ritmik saymaqla vurma, təkrar çıxma və bərabər paylamaqla bölmə, 1-ə və 0-a vurma və bölmə ilə bağlı qaydaları öyrənmişlər, 10-a qədər vurma və bölmə bacarıqlarına yiylənmişlər. Bu bölmədə şagirdlər vurmanın xassələrini, qalıqlı bölmə, ikirəqəmli və üçrəqəmli ədədi birrəqəmli ədədə vurma və bölmə qaydalarını öyrənəcəklər. Hasili və qisməti asan tapma üsulları haqqında məlumat əldə edəcəklər. Bu qaydaların tətbiqi ilə bağlı tapşırıqlar yerinə yetirəcəklər.

Nəyə diqqət etməli?

Şagirdlər bu bölmədə alt-alta vurma, sütun şəklində bölmə qaydalarını öyrənəcəklər. Bəzən şagirdlər alt-alta vurma zamanı mərtəbə vahidlərə uyğun rəqəmləri alt-alta yazmaqdə və ya vurma əməlinin cavabının hesablanmasında, eləcə də sütun şəklində bölmə əməli zamanı bəzi səhvlərə yol verirlər. Uşaqların yol verdikləri səhvlərə diqqət etmək və belə şagirdlərə əlavə tapşırıqlar verməklə həmin səhvləri aradan qaldırmaq məqsədə uyğundur.

Riyazi dilin inkişafı

Bölmədə vurmanın paylama və qruplaşdırma xassəsi, qalıq, qalıqlı bölmə, 2-yə, 3-ə və 5-ə bölünmə əlamətləri, sütun şəklində bölmə, vuruqlardan birini iki ədədin cəmi, fərqi və hasili şəklində göstərməklə hasilin tapılması, bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə qismətin tapılması, hasilin və qisməti təxminetmə kimi bacarıqları formalaşdırarkən bu anlayışların düzgün istifadəsinə xüsusi fikir verilməlidir.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər


Vurmanın paylama xassəsi, vurmanın qruplaşdırma xassəsi, qalıq, 2-yə, 3-ə və 5-ə bölünmə əlamətləri, alt-alta vurma, sütun şəklində bölmə

Öncədən vacib olan bilik və bacarıqlar

- Vurma və bölmə strategiyaları
- Vurma cədvəli
- Vurmanın yerdəyişmə xassəsi

Fənlərarası integrasiya

İkirəqəmli və üçrəqəmli ədədlərin birrəqəmli ədədə vurma və bölmə bacarıqlarının formalşaması şagirdlərdə müxtəlif həyati situasiyalarda daha tez hesablama vərdişlərinin yaranmasına səbəb olur.



Mövzu 31

Vurmanın xassələri

- Dərslik: səh. 20
- İş dəftəri: səh. 15

Təlim məqsədləri

- Cəmin ədədə və ədədin cəmə hasilini paylama xassəsindən istifadə etməklə tapır (1.2.2).
- İkirəqəmli ədədi birləşdirən ədədə ikirəqəmli ədədi açıq şəkildə yazmaqla vurur (1.3.5).
- Üç və daha çox ədədin hasilini qruplaşdırma xassəsindən istifadə etməklə tapır (1.2.3).
- Ədədin 10-un və 100-ün misillərinə hasilini qruplaşdırma xassəsindən istifadə etməklə tapır (1.2.3).

Köməkçi vasitələr: düymələr, rəngli kağızlar, müxtəlif əşyalar, rəngli stikerlər, ədədlər yazılmış kartlar, iş vərəqləri, rəngli kvadratlar çəkilmiş vərəqlər.

Elektron resurslar:

1. youtu.be/mfQdc2W8TAs
2. az.khanacademy.org/math/arithmetic/arith-review-multiply-divide/arith-review-place-value-area-models/v/2-digit-multiplication-with-grid
3. www.math-play.com/math-basketball-properties-of-multiplication/math-basketball-properties-of-multiplication-game_html5.html

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Vəqondakı oturacaqların sayının tapılması.
3. **Öyrənmə.** Vurmanın paylama xassəsi.
4. **Bələdçi.** Vurmanın paylama xassəsindən istifadə etməklə misalların həlli.
5. **Müstəqil iş.** Dərslik: tap. №1–3. İD: №1–4.
6. **Öyrənmə materialı.** Vurmanın qruplaşdırma xassəsi.
7. **Müstəqil iş.** Dərslik: tap. №4–6. İD: №5–9.
8. **Məsələ həlli.** Dərslik: tap. №7, 8. İD: tap. № 10–11.

Dərsin məzmunu. Dərsdə şagirdlər vurmanın paylama və qruplaşdırma xassələri ilə tanış olacaqlar. Bu xassələrin tətbiqi ilə müxtəlif misal və məsələlər həll edəcəklər. 10-un və 100-ün misillərinə vurma qaydası ilə tanış olacaqlar.

Müəllimin nəzərinə! Mövzuda vurmanın toplamaya və çıxmaya görə paylama xassələri verilmişdir. Şagirdlər bölmənin son mövzusunda “Vurma və bölmənin digər üsulları”nı öyrənərkən vurmanın paylama xassəsinə əsasən daha asan vurma bacarıqlarını mənimşəyəcəklər.

Mövzuya yönəltmə. Lövhədə hər bir sətirdə 5 ədəd olmaqla 4 sətrə stikerlər yapışdırılır. Müəllim şagirdlərə suallar verir:

- Stikerlər neçə sətirdə yapışdırılıb? Hər sətirdə neçə stiker var? Stikerlərin ümumi sayını necə tapmaq olar? Müəllim şagirdlərə tədris ilinin 1-ci yarısında

öyrəndikləri vuruqlardan birini iki ədədin cəmi şəklində göstərməklə hasilin tapılması qaydasını xatırladır. Şagirdlər lövhədə stikerləri şəkildəki kimi sətirlər və ya sütunların arasında xətt çəkməklə 2 qrupa ayırır və stikerlərin ümumi sayını tapmaq üçün misallar yazırlar. Əvvəlcədən şagirdlərə məlum olan qaydaya əsasən stikerlər sətirlər üzrə bölünür. Müəllim yönəldici suallar verir:

- Hər qrupda neçə stiker var? 1-ci qrupda neçə sətir oldu? 2-ci qrupda neçə sətir oldu?

$$\begin{array}{c} 4 \cdot 5 = ? \\ \diagdown \quad \diagup \\ 3 \quad 1 \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ 3 \cdot 5 = 15 \\ 1 \cdot 5 = 5 \\ \hline 15 + 5 = 20 \\ 4 \cdot 5 = 20 \end{array}$$

$$\begin{array}{c} 4 \cdot 5 = ? \\ \diagdown \quad \diagup \\ 2 \quad 2 \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ 2 \cdot 5 = 10 \\ 2 \cdot 5 = 10 \\ \hline 10 + 10 = 20 \\ 4 \cdot 5 = 20 \end{array}$$

Müəllim yönəldici suallar verməklə şagirdlərə sütunlar üzrə də analoji qaydada stikerlərin ümumi sayını tapmağı tapşırıa bilər.

$$\begin{array}{c} 4 \cdot 5 = ? \\ \diagdown \quad \diagup \\ 4 \quad 1 \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ 4 \cdot 4 = 16 \\ 4 \cdot 1 = 4 \\ \hline 16 + 4 = 20 \\ 4 \cdot 5 = 20 \end{array}$$

$$\begin{array}{c} 4 \cdot 5 = ? \\ \diagdown \quad \diagup \\ 2 \quad 3 \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ \text{smiley smiley smiley smiley} \\ 4 \cdot 2 = 8 \\ 4 \cdot 3 = 12 \\ \hline 8 + 12 = 20 \\ 4 \cdot 5 = 20 \end{array}$$

Şagirdlər aldıqları nəticələrin eyni olduğunu görürler.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda vəqonda cəmi neçə oturacaq olduğunu tapmaq tələb olunur. Şəklinə əsasən bunu vurma əməlindən istifadə etməklə iki cür hesablamalar olar.

$$1) 6 \cdot (2 + 1) = 6 \cdot 3 = 18$$

$$2) 6 \cdot 2 + 6 \cdot 1 = 12 + 6 = 18.$$

Şagirdlərə kömək məqsədilə müəllim yönəldici suallar verə bilər:


– Vəqonun sol tərəfində neçə oturacaq var?

– Vəqonun sağ tərəfində neçə oturacaq var?

– Vəqonda cəmi neçə oturacaq var?

Müəllim ümumiləşdirərək belə bir bərabərlik yaza bilər: $6 \cdot (2 + 1) = 6 \cdot 2 + 6 \cdot 1 = 18$.

ÖYRƏNMƏ *Vurmanın paylama xassəsi.* Cəmi ədədə vurmaq üçün hər bir toplananı bu ədədə vurub alınan hasiləri toplamaq lazımdır. Uşaqların diqqəti cərgə-sıra modelinə yönəldilir. Dərslikdəki modeli başqa cür də təsvir etmək olar. Öyrənmə materialının izahı zamanı müəllim cəmi və fərqi ədədə vurmaq, həmçinin ədədi cəmə və fərqə vurmaq qaydalarını izah edir.



BƏLƏDÇİ Vurmanın paylama xassəsindən istifadə etməklə misallar həll edilir.

MÜSTƏQİL İŞ 1. Vurmanın paylama xassəsindən istifadə etməklə boş xanalara uyğun ədədlər tapılır və hasil hesablanır.

Müəllimin nəzərinə! Vurmanın paylama xassəsi vurma əməlini şifahi yerinə yetirmək üçün vacib bacarıqlardan biridir. Bu bacarıqlara yiyələnən şagirdlər vurma əməlini şifahi olaraq daha sürətli yerinə yetirə bilirlər. Bu üsul daha çox bərrəqəmli ədədə vurma zamanı əlverişlidir. 3-cü sinifdə əsasən bərrəqəmli ədədə vurma öyrədildiyi üçün şagirdlər digər vuruğu (ikirəqəmli ədədi və ya üçrəqəmli ədədi) toplananların (iki və ya üç) cəmi şəklində yazır, sonra isə paylama xassəsini tətbiq etməklə cavabı tapırlar. Bu bacarıqların möhkəmləndirilməsi üçün müəllimin 2-ci və 3-cü tapşırıqların həllinə diqqət yetirməsi məqsədəyənəqəndur. Belə ki, 2-ci tapşırıq şagirdlərin paylama xassəsini necə başa düşdüyüni müəyyənləşdirməyə kömək edir. Şagirdlər boş xanalara uyğun ədədi taparkən bərabərliyin sol və sağ tərəfindəki uyğunluğu müəyyən edirlər. 3-cü tapşırıqda şagirdlər verilən ikirəqəmli ədədi açıq şəkildə göstərməklə paylama xassəsindən istifadə edirlər. Növbəti mövzularda şagirdlər bu bacarıqdan geniş istifadə edəcəklər. Müəllim şagirdlərdə bu bacarığın formalasdırılmasını xüsusişə diqqətdə saxlamalıdır.

2. Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə və vurmanın paylama xassəsindən istifadə etməklə hasil tapılır. Dərslikdə verilən nümunə izah edilir və tamamlanır:

$$4 \cdot 17 = 4 \cdot (10 + 7) = 4 \cdot 10 + 4 \cdot 7 = 40 + 28 = 68$$

$$4 \cdot 17 = 4 \cdot (20 - 3) = 4 \cdot 20 - 4 \cdot 3 = 80 - 12 = 68$$

Sonra isə misallar həll edilir. Çətinlik çəkən şagirdlər üçün misallardan birini lövhədə yazıqla izah edilə bilər. Misalların müstəqil şəkildə yerinə yetirilməsi məqsədəyənəqəndur.

Diferensial təlim

Dəstək. 1-ci və 2-ci tapşırıga uyğun olaraq şagirdlərə müxtəlif misallar verib həll etməyi tapşırmaq olar.

Dərinləşdirmə. 1-ci tapşırıqda vuruqlardan biri iki toplananın cəmi və fərqi şəklində göstərilmişdir. Vuruqlardan birini 3 toplananın cəmi şəklində göstərməklə boş xanalara uyğun ədədlərin tapılması ilə bağlı şagirdlərə müxtəlif misallar vermək olar.

$$(6 + \square + 3) \cdot 2 = 6 \cdot 2 + 4 \cdot 2 + 3 \cdot 2$$

$$(\square + 4 - 3) \cdot 5 = 7 \cdot \square + 4 \cdot 5 - 4 \cdot \square$$


Öyrənmə materialı. Material iki hissədən ibarətdir. Birinci hissədə vurmanın paylama xassəsi, ikinci hissədə isə bu xassədən istifadə etməklə ədədi 10-un və 100-ün misillərinə vurma qaydası öyrədilir.

Vurmanın qruplaşdırma xassəsi. Üç və daha çox ədədin hasilini tapmaq üçün yanaşı vuruqları onların hasili ilə əvəz etmək qaydası şagirdlərə izah olunur. Bu qaydadan istifadə etməklə ədədi 10-un və ya 100-ün misillərinə vurma qaydası izah edilir. Nümunələr göstərilir.

3. Vurmanın qruplaşdırma xassəsindən istifadə etməklə hasillər tapılır.

5. Uyğun riyazi ifadələr yazılır və cavablar tapılır.

Praktik tapşırıq. Müəllim şagirdlərə nümunədə göstərilən tapşırıqları paylaşır. Şagirdlər xanaların ümumi sayını paylama xassəsindən istifadə etməklə tapırlar.




LAYİHE

MƏSƏLƏ HƏLLİ 6. Məsələdə bağda neçə alma ağacı əkildiyini tapmaq tələb olunur. Şagirdlər ifadə yazmaqla məsələni həll etməlidirlər.

Cəlbetmə. Müəllim lövhəyə bir təsvir çəkir və şagirdlərə suallar verir:

- 1-ci qabda (dairədə) neçə nar var? 2-ci qabda (dairədə) neçə alma var? Bunu necə tapmaq olar?



Məsələnin qısa şərti yazılır.

Nar kolları – hər cərgədə 3 kol olmaqla 2 cərgə
Alma ağacı – ? bundan 7 dəfə çox

Məsələnin həlli:

- Bağda neçə alma ağacı olduğunu tapmaq üçün ifadə yazılır. $3 \cdot 2 \cdot 7 = 42$.

Cavab. Bağda 42 alma ağacı var.

Müzakirə. Şagirdlər alma ağacılarının sayını tapmaq üçün müxtalif üsullardan istifadə edə bilərlər. Məsələn, əvvəlcə nar kollarının sayını tapmaq, sonra isə tapılan ədədi 7-yə vurmaq olar. Bu üsulla məsələnin cavabının doğruluğunu yoxlamaq olar.

7. Məsələdə verilən təsvirə əsasən Lalənin mozaika düzəltmək üçün neçə fiqurdan istifadə etdiyini tapmaq tələb olunur. Bununla yanaşı, Lalə fiqurların sayını tapmaq üçün hansı ifadə yazmalı olduğunu da müəyyən etməlidir.

Cəlbetmə. Müəllim lövhəyə belə bir təsvir çəkir.



Şagirdlərə suallar verir:

- Şəkildə hansı fiqurları görürsünüz? Hər fiqurdan neçə dənədir? Fiqurların ümumi sayını necə tapmaq olar?

Sonra altdan eyni təsvir yenidən çəkilir. Müəllim şagirdlərə suallar verir:

- Sətirlərin sayını bir dənə də artırıq, bu zaman fiqurların ümumi sayını necə tapardınız?



Uşaqların cavabları müzakirə olunur.

Məsələni həll etmək üçün əvvəlcə təkrarlanan hissələri tapmaq lazımdır. Ona görə də müəllim şagirdlərin diqqətini 1-ci sətrin hissələrinə yönəldir.



Altıbucaqlı – 4 ədəd

Trapesiya – 6 ədəd

3 sətir üçün istifadə etdi – ? fiqur

Məsələnin həlli:

- Bir sətir üçün istifadə olunan fiqurların sayı tapılır: $4 + 6 = 10$.
- 3 sətir üçün istifadə olunan fiqurların ümumi sayı tapılır: $10 \cdot 3 = 30$.

Məsələnin həlli üçün uyğun ifadə seçilir: $3 \cdot (4 + 6)$

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələn, əvvəlcə bütün altıbucaqlıların sayını, sonra isə bütün trapesiyaların sayını tapıb toplamaq olar: $3 \cdot 4 + 3 \cdot 6 = 12 + 18 = 30$.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Cəmin ədədə hasilini toplananların ədədə hasilləri cəmi kimi tapır.	Praktik tapşırıq, misal, məsələ	İş vərəqləri, dərslik, İD
İkirəqəmli ədədi birləşdirərək ədədə vurduqda ikirəqəmli ədədi açıq şəkildə yazar və hasillərin cəmi kimi tapır.	Misal, məsələ	Dərslik, İD
Üç ədədin hasilini tapmaq üçün əvvəlcə daha asan tapılan iki vuruğun hasilini tapır, sonra isə üçüncü vuruğa vurur.	Sual-cavab, misal, məsələ	Dərslik, İD
Ədədin 10-un (100-ün) misillərinə hasilini tapmaq üçün ədədi onluqların (yüzlüklərin) sayına vurub sağına bir (iki) sıfır yazar.	Sual-cavab, misal	Dərslik, İD

LAYİHD

Mövzu 32

İkirəqəmli ədədin birrəqəmli ədədə vurulması

- Dərslik: səh. 22
- İş dəftəri: səh. 17

Təlim məqsədləri

- İkirəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurur (1.3.5).
- İkirəqəmli ədədi birrəqəmli ədədə ikirəqəmli ədədi açıq şəkildə yazıqla vurur (1.3.5).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, rəngli stikerlər, ədədlər yazılmış kartlar, iş və rəqləri, rəngli kvadratlar çəkilmiş vərəqlər.

Elektron resurslar:

1. <https://www.iknowit.com/lessons/cmultiplication-2-digit-by-1-digit-numbers.html>
2. <https://www.splashlearn.com/math-skills/fourth-grade/multiplication/2-digit-x-1-digit-numbers-up-to-50>
3. http://www.math-play.com/math-basketball-properties-of-multiplication/math-basketball-properties-of-multiplication-game_html5.html

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Eyni misalın müxtəlif həll üsullarının izahı.
2. Öyrənmə. Yeni onluqlar yaranmayan hal üçün ikirəqəmli ədədin birrəqəmli ədədə vurulması.
3. Bələdçi. Hasilin alt-alta tapılması və cavabın vurmanın paylama xassasından istifadə etməklə yoxlanması.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: №1–3.
5. Öyrənmə materialı. Yeni onluqlar yaranan hal üçün ikirəqəmli ədədin birrəqəmli ədədə vurulması.
6. Müstəqil iş. Dərslik: tap. №2–5. İD: №4–7.
7. Məsələ həlli. Dərslik: tap. №6. İD: tap. № 8–10.

Dərsin məzmunu. Dərsdə şagirdlər ikirəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurma qaydaları ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə misal və məsələlər həll edəcəklər.



Müəllimin nəzərinə! Şagirdlər indiyə qədər vurma əməli ilə ilkin tanışlıq zamanı bəzi strategiyalarla (təkrar toplama, ritmik sayma, bərabər qruplarla toplama, cərgə-sıra modeli) tanış olmuşlar. Alt-alta vurma da ədədləri vurma üsullarından biridir.

Adətən, vurmanın nəticəsi bölmə ilə, bölmənin nəticəsi isə vurma ilə yoxlanılır. Bu əməllər bir-birinin tərsi olduğu üçün birinin digəri ilə yoxlanması həmişə obyektiv nəticə vermir.

Vurma əməlinin nəticəsini daha dəqiq yoxlamaq üçün vurmanın başqa strategiyadan istifadə etməklə

yerinə yetirmək və cavabları müqayisə etmək lazımdır. Mövzuda alt-alta vurmanın cavabını paylama xassasından istifadə etməklə yoxlamaq tapşırılır.

Mövzuya yönəltmə. Müəllim masaya 2 qutu qoyur. Hər qutuya 2 ədəd onluq və 3 ədəd təklik kub qoyub şagirdlərə suallar verir:



– Hər qutuda neçə kub var? 2 qutuda cəmi neçə kub olar? 3 belə qutuda birlikdə neçə kub olar? Qutuların sayını necə tapmaq olar?

Şagirdlər müxtəlif cavablar verə bilərlər. Məsələn, təkrar toplamaqla, hər qutudakı kubların sayını qutuların sayına vurmaqla, əvvəlcə onluq kubların sayını, sonra isə təklik kubların sayını tapıb toplamaqla və s.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda Lalə və Anar kubların ümumi sayını tapmaq üçün lövhədə eyni misali müxtəlif üsullarla həll edirlər. Uşaqlar onlardan hansının misali necə həll etdiyini təyin etməlidirlər. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:


– Sizcə, Lalə hansı qaydadan istifadə edərək misali bu şəkildə həll etmişdir? Bu, vurmanın hansı xassasının uyğundur? Sizcə, Anar misali necə həll edib?

ÖYRƏNMƏ Müəllim lövhədə müəyyən bir misal üzərində alt-alta vurma qaydasını izah edir.

“Fikirləş!” rubrikasında verilmiş tapşırıq müzakirə olunur və cavab uyğun misal yazıqla yoxlanılır:

$$32 \cdot 4 = (30 + 2) \cdot 4 = 30 \cdot 4 + 2 \cdot 4 = 128$$

32



Bələdçi

Şagirdlər verilən misalları həll edir, vurmanın paylama xassasından istifadə etməklə cavabın doğruluğunu yoxlayırlar. Müəllim şagirdlərin diqqətini nümunədə verilmiş misala yönəldir. Misalın alt-alta vurma qaydası izah edilir. Sonra ikirəqəmli ədədi açıq şəkildə yazıqla və vurmanın paylama xassasından necə istifadə etməklə cavab yoxlanılır.

MÜSTƏQEİL İŞ 1. Misalları alt-alta yazıqla hasil tapılır və vurmanın paylama xassasından istifadə etməklə cavabın doğruluğu yoxlanılır.

Öyrənmə materialı. Şagirdlər ilk öyrənmə materialında ikirəqəmli ədədi birrəqəmli ədədə vurarkən yeni onluqlar yaranmayan hala baxdılar. Burada isə yeni onluqlar yarandıqda alt-alta vurma qaydasını öyrənilirlər.

4. İfadələrin qiymətini hesablama zamanı əməllər sırasını xatırlatmaq məqsədə uyğundur.

5. Verilən misallar yerinə yetirilir və cavablar müqayisə edilir.

Diferensial təlim

Dəstək. Yanaşı əyləşən şagirdlər bir-birinə sadə misal söyləyirlər. Onların hər ikisi hər iki misali həll edir, sonra isə cavabı yoxlayır.

Dərinləşdirmə. Lövhəyə iki şagird çıxarıılır. Müəllim şagirdlərin hər birinə ikirəqəmli ədədin birrəqəmli ədədə vurulmasına aid bir misal verir. Şagirdlər misalları lövhədə verilən müddət ərzində həll edirlər. Texniki imkanlar olan siniflərdə interaktiv oyunlar oynamaq olar.

https://www.mathplayground.com/ASB_Canoe_Penguins.html

Məsələ Həlli Məsələdə “Şeytan çarxi”na eyni zamanda ən çoxu neçə nəfərin minə bildiyini tapmaq, sonra isə şərtə uyğun neçə yerin boş qaldığını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim masanın üzərinə hər birində 2 karandaş olan 4 və hər birində 3 karandaş olan 2 dəst qoyur.



– Masanın üstündə cəmi neçə karandaş var? Hər birində 2 karandaş olan 3 dəsti götürsək, masada neçə karandaş qalar?

Məsələnin qısa şərti yazılır.

Attraksionda var:

8 nəfərlik – 28 kabinə

4 nəfərlik – 4 kabinə

Attraksiona eyni zamanda minə bilər – ? nəfər

Doldu – 8 nəfərlik 22 kabinə

Boş qaldı – ? yer

Məsələnin həlli:

- 8 nəfərlik kabinetlərə ən çox neçə nəfər mindiyi müəyyən edilir.

$$\begin{array}{r} 23 \cdot 5 = ? \\ \times 8 \\ \hline 224 \end{array}$$

- 4 nəfərlik kabinetlərə ən çox neçə nəfər mindiyi müəyyən edilir. $4 \cdot 4 = 16$

$$\begin{array}{r} +224 \\ -16 \\ \hline 240 \end{array}$$

- Attraksiona eyni zamanda ən çox neçə nəfərin minə bildiyini müəyyən etmək üçün alınan cavablar toplanılır.

- Attraksionda dolu kabinetlərdə neçə nəfərin olduğu müəyyən edilir.

$$\begin{array}{r} x 22 \\ \times 8 \\ \hline 176 \end{array}$$

- Neçə yerin boş qaldığı tapılır.

$$\begin{array}{r} - 240 \\ \underline{- 176} \\ 64 \end{array}$$

Cavab. Attraksionda 64 yer boş qaldı.

Müzakirə. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur.

Bir ifadə yazmaqla məsələni belə həll etmək olar.

$$8 \cdot 28 + 4 \cdot 4 = 224 + 16 = 240$$

Müəllimin nəzərinə! *Şabəkə üsulu* (bəzən yapon üsulu kimi də adlandırırlar). Bu üsul daha çox ikirəqəmli ədədə vurma zamanı istifadə olunur. Şagirdlər hər iki vuruğun mərtəbə vahidlərinin sayı qədər çarpaz xətlər çəkir. Bu xətlərin kəsişmə nöqtələrinin sayına əsasən hasilin uyğun mərtəbə vahidlərinin sayı müəyyən edilir.

Şagirdlərə bir neçə misal verib hasilin bu üsulla tapmayı tapşırmaq olar. Bu linklərdən üsul haqqında daha ətraflı öyrənmək olar:

https://youtu.be/8-pP_-Ecy6A

<https://youtu.be/4QHVKwlnkm8>

<https://youtu.be/Lhy9-ITGqjw>

Praktik tapşırıq. Tapşırığın qrup işi şəklində yerinə yətirilməsi məqsədə uyğundur. Müxtəlif misallar yazılış kartları masaya üzüşağı düzülür. Hər qrup iki misal seçə bilər.

17 · 6	41 · 8	65 · 4	72 · 8
82 · 8	58 · 6	27 · 7	


Sagirdlər verilmiş misalları müxtəlif üsullarla həll edirlər:

1) alt-alta yazmaqla;

2) sxem üzrə;

3) vurmanın paylama xassəsindən istifadə etməklə;

4) xətt və nöqtələrdən istifadə etməklə (yapon üsulu); məsələn:



Sonda isə cavablar müqayisə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İkirəqəmli ədədi birrəqəmli ədədə (yeni onluqlar yaranmayan hal) vurub qiyməti tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
İkirəqəmli ədədi birrəqəmli ədədə (yeni onluqlar yaranan hal) vurub qiyməti tapır.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Vurmanın paylama xassəsindən istifadə etməklə ikirəqəmli ədədi birrəqəmli ədədə vurub qiyməti tapır.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş iş vərəqləri

Mövzu 33

Üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması

- Dərslik: səh. 24
- İş dəftəri: səh. 19

Təlim məqsədləri

- Üçrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurur (1.3.5).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə ikirəqəmli ədədi açıq şəkildə yazımaqla vurur (1.3.5).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, rəngli stikerlər, ədədlər yazılımış kartlar, iş vərəqləri.

Elektron resurslar:


1. https://youtu.be/q_SP26j-UBM
2. <https://youtu.be/tAT-rTltO24>
3. <https://www.splashlearn.com/math-skills/fourth-grade/multiplication/3-digit-x-1-digit-numbers-up-to-400>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Karandaşların ümumi sayını tapmaq üçün yazılış misalların izahı.
2. Öyrənmə. Üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması (yeni onluqlar və ya yüzüklər yaranmayan hal)
3. Bələdçi. Vurmanın paylama xassasından istifadə edərək misalların hesablanması.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: №1-3.
5. Öyrənmə materialı. Üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması (yeni onluqlar və yüzüklər yaranan hal).
6. Müstəqil iş. Dərslik: tap. №2-5. İD: №4-6.
7. Məsələ həlli. Dərslik: tap. №6. İD: tap. №7, 8.

Dərsin məzmunu. Dərsdə şagirdlər üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması qaydaları ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə misal və məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim masaya 2 qutu qoyur. Hər qutuya 1 ədəd yüzlük, 3 ədəd onluq və 2 ədəd təklik kub qoyub şagirdlərə suallar verir:



– Hər qutuda neçə kub var? 2 qutuda neçə kub olar? 3 belə qutuda cəmi neçə kub olar? Belə qutuların sayı çox olarsa, kubların ümumi sayını necə tapmaq olar? Şagirdlərin cavabları müzakirə olunur. Kubların əvəzinə üzərində 1, 10, 100 yazılış kartlar da istifadə etmək olar.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda hasilin iki üsulla tapılması qaydası müzakirə olunur. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Sizcə, 1-ci misal hansı xassəyə əsaslanır? 2-ci misal hansı qaydaya əsasən yazılıb? Bu üsulların oxşar cəhətləri hansıdır?

ÖYRƏNMƏ Üçrəqəmli və birrəqəmli ədədləri alta-alta vurma qaydası izah edilir. Bu qayda ikirəqəmli ədədlərin birrəqəmli ədədlərə vurulma qaydası ilə eynidir. Dərslikdə verilən misal addımlarla izah edilir. “Fikirləş!” rubrikasında alt-alta vurmanın cavabı paylama xassasından istifadə etməklə yoxlanılır.

BƏLƏDÇİ Bələdçi idə verilən tapşırıq “Fikirləş!” rubrikasında olduğu kimi, nümunə əsasında yerinə yetirilir, cavabın doğruluğu vurmanın paylama xassasından istifadə etməklə yoxlanılır.

MÜSTƏQİL İŞ 1. Verilən misallar alt-alta yazımaqla həll edilir.

Öyrənmə materialı. Üçrəqəmli ədədi birrəqəmli ədədə vurduqda həm təkliklərin, həm də yüzüklərin sayı 10 və daha böyük ola bilər. Bu zaman yeni onluqlar və yüzüklər yaranır. Dərslikdəki nümunə şagirdlərə addımlarla izah edilir.

2. Verilən misallar həll edilir.
3. Alt-alta yazılınca vurmaqla verilən misallar yerinə yetirilir, cavabın doğruluğu vurmanın paylama xassasından istifadə etməklə bir neçə misal üçün yoxlanılır.
4. Verilən hərfi ifadələrin qiyməti c-nin uyğun qiymətlərində hesablanır.
5. “?” işarələrinin yerinə uyğun olan ədədləri tapmaq üçün müxtəlif misallar yazılır.

a) $118 \cdot 2 \rightarrow 236 + 23 \rightarrow 259 \cdot 3 \rightarrow 777$

b) $214 \cdot 4 \rightarrow 856 - 690 \rightarrow 166 \cdot 5 \rightarrow 830$

Müəllimin nəzərinə! Şagirdlər alt-alta yazımaqla üçrəqəmli ədədi birrəqəmli ədədə vurmaq üçün uyğun mərtəbə vahidlərini alt-alta yazarkən, yadda qalan onluq və yüzükləri toplayarkən bəzən səhv'lərə yol verirlər. Belə şagirdlərin tipik səhv'lərini aradan qaldırmaq üçün əlavə tapşırıqlar verilməsi məqsədəyündür.

Diferensial təlim

Dəstək. Yadda qalan onluqlar və yüzükləri toplamağı unudan şagirdlərə yalnız yeni onluqlar, yaxud yeni yüzüklər yaranan hal üçün misallar verilir; məsələn: $116 \cdot 4$, $228 \cdot 3$, $131 \cdot 4$, $242 \cdot 3$, $171 \cdot 4$. Sadə nümunələr üzərində vurma vərdişləri möhkəmləndikdən sonra daha mürəkkəblərinə keçmək olar.

Dərinləşdirme. Təlim nəticələri yüksək olan şagirdlər parta yoldaşına vurma zamanı yeni onluqlar və yeni yüzüklər yaranan hal üçün misallar verilir. Sonra hər iki şagird eyni misalları həll edir və cavablar müqayisə olunur.

Məsələ həlli Məsələdə əyləncə parkında boulinqə biletin qiyməti və buz meydançasına bir biletin qiyməti verilmişdir. Bununla yanaşı, gün ərzində boulinq və buz meydançası üçün satılan biletlərin sayı qeyd

edilmişdir. Məsələdə gün ərzində hansı əyləncəyə satılan biletlərdən daha çox pul yiğildığını tapmaq tələb olunur. Sonra bu pulun digərindən nə qədər çox olduğunu da müəyyən etmək lazımdır.

Cəlbetmə. Müəllim lövhəyə 2 şagird çıxarır. Şagirdlər üzərində 10 man və 15 man yazılın bağlamalar verilir.



10 man

15 man

Müəllim sınıfə suallar verir:

– 10 manatlıq bağlamadan 5 dənə alsaq, neçə manat ödəmək lazımdır? 15 manatlıq bağlamadan 7 dənə alsaq, neçə manat ödəmək lazımdır? Hansı əşyanın satışından daha çox pul yiğilər? Nə qədər?

Məsələni sinifdə rollu oyun şəklində yerinə yetirmək olar. Məsələnin qısa şərti yazılır.

Bir boulinq biletinin qiyməti – 6 manat

Bir buz meydançasına biletin qiyməti – 8 manat

Gün ərzində boulinqə satıldı – 131 bilet

Buz meydançasına satılan biletlerin sayı – 114

Gün ərzində hansı əyləncəyə daha çox bilet satıldı?

Nə qədər?

Məsələnin həlli.

- Boulinqə biletlərdən yiğilan pul hesablanır.

$$\begin{array}{r} 131 \\ \times \quad 6 \\ \hline 786 \end{array}$$

- Buz meydançasına biletlərdən yiğilan pul hesablanır.

$$\begin{array}{r} 114 \\ \times \quad 8 \\ \hline 912 \end{array}$$

- Gün ərzində hansı əyləncədən daha çox pul yiğildiği müəyyən edilir. $786 < 912$

- Nə qədər çox pul yiğildığını müəyyən etmək üçün çıxma əməlinə aid misal yazılır.

$$\begin{array}{r} 912 \\ - 786 \\ \hline 126 \end{array}$$

Cavab. Gün ərzində buz meydançasına satılan biletlərdən daha çox – 216 manat çox pul yiğildi.

Müzakirə. Gün ərzində boulinq biletlərindən yiğilan pulun üzərinə 216 manat əlavə etdikdə buz üzərində sürüşmə əyləncəsindən toplanan pula bərabər olub-olmadığı yoxlanılır.

Praktik tapşırıq. Tapşırığın qrup işi şəklində yerinə yətirilməsi məqsədə uyğundur. Müxtalif misallar yazılmış kartlar üzüşağı masaya düzülür. Hər qrup iki misal seçə bilər.

$$127 \cdot 6 \quad 301 \cdot 3 \quad 112 \cdot 7 \quad 121 \cdot 5$$

$$368 \cdot 2 \quad 143 \cdot 5 \quad 210 \cdot 4$$


Qruplar verilmiş misalları müxtalif üsullarla həll edirlər:

1) alt-alta yazmaqla;

2) sxem üzrə;

3) vurmanın paylama xassəsindən istifadə etməklə;

4) xətt və nöqtələrdən istifadə etməklə (şəbəkə üsulu); məsələn:



Sonda isə cavablar müqayisə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Üçrəqəmli ədədi birrəqəmli ədədə (yeni onluqlar və ya yüzlüklər yaranmayan hal) alt-alta vurur.	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri
İkirəqəmli ədədi birrəqəmli ədədə (yeni onluqlar və ya yüzlüklər yaranan hal) alt-alta vurur.	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri
Vurmanın paylama xassəsindən istifadə etməklə ikirəqəmli ədədi birrəqəmli ədədə vurur.	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri

LAYİHE

Məsələ və misallar

- Dərslik: səh. 26
- İş dəftəri: səh. 21

Müəllimin nəzərinə! Şagirdlər əvvəlki dərslərdə vurmanın paylama və qruplaşdırma xassələrini, ədədi 10-un və 100-un misillərinə vurma qaydasını, ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurma qaydasını öyrəndilər. Bu dərsdə şagirdlər vurma vərdişlərini təkmilləşdirmək üçün müxtəlif məsələ və misallar həll edəcəklər.

Şagirdlərə tapşırıqları sərbəst yerinə yetirmələri üçün şərait yaratmaq lazımdır. Vurmaya aid misalları həll edərkən vurmanın müxtəlif strategiyalarından istifadə etmək məqsədə uyğunudur. Bu zaman situasiyadan asılı olaraq vurma əməlinin daha asan üsullunu seçmək vərdişləri formalasdırılır.

Şagirdləri eyni məsələnin bir neçə üsulla həllinə istiqamətləndirmək lazımdır. Məsələ həllinə daha yaradıcı yanaşmaları üçün onlara istiqamətləndirici suallar vermək olar. Çətinlik çəkən şagirdlər üçün məsələləri sxematik təsvir etmək, sonra isə həllə yönəltmək məqsədə uyğunudur.

TAPŞIRIQLARIN HƏLLİ

1. Vurma əməlinindən istifadə etməklə zolağın ümumi uzunluğu təpilir. Burada şagirdlər zolaqların bölünmə qaydasına diqqət yetirməlidir. Zolaqlar bərabər hissələrə bölünmüdüdür. Zolağın ümumi uzunluğunu tapmaq üçün şagirdlər bölmüş hər hissənin uzunluğunu hissələrin sayına vurmalıdır. Şagirdlər misalları alt-alta yazmaqla və ya vurmanın paylama xassəsindən istifadə etməklə yerinə yetirə bilərlər.

3. Misallar alt-alta yazılmıqla həll edilir.


4. Şagirdlər bənzər tapşırıqları alt-alta toplama və alt-alta çıxma misallarında yerinə yetirmişdir. Lakin burada sütun üzrə vurma olduğundan qaydalar bir qədər fərqlidir. Şagirdlərə məchul vuruğun təpiləsi qaydasını bir də yada salmaq lazımdır. Bəzən şagirdlər yeni onluqlar və ya yeni yüzüklər yaranan halda boş xanaya uyğun rəqəmin təpilməsində çətinlik çəkirlər. Belə şagirdlərə yönəldici suallar verməklə istiqamətləndirmək məqsədə uyğunudur. Bir misalı isə nümunə kimi həll etmək məqsədə uyğunudur.

Texniki imkanları olan sinifdə interaktiv oyun keçirmək də olar:

https://www.mathplayground.com/brain_workouts/brain_workout_01_multiplication.html

5. Məsələdə qonşu dirəklər arasındaki məsafəyə əsasən birinci və sonuncu dirək arasında məsafənin təpiləsi tələb olunur. Bu cür tapşırıqları yerinə yetirəkən şagirdlərin diqqətli olması vacibdir. İlk dəfə belə məsələrlə qarşılaşan şagirdlər məsələnin yerinə yetirilməsi zamanı səhvə yol verə bilərlər. Bu məsələnin düzgün yerinə yetirilməsi üçün təsvirlərdən istifadə olunması məqsədə uyğunudur. Şagirdlər çox vaxt

diqqəti dirəklər arasındaki məsafəyə deyil, dirəklərin sayına yönəldirlər. Dirəklərin sayı 6 olduğu üçün ümumi məsafəni $6 \cdot 12 = 72$ m kimi hesablayırlar. Lakin müəllim şagirdlərin diqqətini dirəklər arasındaki məsafələrə yönəltmək üçün belə bir sxem çəkə bilər.



6. Tapşırıqda Lalə və Samirin fikrində tutduqları ədədlər haqqında məlumat verilib. Şagirdlər kimin fikrində tutduğu ədədin daha böyük olduğunu müəyyən etməlidirlər.

Əvvəlcə Lalənin fikrində tutduğu ədəd təpilir. Bu ədəd ən böyük ikirəqəmli cüt ədəddən 5 dəfə çoxdur. Müəllim şagirdlərə yönəldici suallar verə bilər:

– Ən böyük ikirəqəmli ədəd dedikdə, hansı ədəd nəzərdə tutulur? Ən böyük ikirəqəmli cüt ədəd hansıdır? Bu ədəddən 5 dəfə böyük olan ədəd neçəyə bərabərdir? Bu ədədi necə tapmaq olar?

Beləliklə, şagirdlər Lalənin fikrində tutduğu ədədi tapmaq üçün vurmadan istifadə edirlər:

$$98 \cdot 5 = 490$$

Samirin fikrində tutduğu ədəd təpilir. Samirin fikrində tutduğu ədədin yüzükləri 2-yə bərabər olan ən kiçik üçrəqəmli tək ədəddən 2 dəfə çoxdur. Müəllim şagirdlərə yönəldici suallar verir:


– Yüzükləri 2-yə bərabər olan bir neçə üçrəqəmli ədəd söyləyə bilərsinizmi? Bəs yüzükləri 2-yə bərabər ən kiçik üçrəqəmli ədəd neçədir? Yüzükləri 2-yə bərabər ən kiçik üçrəqəmli tək ədəd hansıdır? Bu ədəddən 2 dəfə çox olan ədəd hansıdır? Samirin fikrində tutduğu ədədi tapmaq üçün şagirdlər vurma əməlinə aid misal yazırlar:

$$201 \cdot 2 = 402$$

Alınan ədədlər müqayisə edilir: $490 > 402$

Lalənin fikrində tutduğu ədədin böyük olduğunu müəyyən edilir.

7. Tərəzinin gözləri bərabərləşib, eyni rəngli qutuların kütlələri bərabərdir. Məsələdə yaşıl qutunun kütləsinə tapmaq tələb olunur. Şagirdlər yaşıl qutunun kütləsini tapmaq üçün əvvəlcə qırmızı qutuların ümumi kütləsini tapmaq lazımlığına diqqət yetirməlidirlər. Müəllim məsələnin şərtini sxematik olaraq da təsvir edə bilər:



Əvvəlcə bir qırmızı qutunun kütləsi tapılır.

$$130 \text{ q} - 87 \text{ q} = 43 \text{ q}.$$

Sonra müəllim tapılmış qiyməti qırmızı qutuların üzərinə yazır və yaşıl qutunun kütləsini "?" işarəsi ilə işaretləyir.



Yaşıl qutunun kütləsini müəyyən etmək üçün misallar yazıılır.

Mavi qutuların kütləsi:

$$130 \text{ q} \cdot 3 = 390 \text{ q}$$

Qırmızı qutuların kütləsi:

$$43 \text{ q} \cdot 5 = 215 \text{ q}$$

Yaşıl qutunun kütləsi:

$$390 \text{ q} - 215 \text{ q} = 175 \text{ q}.$$

Cavab. Yaşıl qutunun kütləsi 175 qramdır.

8. Kinoteatrda 4 zaldakı oturacaqların sayı piktoqramda təsvir edilmişdir. Piktoqrama əsasən verilən sualları cavalandırmaq lazımdır. Bu sualları cavablaşdırmaq üçün şagirdlər piktoqramda verilən təsvirlərə diqqət etməlidirlər.

• 1-ci sualda B zalındakı oturacaqların sayının C zalındakı oturacaqların sayından nə qədər çox olduğunu tapmaq tələb olunur. Bunun üçün iki üsuldan istifadə etmək olar:

I üsul. B və C zallarındaki oturacaqların sayı tapılır və onların fərqi hesablanır.

$$B \text{ zalı: } 5 \cdot 48 = 240$$

$$C \text{ zalı: } 2 \cdot 48 = 96$$

B və C zallarındaki oturacaqların sayının fərqini tapmaq üçün misal yazıılır: $240 - 96 = 144$.

II üsul. B və C zallarındaki işarələrin fərqi tapılır və 48-ə vurulur.



$$3 \cdot 48 = 144$$

- 2-ci sualda D zalındakı oturacaqların sayının A zalındakı oturacaqların sayından nə qədər az olduğu soruşulur.

Burada da yenə iki üsuldan istifadə etmək olar:

I üsul. D və A zallarındaki oturacaqların sayı tapılır və onların fərqi hesablanır.

$$D \text{ zalı: } 2 \cdot 48 = 96$$

$$A \text{ zalı: } 4 \cdot 48 = 192$$

A və D zalındakı oturacaqların sayıları fərqini tapmaq üçün misal yazıılır: $192 - 96 = 96$.

II üsul. B və C zallarındaki işarələrin fərqi tapılır və 48-ə vurulur.



$$2 \cdot 48 = 96$$

- Hər zaldə neçə oturacaq olduğunu tapmaq tələb olunur:

$$A \text{ zalı: } 4 \cdot 48 = 192$$

$$B \text{ zalı: } 5 \cdot 48 = 240$$

$$C \text{ zalı: } 2 \cdot 48 = 96$$

$$D \text{ zalı: } 2 \cdot 48 = 96$$

- Sonuncu sualın cavabını tapmaq üçün bu ədədlər toplanır: $192 + 240 + 96 + 96 = 624$.

Mövzu 34

Qalıqlı bölmə

- Dərslik: səh. 27
- İş dəftəri: səh. 23

Təlim məqsədləri

- 10-a qədər vurma cədvəli daxilində qalıqlı bölməni yerinə yetirir (1.2.6).
- Qalıqlı bölmə zamanı qismətin və qalığın doğruluğunu yoxlayır (1.2.6).
- Qalıqlı bölməni əşyalar qrupunu bərabər hissələrə böldükdə artıq qalan əşya sayı kimi izah edir (1.2.7).
- Gündəlik həyatda qalıqlı bölmə ilə bağlı məsələlərə nümunələr göstərir (1.2.7).
- Cərgə-sıra modelindən istifadə etməklə qalıqlı bölməni dairəciklərlə modelləşdirir (1.2.7).
- Verilmiş ixtiyarı ədədin 2, 3 və 5-ə qalıqsız bölündüyüünü bölmə əlamətlərinə görə müəyyən edir (1.3.5).

Köməkçi vasitələr: iş vərəqləri

Elektron resurslar:

1. <https://video.edu.az/video/636>
2. <https://youtu.be/-HQ1BjYqG8c>
3. https://www.mathplayground.com/video_long_division_remainders.html

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Səbətdə neçə top artıq qaldığının tapılması.
2. Öyrənmə. Qalıqlı bölmə.
3. Bələdçi. Şəkillərə əsasən qismət və qalığın tapılması.
4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: №1-3.
5. Öyrənmə materialı. Bölmənə əlamətləri.
6. Müstəqil iş. Dərslik: tap. №3, 4. İD: № 4-7.
7. Məsələ həlli. Dərslik: tap. №5, 6. İD: tap. №8, 9.

Dərsin məzmunu. Dərsdə şagirdlər “qalıqlı bölmə” anlayışı ilə tanış olacaqlar, 2, 3 və 5-ə bölünmə əlamətlərini öyrənəcəklər. Öyrəndiklərini tətbiq etmək-lə məsələ və misallar həll edəcəklər.


Mövzuya yönəltmə. Müəllim masanın üzərinə 10 karandaş, yaxud 10 çöp qoyur. Şagirdlərə bu karandaşları hər birində 3 ədəd olmaqla qruplara ayırmayı tapşırır. Bu zaman o, şagirdlərə istiqamətləndirici suallar verir:

– Karandaşları neçə qrupa yiğdınız? Neçə karandaş artıq qaldı? Bunu necə müəyyən etdiniz?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda Elxanın səbətində 11 tennis topunun olduğu qeyd edilir. Elxan səbətdəki topları hər birində 5 top olmaqla 2 qaba yiğmalıdır. Bu zaman neçə top artıq qalar? Elxan hər qaba 4 top yiğsa, neçə top artıq qalar? Tapşırığı sinif-də praktik olaraq yerinə yetirmək məqsədə uyğundur. Bu zaman top əvəzinə müxtəlif əşyalarından istifadə etmək olar. Məsələ lövhədə dairələr çəkməklə də modelləşdirilə bilər. Birinci suala cavab vermək üçün müəllim topları 5-5 qruplaşdırır.

Növbəti suali cavablandırırkən şagirdlərə cavabı təxmin etməyi tapşırmaq olar. Sonra müəllim cavabı

təsvir edir. Müəllim doğru cavab tapan şagirdlərdən bu cavabı əvvəlcədən necə təxmin etdiyini soruşa bilər. Eyni qayda ilə müəllim şagirdlərə 11 topu 2-2 və 3-3 qruplaşdırmağı da tapşırıa bilər. Şagirdlər bu cür tapşırığı praktik olaraq yerinə yetirməklə artıq qalan topların qalıq olduğunu və tam qruplara daxil olmadığını görəcəklər.




ÖYRƏNMƏ Konkret nümunə ilə “qalıq” anlayışı izah olunur. Bu zaman müəllim lövhədə dairələrlə təsvir edə bilər:



Qalıqlı bölmənin yazılmış qaydası şagirdlərə izah edilir. Bu zaman qalığın qısa olaraq “q” kimi yazılışı vurgulanır. $13 : 3 = 4$ (q 1)

Müəllimin nəzərinə! Dərslikdəki izahatda əşyaları verilən sayıda qruplara bərabər olmaqla ən çox sayıda paylaşıqdırda bir neçə əşyanın artıq qala bildiyi vurgulanır.

“Öyrənmə”də verilən məsələnin riyazi qoyuluşu belədir: əşyaların sayı (bölnən) və qrupdakı əşyaların sayı (bölnən) verildikdə qrupların sayını (qismət) və artıq əşyaların sayını (qalıq) tapmaq tələb olunur. Burada “Ən çox sayıda olmaqla” sözlərinin mənası odur ki, qrupların sayını maksimum götürmək lazımdır. Məsələn, 13 keksi 3-3 olmaqla boşqablara bərabər belə də paylamaq olar:



Bu halda qalıq 4 alınacaq. $13 : 3 = 3$ (q 4)

Yaxud:



Bu halda isə qalıq 7 alınacaq. $13 : 3 = 2$ (q 7)

Hər iki hal qalıqlı bölmənin mənasına ziddir (qalıq bölgədən kiçik olmalıdır). Ona görə də qrupların sayının ən çox olması şərti əlavə edilir. Qalığın yazılışı qısa olaraq “q” kimi işarə edilir. Köhnə ədəbiyyatda “qalıq” sözü tam olaraq yazılırdı. Lakin vaxta və yerə qənaəet məqsədilə sadəcə “q” kimi yazmaq daha məqsədə uyğundur. Bu yazılışı “qram”la qarışdırılmamaq üçün şagirdlərə izah edilir ki, ölçü vahidləri həmişə ədədlərdən sonra yazılırlar: 2 q, 150 q, 500 q və s. Qalıq isə ədəddən əvvəl yazılırlar: q 1, q 3, q 4 və s. Qalığın həmişə bölgədən kiçik olduğu şagirdlərə bildirilir. Əgər qalıq bölgədən böyük alınarsa, deməli, misal doğru yerinə yetirilməyib. Sonda “Yadda saxla!”

rubrikasına diqqət yetirilir. Burada qisməti bölənə vurub üzərinə qalığı əlavə etdikdə bölünənin alındığı vurğulanır.

Qismət · Bölən + Qalıq = Bölünən

Bələliklə, qalıqlı bölmənin doğruluğunu iki şərtlə yoxlamaq olar:

1) Qalıq böləndən kiçik olmalıdır.

2) Qalıq = Bölünən – Qismət · Bölən.

DİQQƏTİ! Bu şərtlərdən birinin doğruluğu cavabın doğruluğunu təmin etmir. Ona görə də hər iki şərti yoxlamaq vacibdir.

Bir neçə nümunə göstərmək məqsədə uyğundur.

BƏLƏDÇİ

Şəklə əsasən qismət və qalıq tapılır.

Şagirdlərə cavabın doğruluğunu yoxlamağı tapşırmaq olar.

MÜSTƏQİL İŞ 1. Şəklə əsasən bölmə əməllərinə aid misallar yazılır, qismət və qalıq tapılır. “Bələdçi” rubrikasındaki tapşırıqdan fərqli olaraq burada yalnız təsvirlər və təsvirlərdəki dairələrin ümumi sayı göstərilmişdir. Cərgə-sıra modelinin mənasına görə bölən olaraq həm sətirlərin, həm də sütunların sayını götürmək olar. Lakin bu tapşırıqda şagirdləri çəşitməməq üçün bölən kimi sətirlərin sayını qəbul etmək daha məqsədə uyğundur. Bu halda qeyd edilir ki, qismət tamamlanmış sütunların sayına bərabərdir. Misallar belə alınacaq:

a) $16 : 3 = 5$ (q 1); b) $14 : 3 = 4$ (q 2);

c) $23 : 5 = 4$ (q 3); d) $34 : 6 = 5$ (q 4); e) $8 : 3 = 2$ (q 2);
Şagirdlər misalları yazılıdan sonra cavabın doğruluğunu yoxlamaq üçün yuxarıdakı iki şərti də yoxlayırlar.

2. Bu tapşırıq şagirdlərin qalıqlı bölmə vərdişlərinin formalşmasına yardım edir. Konkret nümunələrlə izahatdan və təsviri üsullardan (“Bələdçi” və 1-ci tapşırıq) sonra bu tapşırıq mücərrəd olaraq qalıqlı bölmə vərdişlərini təkmilləşdirir. Qalıqlı bölmə əməlini yerinə yetirdikdən sonra bir neçə cavabın doğruluğu yoxlanılır.

Texniki imkanı olan siniflərdə bu tapşırığı yerinə yetirmək olar:

mrnussbaum.com/divide-pal-online-workshop

Öyrənmə materialı. Ədədin 2, 3 və 5-ə qalıqsız bölünmə əlamətləri izah edilir. Müəllim şagirdlərin diqqətini dərslikdə verilən cədvələ yönəldir.

Ədədə bölünmə	Bölünmə əlamətləri	Nümunə	Misal
2-yə bölünmə	Bütün cüt adədlər (sonu 0, 2, 4, 6 və 8 -la bitən adədlər)	16, 54, 70, 122, 578 və s.	$16 : 2 = 8$
3-ə bölünmə	Raqamlarının cəmi 3-ə qalıqsız bölünən ədədlər	$27 (2+7=9, 9$ adədi 3-ə qalıqsız bölünür) $198 (1+9+8=18, 18$ adədi 3-ə qalıqsız bölünür)	$27 : 3 = 9$
5-ə bölünmə	Sonu 0 və ya 5 ilə bitən adədlər	10, 35, 220, 335 və s.	$35 : 5 = 7$

3. Verilən ədədlər arasından uyğun ədədlər müəyyən edilir.

4. Tapşırığı yerinə yetirən zaman diqqət etmək lazımdır ki, şagirdlər bölmə əməlini yerinə yetirməyə çalışmasınlar. İkirəqəmli və üçrəqəmli ədədlərin birrəqəmli ədədə bölünməsi qaydası ilə şagirdlər növbəti

dərslərdə tanış olacaqlar. Bu dərsdə vacib olan şagirdlərin bölmə əməlini yerinə yetirmədən qalıqlı bölməyə aid olan misalları müəyyən etməsidir. Bunun üçün şagirdlər əvvəlcə bölmə diqqət etirməlidirlər. Sonra isə 2-yə, 3-ə və 5-ə bölünmə qaydasından istifadə edərək verilən bölmə əməllərində hansının qalıqsız bölməyə aid olduğunu müəyyən edəcəklər.

Nümunə. 542 : 3. Bölən 3 olduğu üçün 542 ədədinin 3-ə bölünmə əlaməti yoxlanılır. $5 + 4 + 2 = 11$.

11 ədədi 3-ə tam bölünmədiyi üçün 542 ədədi də 3-ə tam bölünmür, qalıq yaranır.

Diferensial təlim.

Dəstək. Müəllim bir neçə ədəd söyləyir. Şagirdlər bölmə əlamətlərinə əsasən bu ədədlərdən hansının 2-yə, 3-ə, 5-ə tam bölündüyüni müəyyən edirlər.
Dərinləşdirmə. Müəllim şagirdlərə 2-yə, 3-ə və ya 5-ə tam bölünən ikirəqəmli və ya üçrəqəmli ədədlər söyləməyi tapşırır. Bununla yanaşı, müəllim şagirdlərə a) 2-yə və 3-ə, b) 2-yə və 5-ə, c) 3-ə və 5-ə bölünən ədədlər söyləməyi də tapşırıa bilər.

Praktik tapşırıq. Tapşırıq qrup şəklində yerinə yetirilir və iki mərhələdən ibarətdir:

1) 2, 3 və 5-ə ayrı-ayrılıqda bölünən ədədlər seçilir və uyğun xanalarda yazılır;

2) ədədlərin yazılılığı trapesiyalar bölünmə şərtinə uyğun olaraq bu şərtin qarşısındaki kvadratın rənginə uyğun olaraq rənglərinir. Qruplar tapşırığı bitirdikdən sonra nəticə bütün siniflə müzakirə olunur.

<table border="1" style="width: 100px; height: 100px;"> <tr><td>100</td><td>45</td><td>60</td></tr> <tr><td>20</td><td>126</td><td>405</td></tr> <tr><td>300</td><td>225</td><td>360</td></tr> <tr><td>200</td><td>540</td><td>846</td></tr> </table>	100	45	60	20	126	405	300	225	360	200	540	846	2-yə bölünən ədədlər: 3-ə bölünən ədədlər: 5-ə bölünən ədədlər:
100	45	60											
20	126	405											
300	225	360											
200	540	846											
	Yalnız 2-yə və 3-ə bölünən ədədlər. Yalnız 2-yə və 5-ə bölünən ədədlər. Yalnız 3-ə və 5-ə bölünən ədədlər. 2-yə, 3-ə və 5-ə bölünən ədədlər:												

Məsələ Həlli 5. Məsələdə stikerlərin yapışdırıldığı səhifələrin sayının 2, 3, yaxud 5 -ə bərabər olduğunu yoxlamaq tələb olunur.

Çəlbetmə. Müəllim masaya 15 karandaş qoyur. Şagirdlərə suallar verir:

– Bu karandaşları 2 şagird arasında bərabər bölmək olarmı? Bu karandaşları 3 şagird arasında bərabər bölmək olarmı? Bu karandaşları 5 şagird arasında bərabər bölmək olarmı? Bunu necə müəyyən etmək olar?

Məsələnin həlli:

• 2-yə bölünmə əlamətinə əsasən 21 ədədinin 2-yə bölünmədiyi müəyyən edilir.

- 3-ə bölünmə əlamətinə əsasən 21 ədədinin 3-ə bölündüyü müəyyən edilir.
- 5-ə bölünmə əlamətinə əsasən 21 ədədinin 5-ə bölünmədiyi müəyyən edilir.

Cavab. 21 stiker hər səhifədə eyni sayıda stiker olan 3 səhifəyə yapışdırmaq olar, lakin 2 və 5 səhifəyə yapışdırmaq olmaz.

Müzakirə. Müəllim 3 səhifəyə yapışdırıldığda hər səhifədə neçə stiker olacağını soruşa bilər. $21 : 3 = 7$.

Cavabı vurma ilə yoxlamaq olar.

6. Məsələdə Lalənin hər qolbağa verilən sayıda muncuq düzdükdən sonra neçə sarı və neçə qırmızı muncuğunun artıq qaldığını tapmaq tələb olunur.


Cəlbetmə. Müəllim lövhədə belə bir sxem çəkir və izah edir: 3 sarı və 2 qırmızı muncuqdan bir qolbaq düzələr.



Tutaq ki, 7 sarı, 5 qırmızı muncuq var.

$$\bullet - 7 \quad \bullet - 5$$

Bu muncuqlardan neçə qolbaq düzəltmək olar?



Müəllim qolbaqları dairələrə alıb şagirdlərə göstərir.

Məsələnin həlli:

- Sarı muncuqların neçə qolbağa çatacağını tapmaq üçün bölmə əməli yerinə yetirilir:

$11 : 3 = 3$ (q 2). Deməli, sarı muncuqlar 3 qolbağa çatır və 2 muncuq artıq qalır.

- Qırmızı muncuqların neçə qolbağa çatacağını tapmaq üçün də bölmə əməli yerinə yetirilir:

$7 : 2 = 3$ (q 1). Deməli, qırmızı muncuqlar da 3 qolbağa çatır və 1 muncuq artıq qalır.

Cavab. Sarı və qırmızı muncuqlardan 3 qolbaq düzəltmək olar. 2 sarı və 1 qırmızı muncuq artıq qalır.

Müzakirə. Cavabı yoxlamaq üçün məsələni sxematik olaraq təsvir etmək olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Qalıqlı bölmə əməlini yerinə yetirir.	Tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Qalıqlı bölmə zamanı cavabın doğruluğunu yoxlayır.	Tapşırıq, məsələ	Dərslik, İD
Cərgə-sıra modelindən istifadə etməklə qalıqlı bölməni dairəciklərlə modelləşdirir.	Misal	Dərslik, İD
Hesablama aparmadan verilən ədədin 2, 3 və 5-ə qalıqsız bölündüyünü müəyyən edir.	Praktik tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD

Mövzu 35

İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi

- Dərslik: səh. 29
- İş dəftəri: səh. 25

Təlim məqsədləri

- İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmər (1.3.5).
- İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölməklə qisməti və qalığı tapır (1.3.5).

Köməkçi vasitələr: kublar, üzərində ədədlər yazılmış dairələr, iş vərəqləri

Elektron resurslar:

1. www.splashlearn.com/math-skills/fourth-grade/division/2-digit-by-1-digit-without-remainders

2. www.splashlearn.com/math-skills/fourth-grade/division/2-digit-by-1-digit-with-remainders

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. 36 çöpdən neçə kvadrat və ya bərabərtərəfli üçbucaq düzəltmək olar?

2. Öyrənmə. İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmə qaydası.

3. Bələdçi. Sütun üzrə bölmə.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: №1–4.


5. Öyrənmə materialı. İkirəqəmli ədədin birrəqəmli ədədə qalıqlı bölünməsi.

6. Müstəqil iş. Dərslik: tap. №2,3. İD: №5.

7. Məsələ həlli. Dərslik: tap. №4, 5. İD: tap. №6–8.

Dərsin məzmunu. Bu dərsdə şagirdlər ikirəqəmli ədədi birrəqəmli ədədə sütun üzrə qalıqsız və qalıqlı bölmə qaydasını öyrənəcəklər.

Mövzuya yönəltmə. Sütun üzrə bölmə anlayışı şagirdlər üçün yeni anlayışdır. Müəllim lövhəyə $48 : 2$ məsələni yazar. Masaya 4 onluq və 8 təklik kub qoysulur.




Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Masada neçə onluq və neçə təklik kub var? Bu kubları 2 qrupa necə bölmək olar? Hər qrupda neçə onluq və neçə təklik kub olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı praktik olaraq yerinə yetirmək məqsədə uyğundur. Müəllim bir gün əvvəlcədən şagirdlərə növbəti dərs üçün çöplər gətirməyi tapşırı bilər. Tapşırığı verərkən müəllim kvadrat və üçbucaqların tərəflərinin bir çöpə bərabər olduğunu vurgulamalıdır. Məsələn, şagirdlər kvadratin tərəfini 3 çöp götürsələr, bu zaman cəmi 3 kvadrat düzəldə biləcəklər. Bu baxımdan düzəldiləcək fiqurların tərəflərinin 1 çöpə bərabər olduğunu qeyd etmək lazımdır. Müəllim şagirdlərə suallar verir:


– 36 çöpdən neçə kvadrat düzəldə bildiniz? Neçə bərabərtərəfli üçbucaq düzəltmək mümkün oldu? Kvadratların və bərabərtərəfli üçbucaqların sayını bu fiqurları düzəltmədən necə tapmaq olardı?

Şagirdlər bunu bölmə əməli ilə tapmağın mümkünlüyünü qeyd edirlər. Bölmə əməlini alt-alta deyil, ədəd oxunda təkrar çıxma və geri sayma ilə də tapmaq olar.



ÖYRƏNMƏ İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmək qaydası izah olunur. Bu zaman müəllim sütun üzrə bölmə zamanı istifadə olunan işaretə — barədə daha ətraflı izahat verir. Bölgünən, bölgən və qismətin yazılıma qaydasını izah edir.

Təlim materialını şagirdlərə aşağıdakı sxem üzrə də izah etmək olar. Bu zaman əvvəlcə onluqlar, sonra isə təkliklər eyni mərhələlər üzrə bölünür. Hər mərhələ “bölmə-vurma-çixma-növbəti” mərtəbəni aşağı sürüşdurmə” addımlarından ibarətdir.




BƏLƏDÇİ Bölmə əməli sütun üzrə yerinə yetirilir. Cavablardan bir neçəsi vurma əməli ilə yoxlanılır.

MÜSTƏQİL İŞ

MÜSTƏQİL İŞ 1. Sütun üzrə yazmaqla qismət təpilir. Cavab vurma əməli ilə voxlanılır.

Öyrənmə materialı. Bəzən ikirəqəmli ədəd birrəqəmli ədədə tam bölünmür. Bu halda qisməti tapdıqdan sonra qalıq qalır. Qalığın tapılması ilə bağlı tapşırıqları şagirdlər qalıqlı bölmə dərsində öyrənmişlər. Burada isə şagirdlər sütun üzrə bölmə əməlini yerinə yetirməklə sonda qalığın qaldığını görəcəklər.


"Yadda saxla!" rubrikasında qeyd olunan bölünmə qaydası şagirdlərə izah edilir. Bunu sxematik belə təsvir etmək olar:



2. Qalıqlı bölmə yerinə yetirilir.
3. Suallara cavab vermək üçün şagirdlər qalıqlı bölmə əməlinə aid misallar yazırlar.

a) $83 : 8 = 10$ (q 3)
b) $42 : 9 = 4$ (q 6)

Praktik tapşırıq. Tapşırıq qrup şəklində yerinə yetirilir. Narıncı hissədə olan ədədlər bölünəni, yaşlı hissədə olan ədədlər isə bələni ifadə edir. Şagirdlər qisməti tapıb uyğun qırmızı xanaya yazırlar. Bu qayda ilə şagirdlər 8 misal yazıb sütun üzrə həll edirlər.



Məsələ Həlli 4. Məsələdə bir gödəkcə və bir şalvar almaq üçün nə qədər pul ödəmək lazımlığı sorusulur.

Cəlbetmə. Masa üzərinə iki kitab qoyulur. Kitabların birinin üzərinə qiymət yazılır. Digər kitabın qiymətinin bundan 2 dəfə ucuz olduğu deyilir. Müəllim iki əşyanın birlikdə qiymətinin neçə manat olacağını tapmağı təqsirir.

2 dəfə ucuz




Sağırılara yöneldici sorular verilir:

– 2-ci kitab neçə manatdır? İki kitab birlikdə neçə manatdır?
 Dərslikdə verilmiş məsələnin qısa şərti yazılır.
 Gödəkcə – 75 man
 Şalvar – bundan 3 dəfə ucuz



Məsələni sxematik olaraq belə təsvir etmək olar:



Məsələnin həlli:

- Əvvəlcə 1 şalvarın qiyməti tapılır:
 $75 \text{ man} : 3 = 25 \text{ man}$
- Bir gödəkcə və bir şalvar üçün ödəniləcək pul müəyyən edilir:
 $75 \text{ man} + 25 \text{ man} = 100 \text{ man}$

Cavab. Bir gödəkcə və bir şalvar üçün 100 manat pul ödəmək lazımdır.

5. Bir bağdan 5, digərindən isə 3 yesik nar yiğildiğini və onların ümumi kütləsinin 96 kq olduğunu bilərək suallara cavab vermək tələb olunur.

Cəlbetmə. Müəllim masaya sol tərəfə 2, sağ tərəfə 1 qutu qoyur. Əvvəlcədən qutuların hər birinə 5 karandaş qoyulmalıdır.

$$\begin{array}{r} 75 \\ - 6 \\ \hline 15 \\ - 15 \\ \hline 0 \end{array} \quad \begin{array}{r} 3 \\ \hline 25 \end{array}$$




15 karandaş

Müəllim şagirdlərə suallar verir:

- Qutularda ümumilikdə 15 karandaş var. Qutularda eyni sayıda karandaş olarsa, hər qutuda neçə karandaş var? Bunu necə tapmaq olar?

Dərslikdəki məsələ sxematik təsvir edilir və qısa şərti yazılır.



Məsələnin həlli:

- İki bağdan cəmi neçə yesik nar yiğildiği tapılır.
 $5 + 3 = 8$

- Bir yesikdə neçə kilogram nar olduğu tapılır.
 $96 : 8 = 12$
- Hər bağdan neçə kilogram nar yiğildiği tapılır.
 $5 \cdot 12 = 60 \quad 3 \cdot 12 = 36$

Cavab. 1-ci bağdan 60 kq, 2-ci bağdan isə 36 kq nar yiğildi.

$$\begin{array}{r} 96 \\ - 8 \\ \hline 16 \\ - 16 \\ \hline 0 \end{array} \quad \begin{array}{r} 8 \\ \hline 12 \end{array}$$

Müzakirə. 1-ci bağdan və 2-ci bağdan yiylanın narın kütləsi toplanır və 96 ilə müqayisə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böлür.	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri
İkirəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölməklə qisməti və qalığı tapır	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri

Mövzu 36

Üçrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi

- Dərslik: səh. 31
- İş dəftəri: səh. 27

Təlim məqsədləri

- Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böлür (1.3.5).
- Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölməklə qisməti və qalığı tapır (1.2.5).
- Toplama, çıxma ilə əlaqəli üçəməlli məsələləri həll edir (1.3.6).

Köməkçi vasitələr: kublar, rəngli karandaşlar, dəftərlər, iş vərəqləri.

Elektron resurslar:

- <https://www.splashlearn.com/math-skills/fourth-grade/division/2-digit-by-1-digit-without-remainders>

2. <https://www.splashlearn.com/math-skills/fourth-grade/division/2-digit-by-1-digit-with-remainders>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Bütün keksləri yiğmaq üçün neçə qutunun lazım olduğunu tapılması.
- Öyrənmə.** Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmə qaydası.
- Bələdçi.** Sütun üzrə yazmaqla bölmə əməlinin yerinə yetirilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: №1, 2.
- Öyrənmə materialı.** Üçrəqəmli ədədin birrəqəmli ədədə qalıqlı bölünməsi.
- Müstəqil iş.** Dərslik: tap. №3. İD: №3, 4.
- Öyrənmə materialı.** Üçrəqəmli ədədin birrəqəmli ədədə bölmə qaydası.
- Müstəqil iş.** Dərslik: tap. №4. İD: №5, 7.
- Yadda saxla.** Üçrəqəmli ədədin birrəqəmli ədədə qalıqlı bölünməsi.
- Müstəqil iş.** Dərslik: tap. №5–7. İD: №8.
- Məsələ həlli.** Dərslik: tap. №8–11. İD: tap. №9–12.

Dərsin məzmunu. Bu dərsdə şagirdlər üçrəqəmli ədədin birrəqəmli ədədə sütun üzrə qalıqsız və qalıqlı bölünmə qaydasını öyrənəcəklər.

Mövzuya yönəltmə. Müəllim lövhəyə 284 : 2 misalını yazır və uyğun mərtəbə cədvəlini çəkir. Qisməti necə tapmaq mümkün olduğu barədə şagirdlərə sual verir: – Əvvəlki mövzumuza uyğun olaraq bu bölmə əməlini necə yerinə yetirmək olar?

Şagirdlər əvvəl yüzlükləri, sonra onluqları, sonda isə təkliklərin bölünəcəyini qeyd edirlər.

Yüzlüklər	Onluqlar	Təkliklər
2	8	4

$$2 : 2 = 1 \quad 8 : 2 = 4 \quad 4 : 2 = 2$$

Yüzlüklər	Onluqlar	Təkliklər
1	4	2

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı yerinə yetirmək üçün onluq, yüzlük və təklik kublardan istifadə etmək olar. Kublar əvəzinə müəllim lövhədə uyğun təsvirlər də çəkə bilər. Şagirdlər ayırdıqları kubların hər birində 3 keks olan qutuların sayını tapmaq üçün 336 ədədini 3-ə bölməcəklər. Bölməni mərtəbə cədvəlidən istifadə etməklə də yerinə yetirmək olar.

ÖYRƏNMƏ Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmək qaydası izah olunur.

“Öyrənmə”ni şagirdlərə aşağıdakı sxem üzrə də izah etmək olar. Bu zaman əvvəlcə yüzlüklər, sonra onluqlar, sonda isə təkliklər eyni mərhələlər üzrə bölünür. Hər mərhələ “bölmə-vurma-çıxma-növbəti mərtəbəni aşağı sürüşdürürmə” addımlarından ibarətdir.

Bölmə	Vurma	Çıxma	Aşağı sürüasdürmə
$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 13 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 12 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 13 \end{array}$
$7 : 3$	$2 \cdot 3$	$7 - 6$	

Bölmə	Vurma	Çıxma	Aşağı sürüasdürmə
$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 13 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 12 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 12 \end{array}$
$12 : 3$	$4 \cdot 3$	$13 - 12$	

Bölmə	Vurma	Çıxma
$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 13 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 12 \end{array}$	$\begin{array}{r} 732 \\ - 6 \\ \hline 0 \end{array}$
$12 : 3$	$4 \cdot 3$	$12 - 12$

$$732 : 3 = 244$$

BƏLƏDÇİ

Verilən misalları sütun üzrə yazımaqla bölmə əməli yerinə yetirilir.

MÜSTƏQİL İŞ

1. Verilən misallar sütun üzrə bölmə ilə yerinə yetirilir. Bir neçə misalın cavabının doğruluğunu yoxlamaq üçün vurma əməlinə aid misallar yazılır.
2. İfadələrin qiyməti a və c -nin verilmiş qiymətlərində hesablanır. Verilən misallar arasında bölmə əməli ilə yanaşı, toplama, çıxma əməlləri, mötərizə daxilində hesablama da verilmişdir. Buna görə də əvvəlcədən şagirdlərlə əməllər ardıcılılığını yada salmaq məqsədəyənqundur.

Öyrənmə materialı. Üçrəqəmli ədəd birrəqəmli ədədə tam bölünmədikdə qalıq yaranır. Bu zaman şagirdlər öyrənmədə olduğu kimi sütun üzrə bölmə əməlini yerinə yetirirlər. Qisməti və qalığı tapırlar.

$$375 : 2 = 187 \text{ (q. 1).}$$

Üçrəqəmli ədədin birrəqəmli ədədə qalıqlı bölünməsi nümunəsini aşağıdakı sxem üzrə də şagirdlərə izah etmək olar. Bu zaman əvvəlcə yüzlüklər, sonra onluqlar, sonda isə təkliklər eyni mərhələlər üzrə bölünür. Hər mərhələ “bölmə-vurma-çıxma-növbəti mərtəbəni aşağı sürüşdürürmə” addımlarından ibarətdir.

Bölmə	Vurma	Çıxma	Aşağı sürüasdürmə
$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 17 \end{array}$
$3 : 2$	$1 \cdot 2$	$3 - 2$	

Bölmə	Vurma	Çıxma	Aşağı sürüasdürmə
$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 17 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 16 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 15 \end{array}$
$17 : 2$	$8 \cdot 2$	$17 - 16$	

LAYİHD

Bölmə	Vurma	Çıxma
$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 17 \\ - 16 \\ \hline 15 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 17 \\ - 16 \\ \hline 15 \\ - 14 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 375 \\ - 2 \\ \hline 17 \\ - 16 \\ \hline 15 \\ - 14 \\ \hline 1 \end{array}$
15 : 2	7 · 2	15 – 14

$$375 : 2 = 187 \text{ (q 1)}$$

3. Sütun üzrə yazmaqla bölmə əməlləri yerinə yetirilir.
Öyrənmə materialı. Bəzən üçrəqəmli ədədi birrəqəmli ədədə böldükdə yüzlüklərin sayı böləndən kiçik ola bilər. Bu hal üçün bölmə izah olunur. Qeyd olunan misali aşağıdakı sxem üzrə də şagirdlərə izah etmək olar.

Bölmə	Vurma	Çıxma	Aşağı sürüsdürmə
$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \end{array}$	$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \end{array}$	$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \end{array}$	$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \end{array}$
21 : 5	4 · 5	21 – 20	

Bölmə	Vurma	Çıxma
$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \end{array}$	$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \end{array}$	$\begin{array}{r} 215 \\ - 20 \\ \hline 15 \\ - 15 \\ \hline 0 \end{array}$
15 : 5	3 · 5	15 – 15

$$215 : 5 = 43$$

4. Verilən misallar yerinə yetirilir.
“Yadda saxla!” rubrikasında verilən misal lövhəyə köçürürlər və addımlarla izah edilir. Misali aşağıdakı sxem üzrə də izah etmək olar:

Bölmə	Vurma	Çıxma	Aşağı sürüsdürmə	Aşağı sürüsdürmə
$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 1 \end{array}$	$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 2 \end{array}$	$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 24 \end{array}$
3 : 3	1 · 3	3 – 3		

Bölmə	Vurma	Çıxma
$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 24 \end{array}$	$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 24 \end{array}$	$\begin{array}{r} 324 \\ - 3 \\ \hline 24 \\ - 24 \\ \hline 0 \end{array}$
24 : 3	8 · 3	24 – 24

$$324 : 3 = 108$$

Müəllimin nəzərinə! Şagirdlər üçrəqəmli ədədləri birrəqəmli ədədə bölnən zaman “Yadda saxla!” rubrikasındaki hallarda səhvlərə yol verirlər; məsələn, onluqlar mərtəbəsi birrəqəmli ədədə bölnənmədikdə qismətin onluqlar mərtəbəsinə sıfır yazmaq unudulur. Xüsusi hal kimi bəzən bölnənin onluqları sıfır olur; məsələn: 402 : 2. Bu halda da qismətin onluqlar mərtəbəsində sıfır yazmaq lazımdır. Müəllim misali lövhədə yazıb şagirdlər izah edə bilər. Bənzər misalları daha asan üsulla həll etmək olar. Bunun üçün bütün misali sətir üzrə yazmaq və hər mərtəbə vahidlərinin sayını birrəqəmli ədədə bölmək olar.

$$402 : 2 = 201$$

5–7-ci tapşırıqlar həll edilir.

Komandalarla oyun. Masaya 2-dən 9-a qədər rəqəmlər yazılımış kartlar üzüsağı düzülür. Hər komanda şəkildəki cədvəl verilir. Hər komandanın bir nümayəndə masaya yaxınlaşır. Əvvəlcə 3 kart açıb bölnəni, sonra isə 1 kart açmaqla bölnəni müəyyən edir. Kartları qarışdırmaqla hər komanda bunu 3 dəfə təkrarlayır və cədvəli tamamlayır.

2	3	4	5	6	7	8	9
---	---	---	---	---	---	---	---

Bölnən	Bölnən	Qismət	Qalıq


Misalları düz və tez yanan komanda qalib gəlir.


Məsələ Həlli 8. Məsələdə evdən məktəbə qədər yolun uzunluğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə belə bir sxem çəkir. Narıncı zolağın uzunluğu 6 sm-dir. Yaşıl zolaq ondan 2 dəfə qısamışdır. Narıncı və yaşıl zolaqları uc-ucqa qoşsaq, uzunluqları neçə santimetр olar?



Bu zaman əvvəl yaşıl zolağın uzunluğu təpilir, sonra isə narıncı zolağın uzunluğu ilə toplanır. Məsələ sxematik təsvir edilir.





Məsələnin qısa şərti yazılır.

Evdən kitabxanaya qədər yol – 524 m.

Kitabxanadan məktəbə qədər yol – bu yolu yarısı

Evdən məktəbə qədər yol – ? m

Məsələnin həlli:

- Kitabxanadan məktəbə qədər yolun uzunluğu tapılır.

• Evdən məktəbə qədər yolun uzunluğu tapılır. $524 + 262 = 786$.

Cavab. Evdən məktəbə qədər yolun uzunluğu 786 m-dir.

Müzakirə. Məsələni belə bir riyazi ifadə yazıb qiymətini hesablamaqla həll etmək olar:

$$524 + 524 : 2 = ?$$

Alınan qiymətləri müqayisə etməklə cavabın doğruluğunu yoxlamaq olar.

9. Məsələdə bir kisədə neçə kilogram kartof olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masanın bir tərəfinə 12, digər tərəfinə 8 karandaş qoyur və şagirdlərə suallar verir:

– Masada cəmi neçə karandaş var? Bu karandaşları 5 qutuya bərabər paylaşaq, hər qutuya neçə karandaş düşər?

Məsələnin qısa şərti yazılır.

Anbara gətirdilər:

Əvvəl – 108 kq

Sonra – 54 kq

Payladılar – 9 kisəyə

Hər kisədə oldu – ? kq

Məsələnin həlli:

- Anbara cəmi neçə kilogram kartof gətirildiyi tapılır.

$$108 + 54 = 162.$$

- Hər kisədə neçə kilogram kartof olduğu tapılır.

Cavab. Bir kisədə 18 kq kartof oldu.

Müzakirə. Bir kisədə olan kartofun kütləsi kisələrin sayına

$$\begin{array}{r} 524 \quad 2 \\ - 4 \quad | \\ \hline 12 \quad 12 \\ - 12 \quad | \\ \hline 4 \quad 4 \\ - 4 \quad | \\ \hline 0 \end{array}$$

vurulur, alınan ədəd anbarda olan kartofun ümumi kütləsi ilə müqayisə olunur.

10. Məsələdə bir qələmin bir albomdan nə qədər ucuz olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim bir əlində 2 sada karandaş, digər əlində isə 1 dəftər tutub şagirdlərə müraciət edir:

– İki rəngli karandaşın birlikdə qiyməti 1 manat, bir dəftərinkin isə 60 qəpikdir. Hansı bahadır: karandaş, yoxsa dəftər? Nə qədər bahadır?

Məsələni həll etmək üçün $1 \text{ man} = 100 \text{ qəp}$ olduğu xatırladılır.

Dərslikdəki məsələni həll etməzdən əvvəl bütün verilənləri qəpiklə ifadə etmək tapşırılır. Sonra isə məsələnin qısa şərti yazılır:

4 qələmə ödənildi – 480 qəpik

3 alboma ödənildi – 690 qəpik

1 qələm 1 albomdan ucuzdur – ? qəpik

Məsələnin həlli:

- Bir qələmin qiyməti tapılır.

$$\begin{array}{r} 480 \quad 4 \\ - 4 \quad | \\ \hline 120 \\ - 8 \quad | \\ \hline 8 \\ - 8 \quad | \\ \hline 0 \end{array}$$

- Bir albomun qiyməti tapılır.

• Bir qələmin bir albomdan nə qədər ucuz olduğunu tapılır.

$$230 \text{ qəp} - 120 \text{ qəp} = 110 \text{ qəp}$$

Cavab. Bir qələm bir albomdan 110 qəpik ucuzdur.

$$\begin{array}{r} 690 \quad 3 \\ - 6 \quad | \\ \hline 230 \\ - 9 \quad | \\ \hline 9 \\ - 9 \quad | \\ \hline 0 \end{array}$$

Müzakirə. Məsələnin həllini yoxlamaq üçün əvvəlcə qələmin qiyməti 110 qəpik artırılır və bir albomun qiyməti tapılır. Sonra 4 qələm və 3 albom üçün ödənilən pullar hesablanır və məsələnin ilkin şərti ilə müqayisə edilir.

$$\begin{array}{r} 162 \quad 9 \\ - 9 \quad | \\ \hline 18 \\ - 72 \quad | \\ \hline 72 \\ - 72 \quad | \\ \hline 0 \end{array}$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Üçrəqəmli ədədi birrəqəmli ədədə (qalıqsız) bölgür.	Tapşırıq, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Üçrəqəmli ədədi birrəqəmli ədədə (qalıqlı) bölgür.	Tapşırıq, məsələ, oyun	İş vərəqləri, dərslik, İD

LAYİHE

Mövzu 37

Vurma və bölmənin digər üsulları

- Dərslik: səh. 34
- İş dəftəri: səh. 30

Təlim məqsədləri

- İki ədədin hasilini vuruqlardan birini başqa iki ədədin hasili şəklində göstərməklə tapır (1.2.3).
- Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasili tapır (1.2.2).
- İki ədəd cəmini başqa bir ədədə bölmək üçün toplananları həmin ədədə bölmək və cəmi tapır (1.2.4).
- İki ədəd fərqi başqa bir ədədə bölmək üçün azalan və çıxılanı həmin ədədə bölmək və fərqi tapır (1.2.4).
- Bölnəni iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti daha asan tapır (1.2.5).
- Vurma və bölmədə komponentləri yaxın ədədlərlə əvəz etməklə cavabı təxmin tapır (1.3.3).

Köməkçi vasitələr: kublar, ədədlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

- <https://www.splashlearn.com/math-skills/third-grade/multiplication2/estimate-products>
- <https://www.mathgames.com/skill/3.81-estimate-products-up-to-1000>
- <https://www.splashlearn.com/math-skills/third-grade/division2/estimate-quotients>
- <https://www.mathgames.com/skill/3.82-estimate-quotients-up-to-1000>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** 5 köynək üçün ödəniləcək məbləğin tapılması.
- Öyrənmə.** Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasilin tapılması qaydası.
- Bələdçi.** Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasilin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: №1–4.
- Öyrənmə materialı.** Bölnəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasilin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. №3–5. İD: №5–8.
- Öyrənmə materialı.** Hasilin və qismətin təxmin edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №6–10. İD: №9–13.
- Məsələ həlli.** Dərslik: tap. №11–14. İD: tap. №14–16.

Dərsin məzmunu. Dərsdə şagirdlər vurma və bölmə əməlini yerinə yetirmək üçün müxtəlif üsullar ilə tanış olacaqlar. Vuruqlardan birini 2 ədədin cəmi şəklində göstərməklə hasili tapmaq qaydası şagirdlərə artıq məlumudur. Bu dərsdə şagirdlər vuruqlardan birini iki ədədin fərqi şəklində göstərməklə hasilin tapılma qaydasını, iki ədədin cəmini və ya fərqi ədədə bölmək, hasilin və qismətin təxminini tapılma qaydasını

öyrənəcəklər. Bu qaydalardan istifadə etməklə müxtəlif misal və məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Bu mövzuda bəhs olunan qaydalar şagirdlərdə şifahi hesablama vərdişlərini təkmilləşdirməyə xidmət edir. İki ədədin hasilini taparkən şagirdlər ədədlərdən birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməlidirlər. Əvəz olunan ədədi hansı iki ədədin cəmi və ya fərqi şəklində yazmağı şagird özü müəyyən etməlidir. Məsələn, öyrənmə materialında qeyd edilən misalda 196 ədədi iki ədədin fərqi şəklində (200 – 4) göstərilmişdir. Şagirdlər 100 + 96 və ya 190 + 6 kimi də yaza bilərdilər. Lakin bu əvəzetmə hesablamani asanlaşdırır, əksinə, bir qədər də mürəkkəbləşdirir. Çalışmaq lazımdır ki, iki ədədin cəmi, yaxud fərqi şəklində göstərdikdə bu ədədlərdən biri 10-un və ya 100-ün misillərinə bərabər olsun.

Mövzuya yönəltmə. Müəllim lövhəyə $29 \cdot 2$ və $31 \cdot 2$ misallarını yazır. O, uşaqlara sual verir:

– Bu iki misalda birinci vuruqlar hansı ədədə yaxındır? Sizcə, bu iki hasili $30 \cdot 2$ hasilindən istifadə etməklə daha asan tapmaq olarmı?

Müəllim belə bir sxem çəkir:

$$\begin{array}{ccc} (30 + 1) & & (30 - 1) \\ \downarrow & & \downarrow \\ 31 \cdot 2 = ? & & 29 \cdot 2 = ? \end{array}$$

Şagirdlərin fikirləri müzakirə olunur.

ARAŞDIRMA-MÜZAKİRƏ Məsələdə qiyməti 19 manat olan 5 köynək almaq üçün ödəniləcək pulun miqdarını daha bir neçə üsulla tapmaq tələb olunur. Məqsəd bu üsullardan daha asan olanı müəyyən etməkdir. Uşaqlar təkrar toplama, alt-alta vurma, açıq şəkildə yazmaqla vurma və digər strategiyaları sadalaya bilərlər.

Müəllim şagirdlərə yönəldici suallar verə bilər:

– $19 \cdot 5$ hasilini tapmaq üçün $20 \cdot 5$ hasilindən necə istifadə etmək olar?

ÖYRƏNMƏ Vuruqlardan birini iki ədədin cəmi, yaxud fərqi şəklində göstərməklə hasili daha asan tapmaq üsulu izah olunur.

Müəllimin nəzərinə! Şagirdlər bölmənin ilk dərsində vurmanın toplamaya görə paylama xassəsi ilə tanış olmuşlar. Bu mövzuda isə şagirdlər vurmanın çıxmaya görə paylama xassəsi ilə tanış olur və bu xassənin tətbiqi ilə misalların daha asan həll üsulunu öyrənirlər. Misalların həlli zamanı vurmanın toplamaya, yoxsa çıxmaya nəzərən paylama xassəsinin tətbiq ediləcəyini şagirdlərin ixtiyarına buraxıb onlara bu seçimi əsaslandırmağı tapşırmaq məqsədəyənəqəndur.

Bələdçi Vuruqlardan birini iki ədədin cəmi, yaxud fərqi şəklində göstərməklə hasili tapmaq tələb olunur. Nümunədəki misal öyrənmə materialında misala oxşar olduğundan şagirdlər bu misalin həll qaydasını izah edə bilərlər. Sonra dərslikdəki digər misallar şagirdlər tərəfindən müstəqil yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1–2-ci tapşırıqlar yerinə yetirilir.

Öyrənmə materialı. Bölünəni iki ədədin cəmi, yaxud fərqi şəklində göstərməklə qisməti daha asan tapmaq üsulu izah olunur. Müəllim dərslikdə verilən misalları lövhəyə köçürə və həmin misalları dərslikdə verildiyi ardıcılıqla izah edə bilər.

Nəzərə almaq lazımdır ki, şagirdlər iki ədəd cəminin, yaxud fərqinin ədədə hasili ilə artıq tanışdırırlar. Eyni qayda ilə şagirdlər iki ədəd cəminin, yaxud fərqiinin ədədə bölünmə qaydasını da öyrənirlər. Bundan sonra şagirdlər bölünəni hesablama üçün rahat olan iki ədədin cəmi, yaxud fərqi şəklində göstərməklə qisməti daha asan tapmaq üsulunu öyrənirlər.

Müəllimin nəzərinə! Bölünəni iki ədəd cəmi və fərqi ilə əvəz edərkən diqqət etmək lazımdır ki, hər iki ədəd bölənə tam bölünsün. Başqa sözlə, bölünəni istənilən iki ədədin cəmi şəklində yazmaq düzgün deyil. Bölünəni elə iki ədədin cəmi, yaxud fərqi şəklində yazmaq lazımdır ki, alınan ədədlərin hər ikisi bölənə qalıqsız bölünsün.

3. Cəmin və ya fərqi ədədə bölünmə qaydasından istifadə etməklə qismət tapılır.

4. Bölünəni iki uyğun ədədin cəmi və yaxud fərqi şəklində göstərməklə qismət tapılır; məsələn:

$$72:6 = (60 + 12):6 = \dots \quad 70:5 = (50 + 20):5 = \dots$$

$$217:7 = (210 + 7):7 = \dots \quad 432:2 = (400 + 32):2 = \dots$$

$$196:4 = (200 - 4):4 = \dots \quad 464:8 = (480 - 16):8 = \dots$$

$$792:8 = (800 - 8):8 = \dots \quad 228:6 = (240 - 12):6 = \dots$$

$$945:9 = (900 + 45):9 = \dots \quad 328:4 = (320 + 8):4 = \dots$$

5. Vuruqlardan birini iki ədədin hasili şəklində göstərməklə hasil tapılır. Müəllim əvvəlcə lövhədə nümunədə verilən tapşırığın həlli qaydasını izah edir. 25 ədədi $5 \cdot 5$ şəklində yazılmışdır. Bu zaman $25 \cdot 6$ əvəzinə $5 \cdot 5 \cdot 6$ yazmaq mümkün olduğu qeyd edilir. Bu halda isə $5 \cdot 6 = 30$ olduğu üçün cavab 150 alınır. Sonra şagirdlər dərslikdə verilən misalları həll edirlər. Burada vacib olan qayda 5-in misillərinin cüt ədədə vurulmasıdır. Belə ki, beşin misillərini cüt ədədə vurduqda sonu sıfırla bitən ədəd alınır. Bunu müəllimin vurgulaması məqsədə uyğundur.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərə ikirəqəmli ədədin birrəqəmli ədədə vurulmasına (bölünməsinə) aid misallar verir. Şagirdlər misalları şifahi yerinə yetirməyə çalışırlar. Sonra cavabı hansı üsulla tapdıqları müzakirə edilir.

Dərinlaşdırma. Müəllim şagirdlərə üçrəqəmli ədədin birrəqəmli ədədə vurulmasına (bölünməsinə) aid misallar verir. Şagirdlər misalları şifahi yerinə yetirməyə çalışırlar. Sonra cavabı hansı üsulla tapdıqları müzakirə edilir.

Öyrənmə materialı. Vuruqları onlara yaxın olan və hesablamaq üçün daha rahat ədədlərlə əvəz etməklə hasili təxmin etmək olar. Dərslikdə bu hal üçün 3 nümunə verilmişdir. Hər nümunənin ardıcılıqla izah edilməsi məqsədə uyğundur.

22 · 3 hasilini təxmin etmək üçün şagirdlər 22 ədədini ona yaxın olan 20 ilə əvəz edirlər: $20 \cdot 3 = 60$.

17 · 6 hasilini təxmin etmək üçün şagirdlər 17 ədədi ona yaxın olan 16 ilə əvəz edə bilərlər. Belə ki, 17 ədədinin əvəzinə 20, 6 ədədinin əvəzinə isə 5 ədədini götürmək olar. Bu isə o deməkdir ki, $17 \cdot 6$ hasili təxminən 100-ə bərabərdir.

Birinci və ikinci nümunədə şagirdlər əvvəlcədən toplama və çıxmada yuvarlaqlaşdırmanın öyrəndikləri üçün çətinlik çəkməyə bilərlər. Bu nümunələrdə yalnız bir vuruq əvəzlənir. Lakin sonuncu nümunə nisbətən fərqlidir. Burada 17 ədədinin əvəzinə 20, 6 ədədinin əvəzinə isə 5 götürülmüşdür. Diqqət etsək görərik ki, vuruqlardan biri artmış, digəri isə azalmışdır. Bu bacarıq hasilin dəqiq cavaba yaxın olması üçün vacib olan bacarıqlardan biridir.

Eyni qaydada bölünən, yaxud böləni yaxın olan və hesablamaq üçün daha rahat ədədlə əvəz etməklə qisməti təxmin etmək mümkündür.

Burada da verilən misallar analoji qaydada izah olunur. Birinci və ikinci misalda bölünən, yaxud bölən yaxın ədədlə əvəz edildiyindən bu cür təxminini qismətin tapılması zamanı şagirdlər çətinlik çəkmirlər.

Lakin sonuncu misalda həm bölünən, həm də bölən yaxın olan ədədlərlə əvəz olunur. Burada bölünən artdıqca bölən də artmalıdır. Bu zaman alınan qismət dəqiq qismətə daha yaxın olacaq.

Təxminetmə bacarıqlarının formalasdırılması şagirdlər üçün çox əhəmiyyətlidir. Belə ki, təxminetmə bacarıqları inkişaf edən şagirdlər hesablama zamanı öz səhvlərini dəha tez aşkarlaya bilirlər.

Müəllimin nəzərinə! Hasilin və qismətin təxmin edilməsi komponentlərin onluqlara qədər, yaxud yüzlük-lər qədər yuvarlaqlaşdırılması demək deyil. Dogrudur, bu yanaşma da mümkündür. Lakin elə hallar olur ki, ədədləri başqa ədədlərlə əvəz etmək daha məqsədə uyğun olur. Məsələn, $24 \cdot 4$ hasilini onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablaşdırıqda $20 \cdot 4 = 80$ alınır. Amma 24 ədədini 25 ilə əvəz etdikdə hasildə dəha yaxın olan 100 alınır. Bu baxımdan əvəz ediləcək ədədlər hesablamaq üçün rahat olan və dəqiq cavaba dəha yaxın olmaqla seçilir.

Dərslikdə verilmiş $22 \cdot 3 \approx 20 \cdot 3 = 60$ yazılışını daha aydın izah etmək üçün müəllim belə yazılış formasından istifadə edə bilər:

$$22 \cdot 3 \approx 20 \cdot 3 \quad 20 \cdot 3 = 60 \quad 22 \cdot 3 \approx 60$$

6. Hasil təxmin edilir.

7. Qismət təxmin edilir.

Diferensial təlim

Dəstək. Müəllim hasili və qisməti təxmin etməyə aid müxtəlif misallar verir. Bu zaman şagirdlər cavabı komponentlərdən birini onluqlara, yaxud yüzlük-lər qədər yuvarlaqlaşdırmaqla tapırlar.

Dərinlaşdırma. Müəllim hasili və qisməti təxmin etməyə aid müxtəlif misallar verir. Şagirdlər verilən

misalların cavabını təxmin edir. Kimin cavabının dəqiq cavaba daha yaxın olduğu müzakirə edilir.

Komandalarla oyun. Masaya mavi və yaşıl kartlar üzüşağı düzülür. Mavi kartlar üzərində vurma, yaşıl kartlar üzərində isə bölmə əməlinə aid misallar yazılır. Oyunda hər birində 4 oyunçu olmaqla iki komanda iştirak edir. Hər komandanın bir oyunçu növbə ilə masaya yaxınlaşır. Əvvəlcə bir mavi, sonra isə bir yaşıl kartı açır. Kartlardakı misalları lövhəyə yazır, şifahi yerinə yetirib cavabları qarşısında qeyd edir. Yerdə əyləşən şagirdlər isə cavabın doğru olub-olmadığını qiymət verirlər. Hər doğru cavaba görə komandaya bir xal verilir. Növbə digər komandaya keçir. Sonda ən çox xal toplayan komanda qalib elan edilir.


98 · 5	72 · 4	29 · 9	53 · 6
103 · 7	128 · 5	235 · 3	325 · 2
72 : 6	80 : 5	91 : 7	96 : 4
200 : 5	360 : 8	192 : 4	735 : 7

8-9. Bu tip tapşırıqlar şagirdlərə tanış olduğundan onların həlli çətinlik yaratamayacaq.

10. Verilmiş tənliklərdə bərabərliyin sağında ədəd deyil, ifadə yazılmışdır. Bunun üçün əvvəlcə ifadələrin qiyməti hesablanır, sonra isə tənliklər həll edilir.

Məsələ Həlli 11. Məsələdə Lalənin cəmi neçə ləçək kəsdiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə belə bir şəkil çəkir. Hər kvadrat iki düzbucaqlı üçbucaqdan ibarətdir. Müəllim sual verir: – Üçbucaqları saymadan onların sayını neçə tapmaq olar?



Şagirdlərə müxtəlif suallar verməklə belə bir ifadənin yazılmasına istiqamətləndirilir: $3 \cdot 5 \cdot 2 = 3 \cdot 10 = 30$. Məsələnin qısa şərti yazıılır.

Lalə bir gül üçün kəsdi – 6 ləçək

Düzəldi – hər birində 5 ləçək olan 3 dəstə

Cəmi kəsdi – ? ləçək

Məsələnin həlli:

- Bir dəstə düzəltmək üçün kəsilən ləçəklərin sayı tapılır. $6 \cdot 5 = 30$.
- 3 dəstə üçün kəsilən ləçəklərin sayı tapılır. $30 \cdot 3 = 90$.

Cavab. Lalə 3 dəstə gül üçün 90 ləçək kəsdi.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll etmək olar.

Məsələn, 3 dəstədə olan güllərin sayı tapılır: $3 \cdot 5 = 15$.

Güllərin sayı hər güldəki ləçəklərin sayına vurulur: $15 \cdot 6 = 90$.

Məsələni bir ifadə yazımaqla da həll etmək olar: $3 \cdot 5 \cdot 6 = 90$.

12. Məsələdə beynəlxalq kosmik stansiyanın yerin orbiti ətrafında bir dəfə dönməyə neçə dəqiqə vaxt sərf etdiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə Yer kürəsinin və kosmik stansiyanın



şematik təsvirini çəkir və təbaşirlə bir neçə dəfə dairə ətrafına fırladır.

Məsələnin həlli:

- Yerin orbiti ətrafında bir dəfə dönməyə neçə dəqiqə vaxt sərf etdiyini tapmaq üçün bölməyə dair misal yazılır.


$$736 : 8 = (800 - 64) : 8 = 800 : 8 - 64 : 8 = 100 - 8 = 92.$$

Cavab. Beynəlxalq kosmik stansiya Yerin orbiti ətrafında bir dəfə dönməyə 92 dəqiqə vaxt sərf etdi.

Müzakirə. Bölmə əməlini alt-alta yazmaqla cavabı yoxlamaq olar.

13. Məsələdə atelyenin bir həftə ərzində təxminən neçə metr parça istifadə etdiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir.



Məsələnin qısa şərti:

Bir topda var – 48 m

Hər gün istifadə edildi – 2 top

Bir həftədə təxminən istifadə edildi – ? m parça

Məsələnin həlli:

- Məsələni həll etmək üçün belə bir ifadə yazılır: $2 \cdot 48 \cdot 7 \approx 2 \cdot 50 \cdot 7 = 100 \cdot 7 = 700$.

Cavab. Atelyedə bir həftə ərzində təxminən 700 m parça istifadə edildi.

Müzakirə. Müxtəlif cavablar tapan şagirdlərin yazdığı həllər müqayisə olunur. Şagirdlər məsələni başqa yollarla da həll edə bilərlər; məsələn:

- Atelyedə hər gün neçə metr parça istifadə edildiyi tapılır: $2 \cdot 48 \text{ m} = 96 \text{ m}$.

- Bir həftə ərzində işlədilən parçaların uzunluğunu təxmini olaraq bir neçə üsulla tapmaq olar.

$$96 \cdot 7 \approx 100 \cdot 7 = 700$$

$$96 \cdot 7 \approx 96 \cdot 10 = 960$$

$$96 \cdot 7 \approx 100 \cdot 5 = 500$$

$$96 \cdot 7 \approx 100 \cdot 8 = 800$$

Şagirdlər dəqiq cavabı tapıb ona ən yaxın olan təxmini cavabı müəyyən edirlər.

14. Məsələdə “Alov-1” qülləsinin yaxınlıqdakı binadan təxminən neçə dəfə hündür olduğunu tapmaq tələb olunur. Məsələni həll etmək üçün misal yazılır və təxmini hesablanır.

$$182 : 9 \approx 180 : 9 = 20$$

$$180 : 10 \approx 180 : 10 = 18$$

$$180 : 10 \approx 200 : 10 = 20$$

Alınan hər üç cavab doğru hesab edilə bilər. Lakin alınan cavablarla qalıqlı bölmə nəticəsində tapılan qismət müqayisə edildikdə cavabin 20 olduğu müəyyən edilir.

Cavab: “Alov-1” qülləsi binadan təxminən 20 dəfə hündürdür.

LAYIHE

Müzakirə. Müxtəlif cavablar tapan şagirdlərin yazdığı həllər müqayisə olunur. Şagirdlər hansı üsulla yuvarlaqlaşdırmanın daha dəqiq olduğunu müzakirə edirlər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Hasili vuruqlardan birini başqa iki ədədin hasili şəklində göstərməklə daha asan tapır.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
Fərqli və cəmin ədədə hasilini paylama xassəsinə əsasən tapır.	Müşahidə, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasili daha asan tapır.	Oyun, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
İki ədəd cəmini başqa bir ədədə bölmək üçün toplananları həmin ədədə bölür və cəmi tapır.	Müşahidə, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
İki ədəd fərqini başqa bir ədədə bölmək üçün azalan və çıxılanı həmin ədədə bölür və fərqi tapır.	Sual-cavab, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Bölnəni uyğun iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti tapır.	Oyun, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Vuruqlardan biri sıfır olduqda hasili tapır.	Sual-cavab, tapşırıq	Dərslik, İD
Təxmini hasili və qisməti tapır.	Tapşırıq, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- **Dərslik:** səh. 37
- **İş dəftəri:** səh. 33

Köməkçi vasitələr: üzərində tapşırıqlar yazılmış kartlar, kağızdan kəsilmiş pul modelləri.

Dərsin məzmunu. Bu dərsdə şagirdlər vurma və bölmə bacarıqlarının möhkəmlənməsi üçün müxtəlif misal və məsələlər həll edəcəklər. Dərslikdə verilən tapşırıqları şagirdlərin sərbəst yerinə yetirməsi məqsədə uyğundur.

Müəllimin nəzərinə! Şagirdlər bu bölmədə vurma və bölmənin müxtəlif xassələri ilə tanış oldular. Bu xassələrdən istifadə etməklə daha asan hesablamalar aparırlar. Müəllim şagirdlərdə aşkarladığı zəif cəhətləri aradan qaldırmaq üçün müvafiq iş təşkil etməlidir.

Mövzuya yönəltmə. Bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydalar müəllim tərafından şagirdlərə xatırladılır. Müəllim bölmədəki mövzularla bağlı müxtəlif suallar verə bilər. Suallar səsləndikcə şagirdlər izahat verir və nümunələr söyləyirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: *vurmanın paylama xassəsi, vurmanın qruplaşdırma xassəsi, qalıq, 2-yə, 3-ə və 5-ə bölmənmə əlamətləri, alt-alta vurma, sütun şəklində bölmə*

Komanda ilə oyun. Sınıf bir neçə komandaya bölünür. Hər komandaya əvvəlcədən hazırlanmış 4 ədəd kvadrat kartlar verilir. Kvadratların tərəflərinin üzərində misallar yazılmışdır. Şagirdlər misalları həll etməli və eyni cavablar alınan tərəfləri yanaşı qoymalıdır.

249-3 327.3 198:2	665:7 48.4 24-7	594:6 78.9 159-4	672:4 38.3 512:4
-------------------------	-----------------------	------------------------	------------------------

Kvadratları daha tez və düzgün yığan komanda qalib gəlir. Kvadratlar belə yığılmalıdır:

249-3 327.3 198:2	665:7 48.4 24-7
594:6 78.9 159-4	672:4 38.3 512:4

Texniki imkanları olan sınıflarda interaktiv oyunlar oynaması olar.

<https://mrnussbaum.com/estimating-quotients-online>

<https://www.splashlearn.com/division-games>

TAPŞIRIQLARIN HƏLLİ

5. Məchul bölünən və məchul vuruq tapılır. Şagirdlər məchulu tapdıqdan sonra cavabı boş xanaya yazmaqla yoxlamaq məqsədəyindəndir. Bu, vacib bacarıqlardan biridir. Verilən misallar arasında məchul bölgənin tapılması ilə bağlı misal yazılmayıb. Məchul bölgəni tapdıqda şagirdlər ikirəqəmli və ya üçrəqəmli ədədlər ala bilərlər. Şagirdlər ikirəqəmli və ya üçrəqəmli ədədə bölmə qaydasını bilmədiklərin-dən cavabı yoxlamaqdə çətinlik çəkəcəklər. Gələcəkdə bu bacarıqlara yiyələndikdən sonra məchul bölgənin tapılması ilə bağlı tapşırıqlar yerinə yetirəcəklər.

10. Məsələdə Samirin fikrində tutduğu ədədi tapmaq tələb olunur. Şərtə görə, Samirin fikrində tutduğu ədəd 300-dən böyük, 400-dən kiçikdir. Buna əsasən bu ədədin üçrəqəmli ədəd olduğu müəyyən edilir, üç boş xana çəkilir, yüzlük mərtəbəsinə 3 rəqəmi yazılır.




Bu ədədin onluqlar mərtəbəsindəki rəqəmin mərtəbə qiyamətinin 70 olduğu qeyd olunur.

Deməli, onluqlar mərtəbəsindəki rəqəm 7-dir. Onluqlar mərtəbəsində 7 rəqəmi yazılır.



Ədədin 5-ə tam böldündüyünü nəzərə alsaq, sonuncu rəqəm ya sıfır, ya da 5 olmalıdır. Lakin ədədin rəqəmlərinin cəmi 15 olduğu üçün təkliklər



mərtəbəsindəki rəqəm 5 olacaq.
Cavab. Samir fikrində 375 ədədini tutdu.

Müzakirə. Məsələni həll etmək üçün fərqli üsullardan istifadə etmək olar. Belə ki, onluqlar mərtəbəsindəki rəqəmin 7 olduğu aydınlaşdır. Ədəd 5-ə tam böldündüyü üçün təkliklər mərtəbəsində 0 və ya 5 rəqəmlərindən biri olmalıdır. 0 rəqəmi yazılsa, rəqəmlərin cəminin 15 olması üçün yüzlüklər mərtəbəsində 8 rəqəmi olmalıdır. Yəni bu ədəd 870 ola bilər. Təkliklərə 5 rəqəmi yazılsa, rəqəmlərin cəminin 15 olması üçün yüzlüklər mərtəbəsində 3 rəqəmi olmalıdır. Bu haldə isə ədəd 375 olmalıdır. Beləliklə, bu ədəd ya 870, ya da 375 ola bilər. Lakin ədədin 300 və 400 arasında yerləşdiyi qeyd olunduğundan bu ədəd 375-dir.

11. Venn diaqramı dəftərə çəkilir və tamamlanır.



12. Məsələdə Yeni il şənliyi üçün hazırlanan hədiyyə bağlamalarına cəmi neçə şirniyyat qoyulduğunu, bütün bağlamalarda hər şirniyyatdan cəmi neçə dənə olduğunu və şarlar bərabər paylandıqda bütün bağlamalara çatıb-çatmayacağını tapmaq tələb olunur.

Cəlbətma. Müəllim belə bir sxem çəkə bilər:

2 şokolad
1 peçenye
3 vafli



128

2 şokolad
1 peçenye
3 vafli



Məsələnin həlli:

- Bağlamalara cəmi neçə şirniyyat qoyulduğu tapılır.
 $128 \cdot (2 + 1 + 3) = 128 \cdot 6 = 768.$
- Bütün bağlamalara hər şirniyyatdan cəmi nə qədər qoyulduğu tapılır.
Şokolad: $128 \cdot 2 = 256.$
Peçenye: $128 \cdot 1 = 128.$
Vafli: $128 \cdot 3 = 384.$
- 344 şar hər bağlamaya 3 ədəd qoymaqla paylaşıldıqda bütün bağlamalara çatıb-çatmadığı müəyyən olunur.
 $344 : 3 = 114$ (q 2).

Deməli, 344 şar hər bağlamaya 3 ədəd qoymaqla paylaşıarsa, yalnız 114 bağlamaya çatacaq və 2-si artıq qalacaq.

- Tələb olunan əlavə şarların sayını müxtəlif üsullarla tapmaq olar. Məsələn, 128 bağlama üçün neçə şar lazım olduğu tapılır. $128 \cdot 3 = 384.$ Əlavə şarların sayını tapmaq üçün bu ədəddən 344 çıxılır. $384 - 344 = 40.$ Əlavə 40 şar lazım olar.

Cavab. Şarların bütün bağlamalara çatması üçün əlavə 40 şar lazımdır.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin həll üsulları müqayisə edilir. Məsələn, əlavə şarların sayını belə tapmaq olar: $128 - 114 = 14.$

Hər bağlamaya 3 şar qoyulduğu üçün $14 \cdot 3 = 42.$ Lakin 2 şar əvvəlki bağlamalardan artıq qaldığı üçün: $42 - 2 = 40.$

- 13. Məsələdə Anarın atası planşet və qulaqlıq alındıqdan sonra satıcının ona neçə manat pul qaytarlığını tapmaq tələb olunur.

Cəlbətma. Sinifdə alıcı-satıcı oyunu təşkil etmək olar. Masaya bir neçə əşya və üzərinə qiymətlər yazılmış kağızlar qoyulur. Bir satıcı və bir alıcı seçilir. Satıcı masanın yanında dayanır. Alıcı əlində 100 manat "pulla" satıcıya yaxınlaşır və bir neçə əşya alıb satıcıya pulunu ödəyir. Bu şəkildə sinifdə alıcı-satıcı oyununu bir neçə dəfə təşkil etmək olar.

Məsələnin qısa şərti yazılır.

Bir planşet – 256 manat

Bir qulaqlıq – bundan 8 dəfə ucuz

Anarın atası verdi – 300 man

Satıcı qaytarlığı – ? man

Məsələnin həlli:

- Bir qulaqlığın qiymətini tapmaq üçün misal yazılır.
 $256 \text{ man} : 8 = 32 \text{ man.}$
- Bir qulaqlıq və bir planşetin birlikdə qiymətini tapmaq üçün misal yazılır.
 $256 \text{ man} + 32 \text{ man} = 288 \text{ man.}$
- Satıcının Anarın atasına neçə manat qaytaracağı tapılır.
 $300 \text{ man} - 288 \text{ man} = 12 \text{ man.}$

Cavab. Satıcı Anarın atasına 12 manat pul qaytarmalıdır.
Müzakirə. Cavabın doğruluğunu belə tapmaq olar: Anarın atasına qaytarılmalı olan pulun üzərinə qulaqlıq və planşetin qiymətləri əlavə edilir.

Alınan məbləğin satıcıya verilən pula bərabər olub-olmadığı yoxlanılır.

14. Məsələdə məktəb kitabxanasında neçə ingilis dilində kitab olduğunu tapmaq lazımdır.

Məsələnin qısa şərti yazılır.

Məktəb kitabxanasında var – 800 kitab

Azərbaycan dilində – 435 ədəd

Rus dilində – bundan 3 dəfə az

İngilis dilində – ? kitab

Məsələnin həlli:

- Rus dilində olan kitabların sayı tapılır. $435 : 3 = 145$.
- Azərbaycan və rus dilində olan kitabların ümumi sayı tapılır.

$$435 + 145 = 580.$$

- İngilis dili kitablarının sayı tapılır.

$$800 - 580 = 220.$$

Cavab. Kitabxanada 220 ədəd ingilis dilində kitab var.

Müzakirə. Kitabxanada olan ingiliscə, rusca və Azərbaycanca olan kitabların ümumi cəmi tapılır. Bu cəmin kitabxanadaki bütün kitabların sayına bərabər olub-olmadığı yoxlanılır.

15. Həftəsonu nümayiş etdirilən tamaşalara biletlərin qiyməti və satışından əldə olunan məbləğ cədvəldə qeyd edilib. Məsələdə hansı tamaşa daha çox bilet satıldığını və üç tamaşaşa cəmi neçə bilet satıldığını tapmaq tələb olunur. Müəllim lövhədə, şagirdlər isə dəftərdə uyğun cədvəli çəkirlər. Bu zaman müəllim cədvələ bir sütun da əlavə etməyi tapşırır.

Tamaşalar	Bir biletin qiyməti (man)	Məbləğ (man)	Satılan biletlərin sayı
“Əlinçə qalası”	8	384	
“Dörd əkizin nağılı”	6	342	
“Qızılbalıq”	5	230	

Məsələnin həlli:

Hansı tamaşaşa daha çox bilet satıldığını tapmaq üçün hər tamaşaşa satılan ümumi biletlərin sayı müəyyən olunur.

- “Əlinçə qalası” tamaşasına satılan biletlərin sayı tapılır.

$$384 : 8 = 48$$

- “Dörd əkizin nağılı” tamaşasına satılan biletlərin sayı tapılır.

$$342 : 6 = 57$$

- “Qızılbalıq” tamaşasına satılan biletlərin sayı tapılır. $230 : 5 = 46$.

Cədvəl tamamlanır.

Tamaşalar	Bir biletin qiyməti (man)	Məbləğ (man)	Satılan biletlərin sayı
“Əlinçə qalası”	8	384	48
“Dörd əkizin nağılı”	6	342	57
“Qızılbalıq”	5	230	46

- “Dörd əkizin nağılı” tamaşasına satılan biletlərin sayı daha çoxdur.

- Üç tamaşaşa cəmi neçə bilet satıldığı tapılır.

$$48 + 57 + 46 = 151.$$

Cavab. Üç tamaşaşa cəmi 151 bilet satılıb.

Müzakirə. Müəllim cədvəli tamamlaqla məsələnin daha asan həll edildiyini qeyd edir. O, cədvələ aid daha bir neçə sual verməyi tapşırır.

16. Məsələdə bir yaşkdə neçə kilogram heyva olduğunu, hər bağdan neçə kilogram heyva yiğildiğini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim masanın bir tərəfinə iki qutu, digər tərəfinə bir qutu qoyur. Bu qutuların hər birinə əvvəlcədən eyni sayıda – 5 ədəd karandaş qoyulur və müəllim şagirdlərə hər qutuda eyni sayıda karandaş olduğunu söyləyir. O, 2 qutudakı karandaşların 1 qutudakı karandaşlardan 5 ədəd çox olduğunu söyləyir. Sonra müəllim şagirdlərə suallar verir:

- Bir qutuda neçə karandaş olduğunu necə tapmaq olar? 3 qutuda cəmi neçə karandaş var?

Məsələni həll etmək üçün lövhədə dərslikdəki sxem çəkilir.



Məsələnin qısa şərti yazılır.

Bir bağdan yiğildi – 7 yaşık

Digər bağdan yiğildi – 4 yaşık

Bir yaşiyə yiğildi – ? kq heyva

Hər bağdan yiğildi – ? kq heyva

Məsələnin həlli:

- Bir yaşkdə neçə kilogram heyva olduğunu tapmaq üçün sxemə diqqat yetirilir. Sxemə əsasən, 3 yaşkdə olan heyvanın kütləsi 72 kq-dır. Buradan bir yaşkdə olan heyvanın kütləsi tapılır. $72 \text{ kq} : 3 = 24 \text{ kq}$.


- Hər bağdan neçə kilogram heyva yiğildiğini tapmaq üçün misallar yazılır.

$$7 \cdot 24 \text{ kq} = 168 \text{ kq} \quad 4 \cdot 24 \text{ kq} = 96 \text{ kq}$$

Cavab. Birinci bağdan 168 kq, ikinci bağdan isə 96 kq heyva yiğildi.

Müzakirə. Müəllim əlavə suallar verə bilər; məsələn: – İki bağdan cəmi neçə kq heyva yiğildi? Bunu necə tapa bilərsiniz?

Müəllimin nəzərinə! Ümumiləşdirici tapşırıqların sonuncu məsələsi şagirdlər üçün nisbətən çətin tapşırıqlardan biridir. Ona görə də bu cür tapşırıqlara bənzər məsələləri şagirdlərlə işləmək məqsədəyündür. Şagirdlərə verilən təsvirlərə uyğun məsələ qurub həll etməyi tapşırmaq olar:



Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 38	Tam və bərabər hissələr. Kəsr	2	40	35
Mövzu 39	Ədədin hissəsi	2	42	37
Mövzu 40	Kəsrlərin müqayisəsi	2	44	39
	Ümumiləşdirici tapşırıqlar	2	46	42
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		8		

Bölmənin qısa icmalı

Şagirdlər indiyə qədər tam ədədləri öyrənmişlər. Bu bölmədə isə onlar kəsrlərlə tanış olacaqlar. Bölmənin birinci mövzusunda kəsrlər haqqında ilkin təsəvvürlər formalaşdırılır. Kəsrlər əvvəlcə sadə həndəsi fiqurların hissələrini təsvir etməklə öyrədilir. Bu zaman, əsasən, surəti 1 olan kəsrlərdən başlanılır. Verilmiş fiqur vahid kimi qəbul olunur və onun hissələri kəsrlə ifadə olunur. İkinci mövzuda ədədin kəsrlə ifadə olunan hissələri haqqında məlumat verilir. Bu mövzuda ədədin kəsrlə verilmiş hissəsinin tapılması iki mərhələdə öyrədilir: əvvəlcə ədədin hissəsi kəsrlə ifadə olunur, sonra isə ədədin kəsrlə verilmiş hissəsi tapılır. Üçüncü mövzu məxrəcləri eyni olan kəsrlərin müqayisəsinə həsr olunur. Bunun üçün əsas strategiya olaraq kəsr zolaqlarından istifadə olunur.

Nəyə diqqət etməli?

Şagirdlər bu bölmədə kəsrlərlə ilk dəfə tanış olurlar. Kəsrin mənasını və düzgün yazılışını öyrənirlər. Çox zaman şagirdlər damalı dəftərdə kəsrləri yazarkən kəsr xəttini, kəsrin surətini və məxrəcini düzgün yaza bilmirlər. Müəllim ədədləri damalarda yazmağı, kəsr xəttini isə damaların arasındaki xəttin üzəri ilə çəkmək lazım olduğunu vurğulamalıdır. Şagirdlər kəsirin surətinə və məxrəcinə ayrı-ayrı ədədlər kimi baxırlar. Onlara kəsrin özünün bir ədəd olduğunu başa düşmək çətindir. Bunun üçün kəsr ədədləri ədəd oxunda təsvir edib digər ədədlərlə eyni məna daşıdığını izah etmək olar. Kəsrləri müqayisə edərkən, müqayisə işarələri ədədlərin müqayisəsində olduğu kimi damaların içində deyil, arasında yazılır.

Riyazi dilin inkişafı

Kəsrləri öyrənərkən ilk növbədə onların düzgün oxunması xüsusi əhəmiyyət kəsb edir. Əvvəlcə məxrəc, sonra isə surət oxunur. Fiqurların hissələrini söyləyərkən, məsələn, dairənin üçdə bir hissəsi, kvadratın dörddə üç hissəsi və s. kimi söylənilir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər


Tam, hissə, kəsr, kəsr xətti, kəsrin surəti, kəsrin məxrəci, bərabər kəsrlər

Öncədən vacib olan bilik və bacarıqlar

- Tam və hissə
- Müstəvi fiqurlar
- Vurma və bölmə vərdişləri
- Müqayisə
- Ədəd oxu

Fənlərarası integrasiya

Gündəlik həyatda vahiddən kiçik ədədlərə çox rast gəlinir. Ölçmədə, pullarla əməliyyat zamanı, saatdan istifadə edərkən vahiddən kiçik ədədlərlə işləməli oluruq. Texnologiya, təsviri incəsənət, musiqi (çərək notlar), bədən tərbiyəsi və digər fənlərdə “yarısı”, “üçdə biri”, “dörddə biri” və s. terminlərdən istifadə olunur. Azərbaycan dili dərslərində oxu materiallarının həcmini ölçmək üçün yarım səhifə, səhifənin üçdə biri və s. kimi ölçü vahidlərindən istifadə olunur.



Mövzu 38

Tam və bərabər hissələr. Kəsr

- Dərslik: səh. 40
- İş dəftəri: səh. 35

Təlim məqsədləri

- Tamı əşyalarla, sadə həndəsi fiqurlarla təsvir edir və onun bərabər hissələrini nümayiş etdirir (1.1.8).
- Tamın bərabər olan və bərabər olmayan hissələrini fərqləndirir (1.1.8).
- Verilmiş sadə fiquru bərabər hissələrə bölür (1.1.8).
- Tamın hissəsini kəsrlə ifadə edir (1.1.8).
- Sadə həndəsi fiqurun kəsrlə verilmiş hissəsini müəyyən edir (1.1.8).
- Kəsri oxuyur və yazır (1.1.8)
- Kəsr xəttini, kəsrin surətini və məxrəcini yazır (1.1.8).
- Kəsrləri ədəd oxunda təsvir edir (1.3.7).

Köməkçi vasitələr: 5 alma, stikerlər, hər şagird üçün 3 ədəd ağ kağızdan kəsilmiş dairə və düzbucaqlının fiqurları.

Elektron resurslar:

1. https://youtu.be/PGLPwW_fCfw
2. <https://youtu.be/BzVjKlvbPEY>
3. <https://youtu.be/SZaXtOHNh6s>
4. <https://youtu.be/KPwC2hTKL4I>
5. https://youtu.be/n0FZhQ_GkKw
6. <https://youtu.be/FSTIQjxznUg>

Dərsin qısa planı

1. Şəkil üzrə iş. Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.

2. Araşdırma-müzakirə. Tortun 3 nəfər arasında bərabər bölünməsi.

3. Öyrənmə. Tamın bərabər hissələri.

4. Bələdçi. Bərabər hissələrə bölünən şirniyyatın seçilməsi.

5. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1–3.

6. Öyrənmə materialı. Kəsrin yazılışı, kəsr xətti, kəsrin məxrəci və surəti.

7. Müstəqil iş. Dərslik: tap. №3, 4. İD: tap. №4–7.

8. Məsələ həlli. Dərslik: tap. №5, 6. İD: tap. №8, 9.

9. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Tam və onun bərabər bölünmüş hissələri həndəsi fiqurlar və parça üzərində izah edilir. Şagirdlər kəsrin yazılışı, kəsr xətti, kəsrin surəti və məxrəci ilə tanış olurlar. Kəsrin ədəd oxunda təsvirini öyrənirlər. Fiqurun kəsrə uyğun hissəsini və qeyd olunmuş hissəyə uyğun kəsri müəyyən edirlər.

Müəllimin nəzərinə! Kəsrlər haqqında təsəvvürlər, adətən, 3 model üzərində (həndəsi fiqurlar, uzunluq və əşyalar çoxluğu) formalasdırılır.

Bu zaman, əsasən, surəti 1 olan kəsrlərdən başlanılır. Riyaziyyatda surəti 1 olan kəsrlər vahidin hissələri, yaxud **alikrot kəsrlər** adlanır. Verilmiş fiqur vahid kimi qəbul olunur və onun hissələri kəsrlə ifadə

olunur. Kəsrlərin başqa bir mənəsi da bölmə olduğundan surəti 1 olan kəsrlərdən başlamaq daha məqsədə uyğundur. Sonra isə surəti 2, 3 və daha böyük ədədlər olan düzgün kəsrlər izah olunur. 3-cü sinifda yalnız düzgün kəsrlər (surəti məxrəcindən böyük olmayan) öyrədiləcək.

Kəsrlərin öyrədilməsi modelləri

Model	Təsvir	Vasitələr
Həndəsi fiqurlar	Kəsr fiqurun hansı hissəsinə təsvir edir.	Dairə və çoxbucaqlılar
Uzunluq	Uzunluq və ya məsafənin hissəsi kəsrlə təsvir edilir.	Ədəd oxu, kəsr zolaqları, iki obyekt arasındakı məsafə
Əşyalar çoxluğu	Kəsr əşyalar çoxluğunun bir hissəsini təsvir edir.	Əşyalar sayı, ədədlər

Şəkil üzrə iş. Texniki imkanı olan siniflərdə bölmənin ilk səhifəsi proyektorla ekrana verilə bilər. Əvvəlcə şəkil şərh edilir, sonra isə suallar cavablandırılır. 1-ci sual pitsa qabında hissələrin izlərinə görə cavablandırıla bilər. 2-ci suala cavab vermək üçün hər uşağın əlində olduğu hissələrlə qabdakı hissələr toplanır. Bölünmüş 6 hissə bərabər olaraq 3 uşağa paylanarsa, hər birinə 2 hissə düşər.

Akvariumda 15 balıqdan 5-i qırmızıdır. Sonuncu sual ilk baxışdan çəşdirci görünənə də, ona çox sadə cavab verilir:

– Bütün balıqların yarısının qırmızı olması üçün qırmızı və göy balıqların sayı bərabər olmalıdır. 10 göy və 5 qırmızı balıq varsa, onların sayının bərabər olması üçün akvariuma 5 qırmızı balıq da əlavə olunmalıdır.

Müəllim şagirdlərə oxşar suallar verə bilər:

– Akvariumdan neçə göy balıq çıxarılsada, göy balıqlar bütün balıqların yarısı olar?

Mövzuya yönəltmə. Müəllim stolun üstünə 4 eyni alma qoyur və lövhəyə 4 şagird çıxarır. O, şagirdlərə tapşırıq verir:

– Almaları öz aranızda bərabər bölün.

Hər uşaq 1 alma götürür. Bu uşaqlar əyləşir və başqa 4 şagird dəvət edilir. Müəllim qaba daha bir alma qoyur və deyir:

– Bir almanın aranızda bərabər necə bölmək olar? Uyğun suallarla şagirdləri bu cavablara istiqamətləndirmək olar:

– Əgər biçaq olsaydı, almanın 4 bərabər yerə bölmək olardı.

Müəllim biçaqla almanın 4 bərabər yerə böldür və hər uşağa bir dilim verir. Müəllim:


– Bir almanın 4 yerə böldükdə hərənizə almanın hansı hissəsi düşdü?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq lövhəyə stikerlər yapışdırmaqla modelləşdirilə bilər. Müəllim soruşur:



– Siz tortu necə kəssəniz, hər biriniz eyni miqdarda tort düşər?

Uşaqlar müxtəlif cavab variantları söyləyə bilərlər. Bunu belə təsvir etmək olar.



ÖYRƏNMƏ Kəsr haqqında ilkin anlayışları əyani nümunələrlə izah etmək daha məqsədəuyğundur. Bunun üçün müəllim əvvəlcədən dərslikdəki kimi göstərilən hissələri rənglənmiş dairələri nümayiş etdirə bilər. Şagirdlərə “tam”, “vahid” anlayışları izah edilir. Onlar aşağı siniflərdən “tam” və “hissə” anlayışları ilə artıq tanışdırılar. Ədəd üçlüyü ilə tanış olarkən tam və onun hissələri ilə tanış olmuşlar. Bu barədə biliklər xatırladıla bilər. Bu zaman qeyd olunur ki, ədəd üçlüyündə hissələr ixtiyari ola bilərdisə, kəsrlərdə tamın hissələri bir-birinə bərabər olmalıdır. “Fikirləş!” rubrikasındaki sual vahid parça üzərində kəsr anlayışının izah olunmasına xidmət edir.

Müəllimin nəzərinə! Vahid parça üzərində kəsrlərin təsviri ilə bağlı tapşırıqları artırmaq da olar. Bu, ədəd oxunda kəsrlərin təsvir edilməsini başa düşməyə yardım edir. Tam və bərabər hissələri başa düşən şagird kəsrlərin mənasını, düzgün yazılışını, ədədin hissəsini, kəsrlərin müqayisəsini də düzgün anlayacaq, məsələ həlli zamanı kəsrin surət və məxrəcini düzgün müəyyən edəcəkdir.

BƏLƏDÇİ Şəkillərə əsasən, bərabər hissələrə bölməmiş şirniyyatları tapmaq tələb olunur: b) və d) bəndlərində təsvir edilən şirniyyat bərabər hissələrə bölünüb.


Praktik tapşırıq. Cütlərlə iş. Hər cütün qarşısında kağızdan kəsilmiş üç düzbucaqlı qoyulur. Cütlər üç tapşırıq yerinə yetirməlidir: a) düzbucaqlını 2 bərabər hissəyə bölüb bir hissəsini rəngləməlidirlər; b) düzbucaqlını 3 bərabər hissəyə bölüb bir hissəsini rəngləməlidirlər; c) düzbucaqlını 4 bərabər hissəyə bölüb bir hissəsini rəngləməlidirlər. Tapşırıqları tez və düzgün yerinə yetirən cüt qalib gəlir.

MÜSTƏQİL İŞ 1 və 2-ci tapşırıqlar yerinə yetirilir. Tapşırıqlar oxşar olsa da, 1-ci tapşırıqda figurların bərabər hissələrini, 2-ci tapşırıqda isə parçanın bərabər hissələrini müəyyən etmək nəzərdə tutulur. Bu tapşırıqlarda əvvəlcə figurların neçə bərabər hissəyə bölündüyü müəyyən edilir. Sonra isə bu hissələrdən neçəsinin boyandığı müəyyən edilir. Məsələn, 1-ci figur üçün belə cavab verilməlidir:


– Üçbucaq (figurun adını demək məqsədəuyğundur) iki bərabər hissəyə bölünüb. Onlardan biri rənglənib. Başqa sözə, üçbucağın ikidə bir hissəsi rənglənib.

Öyrənmə materialı. Kəsrin yazılışı və oxunuşu izah edilir. Ədəd oxunda kəsrin təsviri verilir.

Müəllimin nəzərinə! İndiya kimi şagirdlər ədəd oxunda yalnız tam ədədlərin təsvirini öyrənmişlər. Bu sinifdə kəsrlərin təsviri zamanı isə $[0;1]$ parçasına baxılır. Bunu belə təsvir etmək olar:



Şagirdlərə ədəd oxunda 0 və 1 ədədlərinin kəsrlərlə təsviri təqdim edilir.



Şagirdlərə kəsrin yazılışını damalı dəftərdə başa salmaq məqsədəuyğundur. Kəsr xətti çəkilir, xəttin altında dama buraxılmadan kəsrin məxrəci, üstündə isə kəsrin surəti yazılır. Əgər bu kəsrin altında yenə kəsr yazımaq lazımlı gələrsə, o zaman yuxarıdakı kəsrin altında 2 dama ötürülüb yazılır. Kəsrin yanında hər müqayisə, yaxud əməl işarəsi yazımaq lazımlı gələrsə, bunu kəsr xətti ilə eyni səviyyədə yazmaq lazımdır.

$\frac{1}{2}$	$\frac{1}{4}$	$\frac{3}{4}$	$\frac{2}{5}$	$\frac{4}{5}$	$\frac{6}{8}$
$\frac{1}{6}$	$\frac{2}{7}$	$\frac{3}{7}$	$\frac{4}{8}$	$\frac{5}{8}$	$\frac{7}{8}$

Yuxarı siniflərdə qarşılıq ədədləri yazılıqla bu yazılış bir qədər fərqlənəcək. Bu barədə yuxarı siniflərdə əlavə məlumat veriləcək.

Kəsrləri yazımaqdə çətinlik çəkən şagirdlərə bu bacarıqları təkmilləşdirmək üçün daha çox tapşırıq verilə bilər.

MÜSTƏQİL İŞ 3-cü və 4-cü tapşırıqlar fərdi, yaxud qrup şəklində yerinə yetirilə bilər. Sonra qrupların işi bütün siniflə müzakirə edilir.

Sıralararası oyun. Sinifdə şagirdlərin oturduqları sıralar boyu belə bir oyun keçirilir: yazı taxtası sıraların sayına görə 3 hissəyə bölünür. Müəllim “Start!” komandası verən kimi hər sıradan bir şagird yazı taxtasına yaxınlaşır və müəllimin sözə dediyi kəsrini yazar. Yazıb bitirən kimi yerinə keçir və sıradan növbəti şagird yazı taxtasına yaxınlaşır. Müəllim başqa kəsr deyir və oyun belə davam edir. Bu oyunda cəldlik və diqqət əsas şərtidir. Müəllim kəsrləri bir dəfə söyləyir və şagirdləri diqqətli olmağa çağırır. Müəllimin söylədiyi kəsrlərin hamisini düzgün və tez yanan sıra qalib gəlir.

MƏSƏLƏ HƏLLİ 5. Samirin 4 yerə böldüyü fiquru tapmaq tələb olunur.

Cəlbetmə. Hər şagird kvadrat vərəq götürür. Müəllimin göstərişi ilə kvadrat əvvəlcə iki bərabər hissəyə qatlanır. Sonra yenə iki bərabər hissəyə qatlanır. Sonra vərəqlər açılır və qatlanma yerlərindən xətlər çəkilir.

Müəllim sual verir:

– Vərəq neçə hissəyə qatlandı? Kiçik hissələr tamın hansı hissələridir?

Məsalənin həlli:


Məsələdə fiqurların bölünmüş hissələrinin bərabərliliyini müəyyən etmək tələb olunur. Təsvir olunan fiqurların hissələri müqayisə olunur. Bu fiqurlardan yalnız altıbucaqlı və üçbucağın hissələri bərabərdir. Samir fiquru 4 yerə böldüyü üçün, deməli, fiqur altıbucaqlıdır.

Cavab. Samir altıbucaqlını 4 bərabər yerə bölmüşdü.

Müzakirə. Məsələni praktik olaraq icra etmək olar. Kağızdan kəsilmiş altıbucaqlı 2 dəfə yarı bölünür və qatlanmış yerləri xətlə çəkilir. Altıbucaqlını 4 bərabər yerə daha necə bölməyin mümkün olduğu müzakirə edilir.

6. Məsələdə mağaza və aptekin yerini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim yazı lövhəsində belə bir ədəd oxu çəkir və hər bir hərfin yerini soruşur.



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Tamı və onun hissələrini əşyalarla təsvir edir.	Sual-cavab, tapşırıq, məsələ	İş vərəqləri, darslik, İD
Sadə fiquru verilmiş sayıda hissələrə bölmər.	Praktik tapşırıq, , məsələ	Darslik, İD
Tamın hissələrini kəsrə ifadə edir.	Sual-cavab, tapşırıq, məsələ	Darslik, İD
Söylənən kəsrini yazar.	Oyun, sual-cavab, tapşırıq	Yazı lövhəsi, darslik, İD
Yazılmış kəsrini oxuyur.	Sual-cavab, tapşırıq	Darslik, İD
Kəsrleri ədəd oxunda təsvir edir.	Tapşırıq, məsələ	Darslik, İD

Mövzu 39

Ədədin hissəsi

- **Dərslik:** səh. 42
- **İş dəftəri:** səh. 37


Təlim məqsədləri

- Əşyalar çoxluğunundakı əşyaları tamın hissəsi kimi modelləşdirir (1.3.7).
- Verilmiş ədədin kəsrə ifadə olunan hissəsini tapır (1.3.7).
- Kəsrler ədəd oxunda təsvir edir (1.3.7).
- Üçəməlli məsələləri həll etmək üçün uyğun ifadələr yazar və qiymətini tapır (1.3.6).
- Köməkçi vasitələr:** rəngli muncuqlar, noxud, lobya dənələri, rəngli kağızlardan kəsilmiş üçbucaqlar,

Müəllim hərflərin yerini kəsrlərlə təsvir edir və şagirdlərlə birlikdə cavabları müzakirə edirlər.

Məsələnin həlli:

• Ədəd oxunun neçə hissəyə bölündüyü müəyyən edilir. Ədəd oxunu daftərə çəkmək olar. Bu zaman hər bölgünün yeri qeyd edilir və suallar cavablandırılır. Hər bir hissənin $\frac{1}{7}$, $0 = \frac{0}{7}$ və $1 = \frac{7}{7}$ olduğu izah edilir.



Cavab. Mağazanın yeri A, aptekin yeri C nöqtəsinə uyğundur. Lalə B nöqtəsinə çatlıqda yolun $3/7$ hissəsini keçib, $4/7$ hissəsi qalıb.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur.

Layihə. Şagirdlər evdə ağ kağızdan müxtəlif fiqurlar kəsir, onları xətlə bərabər hissələrə bölmər və müxtəlif hissələri rəngləyir. Rənglənmiş hissələrə uyğun kəsr-lər yazılır.

maqnit, bir neçə ədəd alma və armud (yaxud mulyaj) rəngli stikerlər.

Elektron resurslar:

1. <https://youtu.be/nQUgBAsW2KA>
2. <https://youtu.be/D4DL4UleRul>
3. <https://youtu.be/biCV6QGirW4>
4. <https://youtu.be/YTPJfZGB2xQ>
5. <https://youtu.be/A7IPjiisS7g>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Sarı və qırmızı muncuqlar bütün muncuqların hansı hissəsini təşkil edir.
- Öyrənmə.** Əşyaların qrupunun bərabər hissələrinin kəsrə ifadə olunması.
- Bələdçi.** Armudlar qabdakı meyvələrin hansı hissəsini təşkil edir.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1–5.

5. Öyrənmə materialı. Ədədin kəsrə ifadə olunan hissəsinin tapılması.

6. Müstəqil iş. Dərslik: tap. №3–7. İD: tap. №6–8.

7. Məsələ həlli. Dərslik: tap. №8, 9. İD: tap. №9–10.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər əşyalar qrupunun hissələrini kəsrə ifadə etməyi, ədədin hissəsini tapmağı öyrənirlər.

Müəllimin nəzərinə! Dərsdə ədədin hissəsinin tapılması iki mərhələdə öyrənilir. Birinci mərhələdə (1-ci öyrənmə materialı) əşyalar qrupu və onun altqrupu verilir, bu altqrupun bütün qrupun hansı hissəsini təşkil etdiyi tapılır. Bu zaman ədəd çoxluğun elementlərinin sayı kimi qəbul olunur, verilmiş altçoxluq isə kəsrə ifadə olunur. Yəni çoxluq verilir və onun altçoxluğu kəsrə ifadə edilir. İkinci materialda isə (2-ci öyrənmə materialı) ədəd və kəsr verilir, ədədin kəsrə ifadə olunan hissəsi tapılır. Beləliklə, birinci materialda ədəd və onun hissəsi verilir, kəsr tapılır. İkinci materialda isə ədəd və kəsr verilir, uyğun hissə tapılır.

Mövzuya yönəltmə. Müəllim belə bir sxem çəkir və şagirdlərə suallar verir:




– Şəkildəki zolaq neçə düzbucaqlıdan ibarətdir?

Sonra bu düzbucaqlılardan bəzilərini rəngləyir və suallar verir:

– Bu düzbucaqlıların neçəsi rənglənib? Bütün düzbucaqlılara tam kimi baxılarsa, rənglənmiş düzbucaqlılar tamın hansı hissəsini təşkil edər?

Tam




ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı praktik olaraq yerinə yetirmək olar. Muncuq əvəzinə noxud, lobya dənələrindən istifadə etmək mümkündür. Qızlar muncuqlardan, oğlanlar isə rənglənmiş noxud, lobya dənələrindən istifadə etməklə müzakirələrə qoşula bilərlər. Şagirdlər sarı, yaxud qırmızı muncuqları sayıb ümumi muncuqların hansı hissəsi olduğunu müəyyən edirlər.

ÖYRƏNMƏ Müəllim əyanılıyi təmin etmək üçün 3-ü yaşıl, 4-ü isə narancı rəngdə olan kağızdan kəsilmiş üçbucaq bayraqları maqnitlə lövhəyə bərkidə bilər. Sözlə deyilmiş kəsrər yazı taxtasında kəsr şəklində yazılır. Müəllim bayraqların sayını dəyişməklə müxtəlif nümunələr də verə bilər.

BƏLƏDÇİ Nümunə tapşırığının müxtəlif əşyalarla əyani göstərilməsi və izah edilməsi məqsədənəyğundur.

MÜSTƏQİL İŞ 1-ci tapşırıq qruplarla yerinə yetirilir. Tapşırığın bütün bəndləri bütün qruplar tərəfindən cavablanmalıdır. Bu məqsədlə müəllim hər qrupa digərlərindən fərqlənən 4 eyni rəngdə stiker verir.

“Başlayın!” komandası ilə qruplar stikerlərə a) bəndinə uyğun kəsr yazır və yazı lövhəsinə yapışdırır. Sonra digər bəndlər yerinə yetirilir; məsələn:



2. Soruşulan fiqurların sayı kəsrə yazılır. Müəllim əvvəlcə çərçivədə neçə fiqur olduğunu soruşur (8).


Deməli, hər bir fiqur bütün qrupların $\frac{1}{8}$ hissəsini təşkil edir. Fiqurların ümumi sayı kəsrin məxrəcini, soruşulan fiqurların sayı isə surətini təyin edir.

- Düzbucaqlılar bütün fiqurların $\frac{2}{8}$ hissəsini təşkil edir.
- Üçbucaqlar fiqurların $\frac{3}{8}$ hissəsini təşkil edir.
- Üçbucaq olmayan fiqurlar bütün fiqurların $\frac{5}{8}$ hissəsini təşkil edir.

Öyrənmə materialı. Dərsin əvvəlindəki öyrənmə materialı ilə ikinci material principcə bir-birinin tərsidir. Birinci materialda çoxluq verilir, onun hissəsi kəsrə ifadə olunur. İkinci materialda isə ədəd verilir onun kəsrə ifadə olunan hissəsi tapılır.

Müəllimin nəzərinə! Ədədin hissəsini izah edərkən bu ədədə hər hansı bir çoxluğun elementlərinin sayı kimi baxmaq lazımdır. Riyaziyyatda buna “çoxluğun gücü” deyilir.

Ədədin hissəsini tapmaqla sadə həndəsi figurun hissəsini tapmaq arasında əlaqəni şagirdlərə belə izah etmək olar. Məsələn, tutaq ki, 9-un $\frac{2}{3}$ hissəsini tapmaq lazımdır. 9 kürəciyi düzbucaqlıya yerləşdirək. Düzbucaqlının $\frac{2}{3}$ hissəsini tapmaq üçün onu 3 bərabər hissəyə bölib ikisini götürmək lazımdır. Düzbucaqlını 3 yerə elə bölek ki, hər hissəyə kürəciklər də bərabər sayda paylansın. Sonra üç hissədən ikisini seçək:



Təsvirdən göründüyü kimi, kürəciklərin ümumi sayını tam qəbul edib onun hissəsini tapmaq düzbucaqlının uyğun hissəsini tapmaqla eyni mənaya gəlir: əvvəlcə 3 yerə bölib 1 hissəsi tapılır, sonra isə hissələrin verilmiş sayına vurulur. Beləliklə, 9-un $\frac{2}{3}$ hissəsini tapmaq üçün əvvəlcə onun $\frac{1}{3}$ hissəsi tapılır. Bu, 3-ə bərabərdir. Sonra isə 2-yə vurulur. $3 \cdot 2 = 6$. 12-nin $\frac{2}{3}$ hissəsini tapmaq üçün əvvəlcə $\frac{1}{3}$ hissəsi tapılır. $12 : 3 = 4$.

Sonra 2-yə vurulur: $4 \cdot 2 = 8$. Beləliklə, 9-un $\frac{2}{3}$ hissəsi 6-ya, 12-nin $\frac{2}{3}$ hissəsi isə 8-ə bərabərdir. Bu nümunələrin davamını şagirdlərdən də soruşmaq olar.

3-7. Tapşırıqlar fərdi, cütlərlə və ya qrup şəklində də yerinə yetirilə bilər.

6-ci tapşırığı belə yazmaq olar:

$$48 : 4 \cdot 3 = 36$$

$$60 : 5 \cdot 4 = 48$$

$$36 < 48$$

7-ci tapşırıq isə aşağıdakı kimi yazılıa bilər:

$$54 : 9 \cdot 5 = 30$$

$$15 : 5 \cdot 2 = 6$$


$$30 + 6 = 36$$

Məsələ Həlli 8. Məsələdə sinifdə 24 şagirdin $\frac{3}{8}$ hissəsinin əlaçı olduğunu bilərək onların sayını tapmaq tələb olunur. Uyğun ifadənin qiyməti tapılır:

$$24 : 8 \cdot 3 = 9.$$

9. Məsələdə məktəbdə parka qədər yolun uzunluğunun 400 m olduğunu bilərək verilən sxemə əsasən suallara cavab verilməsi tələb olunur.

Cəlbetmə. Müəllim məsələnin şərtini sxematik təsvir edə bilər.



Məsələnin həlli:

- Market 400 metrlik yolun $\frac{1}{4}$ hissəsində yerləşdiyi üçün əvvəlcə bu məsafə tapılır: $400 \text{ m} : 4 \cdot 1 = 100 \text{ m}$
- Zoomağaza 400 m-lik yolun $\frac{3}{4}$ hissəsində yerləşir.

$$400 \text{ m} : 4 \cdot 3 = 300 \text{ m}$$

- Marketdən parka qədər yolun uzunluğunu tapmaq üçün bütün yolun uzunluğundan məktəbdən marketə qədər yolun uzunluğunu çıxməq lazımdır:

$$400 \text{ m} - 100 \text{ m} = 300 \text{ m}$$

Cavab. 100 m; 300 m; 300 m.

Müzakirə. Məsələni başqa yolla həll etməklə cavablanın doğruluğunu yoxlamaq olar. Bütün yol tam qəbul edilir, sxemə əsasən yol 4 bərabər hissəyə bölündür. Deməli, hər hissə 100 m-dir. Onda zoomağazaya qədər yolun uzunluğunun $3 \cdot 100 = 300 \text{ m}$, marketdən parka qədər $100 + 100 + 100 = 300 \text{ m}$ olduğu tapılır. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyalar çoxluğununu tam qəbul edir və onun hissəsini kəsrlə ifadə edir.	Sual-cavab, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Əşyalar qrupunun kəsrlə verilmiş hissəsini ayırrı.	Sual-cavab, tapşırıq	Dərslik, İD
Ədədin kəsrlə verilmiş hissəsini məxrəcə bölib surətə vurmaqla tapır.	Misal, praktik tapşırıq, məsələ	Dərslik, İD
Ədəd oxunda $[0;1]$ parçasını vahid qəbul edir və kəsri təsvir edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 40

Kəsrlərin müqayisəsi

- Dərslik:** səh. 44
- İş dəftəri:** səh. 39

Təlim məqsədləri

- Ədədin kəsrlə ifadə olunan hissələrini müqayisə edir (1.3.7).
- Kəsr zolaqlarından və digər modellərdən istifadə etməklə kəsrləri müqayisə edir (1.3.7).
- Verilmiş kəsrə bərabər olan kəsrləri müəyyən edir (1.3.7).
- Məxrəcləri eyni olan kəsrləri müqayisə edir (1.3.7).
- Kəsrlərin müqayisəsini konkret əşyalarla, həndəsi figururlarla, ədəd oxunda təsvir edir (1.3.7).
- Üçəməlli məsələləri həll etmək üçün uyğun ifadələr

yazır və qiymətini tapır (1.3.6).

Köməkçi vasitələr: rəngli kağızlar, kağızdan kəsilmiş kəsr zolaqları, iş vərəqləri.

Elektron resurslar:

- [1. https://youtu.be/PmWnMtLBjZM](https://youtu.be/PmWnMtLBjZM)
- [2. https://youtu.be/_BcElGczDfA](https://youtu.be/_BcElGczDfA)
- [3. https://youtu.be/m9lml7QbbE](https://youtu.be/m9lml7QbbE)
- [4. https://youtu.be/2zcGV35sD2c](https://youtu.be/2zcGV35sD2c)
- [5. https://youtu.be/5Zcl_gUBhzg](https://youtu.be/5Zcl_gUBhzg)
- [6. https://youtu.be/lr3CeF7DejE](https://youtu.be/lr3CeF7DejE)

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Rəngli zolaqların uzunluqlarına görə müqayisəsi.
- Öyrənmə.** Məxrəcləri eyni olan kəsrlərin müqayisəsi.
- Bələdçi.** Təsvirlərə uyğun kəsrlərin müqayisəsi.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1–5.

5. Öyrənmə materialı. Bərabər kəsrlər.

6. Müstəqil iş. Dərslik: tap. №3, 4. İD: tap. №6–8.

7. Məsələ həlli. Dərslik: tap. №5. İD: tap. №9–10.

8. Formativ qiymətləndirmə.


Dərsin məzmunu. Dərsdə məxrəcləri eyni olan kəsrlərin müqayisəsi öyrədilir. Kəsrlərin bərabərliyi izah olunur.

Müəllimin nəzərinə! Kəsr zolaqları. Riyaziyyatın mücərrəd anlayışlarını başa düşməkdə çətinlik çəkən şagirdlər kəsr ədədlərini kəsr zolaqları vasitəsilə daha yaxşı anlayırlar. Kəsr zolaqları şagirdlərə aliquot (surəti 1 olan) kəsrləri vizual olaraq nümayiş etdirir və vahidin müxtəlif cür bərabər hissələrə bölündüyüni göstərir. Bu hissələri yanaşı qoymaqla şagirdlər kəsrləri vizual olaraq müqayisə edə bilərlər. Bu zolaqlar vasitəsilə şagirdlər kəsrlər üzərində müxtəlif riyazi əməlləri daha asan yerinə yetirə bilərlər.


Kəsr zolaqları şagirdlərdə bəzi bacarıqlar formalasdırı:

- kəsr zolaqlarının zirvəsində dayanan zolağın vahidi (yaxud tamı), hissələrin isə surəti 1 olan kəsrləri ifadə etdiyini başa düşürərlər;
- bu zolaqlar vasitəsilə surəti vahid olan, düzgün və düzgün olmayan kəsrləri modelləşdirirlər;
- məxrəcləri eyni və ya fərqli olan kəsrləri müqayisə edirlər;
- kəsrlər üzərində riyazi əməllər yerinə yetirirlər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərlə birlikdə rəngli kağızlardan kəsr zolaqları hazırlayırlar. Bunun üçün əvvəlcə uzunluğu vahid qəbul olunacaq zolaq götürürülür.




Sonra kağızları bərabər hissələrə qatlamaqla və qat yerlərindən kəsməklə kəsr zolaqları hazırlanır. Onlar şəkildəki kimi yanaşı qoyulur.



Müəllim bunu özü də nümayiş etdirə bilər. Onun əvvəlcədən kəsib hazırladığı zolaqları yazı lövhəsinə maqnitlə yapışdırıb şagirdlərə nümayiş etdirməsi məqsədə uyğundur. Müəllim şagirdlərə bərabər kəsrləri modelləşdirməyi tapşırı bilər; məsələn:

– Zolaqlar arasından $\frac{1}{2}$ hissəni götürün. Onun altına uzunluqları bərabər olan hissələri yiğin.



ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq rəngli kağızlardan kəsilmiş kəsr zolaqları vasitəsilə praktik olaraq yerinə yetirilir. Bu tapşırığın praktik olaraq yerinə yetirilməsi çox əhəmiyyətlidir.

ÖYRƏNMƏ Məxrəcləri eyni olan kəsrlərin müqayisəsi öyrədilir. Bunu kəsr zolaqlarında və ya hissələrə bölünmüş dairələrlə nümayiş etdirmək məqsədə uyğundur. Əlavə nümunələr də göstərmək olar.


BƏLƏDÇİ Nümunə tapşırığı bərabər hissələrə bölünmiş iki zolaq üzərində izah edilir və kəsrlərin müqayisəsi yazılır. Qalan tapşırıqlar qrup şəklində yerinə yetirilə və cavablar bütün siniflə birlikdə müzakirə edilə bilər.

MÜSTƏQİL İŞ 1. Tapşırıq damalı vərəq üzərində yazılır. Kəsrlərin və müqayisə işarəsinin yazılışına xüsusi diqqət yetirilir. Belə ki, əvvəl ədədləri müqayisə edərkən ədədlər və müqayisə işarələri damaların içinde yazılırdısa, kəsrləri müqayisə edərkən işarələr damaların arasında yazılır.

$8 > 5$	$\frac{5}{7} > \frac{2}{7}$	$\frac{4}{13} < \frac{9}{13}$
---------	-----------------------------	-------------------------------


2. Tapşırıqda boş xanalara bir neçə ədəd yazılı bilər. Üçüncü sinifdə şagirdlərə yalnız düzgün kəsrlər öyrədildiyi üçün onların surətinin məxrəcindən kiçik olması xüsusi qeyd edilməlidir.

Öyrənmə materialı. “Ekvivalent”, yaxud “bərabər kəsrlər” anlayışı verilir. Şagirdlərə izah edilir ki, tam ədədlərdən fərqli olaraq bəzi kəsrlər fərqli yazılılsalar da, onların qiymətləri bərabər ola bilər. Bu, kəsrin əsas xassəsi ilə izah olunur: “Kəsrin surət və məxrəcini eyni ədədə vurdुqda və böldükdə əvvəlki kəsrə bərabər kəsr alınır”. Bunu kəsr zolaqlarında çox aydın görmək mümkündür.



Müəllimin nəzərinə! Kəsr zolaqlarından istifadə etməklə ekvivalent kəsrləri belə müəyyən etmək olar. Bunun üçün kəsr zolaqları çəkilmiş və xətkəşdən istifadə edilir. Tutaq ki, $\frac{2}{6}$ kəsrinə bir neçə ekvivalent kəsr tapmaq tələb olunur. Bunun üçün bu kəsri

İfadə edən zolaq tapılır və xətkeş həmin kəsrin səviyyəsində perpendikulyar olmaqla qoyulur. Eyni səviyyəli hissələr sadə karandaşa çərçivəyə alınır və uyğun kəsrərə yazılır.




Beləliklə:

$$\frac{1}{3} = \frac{2}{6} = \frac{3}{9}$$

Mövzuda məxrəcləri eyni olan kəsrərin müqayisəsi öyrədilsə də, bu üsulla məxrəcləri fərqli olan kəsrəri də müqayisə etmək olar; məsələn:

$$\frac{5}{6} * \frac{7}{9}$$


Uyğun kəsrərə tapılır, çərçivəyə alınır və xətkeşin köməyi ilə müqayisə olunur.



Deməli,

$$\frac{5}{6} > \frac{7}{9}$$


“Fikirləş!” rubrikasında təqdim olunan sual kəsr zolaqları ilə yuxarıda izah edildi. Ədəd oxunda isə bu kəsrərə belə təsvir etmək olar.



Kəsrərin müqayisəsi hissələrə bölünmiş dairələrlə də yerinə yetirilə bilər. Lakin bu halda dairələrin rənglənmiş hissələrini müqayisə etmək üçün bu hissələri üst-üstə qoymaq lazımdır. Bunu şəffaf kağızda, yaxud kalka kağızında yerinə yetirmək olar. Bu halda hər iki kəsr eyni radiuslu dairələrlə təsvir edilir və üst-üstə qoymaqla müqayisə olunur.

Cütlərlə praktik tapşırıq. Müəllim şəkildə göstərilən təsvirlərin daha çox variantını hazırlaya bilər. Hər cütə üç bənddən ibarət bir variant verilir.

Rəngli hissələrə uyğun kəsrərə yazın
və müqayisə edin.



3. Tapşırıq yuxarıdakı strategiyalardan biri ilə kəsr zolaqlarından istifadə etməklə yerinə yetirilə bilər.

Məsələ Həlli 4. Məsələdə torbadakı topları rənglərinə görə müqayisə etmək tələb olunur.

Cəlbetmə. Müəllim məsələni kəsr zolaqları ilə belə təsvir edə bilər.



Məsələnin həlli:

- Təsvirdə uyğun hissələr sayılır. Ən az top yaşıl, ən çox top isə göy rəngdədir.

- Hissələri sayımla cavab tapılır: topların yarısı göy rəngdədir.

- Torbadə 32 top olarsa, onlardan neçəsinin qırmızı, neçəsinin göy, neçəsinin isə yaşıl rəngdə olduğunu tapmaq üçün ədədin uyğun hissələri tapılır:

- Qırmızı $32 : 8 \cdot 3 = 12$.

- Göy $32 : 8 \cdot 4 = 16$.

- Yaşıl $32 : 8 \cdot 1 = 4$.

Cavab. 1) Ən az top yaşıl, ən çox top göy rəngdədir.

2) Topların yarısı göy rəngli toplardır. 3) 32 topdan 12-si qırmızı, 16-sı göy, 4-ü yaşıl rəngdədir.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabın doğruluğunu yoxlamaq üçün topların rənginə görə cəmini tapmaqla olar. $12 + 16 + 4 = 32$.

LAYİHD

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Kəsrələri fiqurlarla təsvir etməklə müqayisə edir.	Sual-cavab, praktik tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Kəsrələri müqayisə etmək üçün kəsr zolaqlarında uyğun uzunluqları müqayisə edir.	Sual-cavab, tapşırıq, məsələ	Kəsr zolaqları, dərslik, İD
Kəsr zolaqlarında verilmiş kəsrə bərabər olan kəsrələri müəyyən edir.	Tapşırıq, məsələ	Kəsr zolaqları, dərslik, İD
Məxrəcləri eyni olan kəsrələri surətlərinə görə müqayisə edir.	Tapşırıq	Dərslik, İD
Kəsrələri modelləşdirməklə əşyalarla, həndəsi fiqurlarla, ədəd oxunda təsvir etməklə onları müqayisə edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 46
- İş dəftəri: səh. 42

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi bölmə üzrə qazanılmış bılık və bacarıqları bir daha yoxlamaq və şagirdlərin zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bölmədə öyrənilmiş anlayışlar şagirdlər üçün yenidir. Bu dərs bölmənin hər mövzusunda qarşıya qoyulan təlim məqsədlərinə necə nail olunduğunu bir daha yoxlamağa imkan verir.

Müəllimin nəzərinə! Kəsrərlə tanış olan şagirdlər onları yazmağı, əşyalar qrupunun bərabər hissələrini kəsrələ, ədədin kəsrə ifadə olunan hissəsini ədədlə ifadə etməyi və kəsrələ müqayisə etməyi bacarmalıdır. Kəsrin məxrəcinin və surətinin nəyi ifadə etdiyini başa düşməlidirlər. Eyni kəsrə şəkillə, ədəd oxunda, kəsr zolaqlarında göstərməyi bacarmaq kəsrərləri başa düşməyi və onları müqayisə etməyi asanlaşdırır.

Mövzuya yönəltmə. Bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydalar müəllim tərəfindən şagirdlərə xatırladılır. Müəllim bölmədəki mövzularla bağlı müxtəlif suallar verə bilər. Suallar səsləndikcə şagirdlər izahat verir və nümunələr söyləyirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: tam, hissə, kəsr, kəsr xətti, kəsrin surəti, kəsrin məxrəci, bərabər kəsrərlər

TAPŞIRIQLARIN HƏLLİ

1. Bu tapşırığın əvvəlki oxşar tapşırıqlardan fərqi rənglənmiş hissələrin yanaşı olmamasıdır. Tapşırığı həll etməzdən əvvəl şagirdlərə izah olunur ki, rənglənmiş hissələrin ardıcıl olması vacib deyil. Əsas məsələ bu hissələrin bərabər olmasına.

2. Ədəd oxu dəftərə çəkilir və tapşırıq yerinə yetirilir. Şagirdlərlə aşağıdakı bərabərliklərin mənası müzakirə edilir:

$$\frac{0}{9} = 0 \quad \frac{9}{9} = 1 \quad \frac{0}{6} = 0 \quad \frac{6}{6} = 1$$

3. Hər tapşırıq addımlarla yerinə yetirilir. Məsələn, birinci tapşırıq aşağıdakı ardıcılıqla aparıla bilər.

$$56 : 7 \cdot 3 = 24$$


$$12 : 4 \cdot 2 = 6$$

$$24 + 6 = 30$$

5. Tapşırıq kəsr zolaqlarına əsasən yerinə yetirilir. Şagirdlər əvvəlki dərsdə oxşar tapşırıqları yerinə yetirmişlər.

6. Məsələdə kəndlinin bazara satmaq üçün 300 yumurta gətirdiyi, bu yumurtaların $\frac{5}{6}$ hissəsinin satıldığı bilərək neçə yumurta qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələni daha aydın başa düşmək üçün sxem çəkmək məqsədəyənəqədər.



Məsələnin həlli:

• Satılan yumurtaların sayı tapılır:

$$300 : 6 \cdot 5 = 250$$

• Qalan yumurtaların sayı tapılır:

$$300 - 250 = 50$$


Cavab. 50 yumurta qaldı.

Müzakirə. Məsələ başqa üsulla da həll edilə bilər.

Qalan yumurtalar bütün yumurtaların $\frac{1}{6}$ hissəsini təşkil etdiyi üçün belə hesablanır. $300 : 6 \cdot 1 = 50$.

7. Məsələdə bankada 54 kürəcik olduğu verilir. Samir bu kürəciklərin $\frac{5}{9}$ hissəsini, Lalə isə $\frac{2}{9}$ hissəsini götürdükdən sonra bankada neçə kürəcik qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələnin şərtini izah etmək üçün sxem çəkmək olar.



Məsələnin həlli:

- Samirin bankadan neçə kürəcik götürdüyü tapılır:

$$54 : 9 \cdot 5 = 30$$

- Lalənin bankadan neçə kürəcik götürdüyü tapılır:

$$54 : 9 \cdot 2 = 12$$

- Samirin və Lalənin bankadan cəmi neçə kürəcik götürdükləri tapılır:

$$30 + 12 = 42$$

- Bankada neçə kürəcik qaldığı tapılır:

$$54 - 42 = 12$$

Cavab. Bankada 12 kürəcik qaldı.

Müzakirə. Sxemə əsasən kürəciklərin $\frac{2}{9}$ hissəsi qaldı.

Bunu tapmaq üçün uyğun misal yazılır. $54 : 9 \cdot 2 = 12$

8. Məsələ praktik olaraq yerinə yetirilə bilər. Dairə 12 hissəyə bölündüyü üçün uyğun hissələr tapılır.

- 12-nin $\frac{1}{3}$ hissəsi $12 : 3 \cdot 1 = 4$. Elxan 4 hissəni boyadı.

- 12-nin $\frac{5}{6}$ hissəsi $12 : 6 \cdot 5 = 10$.

$10 - 4 = 6$. Deməli, Elxan 6 hissəni boyamalıdır.

9-cu BÖLMƏ

ƏDƏDLƏR (10 000-ə qədər). PULLAR

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 41	Dördraqəmli ədədlər	2	48	44
Mövzu 42	Pullarla hesablamalar	2	50	46
Mövzu 43	Gəlir, xərc, qazanc	2	52	48
	Ümumiləşdirici dərs	2	54	50
	KSQ	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		9		

Bölmənin qısa icmali

Bölmənin ilk mövzusu dördraqəmli ədədlərlə tanışlığa, sonrakı iki mövzusu isə pullara aiddir. 3-cü sinifdə 10 000-ə qədər ədədlərlə tanışlıq nəzərdə tutulur. İkinci mövzu pullarla müxtəlif hesablamalara aiddir. Pullarla hesablamalar şagirdlərdə hesablama vərdişlərini təkmilləşdirir, mücərrəd anlayışları konkretləşdirir. İndiyə kimi pullarla bağlı mövzuların verilməsində əsas məqsəd hesablama vərdişlərinin təkmilləşdirilməsi ilə yanaşı, həm də maliyyə savadlılığının əsasını qoymaq idi. Bölmənin üçüncü mövzusu maliyyə savadlılığına aiddir. Yuxarı siniflərdə bu bacarıqlar daha da inkişaf etdiriləcəkdir.

Nəyə diqqət yetirməli?

Şagirdlər, adətən, mərtəbə vahidlərinin sayı sıfır olan ədədləri dinlədikdə onları yazımaqdə çətinlik çəkirlər. Bu zaman müəllim bu ədədləri təsvir edərkən kublardan və ya mərtəbə cədvəlindən istifadə edə bilər. Uşaqlara başa salınır ki, mərtəbə vahidi səsləndirilməyəndə (məsələn: iki min beş) bu vahidin yerinə sıfır yazılır (2005). Manat-qəpik əlaqəsindən istifadə edərkən qəpikləri manata çevirmək üçün yüz-yüz saymaq qaydası, manatı qəpiyə çevirmək üçünsə 100-ə vurma qaydası yada salınır. Qazancın gəlir və xərcdən asılılıq düsturunu yadda saxlamaq lazımdır.

Riyazi dilin inkişafı

Dördraqəmli ədədləri oxumaq üçün əvvəlcə ən böyük mərtəbədən – minliklərdən başlanır. “Gəlir”, “xərc”, “qazanc” və “yiğim” anlayışlarının düzgün istifadəsinə diqqət yetirmək lazımdır. Şagirdlər qazanc və yiğim anlayışlarını səhv sala bilərlər. Xatırlatmaq lazımdır ki, qazanc hər hansı bir işdən əldə olunur, yiğim isə şəxsi gəlirdən formalaşır.

Bölmədə mənimmsədilən riyazi anlayış və terminlər

Təklik, onluq, yüzlük, minlik, dördraqəmli ədəd, gəlir, xərc, qazanc, yiğim

Öncədən vacib olan bilik və bacarıqlar:

- Mərtəbə, mərtəbə vahidi, rəqəmin mərtəbə qiyməti, mərtəbə cədvəli.
- Manat, qəpik.
- 1 000 dairəsində toplama-çıxma bacarıqları.
- Məbləğ, miqdar, qiymət.

Fənlərarası integrasiya

10 000-ə qədər sayımağa nümunə kimi stadionlardakı azarkeşləri, teatr və konsert zallarında tamaşaçıları, çay kənarında çay daşlarını və s.-ni göstərmək olar. Şagirdlərin gələcək həyatlarında alış-veriş məsələlərini inkişaf etdirmək üçün “Texnologiya” fənnində kağız pul modelləri hazırlamaqla, “Azərbaycan dili” və “Həyat bilgisi” fənlərində isə pullarla bağlı qənaət, israfçılıq, gəlir, xərc, yiğim, ailə büdcəsi kimi mətnlərlə sıx integrasiya oluna bilər.

Mövzu 41

Dördrəqəmli ədədlər

- Dərslik: səh. 48
- İş dəftəri: səh. 41

Təlim məqsədləri

- 0-10 000 arasında yazılmış ədədi oxuyur (1.1.1).
- 0-10 000 arasında şifahi söylənmiş ədədi yazar (1.1.1).
- 0-10 000 arasında ədədlərin sözlə yazılışını oxuyur (1.1.1).
- Dörd və çoxrəqəmli ədəddə minlikləri göstərən rəqəmi müəyyən edir (1.1.5).
- Verilmiş dördrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini və qiymətini müəyyən edir (1.1.5).
- Dördrəqəmli ədədi sözlərlə, rəqəmlərlə və mərtəbə qiymətlərinin cəmi kimi təsvir edir (1.1.5).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük, minlik kublar (kub bloklar) üzərində mərtəbə cədvəli çəkilmiş vərəq, ədəd oxu, üzərində tapşırıqlar yazılmış kartlar.

Elektron resurslar:


1. <https://youtu.be/Lgz9TktHZ98>
2. <https://youtu.be/QzldoVC9sio>
3. https://youtu.be/v_LcIQfOP9A

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** Anbarda olan kitabların sayıının tapılması.
- Öyrənmə.** 10 000-ə qədər sayma və ədədləri tanıma.
- Bələdçi.** Kubların sayını müxtəlif cür təsvir etmək.
- Müstəqil iş.** Dərslik: tap. №1–5. İD: tap. №1–8.
- Məsələ həlli.** Dərslik: tap. №6, 7. İD: tap. №9–10.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər dördrəqəmli ədədlərlə tanış olur, onlarda 10 000-ə qədər sayma, oxuma və yazma bacarıqları formalaşdırılır. Şagirdlər 1000 dairəsində ədədləri yüzlük, onluq və təkliklərinə ayrılmış bacarırlar. Bu dərsdə isə dördrəqəmli ədədlər haqqında məlumat veriləcək və ədədin minlik, yüzlük, onluq və təklik tərkibləri izah ediləcək. 3-cü sinifdə 10 000-ə qədər ədədlərlə tanışlıq yalnız sayma, oxuma və yazma bacarıqları ilə məhdudlaşır. Dörd və daha çox rəqəmli ədədlərin müqayisəsi və onların üzərində əməllər 4-cü sinifdə davam etdiriləcək.

Müəllimin nəzərinə! Uşaqlarda böyük ədədlər barədə təsəvvürlərin erkən formalaşdırılması çox vacibdir. Bu təsəvvürlər ədədlər üzərində əməllərin yerinə yetirilməsi zamanı xüsusi əhəmiyyət kəsb edir. 1000-dən böyük ədədlər barədə ilkin təsəvvürlər minlik kublar (bloklar) və ədəd oxu vasitəsilə formalaşdırılır. 1000-dən böyük ədədləri əyani olaraq təsvir etmək üçün minlik, yüzlük, onluq və təklik kublar ən səmərəli vasitələrdən biridir.



Ədədlərin mərtəbə tərkibi və yazılışı ümumi olsa da, hər yeni mərtəbəyə keçid şagirdlərdə müəyyən çətinliklər yaradır. Bu baxımdan dördrəqəmli ədədlərlə tanışlıq bu ədədləri tanıma, oxuma və yazma bacarıqlarından başlayır.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə belə suallarla müraciət edə bilər:

– Sayı 1000-dən çox olan əşyaları harada görmək olar? Stadionlarda, konsert zallarında, sizcə, neçə tamaşaçı yerləşər? Tanıdığınız dağların hündürlüyü neçə metr olar? Yük maşınının kütləsi neçə kilogram olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq üzərində iş aparılır. Əvvəlcə bir altlıqda olan kitabların sayı müəyyən olunur – 1000. Doqquz altlıqda olan kitabların sayını tapmaq üçün min-min saymadan istifadə olunur. Bunun üçün ədəd oxundan da istifadə etmək olar. Şagirdlərə min-min sayma ilə yüz-yüz saymanın oxşar olduğu qeyd olunur.

ÖYRƏNMƏ Müəllim 10 təklik kubdan 1 onluq, 10 onluq kubdan 1 yüzlük və 10 yüzlük kubdan 1 minlik kub düzəldib şagirdlərə nümayiş etdirir.

1000-dən böyük hər hansı bir ədədin mərtəbə tərkibini nümayiş etdirir və mərtəbə cədvəlində yazır. Bu ədədi müxtəlif yazılış formalarında təsvir edir. Şagirdlərə 10 000-ə qədər sayma, ədədləri oxuma və yazma barədə məlumat verdikdən sonra 1-1, 10-10, 50-50, 100-100, 500-500, 1000-1000 sayma qaydasını izah edir. Bunun üçün ədəd oxundan istifadə etmək məqsədə uyğundur.

BƏLƏDÇİ Tapşırıqda kubların sayı müxtəlif formalarda yazılır.

MÜSTƏQİL İŞ 1-ci tapşırıqda 10 000 dairəsində ritmik sayma bacarığı formalaşdırılır. Burada bəndlər üzrə 1-1, 10-10, 100-100, 1000-10 000 ritmik saymaqla qanunauyğunluq davam etdirilir.

2. Ədəd oxunda ritmik saymaqla boş xanalardaki ədədlər müəyyən edilir. Tapşırığı lövhədə yerinə yetirmək məqsədə uyğundur. Bu zaman tapşırığın müzakirəsində bütün şagirdlər iştirak etmiş olur.

4. Tapşırığı yerinə yetirdikdən sonra müəllim şagirdlərə riyazi imla yazdırıbilər. Məsələn: üç min yüz əlli iki, beş min əlli iki, altı min iki, üç min yüz və s.

Müəllimin nəzərinə! Şagirdlər, adətən, mərtəbə və hidlərinin sayı sıfır olan ədədlərin yazılışında çətinlik çəkirlər. Bu zaman müəllim kublardan və ya mərtəbə cədvəlindən istifadə edə bilər. Uşaqlara başa salınır

ki, mərtəbə vahidi səsləndirilməyəndə bu vahidin yeriñə sıfır yazılır; məsələn: üç min yüz yeddi – 3107, üç min yeddi – 3007, üç min – 3000 və s.

5. Tapşırıqda rəqəmlərlə yazılın ədədə görə mərtəbə vahidlərinin sayı və tərsinə, mərtəbə vahidlərinin sayına görə ədədi yazmaq tələb olunur.

Məsələ HƏLLİ 6. Məsələdə cədvəldə təsvir olunmuş məlumatlara əsasən uyğun zirvələri tapmaq tələb olunur. Hər şərt üçün bütün zirvələr yoxlanılır.

Cavab:

- 1) Bazardüzü və Şahdağ.
 - 2) Gamışdağ, Hinaldağ və Qoşabulaq dağı.
 - 3) Bazardüzü və Hinaldağ.
 - 4) Bazardüzü və Şahdağ.
7. Məsələdə çərşənbə günü gələn azarkeşlərin sayının 2000 nəfər az olduğunu bilərək bazar günü gələn azarkeşlərin sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə mərtəbə cədvəlini çəkir:

	Minliklər	Yüzlükler	Onluqlar	Təkliklər
Çərşənbə	6	7	2	5
Bazar	?	7	2	5

Məsələnin həlli:

Mərtəbə cədvəlinə əsasən belə yazmaq olar:

	Minliklər	Yüzlükler	Onluqlar	Təkliklər
Çərşənbə	6	7	2	5
Bazar	$6 + 2 = 8$	7	2	5

Cavab. Bazar günü 8725 azarkeş gəldi. Lalənin fikri doğrudur.

Müzakirə. Müəllim oxşar suallar da verə bilər.

Məsələn, 4718 ədədindən neçə onluq çıxılsa, 4608 ədədi alınar?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş dördrəqəmli ədədi oxuyur.	Şifahi sual-cavab, oyun, misal	Dərslik, İD
Şifahi söylənmiş dördrəqəmli ədədi yazır.	Misal, tapşırıq	Dərslik, İD
Dördrəqəmli ədəddə mərtəbələrinə görə rəqəmləri müəyyən edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
Verilmişən ədədi müxtəlif formalarda yazır.	Riyazi imla, məsələ	İş vərəqləri, dərslik, İD

Mövzu 42

Pullarla hesablama

- Dərslik: səh. 50
- İş dəftəri: səh. 46

Təlim məqsədləri

- Hesablama aparmaq üçün manat və qəpikləri eyni vahidlə ifadə edir (4.2.1).
- Alış-veriş məsələlərində pullar vasitəsilə üçrəqəmli ədədləri təsvir edir (1.1.5).
- Pulun ümumi məbləğini tapmaq üçün pul vahidlərini on-on, əlli-əlli və yüz-yüz sayırlar (1.1.6).
- Qarışq (manat və qəpiklərlə) məbləglərlə hesablama aparmaq üçün manat və qəpikləri ayrı-ayrı qruplaşdırır, sonra hesablama aparır (1.3.1).
- Ümumi məbləği tapmaq üçün manat-qəpik çevrilmələrindən istifadə edir (4.2.1).

Köməkçi vasitələr: kağızdan kəsilmiş qəpik və manat pul modelləri, iş vərəqləri.

Elektron resurslar:

1. https://youtu.be/aBG_l8WBdk
2. <https://youtu.be/n3DSoRIfgBo>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Hər kitabın qiymətinin və ümumi məbləğin tapılması.

2. Öyrənmə. Qarışq verilmiş məbləğləri (manat və qəpiklə) hesablamaq üçün manatı qəpiyə çevirib üçrəqəmli ədədlər kimi hesablama üsulu.

3. Bələdçi. Qarışq məbləğlər üzərində toplama və çıxmə.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1–3.

5. Öyrənmə materialı. Qarışq məbləğlərdə manat və qəpiklərin qruplaşdırılması.

6. Müstəqil iş. Dərslik: tap. №3. İD: tap. №4–6.

7. Məsələ həlli. Dərslik: tap. №4–6. İD: tap. №7–9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər qarışq verilmiş (manat və qəpiklə) məbləğlər üzərində hesablamanın iki üsulunu öyrənlərlər. Əvvəlcə manatı qəpiyə çevirib qəpiklər kimi hesablayırlar. Sonra isə manat və qəpikləri qruplaşdırmaqla hesablama aparırlar.

Müəllimin nəzərinə! Pullarla hesablama şagirdlərdə hesablama vərdişlərini təkmilləşdirir, mücərrəd anlayışları konkretləşdirir. İndiyə kimi pullarla bağlı mövzuların verilməsində əsas məqsəd hesablamaya vərdişlərinin təkmilləşdirilməsi ilə yanaşı, həm də maliyyə savadlılığını əsasını qoymaqdır. Bu bacarıqlar yuxarı siniflərdə daha da təkmilləşdiriləcək.


Mövzuya yönəltmə. Qruplarla oyun. Müəllim uşaqlara əvvəlcədən kağızdan pul modellərini hazırlamağı tapşırır. Özü də müəyyən qədər hazırlayırlar. O bəzi əşyaları ortadakı stolun üzərinə düzür və bu əşyalara

stikerdən kəsilmiş qiymət etiketləri yapışdırır. Bəzi qiymətlər daha yüksək qoyulur; məsələn: 10 manat, 15 manat 50 qəpik və s. Hər qrup yalnız iki mal ala bilər. Qrup üzvləri bütün pullarını birləşdirib seçdiyi malları “alırlar”. Pul çatmadıqda hər qrupun müəllimdən yalnız bir dəfə “borc” almaq imkanı olur. Daha çox məbləğdə mal alan qrup qalib gəlir.


ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq rollu oyunla yerinə yetirilə bilər. Müəllim istiqamətləndirici suallar verə bilər:

– Elxan və Aynurun nə qədər pulu var? Pulları necə saydırınız? Sizcə, onları daha asan necə saymaq olar? Şagirdlər 50-50 və 20-20 ritmik saymadan istifadə edərək suali cavablandırırlar. Bunu ədəd oxundan istifadə etməklə də tapmaq olar.

Elxan



Aynur



Adı hesablama ilə də kitabların qiymətini tapmaq olar:
 $6 \cdot 50 \text{ qəp} + 2 \cdot 20 \text{ qəp} = 340 \text{ qəp}$

$4 \cdot 50 \text{ qəp} + 9 \cdot 20 \text{ qəp} = 380 \text{ qəp}$

Ümumi məbləği tapmaq üçün müəllim iki üsuldan istifadə edə bilər: 1) qəpiklə yazılmış məbləğlər alt-alta toplanır; 2) hər iki məbləğ manat və qəpiklərlə yazılır, manatlar bir, qəpiklər isə bir toplanır.

ÖYRƏNMƏ Materialda araştırma tapşırığında məbləği tapmaq üçün istifadə olunan birinci üsul daha ətraflı izah edilir. Eyni üsulla məbləğlərin çıxılması da nümayiş etdirilir.

Müəllimin nəzərinə! Şagirdlərə məbləğlərin toplanması və çıxmasına dair nümunə kimi müxtəlif situasiyaları göstərmək olar. Məsələn, mağazadan malları alarkən ümumi məbləğlərin toplanması, iki pul qabındaki pulların toplanması, müxtəlif vaxtlarda ödəniləcək məbləğlərin toplanması və s. Məbləğlərin çıxmasına dair də müxtəlif situasiyalar göstərmək olar. Məsələn, iki malın qiymət fərqi, cassada qalığın qaytarılması, iki pul qabında olan pullardan hansı daha çoxdur və s. Müəllim bütün bu situasiyalara aid nümunələr göstərə bilər.

BƏLƏDÇİ Nümunə araşdırılır və izah olunur. Növbəti tapşırıqlar da manatı qəpiyə çevirməklə yerinə yetirilir. Alınan cavab sonda manat və qəpiyə çevirilir.

MÜSTƏQİL İŞ 1. Tapşırıq mənat-qəpik çevirmələri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu tapşırıqda şagirdlər manat-qəpik çevirmə bacarıqlarını təkmilləşdirirlər.

Müəllimin nəzərinə! Hesablamalarda manat-qəpik çevirmələrindən geniş istifadə edildiyi üçün bu tip

tapşırıqların sayını artırmaq məqsədə uyğundur. Qəpiklə verilmiş məbləğlər manatla, qarışq verilmiş məbləğlər isə həm manat, həm də qəpiklə ifadə olunur. Məbləğlər üzərində müxtəlif hesablamalar aparmaq üçün manat-qəpik çevirmə bacarıqları çox əhəmiyyətlidir.

2. Manat-qəpik çevirmələrindən istifadə etməklə müxtəlif hesablamalar aparılır: b) və c) bəndlərində kəsr ədədlər olduğu üçün müəllim müxtəlif sxem və ya modellərdən istifadə edə bilər.

Öyrənmə materialı. Təlim materialında pulların daha asan üsulla hesablanması izah olunur. Manatlar ayrı, qəpikləri isə ayrı hesablanır. Belə hesablamalarda əvvəl qəpikləri, sonra isə manatları toplamaq daha asan olur. Qəpiklərin cəmi 100-ü keçidkə yeni manatın əmələ gəlməsi izah olunur. Bunun üçün müəllim əvvəlcə 1 man = 100 qəp olduğunu xatırladır və bir neçə sadə çevirmələri göstərir:

$105 \text{ qəp} = 1 \text{ man } 5 \text{ qəp}, 225 \text{ qəp} = 2 \text{ man } 25 \text{ qəp}, 395 \text{ qəp} = 3 \text{ man } 95 \text{ qəp} \text{ və s.}$

Eyni qayda ilə də çıxma izah olunur. Bu zaman 1 manat 100 qəpiyə parçalanır; məsələn: 2 man 15 qəp = 1 man 115 qəp, 4 man 43 qəp = 3 man 143 qəp və s.

Sonra isə manatdan manat, qəpikdən isə qəpik çıxılır.

Müəllimin nəzərinə! Təqdim olunan üsul ədədi açıq şəkildə yazıqla hesablama strategiyasına əsaslanır. Bu strategiya şagirdlərə I hissədə toplama və çıxmanın digər üsulları mövzularında öyrədilmişdir. Eyni yanaşma tətbiq edilir.

Məsələn, 5 man 58 qəp və 2 man 66 qəp toplayaq.

$$5 \text{ man } 58 \text{ qəp} + 2 \text{ man } 66 \text{ qəp} = ?$$

1. Manatlar və qəpiklər qruplaşdırılır:

$$(5 \text{ man} + 2 \text{ man}) + (58 \text{ qəp} + 66 \text{ qəp})$$

2. Cəm tapılır:

$$7 \text{ man} + 124 \text{ qəp}$$

3. 100 və 100-dən böyük qəpiklərdən manat ayrılır:

$$7 \text{ man} + 124 \text{ qəp} = 7 \text{ man} + 1 \text{ man} + 24 \text{ qəp} = 8 \text{ man } 24 \text{ qəp}$$

İndi bu məbləğlərin fərqini tapaq.

$$5 \text{ man } 58 \text{ qəp} - 2 \text{ man } 66 \text{ qəp} = ?$$

1. Manatlar və qəpiklər qruplaşdırılır:

$$(5 \text{ man} - 2 \text{ man}) + (58 \text{ qəp} - 66 \text{ qəp})$$

2. Qəpikləri çıxmə olmur, ona görə də 5 manatın 1 manatı 100 qəpik kimi 58 qəpiyə əlavə olunur:

$$5 \text{ man } 58 \text{ qəp} = 4 \text{ man } 158 \text{ qəp}$$

3. İfadə belə yazılır:

$$(5 \text{ man} - 2 \text{ man}) + (58 \text{ qəp} - 66 \text{ qəp}) = (4 \text{ man} - 2 \text{ man}) + (158 \text{ qəp} - 66 \text{ qəp}) = 2 \text{ man} + 92 \text{ qəp} = 2 \text{ man } 92 \text{ qəp.}$$

3. Tapşırıq dəftərdə yerinə yetirilir.

Cütlərlə iş. Müəllim hər cütə bir iş vərəqi paylayır. Vərəqdə iki misal verir. Hər şagird misalları müstəqil həll etdikdən sonra cavablar bir-biri ilə yoxlanılır. Nümunə kimi bir neçə tapşırıq siniflə birlikdə yerinə yetirilə bilər.

Məsələ həlli: 4. Məsələdə Lalə və Samirin aldığıları əşyalara kimin daha çox pul ödədiyini tapmaq tələb olunur.

Cəlbətmə. Məsələni əyani olaraq səhnələdirmək olar.

Müəllim suallar verir:

– Eyni maldan bir neçə ədəd aldığıda ödənilən pul necə hesablanır? Qiyməti 20 qəpik olan 2 bulka almaq üçün nə qədər pul ödəmək lazımdır?

Şagirdlərin cavabları dinlənilir.

Məsələnin qısa şərtini yazmaq olar:

1 qələm – 70 qəp

1 dəftər – 90 qəp

Lalə aldı – 4 qələm

Samir aldı – 3 dəftər

Kim daha çox pul ödədi – ?

Nə qədər – ?

Məsələnin həlli:

Uyğun məbləğlər hesablanır:

- Lalə: $4 \cdot 70 = 280$ qəp.

- Samir: $3 \cdot 90 = 270$ qəp.

- Əşyalara ödənilən məbləğlər müqayisə edilir:

$270 < 280$ qəp.

$280 - 270 = 10$ qəp.

Cavab. Lalə 10 qəpik artıq ödədi.

Müzakirə. Şagirdlərin cavabları müzakirə olunur.

5. Məsələdə alıcıının aldığı malların qiymətini hesablamaq və satıcıının ona nə qədər pul qaytaracağına tapmaq tələb olunur.

Cəlbətmə. Uşaqların diqqəti məsələnin mətninə və şəklə yönəldilir. Müəllim suallar verir:

– Bir qutu süd neçəyədir? Bir bağlama yağ neçəyədir? Qiyməti 6 manat 90 qəpik olan 1 bağlama yağ və qiyməti 1 manat 40 qəpik olan 1 qutu süd almaq üçün nə qədər pul ödəmək lazımdır? Satıcı alıcıya nə qədər pul qaytarmalıdır?

Məsələnin qısa şərtini yazmaq olar.

Aldı:

1 qutu süd – 1 man 70 qəp

1 bağlama yağ – 6 man 90 qəp

Kassaya ödədi – 10 man

Satıcı qaytarmalıdır – ? man

Məsələnin həlli:

- Malların ümumi məbləğini tapmaq üçün pulları saymaq üçün toplama üsullarının birindən istifadə etmək olar:

$6 \text{ man } 90 \text{ qəp} + 1 \text{ man } 40 \text{ qəp} = 8 \text{ man } 30 \text{ qəp}$

- Satıcıının nə qədər pul qaytardığı pulları çıxmaqla tapılır:

$10 \text{ man} - 8 \text{ man } 30 \text{ qəp} = 1 \text{ man } 70 \text{ qəp}$

Cavab. Satıcı 1 man 70 qəp qaytarmalıdır.

Müzakirə. Müəllim 10 manatdan 8 manat 30 qəpiyin necə çıxıldığını soruşa bilər. Müəllim məsələni bir qədər də mürəkkəbləşdirmək üçün belə sual verə bilər:

– Alıcı iki qutu süd alsayıdı, satıcı ona neçə manat pul qaytarmalı idi? Alıcı satıcıya 10 manatlıq əvəzinə 20 manatlıq versəydi, satıcı ona nə qədər qaytarmalı idi?



6. Məsələnin şartınə görə Samir və Səbinə qiyməti 7 manat 20 qəpik olan tort almaq istədilər. Samirin 3 man 70 qəpik pulu var. Səbinənin nə qədər pul əlavə edəcəyini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim şagirdlərə bütün pulları qəpiyə çevirməyi tapşırır. Uyğun bərabərliklər yazılır:

$7 \text{ man } 20 \text{ qəp} = 720 \text{ qəp}$

$3 \text{ man } 70 \text{ qəp} = 370 \text{ qəp}$

Sonra müxtəlif sxemlər çəkməklə şərti izah edir və bu sxemlər əsasında tənlik yazılır.



Məsələnin həlli:

Sxemlərə əsasən tənlik qurulur:

$$370 + x = 720$$

Tənlik həll edilir:

$$370 + x = 720$$

$$x = 720 - 370$$

$$x = 350$$

Cavab. Səbinə 350 qəp (3 man 50 qəp) əlavə etməlidir.

Cavabı toplama ilə yoxlamaq olar. $370 + 350 = 720$.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Sxemə görə iki cür tənlik qurmaq mümkündür. 2-ci tənlik də şagirdlərlə birləşdə araşdırılır.

$$720 - x = 370$$

$$x = 720 - 370$$

$$x = 350$$

Cavabın doğruluğunu tənlikdə məchulu yerinə yazımaqla yoxlamaq olar: $720 - 350 = 370$.

Layihə. Valideynlərin iştiraki ilə mağazadan alınması lazım olan ərzaqların siyahısını tərtib edin. Şəkildəki kimi cədvəl qurun və evdə onun ilk 3 sütununu tamamlayın. Mağazadan aldığınız malların qiymətini uyğun sütuna əlavə edin və ümumi məbləği tapın.

No	Ərzağın adı	Miqdar (kütlə)	1 ədəd (və 1 kq) qiyməti	Məbləğ
1	Çörək	2 ədəd	30 qəp	60 qəp
2	Qənd	2 kq	1 man	2 man

$$2 \text{ man} + 60 \text{ qəp} = 2 \text{ man } 60 \text{ qəp}$$

Nəticəni müzakirə edin.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş məbləglərdə manatları qəpiklərlə, qəpikləri isə manatlarla əvəz edir.	Şifahi sual-cavab, tapşırıq	İş vərəqləri, dərslik, İD
Manat qəpiklərlə ifadə etməklə məbləği üçrəqəmli ədədlə təsvir edir.	Tapşırıq, məsələ, layihə	İş vərəqləri, dərslik, İD
Manat və qəpiklərlə verilmiş məbləglərlə hesablamalar aparmaq üçün manatları və qəpikləri ayrı-ayrı qruplaşdırır, sonra isə uyğun hesablamlar aparır.	Praktik iş, məsələ	İş vərəqləri, dərslik, İD
Daha asan hesablamlar üçün manat-qəpik çevirmələrini aparır.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 43

Gəlir, xərc, qazanc

- Dərslik: səh. 52
- İş dəftəri: səh. 48

Təlim məqsədləri

- Qazancı gəlir və xərcin fərqi kimi izah edir (2.3.2).
- Gəlir, xərc və qazanc arasındaki əlaqəyə əsasən ikisi verildikdə üçüncüyü tapır (2.3.2).
- Yiğimi ailə bütçəsində gəlir və xərcin fərqi kimi izah edir (2.3.2).

Köməkçi vasitələr: kartondan kəsilmiş qəpik, kağızdan kəsilmiş kağız pullar, mulyajlar, iş vərəqləri.

Elektron resurslar:

1. <https://youtu.be/colCICVQ7n4>
2. <https://youtu.be/yxH6LGayF8U>
3. <https://youtu.be/colCICVQ7n4>
4. <https://youtu.be/yxH6LGayF8U>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Gün ərzində meyvələrin satışından daxil olan pulun hesablanması.

2. Öyrənmə. Gəlir.

3. Bələdçi. Gəlirin hesablanması.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1–3.

5. Öyrənmə materialı. Xərc, qazanc və yiğim.

6. Müstəqil iş. Dərslik: tap. №2. İD: tap. №4–6.

7. Məsələ həlli. Dərslik: tap. №3–6. İD: tap. №7–9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə pullarla hesablamların müxtəlif tətbiq sahələri və gündəlik həyatda istifadə olunan “gəlir”, “xərc”, “qazanc” və “yiğim” anlayışları ilə tanış olurlar. Gəlir, xərc və qazanc arasında əlaqəni öyrənirlər.

Müəllimin nəzərinə! Müasir cəmiyyətdə mühüm səriştələrdən sayılan maliyyə savadlılığı riyazi bacarıqların tətbiqinə əsaslanır. Şagirdlər pullarla bağlı hesablamları öyrənməklə bu bacarıqları gündəlik həyatı problemlərin həllinə tətbiq edə bilərlər. Sadə alış-veriş məsələləri ilə yanaşı, şagirdlər nisbətən mürəkkəb olan maliyyə problemlərini də həll etməyi öyrənəcəklər. Bu bacarıqlar yuxarı siniflərdə daha da təkmilləşdiriləcək. Gündəlik həyatda “gəlir”, “xərc”,

“qazanc”, “yiğim” və digər anlayışları eşitsələr də, şagirdlər çox zaman bu anlayışları qarışdırırlar.

DİQQƏT! Dərslik və iş dəftərində bəzi malların qiymətləri şərtidir. Pullarla bağlı mövzularda əsas məqsəd şagirdlərdə hesablama bacarıqlarını formalasdırmaq və gündəlik həyatda rast gəlinən məsələlərin həll alqoritmlərini təkmilləşdirməkdir. Bu baxımdan malların qiyməti çox da əhəmiyyət kəsb etmir. Bu qiymətlər elə seçilmişdir ki, ədədlər və cavab şagirdlərin öyrəndikləri hesablama həddini keçməsin.

Mövzuya yönəltmə. Müəllim dərsə hazırlıq üçün bir gün əvvəl şagirdlərə “Cibxərcliyimi necə xərcliyirəm?”, “Mən qənaətciləm” və ya “Mənim həftəlik xərclərim” mövzularından birini seçməklə esse yazımağı tapşırı bilər. Dərsə başlamazdan önce bəzi şagirdlərin yazıları müzakirə edilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığın praktik olaraq yerinə yetirilməsi məqsədə uyğundur. Bunun üçün şagirdlərən biri satıcı, digərləri isə alıcı olur. Meyvə kimi onların mulyajlarından da istifadə etmək olar.

ÖYRƏNMƏ “Gəlir” anlayışı izah edilir.

BƏLƏDÇİ a) Əli usta: $8 \cdot 10 \text{ man} = 80 \text{ man}$

Həsən usta: $8 \cdot 12 \text{ man} = 96 \text{ man}$
 $96 \text{ man} - 80 \text{ man} = 16 \text{ man}$. Həsən usta 16 man çox gəlir götürür.

Müəllim şərti bir qədər mürəkkəbləşdirə bilər:

– Şənbə günü Əli usta 10 saat, Həsən usta isə 8 saat işlədi. Kim daha çox və nə qədər çox gəlir götürdü?

Əli usta $10 \cdot 10 \text{ man} = 100 \text{ man}$

Həsən usta $8 \cdot 12 \text{ man} = 96 \text{ man}$.

Şənbə günü Əli usta: $100 \text{ man} - 96 \text{ man} = 4 \text{ man}$ artıq
 b) 1 gündə kəndlilin gəliri:

$10 \cdot 80 \text{ qəp} = 800 \text{ qəp} = 8 \text{ man}$

5 gündə gəliri $5 \cdot 8 \text{ man} = 40 \text{ man}$

Müəllim şərti bir qədər mürəkkəbləşdirə bilər:

– Kəndli 1 südü 1 man 50 qəpiyə satır. 10 litr südün satışından nə qədər gəlir əldə edər?

Uşaqlar bunu iki üsulla həll edə bilərlər. Əvvəl 1 litrin qiymətini tapıb 10-a vura bilərlər. Yaxud 10 litrin içində neçə 2 litr olduğunu tapırlar (5), sonra isə onu 150 qəpiyə vururlar.

MÜSTƏQİL İŞ

1. Şagirdlər tapşırıqda verilən menyudan istifadə etməklə yeməkxananın əldə etdiyi gəliri hesablayırlar. Bunu ifadə yazmaqla da hesablamaq olar:

$$30 \cdot 1 + 20 \cdot 2 + 15 \cdot 4 = 30 + 40 + 60 = 130 \text{ man}$$

Dolma ilə kotletin qiymət fərqini tapıb satılan payın sayına vurmaq lazımdır.

$$20 \cdot (3 - 2) = 20 \cdot 1 = 20 \text{ man}$$

Cavab. 20 man çox gəlir əldə edərdi.

Öyrənmə materialı. "Xərc" və "qazanc" anlayışları izah edilir. Gəlir, xərc və qazanc arasında əlaqə göstərilir.

$$\text{Gəlir} - \text{Xərc} = \text{Qazanc}$$

Müəllimin nəzərinə! Çox zaman "yığım" və "qazanc" anlayışları səhv salınır. Qazanc müəyyən fəaliyyət nəticəsində əldə olunur. Qazancı işləyən insan, müəssisə və ya təşkilat əldə edə bilər. Yığım isə şəxsə, yaxud ailəyə məxsusdur.

2. Tapşırıq dəftərdə yerinə yetirilir. Cədvəl azalan, çıxılan, fərqli cədvəlinə uyğun olaraq tamamlanır. Şagirdlərə gəlirin azalan, xərcin çıxılan, qazancın isə fərqli oxşar olduğu izah edilir.

Məsələ Həlli **3. Məsələdə 7 ədəd televizorun satışından əldə edilən qazancı tapmaq tələb olunur.**

Məsələnin həlli:

Əvvəlcə 1 televizorun satışından əldə edilən qazanc tapılır: $516 \text{ man} - 390 \text{ man} = 126 \text{ man}$

- Sonra gün ərzində satılan 7 ədəd televizordan mağazanın əldə etdiyi ümumi qazanc tapılır:

$$7 \cdot 126 \text{ man} = 882 \text{ man}$$

Cavab. Gün ərzində 7 televizor satılırsa, mağaza 882 manat qazanc əldə edər.

4. Məsələdə ailənin aylıq yiğiminin nə qədər olduğunu tapmaq tələb olunur.

Cəlbətma. Müəllim belə bir situasiya təsvir edərək sinfə sual verir:

– Ay ərzində ailənizin xərcləri haqqında nə bilirsiniz? Valideynləriniz yeməyə, gəzməyə, geyimə təxminən nə qədər pul xərcləyirlər? Sizə nə qədər cibxərcliyi verilir?

Müəllim məsələnin şərtinə aid suallar verə bilər:

– Ailənin aylıq ümumi gəliri nə qədərdir? Ailənin aylıq xərcləri nə qədərdir? Ailənin aylıq yiğimini necə tapmaq olar?

Müəllim ailə bütçəsi üçün uyğun düsturu yazar:

$$\text{Gəlir} - \text{Xərc} = \text{Yığım}$$

Məsələnin qısa şərtini yazmaq olar.

Gəlir:

Atanın aylıq gəliri – 580 man

Ananın aylıq gəliri – 350 man

Xərclər:

Kommunal – 135 man

Qida – 400 man

Digər – 280 man

Yığım – ? man

Məsələnin həlli:

- Əvvəlcə ailənin ümumi gəliri tapılır:

$$\text{Gəlir} = 580 \text{ man} + 350 \text{ man} = 930 \text{ man}$$

• Sonra aylıq xərclər tapılır:

$$\text{Xərc} = 135 \text{ man} + 400 \text{ man} + 280 \text{ man} = 815 \text{ man}.$$

• Düstura əsasən ailənin aylıq yiğimi tapılır:

$$\text{Yığım} = 930 \text{ man} - 815 \text{ man} = 115 \text{ man}$$

Cavab. Ailənin aylıq yiğimi 115 manatdır.

Müzakirə. Müəllim şagirdlərə müxtəlif suallar verə bilər. Məsələn, 6 ay ərzində gəlir və xərclər dəyişməzse, ailənin ümumi yiğimi nə qədər olar?

5. Məsələdə satıcının 136 limon satıldığda nə qədər qazanc əldə edəcəyini tapmaq tələb olunur.

Məsələnin həlli:

- Bir limonun satış qiyməti tapılır. Bunun üçün 1 manatın $\frac{1}{4}$ hissəsi hesablanır. Bu məqsədə ədədin hissəsinin tapılması qaydasından istifadə olunur.

$$1 \text{ man} = 100 \text{ qəp}$$

$$100 : 4 \cdot 1 = 25 \text{ qəp}$$


- Satıcının 1 limonun satışından neçə qəpik qazanc əldə etdiyi tapılır: $25 \text{ qəp} - 20 \text{ qəp} = 5 \text{ qəp}$

- Satıcı gün ərzində 136 limondan əldə etdiyi qazanc tapılır: $136 \cdot 5 \text{ qəp} = 680 \text{ qəp} = 6 \text{ man} 80 \text{ qəp}$

Cavab. Satıcı gün ərzində 136 limonun satışından 6 man 80 qəp qazanc əldə edər.

6. Məsələdə ustanın 6 stul üçün taxta və mismarlara nə qədər pul xərclədiyini tapmaq tələb olunur.

Cəlbətma. Müəllim belə bir sxem çəkir:



Məsələnin həlli:

- 6 stulun satışından əldə edilən gəlir tapılır:

$$\text{Gəlir} = 6 \cdot 36 \text{ man} = 216 \text{ man}$$

- Qazanc 96 man olduğu üçün xərc tapılır. Əvvəlcə düstur yazılır:

$$\text{Gəlir} - \text{Qazanc} = \text{Xərc}$$

Buradan:

$$\text{Xərc} = 216 \text{ man} - 96 \text{ man} = 120 \text{ man}$$

Cavab. Usta taxta və mismarlara 120 manat pul xərclədi.

Müzakirə. Müəllim məsələni bir qədər mürəkkəbləşdirə bilər:

– Usta 1 stuldan nə qədər qazanc əldə etdi? O, 1 stula nə qədər pul xərclədi? Usta 10 stuldan nə qədər gəlir əldə edər?

Layihə. Başqa ölkələrin pul vahidləri haqqında məlumat toplayın. 100 manatın təxminən neçə Türkiyə lirəsi, ABŞ dolları və Rusiya rublu olduğunu müəyyən edin. Belə bir cədvəl doldurun.

Azərbaycan manatı	Türkiyə lirası	ABŞ dolları	Rusiya rublu
100 man			

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Gəliri daxil olan bütün məbləğ kimi hesablayır.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
Qazancı tapmaq üçün gəlirdən xərci çıxır	Tapşırıq, məsələ	Dərslik, İD
Gəlir, xərc və qazanc arasındaki əlaqəyə əsasən ikisi verildikdə üçüncüyü tapır	Tapşırıq, məsələ	Dərslik, İD
Ailə bütçəsində yiğimi gəlir və xərcin fərqi kimi tapır.	Tapşırıq, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 54
- İş dəftəri: səh. 50

Dərsin məzmunu. Dərsdə dördraqəmli ədədlərlə tanışlıq, manat-qəpik çevirmələri, pullarla hesablamalar, gəlir, xərc, qazanc və yiğimin tapılması ilə bağlı bacarıqlar daha da təkmilləşdirilir. Dərs bölmənin hər mövzusunda qarşıya qoyulan təlim məqsədlərinə necə nail olunduğunu bir daha yoxlamağa imkan verir.

Müəllimin nəzərinə! Dərsdə bölmənin hər hansı mövzusu üzrə çətinlik çəkən şagirdlər müəyyənləşdirilir. Onlarla əlavə fərdi iş aparılır. Bölmənin tapşırıqlarını asan mənimsəyən, köməyə ehtiyacı olmayan şagirdlərlə də onların sürətli inkişafı üçün fərdi iş aparılmalıdır. Belə şagirdlərə çətinliyi artırılmış tapşırıqlar vermək və yerinə yetirmələrinə nəzarət etmək lazımdır.

Mövzuya yönəltmə. Bölmədə diqqət yetirilən və yadda saxlanılmalı olan anlayış və biliklər yada salınır. Hər anlayış səsləndikcə şagirdlər onun izahını verir, nümunələr göstərirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: təklik, onluq, yüzlük, minlik, dördraqəmli ədəd, gəlir, xərc, qazanc, yiğim

TAPŞIRIQLARIN HƏLLİ

1–4-cü tapşırıqlar şagirdlərə uyğun mövzulardan tanışdır.

5. Tapşırıq vurma bacarıqlarına əsasən 1 vahidin qiymətini onun miqdarına vurmaqla yerinə yetirilir.
6. Məsələdə 1 məktəbli çantasının satış qiymətini və mağazanın qazancını bilməklə anbardan alış qiymətini tapmaq tələb olunur. Anbardan alış qiymətinin 1 çantanın xərci olduğu izah edilir.

Qısa şərt belə yazılır:

Gəlir – 9 man

Qazanc – 3 man 60 qəp

Xərc – ?

Məsələnin həlli:

• Xərc = Gəlir – Qazanc düsturunda uyğun qiymətlər yerinə yazılır:

Xərc = 9 man – 3 man 60 qəp = 5 man 40 qəp.

Cavab. Çanta anbardan 5 manat 40 qəpiyə alınır.

7. Məsələdə şokoladlı və qaymaqlı tortların satış qiymətini və xərcini bilməklə 1 həftə ərzində

mağazanın bu tortlardan qazancını tapmaq tələb olunur. Məsələ şəklə əsasən həll edilir. Qısa şərti belə yazmaq olar:

Gəlir

Şokoladlı – 10 man

Qaymaqlı – 8 man

Xərci

Şokoladlı – 3 man

Qaymaqlı – 2 man

Satıldı

Şokoladlı – 37 ədəd

Qaymaqlı – 28 ədəd

Qazanc – ? man

Məsələnin həlli:

• 1 şokoladlı tortun satışından əldə edilən qazanc tapılır:

Qazanc = 10 man – 3 man = 7 man

• 1 qaymaqlı tortun satışından əldə edilən qazanc tapılır:

Qazanc = 8 man – 2 man = 6 man.

• Şokoladlı və qaymaqlı tortların satışından əldə edilən ümumi qazanc tapılır:

$37 \cdot 7 \text{ man} + 28 \cdot 6 \text{ man} = 259 \text{ man} + 168 \text{ man} = 427 \text{ man}$

Cavab. 1 həftədə şokoladlı və qaymaqlı tortun satışından 427 manat qazanc əldə edildi.

8. Məsələdə ustanın təmirdən əldə etdiyi qazancı tapmaq tələb olunur. Qısa şərt yazılır:

Gəlir – 150 man

Xərclər:

Boya – 38 man

Fırça – 6 man

Köməkçiye – 20 man

Qazanc – ?

Məsələnin həlli:

• Ümumi xərc tapılır:

$38 \text{ man} + 6 \text{ man} + 20 \text{ man} = 64 \text{ man}$

• Qazanc tapılır:

$150 \text{ man} - 64 \text{ man} = 86 \text{ man}$

Cavab. Ustanın bu işdən 86 manat qazancı oldu.

Müzakirə. Məsələni yoxlamaq üçün qazancın üstünə xərcləri əlavə etməklə ümumi gəliri tapmaq olar.

$86 \text{ man} + 20 \text{ man} + 38 \text{ man} + 6 \text{ man} = 150 \text{ man}$

Məsələni hissə-hissə çıxmalla da həll etmək olar:

$150 \text{ man} - 38 \text{ man} - 6 \text{ man} - 20 \text{ man} = 86 \text{ man}$

10-cu BÖLMƏ

ÖLÇMƏ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 44	Uzunluq	1	56	52
Mövzu 45	Perimetr və sahə	2	58	54
	Məsələ həlli	1	61	57
Mövzu 46	Kütlə	2	62	59
Mövzu 47	Tutum	1	64	61
Mövzu 48	Saat	2	66	63
	Ümumiləşdirici dərs	2	68	65
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		11		

Bölmənin qısa icmali

Şagirdlərdə ölçmə bacarıqlarının formalasdırılması gündəlik tələbatla yanaşı, hesablama vərdişlərinin təkmilləşdirilməsi baxımından çox vacibdir. Bölmədə uzunluq, kütlə, tutum, zaman kəmiyyətlərini ölçmə, həmçinin onları müxtəlif vahidlərlə ifadə etmək bacarıqları formalasdırılır. İlk dəfə olaraq çoxbucaqlının perimetri və sahəsi haqqında məlumat verilir və onları hesablama qaydası öyrədilir. Şagirdlər bölmədə yeni ölçü vahidləri ilə tanış olacaq, eyni kəmiyyətin ölçü vahidləri arasında münasibətləri öyrənəcək, onların çevrilmələrini yerinə yetirəcəklər. Vaxtı rəqəmsal və elektron saatda müəyyən etmək qaydasını öyrənəcəklər. İki hadisə arasında vaxt aralığını müəyyən edəcəklər.

Nəyə diqqət etməli?

Şagirdlər bəzən ölçü vahidləri ilə çevirmələr apararkən səhv'lərə yol verirlər. Müqayisə və hesablamalar zamanı kəmiyyətləri eyni vahidə keçirməyi unudurlar. Müəllim bu məqamı xüsusi vurğulamalıdır. Bu cür tapşırıqların həllinə diqqət yetirmək lazımdır. Bölmədə şagirdlər kəsrlərlə ifadə olunan ölçülərə rast gələcəklər. Belə çevirmələr şagirdlər üçün vacib bacarıqlardandır. Rəqəmsal saatlarda zamanı təyin edərkən günün vaxtını düzgün müəyyən etmək lazımdır. Bu, bir çox əqrəbli saatlarda mümkün olmasa da, rəqəmsal saatlarda daha asan yerinə yetirilir.

Riyazi dilin inkişafı

Kəmiyyətlərin uyğun vahidlərini yazarkən, yaxud onları səsləndirərkən düzgün tələffüzə diqqət etmək lazımdır. Bölmədə şagirdlər "yarım kilometr", "yarım kilogram", "yarım litr" kimi anlayışlara rast gələcəklər. Rəqəmsal saatlara əsasən vaxtı təyin edərkən günün vaxtını düzgün söyləməsinə diqqət yetirmək lazımdır.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər

Millimetr, kilometr, perimetr, sahə, vahid kvadrat, sahə vahidləri, sm², m², ton, millilitr, elektron və rəqəmsal saat, saniyə, vaxt aralığı

Öncədən vacib olan bilik və bacarıqlar

- Santimetr, desimetrit, metr, qram, kilogram, litr.
- 1 000 dairəsində toplama və çıxma bacarıqları.
- Vurma və bölmə bacarıqları.
- İl, fasil, ay, həftə, gün, saat, dəqiqə.

Fənlərarası integrasiya

Ölçmə müxtəlif fənlər arasında əlaqəni təmin edir. Ölçmə və dəyərləndirmə müxtəlif fənlərdə, o cümlədən bədən təribyəsi, təsviri incəsənət, texnologiya, musiqi və həyat bilgisi fənlərində istifadə edilir.

Mövzu 44

Uzunluq

- Dərslik: səh. 56
- İş dəftəri: səh. 52

Təlim məqsədləri

- Sadə əşyaların uzunluqlarını əvvəlcə təxmin etməklə, sonra isə ölçməklə müqayisə edir (4.1.1).
- Bir əşyanın, yaxud figurun digərindən nə qədər uzun, yaxud qısa olduğunu hesablamalarla müəyyən edir (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş uzunluqları eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Uzunluğu ölçərkən daha əlverişli vahidi (km, m, dm, sm və mm) müəyyən edir (4.2.2).

Köməkçi vasitələr: zolaqlar, xətkəş, ölçü lenti, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

1. <https://www.topmarks.co.uk/mathsgames/measuring-in-cm>
2. <https://youtu.be/djTNUp4XIRo>
3. <https://youtu.be/XzhKc6jD0ws>

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Kimin boyunun daha hündür olduğunu tapılması.
3. **Öyrənmə.** Millimetr. Uzunluq vahidləri arasında əlaqə.
4. **Bələdçi.** Əşyaların uzunluğunun ölçüləməsi.
5. **Müstəqil iş.** Dərslik: tap. №1–4. İD: tap. №1–4.
6. **Öyrənmə materialı.** Kilometr.
7. **Müstəqil iş.** Dərslik: tap. №5–7. İD: tap. №5–6.
8. **Məsələ həlli.** Dərslik: tap. №8, 9. İD: tap. №7–9.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər millimetr və kilometr uzunluq ölçü vahidləri ilə tanış olacaq, müxtəlif uzunluq vahidləri arasında münasibətləri öyrənəcəklər. Bu münasibətlərdən istifadə etməklə bir vahiddən digərinə keçmə qaydası ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə tapşırıq yerinə yetirəcək və məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Şagirdlərdə ölçmə bacarıqlarının formalasdırılması, əsasən, 5 mərhələdə həyata keçirilir:

1. Ölçüləcək kəmiyyətin müəyyən edilməsi.
2. Ölçüləcək obyektlərin başqları ilə müqayisəsi.
3. Şərti vahidlərlə ölçmə.
4. Standart vahidlərlə ölçmə.
5. Tətbiq.

Şagirdlər aşağı siniflərdə bəzi şərti və standart ölçü vahidləri ilə tanışdırırlar. 3-cü sinifdə isə millimetr və kilometrlə tanış olacaq, onların tətbiqinə dair məsələlər həll edəcəklər.

Ölçü vahidinin seçilməsi də vacib bacarıqlardan biridir. Bu bacarığın təkmilləşdirilməsi istiqamətində

müəyyən işlərin görüləməsi zəruridir. Belə ki, müəllim şagirdlərə bir neçə nümunə verərək hansı ölçü vahidi ilə müəyyən olundığını soruşa bilər; məsələn: lövhənin uzunluğu, karandaşın kütləsi, stəkanın tutumu və s.

Mövzuya yönəltmə. Praktik fəaliyyət. Müəllim lövhəyə boyuna görə fərqlənən iki şagirdi dəvət edir. Şagirdlərin adı lövhəyə yazılır və qarşısına xətt çəkməklə boş saxlanılır. Boş yerə onların boylarının yazılaçğını bildirir. Şagirdlərə boyun ölçüləməsi barədə qısa məlumat verilir. Boyu ölçmək üçün, adətən, ölçü lövhəsindən istifadə edilir. Belə lövhə yoxdursa, divara ölçü şkalası çəkilmiş kağız zolaq yapışdırıla bilər. Boyu ölçülən şagird zolağa söykənir. Əlini başının üzərində saxlayır. Digər şagird uyğun hissəni zolaqda qeyd edir və müvafiq göstəricini lövhədə şagirdin adının qarşısına yazır. Eyni fəaliyyəti digər şagird də yerinə yetirir. Boy ya "santimetr", ya da "metr" və "santimetr"lə yazıla bilər. Şagirdlər bu uzunluqları müqayisə edirlər. Tapşırığı müxtəlif şagirdlərlə təkrarlamaq olar. Kağız zolaq hazırlamaq çətinlik yaradarsa, bunu divarda sadə karandaşla qeyd aparıb sonra ölçü lenti ilə ölçməklə də yerinə yetirmək olar.

Müəllim bu praktik fəaliyyəti şagirdlərdə təxmin etmə bacarıqlarını təkmilləşdirmək istiqamətində də qura bilər. Bunun üçün lövhəyə boyları təxminən yaxın olan iki uşaq dəvət olunur. Onlardan kimin daha uca olduğu soruşulur. Şagirdlərin cavablarından sonra boyalar ölçülür və təxmini söylənilən fikirlər qiymətləndirilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı yerinə yetirmək üçün müəllim əvvəlcə santimetr və metr arasında əlaqəni soruşur və onlardan birini digərinə çevirməyə dair bir neçə tapşırıq verir.

Müəllim şagirdlərə yönəldici suallar verməklə dərslikdəki tapşırığın cavabını tapmağa istiqamətləndirir:
— Lalənin boyunu metr və santimetrlə necə yazmaq olar? Hansı çoxdur: 1 m 25 sm, yoxsa 1 m 30 sm? Bunu necə müəyyən etdiniz?


Yaxud:

— Səbinənin boyunu santimetrlə necə yazmaq olar? Hansı çoxdur: 130 sm, yoxsa 125 sm? Bunu necə müəyyən etdiniz?

ÖYRƏNMƏ Millimetr – uzunluq vahidi haqqında məlumat verilir. Şagirdlərdə aşağı siniflərdən xətkəş-dən istifadə bacarıqları formalasdırılmışdır. Artıq 3-cü sinifdə xətkəşdən istifadə edərkən onlar santimetrlə yanaşı, millimetrlə də ölmə bacarıqlarına yiylənəcəklər.

Uzunluq vahidləri arasında əlaqə izah olunur. Müəllim bir vahiddən digərinə keçməni nümunələrlə göstərir.


"Fikirləş!" rubrikasındaki tapşırığa diqqət yetirilir. Xətkəş üzərində $\frac{1}{2}$ sm = 5 mm olduğu şagirdlərlə müzakirə edilir.



Müəllim belə bir çevrilmə aparır:

$$\frac{1}{2} \text{ sm} = 10 \text{ mm} : 2 \cdot 1 = 5 \text{ mm}$$

Bunu xətkəş, yaxud sxem üzərində də nümayiş etdirmək olar.



Texniki imkanları olan sinifda belə interaktiv oyunlar oynamaq olar:

<https://www.topmarks.co.uk/mathsgames/measuring-in-cm>

BƏLƏDÇİ Nümunədə karandaşın uzunluğunun millimetrlə ifadə olunma qaydası müzakirə olunur. Sonra şagirdlər pozan və qayçının uzunluğunu xətkəş üzərində təyin edirlər. Fərqli cavablar alan şagirdlərin fikirləri müqayisə edilir, dəqiq cavab müəyyən olunur.

Sonuncu şəkildə pozanın başlangıcı xətkəşin "0" bölgüsünün deyil, "1" bölgüsünün üzərinə qoyulub. Müəllim şagirdlərin diqqətini buna yönəldir və uzunluğu ölçərkən son və başlanğıc nöqtələr arasındaki məsafənin ölçüldüyünü izah edir.

MÜSTƏQİL İŞ 1. Əşyaların qeyd olunan ölçülərini hansı vahidlə ölçməyin daha əlverişli olduğu müəyyən edilir.

2. Zolaqların uzunluğu ölçülür, dəftərdə boş xanalara uyğun ədədlər yazılır.

3. Verilən uzunluqlar göstərilən uzunluq vahidləri ilə ifadə edilir.

4. Əvvəlcə verilən parçanın uzunluğu təxmin edilir. Bunu şərti ölçü vahidlərindən istifadə etməklə yerinə yetirmək daha məqsədəyəndur. Sonra xətkəşə ölçərkən cavablar yoxlanılır. Şagirdlər verilən uzunluqlu parçanı dəftərdə çəkirlər. Sonra a), b), c) bəndlərinə uyğun parçaları da onun altında çəkməklə tapşırığı yerinə yetirirlər.

Öyrənmə materialı. Kilometr – uzunluq ölçü vahidi haqqında məlumat verilir. "Fikirləş!" rubrikasındaki sualda şagirdlər $1 \text{ km} = 1000 \text{ m}$ bərabərliyindən istifadə etməklə $\frac{1}{2} \text{ km} = 500 \text{ m}$ olduğunu izah etməlidirlər. Bunun üçün müəllim şagirdləri müəyyən suallar verə bilər:

– 1 km neçə metrə bərabərdir? Hansı daha uzundur: 500 m, yoxsa 1 km? Neçə dəfə uzundur? Bunu necə tapmaq olar? Ədədin $\frac{1}{2}$ hissəsi necə tapılır?

Şagirdlər 500–500 saymaqla 1000 ədədinin iki 500-ə bərabər olduğunu bilirlər. Bununla yanaşı, 10-un yarısının 5, 100-ün yarısının 50, 1 000-in yarısının isə 500 olduğu vurğulana bilər.

$\frac{1}{2} \text{ sm} = 5 \text{ mm}$ izahı üçün çəkilən sxemdən istifadə etməklə $\frac{1}{2} \text{ km} = 500 \text{ m}$ olduğunu daha əyani surətdə izah etmək olar.

5. Kilometr və metrlə verilən uzunluqlar metrlə ifadə olunur.

6. Verilən uzunluqlar müqayisə olunur. Bu zaman diqqət etmək lazımdır ki, şagirdlər bütün vahidləri eyni ölçü vahidi ilə ifadə etsinlər. Bu məqamı xüsusi vurğulamaq lazımdır.

7. Verilən misallar həll edilir. Bu zaman diqqət etmək lazımdır ki, şagirdlər vahidlərə fikir versinlər. Müəllim pullarla hesablamları xatırlada bilər. Orada iki cür hesablama qaydası öyrədildi:

1) əvvəl bütün məbləğləri qəpiklərə çevirir, sonra hesablayırlar;

2) manatlar bir, qəpiklər isə ayrı hesablanır, sonra toplanır.

Burada da eyni qaydalar tətbiq oluna bilər.

$$\bullet 3 \text{ sm} + 2 \text{ sm } 4 \text{ mm} = ?$$

$$1) 3 \text{ sm} + 2 \text{ sm } 4 \text{ mm} = 30 \text{ mm} + 24 \text{ mm} = 54 \text{ mm} = 5 \text{ sm } 4 \text{ mm.}$$

2)

$$3 \text{ sm} + 2 \text{ sm } 4 \text{ mm} = 3 \text{ sm} + 2 \text{ sm } 4 \text{ mm} = 5 \text{ sm } 4 \text{ mm}$$

• $6 \text{ sm} - 8 \text{ mm} = ?$ misalını da 2 üsulla həll etmək olar.

$$1\text{-ci üsulla belə həll edilir: } 6 \text{ sm } 0 \text{ evəzinə } 60 \text{ mm yazılır}$$
$$60 \text{ mm} - 8 \text{ mm} = 52 \text{ mm} = 5 \text{ sm } 2 \text{ mm.}$$

2-ci üsulla həll edərkən pullarda olduğu kimi $1 \text{ sm} = 10 \text{ mm}$ olduğu nəzərə alınmalıdır. Bu zaman 6 sm əvəzinə 5 sm 10 mm yazılır:

$$6 \text{ sm} - 8 \text{ mm} = 5 \text{ sm } + 10 \text{ mm} - 8 \text{ mm} = 5 \text{ sm } 2 \text{ mm}$$

Müəllimin nəzərinə! Uzunluqların toplanması və çıxılması zamanı hər iki üsuldan istifadə etmək olar. Adətən, bir üsulla hesablayıb digəri ilə yoxlamaq daha məqsədəyəndur.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərə 7-ci tapşırıqdakı kimi metr və santimetrlə ifadə olunan uzunluqların toplanması və çıxılmasına aid misallar verir. Cavabı bir üsul seib tapmağı tapşırır.

Dərinlaşdırma. Müəllim şagirdlərə 7-ci tapşırıqdakı kimi metr və santimetrlə ifadə olunan uzunluqların toplanması və çıxılmasına aid misallar verir. Cavabı hər iki üsulla tapmağı tapşırır. Bununla yanaşı, şagirdlərə kilometr və metrlə ifadə olunan uzunluqların toplanması və ya çıxılmasına aid də tapşırıqlar vermək olar.

Praktik iş – 1. Tapşırıq qrup şəklində yerinə yetirilir. Sınıf hər birində 4 şagird olan qruplara bölünür. Müəllim şagirdlərə özlərinin qarış və addımlarını ölçüb cədvəldə qeyd etməyi tapşırır. Şagirdlər cədvəl tərtib edib uyğun ölçüləri cədvələ əlavə edirlər.

Qrup №

Şagirdin adı	1 qarış	1 addım

Sinifda ən böyük (ən kiçik) qarış və addımı olan şagirdlər müəyyən edilir.

MƏSƏLƏ HƏLLİ Məsələdə qapının enini tapmaq tələb olunur.

Cəlbetmə. Praktik iş – 2. Müəllim şagirdlərə iş vərəqləri paylayır. Şagirdlər uzunluqları təxminən 2 qarış, 3 addım və s. olan əşyalar seçib adlarını, təxminini və dəqiq ölçülərini cədvəldə yazırlar.

Əşyaların adı və parametri (en, uzunluq, hündürlük, qalınlıq)	Ölçüsü (qarış, addım)	Ölçüsü (mm, sm, m)

Bir neçə əşyanın uzunluq və enlərinin fərqi tapılır.

Məsələnin qısa şərti yazılır.

Otağın eni – 4 m 80 sm

Otağın uzunluğu – 6 m 60 sm

Otağın eni uzunluğundan – ? sm qıсадır

Pəncərənin eni – 2 m 10 sm

Qapının eni – pəncərənin eninin $\frac{3}{7}$ hissəsi

Qapının eni – ? sm

Məsələnin həlli:

- Otağın eninin uzunluğundan neçə santimetr qısa olduğu tapılır.

$$6 \text{ m } 60 \text{ sm} - 4 \text{ m } 80 \text{ sm} = 1 \text{ m } 80 \text{ sm}.$$

- Pəncərənin eninin 2 m 10 sm, yəni 210 sm olduğu qeyd edilir. Qapının eninin pəncərənin eninin $\frac{3}{7}$ hissəsinə bərabər olduğunu nəzərə alaraq şagirdlər 210-un $\frac{3}{7}$ hissəsini tapırlar. $210 : 7 \cdot 3 = 90 \text{ sm}.$

Cavab. Qapının eni 90 santimetrdür.

Müzakirə. Məsələni sınıf şəraitinə uyğun olaraq həll etmək olar. Bu zaman məsələnin şərti və həlli lövhədə yazılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyanın uzunluqlarını əvvəl təxmin edir, sonra isə ölçməklə müqayisə edir.	Praktik tapşırıq, məsələ	Ölçü zolağı, cədvəl
Əşyaların uzunluğunu ölçür və uzunluq fərqini tapır.	Praktik tapşırıq, məsələ	İş vərəqləri, cədvəl, dərslik, İD
Müxtəlif vahidlərdə verilmiş uzunluqları eyni vahidə çevirir və hesablamlar aparır.	Tapşırıq, misal	Dərslik, İD
Əşyaların uzunluğunu hansı vahidlə ölçməyi müəyyən edir.	Tapşırıq, misal	Dərslik, İD

9. Məsələdə marketdən məktəbə qədər məsafənin təpilmesi tələb olunur. Şagirdlər sxemə əsasən məsələ qurmalı və tənlik yazımaqla məsələni həll etməlidirlər.



Şagirdlər əvvəlcə marketdən məktəbə qədər yolun uzunluğunu metrlə ifadə edir, sonra isə məsələ qururlar. Tənlik qurmaqla məsələ həll ediləcəyi üçün axtarılan yolun uzunluğu a ilə işaret edilir.

$$\bullet \frac{1}{2} \text{ km} = 500 \text{ m olduğu təpilir.}$$

Tənlik yazılır və həll edilir.

Evdən marketə qədər məsafə – a km

$$a + 500 = 950$$

$$a = 950 - 500$$

$$a = 450.$$

Cavab. Marketdən məktəbə qədər məsafə 500 m, evdən marketə qədər məsafə isə 450 m-dir.

Müzakirə. Evdən marketə və marketdən məktəbə qədər yolların uzunluqları toplanılır, cavab 950 m ilə müqayisə olunur.

Layihə. Müxtəlif ölkələrdə fərqli ölçü vahidlərindən istifadə olunur. Bu ölçü vahidlərinə düym, mil, yard, fut və s. aiddir. Şagirdlərə fərqli ölçü vahidləri haqqında məlumat toplamağı və təqdimat hazırlamağı tapşırmaq olar. Burada məqsəd şagirdlərin dərsdə öyrəndikləri uzunluq vahidləri ilə yanaşı, digər vahidlər haqqında da məlumatlarının olmasıdır. Uşaqlar çevrilənlər aparmaq üçün bu linklərdən də istifadə edə bilərlər:

www.unitconverters.net/length-converter.html

www.digitaldutch.com/unitconverter/length.htm

LAYİHE

Mövzu 45

Perimetr və sahə

- Dərslik: səh. 58
- İş dəftəri: səh. 54

Təlim məqsədləri

- Çoxbucaqlının perimetrinin onun tərəflərinin uzunluqlarından asılı olduğunu izah edir (2.3.2).
- Perimetr və sahəsinə, həmçinin verilmiş tərəflərinə görə çoxbucaqlını çəkir (3.2.2).
- Düzbucaqlının sahəsinin onun uzunluğu və enindən asılı olduğunu izah edir (2.3.2).

Köməkçi vasitələr: üzərində çoxbucaqlı çəkilmiş kartlar.

Elektron resurslar:

1. www.splashlearn.com/area-and-perimeter-games
2. www.mathgames.com/skill/3.18-find-the-perimeter
3. www.softschools.com/math/geometry/perimeter.jsp
4. www.sheppardsoftware.com/math/geometry/perimeter-game/
5. www.funbrain.com/games/shape-surveyor
6. www.mrnussbaum.com/area-of-a-rectangle-online
7. https://youtu.be/rSVMrPu0_U
8. https://youtu.be/sJmLjUj_h68
9. <https://youtu.be/tmt5fxhU7Rs>
10. https://youtu.be/_sQ3dqhLslw
11. <https://youtu.be/A7zPgMV4eTM>
12. https://youtu.be/JX_ZgrFf2j8
13. <https://youtu.be/cYyfwJSvT-k>
14. <https://youtu.be/DRg2VCo8IP0>
15. https://youtu.be/_JdgDBzQ0Us

Dərsin qısa planı


1. Araşdırma-müzakirə. Çəkiləcək hasarın uzunluğunun tapılması.
2. Öyrənmə. Perimetr.
3. Bələdçi. Çoxbucaqlıların perimetrinin hesablanması.
4. Müstəqil iş. Dərslik: tap. №1–5. İD: tap. №1–3.
5. Öyrənmə materialı. Sahə.
6. Müstəqil iş. Dərslik: tap. №6. İD: tap. №4.
7. Öyrənmə materialı. Düzbucaqlının sahəsinin hesablanması.
8. Müstəqil iş. Dərslik: tap. №7, 8. İD: tap. №5–7.
9. Məsələ həlli. Dərslik: tap. №9–13. İD: tap. №8, 9.
10. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər çoxbucaqlının perimetri və sahəsi ilə tanış olacaqlar. Perimetr və sahəni hesablama qaydasını öyrənəcəklər. Bununla bağlı məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! “Perimetr” anlayışı şagirdlər üçün təzə olsa da, onu hesablamaq çox da çətin deyil. Perimetrin daha dəqiq tərifi belədir: *perimetr oblastın sərhədinin tam uzunluğuudur*. Çoxbucaqlının sərhədi onun tərəfləri olduğu üçün çoxbucaqlının perimetri onun tərəflərinin uzunluqları cəmi kimi hesablanır.

Mövzuya yönəltmə. Müəllim lövhəyə 4 şagird çıxarırlar. Onların ikisinə uzunluqları 80 sm, digər ikisinə isə

uzunluqları 50 sm olan lentlər (iplər) verir. Şagirdlər lövhə önündə əllərində lentləri şəkildəki kimi uc-ucə tutaraq düzbucaqlı əmələ gətirməklə dayanırlar.



Müəllim şagirdlərə suallar verir:

- Lentin ümumi uzunluğunu necə tapmaq olar? Bunu hansı yollarla hesablaşmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığın sxemini lövhədə çəkmək olar. Müəllim şagirdlərə suallar verir:


- Bostanın ölçüləri nə qədərdir? Bostanın kənarına çəkilən hasarın uzunluğunu necə tapmaq olar?

ÖYRƏNMƏ Çoxbucaqlının perimetri izah olunur.

“Fikirləş!” rubrikasındaki sual bütün siniflə müzakirə olunur. Şagirdlər perimetri 21 sm olan başqa figuralar tapmağa çalışırlar. Məsələn, tərəflərinin uzunluqları 3 sm, 5 sm, 6 sm, 7 sm olan dördüncü, tərəflərinin uzunluqları 7 sm olan bərabərtərəfli üçbucaq kimi fikirlər səslənə bilərlər. Bu zaman müəllim şagirdlərə uyğun figurları çəkməklə fikirlərini əsaslandırmağı tapşırır.

BƏLƏDÇİ Nümunəyə diqqət yetirilir. Figurun tərəflərinin uzunluqlarını toplamaqla çoxbucaqlının perimetri tapılır. Analoji qaydada digər çoxbucaqlılarda da perimetri hesablanır.

Müəllimin nəzərinə! Dərslikdə verilmiş bir neçə tapşırıqda figuraların bəzi tərəflərinin uzunluqları göstərilir. Bu zaman şagirdlərə əvvəlcə həmin tərəflərin uzunluğunu tapmağın lazım olduğu vurgulanır. Məsələn, “Bələdçi”də sonuncu çoxbucaqlının bir tərəfinin uzunluğu verilmir və onun perimetrini tapmaq tələb olunur. Müəllim həmin figuru lövhədə çəkib onun üzərində verilən uzunluqları qeyd edir. Sonra şagirdlərin diqqətini uzunluğu verilməyən tərəfə yönəltmək üçün uyğun tərəfin üzərinə “?” işarəsi yazar. Şagirdlərlə birlikdə həmin tərəfin uzunluğu tapılır.



$$8 \text{ sm} - 4 \text{ sm} = 4 \text{ sm}$$

Sonra figurun perimetri hesablanır.

$$8 \text{ sm} + 6 \text{ sm} + 4 \text{ sm} + 8 \text{ sm} + 4 \text{ sm} + 14 \text{ sm} = 44 \text{ sm}.$$

MÜSTƏQEİL İŞ 1. Çoxbucaqlıların perimetrləri tapılır; c) bəndindəki çoxbucaqlının bir tərəfi verilmir. Yuxarıdakı qayda ilə həmin tərəf tapılır və perimetr hesablanır.

2. Perimetrləri 25 sm-dən az olan figurları tapmaq tələb olunur. Əvvəlcə hər bir figurun perimetri

hesablanır, bu fiqurlar arasında perimetri 25 sm-dən az olan fiqurlar təyin edilir.

3. Fiqurların xassələrindən istifadə etməklə perimetrlər hesablanır. Şagirdlər romb, bərabərtərəfli üçbucaqlı, düzbucaqlı, kvadratın tərəflərinin uzunluqları ilə bağlı xassələri bilirlər. Həmin xassələr təkrar edilir.

Müəllimin nəzərinə! Fiqurların xassələrindən istifadə etməklə perimetrinin tapılması vacib bacarıqlardan biridir. Fiqurların xassələri bəzi hesablamaları sadələşdirir.

Düzbucaqlı	$2 \cdot (\text{en} + \text{uzunluq})$
Paraleloqram	$2 \cdot (\text{en} + \text{uzunluq})$
Kvadrat	$4 \cdot \text{tərəf}$
Romb	$4 \cdot \text{tərəf}$
Bərabərtərəfli üçbucaq	$3 \cdot \text{tərəf}$


4. Bu xassələr tapşırığı yerinə yetirməyə kömək edir; a) bəndində şagirdlər dəftərlərində tərəfi 5 sm olan kvadrat çəkirlər, b) bəndində şagirdlər perimetri 14 sm olan düzbucaqlı çəkməlidirlər; a) bəndindən fərqli olaraq b) bəndində müxtəlif fiqurlar çəkmək olar. Müəllim şagirdlərin diqqətini düzbucaqlının cədvəldə verilmiş xassəsinə yönəldir. Perimetri 14 sm olan düzbucaqlının eni və uzunluğunun cəminin 7 sm ($14 : 2 = 7$) olduğunu müəyyən edirlər. Şagirdlər eni ilə uzunluğunun cəmi 7 sm olan düzbucaqlı çəkməlidirlər; məsələn: 1 sm və 6 sm; 2 sm və 5 sm; 3 sm və 4 sm.

5. Hər düzbucaqlının altında perimetri yazılımışdır. Düzbucaqlının tərəflərinin uzunluğunu tapmaq tələb olunur.

Tapşırığı iki üsulla yerinə yetirmək olar.

I üsul.

- Düzbucaqlının bir tərəfi 4 sm olduqda qarşı tərəfin də 4 sm-ə bərabər olduğu qeyd olunur.



$$4 \text{ sm} + 4 \text{ sm} = 8 \text{ sm}.$$

- Digər qarşı tərəflərin cəmi tapılır.

$$28 \text{ sm} - 8 \text{ sm} = 20 \text{ sm}.$$

- Qarşı tərəflərin uzunluqları tapılır. Qarşı tərəflərin bir-birinə bərabər olduğu vurgulanır.



$$20 : 2 = 10 \text{ sm}.$$

II üsul. Düzbucaqlının perimetri onun eni ilə uzunluğunun cəminin iki mislinə bərabərdir. Buradan alınır ki, perimetri ikiyə böldükdə düzbucaqlının eni ilə uzunluğunun cəmi alınır. Tapşırıq bu xassəyə əsasən yerinə yetirilir.

- Düzbucaqlının eni ilə uzunluğunun, yəni iki qonşu tərəfin cəmi tapılır.

$$28 : 2 = 14 \text{ sm}$$

- Axtarılan tərəfin uzunluğu tapılır.

$$14 \text{ sm} - 4 \text{ sm} = 10 \text{ sm}.$$


Diferensial təlim

Dəstək. Şagirdlərə tərəflərinin uzunluqları qeyd olunmuş bir neçə çoxbucaqlı çəkilən kartlar paylanması. Şagirdlər kartlar üzərində verilən fiqurun məlum olmayan tərəfinin uzunluğunu tapırlar və bunu necə müəyyən etdiyini izah edirlər.

Öyrənmə materialı. "Sahə" anlayışı izah olunur.

Müəllimin nəzərinə! Dərslikdə fiqurun sahəsi onun tutduğu yer ilə izah olunur. Tarixən sahə anlayışı çoxbucaqlılardan başlayıb. Sahə 4 xassə ilə təyin olunur: 1) mənfi deyil; 2) fiqurun ortaq daxili nöqtəsi olmayan bütün hissələrinin sahələri cəmi fiqurun öz sahəsinə bərabərdir; 3) fiqurun yerdəyişməsi (paralel köçürməsi) zamanı sahəsi dəyişmir; 4) tərəfləri vahid parça olan vahid kvadratın sahəsi 1-ə bərabərdir.

Sahə vahid kvadratlarla ölçülür. Başqa sözlə, fiqurun sahəsini tapmaq – bu fiqura neçə vahid kvadrat yerləşdiyini müəyyən etmək deməkdir. Şagirdlərə aydın olması üçün vahid kvadrata nümunə kimi tərəfi 1 sm olan kvadrat təsvir olunur. Lakin ölçülən sahədən asılı olaraq vahid kvadrati tərəfi 1 mm, 1 dm, 1 m, 1 km olan kvadrat da seçmək olar.



Məsələ həllində "vahid kvadrat"ı qısaltılmış şəkildə "vk" kimi də yazmaq olar.

6. Fiqurların sahəsinin neçə vahid kvadrat olduğu tapılır. Düzbucaqlının sahəsinin hesablanması qaydasını bildikləri üçün şagirdlər fiqurların daxilindəki kvadratları bir-bir sayırlar.

Diferensial təlim

Dəstək. Müəllim damalı vərəqdə sadə düzbucaqlılar çəkir və bu düzbucaqlıların sahəsini daxilindəki damaları saymaqla tapmayı tapşırır.

Dərinləşdirmə. Müəllim damalı vərəqdə sadə düzbucaqlılar çəkir və onun sahəsini cərgə-sıra modelindən istifadə edərək vurma ilə tapmayı tapşırır.

Öyrənmə materialı. Şagirdlər

2-ci sinifdən cərgə-sıra modelindən istifadə etməklə dairələrin sayını vurma ilə tapmayı öyrənmişlər. Müəllim düzbucaqlının sahəsini hesablayarkən bu üsuldan necə istifadə edildiyini göstərir.

Sadəcə, dairələrin yerinə kvadratlar olduğu vurgulanır. Dərslikdəki nümunədə sətirlərin sayı 3, sətirdəki vahid kvadratların sayı 7 olduğundan vahid kvadratların ümumi sayılarının 21×1 -ə bərabər olduğu qeyd edilir. Sonra ümumi qayda çıxarıılır: "Düzbucaqlının sahəsi onun eni ilə uzunluğunun hasilinə bərabərdir".

Sahənin ölçü vahidləri haqqında məlumat verilir: mm^2 , sm^2 , dm^2 , m^2 , km^2 . Müəllim lövhədə şagirdlərə bu vahidlərin yazılış qaydasını göstərir.

Müəllimin nəzərinə! Sahə vahidlərini yazarkən 2 rəqəminin uzunluq vahidinin üstündə yazılmmasını şagirdlər gələcəkdə daha dərindən öyrənəcəklər. İndiki mərhələdə isə izahat üçün sadəcə bu bərabərlikdən istifadə etmək olar: $\text{sm} \cdot \text{sm} = \text{sm}^2$.

Dərslikdə verilən düzbucaqlı və kvadratın sahəsinin necə tapıldığı şagirdlərlə birlikdə müzakirə olunur.

“Fikirləş!” rubrikasındaki sual müzakirə olunur. Müəllim şagirdlərə yönəldici suallar verir:

– Sahəsi 1 sm^2 olan kvadratın hər tərəfinin uzunluğu nə qədərdir? Bəs sahəsi 1 m^2 olan kvadratın hər tərəfinin uzunluğu nə qədərdir? Hansı uzunluq daha çoxdur: 1 sm , yoxsa 1 m ? Buradan hansı nəticəni çıxarmaq olar?

7. Tapşırıq düzbucaqlının sahəsini hesablama qaydına uyğun olaraq yerinə yetirilir.


8. Hər düzbucaqlının altında sahəsi yazılıb. Məlum olmayan tərəfin uzunluğu bölmə ilə tapılır.

Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

<https://toytheater.com/perimeter-climber/>

Məsələ Həlli 9. Məsələdə figurun məlum olmayan tərəfinin uzunluğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə dördbucaqlı figur çəkir, üç tərəfinin uzunluğunu və perimetrini qeyd edir.



Şagirdlərə suallar verilir:

– Figurun perimetri nə qədərdir? Verilən tərəflərin uzunluqları cəmi nə qədərdir? Bundan istifadə etməklə axtarılan tərəfin uzunluğunu necə tapmaq olar?

Məsələnin həlli:

- Məchulun tapılması qaydasından istifadə olunur:
 $14 \text{ sm} + 15 \text{ sm} + 16 \text{ sm} + 18 \text{ sm} + 10 \text{ sm} + \boxed{\quad} = 82 \text{ sm}$
 $73 \text{ sm} + \boxed{\quad} = 82 \text{ sm}$

- Axtarılan tərəfin uzunluğunu tapmaq üçün perimetrdən tapılan cəm çıxılır.


$$\boxed{\quad} = 82 \text{ sm} - 73 \text{ sm} = 9 \text{ sm}$$

Cavab. Məlum olmayan tərəfin uzunluğu 9 sm -ə bərabərdir.

Müzakirə. Figurun tərəflərinin uzunluqları toplanır və verilən perimetrlə müqayisə olunur.

10. Məsələdə figurların sahəsinin neçə vahid kvadrat olduğunu müəyyən etmək, sahəsi ən böyük və ən kiçik olan figurları tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim əvvəlcədən 4 eyni kvadratı diaqonal üzrə kəsməklə 8 ədəd eyni bərabərtərəfli düzbucaqlı üçbucaqlar hazırlayıb. O, üçbucaqları nümayiş etdirir.




Şagirdlərə suallar verilir:

– İki bərabərtərəfli düzbucaqlı üçbucaqdan necə kvadrat düzəltmək olar? Dörd belə üçbucaqdan neçə kvadrat düzəltmək olar? Bərabərtərəfli düzbucaqlı üçbucaların sayı verilibsə, onlardan düzəldiləcək kvadratların sayını necə tapmaq olar? Bu üçbucaqlara “yarımkvadrat” demək olar mı?

Məsələdə verilmiş fiqurların sahələrini hesablaşdırmaq üçün əvvəlcə bu fiqurlardakı tam vahid kvadratların sayı hesablanır. Sonra üçbucaqların (yarımkvadratların) sayı tapılır və 2-yə bölünür. Tam vahid kvadratların sayı ilə qismət toplanır və bu cəm fiqurun sahəsini bildirir.

Məsələn, 1-ci fiqurun sahəsini tapmaq üçün qısa şərti belə yazmaq olar:



Vahid kvadratların sayı – 4


Yarımkvadratların sayı – 4

Sahəsi – ?


Həlli:

$$4 + 4 : 2 = 6 \text{ vahid kvadrat (vk)}$$


Eyni qayda ilə şagirdlər digər fiqurların sahəsinin neçə vahid kvadrata bərabər olduğunu müəyyən edirlər.




6 vk



6 vk



4 vk



9 vk

• Fiqlar arasında sahəsi ən böyük və ən kiçik olan fiqurlar tapılır.


Cavab. Sahəsi ən böyük olan figur 4-cü, sahəsi ən kiçik olan figur isə 3-cü fiqurdur.

11. Şəkildəki ölçülərə əsasən çoxbucaqlının perimetri və sahəsinin tapılması tələb olunur.


Məsələnin həlli:

- Bunun üçün əvvəlcə məlum olmayan tərəflərin uzunluqları tapılır.

LAYİHƏ



$$6m - 4m = 2m$$




$$6m - 4m = 2m$$

- Verilən fiqurun perimetri hesablanır.

$$6m + 6m + 4m + 2m + 2m + 4m = 24m.$$

- Çoxbucaqlının sahəsi tapılır. Daha asan hesablamaq üçün fiqur düzbucaqlılara ayrılır və hər düzbucaqlının sahəsi tapılır və toplanır.



$$\begin{aligned}2m \cdot 4m &= 8m^2 \\4m \cdot 6m &= 24m^2 \\8m^2 + 24m^2 &= 32m^2\end{aligned}$$

Cavab. Çoxbucaqlının perimetri 24 m, sahəsi 32 m²-dir.

Müzakirə. Düzbucaqlının verilmiş tərəflərinə əsasən naməlum tərəfin necə tapılması müzakirə olunur. Vahid kvadratları sayımaqla, cavabları yoxlamaq olar. **Müəllimin nəzərinə!** Gələcəkdə həndəsədən bu tipli məsələlərə çox rast gəlinəcək. Verilmiş mürəkkəb fiqur sahəsi asan hesablanan kiçik fiqurlara bölünür, bu hissələrin sahəsi tapılır və toplanılır. Bu üsulu şagirdlərə xüsusi olaraq izah etmək məqsədəyənəqədən.

12. Məsələdə hər zalın perimetrinin tapılması tələb olunur.


Cəlbetmə. Müəllim lövhəyə iki fiqur çəkir və sahələrinin bərabər olduğunu deyir.



O, şagirdlərə suallar verir:


- 1-ci fiqurun sahəsi nə qədərdir? 2-ci fiqur sahəsi ilə bağlı nəyi bilirik? Bu məlumatə əsasən 2-ci fiqurun tərəfinin uzunluğunu necə tapmaq olar?

Məsələnin sxematik təsviri çəkilir. Dərslikdə 1-ci zal təsvir olunub. Şagirdlər dəftərə bənzər fiqur çəkir, 2-ci zali təsvir etmək üçün yanında bir fiqur da çəkirlər. Hər fiqurun üzərində verilən ölçüləri qeyd olunur.




Məsələnin həlli:


- 1-ci zalın sahəsi hesablanır: $4m \cdot 6m = 24m^2$
- 2-ci zalın sahəsinin $24m^2$ -ə bərabər olduğunu və uzunluğunun 8 m olduğunu nəzərə alaraq 2-ci zalın eni tapılır.



- Hər zalın perimetri hesablanır.



$$2 \cdot 4 + 2 \cdot 6 = 20m$$



$$2 \cdot 3 + 2 \cdot 8 = 22m$$

Cavab. 1-ci zalın perimetri 20 m, 2-ci zalın perimetri isə 22 m-dir.


Müzakirə. Naməlum tərəfin uzunluğunu məchulu olan bərabərlik yazımaqla da tapmaq olar.

$$4 \cdot 6 = \blacksquare \cdot 8$$

Bu zaman əvvəl sol tərəf hesablanır, sonra isə məchul vuruğun tapılması qaydasına əsasən məchul tapılır.

13. Məsələdə Elxanın babasının şəklə uyğun olaraq torpaq sahəsinin $\frac{1}{3}$ hissəsinə badımcان, qalan hissəsinə isə pomidor şitili əkilən tapşırılır. Məsələdə badımcan və pomidor şitili əkilən torpaq sahəsi ni tapmaq tələb olunur.


Cəlbetmə. Müəllim lövhəyə düzbucaqlı çəkir, ölçülərini qeyd edir və onu yarıya böülüb şagirdlərə hissələr-dən birini göstərir.



Şagirdlərə suallar verilir:

- Şəkildəki düzbucaqlının sahəsi nə qədərdir? Qeyd olunan hissənin sahəsini necə tapmaq olar? Kiçik hissənin sahəsi böyük hissədən neçə dəfə kiçikdir?

Məsələnin sxematik təsviri çəkilir.



Məsələnin həlli:

- Ümumi sahə hesablanır: $6m \cdot 12m = 72m^2$
- Badımcan şitili əkilən sahə bütün sahənin $\frac{1}{3}$ hissəsinə bərabər olduğuna görə ədədin hissəsinin tapılması qaydasına əsasən onun sahəsi belə hesablanır.

$$72 : 3 \cdot 1 = 24m^2$$


- Pomidor şitili əkilən sahə tapılır.

$$72m^2 - 24m^2 = 48m^2$$

Cavab. Baba $24m^2$ sahəyə badımcan şitili, $48m^2$ sahəyə pomidor şitili əkdir.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələni başqa yolla da həll etmək olar. Bunun üçün badımcan və pomidor sahələrinin naməlum tərəfləri tapılır.

LAYİD



Badımcan sahəsinin naməlum tərəfi. $12 : 3 \cdot 1 = 4 \text{ m}$

Pomidor sahəsinin naməlum tərəfi. $12 : 3 \cdot 2 = 8 \text{ m}$

Badımcan şitili əklilən sahə: $6 \text{ m} \cdot 4 \text{ m} = 24 \text{ m}^2$

Pomidor şitili əklilən sahə: $6 \text{ m} \cdot 8 \text{ m} = 48 \text{ m}^2$

Layihə. Şagirdlər evdə masanın, xalcanın, qapının və digər düzbucaqlı formasında olan əşyaların təqribi ölçülərini (tama tamamlamaqla) cədvəldə yazırlar. Sonra bu əşyanın perimetri və sahəsi hesablanır, cədvəlin uyğun xanasında yazılır. Sətirlərin sayını əşyaların sayına uyğun olaraq artırmaq olar.

Əşyaların adı	Eni	Uzunluğu	Perimetri

Perimetri və sahələri yaxın olan əşyalar qeyd olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çoxbucaqlının perimetrini hesablayır.	Tapşırıq, məsələ	Dərslik, İD
Düzbucucaqlının, kvadratın, üçbucağın xassələrindən istifadə etməklə perimetrini hesablayır.	Tapşırıq, məsələ	Dərslik, İD
Düzbucucaqlının sahəsini hesablayır.	Tapşırıq, məsələ, layihə	Dərslik, İD, iş vərəqləri
Çoxbucaqlının sahəsini hesablayır.	Tapşırıq, məsələ, layihə	Dərslik, İD, iş vərəqləri


Məsələ həlli dərsi

- Dərslik:** səh. 61
- İş dəftəri:** səh. 57

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərslərdə uzunluq vahidləri arasında münasibətlərlə, perimetr və sahənin tapılma qaydası ilə tanış oldular. Bu dərsdə şagirdlər öyrəndikləri biliklərdən istifadə etməklə müxtəlif məsələlər həll edəcəklər.

Müəllimin nəzərinə! Məsələ həllində çalışmaq lazımdır ki, şagirdlər məsələnin şərtini tam təsəvvür edə bilsinlər. Bunun üçün müxtəlif üsüllərdən istifadə etmək olar. Şagirdləri qruplara bölgərək onlara məsələnin şərtini oxuyub izah etməyi tapşırmaq və məsələni səhnələşdirmək olar.

Mövzuya yönəltmə. Praktik tapşırıq. Sinif qruplara bölünür. Əvvəlcədən qeyd olunan ölçülərdə kəsilmiş fiqurlar masaya düzülür. Sinif qruplara bölünür və hər qrupa bir fiqur verilir. Fiqurun tərəflərinin uzunluqları tapılır, perimetri və sahəsi hesablanır.



Texniki imkanları olan sinifdə belə interaktiv tapşırıqlar yerinə yetirmək olar:

www.mathplayground.com/area_blocks/index.htm

www.education.com/game/alfafas-out-of-the-box-perimeter-and-area/

1. Məsələdə tənlik qurmaqla qələmin uzunluğunu millimetrlə tapmaq tələb olunur.

Müəllim kəmiyyətlərlə müxtəlif əməliyyatlar apararkən onları eyni vahidə gətirməyin vacibliyini qeyd edir. Bunun səbabını şagirdlərlə birlikdə müzakirə etmək məqsədəyəğundur.

Məsələnin həlli:

- Verilən ölçülər eyni vahid ilə (mm) ifadə edilir.
 $20 \text{ sm} = 200 \text{ mm}$.
- Qələmin uzunluğu $x \text{ mm}$ qəbul edilib tənlik qurulur və həll edilir.

$$x + 15 = 200$$

$$x = 200 - 15$$

$$x = 185$$

Cavab. Qələmin uzunluğu 185 mm-ə bərabərdir.

Müzakirə. Qələmin və artıq yerin uzunluqları toplanır və qutunun uzunluğu ilə müqayisə olunur.

2. Məsələdə Aynurun boyunun neçə santimetr olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə bir neçə şagird (şərti adlar: Əli, Nigar, İlyas) çıxarıır. Şagirdlərin boyu şkalə çəkilmiş zolaq, yaxud ölçü lenti ilə ölçülür, lövhədə qeyd olunur. Sonra müəllim şagirdlərə suallar verir:

- Hər uşağın boyu neçə santimetrdür? Nigarın boyu Əlinin boyundan uzundur, yoxsa qıсадır? İlyas Əlidən hündürdür, yoxsa alçaqdır? Uşaqların boyları bir-birindən neçə santimetr fərqlənir?

Məsələnin qısa şərti yazılır.

Samirin boyu – ? sm

Bacısının boyu – 15 sm hündür

Aynurun boyu – ? ($\frac{1}{5} \text{ m}$ qısa)

Məsələnin həlli:

- Təsvirə əsasən Samirin boyunun neçə sm olduğu müəyyən olunur: 113 sm.
- Samirin bacısının boyu hesablanır.

$$113 \text{ sm} + 15 \text{ sm} = 128 \text{ sm}.$$

- Aynurun boyu hesaplanır. Əvvəlcə $\frac{1}{5}$ m-in neçə santimetrə bərabər olduğu tapılır.

$$100 : 5 \cdot 1 = 20 \text{ sm}$$

$$\frac{1}{5} \text{ m} = 20 \text{ sm}.$$

- Aynurun boyu hesaplanır.

$$128 \text{ sm} - 20 \text{ sm} = 108 \text{ sm}.$$

Cavab. Aynurun boyu 108 sm-dir.

Müzakirə. Cavabin doğruluğunu yoxlamaq üçün hər sağın boyu yazılır və bir-birinə münasibət yoxlanır.


3. Lalənin şəkildəki hansı fiqurları düzəldiyi soruşulur.

Çəlbetmə. Müəllim kibrət çöplərini masaya qoyur. Bir kibrət çöpünün uzunluğu xətkəşlə ölçülür. Müəllim şagirdlərdən birini dəvət edir və kibrət çöplərindən hər hansı bir fiqur düzəltməyi xahiş edir. Müəllim suallar verir:

- Düzəldilmiş fiqurun tərəflərinin uzunluğu neçə santimetrdir? Fiqurun perimetri necə tapmaq olar? Fiqurun perimetri verilərsə, çöplərin sayını necə tapmaq olar?


Məsələnin həlli:

- Çöplərinin sayına əsasən tərəflərin uzunluqları müəyyən olunur. Bunun üçün hər tərəfdə olan çöplərin sayı bir çöpün uzunluğuna vurulur.
- Fiqurun perimetri hesablanır.



$$12 \text{ sm} + 16 \text{ sm} + 8 \text{ sm} + 8 \text{ sm} + 4 \text{ sm} + 8 \text{ sm} = 56 \text{ sm}$$

Eyni qayda ilə digər iki fiqurun da perimetrləri hesablanır.



Cavab. Lalə 1-ci və 3-cü fiquru düzəldə bilər.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələ başqa üsulla da həll oluna bilər. Lalənin düzəldiyi fiqurlara nə qədər çöp işlətdiyi tapılır. $56 \text{ sm} : 4 \text{ sm} = 14$. Sonra perimetri 14 çöpə bərabər olan fiqurlar müəyyən edilir.

4. Məsələdə hər maşının uzunluğunu tapmaq tələb olunur.

Çəlbetmə. Müəllim masaya 3 eyni kitabı bir xətt üzrə şəkildəki kimi qoyur.




Kitablar arasındaki məsafənin bərabər olması vacibdir. Şagirdlərə suallar verilir:

- Hər kitabın uzunluğu 20 sm, aralarındaki məsafə isə 4 sm-dir. 1-ci kitabın başlangıcından 3-cü kitabın

sonuna qədər olan məsafəni necə müəyyən etmək olar?

Məsələ sxematik təsvir olunur.



Məsələnin həlli:

- İki maşının arasındaki məsafəyə əsasən maşınlar arasındaki məsafələrin ümumi cəmi tapılır.

$$2 \text{ m } 50 \text{ sm} + 2 \text{ m } 50 \text{ sm} = 4 \text{ m } 100 \text{ sm} = 5 \text{ m}.$$

- Ümumi məsafədən maşınlar arasındaki məsafə çıxılır.

$$14 \text{ m} - 5 \text{ m} = 9 \text{ m}.$$

- Hər maşının uzunluğu tapılır: $9 : 3 = 3 \text{ m}$.

Cavab. Hər maşının uzunluğu 3 metrə bərabərdir.


Müzakirə. Maşınların uzunluğunu maşınların sayına vurub üzərinə maşınlar arasındaki məsafələri gəlməklə alınan uzunluğu vəqonun uzunluğu ilə müqayisə etmək olar.

5. Plana əsasən dəhlizin və mənzilin perimetrlərini, dəhlizin və mənzilin sahələrini tapmaq tələb olunur.

Çəlbetmə. Texniki imkanları olan siniflərdə məsələ təqdim olunan elektron resursla da modelləşdirilə bilər:

<http://toytheater.com/area-perimeter-explorer/> Əvvəlcə şagirdlər 1 damanın 1 m^2 -ə uyğun olduğunu diqqət edirlər. Bu zaman şagirdlər 1 m^2 dedikdə nəyin nəzərdə tutulduğunu yada salırlar. Müəllim şagirdlərə yönəldici suallar verə bilər:

- Sahəsi 1 m^2 olan kvadratın tərəfi necə metrdir?
- Qonaq otağının perimetrini və ya sahəsini tapmaq üçün hansı ölçüləri bilmək lazımdır? Dəhlizin perimetrini və ya sahəsini tapmaq üçün hansı ölçüləri bilmək lazımdır? Mənzilin ümumi sahəsini necə tapmaq olar?



Təsviri dəftərdə çəkib ölçüləri üzərində qeyd etmək məqsədə uyğundur.

Məsələnin həlli:

- 1 damanın tərəflərinin 1 m olduğunu nəzərə alaraq dəhlizin ölçüləri müəyyən olunur və uyğun tərəflərin üzərində qeyd edilir.




- Dəhlizin perimetri hesablanır.

$$3 \text{ m} + 7 \text{ m} + 1 \text{ m} + 4 \text{ m} + 4 \text{ m} + 11 \text{ m} = 30 \text{ m}.$$

- Damaları saymaqla mənzilin ölçüləri müəyyən olunur və uyğun tərəflər üzərində qeyd edilir.


LARİ




Mənzilin perimetri hesablanır. Bu zaman mənzilin kvadrat formali olduğu qeyd edilir. Mənzilin perimetrinini kvadratın tərəflərinin uzunluqlarını toplamaqla, yaxud bir tərəfin uzunluğunu 4-ə vurmaqla da tapmaq olar:

$$4 \cdot 11 \text{ m} = 44 \text{ m}.$$


- Dəhlizin sahəsi hesablanır. Verilən fiqur iki düzbucaqlıya bölünür, hər düzbucaqlının sahəsi ayrıca hesablanır və toplanır.



Yaxud:



- Mənzilin sahəsini müxtəlif üsullarla tapmaq olar. Mənzil kvadrat formasında olduğundan şagirdlər sahəni bir tərəfin uzunluğunu özünə vurmaqla tapa bilərlər. Lakin ikirəqəmli ədədin ikirəqəmli ədədə vurulma qaydası şagirdlərə məlum olmadığından mənzilin ümumi sahəsini belə tapmaq olar: əvvəlcə qonaq otağı, mətbəx, yataq otağı və hamamın ölçüləri müəyyən edilir və üzərində qeyd olunur. Sonra bütün otaqların sahəsi tapılır, dəhlizin də sahəsi əlavə edilməklə bütün sahələr cəmlənir.



Mənzilin ümumi sahəsi hesablanır:

$$28 \text{ m}^2 + 12 \text{ m}^2 + 20 \text{ m}^2 + 37 \text{ m}^2 = 121 \text{ m}^2$$

Cavab. Dəhlizin perimetri 30 m, sahəsi 37 m², mənzilin perimetri 44 m, sahəsi 121 m²-dir.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin cavabları müqayisə olunur, həll üsulları müzakirə edilir. Məsələni daha sadə yolla da həll etmək olar. 1 damanın tərəflərinin 1 m və sahəsinin 1 m² olduğunu nəzərə almaq, otaqların perimetri və sahələrini tapmaq üçün damaları saymaq da olar. Lakin bu üsul yalnız ümumi deyil, damalı dəftərdə sxem verildikdə istifadə oluna bilər. Müəllim məsələni davam etdirib digər otaqların perimetrlərini də soruşa bilər.

6. Məsələdə hansı düzbucaqlının perimetrinin ən böyük olduğunu tapmaq və həmin fiqurun perimetrini hesablaşdırmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə üç şagird çıxarır. Onlara lövhədə sahəsi 24-ə bərabər olan müxtəlif düzbucaqlılar çəkməyi və ölçüləri üzərində qeyd etməyi tapşırır. Müəllim şagirdlərə suallar verir:

- Düzbucaklıların tərəfləri nə qədərdir? Bu düzbucaqlıların perimetrləri nə qədərdir?

Sonra bütün sınıfə suallar verilir:

- Kimin çəkdiyi düzbucaqlının perimetri ən böyükdür?
Kimin çəkdiyi düzbucaqlının perimetri ən kiçikdir?

Məsələnin həlli:

Şagirdlər təsvirləri dəftərə sxematik çəkirlər.



- Hər fiqurun sahəsinin 36 sm² olduğunu nəzərə alaraq, fiqurların verilməyən tərəflərinin uzunluğu, sonra isə bu fiqurların perimetri tapılır.

$$36 : 2 = 18 \text{ sm}$$

$$\text{Perimetr: } 2 \cdot 2 + 2 \cdot 18 = 40 \text{ sm}$$




$$36 : 3 = 12 \text{ sm}$$

$$\text{Perimetr: } 2 \cdot 3 + 2 \cdot 12 = 30 \text{ sm}$$



$$36 : 9 = 4 \text{ sm}$$

$$\text{Perimetr: } 2 \cdot 4 + 2 \cdot 9 = 26 \text{ sm}$$



$$36 : 6 = 6 \text{ sm}$$

$$\text{Perimetr: } 4 \cdot 6 = 24 \text{ sm}$$



- Bu düzbucaqlardan perimetri ən böyük olan məsələn edilir. Bu, yaşıl düzbucaqlıdır.


- Bu düzbucaqlının perimetri 40 sm-ə bərabərdir.

7. Təsvirə əsasən divarın rənglənmis hissəsinin sahəsini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərin diqqətini sınıf divarlarından birinə yönəldir. Bu zaman lövhə, qapı və ya pəncərə olan divarı seçmək daha məqsədə uyğundur.

Şagirdlərə suallar verilir:

- Divarın sahəsini və ya perimetrini necə tapmaq olar? Bunun üçün hansı ölçüləri bilmək lazımdır? Pəncərənin sahəsini necə tapmaq olar? Boyanacaq divarın sahəsini necə müəyyən etmək olar?
- Məsələnin sxematik təsviri çəkilir.



Məsələnin qısa şərti yazılır.
Pəncərənin eni – 2 m
Pəncərənin hündürlüyü – 2 m
Divarın uzunluğu – 6 m
Divarın hündürlüyü – 4 m
Divarın rənglənmiş hissəsinin sahəsi - ? m^2

Mövzu 46

Kütlə

- Dərslik: səh. 62
- İş dəftəri: səh. 59

Təlim məqsədləri

- Tərəzi modelindən istifadə etməklə kubların və digər əşyaların kütlələrini müqayisə edir (4.1.1).
- Tərəzi modelində müqayisə əsasında və tənlik qurmaqla naməlum kütləni tapır (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş kütlələri eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Kütləni ölçürkən daha əlverişli vahidi (t , kq , q) müəyyən edir (4.2.2).

Köməkçi vasitələr: tərəzi, iş vərəqləri

Elektron resurslar:

1. www.turtlediary.com/game/heavy-and-light.html
2. www.splashlearn.com/measurement-games
3. www.pbskids.org/peg/games/happy-camel
4. https://youtu.be/wC8CWAWL_zg
5. <https://youtu.be/oyZoECuhQhQ>

Dərsin qısa planı

1. **Araşdırma-müzakirə.** Tərəzinin bölgülərinin təyini.
2. **Öyrənmə.** Kütlə vahidləri arasında münasibətlər.
3. **Bələdçi.** Kütlələrin qramla ifadə olunması.
4. **Müstəqil iş.** Dərslik: tap. №1–3. İD: tap. №1–5.
5. **Öyrənmə materialı.** Ton. Kiloqram-ton çevrilmələri.
6. **Müstəqil iş.** Dərslik: tap. №4–6. İD: tap. №6–9.
7. **Məsələ həlli.** Dərslik: tap. №7, 8. İD: tap. №10, 11.
8. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “ton” kütlə vahidini, kütlə vahidləri arasında münasibətləri öyrənəcəklər. Bu qaydaların tətbiqi ilə müxtəlif əşyaların kütləsini ölçəcək, bir kütlə vahidini digəri ilə ifadə edəcək, məsələ və misallar həll edəcəklər.

Məsələnin həll:

- Divarın ümumi sahəsi tapılır: $4 \text{ m} \cdot 6 \text{ m} = 24 \text{ m}^2$
- Pəncərənin sahəsi tapılır: $2 \text{ m} \cdot 2 \text{ m} = 4 \text{ m}^2$
- Rənglənmiş hissənin sahəsi tapılır:
 $24 \text{ m}^2 - 4 \text{ m}^2 = 20 \text{ m}^2$

Cavab. Divarın rənglənmiş hissəsinin sahəsi 20 m^2 -ə bərabərdir.

Müzakirə. Rənglənmiş sahənin üzərinə pəncərənin sahəsini əlavə edib alınan sahənin verilən ölçülü divarın ümumi sahəsinə bərabər olub-olmadığını yoxlamaq olar. Şəklə əsasən şagirdlər əlavə bir neçə sual tərtib edib cavablandırırlar; məsələn:

- Divarın sahəsi pəncərənin sahəsindən neçə dəfə böyükdür? Divarın perimetri pəncərənin perimetredən neçə metr çoxdur? Divarda eyni pəncərədən daha biri də olsaydı, rənglənən sahə nə qədər olardı?

Mövzuya yönəltmə. Müəllim sinfə kütlələri 1 kiloqrama qədər olan 3 və ya 4 əşya, mətbəx tərəzisi gətirir. Şagirdlər əvvəlcə əlləri ilə hansı əşyanın ağır, yaxud yüngül olduğunu təxmin edirlər. Sonda bu əşyaların kütlələri tərəzidə ölçülür. Müəllim şagirdlərə suallar verir:

- Hansı əşya ən ağırdır? Hansı əşya ən yüngüldür? Bunu daha dəqiq necə müəyyən etmək olar?

Texniki imkanları olan sinifdə belə interaktiv tapşırıqlar yerinə yetirmək olar:

<https://www.coolmath4kids.com/math-games/weighing-fruits?tid=20>

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda şagirdlər tərəzinin 1 bölgüsünün qiymətini, üzərindəki üzümün kütləsini müəyyən etməli, 1 kq olması üçün daha neçə qram əlavə etmək lazım olduğunu tapşılmalıdır. Müəllim şagirdlərin diqqətini tərəzinin bölgülərinə yönəldir. Tərəzinin iki cür bölgüsü var: uzun və qısa bölgülər. Uzun bölgünün qiymətini hesablamaq üçün birinci rüba baxılır: birinci rübün ən böyük qiyməti 250 q-dır. Bu, 5-ci bölgüyü uyğun gəlir. 1 bölgünün qiymətini tapmaq üçün

$$250 \text{ q} : 5 = 50 \text{ q}.$$

Beləliklə, böyük bölgünün qiyməti 50 q-dır. Kiçik bölgülərin qiymətini tapmaq üçün yenə bölmə əməlindən istifadə olunur.

$$50 \text{ q} : 5 = 10 \text{ q}.$$

Beləliklə, hər böyük bölgüyə uyğun kütlə 50 q, hər kiçik bölgüyə uyğun kütlə isə 10 qramdır. Buna əsasən şagirdlər əqrəbin neçə gramı göstərdiyini tapa bilərlər. Əqrəb 750 qramdan sonra 2-ci böyük bölgünün üzərindədir. $750 + 2 \cdot 50 = 850 \text{ q}$. Deməli, üzümün kütləsi 850 q-dır. Üzümün

kütlesinin 1 kq olması üçün daha 3 bölge artırmaq lazımdır. $3 \cdot 50 = 150$ q

ÖYRƏNMƏ Kiloqram – qram münasibətləri verilir. “Diqqət!” rubrikasındaki məlumat şagirdlərlə müzakirə edilir. 1 kq-in $\frac{1}{2}$ hissəsi, yəni $\frac{1}{2}$ kq və ya yarım kiloqram 500 qrama bərabərdir. 1 kq-in yarısının neçə qram olduğunu təyin etmək üçün əvvəlcə 1 kq-in 1000 q olduğu qeyd olunur. 1000-in yarısını müxtəlif üsullarla müəyyən etmək olar. Şagirdlər ədəd oxunda 500-500 irəli saymaqla 1000-in iki 500-ə bərabər olduğunu bilirlər. Bu isə o deməkdir ki, 1000 qramın $\frac{1}{2}$ hissəsi, yəni yarısı 500 qrama bərabərdir.

Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

<https://www.ictgames.com/mobilePage/mostlyPostie/index.html>

Müəllimin nəzərinə! Şagirdlərə yarım kiloqramlarla bağlı əlavə suallar vermək olar; məsələn:

– 4 ədəd 500 q-lıq çay qutusunun kütłəsi neçə kiloqramdır? 6 ədəd 500 q-lıq un paketi neçə kiloqrama bərabərdir?

BƏLƏDÇİ Verilən nümunə şagirdlərlə birlikdə müzakirə olunur, şagirdlər tərəzidəki tərəvəzlərin kütłəsini qeyd edirlər. Bu kütłələr qramla ifadə olunur.

MÜSTƏQİL İŞ 1. Hər bir əşyanın kütłəsinə uyğun qiyməti və vahidi təxmin etmək tələb olunur.


2. Boş xanalara uyğun ədədlər müəyyən olunur. Burada şagirdlər nümunə tapşırığına diqqət edirlər. Nümunədə kiloqram və qramla ifadə olunan kütłə qrama çevirilir. 1-ci sətirdə verilən kütłələrin kiloqram və qramla ifadə olunduğuına diqqət edilir. 2-ci sətirdə qramla ifadə olunan kütłə kiloqram və qramla ifadə olunur.

Müəllimin nəzərinə! Bəzən şagirdlər bir ölçü vahidindən digərinə keçdikdə səhvə yol verirlər. Bunun əsas səbəbi iki vahid arasında münasibətləri yaxşı bilməmələridir. Bu səbəbdən bir ölçü vahidindən digərinə keçdikdə onlar arasındakı münasibətlər yada salınmalıdır.

3. Tərəzilərdən hansıların düzgün işləmədiyini tapmaq tələb olunur. Şagirdlər tapşırığı yerinə yetirmək üçün tərəzilər üzərində verilən kütłələrə diqqət yetirirlər.

Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:
– Tərəzinin gözünün aşağıda olması nə deməkdir?
Bəs yuxarıda olması? Tərəzinin düz işləmədiyini necə müəyyən etmək olar?

Tapşırıq ölçü vahidlərini eyniləşdirməklə yerinə yetirilir. Bunun üçün müqayisə işarələrindən də istifadə etmək olar. Məsələn, 1-ci tərəziyə uyğun olaraq yazılır:



1 kq 237 q * 1 kq 301 q

Müqayisə işarəsi yazılır:

1 kq 237 q < 1 kq 301 q

Deməli, 1 kq 301 qram daha ağırdır. Ağır olduğuna görə tərəzinin sağ gözü aşağıda olmalıdır. Lakin təsvirdə həmin göz yuxarı qalxıb. Bu isə o deməkdir ki, bu tərəzi düzgün işləmir. Eyni qayda ilə digər tərəzilər də yoxlanılır.

Öyrenmə materialı. Yeni kütlə vahidi – “ton” izah edilir. “Fikirləş!” rubrikasında $\frac{1}{2}$ tonun, yəni yarımdan neçə kq olduğu soruşulur. Şagirdlər artıq $\frac{1}{2}$ kq-in neçə qram olduğunu bilirlər. Şagirdlər eyni qaydada $\frac{1}{2}$ tonun neçə kq olduğunu müəyyən edə bilərlər.

4. Əşyaların kütłələrini ölçmək üçün əlverişli vahidi tapmaq tələb olunur. Tapşırıq müzakirə ilə yerinə yetirilə bilər.

5. Ton və kiloqramla verilmiş kütłələr kiloqramla ifadə edilir. Bunun üçün 1 ton = 1000 kq olduğu xatırladılır.

6. Boş xanalara uyğun ədədlər müəyyən edilir. Bu zaman şagirdlər 2-ci və 3-cü tapşırıqda olduğu kimi, boş xanalara uyğun ədədləri müəyyən edərkən vahidlər arasındaki münasibətləri yada salmalıdır.

Məsələ Həlli 7. Məsələdə Lalənin anasının mağazadan cəmi neçə kiloqram ərzaq aldığına tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələnin şərtinə uyğun sxem çəkir.



Məsələnin qısa şərti yazılır.

Lalənin anası aldı:

2 kq-lıq şəkər tozu – 4 paket

500 g-lıq düyü – 2 kisə

Cəmi ərzaq – ? kq

Məsələnin həlli:

• Alınan şəkər tozonun neçə kq olduğu müəyyən edilir.
 $4 \cdot 2 \text{ kq} = 8 \text{ kq}$

• Alınan düyü kisələrinin neçə kq olduğu müəyyən edilir.

500g 500g → 1 kq


• Cəmi neçə kq ərzaq alındığı tapılır.

$8 \text{ kq} + 1 \text{ kq} = 9 \text{ kq}$.

Cavab. Lalənin anası mağazadan 9 kq ərzaq aldı.

Müəllimin nəzərinə! Dərsdə bəzi tapşırıqlarda hesablamama nəticəsində cəm 1000-ə bərabər ola bilər. Şagirdlər dördrəqəmli ədədlərə qədər toplamani keçməsələr də, belə tapşırıqlarda hesablamalar çox sadə olur; məsələn: $300 + 700, 500 + 500$ və s. Şagirdlər bu hesablamaları yerinə yetirməkdə çətinlik çəkmirlər. Onlar yüz-yüz sayma bacarıqlarına əsasən bu tapşırıqları yerinə yetirə bilərlər.

8. Məsələdə avtomobilin kütləsinin neçə ton olduğunu tapmaq tələb olunur.
Cəlbetmə. Müəllim məsələnin şərtini sxematik təsvir edir.



Məsələnin qısa şərti yazılır.

Traktorun kütləsi – 4 t 300 kq

Avtobusun kütləsi – 4 t 700 kq

Avtobus, traktor, avtomobilin birlikdə kütləsi – 11 t

Avtomobilin kütləsi – ? t

Məsələnin həlli:

- Traktorun və avtobusun birlikdə kütləsi tapılır.
- $$4 \text{ t } 300 \text{ kq} + 4 \text{ t } 700 \text{ kq} = 8 \text{ t} + 1000 \text{ kq} = 9 \text{ t}$$
- Avtomobilin kütləsi tapılır. $11 \text{ t} - 9 \text{ t} = 2 \text{ t}$.

Cavab. Avtomobilin kütləsi 2 tondur.

Layihə. Ölkəmizdə və bəzi ölkələrdə fərqli kütlə vahidlərindən də istifadə olunur. Bu vahidlərə sentner, karat, funt, unsiya, pud və s. aiddir. Şagirdlərə fərqli ölçü vahidləri haqqında məlumat toplamağı və təqdimat hazırlamağı tapşırımaq olar. Burada məqsəd şagirdlərin dərsdə öyrəndikləri kütlə vahidləri ilə yanaşı, fərqli ölkələrdə istifadə olunan digər vahidlər haqqında da məlumatının olmasıdır. Uşaqlar çevrilmələr aparmaq üçün bu linklərdən də istifadə edə bilərlər: <https://www.unitconverters.net/weight-and-mass-converter.html>

<https://www.digitaldutch.com/unitconverter/mass>

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki əşyanın kütləsini tərəzi modelindən istifadə etməklə müqayisə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Əşyanın kütləsini qramla ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Əşyanın kütləsini kiloqramla ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Əşyanın kütləsini tonla ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Kütlə vahidləri arasında çevrilmələri yerinə yetirir.	Tapşırıq, məsələ, layihə	Dərslik, İD, təqdimat

Tutum

Mövzu 47

- Dərslik: səh. 64
- İş dəftəri: səh. 61

Təlim məqsədləri

- İki qabı tutumlarına görə əvvəlcə təxmin etməklə, sonra isə ölçməklə müqayisə edir (4.1.1).
- Ölçü qablarında müqayisə əsasında və tənlik qurmaqla naməlum tutumu tapır (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş tutumları müqayisə edir (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş tutumları eyni vahidə gətirməklə müqayisə edir (4.2.1).
- Tutumu ölçərkən daha əlverişli vahidi (*l*, *ml*) müəyyən edir (4.2.2).

Köməkçi vasitələr: ölçü qabları, şüşə butulka, şpris, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

- [1. https://www.splashlearn.com/measurement-games](https://www.splashlearn.com/measurement-games)
- [2. https://youtu.be/mLRYCaYVWFc](https://youtu.be/mLRYCaYVWFc)
- [3. https://youtu.be/YC8lypIFHzk](https://youtu.be/YC8lypIFHzk)

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Lalənin fərziyyəsinin yoxlanılması.

2. Öyrənmə. Millilitr.

3. Bələdçi. Hər qabın tutumunun təxminən müəyyən edilmesi.

4. Müstəqil iş. Dərslik: tap. №1–4. İD: tap. №1–6.

5. Məsələ həlli. Dərslik: tap. №5–9. İD: tap. №7–9.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər “millilitr” tutum vahidi ilə tanış olacaq, tutum vahidlərinin çevrilmələrini öyrənəcəklər. Bu qaydaların tətbiqi ilə müxtəlif qabların tutumunu ölçəcək, bir tutum vahidini digəri ilə ifadə edəcək, məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə tutumu 1 litr olan şüşə butulka və kiçik şpris nümayiş etdirib sual verir:

– Butulkanın tutumu nə qədərdir? Sizcə, şprisin tutumu nə qədər olar? Bunu necə müəyyən etmək olar? Butulkanı doldurmaq üçün şprisi təxminən neçə dəfə doldurub ora tökmək lazımdır?

Fikirlər təxminini olacaq və şagirdlərdən dəqiq cavab gözlənilmir. Əsas məqsəd 1 litrdən çox kiçik olan tutumları izah etməkdir.

ARAŞDIRMA-MÜZAKİRƏ Lalənin fikrini yoxlamaq üçün hər qabda neçə litr su olduğunu tapmaq lazımdır. Bunun üçün qablardakı bölgülərə diqqət yetirirlər. 1-ci qabda 9 bölgü, 2-ci qabda isə 7 bölgü var.



Əvvəl hər bölgünün neçə litri ifadə etdiyi müəyyən olunur və sonra hər qabdakı suyun miqdarı tapılır.

1-ci qab. Qabın tutumu 54 litrdir və üzərində 9 bölgü var. $54 : 9 = 6 \text{ l}$. Deməli, 1 bölgü 6 litrə bərabərdir. Suyun miqdarı 8 bölgü səviyyəsində olduğundan 1-ci qabda $48 \text{ l} (8 \cdot 6 \text{ l} = 48 \text{ l})$ su var.

2-ci qab. Bu qabın tutumu 84 litrdir və üzərində 7 bölgü var. $84 : 7 = 12 \text{ l}$. Hər bölgü 12 litrə bərabərdir. Suyun miqdarı 4 bölgü səviyyəsində olduğundan 2-ci qabda $4 \cdot 12 \text{ l} = 48 \text{ l}$ su var. Bu isə o deməkdir ki, hər iki qabda eyni miqdarda su var. Deməli, Lalənin fikri doğru deyil. Beləliklə, şagirdlərlə belə bir nəticə çıxarıllır: "Qabda suyun miqdarı onun səviyyəsi ilə müəyyən olunmur. Eyni miqdarda olan su müxtəlif ölçülü qablarda fərqli səviyyələrdə ola bilər".

ÖYRƏNMƏ Millilitr izah edilir. Sinfə şpris və damcıkən gətirmək və onlardan istifadə etməklə 1 litrdən kiçik tutumları izah etmək məqsədəyənəndur. "Fikirləş!" rubrikasındaki sual əvvəlki mövzularда olduğu kimi cavablandırılır.

Texniki imkanları olan siniflərdə belə interaktiv tapşırıqlar yerinə yetirmək olar:

<https://ictgames.com/mobilePage/capacity/index.html>

BƏLƏDÇİ Şagirdlər hər qabın tutumunun nə qədər olduğunu müəyyən etməlidirlər. Verilən tutumlar və qablar müqayisə olunur. Nümunəyə əsasən vedrənin tutumu 5 litrə uyğundur. Şagirdlər digər qabların tutumunu vedrə ilə müqayisə etməklə müəyyən edirlər.

MÜSTƏQİL İŞ 1. Verilən qabların tutumuna uyğun olan qiyməti və vahidi seçmək tələb olunur. Burada verilən tutumlar bir-birindən çox fərqlənir. Bu isə şagirdlərə təsvirdəki qabın tutumunu müəyyən etməkdə kömək edəcək. Məsələn, 1-ci bənddə stəkanın tutumunun 1 l , yoxsa 200 ml olduğunu müəyyən etmək lazımdır. Şagirdlər stəkanı tutumu 1 l olan butulka ilə müqayisə etməklə stəkanın tutumunun 200 ml olacağını müəyyən edə bilərlər. Eyni qayda ilə şagirdlər digər bəndlərdəki qabların tutumlarını digərləri ilə müqayisə etməklə tapa bilər.

2. Boş xanalara uyğun ədədlərin müəyyən edilməsi tələb olunur. 1-ci sətirdə şagirdlər qarışq vahidləri millilitrlə, 2-ci sətirdə isə, tərsinə, millitri qarışq vahidlərlə ifadə edirlər.

3. Verilən tutumlar müqayisə olunur. Müqayisəni müxtəlif üsulla aparmaq olar. Əgər müqayisə etmək çətinlik yaradırsa, şagirdlər litri millilitrlə ifadə etməklə müqayisə apara bilərlər. Lakin bəzən elə tutumlar olur ki, onların müqayisəsi açıq-aşkar

görünür. Məsələn, 1 000 ml-dən kiçik tutum həmişə 1 l-dən də kiçikdir.

- $130 \text{ l} * 130 \text{ ml}$. Bunun üçün çevrilmə aparmağa ehtiyac yoxdur. Belə ki, 1 litr 1 ml -dən böyükdir. Bu isə o deməkdir ki, $130 \text{ l} > 130 \text{ ml}$ -dən çox olacaq.
- $20 \text{ l} * 400 \text{ ml}$. Burada da çevrilmə aparmağa ehtiyac yoxdur. Belə ki, 400 ml 1 litrdən az olduğundan $400 \text{ ml} > 20 \text{ l}$ azdır. Burada gizli bir sıralama da var: $400 \text{ ml} < 1 \text{ l} < 20 \text{ l}$.
- $20 \text{ ml} * 1 \text{ l}$. Müqayisə eyni qaydada aparılır.
- $6 \text{ l} * 5 \text{ 410 ml}$. Burada çevrilmə aparılmalıdır.

$$5 \cdot 410 \text{ ml} = 5 \text{ l } 410 \text{ ml}$$

$$6 \text{ l} * 5 \text{ l } 410 \text{ ml} \rightarrow 6 \text{ l} > 5 \text{ l } 410 \text{ ml}$$

4. Misalları həll edərkən ölçü vahidlərini eyniləşdirmək lazımdır; məsələn:

$$2000 \text{ ml} + 15 \text{ l} = 2 \text{ l} + 15 \text{ l} = 17 \text{ l}$$

Misallardan bəzilərində litri millilitrə, bəzilərində isə tərsinə çevirmək lazımdır. Məsələn, $\frac{1}{2} \text{ l} + 250 \text{ ml}$ hesablamaq üçün şagirdlər $\frac{1}{2}$ litri millilitrlə ifadə etməlidirlər: $500 \text{ ml} + 250 \text{ ml} = 750 \text{ ml}$.

Müəllimin nəzərinə! Tutumla bağlı bəzi məsələləri praktik olaraq həll etmək daha məqsədə uyğundur. Məsələn, bir qabdan başqa qaba maye tökməklə bağlı məsələləri təsəvvür etmək üçün ilk vaxtlar bu məsələləri əyani nümayiş etdirmək faydalıdır.

Praktik iş. Müəllim şagirdlərə iş vərəqləri verir.



Şagirdlər fincan, stəkan, hər hansı bir qabın tutumunu müəyyən edib cədvəli doldurmalıdır. Bunun üçün şagirdlər uyğun qabı ağızına kimi su ilə doldururlar. Sonra qabdakı bütün suyu ölçü qabına boşaltmaqla qabların tutumunu müəyyən edib cədvələ yazırlar. Bu fəaliyyət özü də iki mərhələdə həyata keçirilir. Şagirdlər əvvəl tutumları təxmin edir, sonra isə ölçməklə müəyyən edirlər.

Qabın adı	Tutumu	
	Təxmin etməklə	Ölçməklə

MƏSƏLƏ HƏLLİ 5. Məsələdə qabdakı suyun 1 l olması üçün neçə ml su əlavə ediləcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim kitabdakı qabın şəklinə diqqəti yönəldib suallar verir:

- Qabın üzərindəki hər bölgü neçə millilitri göstərir? Qabın tutumu nə qədərdir? Qabda neçə millilitr su olduğunu necə bilmək olar?



Məsələni həll etmək üçün əvvəlcə hər bölgünün qiymətini tapmaq lazımdır. Sonra isə hər qabdakı suyun miqdarı tapılır. Ölçü qabında iki cür bölgü var: kiçik və böyük bölgülər. 1 l tutuma qədər böyük

bölgülərin sayı 10 olduğu üçün hər böyük bölgünün qiyməti tapılır:

$$1000 \text{ ml} : 10 = 100 \text{ ml}$$


Kiçik bölgülərin qiyməti tapılır:

$$100 \text{ ml} : 2 = 50 \text{ ml}$$

Məsələni 2 üsulla həll etmək olar.

1-ci üsul. Qabda nə qədər su olduğu müəyyən edilir və 1000 ml-ə tamamlamaqla onların fərqi tapılır.

2-ci üsul. Qabın tutumu 1 l olduğundan əlavə olunacaq suyun miqdarı qabın boş qalmış hissəsinin tutumuna bərabərdir. Qabın boş hissəsinin tutumu tapılır.




Məsələnin həlli:

a) Qabın boş hissəsinin tutumu müəyyən edilir:

Böş hissə bir böyük bölgüyə bərabərdir. Bu isə 100 ml-dir.

b) Qabın boş hissəsinin tutumu müəyyən edilir:




Böş hissə 5 kiçik bölgüyü uyğundur: $5 \cdot 50 \text{ ml} = 250 \text{ ml}$.

Digər bəndlər də analoji qaydada həll edilir.

Müzakirə. Qabda olan suyun miqdarnı 1000 ml-dən çıxmışla əlavə olunacaq suyun miqdarı tapılır və alınmış cavabla müqayisə olunur.

6. Məsələdə neçə balonun tam dolduğu və bidonda neçə litr süd qaldığını tapmaq tələb olunur. **Cəlbetmə.** Müəllim lövhədə 5 l və 2 l qab təsvirləri çəkir, 5 l suyu 2 l-lük qablara boşaltmaq lazımlı olduğunu bildirir. Şagirdlərə suallar verilir:

– Neçə qab dolar? Neçə litr su artıq qalar?



Bunu sinifdə şərait olarsa, praktik yerinə yetirmək də olar. Lövhədə qalıqlı bölməyə aid misal yazılsın.

Məsələnin həlli:

Məsələ qalıqlı bölmə ilə həll edilir.

• Ən çox neçə balonun tam dolduğu tapılır.

$32 : 3 = 10$ (q 2). 10 balon tam doldu.

• Bidonda neçə litr süd qaldığı müəyyən edilir. Bu, qalıqlı bölmədə qalığa bərabərdir. Bidonda 2 l süd artıq qaldı.


Cavab. 10 balon doldu, bidonda 2 l süd artıq qaldı.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün balonların sayını onların tutumuna vurub üzərinə 2 l gəlmək lazımdır.

$$10 \cdot 3 \text{ l} + 2 \text{ l} = 32 \text{ l}$$

7. Məsələdə stəkanın tutumunun neçə millilitr olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələni sxematik təsvir edir.



Məsələnin qısa şərti yazılır.

Çaydanın tutumu – 1 l 750 ml

İçində var su – 1 l 150 ml

Dolmaq üçün tökülməlidir – 3 dolu stəkan

1 stəkanın tutumu – ? ml

Məsələnin həlli:

• Çaydanın dolması üçün neçə millilitr su tökmək lazımlı olduğunu tapılır.

$$1 \text{ l } 750 \text{ ml} - 1 \text{ l } 150 \text{ ml} = 600 \text{ ml}$$

Deməli, 3 stəkan su tökdürdə 600 ml su tökülmüş olur. Stəkanın tutumunun neçə ml olduğu müəyyən olunur: $600 \text{ ml} : 3 = 200 \text{ ml}$

Cavab. Stəkanın tutumu 200 ml-dir.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün stəkanın tutumunu 3-ə vurub çaydanın içərisindəki su ilə toplamaq lazımdır. Alınan cavabla çaydanın tutumu müqayisə olunur.

Müəllimin nəzərinə! Riyazi məsələlərin təsnifatında mayelərin doldurulub-boşaldılmasına aid məsələlər xüsusi yer tutur. Bu tipli məsələlər məntiqi və riyazi təfəkkürün inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu məsələlər, adətən, 2 tipli olur:

1-ci tip məsələlər. Mayenin miqdarı qeyri-məhduddur (çay, göl və ya böyük çəlləkdəki su) və qabda olan mayeni kənara tökmək olar; məsələn:

Lalə 4 litrlik və 3 litlik su qablarından istifadə etməklə 5 litr suyu necə əldə edə bilər? O, suyu krandan doldurur və artıq suyu əlüzyuyana boşalda bilər.

Həlli:

1) Krandan 4 l-lük qab doldurulur.



2) 4 l-lük qabdakı su 3 l-lük qaba boşaldılır.



3) 3 l-lük qabdakı su kənara boşaldılır.



4) 4 l-lük qabdakı su 3 l-lük qaba boşaldılır.






5) Krandan 4 l-lük qab doldurulur.






İki qabda cəmi 5 l su var.

Adətən, belə məsələlərin bir neçə həlli olur. Lakin məsələ ən az yolla həll olunmalıdır. Məsələn, məsələni başqa üsulla da həll etmək olar.

LAZYHE



1) Krandan 3 l-lük qab doldurulur.	2) 3 l-lük qabdakı su 4 l-lük qaba boşaldılır.	3) Krandan 3 l-lük qab doldurulur.
		
0 l	3 l	3 l


4) 3 l-lük qabdakı su 4 l-lük qab dolana kimi boşaldılır, 3 l-lük qabda 2 l artıq su qalır.	5) 4 l-lük qabdakı su kənara boşaldılır.	6) 3 l-lük qabdakı su 4 l-lük qaba boşaldılır. 3 l-lük qab doldurulur.
		
4 l	2 l	2 l

İki qabda cəmi 5 l su var.

2-ci tip məsələlər. Qablardakı maye süd, şirə, yaxud kompot ola bilər ki, onların da ümumi miqdarı dəyişmir və kənara tökülməsinə yol verilmir.

Məsələn: 8 litrlik bidon südlə doludur. Samir 5 və 3 litrlik boş qablardan istifadə etməklə 1 l südü necə əldə edə bilər?

1) 8 l-lük qabdan 3 l-lük qabda qolana kimi süd tökülr.	2) 3 l-lük qabdakı süd 5 l-lük qaba boşaldılır.	
		
5 l	0 l	3 l

3) 8 l-lük qabda qalan süd 3 l-lük qaba boşaldılır.	4) 3 l-lük qabdakı süd 5 l-lük qab dolana kimi boşaldılır.	
		
2 l	5 l	3 l

3 l-lük qabda 1 l süd qaldı.

8. Məsələdə 5 l, 3 l və 500 ml tutumlu qablardan küməyi ilə 4 l suyu necə əldə etməyi tapşırmaq lazımdır.




Tapşırığı praktik yerinə yetirmək məqsədəyəğindən. Məsələnin şərtində bir neçə həlli göstərmək tələb olunur.

1-ci variant. 3 l-lük qab su ilə doldurur və 5 l-lük qaba tökülr və üzərinə 2 dəfə 500 ml-lük qabla su əlavə edilir.






2-ci variant. 5 l-lük qaba 8 dəfə 500 ml-lük qabla suyu tökülr.



3-cü variant. Bu variant nisbətən mürəkkəbdir. Çalışmaq lazımdır ki, şagirdlər bir neçə variant söyləsinlər. Bu variantı addımlarla yerinə yetirmək məqsədəyəğindən.

- 1) 5 l-lük qab doldurulur və 3 l-lük qaba boşaldılır. Bu zaman 5 l-lük qabda 2 l su qalır.
- 2) 3 l-lük qabdakı su kənara boşaldılır.
- 3) 5 l-lük qabda olan 2 l su 3 l-lük qaba boşaldılır. 3 l-lük qabın dolması üçün daha 1 l suya ehtiyac var.
- 4) 5 l-lük qab doldurulur və 3 l-lük qaba boşaldılır. Nəticədə 5 litrin 1 litri 3 l-lük qaba tökülr və 5 l-lük qabda 4 l su qalır.

1) 	2) 	3) 
5 l	3 l	2 l
Kənara boşaldılır.		

4) 					
5 l	2 l	3 l			

Şagirdlərə digər variantları da düşünməyi tapşırmaq olar.

Diferensial təlim

Təlim nəticələri yüksək olan şagirdlər üçün məsələni bir qədər də mürəkkəbləşdirmək olar: yalnız iki qabın 5 və 3 l-lük qabların köməyi ilə 4 l suyu necə almaq olar?

Cavab. 3 l-lük qab iki dəfə su ilə doldurulub 5 l-lük qaba boşaldılır. İkinci dəfə 3 l-lük qabda 1 l su qalacaq. 5 l-lük qab kənara boşaldılır, 3 l-lük qabda qalan 1 l su ora tökülr. 5 l-lük qabda 1 l su olur. 3 l-lük qabı 1 dəfə də doldurub 5 l-lük qaba tökdükdə 4 l su alınır.

9. Məsələdə bidonun tutumunun 50 l olduğu qeyd edilir. Sağcının bidonu 4 l-lük vedrə ilə neçə dəfəyə doldura biləcəyi soruşulur. Vedrələrin sayından asılı hərfi ifadə yazmaq tələb olunur.

Cəlbətmə. Sinifdəki güllərə su vermək butulkada 900 ml su gətirilir. Müəllim şagirdlərə suallar verir.

– Hər gülə 100 ml su vermək lazımdır. 2 gülə nə qədər su veriləcək? Butulkada nə qədər su qalar? 3 gülə nə qədər su vermək lazımdır? Bu halda nə qədər su qalar? Güllərin sayını *n* ilə işarə edək. *n* gülə nə qədər su vermək lazımdır? Butulkada nə qədər su qalar?

Məsələnin həlli:

- $4 \text{ l}-\text{lik} \text{ vedrə ilə } n \text{ dəfə} \text{ süd tökdükdə bidonda neçə litr süd olduğunu tapmaq üçün uyğun hərfi ifadə yazılır. } n \cdot 4$
- n -in qiyməti 2, 3 və 4 olduqda ifadənin qiyməti hesablanır.

$$n = 2; 2 \cdot 4 = 8 \text{ l}$$

$$n = 3; 3 \cdot 4 = 12 \text{ l}$$

$$n = 4; 4 \cdot 4 = 16 \text{ l}$$

- Sağıcıının bidona ən çox neçə vedrə süd tökə biləcəyini qalıqlı bölmə ilə tapmaq olar:

$$50 : 4 = 12 \text{ (q 2)}$$

Cavab. Sağıcı bidona ən çoxu 12 dolu vedrə süd tökə bilər.

Müzakirə. Məsələ hər addımı göstərməklə cədvəl şəklində də həll edilə bilər; məsələn.

n	1	2	3	4	5	..	10	11	12	13
Bidona tökülen süd (litr)	4	8	12	16	20		40	44	48	52

12-ci vedrəni tökəndən sonra bidonun tam dolması üçün 2 l süd çatmir. 13-cü vedrəni tökəndə isə vedrədə 2 l süd artıq qalır. Deməli, sağıcı bidona ən çoxu 12 dolu vedrə süd tökə bilər.

Layihə. Bəzən tutumu (həcmi) ölçmək üçün fərqli ölçü vahidlərindən də istifadə olunur. Bu ölçü vahidlərinə qallon, barel, kub metr, kub santimetr və s. aiddir. Şagirdlərə fərqli ölçü vahidləri haqqında məlumat toplamağı və təqdimat hazırlanması tapşırımaq olar. Uşaqlar çevrilmələr aparmaq üçün bu linklərdən də istifadə edə bilərlər:

www.unitconverters.net/volume-converter.html

www.digitaldutch.com/unitconverter/volume.htm

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki qabdakı mayelərin həcmini müqayisə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Əşyanın tutumunu millilitrlə ifadə edir.	Misal, məsələ	Dərslik, İD
Qab üzərindəki şkalaya əsasən mayenin həcmini və naməlum tutumu tapır.	Praktik tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Müxtəlif vahidlərdə verilmiş tutumları eyni vahidə çevirməklə müqayisə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Əşyanın tutumunu litrlə ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Tutum vahidləri arasında çevrilmələri yerinə yetirir.	Tapşırıq, məsələ	Dərslik, İD

Saat

- **Dərslik:** səh. 66
- **İş dəftəri:** səh. 63

Təlim məqsədləri

- Əqrəbli və rəqəmsal saatlardan istifadə etməklə vaxtları müqayisə edir (4.1.1).
- Müxtəlif vahidlərlə (il, ay, həftə, gün, saat, dəqiqə və saniyə) verilmiş vaxtları müqayisə edir (4.1.1).
- Vaxtı ölçərkən daha əlverişli vahidi (gün, saat, dəq, san və s.) müəyyən edir (4.2.2).
- Vaxt aralığını iki hadisənin başvermə vaxtları arasındaki fərqli kimi izah edir (4.2.4).
- Əqrəbli və rəqəmsal saatlarda vaxt aralığını hesablayır (4.2.4).

Köməkçi vasitələr: kağızdan düzəldilmiş əqrəbli və rəqəmsal saat modelləri, iş vərəqləri, rəqəmsal saat.

Elektron resurslar:

- https://mathsframe.co.uk/en/resources/resource/119/find_the_start_time#
- <https://www.topmarks.co.uk/time/teaching-clock>
- <https://youtu.be/EapsfSfqeWA>
- <https://youtu.be/DA2w8lRellc>

5. <https://youtu.be/dGk4bS4yvTU>

6. <https://mathsframe.co.uk/en/resources/resource/116/telling-the-time>

7. <https://www.visnos.com/demos/two-clocks>

8. <https://www.ictgames.com/mobilePage/clock/index.html>

9. <https://www.geogebra.org/m/aeB39AuT>

10. <https://toytheater.com/clock/>

11. https://www.matholia.com/sg/apps/tools/mtoog30_omgbz?cid=602

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Qatarın yolda olma vaxtinin tapılması.

2. Öyrənmə. Rəqəmsal saat.

3. Bələdçi. Saat və günün vaxtinin müəyyən edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1–4.

5. Öyrənmə materialı. Vaxt aralığı.

6. Müstəqil iş. Dərslik: tap. №2. İD: tap. №5.

7. Öyrənmə materialı. Saniyə. Zaman vahidlərinin bir-biri ilə ifadə edilməsi.

8. Müstəqil iş. Dərslik: tap. №3. İD: tap. №6.

9. Məsələ həlli. Dərslik: tap. №4–6. İD: tap. №7, 8.

10. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər “rəqəmsal saat”, “vaxt aralığı”, “saniyə” anlayışları ilə tanış olacaqlar. Zaman vahidlərinin bir-biri ilə ifadə edilmə qaydasını öyrənəcəklər, bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərlə birlikdə əqrəbli saat modelində bəzi vaxtları təsvir edir. Yaxşı olar ki, hər partada şagirdlərin düzəldikləri belə modellər olsun. Müəllim sual və tapşırıqlar verə bilər:

- Birinci dərs saat neçədə başlayır? Onu saatlarınızda göstərin.

Şagirdlər saat modelində həmin saatı göstərirlər.


- Hər dərs neçə dəqiqə davam edir? Birinci dərs saat neçədə qurtarır? Həmin vaxtı necə təsvir etmək olar? Şagirdlər dəqiqə əqrəbini hərəkət etdirməklə həmin vaxtı göstərirlər.

- Tənəffüs nə qədərdir? İkinci dərs neçədə başlayır? Bu vaxti göstərin.

Şagirdlər bu qayda ilə 4 dərsin başlama və bitmə vaxtlarını saat modelində göstərirlər. Vaxtlar göstərildikcə müəllim lövhədə sözlərlə bu vaxtları qeyd edir.

ARASDIRMA-MÜZAKİRƏ Tapşırıq saat modelində yerinə yetirilir. Şagirdlər yoldakı vaxtı təyin etmək üçün Bakıdakı saatla Qazaxdakı saatı müqayisə edir. Əvvəlcə neçə saat keçdiyi, sonra isə neçə dəqiqə keçdiyi tapılır. İkinci suala cavab vermək üçün şagirdlər saat modelində əvvəlcə qatarın Qazaxdan neçədə çıxdığını göstərirlər. Həmin vaxt lövhədə qeyd edilir. Sonra isə qatarın yola sərf etdiyi vaxta uyğun olaraq modelin kiçik və böyük əqrəblərini firlatmaqla qatarın Bakıya çatdığını vaxtı müəyyən edirlər.

ÖYRƏNMƏ Rəqəmsal saat izah edilir. Dərslikdə təsvir edilmiş əqrəbli saat şagirdlərin adət etdikləri saatdan fərqlənir. Burada bir günün 24 saat olduğu xatırladılır və əqrəbli saatlarda bir gün ərzində kiçik (saat) əqrəbin iki tam dövr (12 saat + 12 saat) etdiyi vurğulanır. Dərslikdə təsvir edilən saat şəklində 24 saat ərzində kiçik əqrəbin hər iki dövrü təsvir edilib. Burada ikiqat siferblatlı saat şagirdlərə kömək məqsədilə verilib. Müəllim izah edir ki, şagirdlər əqrəbli saatda günortadan sonrakı vaxtı təsvir etmək üçün qırmızı ədədlərdən istifadə edəcəklər. Əksər saatlarda yalnız 12-yə qədər ədədlər yazılmış siferblat olur. Lakin 24 saatlıq siferblat əqrəbli saatın göstəriciləri ilə rəqəmsal saatın göstəricilərini uyğunlaşdırmaq üçün çox səmərəli vasitədir.



Müəllim eyni saatları həm rəqəmsal, həm də əqrəbli saatda nümayiş etdirir.

Müəllimin nəzərinə! Bizim adət etdiyimiz 12 saatlıq əqrəbli saatlardan başqa, bəzi ərazilərdə və bəzi peşə

sahibləri sutkalıq (24 saatlıq) saatlardan da istifadə edirlər. Günün I və II yarısı hava ilə seçilməyən ərazilərdə işləyən insanlar üçün bu saatların böyük əhəmiyyəti var. Kosmonavtlar, qutb tədqiqatçıları, uzun müddət sualtı işlərlə məşğul olan və qapalı mühitdə çalışan insanlar bu saatlardan istifadə edirlər.



Biz açıq havada olduğumuz üçün gecə və gündüzü, səhər və axşamı gözümüzələ çox rahat ayırd edirik. Lakin uzun müddət qapalı yerdə qalan insanlar günün vaxtını müəyyən etmək üçün sutkalıq saatlardan istifadə edirlər.


Praktik iş. Şagirdlərə bir gün öncədən nümunələrə uyğun əqrəbli və rəqəmsal saat modelləri hazırlamaq tapşırılır.

Əqrəbli saatın (24 saat) hazırlanma qaydası:

<https://youtu.be/TjyfT6Afkw>

Rəqəmsal saatın hazırlanma qaydası:

<https://youtu.be/zoYxXnGptJI>



Əqrəbli və rəqəmsal saatın birlikdə hazırlanma qaydası:

<https://youtu.be/OCjegFhqP2M>



Şagirdlər müəllimin tapşırıqlarına əsasən hazırladıqları saatlar üzərində günün müxtəlif vaxtlarını göstərirlər.

BƏLƏDÇİ Rəqəmsal saatların göstəricilərinə əsasən günün vaxtı və saat müəyyən olunur. Eyni vaxtı göstərən əqrəbli saat müəyyən olunur.

Müəllimin nəzərinə! Yarımsutkalıq (12 saatlıq) əqrəbli saatda vaxtin günortaya qədər, yaxud günortadan sonrası göstərdiyini demək olmur. Lakin rəqəmsal saatda bu, dəqiq bilinir. Ona görə də şagirdlər ilkin olaraq rəqəmsal saatda günün vaxtını müəyyən edir, əqrəbli saatda isə ona uyğun vaxtı göstərirlər.

MÜSTƏQİL İŞ 1. Tapşırıqda əqrəbli və rəqəmsal saatların eyni vaxtı göstərdiyi qeyd edilmişdir. Günün 1-ci və 2-ci yarısı üçün əqrəbli saatlara uyğun vaxtlar rəqəmsal saatlarda qeyd olunmalıdır.

Müəllimin nəzərinə! Rəqəmsal və əqrəbli saatlarda vaxtin təyin edilmə qaydaları fərqlənir. Əqrəbli saatda günün 1-ci və 2-ci yarısını fərqləndirmək olmur. Lakin rəqəmsal saatda bu vaxt aşkar görünür: saat 12-dən kiçik olduqda günün birinci yarısı, 12-dən böyük olduqda isə ikinci yarısını bildirir. Ona görə də şagirdlər 1-ci tapşırığın həlli zamanı günün 1-ci yarısında saatı göstərən ədədlərin 12-ni aşmamasına diqqət yetirməlidirlər. Günortadan sonra isə saatı göstərən ədədlər 12-dən böyük olmalıdır. Bəzən şagirdlər buna diqqət etmir və səhvlərə yol verirlər. Oxşar səhvlərə yol verən şagirdlərlə bu səhvləri aradan qaldırmaq üçün işin təşkili məqsədəyəyündür.

Öyrənmə materialı. Vaxt aralığı izah olunur. Vaxt aralığı bəzən zaman intervalı, vaxt müddəti, hadisələrin başvermə müddəti və s. kimi də istifadə olunur. Vaxt aralığını rəqəmsal saatlarda daha asan tapmaq olur. Bunun üçün saatları və dəqiqələri göstərən ədədlərin fərqini tapmaq lazımdır.

Müəllimin nəzərinə! Əqrəbli saatlardan fərqli olaraq rəqəmsal saatlarda vaxt aralığını tapmaq daha asandır. Bunun üçün dəqiqədən dəqiqə, saatdan isə saatı çıxməq lazımdır. Bu bacarıq ədədləri hissə-hissə çıxma strategiyasına əsaslanır. Eyni strategiya pulların çıxılmasında da istifadə olunmuşdu; məsələn:

$$15:40 - 13:20 = 15:40 - 13:20 = 2 \text{ saat } 20 \text{ dəq}$$

Bəzən azalan vaxtin dəqiqələrinin sayı çıxılan vaxtin dəqiqələrindən kiçik olur; məsələn: $13:20 - 11:40 = ?$ Bu halda şagirdlərə izah etmək lazımdır ki, ədədləri çaxan zaman təkliklər çatmayanda onluqlardan 1 onluq ayrılib təkliklərə, onluqlar çatmayanda isə yüzüklərdən 1 yüzük ayrılib onluqlara əlavə edilirdi. Pulları çıxanda da qəpiklər çatmayanda manatlardan 1 manat ayrılib qəpiklərə əlavə edilirdi. Vaxtları çıxanda oxşar üsuldan istifadə edəcəyik: saatlardan 1 saat ayırib dəqiqələrə 60 dəqiqə əlavə edilir. Məsələn, $13:20$ -dən $11:40$ çıxməq üçün əvvəlcə $13:20$ -dən 1 saat ayırib (60 dəq) 20 dəqiqənin üzərinə gəlmək lazımdır. Sonra dəqiqədən dəqiqə, saatdan isə saat çıxılır. Bunu belə yazmaq olar:


$$\begin{aligned} 13:20 - 11:40 &= ? \\ 13:20 &= 12:80 \\ 13:20 - 11:40 &= 12:80 - 11:40 = 1 \text{ saat } 40 \text{ dəq} \end{aligned}$$

2. Lalənin həftə ərzində getdiyi məşğələlərin başlama və bitmə vaxtları cədvəldə rəqəmsal saatla qeyd edilmişdir. Hər məşğələnin nə qədər davam etdiyini müyyəyen etmək lazımdır.

Azalanın dəqiqələri çıxılanın dəqiqələrindən kiçik olduqda yuxarıda izah edilən strategiyadan istifadə olunur. Məsələn, çərşənbə axşamı musiqi məşğələsi 14:30-da başlayıb 15:15-də bitir. Vaxt aralığını belə tapmaq olar:

$$15:15 - 14:30 = 14:75 - 14:30 = 45 \text{ dəq.}$$

Bunu əqrəbli saat modeli üzərində də tapmaq olar.



Praktik iş. Müəllim şagirdlərə evdə televizorda izlənilən veriliş və ya filmlərin bir neçəsinin adını, başlama və bitmə vaxtını, verilişin müddətini tapmaqla cədvəli tamamlamağı tapşırır.

Veriliş və ya film adı	Başlama vaxtı	Bitmə vaxtı	Verilişin müddəti

Öyrənmə materialı. "Saniyə" zaman vahidi izah olunur. 3-cü sinifdə saniyə ilə ilkin tanışlıq nəzərdə tutulur. Bu vahidlə tanışlıq 4-cü sinifdə daha da dərinləşdiriləcək.



Zaman vahidlərinin bir-biri ilə ifadə olunması qaydası şagirdlərlə müzakirə edilir. Bu qaydalara əsasən, şagirdlər müxtəlif zaman vahidlərinin bir-biri ilə ifadə olunması ilə bağlı tapşırıqları yerinə yetirəcəklər.

"Fikirləş!" rubrikasındaki suallar müzakirə olunur. 3. Boş yerlərə uyğun ədədlər müyyəyen olunur. Bunun üçün şagirdlər öyrənmə materialında olan zaman vahidlərinin bir-biri ilə ifadə olunma qaydasından istifadə edirlər.

MƏSƏLƏ HƏLLİ 4. Cizgi filmi 17 dəqiqə davam edir. Film saat 13:25-də başlayarsa, onun saat neçədə qurtaracağını tapmaq tələb olunur.

Şagirdlər məsələni rəqəmsal və ya əqrəbli saat modelləri üzərində praktik olaraq yerinə yetirirlər. *Cəlbetmə.* Müəllim saat modelində hər hansı bir vaxtı qurur. Bu vaxtdan 15 dəqiqə, 40 dəqiqə, 1 saat, 1 saat 15 dəqiqə sonrakı vaxtı soruşur və bunu saat modelində uşaqlarla birlikdə göstərir.

Məsələnin həlli:

- Məsələ həm rəqəmsal, həm də əqrəbli saat modelləri üzərində həll edilə bilər. Rəqəmsal saat üzərində belə hesablama aparmaq olar:

$$13:25 + 0:17 = 13:42.$$


Cavab. Film saat 13:42-də, yəni günorta saat 2-yə 18 dəqiqə qalmış bitəcək.

LAR
AL
HED

Müzakirə. Filmin başladığı və bitdiyi zamanlar qeyd olunur. Vaxt aralığının 17 dəqiqə olub-olmadığı yoxlanılır.

5. Məsələdə avtobusun Şəkiyə saat neçədə çatacağını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir.



Məsələnin həlli:

- Uyğun misal yazılır, saat saatla, dəqiqə dəqiqə ilə toplanır:

$$18:00 + 4:10 = 22:10, \text{ yaxud:}$$

$$18:00 + 4:10 = 18:00 + 4:10 = 22 \text{ saat } 10 \text{ dəq}$$

Cavab. Avtobus Şəkiyə saat 22:10-da, yəni axşam saat 11-ə 10 dəq işləmiş çatacaq.

Müzakirə. Şagirdlər məsələni əqrəbli saat modelində həll edir və cavabları müqayisə edirlər.

6. Saniyəölçəndə uşaqların qısa məsafəyə qaçışa başlama və finiş çatma vaxtı qeyd edilmişdir. Kimin qaçışa daha az vaxt sərf etdiyini tapmaq tələb olunur. Bunun üçün Lalə, Samir və Səbinənin hər birinin qaçışa nə qədər vaxt sərf etdiyini müəyyən etmək lazımdır.

Müəllimin nəzərinə! Saniyə ilə ifadə olunan vaxt aralığı ilə hesablamlar saat-dəqiqə vahidlərində olduğu kimidir. Dəqiqə dəqiqə ilə, saniyə saniyə ilə toplanıb-çıxılır.

Formativ qiymətləndirmə


Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Vaxtı rəqəmsal saatla göstərir.	Tapşırıq, məsələ	Saat modeli, dərslik, İD
Eyni vaxtı əqrəbli və rəqəmsal saatlardan istifadə etməklə göstərir.	Tapşırıq, məsələ	Saat modeli, dərslik, İD
Rəqəmsal və əqrəbli saatlardan istifadə etməklə vaxt aralığını hesablayır.	Tapşırıq, məsələ	Saat modeli, dərslik, İD
Zaman vahidlərini bir-biri ilə ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik:** səh. 68
- İş dəftəri:** səh. 65

Dərsin məzmunu. Dərsin əsas məqsədi “Ölçmə” bölməsində formalasdırılan bacarıqların möhkəmləndirilməsidir.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir və şagirdlərə saat modelində soldakı iki rəqəmin dəqiqələri, sağdakı iki rəqəmin isə saniyələri göstərdiyini bildirir.



O belə bir sual verir:

– Samir finişə 30 saniyəyə çatdı. Bu zaman saniyəölçən neçəni göstərər?

Hesablama eyni qaydada aparılır:

$$5 \text{ san} + 30 \text{ san} = 35 \text{ san}$$

Məsələnin həlli:

• Lalənin qaçışa neçə saniyə sərf etdiyini tapmaq üçün iki göstərici arasındaki fərq tapılır:



Bunu belə də yazmaq olar:

$$48 \text{ san} - 5 \text{ san} = 43 \text{ san}$$

• Samirin qaçışa neçə saniyə sərf etdiyini tapmaq üçün iki göstərici arasındaki fərq tapılır:

$$52 \text{ san} - 12 \text{ san} = 40 \text{ san}$$

• Səbinənin qaçışa neçə saniyə sərf etdiyini tapmaq üçün iki göstərici arasındaki fərq tapılır:

$$1 \text{ dəq} - 25 \text{ san} = 60 \text{ san} - 25 \text{ san} = 35 \text{ san}$$

Hər üç nəticə müqayisə olunur.

Cavab. Səbinə qaçışa daha az vaxt sərf etdi.

Müzakirə. Saniyələrin hesablanması ilə dəqiqələrin hesablanması arasında uyğunluq müzakirə olunur.


Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən əsas anlayışlar müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu izah edir, nümunələr göstərilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar:

Millimetr, kilometr, perimetr, sahə, vahid kvadrat, sahə vahidləri, sm^2 , m^2 , ton, mililitr, elektron və rəqəmsal saat, saniyə, vaxt aralığı

TAPŞIRIQLARIN HƏLLİ

1. Məsələni həll etmək üçün göstərilən kvadratın hissələrinin ölçüləri müəyyən olunur. Təsvir sxematik olaraq dəftərdə çəkilir. Hissələrin perimetri və sahəsi hesablanır.



2. Lalə 1-ci qabdan 2-ci qaba 150 ml su boşaldı. Hər qabda neçə millilitr su olduğunu tapmaq tələb olunur. Əvvəlcə hər qabda neçə millilitr su olduğu müəyyən edilir: 1-ci qabda – 650 ml, 2-ci qabda – 350 ml su var. Uyğun misallar yazılır:

$$1\text{-ci qabda: } 650 \text{ ml} - 150 \text{ ml} = 500 \text{ ml}$$

$$2\text{-ci qabda: } 350 \text{ ml} + 150 \text{ ml} = 500 \text{ ml}$$

Cavab. Hər iki qabda 500 ml su oldu.

3. Eyni rəngli qutuların kütlələrinin bərabər olduğu qeyd olunmuşdur. Hər qutunun kütləsinin tapılması tələb olunur.

- Mavi rəngli qutunun kütləsi müəyyən edilir.

$$200 \text{ q} + 200 \text{ q} + 500 \text{ q} + 100 \text{ q} = 1000 \text{ q} = 1 \text{ kq}$$

- Qırmızı rəngli qutunun kütləsi tapılır.

$$(500 \text{ q} + 100 \text{ q}) : 4 = 150 \text{ q}$$

- Çəhrayı rəngli qutunun kütləsi müəyyən olunur.

$$1000 \text{ q} - (150 \text{ q} + 50 \text{ q}) = 800 \text{ q}$$

$$800 \text{ q} : 2 = 400 \text{ q}.$$

Cavab. Mavi qutunun kütləsi 1 kq, qırmızı qutunun kütləsi 150 q, çəhrayı qutunun kütləsi isə 400 q-dır.

4. Tapşırıq bütün siniflə müzakirə ilə yerinə yetirilir.

5. Məsələdə Səbinənin anasının neçə qram yağı istifadə etdiyini tapmaq tələb olunur. Tənlik qurmaq üçün şagirdlər əvvəlcə əlavə olunan un və şəkər tozunun kütlələrinin cəmini tapırlar. Məsələni tərəzi modeli ilə təsvir etmək olar.



$$650 \text{ g} + 250 \text{ g} = 900 \text{ g}.$$

Nə qədər yağı əlavə olunduğunu tapmaq üçün tənlik yazılır:

$$900 + x = 950$$

$$x = 950 - 900$$

$$x = 50$$

Cavab. Səbinənin anası qarışığa 50 q yağı əlavə etdi.

Müzakirə. Tənliyi başqa şəkildə də yazmaq olar.

$$650 + 250 + x = 950.$$

Müəllim tənliyi həll etmək üçün bərabərliyin sağını sadələşdirmək lazımdır.

$$900 + x = 950.$$

6. Məsələdə su qabında nə qədər su olduğunu tapmaq, uyğun hərfi ifadəni yazmaq və qabda neçə ml su olacağını təyin etmək tələb olunur.

- Qabda nə qədər su olduğu müəyyən edilir.

$$900 : 3 \cdot 1 = 300 \text{ ml}$$

Qaba tutumu 100 ml olan stekanla n dəfə su töküldükdə neçə millilitr su olacağını müəyyən etmək üçün uyğun hərfi ifadə yazılır.

$$300 + 100 \cdot n$$

$n=1, n=2, n=3$ olduqda hərfi ifadənin qiyməti tapılır.

$$n=1; 300 + 100 \cdot 1 = 400 \text{ ml}$$

$$n=2; 300 + 100 \cdot 2 = 500 \text{ ml}$$

$$n=3; 300 + 100 \cdot 3 = 600 \text{ ml}$$

Müzakirə. Müəllim qabın dolması üçün ona neçə dəfə su tökmək lazımdır olduğunu soruşur. Riyazi dildə bunu belə ifadə etmək olar: n -in hansı qiymətində ifadənin qiyməti 900-ə bərabər olacaq?

7. Cədvələ əsasən Lalənin quşlara və balıqlara baxdıqdan sonra saatın neçə olduğu, Lalənin gəzintini saat neçədə bitirəcəyini tapmaq tələb olunur.

Cəlbətma. Müəllim lövhəyə kiçik bir cədvəl çəkir və verilənləri qeyd edir.

Gəzinti	Başlandı	Müddət	Bitdi
Quşlar	11:10	40 dəq	
Balıqlar		30 dəq	
Sürünənlər		30 dəq	

Məsələnin həlli:

Hər gəzinti üçün hesablamlaqla cədvəl tamamlanır:

$$\bullet \text{ Quşlar: } 11:10 + 00:40 = 11:50$$

$$\bullet \text{ Balıqlar: } 11:50 + 00:30 = 11:80 = 12:20$$

$$\bullet \text{ Sürünənlər: } 12:20 + 00:30 = 12:50$$

Cədvəlin son görüntüsü belə olacaq:

Gəzinti	Başlandı	Müddət	Bitdi
Quşlar	11:10	40 dəq	11:50
Balıqlar	11:50	30 dəq	12:20
Sürünənlər	12:20	30 dəq	12:50

LAYİHE

11-ci BÖLMƏ

MƏLUMATLARIN TƏSVİRİ. HADİSƏLƏR

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 49	Xətti diaqram	1	69	67
Mövzu 50	Hadisələr	1	71	69
Mövzu 51	Məlumatların təsviri. Praktik dərs	1	73	
	Ümumiləşdirici dərs	1	74	71
	KSQ	1		
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	5		

Bölmənin qısa icmalı

Bölmənin ilk mövzusu məlumatların təsvirinə aiddir. Şagirdlər xətti diaqramla tanış olur və müxtəlif kəmiyyətlərin bu diaqramlarda təsvir olunan qiymətlərini müəyyən edir, kəmiyyətlərin artma və ya azalmasını izah edirlər. Şagirdlər həmçinin iki kəmiyyətin müqayisəli dinamikasını vermək üçün ikisütunlu diaqramla da tanış olurlar. İkinci mövzuda hadisələrin başvermə ehtimalı sözlərlə ifadə olunur. Bölmənin sonuncu mövzusu isə qısamüddətli layihə formasında şagirdlərin məlumat toplamaq vərdişlərini təkmilləşdirmək və bu məlumatları düzgün təqdim etmək bacarıqlarını möhkəmləndirmək məqsədilə praktik dərs kimi nəzərdə tutulur.

Nəyə diqqət yetirməli?

Xətti diaqramları oxuyarkən şagirdlər üfüqi oxdakı (absis oxu) nöqtələrlə şaquli oxda (ordinat oxu) uyğun nöqtələri düzgün əlaqələndirməlidirlər; məsələn: "Sentyabr (absis) ayında ekskursiyaya 150 (ordinat) uşaq getdi". Kəmiyyətin dəyişməsini qeyd edərkən əlaqələrin saxlanması diqqət yetirilir; məsələn: "Noyabr ayında ekskursiyaya gedən uşaqların sayı sentyabrdə gedən uşaqlardan 150 nəfər çoxdur". Kəmiyyətin artma və ya azalmasını söyləyərkən hansı intervaldan söhbət getdiyini vurgulamaq vacibdir.

Cox vaxt şagirdlər ehtimalı nisbətən yaxın olan hadisələrin başvermə ehtimalını sözlərlə ifadə edərkən səhvə yol verirlər. Hadisənin başvermə ehtimalı haqqında "mümkün deyil", "çətin ki, olsun", "cox güman ki, olacaq", "mütləq olacaq" sözlərindən istifadə edərkən bu sözlərin mənasına diqqət yetirmək lazımdır.

Riyazi dilin inkişafı

Diagramları oxuyarkən kəmiyyətlərin göstəriciləri düzgün müəyyən olunmalıdır. Bunun üçün əvvəl absis oxunda nöqtənin yeri müəyyən olunur, barmaqla şaquli yuxarı qalxıb xəttin zərində uyğun nöqtə tapılır, sonra isə ordinat oxunda bu nöqtəyə müvafiq göstərici müəyyən olunur. "Mümkün deyil", "çətin ki, olsun", "cox güman ki, olacaq", "mütləq olacaq" sözlərindən istifadə edərkən onların mənasına diqqət yetirmək lazımdır.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Xətti diaqram, ikisütunlu diaqram, ikixətli diaqram, mümkün deyil, çətin ki, cox güman ki, olacaq, mütləq olacaq, temperatur

Öncədən vacib olan bilik və bacarıqlar:

- 1000-ə qədər toplama və çıxma.
- Cədvəl və diaqram.
- Mütləq baş verəcək və mümkün olmayan hadisələr.

Fənlərarası integrasiya

Məlumatın xətti və sütunlu diaqramlara təsvirinə tez-tez rast gəlmək olur. Müxtəlif formalarda təqdim olunmuş məlumatların emalı, təhlili bütün fənlər və gündəlik həyatımızla sıx bağlıdır. Hər bir fənn üzrə statistik emala aid çoxlu nümunələr göstərmək mümkündür. Hadisələrin başvermə ehtimalını müəyyən etmək və ehtimala əsasən təxminini proqnozlar vermək bacarıqları həm fənlər üzrə məşğələlərdə, həm də gündəlik həyatda istifadə olunur. Bu baxımdan bölmədə mənimsədilən bacarıqlar əhəmiyyətlidir.

Mövzu 49

Xətti diaqram

- Dərslik: səh. 69
- İş dəftəri: səh. 67

Təlim məqsədləri

- Sütunlu və xətti diaqramların fərqiini izah edir (5.1.2).
- Cədvəl, sütunlu və xətti diaqramların əlaqəsini müəyyən edir (5.1.2).
- Xətti diaqramda təsvir edilmiş məlumatları başa düşür (5.1.2).
- Məlumatları müqayisə etmək üçün ikisütunlu və ikixətti diaqramlardan istifadə edir (5.1.2).
- Toplanmış məlumatlar əsasında suallara cavab verir (5.1.3).

Köməkçi vasitələr: proyektor, xətkəş, iş vəraqqları.

Elektron resurslar:

1. kids.classroomsecrets.co.uk/resource/year-5-read-and-interpret-line-graphs-game/
2. kids.classroomsecrets.co.uk/resource/year-4-introducing-line-graphs-game/
3. www.mathgames.com/skill/6.98-interpret-line-graphs
4. www.mathgames.com/skill/6.100-interpret-double-line-graphs
5. <https://youtu.be/bbzZszBF5z8>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Cədvəl, sütunlu və xətti diaqramın oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi.
2. Öyrənmə. Xətti diaqram.
3. Bələdçi. Verilmiş xətti diaqrama əsasən sualların cavablandırılması.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1.
5. Öyrənmə materialı. İkisütunlu və xətti diaqram.
6. Müstəqil iş. Dərslik: tap. №2. İD: tap. №2.
7. Məsələ həlli. Dərslik: tap. №3. İD: tap. №3, 4.
8. Formativ qiymatləndirmə.

Dərsin məzmunu. Şagirdlər 2-ci sinifdə bir neçə sətir və sütunu olan cədvəllərlə tanış olmuş, sütunlu diaqramda və piktoqramda məlumatların təsvir edilməsinə öyrənmişlər. Şagirdlər eyni məlumatın müxtalif üsullarla təqdim olunması ilə də artıq tanışdırırlar. 3-cü sinifdə isə şagirdlər xətti diaqramla tanış olacaq, bir və ikisütunlu diaqramda təqdim olunan məlumatları müqayisə edib nəticələr çıxarmağı öyrənəcəklər.


Müəllimin nəzərinə! Xətti diaqram verilənlərin təqdim olunma üsullarından biridir. Adətən, xətti diaqramlarla kəsilməz verilənlər təsvir olunur. Xətti diaqramla xətti funksiyanın qrafikini qarşıdırmaq olmaz. Xətti diaqram (ingiliscə: "line graph", rusca: "линейная диаграмма") müəyyən intervallarda xətti funksiyaların qrafiklərindən təşkil olunub. Yəni xətti diaqram bir düz xətt deyil, parçalardan ibarət olan sıniq xətdir. Çox zaman hər hansı bir kəmiyyətin

zamandan asılılığını təsvir etmək üçün xətti diaqramlardan istifadə olunur. 3-cü sinifdə koordinat şəbəkəsi haqqında məlumat verilmir. Ona görə də koordinat cütələri, nöqtənin koordinatı, X (absis) və Y (ordinat) oxları riyazi termin olaraq istifadə edilmir. 3-cü sinifdə yalnız xətti diaqramı oxumaq bacarıqları formalaşdırılır. Bunun üçün üfüqi və şaquli oxların kəsişmə nöqtələrinə diqqət yetirmə lazımdır. Bu zaman əvvəlcə 0 səviyyəsindəki üfüqi ox (absis oxu) üzərində nöqtə seçilir. Şagird barmağını bu nöqtəyə qoyur və şaquli xəttin üzəri ilə yuxarı sürüşdürür. Sonra diaqramla kəsişmə nöqtəsindən sola hərəkət etdirir və uyğun qiyməti (ordinat oxunda) tapır.


Mövzuya yönəltmə. Müəllim nümunə kimi mağaza-da gün ərzində satılan bulkaların sayını göstərən cədvəl qurur, sonra isə bu cədvələ əsasən sütunlu diaqram çəkir.

Mağazada satılan bulkaların sayı

Günün vaxtları	Satılan bulkaların sayı
Səhər	50
Günorta	40
Axşam	20



Müəllim sütunlu diaqramda hər sütun üzərində olan rəngli düzbucaqları parçalarla birləşdirir. Sonra isə sağdakı xətti diaqramı çəkir.



Müəllim şagirdlərə suallar verir:

- Sonuncu diaqram sütunlu diaqramdan istifadə etməklə necə quruldu? Bu diaqramların hansı oxşar cəhətləri var?

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər xətti diaqramın qurulmasını araşdırırlar və suallara cavab verirlər. Müəllim sütunlu diaqramla xətti diaqram arasındaki əlaqəni belə göstərə bilər:



ÖYRƏNMƏ Müəllim şagirdlərə xətti diaqram haqqında məlumat verir. "Fikirləş!" rubrikasındaki suallar bütün siniflə müzakirə edilir. Bu suallardan

əlavə, müəllim dərslikdə verilmiş xətti diaqramda düzəliş edib şagirdlərə bəzi suallar verə bilər:

– Diaqramda hansı aylarda əvvəlki aya nisbətən artma (/), hansında azalma (\) baş verib. Hansı ayda göstərici dəyişməmişdir (—)?




BƏLƏDÇİ Xətti diaqramı oxumaq bacarıqları formalaşdırılır. Qırmızı ox şənbə günü satılan biletlərin sayını müəyyən etmək üçün nümunə kimi verilmişdir. Müəllim bu bacarığı daha da təkmilləşdirmək üçün digər günlərdə də satılan biletlərin sayını tapmağı tapşırır. Sonuncu suala cavab vermək üçün (5 gün ərzində satılan biletlərin sayı) bunu bilmək vacibdir. Digər suallar diaqrama əsasən cavablandırılır. Müəllim əlavə suallar da verə bilər:

– Hansı günlər əvvəlki gündən çox bilet satılıb? Növbəti həftənin uyğun günlərində satılacaq biletlərin sayını təqribən necə planlaşdırmaq olar? Sizcə, nə üçün şənbə və bazar günləri daha çox bilet satılıb?

MÜSTƏQİL İŞ 1. Xətti diaqramda bambuk ağacının bəzi növlərinin bir neçə gün ərzində hündürlüyü haqqında məlumat verilib. Bu məlumatlara əsasən verilən suallar cavablandırılır, uyğun sütunlu diaqram quşrular. Şagirdlər diaqrama əsasən bir neçə əlavə sual da tərtib edə bilərlər.

Öyrənmə materialı. İki müxtəlif obyekt üçün eyni kəmiyyətin dəyişməsini müqayisə məqsədilə bir koordinat şəbəkəsində hər ikisi təsvir edilir. Belə olduqda onların qiymətlərini müqayisə etmək daha asan olur. Müəllim belə bir eksperiment apara bilər. Dərslikdə verilmiş diaqramı əvvəlcə uşaqlar üçün ayrı-ayrı təsvir edir.



Diagamlara aid suallar verir:

– Uşaqlardan kim daha çox kitab oxuyub? Lalənin Samirindən daha çox kitab oxuduğu ay hansıdır?

Sonra müəllim ikisütunlu diaqramı təsvir etməklə şagirdlərdən həmin sualları cavablandırmağı xahiş edir. Müəllim hansı diaqramda müqayisənin daha rahat aparıldığını soruşur. Eyni qayda ilə bu nümunəyə uyğun xətti diaqramları da təsvir etmək olar.

Formativ qiymətləndirmə



2. Tapşırıqda xətti diaqramda verilmiş məlumatə əsasən suallara cavab vermək tələb olunur.

MƏSƏLƏ HƏLLİ 3. Cədvəldə həftənin bəzi günlərində mağazanın meyvə və tərəvəzdən əldə etdiyi gəlir haqqında məlumat verilmişdir. Şagirdlərdən cədvələ uyğun çəkilmiş ikisütunlu və xətti diaqramda yol verilmiş səhvələri tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim tapşırıqda verilmiş cədvəli lövhəyə çəkir. Şagirdlərə məsələni daha aydın izah etmək üçün suallar verir:


– Cədvəlin sətir və sütunları nəyi bildirir? Hər sütunun başlığında nə yazılıb?

Məsələnin həlli:

Müəllim şagirdlərə əvvəlcə cədvəllə diaqramı müqayisə etməyi tapşırır. O, 3 gün ərzində meyvə və tərəvəzin satışından hər gün neçə manat gəlir əldə edildiyini soruşur. Günləri soruşduqca həmin sayı dərslikdəki diaqramın rənglənmiş sütunu ilə müqayisə edir. Aydın olur ki, cümlə günü meyvədən əldə edilən gəlir cədvəldə 200 manat qeyd olunduğu halda, uyğun sütunda 1 qırmızı xana rənglənib – yəni 100 manat göstərilib. Beləliklə, cümlə günü meyvədən, şənbə günü tərəvəzdən, bazar günü isə həm meyvədən, həm də tərəvəzdən əldə edilən gəlirlərin düzgün təsvir edilmədiyi müəyyən olunur. Müəllim şagirdlərə diaqramı düzgün çəkməyi tapşırır.

Yanlış


Doğru



Eyni qayda ilə xətti diaqramlardakı səhvələr müəyyən olunur.

Yanlış

Doğru



Müzakirə. Müəllim sütunlu və xətti diaqramları müqayisə etməyi tapşırır. Hansı diaqramdakı məlumatları oxumağın və müqayisə etməyin daha asan olduğu müzakirə edilir.

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sütunlu və xətti diaqramların oxşar və fərqli cəhətlərini şərh edir.	Sual-cavab, məsələ	Dərslik, İD
Cədvəl əsasında qurulmuş sütunlu və xətti diaqramlar arasındakı əlaqəni izah edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Xətti diaqramdakı məlumatı şərh edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
İkisütunlu diaqramlar vasitəsilə müqayisələr aparır.	Tapşırıq, məsələ	Dərslik, İD
Məlumatların təsvirinə əsasən suallara cavab verir.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 50

Hadisələr

- Dərslik: səh. 71
- İş dəftəri: səh. 69

Təlim məqsədləri

- Hadisələrin mümkünlüyü barədə fikirlər söyləyir (5.2.1).
- Sınaq və müşahidəyə əsasən baş verə biləcək hadisənin ehtimalını “mümkin deyil”, “çətin ki, baş verəsin”, “çox güman ki, baş verəcək” və “mütləq baş verəcək” sözləri ilə ifadə edir (5.2.1).
- Sınaqların nəticəsinə əsasən hadisələrin başvermə ehtimalını sadə sözlərlə proqnozlaşdırır (5.2.1).

Köməkçi vasitələr: üzərində ədədlər yazılmış və sərbəst fırlanan ox olan çarx, içərisində rəngli kublar olan torba, ədədlər yazılmış rəngli kağızlar, içərisində rəngli muncuqlar olan 4 torba, üzərində rəqəmlər yazılmış kartlar.

Elektron resurslar:

1. <https://youtu.be/ihH7ZXemEdI>
2. <https://youtu.be/eZn-itEoO-0>
3. <https://youtu.be/rIUZXrJGuf8>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Praktik tapşırıq.
2. Öyrənmə. “Mümkin deyil”, “çətin ki, olsun”, “çox güman ki, olacaq” və “mütləq olacaq” anlayışlarının izahı.
4. Bələdçi. Ox bir dəfə fırıldılqdə düşən fiqurlarla bağlı fikirlərin müəyyən edilməsi.
5. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1–6.
6. Öyrənmə materialı. Sınağın nəticələrinə görə proqnozun verilməsi.
8. Məsələ həlli. Dərslik: tap. №3, 4. İD: tap. №7.
9. Formativ qiymətləndirmə.


Dərsin məzmunu. Şagirdlər 2-ci sinifdə hadisələrin başvermə ehtimalını “ola bilər”, “ola bilməz”, “mütləq olacaq” sözləri ilə ifadə etməyi öyrəndilər. Bu dərsdə şagirdlər hadisələrin ehtimalını “mümkin deyil”, “çətin ki, olsun”, “çox güman ki, olacaq”, “mütləq olacaq” sözləri ilə ifadə edəcəklər.

Müəllimin nəzərinə! Ehtimal hər hansı bir hadisənin baş verəcəsinin mümkünüyündür. Riyaziyyatda ehtimal təsadüfi hadisənin baş verəcəsinin mümkünük dərəcəsi kimi də ifadə edilir və $[0; 1]$ parçasında qiymətlər alır. Gündəlik həyatda hər hansı hadisənin başvermə ehtimalı müəyyən sözlərlə ifadə olunur: məsələn: “mümkin deyil”, “bəlkə”, “çətin ki”, “ola bilsin”, “çox güman”, “yəqin ki”, “mütləq” və s. İbtidai siniflərdə hadisənin başvermə ehtimalı ədədi qiymətlərlə deyil, sözlərlə və sadə şəkildə izah olunur.

2-ci sinifdə şagirdlər hadisənin başvermə ehtimalını “ola bilməz”, “ola bilər” və “mütləq olacaq” sözləri ilə ifadə etməyi öyrənmişlər. Ədədi qiymətlərlə sözlərin uyğunluğunu belə göstərmək olar:



3-cü sinifdə isə ehtimalın sözlərlə ifadəsi bir qədər də dəqiqləşdirilmişdir. “Ola bilər” intervalı iki hissəyə $(0; \frac{1}{2})$ və $(\frac{1}{2}; 1)$ intervallarına bölünür. $(0; \frac{1}{2})$ intervalına düşən ehtimal “çətin ki, olsun”, $(\frac{1}{2}; 1)$ intervalına düşən ehtimal isə “çox güman ki, olacaq” sözləri ilə ifadə olunur. Məsələn, oxu bir dəfə fırıldılqdə onun qırmızı sektora düşmə ehtimalını sözlərlə belə təsvir etmək olar:



Riyazi anlayış kimi “ehtimal” və “şans” anlayışlarını fərqləndirmək lazımdır. Şans hadisənin başvermə ehtimalının baş verəcəmə ehtimalına nisbətidir.

Mövzuya yönəltmə. Müəllim müxtəlif hadisələrlə bağlı fikirlər söyləyir. O, şagirdlərdən “ola bilməz”, “ola bilər” və “mütləq olacaq” ifadələri ilə hər hansı bir hadisəyə münasibət bildirməyi xahiş edir.

- Quşlar uçacaq.
- Yay fəslindən sonra qış fəsl gələcək.
- Sabah parka gəzintiyə çıxacağı.

Müəllim bu fikirləri davam etdirir bilər. Şagirdlərin cavabları müzakirə edilir və onlardan fikirlərini əsaslandırmaq xahiş olunur.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığın əyani olaraq yerinə yetirilməsi məqsədə uyğundur. Kitabda yazılın fikirlər bütün siniflə müzakirə olunur.

Bu ədəd 5-ə tam bölünəcək.	Mümkün deyil.
Bu ədəd ikirəqəmli ədəd olacaq.	Mütələq olacaq.
Bu ədəd üçrəqəmli ədəd olacaq.	Çox güman ki, olacaq.
Bu ədəd 50-dən kiçik olacaq.	Çətin ki, olsun.

ÖYRƏNMƏ Masaya torba və içərisində dərslikdəki kimi rəngli kublar qoyulur. Yazılan fikirlər səsləndirilir və müzakirə edilir. Sonra şagirdlər torbaya baxmadan bir neçə kub çıxarıb rəngini lövhədə qeyd edir və ehtimalları yoxlayırlar.

Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

<https://www.ixl.com/math/grade-3/certain-probable-unlikely-and-impossible>

BƏLƏDÇİ Tapşırığın əyani olaraq yerinə yetirilməsi məqsədə uyğundur.

Düşən fiqur dairə olacaq.	Mütələq olacaq.
Düşən fiqur kvadrat olacaq.	Çətin ki, olsun.
Düşən fiqur üçbucaq olacaq.	Mümkün deyil.
Düşən fiqur qırmızı olacaq.	Çox güman ki, olacaq.



MÜSTƏQİL İŞ 1. Oxu bir dəfə fırlatıldıqda düşən hissənin rəngi ilə bağlı suallara uyğun cavablar müəyyən edilir.

Düşən hissə sarı rəngdə ola bilərmi?	Mütələq olacaq.
Düşən hissə qırmızı rəngdə ola bilərmi?	Çox güman ki, olacaq.
Düşən hissə yaşıl rəngdə ola bilərmi?	Mümkün deyil.
Düşən hissə qırmızı və ya san rəngdə ola bilərmi?	Çətin ki, olsun.



2. Tapşırığı sinifdə əyani də yerinə yetirmək olar. Şagirdlər kubları hər hala uyğun olaraq torbalara yığırlar. Bir neçə dəfə torbadan kub çıxartmaqla nəticələri qeyd edirlər. Nəticələrə əsasən cavabın doğru olub-olmadığını yoxlayırlar.

Kim mütələq qalib galacaq?	Kim, çox güman ki, qalib galacaq?	Kim çətin ki, qalib galsın?	Kimin qalib galması mümkün deyil?	Elxan
Elxan	Elxan	Elxan	Elxan	



Praktik tapşırıq. Eyni ölçüdə olan 3 sarı və 1 yaşıl rəngdə kağız parçasına şəkildəki kimi ədədlər yazılır. Kağızlar torbaya qoyulur. 4 şagird dəvət olunur (şərti olaraq Anar, Samir, Lalə və Səbinə). Kağızlar qarışdırılır və onlardan biri çıxarılır. Sarı kağız çıxarsa Anar, yaşıl kağız çıxarsa Samir, qırmızı kağız çıxarsa Lalə, tək ədəd çıxdıqda isə Səbinə 10 xal qazanır.

Müəllim "mümkün deyil", "çətin ki, olsun", "çox güman ki, olacaq", "mütələq olacaq" sözlərindən istifadə etməklə cavab verməyi xahiş edir:

Anar 10 xal qazanacaq –
Samir 10 xal qazanacaq –

Lalə 10 xal qazanacaq –

Səbinə 10 xal qazanacaq –

Öyrənmə materialı. Hadisə barədə əvvəlki məlumatlar əsasında müəyyən nəticələr çıxarmaq olar. Lalənin diaqramda təsvir etdiyi nəticələr müzakirə olunur. Müəllim şagirdlərə suallar verir:

– Hansı top digərlərinə nisbətən daha çox çıxdı? Hansı top digərlərinə nisbətən daha az çıxdı? Deməli, torbada ən çox və ən az hansı rəngdə top var? Növbəti dəfə hansı rəngdə topun çıxacağı barədə nə söyləmək olar?

Məsələ Həlli 3. Basketbol yarısına yazılın Turalın yaşı ilə bağlı fikirlərdə boş xanalara uyğun yaşlar müəyyən edilməlidir. Müəllim istiqamətləndirici suallar verir:

– Yarışa yazılın şagirdlərin çıxunun neçə yaşı var? Ən az hansı yaşılı şagird yarışa yazıldı?

Şagirdlər cədvəldən istifadə edərək tapşırığı yerinə yetirirlər.

Cavab:

• Turalın yaşıının 15 olması mümkün deyil.

• Turalın çətin ki, 7 yaşı olsun.

• Turalın yaşı, çox güman ki, 9 olacaq.

• Turalın yaşı mütələq 6-dan böyük olacaq.

4. Aynur qutunun içinə baxmadan bir düymə çıxarıır. O bunu 15 dəfə təkrarladıqdan sonra nəticələri cədvəldə qeyd edir. Növbəti düymənin rəngi ilə bağlı cümlələrdə boş yerlər verilmiş sözlərdən uyğun olanın müəyyən edilməsi tələb olunur.

Müəllimin nəzərinə! Sınaqların sayı çıxardıqca çıxan düymələrin rənginə əsasən onların say nisbətləri haqqında təqribi fikir söyləmək olar. Düymələrin rənginin nə qədər olduğunu dəqiq demək mümkün olmasa da, onlardan hansılarının sayca digərlərindən az və çox olması haqqında mühakimə yürütütmək mümkündür. Məsələn, əgər 15 cəhdən 10-da yaşıl düymə çıxıbsa, deməli, yaşıl düymələrin sayı daha çoxdur. Yaşılı düymələrdən neçə dənə olmasını tapmaq vacib deyil, əsas məqsəd şagirdlərin yaşıl düymələrin sayının digər düymələrdən daha çox olması qənaətinə gəlməsidir. Bu qənaət dəqiq deyil, amma daha çox ehtimal olunan nəticədir.

Cəlbetmə. Müəllim cədvələ əsasən müəyyən suallar verə bilər:

– Aynur sınağı neçə dəfə təkrarladı? Neçə dəfə yaşıl düymə çıxdı? Neçə dəfə qara düymə çıxdı? Sarı düymə neçə dəfə çıxdı? Cədvəldən düymələrin sayıları haqqında hansı mühakimə yürütütmək olar?

Həlli:

Düymələr ehtimal olunan sayına görə çoxdan az olmaqla sıralanır:

yaşıl (ən çox) – qara (orta) – sarı (ən az)

Qutudan bir düymə çıxaranda sayı çox olan düymənin çıxma ehtimalı çox, sayı az olan düymənin çıxma ehtimalı isə az olur. Qutuda olmayan düymənin çıxması mümkün deyil.

Cavab. Çox güman ki, yaşıl rəngdə düymə çıxacaq. Çətin ki, sarı rəngdə düymə çıxsın.

Qırmızı rəngdə düymənin çıxmazı mümkün deyil.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Mütləq baş verəcək, çox güman ki, baş verəcək, çətin ki, baş versin və mümkün olmayan hadisələrə aid nümunələr söyləyir.	Tapşırıq, məsələ	Dərslik, İD
Verilmiş sadə hadisənin baş verəcəyinə aid fikirlərini “mütləq olacaq”, “çox güman ki, olacaq”, “çətin ki, olsun”, “mümkin deyil” sözləri ilə bildirir.	Praktik tapşırıq, məsələ	Dərslik, İD
Hadisə barədə əvvəlki məlumatlar əsasında müəyyən nəticələr çıxararaq “mütləq olacaq”, “çox güman ki, olacaq”, “çətin ki, olsun”, “mümkin deyil” sözləri ilə fikirlər bildirir.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 51

Məlumatların təsviri.

Praktik tapşırıq

- Dərslik: səh. 73

Təlim məqsədləri

- Məlumatları müxtəlif formalarda təsvir edir (5.1.2).
- Məlumatları ölçmə alətləri, eksperiment, sorğu vasitəsilə toplayır (5.1.1).
- Məlumatların təsvirinə əsasən suallar verir və onları cavablandırmaqla nəticələr çıxarır (5.1.3).

Köməkçi vasitələr: A4 vərəqi, qeyd kitabçaları, rəngli karandaşlar.

Dərsin məzmunu və təşkili. Əvvəlki dərslərdə şagirdlər xətti, bir və ikisütunlu diaqramlar əsasında müxtəlif nəticələr çıxarması öyrənilir. Dərs praktik olduğu üçün bu mövzuda şagirdlərin müxtəlif üsullarla məlumat toplamaq, onları sistemləşdirməklə təqdim etmək bacarıqları formalaşdırılır. Müəllim dərsi fərqli üsullarla təşkil edə bilər. Tapşırıqların layihə kimi cütlərlə və ya qruplarla yerinə yetirilməsi məqsədəyindür. Dərs ilinin sonuncu mövzusu olduğu üçün tapşırıqları şagirdlər 1 həftə əvvəl vermək olar. Dərsdə isə işlərin nəticəsi müzakirə olunur.

Dərsi başqa cür də təşkil etmək olar. Şagirdlər temperatur haqqında “Həyat bilgisi” fənnindən tanışdırırlar. Dərsdə nəzəri məlumat və tapşırıqların şərti ətraflı müzakirə olunur. Hər iki tapşırıq yay tətili zamanı daha uzun müddətdə yerinə yetirilir. Nəticələr növbəti dərs ilinin əvvəlində müəllimə təqdim olunur.

Öyrənmə materialı. Mövzuda temperatur və onun ölçülməsi ilə bağlı məlumat verilmişdir. Nümunədə isə 1 həftə ərzində günün eyni vaxtında havanın temperaturu ölçülüb. Nəticələr cədvəldə, sütunlu və xətti diaqramlarda göstərilib. Dərslikdəki suallar müzakirə olunur. Müzakirə zamanı suallara cavab verərkən

hansı üsulun daha rahat olduğu müəyyən edilir. Məsələn, dərslikdəki suallara cavab vermək üçün xətti və sütunlu diaqramlardan istifadə etmək daha əlverişlidir. Çünkü temperaturun dəyişməsi vizual olaraq daha aşdır görünür.

Müəllimin nəzərinə! Elə suallar da var ki, onlara cavab vermək üçün cədvəldən istifadə etmək daha məqsədəyindən istifadə etmək daha əlverişlidir. Məsələn, həftə ərzində orta temperaturu hesablamaq üçün cədvəl daha əlverişlidir. Bu zaman temperatur göstəriciləri sütun üzrə toplanıb onların sayına bölünür.

TAPŞIRIQLARIN YERİNƏ YETİRİLMƏSİ

- Şagirdlər həftə ərzində (yaxud yay tətili müddətin-də) oxuduqları kitab səhifələrinin sayını cədvəldə qeyd edirlər. Bunun üçün şagirdlər dərsliyin 70-ci səhifəsində 3-cü tapşırıq əsasən cədvəl çəkir, cədvələ özü-nün və yoldaşının adını qeyd edir, cədvəli doldururlar.

	Bazar ertəsi	Çərşənbə axşamı	Çərşənbə	Cümə axşamı	Cümə	Şənbə	Bazar
Şəmir							
Lale							

Müəllim cədvəl çəkməkdə çətinliyi olan şagirdlərə kömək edə bilər. Şagirdlər hər gün kitab oxuduqca cədvəlin uyğun sətrinə oxuduqları səhifə sayını qeyd edirlər. Onlar həftənin sonunda cədvəl hazır olduqdan sonra cədvələ uyğun ikisütunlu diaqram qururlar. Sonda isə sütunlu diaqramdakı məlumatlardan istifadə etməklə xətti diaqram qurulur və dərslikdəki suallar cavablandırılır.

Müəllim sinif üzrə daha çox səhifə oxuyan şagirdi rəğbətləndirə bilər. Bunun üçün əvvəlcədən mükafat da təyin etmək olar.

- Tapşırıq gün, həftə və ya yay tətili ərzində yerinə yetirilə bilər. Tapşırıqın yay tətili ərzində yerinə yetirilməsi daha maraqlı ola bilər. Bu zaman temperatur gündə bir neçə dəfə deyil, hər gün eyni vaxtda ölçülür. Dərs ilinin əvvəlində işlərin müzakirəsi zamanı kimin daha isti, kimin isə daha sərin yerdə istirahət etdiyi müəyyən edilir. Müzakirələr zamanı

şagirdləri yoldaşlarına suallar verməklə daha fəal olmağa dəvət etmək lazımdır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Topladığı məlumatları cədvəl, sütunlu və xətti diaqramlarla təsvir edir.	Təqdimetmə	Cədvəl, xətti və sütunlu diaqramlar təsvir olunmuş iş vərəqləri.
Ölçmə alətləri, eksperiment, sorğu və digər vasitərlə məlumat toplayır	Sorğu, sual-cavab	Sorğu anketləri, cədvəl, xətti və sütunlu diaqramlar
Müxtəlif formada təqdim olunmuş məlumatlara aid suallar verir və nəticələr çıxarır.	Təqdimetmə, sual-cavab	İş vərəqləri, layihə

Ümumiləşdirici dərs

- Dərslik: səh. 74
- İş dəftəri: səh. 71

Dərsin məzmunu. Dərsdə şagirdlərin xətti və ikitişunlu diaqramda təsvir olunan məlumatları oxumaq və bu məlumatlardan nəticə çıxarmaq bacarıqları möhkəmləndirilir. Məlumatın müxtəlif formalarda qrafik təsvirinə və təhlilinə aid məsələlər həll edilir. Şagirdlər hadisələrin başvermə ehtimalını “mümkin deyil”, “çətin ki, olsun”, “çox güman ki, olacaq”, “mütləq olacaq” sözləri ilə ifadə edirlər.

Müəllimin nəzərinə! Dərsdə bölmənin hər hansı mövzusu üzrə çətinlik çəkən şagirdlər müəyyənləşdirilir, həmin şagirdlərə fərdi yanaşmaqla çətinlikləri aradan qaldırılır. Bölmənin tapşırıqlarını asan mənimsəyən, köməyə ehtiyacı olmayan şagirdlərlə də onların sürətli inkişafı üçün fərdi iş aparılmalıdır. Belə şagirdlərə çətinliyi artırılmış tapşırıqlar vermək və yerinə yetirmələrinə nəzarət etmək lazımdır. Bölmədə məlumatları müxtəlif formalarda – xətti diaqram, sütunlu diaqram və cədvəl formasında təqdim etmək və təqdim edilmiş məlumatları şərh edib nəticələr çıxarmaq, proqnoz verma bacarıqları inkişaf etdirilir. Dərsdə verilmiş tapşırıqlar əvvəlcə şagirdlər tərəfindən müstəqil yerinə yetirilməli, sonra isə sinifdə müzakirə edilməlidir. Yol verilən səhvlərlə işin təşkilinə xüsusi diqqət yetirilməlidir.

Mövzuya yönəltmə. Bölmədə öyrənilən anlayış və biliklər yada salınır. Hər anlayış səsləndikcə şagirdlər onun izahını verir, nümunələr göstərirlər. Müəllim bölmənin mövzularını vərəqləyərək bu anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar:

Xətti diaqram, ikitişunlu diaqram, mümkün deyil, çətin ki, olsun, çox güman ki, olacaq, mütləq olacaq, temperatur

TAPŞIRIQLARIN HƏLLİ

1. Şəkillərə əsasən suallara cavab verilir. Məsələ sinifdə praktik olaraq icra edilə bilər. Bunun üçün 4 torba və rəngli şarlar tələb olunur. Şarların yerinə rəngli kub, muncuq və ya kağızlardan da istifadə etmək olar. Müəllim şagirdləri suallarla istiqamətləndirə bilər:

- Hansı torbadan bir şar götürsək, o, mütləq yaşıl olacaq?
- Hansı torbadan bir şar götürsək, o, çox güman ki, sarı olacaq?
- Hansı torbadan bir şar götürsək, onun yaşıl olması mümkün deyil?
- Hansı torbadan bir şar götürsək, o, çətin ki, yaşıl olsun?

Məsələnin mürakkəbliyi bir şəklə iki cavabın uyğun olmasına.



Çətin ki, Mütləq yaşıl Yaşıl olması
yaşıl olsun. olacaq. mümkin deyil.

Çox güman ki,
sarı olacaq.

Müəllim 1-ci şəklə aid fikir söyləməyi tapşırıa bilər:

- Çətin ki, sarı şar düşsün. Çox güman ki, yaşıl şar düşəcək.

Texniki imkanları olan siniflərdə verilmiş interaktiv oyunu oynamaq da olar.

<https://www.free-training-tutorial.com/probability/machine/machine.html>

2. Tapşırıqda şagirdlər torbadakı rəngli şarların sayına əsasən doğru fikirləri müəyyən edirlər. Müəllim bəzi istiqamətləndirici suallar verə bilər:

- Torbadan ən az sayıda və ən çox sayıda hansı şarlar çıxıb? Bu nəticəyə əsasən şarların sayı ilə bağlı hansı nəticəni ehtimal etmək olar? Şarları ehtimal olunan sayılarına görə çoxdan aza necə sıralamaq olar?

Qəhvəyi (çox) – ağ (orta) – sarı (az)

Sonra isə dərslikdəki fikirlər bir-bir müzakirə olunur; məsələn:

– “Növbəti top mütləq sarı olacaq” fikri doğrudur-mu? Növbəti şarın mütləq sarı olması üçün torbadakı şarların hamısı hansı rəngdə olmalıdır id?

Cavab. Doğru fikirlər bunlardır:

- Növbəti top, çox güman ki, qəhvəyi olacaq.
- Növbəti top çətin ki, sarı olsun.

3. Xətti diaqrama əsasən suallara cavab verilir.

Məsələni həll etmək üçün əvvəlcə ustanın həftələr üzrə gəliri müəyyən edilir. Bunu siyahı kimi də yazmaq olar:

1-ci həftə – 200 man

2-ci həftə – 150 man

3-cü həftə – 200 man

4-cü həftə – 300 man

Belə olduqda hesablamaları daha rahat aparmaq olar.

Cavab:

- 200 man + 150 man = 350 man.
- Ən çox gəlir 4-cü həftə, ən az gəlir isə 2-ci həftə əldə olunub. Bu suala xətti diaqrama əsasən daha asan cavab vermək olar.
- Bu suala da diaqram üzrə cavab vermək daha məqsədə uyğundur. Eyni gəlir 1-ci və 3-cü həftələrdə əldə olunub.

• Əvvəlcə 4 həftə ərzində ustanın gəliri tapılır:

200 man + 150 man + 200 man + 300 man = 850 man.

Sonra isə yiğim hesabları:


850 man – 685 man = 165 man.

4. Xətti diaqrama əsasən suallara cavab verilir.


Şagirdlərə izah edilir ki, xətti diaqramda yuxarıdakı nöqtəyə uyğun ədəd böyük, aşağıdakı nöqtəyə uyğun ədəd isə kiçikdir.

Suallar bir-bir müzakirə edilir.


- Hansı aylarda ən yüksək temperatur Gəncədə Bakıdan çoxdur? (Yanvar və fevral)



- Hansı ayda Bakıda ən yüksək temperatur Gəncə ilə eynidir? (Mart)




- Hansı iki ardıcıl ayda Gəncədə ən yüksək temperatur dəyişməyib? (Mart və aprel)



Xətti diaqrama əsasən müxtəlif suallar tərtib etmək olar:

- Hansı aylarda ən yüksək temperatur Bakıda Gəncədən çox olmuşdur?
- Aylar üzrə ən yüksək temperatur Bakıda və Gəncədə nə qədər fərqlənir?

Uyğun ikisütunlu diaqram qurulur.



LAYİHƏ

BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 2-ci sinifləri üçün
Riyaziyyat fənni üzrə dərsliyin (qrif nömrəsi: 2022-009)
metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

Zaur İsayev
Günay Hüseynzadə
Solmaz Abdullayeva
İlahə Rüstəmova
Xədicə Qasımovə

Layihə rəhbəri

Zaur İsayev

Redaktor
İxtisas redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssam
Korrektor

Ayhan Kürşət Erbaş
İsmayıllı Sadıqov
Taleh Məlikov
Zeynal İsayev
Taleh Məlikov
Elmir Məmmədov
Aqşın Abdallı

Məsləhətçi

Yeganə Məhərrəmova

Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2022

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-8402-2-3

Hesab-nəşriyyat həcmi: 23,8. Fiziki çap vərəqi: 25.
Səhifə sayı 200. Formatı: 70x100 1/16. Kəsimdən sonra ölçüsü: 195×275.
Şriftin adı və ölçüsü: Times new roman 10-11 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____ Tirajı 8200. Pulsuz. Bakı – 2022.

Əlyazmanın yığıma verildiyi və çapa imzalandığı tarix: 05.07.2022

Çap məhsulunu hazırlayan:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“Radius” MMC (Bakı ş., Binəqədi şossesi, 53).

LAYİHƏ

Pulsuz

LAYİHE